

# **AZƏRBAYCAN DASTANLARI**

**BEŞ CİLDƏ**

**IV CİLD**

**“LİDER NƏŞRİYYAT”  
BAKİ-2005**

*Bu kitab “Azərbaycan dastanları. Beş cilddə. IV cild”  
(Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1969)  
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərtib edəni:

**Məmmədhüseyn Təhmasib**

Redaktoru:

**İsrafil Abbaslı**

**398.2'094754 - dc 21**

**AZE**

**Azərbaycan dastanları.** Beş cilddə. IV cild. Bakı, “Lider nəşriyyat”, 2005, 464 səh


Dastanlar xalq ədəbiyyatı məhsulu kimi ilhamını keçmişdən alan mən-zum hekayələrdir. El aşıqları, saz şairləri tərəfindən sazla söylənən, xalq gözü ilə görülüb xalq ruhu ilə duyulan və xalq təxəyyülündə bir nağıl şəkli alan bu tarixlərin, millətlərin milli mənliklərinə dönmələrində, milli birlik oyandırıb, onları tanıtmaq və yaşatmaqlarında böyük təsiri var.

“Azərbaycan dastanları”nın təqdim olunan cildi mükəmməl aşiq-dastançı ənənəsinin məhsulu kimi meydana çıxmış “Koroğlu” eposunu əhatə edir. Azərbaycanın ictimai-estetik təfəkkür tarixindəki mövqeyi baxımından yalnız “Dədə Qorqud kitabı” ilə müqayisəyə gələ bilən “Koroğlu” yüzillər boyu xalqın folklor təfəkküründə yaşamış, onun qəhrəmanlıq idealının faktı, hadisəsi kimi mövcud olmuşdur. El ədəbiyyatımızın, xüsusən aşiq sənətinin möhtəşəm əsəri kimi bu dastan mənsub olduğu xalqın əxlaqına, mənəviyyatına, psixologiyasına mükəmməl bir məktəb səviyyəsində əsrlərdən bəri təsir göstərmiş, millətin epos düşüncəsinin miqyasını bütün genişliyi, çoxtərəfliliyi, zənginliyi ilə əhatə etmişdir.

“Koroğlu” eposunun baş qəhrəmanı, heç şübhəsiz, eposun mənsub olduğu xalqın ideallarının əsas daşıyıcısı Koroğludur – demək olar ki, bütün hadisələr, əhvalatlar onun ətrafında cərəyan edir. Misri qılınçı, Qıratlı Koroğlunun sazi gözəlləmə, ruhani üçün deyil, cəngi üçün köklənmişdir. Koroğlu səsi, Koroğlu sazi, Koroğlu sözü damarlarda axan qana belə təsir eləyir...

**ISBN 9952-417-47-9**

© “LİDER NƏŞRİYYAT”, 2005



Azərbaycan Respublikasının Prezidenti  
İLHAM ƏLİYEVİN  
**“Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında”**  
12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir







• .. ..

Alı kişi<sup>1</sup> neçə illər idi ki, Həsən xana ilxi otarırdı. Ömrünü, gününü onun qapısında çürüdüb, saçını-saqqalını ilxiçılıqda ağartmışdı.

Hər gün səhər dan yeri ağaranda Alı kişi ilxini çölə aparar, bütün günü otarar, gecədən bir pas keçəndən sonra xalxala gətirərdi. Dağlarda, daşlarda, kövşənlərdə Alı kişininin ayağı dəyməmiş bir qarış da yer qalmamışdı.

Bir gün Alı kişi ilxini sürüb dərya kənarına aparmışdı. Atlılar dər-yanın kənarında otlayırdı. Alı kişi özü də bir tərəfdə daşa söykənib oturmuşdu. Dan yeri yenice ağarmışdı, qoca ilxiçi bir də baxdı ki, budur, dəryadan iki ayğır at çıxdı. Atlar gəlib ilxiya qarışdırılar. İki madyana yaxınlaşandan sonra yenə qayıdır dəryaya girdilər. Alı kişi nə qədər ilxiçılıq eləmişdi, belə şey görməmişdi. Tez qalxıb madyanları manşırladı. Amma bu barədə heç kəsə bir söz demədi.

Bu işin üstündən bir neçə vaxt keçdi. Alı kişi ayları, günləri sayıb, madyanları gözdən qoymurdu. Elə ki vədə başı yaxınlaşdı, Alı kişi madyanların yanından əl çəkmədi, o qədər gözlədi ki, axırda onlar doğdu<sup>2</sup>. Qulunlar böyüüb day oldular.

Bir gün Toqat paşası Hasan paşa Həsən xana qonaq gəldi. Həsən xan paşanı qonaq elədi. Paşa söhbət arasında xana dedi:

— Həsən xan, eşitmişəm sənin yaxşı cins atların var. Gərək ilxin-  
dan mənə iki ayğırlıq at verəsən.

Həsən xan o saat “bəçəşm” deyib, Alı kişini yanına çağırdı və tapşırıldı:

— Sabah ilxini çölə aparma, paşa üçün iki ayğırlıq at tutduracağam.

Həsən xan bu sözü deyən kimi dayalar Alı kişininin yadına düdü. O, xanın başını uca elemək üçün səhər tezdən durdu, dayları tutub xalxal-  
da bağladı, ilxini sürüb çölə ötürdü.

Bir az sonra Həsən xan, paşa da yanında, xalxala gəldi. Paşa baxdı ki, xalxalda iki uzun ortalı, arıq, çöpüklü day bağlanıb. Bildi ki, bu dayları ona vermək istəyirlər. Gülbə dedi:

— Həsən xan, mənə demişdilər ki, sənin yaxşı cins ayğırlıq atların var. Bunlar nədir? İş belə ələngə-üləngəyə qalsa, bunlardan mənim özümdə də çıxdur.

Paşanın sözü Həsən xana ox kimi dəydi. Üzünü Alı kişiyə tutub dedi:

– Axmaq qoca, mən sənə deməmişdimmi at tutduracağam, ilxını saxla, niyə saxlamamışsan?

Alı kişi dedi:

– Xan sağ olsun, mən qoca ilxiçiyam. İlxidakı atların hamısını ovcumun içi kimi tanıyıram. Sən bu dayların beləliyinə baxma. Əgər başının uca olmağını istəyirsənsə paşaya bunları ver.

Alı kişinin yekə-yekə danışmağından Həsən xan daha da qəzəbləndi. Onun üstünə qışqırıb dedi:

– Mənim ilximda aləmdə söylənən cins ayğırlıq atlar var. Bu ələngələri qonağa göstərib məni xəcalətli eləməkdə məqsədin nədir?

Alı kişi dedi:

– Xan sağ olsun, mənim məqsədim paşanın yanında sənin başını uca eləməkdir. Sən bilirsən ki, mən yaxşı at tanıyanam. Sənin ilxında bunlardan yaxşı at yoxdur. Bütün dünyani gəzsən, genə də belə at tapa bilməzsən.

Həsən xan qəzəblənib dedi:

– Bilmirəm, bir saatə qədər yerdə də olsa, göydə də olsa, gərək paşaya layiq, mənim adıma layiq iki dənə yaxşı ayğırlıq at seçəsən. Bu saat get, seç, gətir.

Alı kişi dedi:

– Xan, onda izn ver paşa üçün ayğır seçməyə başqa adam getsin. İlخida bu daylardan yaxşı at yoxdur. Mən özüm başa düşə-düşə yaxşı at qoyub pis at seçə bilmərəm. Bu mənim adıma layiq olmaz.

Bu söz xanı cin atına mindirdi. Cəllad çağırıb əmr elədi ki, Alı kişinin boynunu vursun. Paşa da qəzəblənmişdi. Alı kişinin axır sözü onu da dəli eləmişdi. Odur ki, dedi:

– Həsən xan, mən görürəm ki, sənin ilxiçin bu daylara çox böyük qiymət verir. Yəqin ki, elə o haqlıdır. Onda sən belə elə. Bu dayların hər birini onun bir gözünlə qiymət elə.

Paşanın sözü Həsən xanın xoşuna gəldi. Əmr etdi, cəllad Alı kişinin gözlərini çıxartdı.

Alı kişi nə dindi, nə də səsini çıxartdı. Bir dəfə uf da eləmədi. Elə ki, cəllad işini qurtardı, Alı kişi ayağa qalxbıb dedi:

– Həsən xan, insana dünyanın hər naz-nemətindən yaxşı olanı gözdü. Sən məni ondan elədin. Ömrümün cavan çağlarından bu qoca

vaxtıma kimi sənə qulluq elədim. Heç birini bilmədin, qədir-qiyəmət vermədin. Bir paşanın xatırına məni kor elədin, indi heç olmasa bu iki çöpüylü qulanısa da mənə ver.

Həsən xan dayların hərəsini onun bir qoluna bağlatdırıb qapısında qovdu.

Kor Alı, daylar da yedəyində, tapdana-tapdana öz evinə gəldi.

Kəndə xəbər düşdü. Camaat onun başına yiğildi. Xəbər gedib Alı kişinin oğlu Rövşənə çatdı.

Rövşən Rüstəm kimi igid, yeniyetmə cavan bir oğlan idi. On beş, on altı yaşı ya ola, ya olmaya idi. Amma elə güclü, elə qüvvətli idi ki, ağacın budağından yapışsa kökündən çıxarar, öküzün buynuzundan yapışsa yerindən dik qaldırardı.

Rövşən atasını bu halda görçək soruşturdu:

– Ata, sənə nə olub? De görünüm, səni kim bu hala salıb?

Alı kişi əhvalatı oğluna danışdı. Rövşən qızmış pələngə döndü. Ayağa qalxıb dedi:

– Oğlun sənin qisasını yerdə qoymaz, ata! İndi Həsən xan mənim qabağımda dayansın, görün necə dayanır.

Kəndin cavanları da qalxdılar. Alı kişi işi belə görəndə oğlunu çağırıb yanında əyləşdirdi. Əlini onun ciyinə qoyub dedi:

– Hələ qisasın vaxtı deyil, bala! Vaxtında mən özüm deyəcəyəm. İndi diqqətlə qulaq as! Mənim gözlərim bu dayların üstündə çıxarılib, bu dayların üstündə də gərək mənim qisasım alına. Bu dayları sənə tapşırıram. Bunlar elə-belə atlardan deyil. Bunlar dərya atından əmələ gəliblər. İndi sən gərək böyük bir tövlə tikəsən. Bu tövləyə gərək heç bir yerdən işq deyilən şey düşməyə. Qırx gün tamam atlar bu tövlədə qalacaq, bayır-bacaq üzü görməyəcəklər. Bir bəni-insan gözü də bu qırx günün ərzində gərək bu atlara baxmaya.

Rövşən dedi:

– Yaxşı, ata, belə olanda bəs mən onları necə yemləyəcəm? Necə suvaracağam?

Alı kişi dedi:

– Sən tövlədə hər day üçün qırx gözlü bir axur qayıracaqsan. Atların qırx günlük arpasını, samanını həmin bu axurlara dolduracaqsan. Kəndin başındakı Zümrüd bulaqdan tövlənin içərisinə bir arx çəkəcəksən. Atlar qırx gün burada yeyib-içib bəslənəcəklər. İndi hələlik tövlə hazır olanacaq dayları çək, bir yerdə bağla.

Rövşən qabaqca atasını rahladı, sonra dayların yerini sahmanlayıb tövləni hazırlamağa başladı. Elə ki tövlə hazır oldu, Alı kişi gəlib əli ilə çarhovuzu, arxı, axurları yoxlayıb dedi:

– Yaxşıdı. İndi sən axurları doldur, suyu da hovuzlara bağla. Ancaq yenə də sənə deyirəm: gərək tövləyə nə işiq düşə, nə də atlara bəni-insan gözü baxa.

Rövşən, atasının dediyi kimi, axurları doldurdu, suyu bağladı, atları içəriyə çəkib axurların qabağında həlqəbənd elədi, qapını, bacanı bərkidib çıxdı.

Bu işdən düz otuz səkkiz gün keçdi.

Atalar deyiblər ki, insan səbirsiz olar. Rövşən otuz səkkiz günü başa verdi. Otuz doqquzuncu gün nə qədər elədi, özünü saxlaya bilmədi ki, bilmədi. Elə bil ki, bir adam onun ürəyinə girib hey deyirdi: “Qırx günə başa gələ bilən iş otuz doqquz günə də gələr. Get bir atlara bax!”. Axır Rövşən gəlib tövlənin üstünə çıxdı, balaca bir deşik açıb içəriyə baxdı.

Rövşən əvvəl gözlərinə inana bilmədi. Sağ axurdakı atın ciyinlərində iki dənə qanad var idi. Qanadlar alov kimi yanır, qızıl kimi parıldayırdı. Rövşən tez sol axurdakı ata baxdı. Gördü ki, bu atın qanadı yoxdu. Gözlərini dolandırıb yenə də sağ tərefdəki ata baxdı. Gördü qanad yavaş-yavaş sönüür. Rövşən tutduğu işdən peşman oldu. Tez deşiyi örtmək istədi,ancaq iş-işdən keçmişdi. Qanadlar yavaş-yavaş əriyib axırda tamam yox oldular. Rövşənin bir əli oldu, bir başı. Ancaq hara çatacaq? Olan olmuşdu. Kor-peşman deşiyi örtüb geri qayitdı. Amma bu barədə atasına heç bir söz demədi.

Bəli, bir gün də gəlib keçdi. Qırxinci gün Alı kişi Rövşəni çağırıb dedi:

– Bala, gəl məni atların yanına apar.

Rövşən atasının əlindən tutub tövləyə apardı. Alı kişi qabaqça sağ axurdakı ata yaxınlaşdı. Əlini atın süüsündən qoyub sağısına qədər çəkdi. Sonra Rövşənə tərəf dönüb dedi:

– Oğlum, bu atlara bəni-insan gözü baxıb.

Rövşən bilmədi nə desin, soruşdu:

– Ata, sən nədən deyirsən?

Alı kişi dedi:

– Oğul, məndən gizlətmə, mən sənə deyirəm ki, bu ata bəni-insan gözü baxıb. Bu atın gərək qanadı olaydı. Düzünü de görüm, bu necə olan işdir?

Rövşən əhvalatı atasına danışdı. Alı kişi dedi:

– Oğul, səbirsizlik adama həmişə ziyan verər. İndi sən də öz sə-birsizliyinin ziyanını çəkirsən. Ancaq fikir eləməyə dəyməz. Olan olub, keçən keçib.

Sonra o, sol axurdakı ata yaxınlaşdı. Bu at uzuncaydaq, çəkmə sağırlı, nazik ortalı bir at olmuşdu. Əli ilə atın üzünü, gözünü, yalını, sağırsını tumarladı. Ondan sonra yenə də sağ tərəfdəki atın yanına qayıtdı. Bu at çox gözəlləşmişdi: iri başlı, dolu gözlü, qara birçəkli, uzun boyunlu, tökmə döşlü, yoğun, enli sağırlı... iki göz isteyirdi ki, ona tamaşa eləsin. At finxırıb iki dal ayaqları üstə göyə qalxdı. Ağzını açıb Alı kişiye yönəltmək istədi. Qoca ilxiçi atın üstünə qışqırıldı. At səsin-dən onu tanıyb sakit oldu. Alı bu atın da başını, üzünü, yalını, belini, sağırsını tumarladı. Sonra dedi:

– Oğul, hələ bir neçə gün də atları bayıra çıxarmaq olmaz. Qapını bağlamaq lazımlı deyil. Özün gündə gəlib yemləyib sulayarsan3.

Rövşən atanını evə aparıb, özü tövləyə qayıtdı.

Atlardan muğayat olmağa başladı.

Beləliklə, bir neçə gün də keçdi.

Bir gün yenə atası Rövşəndən soruşdu:

– Oğul, atlar necədirlər? Necə yeyirlər?

Rövşən dedi:

– Qırat dəyirmən kimi olub, arpa-saman yetirmək olmur. Dürat da yaxşıdı, ancaq Qıratdan az yeyir, özü də dincidi. Amma Qırat heç durub dincəlmir, qızmış nər kimi oyur-oyur oynuyur.

Qoca ilxiçi yenə də oğlu ilə bərabər tövləyə gəldi. Atları yoxlayıb dedi:

– Rövşən, oğul, atlar da böyüüb, minilmək həddinə çatıblar. İndi onları bir-bir bərkə-boşa salıb, sınadandan çıxartmaq lazımdır. Əzəl bunu, sonra da o birisini min, təzəcə sulanmış şumda səyirt, qaratikan-liğa sür, sonra da sildirim daşlı dağ'a çap.

Rövşən, atasının öyrətdiyi kimi, əzəl sağ tərəfdəki atı mindi. Yenicə sulanmış şumda səyirtdi, sonra qoca ilxiçinin yanına qaytardı. Təcrübəli qoca atın burnunu tutdu, at öskürmədi. Sonra ürəyinə qulaq asdı, baxdı ki, atın ürəyi heç töyüşmür. Ondan sonra dırnaqlarını yoxladı. Bir qırıq da palçıq tapa bilmədi. Rövşən indi də o biri atı mindi, şuma sürdü, səyirdib yenə atasının yanına qaytardı. Alı kişi onun da ürəyini dinlədi, burnunu tutdu, sixdı, dırnağını yoxladı. Bu at da öskür-

mədi, ürəyi töyüşmədi, ancaq dırnağının birindən bir qırıq palçıq tapıldı. Rövşən bu dəfə birinci atı minib qaratikanlığa vurdu. At qaratikanlığı yarib, ildirim kimi süzüb, ilxiçinin yanında dayandı. Qoca ilxiçi onun baldırlarını, çeciklərini yoxladı. Heç bir yerində nə bir tikan izi tapa bildi, nə də bir yara. O biri at da sınaqdan pis çıxmadı. Ancaq dalayağının birini tikan azacıq çizmişdi.

Rövşən axırıncı sınaq üçün yenə də birinci atı minib sıldırıım daşlığa saldı. At gullə kimi sıldırıım daşlığa endi, qızılquş kimi uçub, qoca ilxiçinin bərabərində dayandı. Qoca Ali atın qabaq ayaqlarının üylərini bərk sıxdı, at nə diksindi, nə də qırpındı.

İndi növbə ikinci atın idi. Rövşən bu atı da minib sıldırıım aşağı əldən qoydu. At çeciklərini daşlara çırpa-çırpa sıldırımı endi.

Qoca Ali dedi:

– Oğul, Rövşən, birinci at sınaqdan çox yaxşı çıxdı. İkinci at da pis çıxmadı, əmək itirmədi. Ancaq birinci ata çata bilməz. Bu atın tayı-bərabəri çarx altında tapılmaz. Birinci atın adını Qırat, ikinci atın adını Dürat qoyuram. Həmişə qorxulu səfərlərə, düşmən üstünə, qalalar almağa gedəndə Qıratı minərsən, Qırat səni çox darlardan, çox ölüm-lərdən qurtaracaq. Qıratın qədrini yaxşı bil, onu candan əziz saxla!

Sonra Ali kişi dedi:

– Oğul, atlar böyüdü. Sınaqdan çıxdı. İndi Həsən xandan qisas almaq vaxtı çatıb. Çək atları yəhərlə, gedib Həsən xanla haqq-hesabımızı çəkək.

Hələ uşaqlıqda bir gün Rövşən çöldə oynadığı vaxt yerdən bir daş tapmışdı. Daş balaca idi, amma çox ağır, çox da sanballı idi. Özü də işim-işim işildayır, par-par parıldayırıdı.

Rövşən daşı yerdən götürüb, örүşdə otlayan bir buzova atdı. Daş buzova dəymədi, amma elə yeli buzovu yixib öldürdü. Rövşən qayıtdı, əhvalatı atasına danişdi.

Ali kişi Rövşənin sözlərinə qulaq asıb dedi:

– Oğul, Rövşən, get buzov yiyəsini tap, buzovun cəriməsini ver, razi sal. Sonra da haman daşı tap, mənim yanımı götür.

Rövşən getdi, əzəl buzov yiyəsini razi elədi, sonra da daşı tapıb gətirdi. Ali kişi daşı o üzünə, bu üzünə çevirib yoxladı. Baxdı ki, daş göydən düşmüs ildirim parçasıdır.

Sabahısı gün Ali kişi Rövşəndən xəlvət ildirim parçasını götürüb bir ustanın yanına apardı. Salam-əleykəssalamdan sonra daşın bir balaca tikəsini ustaya verib dedi:

– Usta, bu daşdan mənə bir biz qayır.

Usta bir daşa baxdı, bir də dönüb diqqətlə Alı kişiyə baxdı. Daşı qaytarıb dedi:

– Alı kişi, sən bir dünya görmüş kişisən, heç daşdan da biz olar?

Çox çənə-boğazdan sonra axırı Alı kişi ustamı razı elədi ki, daşçı bir zindanın üstünə qoyub döysün, görsün döyüür, ya yox. Usta baxdı ki, doğrudan da bu daş mum kimi bir şeydir. Alı kişiyə dediyi sözlərə peşman oldu. Daşdan bir biz qayırib ona qaytardı. Alı kişi ustamın haqqını verdi, bizi cibində gizlətdi. Daşın qalanını bir misri qılinc qayıranın yanına aparıb dedi:

– Usta, bundan mənə bir qılinc çək.

Bu usta əvvəlkindən də uzunçu idi. Qərəz, uzun çək-çevirdən sonra Alı kişi bu ustamı da razı elədi.

Usta yeddi günü daşdan bir qılinc qayırdı. Elə ki qılinc hazır oldu, usta baxdı ki, qılinc... nə qılinc. Vallah, bu elə bir qılincdır ki, gün kimi yanır, ay kimi işiq salır.

Ustanın qılınca gözü düşdü.

Elə ki vədə tamamında Alı kişi qılinc üçün gəldi, usta ona öz qılincini verməyib, əvəzində ayrı bir qılinc verdi. Ancaq Alı kişi işini əvvəldən möhkəm tutmuşdu. Dinməz-söyləməz cibindən bizi çıxarıb, qılincın tiyəsinə basdı. Biz qılinci dəlib, o biri tərəfinə keçdi.

Usta baxdı ki, Alı kişini aldada bilməyəcək, naçar qalıb, onun öz qılincını özüne verdi. Alı kişi qılinci götürüb evlərinə gəldi<sup>4</sup>. Amma bu barədə oğlu Rövşənə heç bir söz demədi.

Elə ki Rövşən Qıratı, Dürati ifşin yəhərləyiib, atasının bərabərinə çəkdi, Alı kişi hər şeyi hazır görəndə evə girdi, haman qılinci gizlədiyi yerdən götürüb, oğlu Rövşənə verib dedi:

– Rövşən, al bu qılinci belinə bağla. Bu qılinc sən gördüyüün qılinc-lara bənzəməz. Bu qılınca ildirim qılinc deyərlər. Bu elə bir qılındır ki, qabağında heç bir şey dayanmaz. Hər nəyə vursan kəsər, tökər. Bu qılinc ilə sən xanlara, bəylərə, paşalara qan udduracaqsan. Bu qılinc ilə müxənnətlər, naməndlər sənin əlindən dad çəkəcəklər. Bu qılinc ilə sən qalalar sindiracaqsan, sədlər dağıdacaqsan. Ancaq bunun ildirim qılinci olduğunu heç kəsə bildirmə. Bundan sonra bunun adına misri qılinc deyərsən. Nə qədər ki sən Qıratın belindəsən, bu qılinc da sənin belindədir, heç bir düşmən sənə bata bilməyəcək.

Rövşən qılinci atasından alıb belinə bağladı. Alı kişi Dürata, Rövşən də Qıratə minib yola düşdülər.

Az getdilər, çox getdilər, axırda gəlib Həsən xanın imarətinə çatdılardı. Rövşən bir tərəfdə dayandı. Qoca Alı kişi Dürati imarətin qabağına sürüb Həsən xanı çağırıldı. Həsən xan çıxıb qoca Alı kişini yalmına əl çatmayan, uzun yallı bir atın üstündə gördü, baxdı ki, Alının oğlu da burdadı. Özü də bir ata minib, bir ata minib ki, ruzigarın gözü hələ belə at görməyib.

Alı kişi dedi:

– Həsən xan, bu atlar sənin bəyənmədiyin o çöpüklü qulanlardır. Sən bunların üstündə mənim gözlərimi çıxartdırın. Bax, gör indi necə at olublar?

Alı kişi sonra dedi:

– Həsən xan, mən sənə yaxşılıq eləmək istədim, sən anlamadın. Mənim yaxşılığımın əvəzinə məni dünya işığına həsrət qoydun. İndi səndən qisasımı almağa gəlmışəm. Əlindən gələni əsirgəsən, kişi deyilsən.

Həsən xan Alının bu sözündən acıqlandı, qılinc çəkib kişinin üstünə cumdu. Rövşən Qıratı onun üstünə sürdü. İldirimdan qayrılmış misri qılincin göydə parıldamağı ilə xanın başının yerə düşürlənmiş bir oldu. Səs-küy qopdu. Qoşun onların üstünə yeridi. Rövşən özünü qoşuna vurdu. Bir yandan Qırat, bir yandan Dürat, bir yandan da Rövşən misri qılınla qoşunun qabaq dəstəsini qırıb dağıtdılar.

Ancaq qoşunun dali kəsilmirdi. Dəstə dəstənin dalınca gəlirdi. Qarışqanın sayı var idi, qoşunun sayı yoxdu. Alı kişi bunu başa düşüb dedi:

– Oğul, bu qədər qoşuna sən tək cavab verə bilməzsən. Axırda ya öldürərlər, ya da diri tutarlar. Sür atları, özümüzü bu qoşundan salamat qurtaraq!

Rövşən əzəl atasının sözünə baxmadı. Yenə də özünü qoşuna vurdu. Başlar kəsdi, qollar qırıldı, mərd-mərdana dava elədi. Ancaq kor atasının ələ keçəcəyindən qorxub, ələksiz davadan əl çəkdi. Atası ilə bərabər atları sürüb çölə tərəf üz qoydular.

Qoşun da əl çəkməyib, onların dalına düşdü. Bir xeyli getməmişdilər ki, bir də Rövşən Qıratın başını çəkdi. Dönüb geri baxanda gördü ki, bir dəstə kəhər atlı ildirim kimi gəlir. Dedi:

– Ata, bir dəstə kəhər atlı yetirhayetirdədir.

Alı kişi dedi:

– Oğul, Rövşən, ağızlarını sulanmış şuma sal!

Rövşən atları şuma saldı. Kəhər atların heç biri şumdan çıxa bilmədi. Hamısı batıb qaldı. Qırat ilə Dürat ildirim kimi şumdan çıxıb yola düşdülər. Bir az da getməmişdilər ki, yenə Rövşən Qıratın yüyənini çəkib geri baxdı. Gördü bu dəfə də bir dəstə qara atlı, budur, ley kimi gəlir. Dedi:

– Ata, bir dəstə qara atlı yetirhayetirdədir.

Alı kişi dedi:

– Bala, ağızlarını qaratikanlığa sal!

Rövşən atları qaratikanlığa sürdürdü. Qara atlılar da özlərini tikanlığa vurdular. Amma heç biri kənara çıxa bilmədi. Hamısının baldırıları qızıl qana boyanıb qaldı.

Rövşən bir az da getmişdi, bir də atın cilovunu dardı, qanrlıb geri baxanda gördü indi də bir dəstə ağ atlı çathaçatdadı. Dedi:

– Ata, bir dəstə ağ atlı yetirhayetirdədir.

Atası dedi:

– Oğul, qorxma, ağızlarını daşlığa sal!

Rövşən atları daşlığa dırmaşdırıldı. Ağ atlar sıldırım daşlıqlara çıxa bilməyib yarı yolda qaldılar. Qırat ilə Dürat qızılquş kimi sözüb, sıldırım qayaların dalında gözdən itdilər.

Ata-oğlu axşama qədər yol gedib, axşamüstü bir çayın qırığına çatdılar. Alı kişi buranın necə yer olduğunu oğlundan xəbər aldı.

– Ata, bura ağacli, otlu bir yerdir. Ortadan da bir çay axır.

Alı kişi dedi:

– Oğul, burada yurd salmaq olmaz. İlxinin, mal-qaranın əlindən dincələ bilmərik. Bir də ki, xanlar, paşalar xəbər tutar, bizə namərdlik eləyər.

Ata-oğul o gecə çay qırığında qaldılar. Sabah açıldı, yenə qalxıb yola düşdülər. Az getdilər, çox getdilər, axşam bir düzəngaha çatdılar. Alı oranın da nə cür yer olduğunu Rövşəndən soruşdu. Rövşən cavab verdi ki:

– Ata, bura ucu-bucağı görünməyən bir düzəngahdır.

Alı kişi dedi:

– Burada da qalmaq olmaz, orada atlanan burada düşər. Karvanlanın ayaqları altında qalarıq.

Bu gecəni də burada gecələyib, sabah yenə yola düşdülər. Getdilər, getdilər, bir uca dağın belinə çatdılar. Alı kişi soruşdu:

– Oğlum, bura necə yerdir?

Rövşən dedi:

– Ata, bura hər tərəfi sıldırıım qayalıq, çənli, çıskınlı bir dağ belidir.

Alı kişi soruşdu:

– Oğul, bax gör, bu bel ki deyirsən, bunun hər tərəfində bir uca qaya görünmür ki?

Rövşən dedi:

– Ata, görünür. Biri sağında, biri də solunda. Özü də başları qardır.

Alı dedi:

– Oğul, mənim axtardığım yer elə buradır. Mən buranı çox yaxşı tanıyıram. Cavan vaxtlarda burada çox at oynatmışam, çox ceyranlara ox atmışam, çox cüyürlər ovlamışam. Bura mənim köhnə oylağımızdır. Buraya Çənlibel deyərlər. Biz burada yurd salmalıyıq. İndi özümüzə bir olacaq, atlarımıza da bir tövlə tik.

Rövşən özləri üçün bir olacaq, atlar üçün də bir tövlə tikdi. Ata-oğul Çənlibeldə yurd saldılar, yaşamağa başladılar.

Günlərin bir günü Alı kişi Rövşəni yanına çağırıb dedi:

– Oğul, buradakı dağların birində bir cüt bulaq var, adına Qoşabulaq deyərlər. Yeddi ildən yeddi ilə cüme axşamı məşriq tərəfdən də bir ulduz doğar. Bu ulduzlar gəlib göyün ortasında toqquşarlar. Onlar toqquşanda Qoşabulağa nur tökürlər, köpüklənib daşar. Hər kim Qoşa-bulağın suyundan içsə, aşiq olar. Özünün də səsi elə güclü olar ki, nərə-sindən məşədə aslanlar ürkər, quşlar qanadalar, atlar, qatırlar dırnaq tökər. Çox igidlər, şahzadələr bu su üçün gəliblər, ancaq heç birinin baxtı yar olmayıb. İndi yeddi il tamam olhaoldur. Vədə çatıb. Get, axtar, Qoşabulağı tap, ancaq köpüyündən bir qab da doldurub mənə gətir!

Rövşən getdi, dağları, daşları əndər-döndər elədi. Axırda bir dağa çatdı. Gördü dağın bir tərəfində uca, sıldırıım, əl çatmaz, ün yetməz bir qaya var. Qaya elə bir qayadır ki, igid istəyir üstünə çıxsın. Rövşən qayanın dörd tərəfini dolandı, göz gəzdirdi, əl tutan bir yer tapa bilmədi. Axırda belindən kəməndini açıb, qayaya atdı. Min ənvai-müsibətlə qayaya dırmaşdı. Baxdı ki, bura elə çəmənzar, laləzar bir yerdir, daha nə deyim. Gülgülü çağırır, bülbülbülbülbül. Elə bil ki, bu sıldırıım qayanın üstündə bir bağça şəkli çəkilib, yetmiş iki qələmlə yetmiş iki rəng vurulub. Ortalıqda qoca bir ağac, altında da Qoşabulaq durna gözü kimi qaynayır, göz yaşı kimi axıb etrafi süd gölünen döndərir. Rövşən o qədər gözlədi ki, axşam oldu. Gecədən bir xeyli keçdi. Bir də gördü ki, məşriqdən bir ulduz, məğribdən də bir ulduz doğdu. Ulduzlar gəlib

düz Qoşabulağın üstündə toqquşdular. Ulduzların toqquşmasından Qoşabulaq daşdı. Ağ köpük adam boyu qalxdı. Rövşən köpükdən bir qab doldurub başına tökdü, bir qab da doldurub içdi. Təzədən bir də qabı doldurmaq istəyəndə baxdı ki, ey dadi-biday... köpük hayanda idi. Bulaqlar yenə də elə durulub, elə durulub ki, elə bil göz yaşıdır axır. Rövşən bir başına, bir dizinə vurdu. Ancaq hara çatacaq... Qabı da götürüb kor-peşman geri döndü, əhvalatı atasına danışdı5.

Ali kişi bir ah çəkib dedi:

– Mənim gözlərimin dərmanı o köpükdə idi. O da ki, ələ gəlmədi.

Rövşənin dərdi bir idi, beş oldu. Başına, gözünə döyməyə başladı ki, mən niyə qabaqca özüm içdim. Ali kişi dedi:

– Oğul, cəzə-fəzə eləməkdən bir şey çıxmaz. Keçənə güzəşt deyərlər. Görünür, bir də səni görmək qismət deyilmiş. Day mənim əcəlim tamamdır. İndi qulaq as, sənə bir-iki sözüm var.

Rövşən atasının yanında əyləşdi. Ali kişi dedi:

– Bala, ay keçər, il dolanar, sənin adın məğribdən məşriqətən bütün dünyada məşhur olar. O köpükdən sənin qollarına qüvvət, özünə də şairlik verildi. Bir də sənin səsinə, nərənə elə bir qüvvət gələcək ki, İsrafilin suru onun yanında milçək viziltisi olacaq. Bəylər, xanlar, paşalar sənin adın gələndə qorxudan diz çökəcəklər. Nə qədər ki misri qılınc sənin belində, sən də Qıratın belindəsən, özün də bu Çənlibel-dəsən, sənə heç kəs dov gələ bilməyəcək. Ancaq bu həndəvərdə məş-hur bir qaçaq var, adına Dəli Həsən deyərlər. Özünü bircə ondan gözlə. Get, sənin adını Koroğlu qoydum!

Ali kişi vəsiyyətini eləyib ömrünü öz oğluna bağışladı6.

Koroğlu atmasını Qoşabulağın yanında dəfn eləyib, o gündən Çən-libeldə yurd-yuva saldı7.

Günlərin bir günü Koroğlu Qıratı minib Çənlibelin ətəyindəki yola çıxmışdı. Bir də baxdı ki, budur, bir dəstə yaraqlı-yasaqlı atlı gəlir. Amma atlıların qabağında bir oğlan gəlir, bir oğlan gəlir ki, dünyalara dəyər. Üzündən, gözündən igidlik yağır. Oğlan Koroğlunu görçək, dəstəsinə hay vurdur. Atlılar o saat Koroğlunu araya aldılar. Koroğlu dayandı. Gözlədi ki, görsün işin axırı necə olacaq. Oğlan atı cövlana gətirdi, süzdürüb düz Koroğlunun qabağında dayandı. Sonra bir Koroğluya baxdı, bir atına baxdı, soruşdu:

– Əyə, de görüm kimsən? Bu yerlərdə nə gəzirsən?

Koroğlu dedi:

– Yoldan keçənəm.

Oğlan bir də Koroğlunun atına baxıb soruşdu:

– Bu atı haradan alıbsan?

Koroğlu dedi:

– Özümükündür.

Oğlan dedi:

– Düş atdan! Bu at mənə çatacaq.

Koroğlu dedi:

– Mən sənə məsləhət görürəm ki, öz yolunla düz keçib gedəsən.

Yoxsa yaxşı olmaz.

Oğlan bu sözdən qəzəbləndi. Hirslə atının başını çəkdi. At iki dal ayaqları üstünə qalxdı. Üzünü Koroğluya tutub dedi:

– Görünür ki, sən məni tanımırsan? Əgər tanışaydın belə danışmazdın. Mənə Dəli Həsən deyərlər. Bu yollardan kim keçsə, mənə bac-xərac verməlidir.

Koroğlu onu tanıdı. Bildi ki, atasının dediyi Dəli Həsəndir. Bir də diqqətlə atına, özünə baxdı. Gördü yox, Dəli Həsən doğrudan da igid oğlandır.

Koroğlu atası ölen gündən bəri onu axtarırırdı. Onunla dostlaşmaq, əlbir olmaq fikrində idi. Ancaq bilirdi ki, bu iş elə-belə baş tutmayaçaq. Dava-dalaşsız məsələ düzelməyəcək. Fikir onu götürdü ki, indi nə təhər eləsin. Elə bu fikirdə idi ki, Dəli Həsən bir də qışqırdı:

– Əyə, sənə atdan düş demirəmmi? Yoxsa əcəlin çatıb?

Koroğlu aramla dedi:

– Dəli Həsən, səsinə qüvvət vermə, igid dil açmaz, əl çalar.

Dəli Həsən dedi:

– Əyə, sən kimsən ki, mənim qabağında belə yekə-yekə danışırsan?

– Dayan, deyim kiməm.

Bunu deyib, Koroğlu atın başını çəkdi. At elə qalxdı ki, dırnağının altından qopan daş bir neçə adam boyu Dəli Həsənin başının üstündən keçib, o tərəfə düşdü. Koroğlunun ətrafinı bürümüş atlilar çaxnaşmaya düşdülər. Koroğlu sazı ciynindən aşırıb döşünə basdı, dedi:

Məndən salam olsun əcəm oğluna,  
Meydana girəndə, meydan mənimdi!  
Qıratım köhləndi, özüm qəhrəman,  
Çalaram qılıncı, düşmən mənimdi!

Meydana girəndə meydan tanıyan,  
Haqqın vergisinə mən də qanıyam;  
Bir igidəm, igidlərin xanıyam,  
Bu ətrafdə bütün hər yan mənimdi!

Adımı soruşsan, bil, Rövşən olu,  
Atadan, babadan cinsim Koroğlu;  
Mənəm bu yerlərdə bir dəli-dolu,  
Gündoğandan ta günbatan mənimdi!<sup>1</sup>

Dəli Həsən bir Koroğluya baxdı, bir dönüb başının adamlarına baxdı, hündürdən bir şaqqanaq çəkib güldü. Atlılar da gülüşdülər. Onları bu gülüşməsi Koroğluya dəydi. Bir istədi misri qılıncı çəkib, özünü onlara göstərsin. Sonra lənət şeytana deyib, aldı sazı görək nə dedi:

İgid meydana girəndə,  
Qaynayıb coşmamaq gərək.  
Əgər olsa haqq vergisi,  
Qismətdən qaçmamaq gərək.

Baxmaram düşmən hayına,  
Haqq bəla versin xayına;  
İgid igidin payına  
Köndələn düşməmək gərək.

Qoç Koroğlu çıxar düzə,  
Baxmaram əlliyə, yüzə;  
Mən dəlidən öyünd sizə:  
Həddindən aşmamaq gərək<sup>2</sup>.

Koroğlunun belə yekə-yekə nəsihət verməyi Dəli Həsənə lap acıq gəldi. Başının adamlarına hay vurub, Koroğluya hücum eləmək istədi. Koroğlu dedi:

Gəl sənə söyləyim, ay Dəli Həsən,  
And içmişəm bu gün döyüş olmasın,  
Yoxsa aslan kimi cuşa gələrəm,  
And içmişəm bu gün döyüş olmasın.

Mərd igidlər müxənnətdən seçilsin,  
Qarı düşmən dərələrə tökülsün.  
Bizim aramızda münsif tapılsın,  
And içmişəm bu gün döyüş olmasın.

Çəkərəm qılınçı, kəsərəm yolu,  
Mənəm igidlərdə bir dəli-dolu.  
Hələ coşmayıbdır bu qoç Koroğlu,  
And içmişəm bu gün döyüş olmasın<sup>3</sup>.

Dəli Həsən elə bildi ki, Koroğlu ondan qorxur. Geri qanrilib, başının adamlarına dedi:

– Əyə, mən də elə bilmışəm ki, bu doğrudan da igiddi. Sən demə bu yanşaq gəvəzənin birisi imiş. Tutun, yekə-yekə danışlığına görətini əlindən alın, özünə də bir-iki vurub yola salın.

Koroğlu baxdı ki, iş davasız keçməyəcək. Misri qılınçı çəkib, aldı görək nə dedi:

Açıqlanma, Dəli Həsən,  
Misri qılınca qataram.  
Atılarım şəşpər kimi,  
Bağrın başına bataram.

Namərd nədir özün öyə?  
Meydanda mərd igid söyə?  
Qaçıb çıxar olsan göyə,  
Kəmənd tullayıb tutaram.

Nə baxırsan küsür kimi?  
Yarpaq necə əsir kimi?  
İndi sənin yesir kimi,  
Qolların dalda çataram.

Hayqırıb açsam meydanı,  
Su tek axıdaram qanı.  
Dəstələyib bəyi, xanı,  
Qırat döşünə qataran.

Qoç Koroğlu öz karında,  
Yalan olmaz ilqarında.  
Çəkib Hələb bazarında,  
Səni qul deyib sataram<sup>4</sup>.

Koroğlunun bu sözündən Dəli Həsən qızışdı. Özü çəkildi bir kənarda durdu, başındakı adamlara hökm elədi ki, Koroğlunu tutsunlar.

Dəli Həsənin dəstəsi Koroğluya hücum elədi. Koroğlu atı kövənlə gətirib, qızmış şir kimi onların üstünə cumdu.

Bir yandan Koroğlu, bir yandan Qırat az vaxtda dəstəni qatırm-qatımlı qatlayıb əldən-ayaqdan saldılar. Dəstədən qırılan qırıldı, qalanlar da qaçıb dağıldılar. Koroğlu dəstəni dağılmış görüb, Qıratı ildirim kimi süzdürdü, çəkilib bir yanda duran Dəli Həsənin üstünə sürdü. Üzünü ona tutub, aldı görək nə dedi:

Qıratı götirdim kövənlə, indi,  
Varsa igidlerin meydana gəlsin!..  
Görsün mən dəlinin indi gücünü,  
Boyansın əndamı al qana, gəlsin!..

Qorxum yox paşadan, sultandan, xandan,  
Gəlsin mənəməm deyən, keçirdim sandan,  
Ərlər daldalanıb qorxmasın qandan,  
At sürsün, qovğaya mərdana gəlsin!..

Koroğlu oyilməz yağıya, yada,  
Mərdin əskik olmaz başından qada.  
Nərələr çəkərəm mən bu dünyada,  
Göstərrəm məhşəri düşmana, gəlsin!..<sup>5</sup>

Dəli Həsən ilə Koroğlu dava eləyəsi oldular. Qılınclarını çəkib, bir-birlərinə hücum elədilər. Qılıncdan murad hasıl olmadı, əmuda əl atdlar. Əmuddan murad hasıl olmadı, nizəyə əl uzatdlar. Nizədən də kar aşmadı. Axırda atdan düşdülər, güləşməyə başladılar. Dəli Həsən ilə Koroğlu çox güləşdilər, gah o buna güc gəldi, gah bu ona güc gəldi. Qoç Koroğlu axırda bir dəli nərə çəkib Dəli Həsəni götürüb yerə vurdu. Dizini sinəsinə dayadı, əlini qılıncın atanda, Dəli Həsən bir ah çəkdi.

Koroğlu dedi:

– Bir qaşıq qanından qorxub niyə belə ah çəkirsən?

Koroğlunun cavabında Dəli Həsən dedi:

– Ey igid, mən canımdan qorxub ah çəkmirəm. Əhdim var idi. Əhdimə çatmadım.

Koroğlu soruşdu:

– Əhdin nə idi?

Dəli Həsən dedi:

– Mən əhd eləmişdim ki, hər kim məni bassa, onunla dost, qardaş olam. Ölənə qədər onun yanında qalam. İndi sən məni basdın, ancaq öldürürsən, əhdimə çata bilmirəm.

Dəli Həsənin bu sözü Koroğlunu sevindirdi. Ayağa qalxdı, Dəli Həsənin qolundan yapışıb qaldırdı, əlini üç dəfə onun dalına vurdu.

Dəli Həsən onun qılıncının altından keçdi, Ölənəcən ona qardaş olub, qulluğunda durmağa and içdi. Ondan sonra üzünü Koroğluya tutub dedi:

– Qoç Koroğlu, düz yeddi ildir ki, mən bu yolların ağasıyam. İndiyə qədər hələ bir adam mənim qabağıma çöp sala bilməyib. Bu yeddi ilin ərzində bir tacir, bir bəzirgan mənə bac verməmiş bu həndəvərdən keçə bilməyib. Bəylərdən, xanlardan, tacirlərdən alıb yiğdiğim mal-dövlətin, qızıl-gümüşün, cavahiratın hamısını saxlamışam. İgidlər arasında olan adətə görə indi onların hamısı sənə çatır. Buyur, gedək, malına sahib ol!

Koroğlu qabaqca ona inanmadı. Şübhələndi ki, bəlkə hiylə qurub onu tora salmaq istəyir. Sonra fikirləşib öz-özünə dedi: “Eybi yoxdur, elə belə yaxşıdır. Bu başdan yoxlayıb, sınaqdan çıxardaram. Qoy mərddirsə də indidən bilinsin, müxənnətdirsə də indidən bilinsin”.

Özü Qırati mindi, sonra da üzünü ona tutub dedi:

– Min atını, sür, gedək!

Dəli Həsən qabaqda, Koroğlu dalda az getdilər, üz getdilər, gəlib bir sıldırırm qayanın dibinə çatdlar.

Qayanın dibi yaman kol-kosluq idi. Dəli Həsən atını kol-kosluğa vurdu. Koroğlu da onun dalınca. Elə bir az getmişdilər ki, qabaqlarına bir mağara çıktı. Dəli Həsən atdan düdü. Sonra Qıratın cilovundan yapışış dedi:

– Çatmışıq. İndi atdan düş, içəriyə girək.

Koroğlu yenə də Dəli Həsəni qabağına salıb mağaraya girdi. Baxdı ki, burada o qədər qızıl-gümüş var ki, elə bil yeddi padşahın xəzinəsi buradadır. Koroğlu mağarani tamam-kamal gəzdi. Hamısını gözdən keçirdi. Sonra Dəli Həsənə dedi:

– Qoy bunlar hələlik elə buradaca qalsın. İndi bunlar bizə lazım deyil. Amma elə ki Çənlibeldə yurd-yuva saldıq, başımıza dəlilər, igidlər yiğildi, onda bunlar bizə lazım olacaq.

Doğrudan da elə belə oldu.

Bu gündən Koroğlunun başına yavaş-yavaş adamlar yiğişmağa başladı. Cox çəkmədi ki, Çənlibel qoçaq oğlanların, igidlərin məskəni oldu.

Koroğlunun adı bütün aləmə yayılmışdı. Dünyanın hər tərəfindən öz xanından, paşasından zülm görən igid oğlanlar Çənlibelə gəlib, onun dəstəsinə qoşulurdu. Çənlibel indi dönüb başqa bir aləm olmuşdu. Bir qiyamət var idi ki, gəl görəsən. Ev tikən, yurd salan, məşq eləyən, at çapan, cıdır oynayan... Hərdən məşq zamanı qılınclar çeki-ləndə, Çənlibel bir yanar dağ olub, dörd ətrafa işıq salırdı. Hərdən elə olurdu ki, bir su içim saatda çən, duman Çənlibeli bürüyürdü. Göy guruldayır, ildirim oynayır, yağış yağğırdı. Bir qiyamət qopurdu ki, lap ərəsət-məhşər... Amma ki, çox çəkmirdi, birdən külək də yatırdı, yağış da kəsirdi, duman da çəkilirdi. Yenə də kəkliklər oxuyur, quşlar səs-səsə verirdi. Göyün üzü ayaziyb aynaya dönürdü. Qarı nənə öz qurşağını uzadıb, göyün üzünə yeddi qələmlə yeddi zinət vururdu.

Çənlibelin öz qayda-qanunları vardi. İş zamanı hamı işdə, məşq zamanı hamı məşqdə, kef zamanı hamı kefdə olardı. Dəlilər soluq-soluq dağın dörd tərəfində keşik çəkərdi.

Dünyanın elə bir yeri yox idi ki, Koroğlunun adı orada bəlli olmasın.

Elə bir xan, elə bir paşa yox idi ki, Koroğlunun adı gələndə canı gizildəməsin. Elə bir igid, elə bir dəliqanlı yox idi ki, Koroğlunun adı çəkiləndə ürəyi atlanmasın. Bu səs-səda gəlib İstanbulda da çatmışdı.

İstanbul kəndlərinin birində Bəlli Əhməd adında yeniyetmə, cavan bir oğlan vardi. Bəlli Əhmədin big yerləri hələ təzəcə tərləyirdi. Amma gücdə, qüvvətdə Rüstəm pəhləvana bac verməzdi. Özü də çox gözü-könlü tox adamdı.

Ömründə bir dəfə də olsun əlinə düşəni tek yeməmişdi. Kasıbca süfrəsi həmişə dostların qabağında açıq olardı.

Bəlli Əhməd Koroğlunun sədasını eşidib, ona müştəq olmuşdu. Elə bil ki, bir adam ona “igid igid qulluğunda olmalıdır” deyirdi. Bəlli Əhməd çox düşündü, çox daşındı, çox ölçüdü, çox biçdi, çox götür-qoydan sonra bir səhər çariqlarının bağını bərkidib, Çənlibelə tərəf yol başladı. Az getdi, çox dayandı, çox getdi, az dayandı, bir cümə günü gəlib İstanbulda çatdı. Elə təzəcə bazara girmişdi, bir də gördü carçılar car çekirlər. O saat bazara vəlvələ düdü. Bir qaçaqə başladı ki, gəl görəsən. Bir su içim saatda bütün bazar-dükan qaldı başına. Bəlli Əhməd mat-məəttəl dayanmışdı. Bir də baxdı ki, budur, bir çolaq tacir qızını çəkə-çəkə qaçır. Bəlli Əhməd tez onun qabağını kəsdi ki:

– Ay əmi, bu camaata nə olub? Bu nə qaçaqaçdır?

Tacir aşağıdan yuxariya ona baxıb dedi:

– Bacı oğlu, görünür ki, qərib adamsan.

Bəlli Əhməd dedi:

– Bəli, qəribəm. Şəhərə elə bu saat çatmışam.

Tacir qızını sürüyə-sürüyə başladı danışmağa ki: bəs xotkar gedib Məkkə ziyarətinə. Hər cümə günündən-cümə gününə xotkar qızı Nigar xanım məscidə gedir. O, evdən çıxanda car çəkib xəbər verirlər ki, hamı dağılıb evinə getsin. Xotkar özü tapşırıb ki, gərək bir naməh-rəm adam Nigar xanımın boyunu görməsin.

Bəlli Əhməd dedi:

– Yaxşı, bəs dükanları niyə belə açıq qoyurlar?

Tacir dedi:

– Bu da xotkar qızının əmridir. O, bazardan keçəndə dükanların hamısı gərək açıq ola. Xotkar qızı istədiyi dükanları gəzir, xoşuna gələn şeyləri seçir, sonra onun qulluqquları gəlib tacirlə sövdalaşırlar.

Tacir dili tuta-tutmaya bu sözləri deyib, qaçaraq gözdən itdi.

Bəli, carçıların səsi başladı yaxınlaşmağa. Bəlli Əhməd qaldı məəttəl ki, nə eləsin. Burada qalsın – bəlkə tutuldu; qaçın – haraya qaçın, harada gizlənsin? Ətrafa göz gəzdirib baxdı ki, yanında bir səbzəvat dükanı var. Hərçi badabad deyib girdi dükana. Qapını çəkib örtdü, özü də taxtaların arasından baxmağa başladı. Az keçdi, çox keçdi, dəstənin ucu açıldı. Carçılar keçdi, gözətçilər keçdi, cəlladlar da keçəndən sonra Bəlli Əhməd baxdı ki, budur, Nigar xanım yeddi qələmlə özünə zinət verib qırx incəbel qızın arasında yüz naz-qəmzə ilə sallana-sallana gəlir.

Xotkar qızı dükan-bazara tamaşa eləyə-eləyə gəlib Bəlli Əhməd gizlənən dükanın qabağına çatdı, birdən dayandı. Üzünü qızlara tutub dedi:

– Bu necə olan işdi? Bütün dükanlar qalıb başlı-başına. Böyük səraflar qızlarını, cavahiratlarını sahibsiz qoyub gediblər. Bazarda bir dənə bağlı dükan yoxdu. Bu səbzəvat dükanının qapıları niyə örtülü olsun? Yəqin burada bir sərr var. Mən gərək oraya baxam.

Bəlli Əhmədin ürəyi guppultu ilə qırılıb düşdü ayağının altına ki, indi xotkar qızı gəlib onu burada tutsa, Allah bilir nə olacaq. Camaat onun haqqında nə fikirləşəcək. Yəqin hamı deyəcək ki, elə xotkar qızına baxmaq üçün özü qəsdən girib burada gizlənibmiş. Amma daha

iş-işdən keçmişdi. Nigar xanım qabaqda, qırx incəbel qız da daldə başladılar dükana tərəf gəlməyə. Bəlli Əhməd bir fikirləşdi ki, piştaxtanın dalına girib gizlənsin. Amma bunu öz qeyrətinə sığışdırı bilmədi. Dükənin ortasında dik durub gözləməyə başladı.

Qızlar dükənin qapılarını açıdlar. Nigar xanım içəriyə girdi. Baxdı ki, dükənin içinde bir cavan yeniyetmə oğlan dayanıb. Nigar xanımın qaşları çatıldı. Bəlli Əhməd işi belə görüb, kirimişcə başını aşağı saldı. Nigar xanım qızlara qışkırdı ki:

– Görün bu adam kimdi. Burada nə qayırır.

Qızlar bayaq Bəlli Əhmədi qarmaladılar, dartıb xotkar qızının qabığına getirdilər. Nigar xanım soruşdu:

– De görüm kimsən? Burada neyləyirsən?

Bəlli Əhməd dedi:

– Xanım, vallah mən qərib, nabələd bir adamam. Heç cəmisi bir saat olmaz ki, bu şəhərə gəlmışəm. Elə bazarda gəzirdim, bir də gördüm ki, qaçhaqaç düşdü. Bilmədim nə eləyim. Bir yer də tanımirdim ki, gedəm. Axırda qaçıb burada gizləndim.

Nigar xanım gördü ki, oğlan doğrudan da qərib adama oxşayır. Özü də, deyəsən, dələduz adam deyil. Bir dəfə də olsun gözlərini qaldırıb onun üzünə dik baxmir. Elə başını aşağı salıb dayanıb. Ancaq yenə də onun necə adam olduğunu yoxlamaq üçün dedi:

– Sən yalan deyirsən. Sən qəsdən burada gizlənibsən ki, bizə baxasan. Mən bu saat səni cəlladılara verəcəyəm.

Bəlli Əhməd dedi:

– Xanım, mən cəlladdan-zaddan qorxan adam deyiləm. Min ölüm də olsa yalan demərəm. Mən sizə baxmaq üçün burada gizlənməmişdim. Amma, doğrusu, siz keçəndə gözlərimi də yummamışdım. Kapının deşiyindən baxırdım.

Nigar xanım baxdı ki, bu doğrudan da yaxşı oğlandı. Dedi:

– Görürəm ki, sən düz adama oxşayırsan. İndi ki doğrusunu dedin, qorxma, sənə bir şey eləməyəcəyəm. De görüm kimsən, nəçisən, həradan gəlib haraya gedənsən?

Bəlli Əhməd dedi:

– Xanım, vallah, mən kənd adamıyam. Adıma Bəlli Əhməd deyərlər. Özüm də bu ayaq Çənlibelə gedirəm.

Nigar xanım Çənlibel adını eşidəndə fikrə getdi. Qaşqabağı bir az da çatıldı.

Soruşdu ki:

– Yaxşı, ay Bəlli Əhməd, deyirlər o Çənlibeldə Koroğlu adında bir adam var. Bir de görüm o necə adamdı?

Bəlli Əhməd hər şeyi çox tez başa düşən adam idi. Baxdı ki, Nigar xanımın sözündən işiq gəlir. O bilirdi ki, çox qızlar Koroğlunun həsrətini çekir. İndi xotkar qızının belə Koroğlunu soruşmağından Bəlli Əhməd başa düşdü ki, bu da o dərdi çəkənlərdən biridir. Yoxsa xotkar qızının Koroğlu ilə nə işi ola bilər? Tez özünü düzəldib dedi:

– Xanım, vallah, Koroğlunun necə adam olduğunu mən hələ deyə bilmərəm. Çünkü özüm hələ onu görməmişəm. Amma eşitdiyimə görə çox igid, çox da mərd adamdır.

Nigar xanım soruşdu:

– Yaxşı, indi ki sən Koroğlunu tanımırsan, bəs Çənlibelə niyə gedirsən?

Bəlli Əhməd dedi:

– Xanım, bayaq ərz elədim ki, min dənə ölüm olsa, genə də mən yalan demərəm. İstəyirsən məni asdır, istəyirsən kəsdir. İndi ki sən soruşdun, mən də düzünü deyəcəyəm. Mən Koroğlunun dəstəsinə qoşulmağa gedirəm.

Nigar xanım fikrə getdi. Az fikirləşdi, çox fikirləşdi, axırda kağız götürüb bir namə yazdı, ağzını möhürləyib Bəlli Əhmədə verdi, sonra bir az da yaxınlaşıb dedi:

– İndi ki Çənlibelə gedirsən, bu naməni də Koroğluya verərsən. Deyərsən ki, xotkar qızı Nigar xanım verdi.

Sonra əyilib yavaşcadan onun qulağına dedi:

– Deyərsən ki, naməni oxusun. Əgər razi olsa özü gölsin, razi olmasa cavabını səninlə göndərsin.

Bəlli Əhməd “baş üstə” deyib naməni cibinə qoydu. Sonra başını qaldırıb dedi:

– Xanım, Koroğlu bəlkə namənin səndən olmağına inanmadı. Deyirlər o çox nataraz adamdı. Özü də ki, hələ məni tanımır.

Nigar xanım qolundan bazubəndini də açıb ona verdi. Üstəlik bir ovuc da qızıl verdi ki, özünə bir at alsin, piyada getməsin. Elə ki Bəlli Əhməd bazubəndi də, qızılları da yaxşıca gizlətdi, Nigar xanım dedi:

– Ancaq bu sırrı Koroğludan başqa bir adam bilsə, özünü ölmüş bil! Min canın olsa biri əlimdən qurtara bilməz.

Bəlli Əhməd dedi:

– Xanım, bayaq dedim ki, mən ölümdən qorxan adam deyiləm. Ancaq arxayı ol! Mən bir işi götürməyim, götürdüm, qurtardı. Mənə Bəlli Əhməd deyərlər. Mənim qanım sellənər, sirrim bəllənməz.

Nigar xanım oradan geri dönüb, qırx incəbel qızla getməkdə olsun, sənə kimdən deyim, Bəlli Əhməddən.

Bəlli Əhməd oradan birbaş özünü at meydanına verdi. Tez yəhərli, yüyənli bir at alıb mindi, ağamı Allah saxlaşın deyib, Çənlibelə yola düşdü. Gecəni gündüzə qatdı, gündüzü gecəyə qatdı, bir neçə gündən sonra gəlib Çənlibelin ətəklərinə çatdı.

Hələ ətrafa baxıb dağın yolunu axtarırdı, bir də baxdı ki, dörd bir ətrafinı dəlilər tutublar.

Dedi:

– Ayə, nə ətrafımı həlqə-mərəkə eləyibsiz? Tacir deyiləm bac alasınız, paşa deyiləm öc. Mən də sizin kimi bir adamam. Mənə Koroğlunu göstərin, onunla işim var.

Dəlilərdən biri dedi:

– Sən qabaqca sözünü bizə de. Əgər lazımlı olsa, biz səni onun yanına apararıq. Bəlkə elə sənin cavabını özümüz verəcəyik.

Bəlli Əhməd dedi:

– Əgər mənim cavabımı siz verə biləydimiz, daha Koroğlunu soruşmazdım ki. Mən Koroğlunu görməliyəm.

Qərəz, dəlilər dedi, Bəlli Əhməd dedi, axırdı gördülər yox, bundan heç bir söz almaq mümkün deyil, götürüb Koroğlunun yanına apardılar. Bəlli Əhməd Nigar xanımın naməsini Koroğluya verdi. Koroğlu naməni açdı, oxuyub gördü ki, xotkar qızı yazır:

Başına döndüyüm ay qoç Koroğlu,  
Əgər igidsənsə, gəl apar məni!  
Həsrətindən yoxdu səbrim, qərarım,  
İncidir sərasər ahü zar məni.

Çənlibel üstündə əsrəmiş nərsən,  
Düşmən qabağında dayanan ərsən.  
Tamam dəlilərə igid, sərkərsən,  
Axtarsan, taparsan düz ilqar məni.

Mən xotkar qızıyam, Nigardır adım.  
Şahlara, xanlara məhəl qoymadım,  
Bir sənsən dünyada mənim muradım,  
İstərəm özünə eylə yar məni!<sup>1</sup>.

Elə ki Koroğlu naməni oxuyub əhvalatdan hali oldu, Dəli Mehtəri çəgirdi ki:

– Qırati yəhərlə, mən İstanbula gedəsi oldum.

Dəlilər yerbəyerdən dedilər: “Koroğlu, dəli olma, sənin İstanbulda nə işin var? Bilmirsənmi ki, paşalar sənin qanına yerikləyir. Gedərsən, tutularsan”.

Koroğlu dedi:

– Yox, boynuma deyin gəlib, getməliyəm.

Dəlilər dedilər: “Axır de görək, nə olub? Niyə gedirsən?”.

Koroğlu Nigarın naməsini oxudu. Dəli Həsən namədən xəbərdar olandan sonra üzünü dəlilərə tutub dedi:

– Bu namədən sonra getməmək olmaz. Koroğlu kimi oğlana elə xotkar qızı kimi bir buta layiqdi. Ancaq Koroğlu, bu xətərli, qorxulu səfərdir. Sən gəl, bu səfərə tək getmə. Qoy biz də səninlə gedək.

Koroğlu bu yerdə telli sazı bağrına basıb dedi:

– Yox, Dəli Həsən!

İgid gərək yar sevməyə  
Özü tək gedə, tək gedə...  
Müxənnət qəddin əyməyə  
Özü tək gedə, tək gedə...

Qəniminə qılinc çala,  
Ürəyinə talan sala,  
Düşmənlər üstə baş ala,  
Özü tək gedə, tək gedə...

Dola polad yarağına,  
Düşə igid sorağına,  
Yüz tülküün qabağına,  
Özü tək gedə, tək gedə...

Nigarın şirin dilləri,  
Bağrıma sancıb milləri;  
Uzaq-uzaq mənzilləri,  
Özü tək gedə, tək gedə...

Koroğluyam haşa-haşa  
Girrəm xotkarla savaşa;  
Qırat döşlətməyə paşa,  
Özü tək gedə, tək gedə...

Koroğlu sazla dediyi kimi sözlə də dedi ki:

– Dəlilərim, Nigar xanımı gətirməyə özüm tək gedəcəyəm. Siz qalın, Çənlibeli qoruyun.

Bunu deyib, Koroğlu qalxdı ayağa. Koroğlunun bu igidliyi, bu qorxmaqlığı Bəlli Əhmədin xoşuna gəldi. Dedi:

– Koroğlu, mən ki Nigar xanımı elə görmüşəm, səni də belə görüürəm, o qız səndən qeyrisinə hayifdir:

Hay ver yarın sədasına,  
Var Koroğlu, var Koroğlu!  
Gəlim onun qadasına,  
Var Koroğlu, var Koroğlu!

Tirmə salıbdır başına,  
Bənzəyir cənnət quşuna;  
Çatıbdır on beş yaşına,  
Var Koroğlu, var Koroğlu!

Adı Nigar, özü pəri,  
Verəm sənə bu xəbəri;  
Görən onsuz gəlməz geri,  
Var Koroğlu, var Koroğlu!

Əhməd deyir keçmək olmaz,  
Hər bir suyu içmək olmaz,  
Bir baxmaqla seçmək olmaz,  
Durma, aman, var Koroğlu!

Bəlli Əhməd sözünü tamam elədi. Koroğlu üzünü Dəli Həsənə tutub dedi:

– Mən gedirəm. Dəlilərdən yaxşı muğayat olarsan. Bəlli Əhmədi də mən gəlinə burada saxlarsan.

Dəli Həsən o saat “göz üstə” deyib, Bəlli Əhmədi qaraulxanaya göndərdi, üstünə də iki nəfər qaraul qoydurdu.

Koroğlunun belə bir xasiyyəti vardı. Ona hər kim bir xəbər gətir-sə, qabaqca haman adamı tutub saxlardı. Özü gedib işi yoxlardı. Əgər xəbər düz çıxdı, o, adama xələt verib, hörmət elərdi. Yox, əgər yalan çıxdı, ortada hiylə-miyılə oldu, onda iş qalardı misri qılınca.

Koroğlu elə Dəli Həsənə tapşırıqlarını təzəcə verib qurtarmışdı ki, Dəli Mehtər Qırati gətirdi. Koroğlu qılıncını qurşadı, şəşpərini götür-

dü, dəlilərlə halal-hümmət eləyib, tərlan kimi Qıratın belinə sıçradı, yola düşdü.

Elə ki Qırat yüyəni boş gördü, elə bil ki, bir ox oldu, yaydan üzüldü. Dəlilər ancaq Çənlibelin gədiyində onun tozunu gördülər. Qırat ildirimdan qanad taxıb yolu ağızına aldı, dağlar aşdı, dərələr keçdi, bir həftəlik yolu bir gündə gəlib, bir axşamüstü İstanbula çatdı.

Koroğlu elə şəhərin kənarında bir qapını döyüd. Qapıya qoca bir arvad gəldi. Koroğlu arvaddan soruşdu:

— Ay ana, qəribəm, məni bu gecəliyə qonaq elərsənmi?

Arvad dedi:

— Niyə eləmirəm? Qonaq qonmayan evə ölüm qonsun. Düş gəl!

Koroğlu düşdü. Qıratı tövləyə çəkdi, özü də evə girib bir tərəfdə oturdu. Arvad çörək gətirdi. Koroğlu yeməkdən sonra söhbət açıb arvadin kim olduğunu soruşdu. Arvad dedi:

— Ay bala, aman-zaman gözümün ağı-qarası bircə oğlum var. Xotkar qızı Nigar xanımın nar bağında bağbandı.

Koroğlu bu işi yaxşı fal hesab eləyib çox sevindi. Deyəsən, elə bacadan düşən kimi qismətin üstünə düşmüdü. Ordan-burdan söz-söhbət salıb öyrəndi ki, xotkar özü burada yoxdur. Məkkə ziyarətinə gedib. Sonra arvaddan soruşdu ki:

— Ay ana, bəs oğlun indi hardadı?

Arvad dedi:

— Xotkar qızı Nigar xanım hər ayda, on beşdə bir qırıx incəbelli qızla nar bağına gəzməyə çıxır. İndi sabah yox, o biri gün vədəsidir. Bağa gəzməyə gələcək. Odu ki, oğlum bağlı yör-yöndəmə salır.

Koroğlu ilə arvad çox söhbət elədilər. Amma nə qədər gözlədilərsə, arvadin oğlu gəlib çıxmadi. Axırda arvad dedi:

— Bala, oğlan gəlmədi, yəqin gecəni bağlı qalacaq. Qoy yer salım sən yat. Yoldan gəlmisən, yorulmusan.

Koroğlu dedi:

— Neynək. Salırsan, sal.

Arvad başladı yer salmağa.

Koroğlu baxdı ki, arvad bunun yerini evin yuxarı başında, öz yerini qapının ağızında salır. Dedi:

— Sən elə eləmə, ana, mənim yerimi qapının ağızında sal.

Arvad getdi fikrə. Əslində arvad elə Koroğlunun xotkardan, xotkar qızından söz-söhbət açmağından, bir də sir-sifətindən, yaraq-yasağın-

dan bir az şəkkə düşmüşdü. İndi də belə deməyi onu lap qorxuya saldı.  
Dedi:

– Yox, bala! Mən qoca arvadam. Gecələr tez-tez bayırı-bacağa çıxıram.

Koroğlu dedi:

– Heç eybi yoxdu. Sən elə məni ayaqlayıb da keçə bilərsən. Qorxma, qabırğalarım sınmaz. Amma birdən, işdi, mən çölə-zada çıxmali olsam, sən gərək xurd-xəşil olasan.

Arvadın sözü kəsildi. Çar-naçar Koroğlunun yerini qapının ağızında saldı.

Koroğlu elə yerinə gircək getdi yuxuya. Xorultu dünyani götürdü. Amma arvadın gözüne yuxu getmədi ki, getmədi.

Gecənin bir aləmində Koroğlu oyandı. Baxdı ki, arvad oyaqdı. Soruşdu:

– Ay ana, niyə yatmırsan?

Arvad dedi:

– Nə bilim, ay bala, yuxum qaçıb.

Koroğlu soruşdu:

– Ay arvad, bəlkə məndən qorxursan?

Arvad dedi:

– Yox, ay bala, qorxmuram. Ancaq elə-belə...

Koroğlu gördü yox, arvad sözlü adama oxşayır. Dedi:

– Ana, sən olasan oğlunun canı, düzünü de görüm niyə yatmırsan?

Arvadın dar dünyada əziz-xələf bircə oğlu vardi. Odu ki, bu andın üstündən keçə bilməyib məsələni açdı:

– Vallah, ay bala... elə-belə ürəyimə dağdağa düşüb ki, görəsən sən kimsən, heç bizim yerlərin adamlarına oxşamırсан.

Koroğlu soruşdu:

– Yaxşı, ay ana, sənin fikrincə mən kim ola bilərəm?

Arvad dedi:

– Ay bala, baxıram sənə... nə bilim, vallah... Deməyə də utanıram... Sən elə deyəsən Rüstəm pəhləvansan axı.

Koroğlu gülüb dedi:

– Yox, ana, tapa bilmədin.

– Onda yəqin Ərəb Reyhansan.

Koroğlu dedi:

– Yox, genə tapa bilmədin.

Arvad bir az fikrə gedib dedi:

– Onda Giziroğlu Mustafa bəy deyilsən ki?

– Yox ana, o da deyiləm.

Arvad bir duruxdu. Sonra qonağına baxdı:

– Bala, onda, vallah, az qalıram... Ay bala, birdən sən o Koroğlu olarsan ha...

Koroğlu gülüb dedi:

– Bax, indi tapmışan.

Arvadın səsi kəsildi. Koroğlu bir-iki dəfə onu səslədi, gördü yox, səs yoxdur. Axırda durub arvadın yanına gəldi, gördü nə... bu gün ölübsən, dünən. Arvad tirtap düşüb özündən gedib. Bir az sudan-zaddan töküb onu ayıltdı. Arvad elə özünə gəlcək, durdu ayağa ki, qaçın, Koroğlu onun biləyindən tutdu ki:

– Ay ana, hara qaçırsan? Mən adamyeyən-zad deyiləm ki, niyə məndən qorxursan?

Arvad dedi:

– Niyə səndən qorxuram? Mən çox igid arvadam ki, sənin adını eşidəndə qorxudan bağrim çatlamayıb. Sənin adını eşidəndə paşalar qorxuya düşür. Pəhləvanlar gizlənmək üçün siçan deşiyi axtarırlar. Mən bir özümdən getmişəm, çox görürsən?

Koroğlu bir az gülüb, arvada ürək-dirək verdi. Sonra tapşırıdı ki:

– Bax, ana, bu sırrı gərək heç yerdə açmayısan. Yoxsa küpə girib yeddinci göyə çıxasan, balıq olub dəryaya cumasan, genə də əlimdən qurtara bilməzsən.

Arvad dedi:

– Xeyr, arxayın ol! Sirr açmaq nədi! Heç gör sən gedəndən də biriki ay sonra mən yorğan-döşəkdən dura biləcəyəm ki, bir söz də danışam?

Koroğlu gördü yox, arvad bundan yaman qorxub, dedi:

– Ay ana, deyesən, paşalar, tacirlər məni burada çox pis qələmə veriblər, onlar məndən qorxmağa haqlıdırlar. Çünkü mən ki varam, onların qatiliyəm. Amma day sən niyə məndən qorxursan?

Qərəz, Koroğlu arvadla bir xeylək söhbət elədi, Çənlibeldən, dəli-lərdən danışdı. Paşalarla, xanlarla niyə düşmən olduğunu dedi. Danışdı, güldü, arvadın kefini açdı. Ondan sonra yerinə girib təzədən yatdı.

Amma arvad yata bilmədi ki, yata bilmədi. Fikir onu yaman götürdü. Axırda çağırıb soruşdu ki:

– Ay bala, bəs axır heç bir demədin, sən buraya niyə gəlmisən?

Koroğlu dedi:

– Ana, bir qabaqça de görüm, sərr saxlaya bilirsən, ya yox?

Arvad dedi:

– Əvvəla budu, saxlaram, niyə saxlamıram? İkincisinə qalan yerdə, mən kimlə bostan əkdiyimi yaxşı başa düşürəm. Qorxma de!

Koroğlu dedi:

– Ana, doğrusu budu ki, xotkarın qızı Nigar mənə namə yazib ki, gələm onu aparam. Mən də onun üçün gəlmışəm.

Arvad dedi:

– Doğrudan da Nigar xanım elə sənə yaraşan candı. Allah mübarək eləsin! Amma ay bala, onu sən necə aparacaqsan?

Koroğlu dedi:

– Bu işdə gərək sənin oğlun mənə kömək eləyə.

Arvad sevincək dedi:

– O mənim oğlumun əlinin içində. Niyə eləmir? Sənə də kömək eləməyib kimə eləyəcək? İnşallah sabah keçər, o birisi gün nar bağından birbaş...

Qərəz, gecəni yatdılar. Səhər oldu. Koroğlu durub atı yemlədi, suladı, rahatladı, arvada pul verdi ki, şey-şüy alıb yemək hazırlasın, həm də gedib oğlunu çağırınsın.

Koroğlu evdən çıxıb birbaş gəldi bir ustanın yanına. Bir ovuc qızıl verib, xotkarın adına bir möhür qayırtdırdı, qoydu cibinə.

Oradan çıxıb, bir dua yazanın yanına getdi. Dua yazan çəşməyini burnunun ucuna taxıb, əyləşib bir səkinin üstündə müştəri gözləyirdi. Koroğlu onuna gəlib dedi:

– Əfəndim, mənim bir qoca nənəm var. Budu, bir neçə aydı ki, ölüm yorğan-döşəyindədi. Hər nə eləyiriksə sağalmır. İndi mənə səni deyiylər. Deyirlər ki, sən çox yaxşı dua yazırsan. Gedək, mənim nənəmə bir dua yaz!

Əfəndi cəld ayağa qalxdı. Qələm-davatını götürüb, bir əlində imanı, bir əlində tumani düşdü Koroğlunun yanına. Gəlhagəl gəlib yetişdirilər arvadın həyətinə. Əfəndi baxdı ki, həyətdə doğrudan da bir qoca arvad var, amma yaman əldə-ayaqdadı. Xörək-zad hazırlayır. Koroğludan soruşdu ki:

– Oğlan, bəs sən deyirdin ki, nənəm naxoşdu, nənən həyətdə gəzir ki?

Koroğlu əfəndinin lap yanına gəlib dedi:

– Əfəndi, əgər canına heyfin gəlirsə, çıxart kağız-qələmini, xotkarın dilindən qızı Nigar xanıma bir namə yaz!

Dua yanan bir əyri-əyri Koroğlunun üzünə baxıb dedi:

– Mən hara, xotkar hara, sən nə danışırsan?

Koroğlu əlini atıb yapışdı onun bileyindən, dedi:

– Əfəndi, məni nahaq qana salma! Çıxart kağız-qələmi, yaz!

Dua yanan dedi:

– Canım, mən xotkarın dilindən qızına nə yazım? Mənim işim deyil.

Koroğlu dedi:

– Nə yazacağını mən deyəcəyəm. Sən kağız-qələmini çıxart!

Dua yanan baxdı ki, yox, bunun əlindən qurtarmaq mümkün olma-yacaq. Əlləri əsə-əsə bir parça kağız çıxartdı.

Koroğlu başladı deməyə:

– Xotkarın dilindən qızı Nigara yaz ki, “bu naməni sənə verən adam mənim çovuşumdur. Mənim barigahımda mənə olan hörmət gərək ona da ola”.

Əfəndi altdan-altdan Koroğluya baxa-baxa naməni yazıb qurtardı.

Tez istədi ki, ağızını bağlaşın, Koroğlu dedi:

– Bağlama, ver görüm nə yazmışan.

Əfəndinin rəngi qaçıdı. Başladı kəkələməyə, dedi:

– Yox, hələ qurtarmamışam. Səhv eləmişəm, təzədən yazacağam.

Koroğlu oxuyub gördü ki, əfəndi yazıb: “Nigar xanım, bu adam quldurdur. Oraya çatcaq tutub asdırarsan!”

Koroğlu bir əyri-əyri ona baxıb dedi:

– Sən elə bilmə ki, mən savadsızam. Mən dedim sən yazasan ki, sizin dilinizdə olsun. Al, düzəlt!

Əfəndi qorxusundan kağızı cirib, təzədən naməni yazıb Koroğluya verdi. Koroğlu baxdı ki, indi düz yazıb. Qayırtıldıği xotkar möhrünü də naməyə vurub cibinə qoydu. Sonra dedi:

– Əfəndi, mən səni bir yaxşı adam bilmışdım. Sənə yaxşı hörmət eləyəcəkdir. Amma sən məni ayrı şeyə vadar elədin. Mən indi səni buradan buraxa bilmərəm. Gedib əngəl çıxdarsan. Səni öldürmək də istəmirəm. Yazığım gəlir. Mənim burda ikigünlük işim var. Bu iki gün sən burada qalmalısan. Əgər səssiz-səmirsiz qaldın, gedəndə sənə ikinci dəfə yazdığını naməyə görə zəhmət haqqı verəcəyəm, yox, rahat

oturmadın, onda birinci dəfə yazdığını naməyə layiq zəhmət haqqı ala-caqsan.

Bunu deyib, Koroğlu duayazanı Qıratın yanına saldı, qapını da bağlayıb açarını cibinə qoydu. Oradan bazara gəlib, bir dəst çovuş paltarı aldı. Geyinib, əlinə də təsbeh alıb, xotkarın barigahına tərəf yola düşdü. Qapiçılardan onun əlində xotkarın möhürlü naməsini görçək, iki-qat olub torpağa düşdülər. Qapılar taybatay açıldı. Koroğlu elə qapıdan başladı qışqırmağa ki:

– Hanı Nigar?.. Mənim qabağıma çıxsayıdı ayaqlarına soyuq dəyərdi?

Bütün barigah əqli qorxudan başladılar zağ-zağ əsməyə. Koroğlu qırx qapıdan keçib, Nigar xanımın otağı olan bağa girdi.

Nigar xanım qırx incəbelli qızla pəncərənin qabağında oturub, bağa tamaşa eləyirdi. Koroğlunu çovuş paltarında görçək, qızlardan birini gönderdi ki, getsin görsün kimdi, mətləbi nədi?

Qaravaş Koroğlunun yanına gəldi.

Koroğlu qızı görçək qışqırkı ki:

– Hanı Nigar? Niyə mənim qabağıma çıxmır? Bilmir ki, mən xotkarın yanından gəlirəm?

Qaravaş onu bir otağa aparıb, özü qaçıdı Nigara xəbər verdi. Elə ki Nigar qırx incəbel qızla onun yanına gəldi, Koroğlu baxdı ki, Bəlli Əhmədin dedikləri doğru imiş. Nigar doğrudan da elə Koroğluya layiq Nigardı. İşarə elədi ki qızlar çıxsın, sənə deyiləsi gizli sözüm var.

Qızlar hamısı çıxdı. Elə ki, tək qaldılar, Koroğlu əbanı, əmmaməni çıxardıb bir tərəfə tulladı. Nigar baxdı ki, əmmaməli çovuş döndü oldu bir igid oğlan. Koroğlu iki əlini döşünə qoyub, Nigar xanımı salam verdi. Nigar yenə də salamı almayıb istədi geri dönsün. Aldı Koroğlu görək nə dedi:

Salam verdim, salam almaz,  
Görüm kəssin salam səni.  
Axçasız, pulsuz aşığam,  
Pulum yoxdur, alam səni.

Güllü bağlarda gəzərsən,  
Cahıllar bağın əzərsən,  
Yuxa kağıza bənzərsən,  
Tutmaz qələm, yazam səni.

Xəzinəm yox, ağızın açam,  
Dövlətim yox, tökəm, saçam,  
Əlac budu alam, qaçam,  
Çənlibelə salam səni.

Hansı dağların qarışan?  
Hansı bağların barışan?  
Nigar, Koroğlu yarışan,  
Bilsin külli-aləm səni<sup>2</sup>.

Nigar xanım baxdı ki, bu adam aşiq imiş, özü də deyəsən fikri baş-qadı. Eşqdən, məhəbbətdən danışır. Ucadan bir qəhqəhə çəkib güldü. Dedi:

— Sən bir aşiq, mən bir xotkar qızı. Səninlə mənim nə sövdam?  
Sənin o varın, karın hardaydı ki, məni alasan.

Nigar xanımın cavabında aldı Koroğlu dedi:

Uca-uca dağlar başı,  
Çənli də olur, çənsiz də olur.  
Cəhd elə bir işdə tapıl,  
Sənli də olur, sənsiz də olur.

Ağ üzdə busə tək gərək,  
Ərənlər İsatək gərək,  
Gözəllər Nisatək gərək,  
Telli də olur, telsiz də olur.

Koroğlunun atı gərək,  
Dəmir, polad qatı gərək,  
Bir igidin zatı gərək,  
Pullu da olur, pulsuz da olur<sup>3</sup>.

Nigar xanım gördü ki, bu çox Koroğlu, Koroğlu deyir. Baxdı ki, Bəlli Əhmədlə göndərdiyi bazubənd də onun sazinin qolundan asılıb. Yəqin elədi ki, bu Koroğludu. Ala gözlərini dolandırıb, bir müştəri gö-züylə ona baxdı. Deyirlər ki, məhəbbət gözdə olar. Elə ki gözlər bir-birinə sataşdı, ürəklər başladı döyünməyə.

Koroğlu yaxın gəlib onun qolundan tutdu. Nigar dedi:  
— Fikrin nədi?

Koroğlu dedi:

– Çənlibeldən buraya səni aparmağa gəlmişəm. Day fikrim nə olacaq.

Nigar dedi:

– Sən məni bu qədər qoşunun içindən necə çıxara bilərsən? Elə deyək çıxardın, haraya aparacaqsan?

Koroğlu dedi:

Ala gözlü Nigar, səni  
Mən Çənlibelə aparram.  
Alıb Qıratın tərkinə,  
Dönərəm yelə, aparram.

Mailəm gözü qasına,  
Düşərəm tər savaşına,  
Durub dolannam başına,  
Tutaram dilə, aparram.

Tülək, tərlan qorxmaz sardan,  
Könül ayrılmaz Nigardan,  
Səni xor ilə xotkardan  
Alaram, elə aparram.

Saymaram xotkarı, xani,  
Qoşuna verməm amanı,  
Meydan içində al qanı  
Döndərrəm selə, aparram.

Koroğlu gəlsə damāğ'a,  
Zərbə dözməz sultan, ağa,  
Qıratı qaldırram dağa,  
Çardaqlı belə\* aparram.

Nigar dedi:

– İgidliyindən dəm vurma. Zorla iş olmaz. Yaxşısı budur ki, camaat şübhələnməmiş bu əba-qəbəni geyib buradan çıx get. Bu gün keçər, sabah mən nar bağına gəzməyə çıxacağam. Qaçırdı bilsən məni oradan götürüb qaçırdarsan.

---

\* Çənlibelə bəzən “Çardaqlı Çənlibel”, bəzən də sadəcə olaraq “Çardaqlı bel” deyilirmiş.

Koroğlu baxdı ki, Nigar ağıllı söz deyir. Oradan çıxıb birbaş arvadın evinə gəldi. Baxdı ki, arvadın oğlu da gəlib, onu gözləyir. Xoş, beş, on beş, əyləşdilər. Oğlan üzünü Koroğluya tutub, nə mətləbə gəldiyini soruşdu.

Koroğlu Nigari görəndən sonra elə halda deyildi ki, suala dillə cavab versin. Odu ki, aldı sazı, görək nə dedi:

Cavan oğlan, ölkənizə üz tutub,  
Bir qız sorağına gəldim, ha gəldim.  
Osman gözəlinin düşdüm eşqinə,  
Açıq qabağına gəldim, ha gəldim.

Qıratı çapdırıb yollarda yordum,  
Düşmən qabağında mərdanə durdum.  
Öz adım Rövşəndi, Çənlibel yurdum,  
Laçın oylağına gəldim, ha gəldim.

Əskik olmaz Koroğlunun qovğası,  
Düşər paşalarla cəngi, davası,  
İstanbul şəhrində xotkar balası  
Nigar sorağına gəldim, ha gəldim<sup>4</sup>.

Oğlan dedi:

– Ay igid, sən bir tək oğlansan, osmanlı qosununun içindən Nigarı necə çıxarıb aparacaqsan?

Koroğlu dedi:

– Sən məni bağa burax, necə aparmağımla işin olmasın.

Əvvəl oğlan bir az çekindi. Boyun olmaq istəmədi. Elə ki bir tərəfdən anası, bir tərəfdən də Koroğlu onu dilə tutdular, axırda razılaşdı.

Gecəni yatdırılar. Səhər Koroğlu yerindən durdu. Qıratı yemledi, suvardı, özü də yedi, içdi, elə ki hər şey hazır oldu, duayazanı tövlədən çıxarıb dedi:

– Əfəndi, sən dünən mənə pislik eləmək istədin. Amma mən sənə yaxşılıq edəcəyəm. Görürəm, qoca kişisən. Bil və agah ol, mən Koroğluyam!

Bunu deyəndə duayazanın rəngi ağardı. Başladı əsməcə tutmuş adamlar kimi titrəməyə. Koroğlu dedi:

– Yaxşı, əsmə! Al bu qızılları, apar xərcə! Amma eşidəm, biləm ki, bu sırrı bir adama demisən, onda vay halına. İndi get!

Duayazan qızılları cibinə qoyub, dalına baxa-baxa qapıdan çıxdı. Koroğlu onu yola salandan sonra Qirati mindi, oğlanla birlikdə nar bağına gəldilər. Atı bir tərəfdə bağladı, özü də bir nar kolumun dibində əyləşib, Nigar xanımın yolunu gözləməyə başladı. Az keçdi, çox keçdi, Koroğlu bir də gördü ki, budu, Nigar xanım qırx incəbel qızla gəlir.

Koroğlu tez yayınıb, özünü nar kolumun dalına verdi. Qızlar gəlib keçdilər. Heç biri Koroğlunu görmədi. Bir az gəzib dolanandan sonra Nigar yorulduğunu bəhanə oləyib əyləşdi. Qızların da hərəsini bir tərəfə işə göndərib, bağlı xəlvət elədi. Koroğlu pusqudan çıxıb Nigarın yanına gəldi. Salam verib dedi:

– Nigar xanım, mən hazır.

Nigar soruşdu:

– Yaxşı, sən məni indi nə ilə Çənlibelə aparacaqsan? Atamın dərya kimi qoşunundan qorxmursanmı? Bir qılinc ilə, bir at ilə bu qədər qoşuna nə eləmək olar?

Koroğlu dedi:

– Nigar xanım, qorxma, Qiratın üstünə minəndən sonra bizə heç bir zaval yoxdu.

Nigar xanım soruşdu:

– Bu qədər Qirat, Qirat ki deyirsən, axır o necə atdı ki, bizim iki-mizi bu qoşunun içindən çıxardıb apara?

Aldı Koroğlu dedi:

Uca dağ başında yel kimi əsər,  
Dar günümədə mənə ürək Qiratım.  
Bir aylıq mənzili bir gündə kəsər,  
Köhlən bəsləmişəm, gərək Qiratım.

Yolların tozunu göyə qaldırar,  
Müxənnət üstünü birdən aldırar,  
Meydanın içində düşmən saldırar,  
Olar iyiyəsinə dirək Qiratım.

Qoç Koroğlu qonar olsa yəhərə,  
Yağı düşmənləri salar qəhərə,  
Axurda arpası qoymaz səhərə,  
Dara düşsəm, mənə kömək Qiratım.

Nigar dedi:

– İndi ki bu qədər tərifləyirsən, gedək bir görək o necə atdı?

Koroğlu Nigarı Qıratın yanına gətirdi. Nigar baxdı ki, at doğrudan da yaxşı atdı.

Koroğlu yüyəni ağacdan açıb, tərlan kimi Qıratın belinə sıçradı. Nigar elə bircə bunu gördü. Koroğlu cəld sağ əlini atıb Nigarı dik qaldırdı, atın tərkinə basdı. At iki dal ayaqları üstə qalxıb, bağın hasarına tərəf yönəldi. Nigar dedi:

– Bir dayan görək! Fikirləşək, məsləhətləşək.

Koroğlu bayaq atı hasardan sıçradıb Çənlivelə tərəf üz qoydu.

Koroğlu, Nigar da tərkində Qıratı süzdürüb getməkdə olsun, sənə kimdən deyim, Nigar xanımın qardaşından.

İstanbul xotkarının Bürcü Sultan adında bir oğlu var idi. Elə ki xəbər çıxdı, səs-küy düşdü ki, Nigarı götürüb qaçdırılar. Bürcü Sultan atı minib qoşuna hay vurdur. Qoşun atlanana qədər Bürcü Sultan özü ata bir-iki qamçı çəkib yola düzəldi.

Qırat yeldən qanad taxıb uçurdu. Gəlhagəl, gəlib bir çəmənzara çıxdılar. Bir tərəfdən Koroğlu gecəni yatmamışdı, yaman yuxusuzdu, bir tərəfdən də Nigarı belə xəlvət ogurlayıb aparmaq ona ağır gəlirdi. Odur ki, düşüb atı otlağ buraxdı. Nigarı da götürüb oradakı bulağın başına gəldi. Nigar nə qədər elədi ki, “Gəl gedək. Qoşun gəlib bizə çatar. Sən ioldürərlər, məni də geri qaytararlar”. Koroğlu dedi:

– Qorxma, bizim dalımızca heç kəs gələ bilməz.

Nigar gördü ki, yox, bu, dediyindən dönen adam deyil. Getməyəcək ki, getməyəcək. Axırda razılaşıb oturdu. Koroğlu atı yançıdar eləyib, göy çəmənə buraxdı, sonra Nigar xanıma dedi:

– Nigar xanım, mən bir az yatım, sənin gözün atda olsun. Elə ki gördün otdan ağızını çəkib, ayaqlarını yerə döyüb narahatlıq eləyir, bil ki, düşmən gəlir. Onda məni tez oyadarsan.

Koroğlu bunu deyib, başını alagöz Nigarın dizinin üstünə qoyub yuxuladı.

Aradan bir az keçmişdi, Nigar bir də baxdı ki, Qırat bir hərəkətdədi, bir hərəkətdədi ki, gəl görəsən. Ayaqlarını yerə döyüb kişnəyir.

Nigar tez Koroğlunu oyadıb dedi:

– Dur gör at niyə elə eləyir?

Koroğlu dedi:

– Qorxma bir şey yoxdu. Düşmən gəlir.

Bir də baxdılar ki, budu uzaqdan bir atlı elə gəlir, elə gəlir, ildirim kimi.

Nigar onu görcək tanıdı. Gördü ki, Bürcü Sultandı, dedi:

– Qardaşım gəlir.

Koroğlu dedi:

– Qoy gəlsin, görək nə deyir.

Qalxıb cəld atı mindi, Nigari da tərkinə alıb gözləməyə başladı.

Bürcü Sultan gəlib çatdı. Nigari Koroğlunun tərkində görcək dedi:

– Qızı ver, quldur!

Koroğlu dedi:

– Xotkar oğlu, hirslənmə! Bacını aparmaq istəyirsən, gəl apar, day söyüş niyə söyürsən? İndi bir işdi oldu.

Bürcü Sultan bu sözü ondan eşidib, bir az da cürətləndi. Qəzəblə dedi:

– Necə ki yəni bir işdi olub?! Mən onu sənin başınla bir yerdə aparaçağam.

Koroğlu gülə-gülə dedi:

– Çox gözəl! Mən də raziyam. Ancaq xotkar oğlu, deyəsən tələsmisən, yəhərin qayışını yaxşı bərkitməmisən. Onu düzəlt, sonra dava eləyək, birdən yixılarsan, elərsən, Nigar xanımın ürəyi sıxılar.

Bürcü Sultan əyildi ki, yəhərin qayışına baxsın. Koroğlu fürsət verməyib, tez onun peysərindən yapışdı. Bürcü Sultan nə qədər əlləşdissə boynunu onun əlindən qurtara bilmədi. Koroğlu dedi:

– Xotkar oğlu, istəsəm bu saat səni yerə vurub parça-parça elərəm.

Amma bax, heç bir şey eləmirəm, buraxıram ki, çıxıb gedəsən.

Bürcü Sultan onun əlindən qurtarcaq atının başını çevirdi, qəflətən dönüb ona hücum elədi. Koroğlu tez atı sağa sıçratdı. Bürcü Sultan dönüb əlindəki nizəni Koroğluya atdı. Koroğlu nizəni göydə tutub, onun əlindən aldı, özünü də atın üstündən dik qaldırıb yerə atdı.

Nigar işi belə görəndə dedi:

– Koroğlu, görürəm hirslənmisən, haqqın da var. Amma gərək onu mənə bağışlayasan. O mənim bircə qardaşımıdı.

Koroğlu Bürcü Sultani yerdən qaldırdı. Üzünü Nigara tutub dedi:

Açılıbdi sinən gülü,  
Dönübüdə xəndana, Nigar!  
Şirnən tülkünen nə işi,  
Girəydi meydana, Nigar!

Lənət namərdin börkünə,  
Düşər özü öz ərkinə,  
Çəkərəm Qırat tərkinə,  
Aparram bir yana, Nigar!

Müxənnətdən dad elədim,  
Dost-aşnani yad elədim,  
Neçə qul azad elədim,  
Qəsd etmədim cana, Nigar!

Gəlmışəm bu yerdə qalam,  
Düşmənlərə qılınç çalam,  
Səni Çənlibelə salam,  
Bil mərdi-mərdana, Nigar!

Koroğluyam bel bükəndə,  
Misri qılınçı çəkəndə,  
Başları yerə tökəndə,  
Susayaram qana, Nigar!<sup>5</sup>

Sonra Koroğlu Bürcü Sultanı buraxıb dedi:

– Get, səni Nigara bağışlayıram. Amma bax, deyirəm, bir də qabağıma çıxsan öldürəcəyəm.

Bunu deyib Koroğlu təzədən Qıratı mindi. Nigar da tərkində yola düşdü.

Bürcü Sultan utandığından nə geri dönə bildi, nə də ki, tək qabağa gedə bildi. Bir yerdə daldalanıb o qədər gözlədi ki, qoşun gəlib çatdı. Təzədən onları da götürüb Koroğlunun dalına düşdü.

Koroğlu bir də dönüb baxdı ki, uzaqdan qoşun gəlir. Qıratın başını döndərib dayandı, gözləməyə başladı. Nigar gördü Koroğlu dava eləmək fikrindədi, dedi:

– Koroğlu, gərək məni götürüb qaçmayaydın, indi ki aparırsan, dayanma, sür, gedək! Atamin qoşunu çoxdu, sən təksən. Onlarla bacarmazsan, dava eləmə!

Koroğlu dedi:

– Mən səni Çənlibelə bu cür apara bilmərəm. Sonra deyərlər ki, Koroğlu gedib xotkarın qızını oğurlayıb gətirib. Mən gərək dava eləyəm.

Bu sözdə qoşun gəlib çatdı. Koroğlu, Nigar xanım da tərkində, misri qılınçı çəkib, özünü xotkar qoşununa vurdu.

Bunlar burada dava eləməkdə olsunlar, sənə Çənlibeldə dəlilərdən xəbər verim.

Dəli Həsən çox gözlədi, gördü Koroğlu gəlmədi. Dəliləri yiğib dedi:

– Koroğlu gəlib çıxmadı. Birdən ələ keçər, tutular, başsız qalarıq. Dalınca getmək lazımdı.

Dəlilərin yarısını Dəli Mehtərlə Çənlibeldə qoydu, qalan dəliləri götürüb Koroğlunun dalınca yola düşdü. Gəlhagəl, gəlib o vaxt yetişdilər ki, Koroğlu tək sağa-sola qılinc vururdu. Dəlilər nərə çəkib özlərini qoşuna vurdular. Dava qızışdı. Dəlilər Bürcü Sultanın qoşununu araya aldılar. Koroğlu ətrafa göz gəzdirdi. Dəlilərə baxdı. Könlü açıldı, ürəyi atlandı. Aldı görək Nigar xanıma nə dedi:

Bax indi, telli Nigarım,  
Gəldi dəlilərim, gəldi...  
Xotkar qızı, gözəl yarım,  
Gəldi dəlilərim, gəldi...

Düşmənə qılinc çəkməyə,  
Başları biçib tökməyə,  
Paşalar qəddi bükməyə,  
Gəldi dəlilərim, gəldi...

Qurbanam mərdin adına,  
Dostunu salar yadına,  
Bu gün sərkər imdadına  
Gəldi dəlilərim, gəldi...

Əldə şəşperi, qalxanı,  
Yağıya verməz amanı,  
Öldürməyə bəy, paşanı,  
Gəldi dəlilərim, gəldi...

İgidin kəsməz qovğası,  
Həmişə olar davası,  
Koroğlunun qoç arxası  
Gəldi dəlilərim, gəldi...

Koroğlunun nərəsinə dəlilər daha da qızışdır. Koroğlu bir yan-dan, dəlilər o biri yandan xotkarın qoşununu elə hala saldılar ki, qırılan qırıldı, qırılmayan da qaçıb dağıldı6.

Koroğlu tərkində Nigar xanım, başında dəlilər, Çənlibelə tərəf yollandı. Uzaq yolları keçib, dağları, yamacları aşış gəldilər, Çənlibelə çatdilar. Nigar xanım gördü ki, çatdıqları yer uca dağların başı, güllü, çiçəkli bir oylaqdır. Dedi:

– Koroğlu, Çənlibel budumu?

Nigar xanımın cavabında aldı qoç Koroğlu görək nə dedi:

Çıskinli dağların başı,  
Nigar, Çənlibel budu, bu!  
İgidlər açan savaşı,  
Nigar, Çənlibel budu, bu!

Çəkib bəzirgan soyduğum,  
Qəflələri boş qoyduğum,  
Paşalar gözü oyduğum,  
Nigar, Çənlibel budu, bu!

Üst yanı dağ, təpə, dərə,  
Müxənnətlər düşər girə,  
Mərd igidə olan bərə,  
Nigar, Çənlibel budu, bu!

Xotkarlar bata bilməyən,  
Comərdlər tuta bilməyən,  
Köksünə yatıla bilməyən,  
Nigar, Çənlibel budu, bu!

Ucalardan uca dağı,  
Hərgiz gələ bilməz yağı,  
Koroğlu tək ər oylağı,  
Nigar, Çənlibel budu, bu!

Çənlibelə hay düdü. Dəlilər hamısı at minib, silah götürüb qabağa çıxdılar. At çapan, ox atan, qılınc oynadan, şəşpər hərləyən... Çənlibelin ətəkləri cıdır meydanına döndü. Nigar xanımı atdan düşürüb kəcavəyə mindirdilər. Çənlibelə çıxartdilar.

Şənlik başlandı. Çalanlar, oynayanlar, oxuyanlar bir-birinə qarışdı. Koroğlu ilə Nigarı məclisin başına keçirtdilər. Süfrə açıldı. Dəlilər kefə başladı.

Hamının kefi saz, hamının üzü, gözü gülürdü. Amma heç birinin kefi Bəlli Əhmədin kefinə çatmadı. O özünü lap yeddinci göydə bilirdi. Xələt üstündən yağırdı. Hərə öz qüvvəsinə görə ona bir cür xələt verirdi. Nigar Koroğlundan soruşdu:

– Ay Koroğlu, bəs sən niyə Bəlli Əhmədə heç bir xələt vermirsən?

Koroğlu dedi:

– Mənim hələlik xələtim odu ki, onu azad eləyib dəliliyə götürmüşəm. Elə ki özünü göstərdi, Çənlibel dəlisi olmağa layiq olduğunu sübut elədi, məndən xələti onda görəcək. Mən xələti ancaq igidə verirəm.

Bəlli Əhməd dedi:

– Koroğlu, mən buraya qorxudan-ürküdən, ya da ki, acliqdan gəlməmişəm. Mən igid olmasayıdim adıma Bəlli Əhməd deməzdilər. İnşaallah gün gələr, səndən də öz xələtimi alaram.

Hami onun bu sözünə əhsən dedi: Məclis təzədən başlandı. Koroğlu bir Nigara baxdı, bir dəlilərə baxdı, ürəyi telləndi. Üçtelli sazi döşünə basıb dedi:

İstanbuldan buta alıb gəlmışəm,  
İstanbulda arzumanım qalmadı.  
Çənlibel oylağım, Qırat dayağım,  
At minməkdə arzumanım qalmadı.

Qıratı çəkməsəm dağlar sökülməz,  
Bəzməndin çəkməsəm sağırı örtülməz,  
Qabağımdan qaçan düşmen qurtulmaz,  
Qisas aldım, arzumanım qalmadı.

Koroğluyam, Çənlibeldə oturram,  
Harda gözəl görsəm, allam, gətirrəm,  
Dəliləri muradına yetirrəm,  
Gözəllərdə arzumanım qalmadı<sup>7</sup>.

Çənlibeldə dəlilərin sayı gün-gündən artırdı. İş gəlib o yerə çatmışdı ki, Koroğlu hay vurub düşmən üstünə gedəndə yeddi yüz yetmiş yeddi qılınc birdən çəkilirdi. Koroğlu dəliləri dəstələrə ayırib, hər dəstəni bir sərkərdəyə tapşırmışdı. Sərkərdələr arasında Dəli Həsən, Dəli Mehtər, Çopur Səfər, Dəli Mehdi, Halaypozan, Tüpdağıdan, Toxmaqvuran, Tanrıtanımaz, Dilbilməz, Gürcüoğlu, Qorxuqanmaz, Geridönməz, Bəlli Əhməd və İsabalı kimi igidlər var idi ki, hər biri yüz oğlana bərabər idi. Koroğlu öz dəlilərini gözünün üstündə saxladı. Onların bir sözünü iki eləmzdı. Onun öz dəlilərilə belə rəftar eləməyi hər tərəfə yayılmışdı. O gün olmazdı ki, Çənlibelə yeni-yeni adamlar gəlib dəliləre qoşulmasın. Koroğlu soraqlaşır, salıqlaşır, harda bir igid olduğunu öyrənirdisə əlləşib, vuruşub Çənlibelə gətirir, dəlilərinə qatıldı. Bunun üçün də Koroğlu həftədə, on beşdə bir özü Qıratı minib ətraf kəndlərə, şəhərlərə çıxırdı.

Günlərin bir günü, yenə də Koroğlu bir dəst nimdaş çodar paltarı geyib, Qıratı minib gəzməyə çıxmışdı.

Deyirlər ki, bu dəfə Koroğlunun yolu Naxçıvan şəhərinə düşdü. Şəhəri sağa gəzdi, sola gəzdi, axırdı bazarın lap qurtaracağında bir nalbənd düikanının qabağında atı saxladı.

Nalbənd müştərini görcək tez ayağa durdu. Hazır nalları tökdü ortalığa ki, bəyəndiyini seçsin. Koroğlu baxdı ki, nalbənd çox xoşifət bir kişidir. Deyirlər ki, Koroğlunun hər şəhərdə, hər kənddə bir neçə dostu olardı. Burada da nalbəndlə dost olmaq fikrinə düşdü. İşin əvvəlini zarafatla başladı. Nalları bircə-bircə əlinə alıb, baxmaq bəhanəsilə əzişdirib kişiyə qaytardı ki:

— Canım, bunlar ki, əzik-üzük dəmir parçalarıdır. Əməlli-başlı nal gətir!

Kişi bir altdan yuxarı müştəriyə baxdı, heç biri söz demədi, təzədən Qıratın ayağını ölçüb, dörd dənə yaxşı nal kəsdi. Elə ki nallar hazır oldu, kişi yaxınlaşdı ki, atı nallasın.

Qıratın ayağını Koroğludan başqa heç kəs yerdən qaldıra bilməzdidi. Odur ki, özü qollarını çirmələdi. Atın qabaqca sağ əlini, sonra da sol əlini qaldırdı. Bəli, atın əlləri nallandı, növbə dal ayaqlarına gələndə Qırat başladı bədnallıq eləməyə. Koroğlu nə qədər əlləşdisə atın ayağını saxlaya bilmədi ki, bilmədi. Bunlar burada əlləşməkdə olsunlar indi sənə kimdən xəbər verim, nalbəndin oğlundan.

Nalbəndin yeniyetmə, cavan bir oğlu var idi. Xırdalığından uşaq-lar adını Dəmirçioğlu qoymuşdular. Necə deyərlər, Dəmirçioğlu illə, ayla yox, günlə, saatla böyümüşdü. Elə qollu-qüvvətli, boylu-buxunlu bir igid olmuşdu ki, bir baxan deyirdi bir də baxım.

Koroğlu Qıratı nalbəndin qabağına çəkəndə Dəmirçioğlu dükanın içində idi. Baxdı ki, atasının yanına bir müştəri gəlib, paltarından çodara oxşayır, amma sir-sifəti lap pəhləivan sir-sifətidir. Dəmirçioğlu'nun müştəriyə quşu qondu. Amma elə ki Koroğlu başladı nalbəndlə zarafat eləməyə, nalları əzib geri qaytarmağa Dəmirçioğluna xoş gel-mədi. Bir istədi ki, çıxıb onun cavabını versin, sonra lənət şeytana deyib gözlədi ki, görsün işin axırı nə olur.

Qıratın şıltığı axırda o yerə çatdı ki, çəkic nalbəndin barmağına dəyib yaraladı. Dəmirçioğlu day bu yerdə özünü saxlaya bilmədi. Bir tərəfdən hirslenmişdi, bir tərəfdən də Koroğlunu atı saxlaya bilmə-məyi ona ləzzət verirdi. Yavaşça dükandan çıxdı. Səssiz-səmirsiz onlara yaxınlaşdı. Koroğlunu bir tərəfə itələyib, atın dal ayaqlarının ikisini də yerdən götürdü. At ha çapaladı, ha partladı, ayaqlarını Dəmirçioğlunun əlindən qurtara bilmədi. Axırda yorulub dayandı. Dəmirçioğlu bir altdan yuxarı Koroğluya baxıb dedi:

– Bu boyda adam bir atın ayağını da yerdən qaldıra bilmirsən. Ata, gəl nalla!

Koroğlu bir ona baxdı, bir Qırata baxdı, heç bir söz demədi. Amma onun bu gücünə, bu qüvvətinə lap mat-məəttəl qalmışdı.

Qərəz, nalbənd Qıratın dal ayaqlarını da nallayıb qurtardı. Koroğlu əlini cibinə salıb pul çıxartdı. Dəmirçioğlu pulları alıb, Koroğlu nallara baxan kimi, o yana çevirdi, bu yana çevirdi, əlində mum kimi əzib, Koroğlunu özünə qaytardı ki:

– Verirsən əməlli-başlı pul ver, bu əzik-üzükləri niyə bizə verirsən?

Koroğlu alıb pula baxdı, gördü doğrudan da əzilib əriyə dönüb. Cibindən bir qədər pul çıxardıb verdi. Dəmirçioğlu bu dəfə pulları iki baş barmağının arasında elə sürtdü ki, sikkələri pozuldu. Sonra Koroğlunu üstünə tulladı ki:

– Mənə qəlp pul lazım deyil. Al saxla, özünə gərək olar.

Koroğlu məsələni başa düşdü. Bildi ki, hərif ona meydan oxuyur. Heç bir söz deməyib bu dəfə pulu nalbəndin özünə verdi, Qıratı minib yola düşdü. Amma fikir onu götürmüştü. Bilmirdi necə eləsin ki, Dəmirçioğlunu Çənlivelə gətirib, dəlilərin içində qatsın. Bu fikir-xəyal ilə

gəlib Çənlibelə çatdı. Dəlilər onun qabağına çıxdılar. Baxdılар ki, Ko-roğlunun kefi üstündə deyil. Elə bil ki, dünyanın bütün dərdü-qəmi ona qalıb. Amma nə qədər soruşturulsara, Koroğlu heç bir söz demədi.

İndi bunlar burada qalsınlar, eşit Dəmirçioğludan.

Koroğlu atını sürüb gedəndən sonra nalbənd oğluna dedi:

– Ay oğul, sən neylədin? Dinc oturduğumuz yerdə başımıza iş açdın.

Dəmirçioğlu dedi:

– Ay ata, mən neylədim, başına nə iş açdım? O, bizim pullarımızı əzdi, mən də onun pullarını. Rahat oturaydı da... Bu adam uşaq-zad deyil ki, gəlib özünü göstərir.

Nalbənd dedi:

– Ay bala, heç bilirsən o kimdi? O, paşalara, bəylərə qan udduran çənlibelli qoç Koroğludu. Mən qəsdən özümü elə göstərirdim ki, guya onu tanımiram.

Dəmirçioğlu dedi:

– Ay ata, bunu niyə mənə əzəldən demədin ki, onu qatlayıb dizimin altına alaydım. Koroğluluğunu ona göstərəydim.

Nalbənd oğlunu nə qədər dannadı ki, bala, belə fikirlərdən daşın, o, qoç Koroğludu, sən onunla bacara bilməzsən.

Dəmirçioğlu dedi:

– Yox, mən gərək onun dərsini verəm. Koroğlu, Koroğlu... Mən də deyirəm bəs görəsən necə adamdı ki, bundan bu qədər qorxurlar. Ax, necə bilməmişəm... ax, necə bilməmişəm. O hələ indiyə kimi hərif görməyib. Gördün pullarını əzib özünə qaytaranda nə kiridi. Qorxudan səsini də çıxara bilmədi.

Nalbənd dedi:

– Oğul, sən uşaqsan deyin o sənə baş qoşmadı. Onun eləliyinə baxma. Adı gələndə paşalar, xoşkarlar tir-tir əsirlər.

Dəmirçioğlu dedi:

– Paşalar əsərlər də... Paşalarda kişilik nə gəzir? Sən hay-küyə baxma. Gördün ki, bir yabının əlində necə avara qalmışdı...

Nalbənd dedi:

– Bala, yabi nədir? Ona dəli Koroğlunun dəli Qıratı deyərlər. Paşalar bir o at üçün var-yoxlarından keçməyə hazırlırlar.

Dəmirçioğlu dedi:

– Yaxşı, ata, əgər mən onun haman Qıratını bir həftəyə kimi sənin qulluğuna götirdim, götirdim, götirmədim, bax, bu papaq mənə haram olsun.

Qərəz, nalbənd nə qədər dedisə, başa gəlmədi. Axırda Dəmirçioğlu atasından gizli bir canlı kotan zəncirini də götürüb, toqqa əvəzinə belinə bağladı, Çənlibelə tərəf yola düşdü.

Bu dağ mənim, o dərə sənin, o dərə mənim, bu dağ sənin, az getdi, üz getdi, təpə aşib düz getdi, gecələrin birində gedib Çənlibelin ətəyinə çatdı. Elə təzəcə dağı yuxarı qalxırdı ki, gədikdə Koroğluya rast gəldi, gecə də bərk qaranlıq idи. Koroğlu soruşdu:

– Ayə, kimsən? Bu gecə vaxtı burada nə hərlənirsən?

Dəmirçioğlu dedi:

– Sənə nə var kiməm?

Koroğlu səsindən onu tanıdı. Özünü tanıtmamaq üçün səsini qısılıb dedi:

– Day acığın niyə tutur? Mən sənə bir söz demədim ki? Elə-bələ soruştum ki, görüm kimsən.

Dəmirçioğlu dedi:

– Mən Koroğlunu axtarıram. Onunla işim var.

Koroğlu dedi:

– Elə mən də onu axtarıram.

Dəmirçioğlu soruştu:

– Sən onu neyləyirsən?

Koroğlu dedi:

– O mənə od qoyub. Gəlmişəm onunla haqq-hesab çəkməyə. Ya ona verən Allah, ya mənə.

Dəmirçioğlu dedi:

– Mən də elə buna görə gəlmişəm. Bir neçə gün bundan əvvəl atını nallatmağa gəlmişdi. Hayif ki, tanımamışam. Gedəndən sonra bilmışəm ki, Koroğlu imiş. İndi gəlmişəm. Ya gərək bu gecə onun özünü buradan aparam, ya atını.

Koroğlu bir istədi ki, qucaqlayıb onu tutsun, dəlilərin içində apar-sın. Sonra fikirləşdi ki, qoy hələ bunun igidliyini bir də yoxlayıbm, sonra.

Yenə də səsini qısılıb dedi:

– Mən axşamdan buradayam, hər şeyi öyrənmişəm. Bu saat özü burada yoxdu. Amma atı tövlədədir.

Dəmirçioğlu dedi:

– Sən, gəl, o tövləni mənə nişan ver, sonrası ilə işin olmasın.

Koroğlu dedi:

— Yaxşı deyirsən. Gedək atı aparaq. Harada olsa, özü bir gün atın dalınca gələcək. Onda ya bizə verən Allah, ya da ona.

Koroğlu bunu deyib, düşdü Dəmirçioğlunun qabağına, əyri-üyrü yollarla gətirib çıxardı tövlənin yanına. Baxdilar ki, tövlənin qapısında yekə bir qıfil var. Koroğlu yavaşça soruşdu:

— Yaxşı, indi biz bu qıfılı necə sindiracayıq?

Dəmirçioğlu bir əyri-əyri onun üzünə baxdı ki:

— Yox, sənin üçün burada bir dəmirçi dükanı da açaram.

Bunu deyib, əlüstü dırmaşdı tövlənin üstünə. Bir suicim saatda tövlənin belini dəlib yekə bir yer açdı. Sonra belindəki zənciri Koroğluya verib dedi:

— Gəl içəri gir, bu zənciri atın qarnının, döşünün altından salıb bağla, ucunu mənə ver.

Koroğlu dinməzcə tövləyə düşdü. Zənciri Qıratın qarnından, döşünün altından keçirib bağladı, ucunu ona verdi. Dəmirçioğlu bir güc verdi. Koroğlu baxdı ki, Qırat elə ayağı buxovlu qalxır. Qişqirdı ki:

— Əyə, dayan, hələ bağlayıb qurtarmamışam.

Dəmirçioğlu zəncirin ucunu bir az boşladı. Koroğlu qəsdən zəncirin ucunu Dürata da bağladı. Dəmirçioğlu güc vercək Qıratla Dürat ikisi də qalxdı. Koroğlu gördü ki, yox, bu kərgədan kimi bir şeydir. Zəncirini bənd eləyə bilsə, lap dağı da göyə çəkər. Zənciri Düratdan açıdı.

Qərəz, Dəmirçioğlu Qıratı çəkdi damın üstünə. Atın ayağındakı buxovu qırıb atdı, sonra Koroğluya dedi:

— İndi gəl, min tərkimə, gedək!

Dəmirçioğlu bunu deyib özü Qıratə minmək istədi. Qırat ağzını açıb ona tərəf yönəldi. Az qaldı ki, başını qoparıb göyə tullasın. Koroğlu tez yüyürüb özünü Qıratə göstərdi. At Koroğlunu görcək sakit oldu. Koroğlu atın başını tutub dedi:

— Qabaqca sən min, sonra mən.

Qıratda bir xasiyyət var idi ki, Koroğlu onun yuyənini kimə tapşırısaydı, at ona əl verərdi. Qərəz, hər ikisi tərkiləşib düşdülər yola. Elə ki dağı aşıb yola düşdülər, Koroğlu ondan soruşdu.

— Əzizim, bura bax, necə deyərlər, şər deməsən, xeyir gəlməz. İndi işdir, birdən Koroğlu qayıdib Qıratın aparıldığını bildi, dəliləri də götürüb dalımızca gəldi, onda biz nə eləyəcəyik?

Dəmirçioğlu dedi:

– Nə olar, gəlsin də. Dünəndən gəlsin, bu gün də iki gün olsun. Elə mənim istədiyim də odur da.

Koroğlu dedi:

– Yaxşı, bəs sən ondan heç qorxmursan?

Dəmirçioğlu dedi:

– Mən onun nə qılincindən qorxuram, nə şəşpərindən, nə də dəli-lərindən. Amma deyirlər dava eləyəndə onun bir nərə çəkməyi var. Qorxsam, qorxsam bəlkə bircə o nərədən qorxam.

Koroğlu dedi:

– O, hələm-hələm yerdə nərə çəkməz. Amma zalim oğlunun qolları yaman qüvvətlidir. Bir şeyə ilişdi, qurtardı.

Dəmirçioğlu dedi:

– Ay bircə indi gələ çıxa bura, göstərəm ona qollarının qüvvətini.

Koroğlu daha danışmadı. Bir az da getdilər. Koroğlu daha lap arxayıñ oldu ki, Cənlibeldən uzaqlaşıblar. Day hay-küy də düşsə, dəlilər xəbər tuta bilməzlər. Ağzını onun qulağına dayayıb, bir dəli nərə çəkdi. Dəmirçioğlu aşib, düz Qiratın ayaqlarının altına düşdü.

Koroğlu tez atdan düşüb, onun qollarını zəncirlə möhkəm-möhkəm bağladı. Handan-gecdən Dəmirçioğlu özünə gəlib, qalxıb oturdu. Dedi:

– Olmaya, elə sən Koroğlusan?

Koroğlu dedi:

– Bəli, özüyəm ki, varam.

Dəmirçioğlu dedi:

– Öhsən sənə. Halaldır sənə o ad. Açıq qollarımı gedək. Bu gündən mən sənə kiçik qardaşam.

Koroğlu dedi:

– Yox, aşna, qollarını aça bilməyəcəyəm. Açıram, sonra dəlilik edərsən. Dur, elə belə gedək.

Dəmirçioğlu dedi:

– Arxayıñ ol, aç qollarımı. Dedim ki, bu gündən sənə qardaşam.

Koroğlu qulaq asmadı.

Dəmirçioğlu işi belə görəndə dedi:

– Mən mərdəm, söz verdim, elərəm. Sən deyirsən ki, bəs sən açmayanda mən özüm aça bilməyəcəyəm?

Dəmirçioğlu “aha!” deyib bircə dəfə güc verdi. Zəncir parça-parça olub yerə töküldü. Sonra üzünü Koroğluya tutub dedi:

– Koroğlu, sən mənə etibar eləyib qollarımı açmadın. Amma mənim sözüm sözdür. Haraya deyirsən, gedək. Day ölüncən səndən ayrılmayaçağam. Ancaq bircə şərtim var. Kefim istəyəndə şəhərə, atamın, anamın yanına gedəcəyəm.

Koroğlu dedi:

– Külli-ixtiyar sahibisən. Nə zaman, hara getsən gedə bilərsən.

Hər ikisi durub təzədən Qırata tərkəşib Çənlivelə gəldilər. Dəlilər yığışdı. Məclis quruldu. Dəmirçioğluya xoş gəldin elədilər. Nigar Dəmirçioğlunu beli-başı açıq görüb soruşdu:

– Yaxşı, igid bəs belin niyə açıqdır?

Dəmirçioğlu dedi:

– Xanim, vallah, bircə toqqam var idi. Koroğlu qollarımı bağlamışdım, hırsınlıb dartdım, qırıldı.

Koroğlu zəncir əhvalatını danişdı. Hamı onun gücünə, qüvvətinə əhsən dedi.

Belə bir igidin Çənlivelə gəlib dəlilərə qoşulmağı Koroğlunu, dəliləri çox sevindirdi.

Dəmirçioğlu da sözünün üstündə durdu. Dəlilərlə dostlaşış Koroğlunun arxası, köməyi oldu<sup>1</sup>.

• - , " - - " .

Ərzurumlu Cəfər paşanın Cünun adında bir aşığı var idi. Cünun çox dövranlar sürmüş, çox məclislər görmüş bir ustad idi. Çox özündən dəm vuran aşıqların sazını əlindən alıb yola salmışdı, çox cavanları da öyrədib, əlinə saz verib aşiq eləmişdi.

Cəfər paşanın imarətinin qabağında bir pəhləvan meydanı, bir də bir aşiq meydanı var idi. Pəhləvan meydanı Qara pəhləvanın, aşiq meydanı aşiq Cünunun idi. Cəfər paşa bayram günlərində meydanları bəzədərdi. Uzaqdan, yaxından gələn pəhləvanlar, aşıqlar burada öz güclərini sınardılar. Cəfər paşa belə bir qanun qoymuşdu: meydanlarda basılan yüz tümən verər, basan yüz tümən alardı. Amma sən gəl ki, bu neçə il ruzigar hələ bu meydanlarda nə Qara pəhləvan basılmışdı, nə də aşiq Cünun. Pəhləvan meydanında Qara pəhləvan nə qədər qol-qabırğa sindirmişdəsa, aşiq meydanında da aşiq Cünun bir o qədər aşığın sazını əlindən alıb, dilini-ağzını bağlamışdı.

Aşıq Cünun çoxdan idi ki, Çənlibelə gedib, Koroğlunu görmək istəyirdi. Amma Cəfər paşadan qorxurdu. Cəfər paşanın Koroğlu ilə ədavəti var idi. Koroğlu bir neçə dəfə onun karvanlarını dağıdıb, adamlarını öldürmüdü. İndi də ki, Koroğlunun xotkar qızı Nigar xanımı Çənlibelə aparmağı Cəfər paşanı lap yerindən-yurdundan eləmişdi. Az qalırdı ki, gecələr də Koroğlunun qorxusundan yata bilməsin. Bu tərəfdən də xotkar bütün paşalarla, qoşun böyüklerinə fərman göndərmişdi ki, kim Koroğlunun ya özünü, ya da başını gətirsə, onu dünya malından qəni edəcək. Cəfər paşa xotkar fərmanını alandan sonra bir yol axtarırdı ki, birtəhər Koroğlunu yox eləsin. Elə hey öz-özünə deyirdi: “Bu zalim oğlu zalim axırda işi o yerə gətirib çatdırıcı ki, İstanbulun göbəyindən xotkarın öz qızını da götürüb apardı. Bir az da keçə bunun qabağına çıxməq olmayıcaq”.

Cəfər paşa çox götür-qoydan, məsləhət-məşvərətdən sonra götürüb xotkara belə bir namə yazdı ki: “Qurbanın olum, Koroğlunun başını gətirmək təkbətəklilikdə heç bir paşanın işi deyil. Əgər sən Koroğlunun tələf olmasını istəyirsənsə, hökm elə bütün paşalar yerbəyerdən qoşun çekib onun üstünə yerisindən. Bəlkə bu yol ilə onu bizim başımızdan eləyəsən. Yoxsa onun yeddi min yeddi yüz yetmiş dəlisi var ki, hərəsi bir ləşkərə bərabərdir”.

Cəfər paşa naməni bir qasidə verib xotkara göndərdi, özü də hazırlıq görməyə başladı. O, arxayın idi ki, xotkar naməni alan kimi paşalara hökm verəcək. Cəfər paşanı da onların üstünə sərkərdə qoyacaq. Ondan sonra bir məclis düzəldib pəhləvanları, qoşun böyüklerini çağırıldı. Xotkarın fərmanından onları hali eləyib sonra da öz naməsini oxudu. Yiğilənlərin hamısı ona afərin dedilər.

Aşıq Cünun da bu məclisdə idi. Bir tərəfdə oturub qulaq asırdı. Elə ki, məclis qurtardı, hamı dağıldı. Cünun da durub paşanın hüzurundan mürəxxəs oldu. Amma fikir-xəyal onu götürmüdü. Öz-özünə deyirdi: “Ey dili-qafil, bu necə ola bilər ki, mən aşiq Cünun olam, ayağım dəyməmiş yer, gözüm görməmiş adam olmaya, amma Çənlibelə gedib Koroğlunu görmüyəm”.

Bu fikir-xəyal ilə aşiq Cünun səhəri elədi. Dan yeri ağarandaayağa durdu, dəstərhanını belinə bağladı, sazını ciyinə saldı, əlinə də bir ağaç alıb yola düşdü. Az getdi, çox dayandı, çox getdi, az dayandı, yolda yel oldu əsdi, bulaqda mənzil kəsdi, günlərin bir gündündə gəlib Çardaqlı Çənlibelə çatdı<sup>1</sup>.

Dəlilər Koroğluya xəbər verdilər ki, bəs, ərzurumlu Cəfər paşanın aşığı Cünun gelir.

Koroğlu qalxıb aşiq Cünunun qabağına çıxdı. Onun əlindən tutub hörmət-izzətlə öz yanına gətirdi. Xoş-beş, on beşdən sonra süfrə açıldı. Koroğlu aşiq Cünuna elə bir xoşgəldin elədi ki, ruzigarın gözü hələ belə xoşgəldin görməmişdi. Aşıq Cünun bu qalmaqla düz on beş gün burada qaldı. Yedi, içdi, çaldı, çağırıldı, dəlilərlə gün keçirdi. On beş günün tamamında Koroğludan izn istədi ki:

– Qoç Koroğlu, on beş gün sənə başağrısı verdim, indi rüsxət ver, gedim.

Koroğlu dedi:

– Aşıq Cünun, sən gəl getmə! Qal burada bizim aşığımız ol!

Aşıq Cünun dedi:

– Koroğlu, mən sənin haqqında çox sözlər eşitmışdım. Sənə pis deyən də vardı, yaxşı deyən də vardı. Amma mən gördükərimi gördüm. Burada, sənin yanında qalmaq oraya getməkdən çox yaxşıdır. Amma bu dönüş qala bilmərəm. Mən aşığam, aşiq gərək nəməkbəhəram olmasın, yediyi çörəyi yaddan çıxarmasın. Mən o kişinin çörəyini yemişəm, sənin yanına gəlməli də olsam, gərək gedəm, ondan halalıq alam.

Koroğlu dedi:

– Aşiq, sözüm yoxdu. Gedirsən, get. Amma paşalara, xanlara bel bağlama. Mənim də atam ömrünü, gününü Həsən xanın qapısında çürüt-müşdü, axırda muzdu o oldu ki, xan gözlərini çıxartdırdı. İndi gedir-sən, get, amma işdir, buraya gəlməyinə görə Cəfər paşa səni incidib eləsə, düz qayıdib gələrsən.

Aşiq Cünun Koroğluya razılıq elədi. Ondan dönüb dəlilərlə, Nigar xanımla halal-hümmət eləyib yola düzələndə Dəli Mehtər onun qaba-ğına yəhərli, yüyenli bir at çəkdi. Aşiq Cünun ata minmək istəmədi. Koroğlu dedi:

– Min, aşiq! Bu atı Nigar xanım sənə bağışlayır. Yəhər qasında da yüz qızıl pul var. Onu da küləfətinə xərclik elərsən.

Dəli Həsən üzəngini basdı, Dəmirçioğlu onu dik götürüb atın üstünə qoydu. Aşiq Cünun bir də dönüb Nigar xanımı razılıq eləyəndən sonra Ərzuruma tərəf yol başladı.

İndi aşiq Cünun Ərzuruma getməkdə olsun, sənə kimdən xəber verim, Telli xanımdan.

Telli xanım Cəfər paşanın bacısı idi. Gözəl-göyçək, özü də igid, pəhləvan bir qız idi. Deyirlər ki, Cəfər paşa qırx hasarlı bir bağın içində imarət tikdirib Telli xanımı orada saxlayırdı. Bura elə bir yer idi ki, quş quşluğu ilə səkə bilməzdi. Telli xanım qardaşının bu işindən çox naraziydi, amma dil tərpədib ona bir söz deyə bilmirdi.

Günlərin bir gündündə Telli xanım oturmuşdu evdə. Bir də kəniz-lərdən biri tengnəfəs gəldi ki:

– Xanım, nə oturmusan? Aşiq Cünun Çənlibeldən qoç Koroğlunuñ yanından gəlib. Özü də, deyirlər, bir kəhər at gətirib, bir kisə də qızıl.

Telli xanım dedi:

– A qız, get onu buraya çağır, bir az Koroğludan desin görək nə təhər adamdı. Amma elə get, elə gətir ki, heç kəs bilməsin. Yoxsa qar-داşım bilər, dərimizə saman təpər.

Kəniz belə bir sözə bənd idi. Söz Telli xanımın ağızından qurtarmamış qapıdan çıxdı. Bir saat keçmədi ki, aşiq Cünunu Telli xanımın yanına gətirdi.

Aşiq Cünun Telli xanımı heç görməmişdi. İçəriyə girib gördü, val-lah bu elə bir gözəldi, elə bir gözəldi ki, aya deyir sən çıxma, mən çıxım, suya deyir sən axma, mən axım. Aşiq Cünun salam verib, bir tə-rəfdə oturdu. Telli xanım dedi:

– Aşıq, deyirlər Çənlibelə gedibsən, doğrudurmu?

Aşıq Cünun dedi:

– Bəli, xanım, doğrudur.

Telli xanım dedi:

– Yaxşı, Koroğlunu gördünmü?

Aşıq Cünun dedi:

– Bəli, xanım, gördüm. On beş gün də qonağı oldum.

Telli xanım dedi:

– Bir danış, görək o necə adamdır. Bu qədər ki, onun haqqında danışırlar, dəyər, ya dəyməz?

Telli xanımın gözəlliyi aşıq Cünunu elə valeh eləmişdi ki, sazı aşırıb dedi:

– Telli xanım, sinəmə üç xanə söz gəlib. İzn ver, əzəl onu söyləyim, sonra Koroğludan oxuyum.

Telli xanım dedi:

– Aşıq, izndir, oxu!

Telli xanımın cavabında aldı aşıq Cünun, görək nə dedi:

Bugünkü məclisdə bir gözəl gördüm,

Gözəllər səfində sana yaraşır<sup>2</sup>.

Geyinib sallanan gözəllər çoxdu,

Tərlan kimi süzmək ona yaraşır.

Tutini bənd eylər şirin dilləri,

Şümşad barmaqları, nazik əlləri,

Güləbətin saçı, qara telləri,

Töküləndə dal gərdənə yaraşır.

Dərin-dərin dəryaları boylamaq,

Ərəb at dösünə qatıb qovlamaq,

Sənin kimi bir ceyrani ovlamaq,

Cünun deyər, qoç oğlana yaraşır<sup>3</sup>.

Telli xanım aşıq Cünun oğlan deməkdən Koroğluya işarə elədiyini bilib dedi:

– Ay aşıq Cünun, o qoç oğlan kimdi ki, gəlib məni ovlasın?

Telli xanımın cavabında aldı aşıq Cünun, görək nə dedi:

Əyləşibdi Çənlibelin elində,  
Deyil işlərində naşı Koroğlu.  
Misri qılinc həməyildi belində  
Geyər hər vaxt al-qumaşı Koroğlu.

Bir hay bassa, ağır tüplər basılar,  
Qançırğadan qanlı başlar asılar,  
Hər içkidə yetmiş quzu kəsilər,  
Verər aşı, ağ lavaşı Koroğlu.

Bir cidası vardi, başı qoşa pər,  
Meydana girəndə əsrəmiş bir nər,  
Paşalar titrəyər, şahlar tük tökər,  
Yetmiş yeddi dəli başı Koroğlu<sup>4</sup>.

Aşıq Cünun bu məclisdə qalmasa,  
Şirin canın eşq oduna salmasa,  
Telli xanım, inan səni almasa,  
Çəkər, yixar dağı-daşı Koroğlu<sup>5</sup>.

Bunlar burada deyib-eşitməkdə olsunlar, sənə kimdən deyim,  
Cəfər paşadan<sup>6</sup>.

Aşıq Cünundun qayıdır gəlməyi bir suiçim saatda Ərzuruma ya-yıldı. Şəhərdə bir piçhapiç düşdü ki, gəl görəsən. Kimi deyir Koroğlu aşiq Cünuna at bağışlayıb, kimi də deyir ki, bəs, Koroğlu Ərzurumun paşalığını aşiq Cünuna tapşırıb. Xəbər yayılı-yayılı axırdı gedib Cəfər paşaya çatdı. Cəfər paşa cinli olub, cin atına mindi. Tez iki nəfər adam göndərdi ki, gedib aşiq Cünunu onun hüzuruna gətirsinlər. Adamlar oraya dəydilər, buraya dəydilər, aşiq Cünunu tapa bilmədlər. Şəhəri ələk-fələk elədilər. Axırdı xəbərdən xəbərə öyrəndilər ki, aşiq Cünun Telli xanımın yanındadır. Gəlib əhvalatı Cəfər paşaya xəbər verdilər. Paşa qəzəbindən az qaldı ki, özünü didib dağitsın. Ayağa qalxıb Telli xanımın mənzilinə gəldi. O zaman yetişdi ki, aşiq Cünun Koroğlunu tərifləyir. Cəfər paşa qəzəbini gizlədib soruşdu:

- Aşıq, hara getmişdin? Bu iki həftəni harada idin?
- Aşıq Cünun ədəb salamını yerinə yetirəndən sonra dedi:
  - Paşa sağ olsun, Çənlibelə getmişdim.
  - Paşa soruşdu:
    - Danış görək nə gördün, nə eşitdin? Koroğlunun özünü görə bildinmi?

Aşıq Cünun dedi:

– Gördüm, paşa sağ olsun. Elə bu iki həftəni onun yanında olmuşam. Koroğlu çox qəribə adamdı.

Cəfər paşa dedi:

– Bir damış görək, necə yəni qəribə adamdı?

Aşıq Cünun dedi:

– Paşa sağ olsun, mən ki Koroğlunu elə görmüşəm, onun sıfətlərini dil ilə desəm dilim od tutub yanar. İzn ver saz ilə deyim.

Paşa dedi:

– De, saz ilə de!

Aşıq Cünun aldı, dedi:

Qıratın üstündə, dəlilər yanında,  
Dağları, daşları gəzər Koroğlu.  
Hərdən acıqlanıb, nərə çəkəndə  
Yağılıar bağırını əzər Koroğlu.

Meydana girəndə hünər eləyər,  
Leş qalar bir yanda, kəllə söyləyər,  
Yüz sar gəlse, bir terlana neyləyər?  
Laçın tek havada süzər Koroğlu.

Mərd meydandan qaçmayıbdır yaşında,  
Dəlilərin cəm görmüşəm başında,  
Düşməni sındırır tər savaşında,  
Cünun deyər şirə bənzər Koroğlu.

Söz tamam oldu. Paşa aşiq Cünuna dedi:

– Aşıq, deyəsən Koroğlu çox xoşuna gəlib.

Cünun dedi:

– Bəli, paşam, çünki mərd adamdır. Aşığın da ki, bu dünyada sevdiyi şey mərdlikdir, qoçaqlıqdır.

Cəfər paşa ayağa qalxıb dedi:

– Bir neçə gündən sonra o mərd dar ağacından asılacaq. Ancaq mən səni də ondan ayırmak istəmirəm.

Sonra üzünülarındakı adamlara tutub dedi:

– Tutun, salın zindana. Sabah dar ağacından asarsınız. Sonra da bacımla danışarıq.

Cəfər paşa bunu deyib qapıdan çıxdı. Elə o saat aşiq Cünunu tutub qollarını bağladılar. Telli xanım istədi qabağa dursun, aşiq Cünun dedi:

– Yox, Telli xanım, sən danışma. Bu mənim cəzamdır, gərək çəkəm. Mənə o kişi demişdi ki, Cəfər paşa belə eləyəcək. Mən onun sözünə baxmadım. Atalar deyiblər ki, ulu sözünə baxmayan ulaya-ulyaya qalar.

Bunu deyib, aşiq Cünun adamların qabağına düşüb qapıdan çıxdı.

Telli xanım bilirdi ki, qardaşı nə yuvanın quşudur. Bilirdi ki, belə işlərin ustasıdır. Özü də elə inaddır ki, kor kimi tutduğundan əl çəkməz. Nə dedi eləyəcək. Odur ki, heç bir söz deməyib gecəni gözlədi. Elə ki hamı yatdı, səs-səmir kəsildi, əl-ayaq çəkildi, ayağa durub bir dəst pəhləvan paltarı gətirdi, altdan geyinib üstdən qifillandi, qılinc qurşandı, nizə asdı, əmud götürdü, haman gündüzkü kənizi çağırıb tapşırmalısını tapşırıldı, öz yerində yatırdı, özü qapıdan çıxb yola düzəldi. Dalda küçələrlə birbaş zindanın qapısına gəldi. Baxdı ki, qapıda iki keşikçi var. Keşikçilərdən biri onu görüb səsləndi:

– Adam, kimsən? Dayan!

Telli xanım səsini yoğunlaşdırıb dedi:

– Gəl buraya, deyim kiməm.

Keşikçi yaxına gəlcək Telli xanım onun təpəsindən bir əmud ilişdirib sərdi yerə. O biri keşikçi işi belə görəndə səs-küy salmaq istədi. Telli xanım macal verməyib onun başının üstünü aldı, dedi:

– Mən qoç Koroğluyam, cinqirini çıxartsan, dilini boynunun ardından çıxardaram. De görüm, aşiq Cünun hardadır?

Keşikçi onun ayaqlarına yıxılıb, başladı yalvarmağa ki:

– Sənə qurban olum, ağa Koroğlu. Bir böyük usağım var, mənə yazığın gəlsin. Bax, aşiq budur, burada zindandadır. Nə buyurursan eləyim.

Telli xanım dedi:

– Dur, qapını aç, onu buraya gətir!

Keşikçi tez durdu, zindanın qapısını açıb aşiq Cünunu çağırıldı.

Elə ki aşiq Cünun çıxdı, Telli xanım keşikçiyə dedi:

– Mən aşiq Cünunu özümlə Çənlivelə aparıram. Amma şəhərdə adam qoyuram. Paşaya deyərsən ki, eşidəm biləm, Telli xanıma gül-dən ağır bir söz deyib, torpağını torba ilə daşıtdıram. Sən də səhər açılan kimi hay-küy salsan, özünü ölmüş bil.

Bunu deyib, Telli xanım aşiq Cünunu götürüb gözdən itdi. Yenə də dalda küçələrlə gətirib onu öz mənziline çıxartdı. Aşiq Cünun baxdı

ki, bu Telli xanım imiş. Onun bu igidliyinə mat-məəttəl qaldı. Telli xanım dedi:

— Aşıq Cünun, sən bir neçə gün burada qalasın. Elə ki ara soyudu, söz-söhbət kəsildi, mən səni Çənlibelə, Koroğlunun yanına göndərəcəyəm. Hələlik buraya gəl!

Bunu deyib, Telli xanım onu öz mənzilinin altındakı zirzəmiyə apardı.

Aşıq Cünun zirzəmidə qalsın. Telli xanım da öz otağında, sənə kimdən xəbər verim, keşikcidən.

Elə ki səhər açıldı, keşikçi durub başını yola-yola özünü yetirdi Cəfər paşaya ki:

— Nə oturmusan? Gecə Koroğlu gəlib bizi qırıb çatdı, zindanı sındırıb aşıq Cünunu apardı. Özü də dedi ki, Cəfər paşa Telli xanıma gül-dən ağır bir söz desə, gəlib şəhərin yerində turp əkəcəyəm.

Cəfər paşa əmr elədi, qoşun atlandı. De o yola, bu yola, Koroğlu haradaydı? Cəfər paşanın dərdi bir idi, oldu yüz. Düşdü qarın ağrısına ki, işdi, indi xotkardan hökm çıxınca, paşalar gəlincə, Koroğlu Ərzu-rumun üstünə gəlsə, mən nə eləyəcəyəm?

İndi Cəfər paşanı qarın ağrısında qoyaq, görək aşıq Cünunun işi necə oldu?

Elə ki aradan bir neçə gün keçdi, ara sakitləşdi, gecələrin birində kəniz gəldi aşıq Cünunun yanına ki:

— Dur, Telli xanım səni çağırır.

Aşıq Cünun durdu ayağa. Kəniz qabaqda, aşıq Cünun dalda, ağacların arası ilə gəlib çatdılardır çöl darvazasına. Aşıq Cünun baxdı ki, Telli xanım yenə də pəhləvan paltarında burada dayanıb. Cünun salam verdi.

Telli xanım dedi:

— Aşıq Cünun, danışmaq vaxtı deyil, atı min!

Bu sözdə kəniz atı çəkdi aşıq Cünunun qabağına. Telli xanım onu atla mindirib dedi:

— Məndən qoç Koroğluya salam yetirərsən. Deyərsən ki, bundan sonra beş özündən deyəndə, bir də bizdən desin.

Bunu deyib, Telli xanım ata bir qırmanc çekdi. At aşıq Cünunu götürdü.

Sərin hava, aylı gecə. At elə bil ki, küləkdən qanad taxıb uçmağa başladı. At az getdi, üz getdi, dağ aşdı, dərə keçdi, düz getdi, üç günlük yolu bir günə kəsib, aşıq Cünunu Çənlibelə yetirdi.

Koroğlu Çənlibelin yola baxarındakı Ağqayada durub ətrafi göz-dən keçirirdi. Bir də baxdı ki, uzaqdan bir atlı elə gəlir, elə gəlir ley kimi. Koroğlu dəlilərə dedi:

– Bu atlı kimdisə Çənlibelə gəlir.

Dəli Həsən diqqətlə baxıb dedi:

– Koroğlu, bu ərzurumlu aşiq Cünundur.

Koroğlu dedi:

– Mən bilirdim o gələcək. Durma, dəlilərdən götür, onun qabağına çıx!

Qərəz, aşiq Cünunu Koroğlunun yanına gətirdilər. Koroğlu soruşdu:

– Aşiq Cünun, nə yaxşı?

Cünun dedi:

– Koroğlu, soruşma! Mən çox yerlər gəzib, çox adamlar görmüşəm.

Çox ustalar ağızından çox sözlər eşitmişəm. Amma sənin mənə dedik-lərinin misli-bərabəri tapılmaz. Sənin sözlərin doğru çıxdı, Koroğlu! Cəfər paşa məni tutdurub zindana saldırdı. Dara çəkdirmək istəyirdi:

Koroğlu dedi:

– Bəs səni kim qurtardı?

Cünun dedi:

– Koroğlu.

Dəlilər hamısı məəttəl qaldı.

Koroğlu dedi:

– Aşiq, necə Koroğlu? O Koroğlu kimdir?

Aşiq Cünun əhvalatı danışdı.

Dəlilər hamısı Telli xanımın bu igidliyinə afərin dedilər.

Nigar xanım dedi:

– Aşiq, o Telli xanım ki, bu qədər igiddir, bir danış görək sir-si-fətdə də Koroğluya oxşayır?

Aşiq Cünun dedi:

– Nigar xanım, mən ki Telli xanımda o gözəlliyi görmüşəm, onu dillə tərif eləmək olmaz. İzn versən sazla deyərəm.

Dəlilər hamısı səsləndilər ki:

– De aşiq, de gəlsin!

Aşiq sazi basdı dösünə. Dedi:

Ərzurumun kənarından keçəndə,  
Aquşqadan gördü məni, Koroğlu!  
Kənizin göndərdi, kəsdi yolumu,  
Qaytarıb otağa saldı, Koroğlu!

Bir mina gerdənli, durna boğazlı,  
Bir alma yanaqlı, bir şəhla gözlü,  
Tuti danişqli, qumru ağızlı,  
Şirin dili canım aldı, Koroğlu!

Demə ki, Cünunun sözü yalandır,  
Huridir, pəridir, nə cürə candır;  
Dedim ki, Koroğlu gözəl alandır,  
Sözümdən xoşlandı, güldü, Koroğlu!<sup>7</sup>

Elə ki Cünun sözünü qurtardı, birdən elə bil ki, boynunun ardına  
bir ağırlıq çökdü. Dinməz-söyləməz başı sinəsinə tərəf əyildi.

Koroğlu soruşdu:

– Aşıq, sənə nə oldu?

Cünun elə bil yatmışdı, ayıldı. Dedi:

– Koroğlu, mən çox vecəgəlməz adam imişəm. Mən öz başımı  
götürüb gəldim, qızı qoydum, qaldı o kəmfürsətin əlində.

Koroğlu soruşdu:

– Nə kəmfürsət! Kəmfürsət kimdir?

Cünun dedi:

– Cəfər paşa. O, Telli xanımı sağ qoymayacaq.

Sonra da əhvalatı danişdi ki, Cəfər paşa ona necə hədə-qorxu  
gəlmiş.

Koroğlu getdi fikrə. Dəliləri də fikir götürdü.

Nigar xanım üzünü Koroğluya tutub dedi:

– Koroğlu, hələ indiyə kimi mən səndən heç bir xahiş eləməmi-  
şəm. İndi səndən bir şey istəyəcəyəm. Gərək sözümü yerə salmayasan.

Dəli Həsən Koroğluya macal verməyiib dedi:

– Nigar xanım, bu nə sözdür sən deyirsən! Sənin sözünü kim yerə  
sala bilər? Sən sözünü de, biz canla-başla yerinə yetirərik.

Nigar xanım dedi:

– Gərək Telli xanımı Cəfər paşanın çəngəsindən qurtarıb, Çənlili-  
belə gətirəsiniz.

Dəlilər hamısı Nigar xanımın bu sözünə əhsən dedilər.

Koroğlu dedi:

– Nigar xanım, elə mən də bu fikirdəyəm. Elə igid qızı orada qoyma-  
maq olmaz, axır-başı paşa onu tələf eləyəcək. O gərək Çənlilibələ gələ.

Koroğlu hay vurdur, dəlilər hamısı yığıldı. Əhvalatı onlara danişdi.  
Sonra da sazını döşünə basıb dedi:

İgid dəlilərim, xəbərdar olun,  
Bu gün bir tədbirə gəlmək gərəkdir.  
Ərzurum qızından xəbər gəlibdi,  
Mətləbi anlayıb bilmək gərəkdir.

Çıxın qovğasına paşanın, bəyin,  
Zalim müxənnətin qəddini əyin!  
Mərd igid boynuna götürməz deyin,  
Düşməni dünyadan silmək gərəkdir.

Çənlibelə xəbər gəlməz boşuna,  
Bu iş gəlməz o paşanın xoşuna,  
Qoç Koroğlu ləçək örtməz başına,  
Düşmən qabağında gülmək gərəkdir.

Söz tamam oldu. Koroğlu əlini uzadıb bir badə doldurdu, sonra üzünü dəlilərə tutub dedi:

– Deyin görüm, kim bu badəni içib Telli xanımı gətirməyə gedəcək?  
Dəlilərin hərəsi bir yerdən qışqırdı ki:

– Mən, mən...

Koroğlu dedi:

– Bu səfər ayrı səfərə bənzəməz. Telli xanımı gətirməyə elə adam getməlidir ki, özü ondan güclü ola, qüvvətli ola, igid ola.

Dəli Həsənaya durub dedi:

– Koroğlu, izn versən Telli xanımı gətirməyə mən gedərəm.

Koroğlu dedi:

– Yox, Dəli Həsən, səni Çənlibeldən kənara qoya bilmərəm. Bəlkə elə bir iş oldu ki, mən də getməli oldum. Onda Çənlibel başsız qalar.

İş belə olanda Dəmirçioğlu yerindən durdu, badəni Koroğlundan alıb içdi, dedi:

Götürüb, belimə qılınc bağlayıb,  
İzin versən, Ərzuruma gedərəm,  
Yağı düşmən qəzəbindən qorxmaram,  
İzin versən, Ərzuruma gedərəm.

Axtararam düşmənləri seçərəm,  
Başlarını yarpız kimi biçərəm,  
Mərd yolunda başdan, candan keçərəm,  
İzin versən, Ərzuruma gedərəm.

Dəmirçioğlu, axıtsalar qanımı,  
Qoç igidə qurban dedim canımı.  
Alıb gətirərəm Telli xanımı,  
İzin versən, Ərzuruma gedərəm.

Koroğlu Dəmirçioğlunun dediklərinə huş-guşla qulaq asdı. Elə ki  
söz tamama yetdi, Koroğlu sazı alıb dedi:

Uca-uca dağ başında  
Yel teki əsdiyin varmı?  
Heç tək-tənha bu çöllərdə  
Ordular basdığını varmı?

Mızrağının ucun salsa,  
Düşmənə demə “ey valla”<sup>8</sup>.  
Hər tərəfdən beş-on kəllə  
Heç kəsib asdığın varmı?

Müxənnət özün öyəndə,  
Bənəfşə boynun öyəndə,  
Şeşpər qalxana dəyəndə,  
Yəhərdən aşdığın varmı?

Namərd sərrini biləndə,  
Müxənnət üzə güləndə,  
Yağı düşmən güc gələndə,  
Meydandan qaçıdın varmı?

Koroğlu keçib canından,  
Müxənnət etməz yanından,  
Ovucnan düşmən qanından  
Doldurub içdiyin varmı<sup>9</sup>?

Dəmirçioğlu dedi:

– Yox, Koroğlu, dediyin sıfətlərin hələ heç biri məndə yoxdu.  
Ancaq Telli xanımı gətirməyə mən gedəcəyəm.

Koroğlu dəlilərdən soruşdu:

– Nə deyirsiz? Gedə bilər, ya yox?

Dəlilər yerbəyerdən dedilər ki:

– Güclüdür. Qüvvətlidir. Ancaq hələ təzədir. Dava-dalaş görməyib. Bərkə-boşa düşməyib.

Koroğlu hay vurdu, Qıratı yəhərlədilər. Ayağa durub bir alma götürdü. Saplaq tərəfinə bir üzük taxıb Dəmirçioğlunun başına qoydu. Qayıdış atı mindi. Cövlana gətirib, bir o başa sürdü, bir bu başa sürdü. Yay-oxu çilləyə mindirib Dəmirçioğlunun başındakı almaya düz qırx ox atdı. Oxların hamısı bircə-bircə üzüyün halqasından keçdi.

Dəlilər, Nigar xanım, aşiq Cünun – hamısı durub baxırdı. Dəmirçioğlu nə bircə dəfə gözünü qırpdı, nə yerində qımlıdanı, nə də rəngi qaçıdı. Necə dayanmışdı, eləcə də axıracan dayandı.

Koroğlu atdan düşdü. Dəmirçioğlunu qucaqlayıb üzündən, gözündən öpdü. Könlü havalandı, ürəyi coşdu, aldı görək nə dedi:

Dəlilər içində bəlli igidsən,  
Gördüm sınavında mərdana səni,  
Şəst ilə dayandın meydan içində,  
Bənzətdim alıcı tərlana səni.

Çənlibel dediyin dağlar damanı,  
Müxənnətlər gəlsə çəkər amanı,  
Başında nişanə aldım almanı,  
Qorxutmadı hədəf, nişana səni.

Namərdləri oylaqlardan köçürtdüm,  
Yağı düşmanlara zəhər içirdim,  
Üzük halqasından qırx ox keçirdim,  
Tərpənən görmədim bir yana səni.

Qırpinmadı gözün, qaçmadı rəngin,  
Aləmə yayılarsa savaşın, cəngin,  
Allam xəracını Hindin, Firəngin,  
Göndərrəm İrana, Turana səni.

Çənlibel başında məclis qurulsun,  
Xanların, bəylərin boynu vurulsun,  
Gəl əyləş, mey içək, keflər durulsun,  
Koroğlu çağırır dövrana səni.

Kef məclisi başlandı. Aşiq Cünun ortaya girdi. Yedilər, içdilər, çaldılar, oynadılar. Keflər duruldu, damağlar sazaldo. Koroğlu ayağa durub dedi:

– İndi izndir, oğlum, get yaraqlan!

Dəmirçioğlu getdi, qılinc, qalxan, cida, gürz, toppuz götürdü. Koroğlunun yanına qayıtdı. Koroğlu gördü Dəmirçioğlu o qədər yaraq götürüb ki, altında tərpənə bilmir. Aldı görək nə dedi:

Dəmirçioğlu, Ərzuruma gedirsən,  
Ərzurum dediyin gölə nisbətdir.  
Çox yaraq götürmək başa bəladı,  
Qılinc həməyıldı, belə nisbətdir.

Söyləyim sözlərim eylə diləzbər,  
Şirin nəsihətim qıl sinədəftər:  
İgidə lazımdı gürz, qalxan, şəspər,  
Cida bir buynuzlu kələ nisbətdir.

Koroğlu tek düşmanları səsləmək,  
Hay deyəndə yağı üstə qəsd demək,  
Arpa verib candan əziz bəsləmək,  
Ərəb at dediyin yelə nisbətdir<sup>10</sup>.

Dəmirçioğlu elə bilirdi ki, igidin yarağı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Koroğlunun bu sözündən sonra Dəmirçioğlu yaraqların hərəsindən birini götürüb qalanını yerə qoydu. Ondan sonra gedib öz zəncirini də götürüb belinə bağladı, gəldi. Koroğlu dedi:

– Oğlum, atların hansını minmək istəyirsən, get, min!

Dəmirçioğlu getdi, tövlədən Ərəb atı çəkdi, yəhərlədi, dəlilərlə, Nigar xanımla, aşiq Cünunla salamatlaşış atı mindi, Koroğlunun qabağına gəldi.

Koroğlu dedi:

– Oğul, indi qulaq as, sənə axır sözlərimi deyim.

Aldı Koroğlu görək nə dedi:

Ərzurumun bazarına varanda  
Məqamda düşmanı atmağın gərək.  
Gördün ki, mətləbin başa varmadı,  
Ərəb at yalına yatmağın gərək.

İgid gərək meydan aça, düz dura,  
Düşman qabağında bığını bura,  
Ayaqların üzəngiyə bərk vura,  
Şeşpəri şeşpərə çatmağın gərək.

İgid olan neylər əllini, yüzü?  
Namərdin davada dörd olar gözü.  
Budu Koroğlunun, oğul, bil, sözü,  
O Telli xanımı tapmağın gərək<sup>11</sup>.

Elə ki söz tamam oldu, Dəmirçioğlu Koroğlu ilə də halal-hümmət eləyib, Ərzuruma tərəf yol başladı. Neçə müddət yol gedəndən sonra Ərzurumun dağlarına çatdı. Bir tərəfdən özü yaman yorulmuşdu, bir tərəfdən də at ac idi. Baxdı ki, burada yaxşı bir bulaq var. Atdan düşüb, əlini-üzünü yudu. Atı ota buraxdı, özü də bir tərəfdə dirsəkləndi ki, bir balaca dincini alsın. Bu dirsəklənməklə Dəmirçioğlunu yuxu apardı. Bir vaxt oyandı ki, hər yanı sis-duman bürüyüb, Ərəb at da yoxdur. O yana at, bu yana at, elə bil ki, at bir parça çörək olub göyə çəkildi.

Götürdü Dəmirçioğlu görək nə dedi:

Ərəb at getdi əlimdən,  
Ərəb atı mən istərəm.  
Ayrı düşmüşəm elimdən,  
Ərəb atı mən istərəm.

Bənnasız hörgü hörülməz,  
Təbibsiz xəstə dirilməz,  
Baxaram heç yan görünməz,  
Ərəb atı mən istərəm.

Dəmirçioğlunun bu vaxtı  
İgidəm, istərəm baxtı,  
Yad ölkədi, düşman çoxdu,  
Ərəb atı mən istərəm.

Dəmirçioğlu dağı ələk-felək elədi, əldən-ayaqdən saldı, atı tapa bilmədi ki, bilmədi. Ürəyi qubar elədi, dedi:

Dünyada heç igid yoxsul olmasın,  
Yoxsulluq igidə yaman ad olu,  
Hər kəsin ki, vari-dövləti olsa,  
Ləzzət çökər, dəhanında dad olu.

Varlı, kasib bu dünyadan köçərlər,  
Yaxşını, yamancı görüb seçərlər,  
Varın olsa gəlib yeyər, içərlər,  
Yoxsul olsan qohum-qardaş yad olu.

Dəmirçioğlu, igid çoxdu dünyada,  
Artdı dərdim, oldu həddən ziyada,  
Yaxşı at minənlər qalsə piyada,  
Daş düşər başına, ömrü bad olu.

Dəmirçioğlu dağda gəzə-gəzə axırda bir qayanın dibində bir naxırçıya rast gəldi. Aldı, görək, naxırçıdan Ərəb atı necə xəbər aldı:

Başına döndüyüm, naxırçı qardaş,  
Mənim Ərəb atım gördünmü ola?  
Mərd igidin atı candan əzizdi,  
Mənim Ərəb atım gördünmü ola?

Aldı naxırçı:

Başına döndüyüm mərd, igid oğlan,  
Sənin Ərəb atın mən dağda gördüm,  
Qoç igidlər qalmasınlar piyada,  
Sənin Ərəb atın mən dağda gördüm.

Aldı Dəmirçioğlu:

Yenə təzələndi qəlbim yarası,  
Gözümə görünmür dağlar arası,  
İgidin atıdır ciyərparası,  
Mənim Ərəb atım gördünmü ola?

Aldı naxırçı:

Adın nədir sənin, hardan gələrsən?  
Coməndlərin könül pasın silərsən,  
Gəzsən Ərəb atı tapa bilərsən,  
Sənin Ərəb atın mən dağda gördüm.

Aldı Dəmirçioğlu:

Dəmirçioğlu dolanıbdı elləri,  
Məskən eləyibdi Çənlibelləri,  
Arada işləyir düşman felləri,  
Mənim Ərəb atım gördünmü ola?

Aldı naxırçı:

Mərd igid, könlünə gəlməsin güman,  
Düşmanlar əlindən çəkərlər aman,  
Ayaziyar ətraf, çəkilər duman,  
Sənin Ərəb atın mən dağda gördüm.

Elə təzəcə söz tamam olmuşdu ki, birdən külək başladı. Bir suiçim saatda duman dağılıb getdi, ətraf ayazıldı. Dəmirçioğlu Ərəb atı tapıb mindi. Gün əyilənə bir az qalmış özünü Ərzuruma yetirdi. Baxdı ki, şəhərin küçələrində heç adam görünmür. Elə bil ki, şəhər yerindən köçüb. Küçələrdə gəzə-gəzə bir adam axtarırdı ki, karvansarayı sorusun, bir də gəlib bir meydana çıxdı. Baxdı ki, şəhərin bütün adamı burdadi. Vallah burada o qədər adam var, o qədər adam var ki, iynə atsan yerə düşməz. Ata bir məhmiz vurub adamlara yaxınlaşdı. Üzəngiyə qalxıb baxdı ki, adamlar oturan oturub, dayanan dayanıb, ortalıqda da süpürgəçilər meydani sulayıb, süpürüb səliqəyə salırlar.

Bir qoca kişidən soruşdu ki:

– Əmi, burada nə var, camaat niyə yiğilib?

Qoca bir altdan yuxarı Dəmirçioğluya baxıb dedi:

– Görünür ki, qəribən.

Dəmirçioğlu dedi:

– Bəli, qəribəm. Uzaq yerdən gələnəm.

Qoca dedi:

– Bura Cəfər paşanın pəhləvan meydanıdı, bala! Özünə güvənən pəhləvanlar aradabir gəlib bu meydanda paşanın pəhləvanları ilə güləşirlər. İndi Ərəbistandan bir təzə pəhləvan gəlib, bu gün Qara pəhləvanla güləşəcək; odur ki, camaat tamaşaşa yiğilib.

Dəmirçioğlu baxdı ki, meydanın başında iki dənə taxt qurulub, ətrafında da yaraqlı-yasaqlı pəhləvanlar keşik çəkirlər. Amma taxtlardan birinin qabağına ipək pərdə çəkilib.

Qocadan soruşdu:

– Bəs o taxtlar niyə qurulub?

Qoca dedi:

– O açıq taxt ki görürsən, o, Cəfər paşanın taxtıdır. O biri də ki, qabağına pərdə çəkilib, paşanın bacısı Telli xanım üçündür. Bir neçə gün bundan qabaq çənlibelli Koroğlu gəlib zindanı dağıdıb, keşikçiləri öldürüb, paşanın aşığını qaçırdıb. Telli xanımı da çox axtarıb, tapa bilməyib. İndi o gündən paşa Telli xanımı öz yanına köçürüb, bir dəqiqlik gözdündən kənara qoymur ki, qız qosulub qaçar.

Qoca hələ sözünü tamamlamamışdı ki, birdən təbil-döhlül vuruldu.

Qoca dedi:

– Odur, bax, paşa gəlir. İndi başlanacaq.

Dəmirçioğlu baxdı ki, budur bir dəstə adam qabaqlarında da paşa taxta tərəf gəlirlər. Bəli, paşa gəlib öz yerində əyləşdi. Paşanın adamları da hərəsi bir tərəfdə qərar tutdular. Aradan bir az keçmədi ki, yenə də təbil-döhlül vuruldu.

Qoca dedi:

– Bu da Telli xanımıdır.

Dəmirçioğlu baxdı ki, Telli xanım qırx incəbel qızın arasında meydana qədəm qoydu. O da keçib öz taxtında, pərdənin dalında əyləşdi.

Yenə də təbil-döhlül vuruldu. Dəmirçioğlu baxdı ki, on nəfər pəhləvan bir yekə şeyi sürüyüə-sürüyüə getirirlər.

Qocadan soruşdu ki:

– Bu nədi belə bunlar sürüyürlər?

Qoca dedi:

– Bu, Qara pəhləvanın əmududur. Kim Qara pəhləvanla qabaqlaşmaq istəsə, gərək qabaqca onun əmudunu yerdən qaldırı. Əgər qaldırı bildi, Qara pəhləvan onun meydanına çıxar, yox, əgər qaldırı bilmədi, onda elə bil bu başdan Qara pəhləvanın əlinin altından keçib ona həl-qəbəguş olar.

Bəli, pəhləvanlar Qara pəhləvanın əmudunu getirib, meydanın ortasında yerə qoydular.

Ərəb pəhləvan meydana çıxdı, bir o başa gərdiş elədi, bir bu başa gərdiş elədi, gəlib əmudun dəstəsindən yapışdı. Bir güc verdi, qaldırı bilmədi, iki güc verdi, qaldırı bilmədi, üçüncüdə dizini yerə qoydu bir nərə çəkdi, əmudu qaldırıb çiyinə aldı. Təbil-döhlül vuruldu. Qara pəhləvan meydana çıxdı.

Dəmirçioğlu baxdı ki, bu bir yekəpər, kələ-kötür adamdı, üz-gözündən zəhm yağır. Qara pəhləvan gəlib ərəb pəhləvana əl verdi. Ondan ara açıldı, küştü başlandı. Qara pəhləvan yaman güclü, həm də yaman əyyar idi. Bir o yana çəkişdilər, bir bu yana çəkişdilər, birdən Qara pəhləvan yerə yixilib, ərəb pəhləvanı başının üstündən aşırdı, yerə vurub, sinəsinə çökdü.

Hər yerdən afərin sədası göyə bülənd oldu. Cəfər paşa yerindən durub qışqırdı:

– Məni istəyən, Qara pəhləvana xələt!

Hər tərəfdən Qara pəhləvana xələt verdilər. Ərəb pəhləvan Qara pəhləvanın əlinin altından keçib, ona həlqəbəğuş oldu<sup>12</sup>. İki belə görəndə Dəmirçioğlu ata bir taziyənə çəkib düz meydanın ortasına sürdü. Əmudun yanından keçəndə əl atıb, onu yerdən dik qaldırdı, başının üstündə hərləyib elə tulladı ki, əmud yerə düşüb dəstəsinə qədər torpağa quylandı.

Səs-küy qalxdı. Dəmirçioğlu atı birbaş Cəfər paşanın qabağına sürdü. Aşırılıb düşdü, atı taxtın yanındakı dirəyə bağlayıb dedi:

Nərə çəkib mən meydana girəndə,  
Varmı meydani ma gələ pəhləvan?..  
Tutub kəmərindən çalanda yerə  
Mənim zərbi-dəstim bilə pəhləvan?..

Mənəm şiri-nər tək meydanda gəzən,  
Xişm ilə düşmanın bağrını əzən,  
Tülək tərlan kimi havada süzən,  
Sonra yaxan keçər ələ, pəhləvan!..

Dəmirçioğlu, mən yarağa dolaram,  
Ac qurd kimi düşmanın üstə ularam,  
Qılinc çəksəm, leş-leş üstə qalaram,  
Döndərrəm al qanı selə, pəhləvan!..

Qara pəhləvan Dəmirçioğlunun bu işindən acıqlanıb meydana girdi. Təbil vuruldu, ara açıldı, küştü başlandı. İkiisi də qızmış nər kimi bir-birinə girişdilər. Qara pəhləvan gördü yox, hərif çox qüvvətlidir. İş gücə qalsa bir şey eləyə bilməyəcək. Odur ki, əyyarlıq başladı. Birdən dizini yerə qoyub Dəmirçioğlunu da başından aşırmaq istədi.

Ancaq nə qədər güc verdi, bir şey çıxmadı. Elə bil ki, Dəmirçioğlu yüz illik bir ağac olub yerə kök atmışdı. Qara pəhləvan elə bir onu bacardı ki, birtəhər yerdən qalxıb, özünü onun əlindən qurtardı.

Dəmirçioğlu güldü. Dedi:

İki ləkə bir məclisə varanda,  
O məclisin həli pərişan olu.  
Bir qoç igid bir meydanda tapılsa,  
Bəzənər o meydan, zərnışan olu.

Sərçəyə bax, qaraquşa don biçər,  
Mərd igidlər dolu badələr içər,  
Namərd adam dava günündə qaçar,  
Gedər daldalarda pəhləvan olu.

Dəmirçioğluyam, qorxmaram mərddən,  
Tülkü deyər: aslan qovaram yurddan,  
Bir keçi qaçıban qurtulsa qurddan,  
Baxar buynuzuna kərgədan olu<sup>13</sup>.

Söz tamam oldu. Yenə də meydan qızışdı. Dəmirçioğlu bu dəfə macal verməyib, onun kəmərindən yapışdı. Dizini yerə qoyub elə bir nərə çəkdi ki, təbilin-döhülin səsi batıl oldu. Qara pəhləvanı dik götürüb yerə vurdı.

Əhsən, afərin səsi meydani bürüdü. Cəfər paşa Dəmirçioğlunu hüzuruna çağırıldı. Soruşdu ki:

– Pəhləvan, de görüm kimsən? Kimin pəhləvanısan? Buraya nəyə gəlmisən?

Dəmirçioğlu gözlərini dolandırıb, bir dəfə Telli xanıma baxdı, dedi:

Qalxıb Çənlibeldən, düşmüşəm yola,  
Ərzurumun bazarına gəlmışəm,  
Əcəl köynəyini geyib əynimə,  
Cəng-cidalın güzarına golmişəm.

Cəfər paşa dedi:

– Sənin aşıqlığın da var imiş ki...

Dəmirçioğlu Cəfər paşaya cavab vermədi. Bir də Telli xanıma tərəf baxıb dedi:

Əyləşmişdim orda, söhbətin keçdi,  
Qalxdı könül quşu, dolu mey içdi;  
Telli xanım, sədan gəldi, yetişdi,  
Sən gözəlin ilqarına gəlmışəm.

Telli xanım mətləbi anladı. Bildi ki, Çənlibeldən gələndi. Ancaq kim olmağını bilmədi. Bilmədi ki, Koroğlu özüdür, ya onun dəlilərin-dəndir. Burada Dəmirçioğlu aldı üçüncü xanəni, dedi:

Dəmirçioğluyam, yalan gəlməz dilimə,  
Müxənnət yapışar çətin əlimə,  
Misri qılinc bağlamışam belimə,  
Tərlanların tavarına gəlmışəm<sup>14</sup>.

Telli xanım bildi ki, bu, Koroğlu deyil, onun dəlilərindən biridir. Amma baxdı ki, kim olur-olsun, kişinin nə qoçaqlığına, nə gözəlliyyinə söz ola bilməz.

Cəfər paşa dedi:

– Mən sənin dediklərindən heç zad başa düşmədim. Bir əməlli-başılı de görüm, kimin pəhləvanısan? Səni özümə pəhləvan götürsəm qalarsanmı?

Dəmirçioğlu dedi:

– Cəfər paşa, izn ver atımı minim, sonra sənə cavab verim.

Bunu deyib, Dəmirçioğlu qızılquş kimi tullanıb Ərəb atın belinə qondu. Cəfər paşaya üzün tutub dedi:

– Cəfər paşa, bil və agah ol! Mənim adım Dəmirçioğludur, özüm də çənlibelli qoç Koroğlunun dəlilərindənəm. Gəlmışəm Telli xanımı aparam.

Bunu deyib Dəmirçioğlu atı hərəkətə götürdü. Qaçaraqda əlini atıb Telli xanımı pərdə qarışq götürüb atın tərkinə qoydu. Ara qarışdı. Adamlar bir-birinə dəydilər. Dəmirçioğlu meydandan çıxıb Çənlibelə tərəf yol başladı.

Handan-hana Cəfər paşa özünə gəlib hay saldı. Qoşun atlanıb Dəmirçioğlunun dalına düşdü.

Dəmirçioğlu elə təzəcə şəhərdən çıxmışdı, gördü şəhər tərəfdən böyük bir qoşun gəlir.

Telli xanım qoşunu görcək dedi:

Osmanlı qosunu gəlir qurd kimi,  
Var get, əcəm oğlu, durma bu yerdə!  
Başın gedər, göydən qalar yurd kimi,  
Var get, əcəm oğlu, durma bu yerdə!

Dəmirçioğlu onun cavabında dedi:

Osmanlı qosunu gəlsə qurd kimi,  
Ölər əcəm oğlu, getməz bu yerdən!  
Başum getsə, göydəm qalsa yurd kimi,  
Ölər əcəm oğlu, getməz bu yerdən!

Telli xanım dedi:

Qoşun gelib, indi səni tutarlar,  
Qollarını dal gərdəndə çatarlar,  
Qul deyibən Həbəşədə satarlar,  
Var get, əcəm oğlu, durma bu yerdə!

Dəmirçioğlu dedi:

Qoşun gəlsə, məni burda tutsalar,  
Qollarımı dal gərdəndə çatsalar,  
Qul deyibən Həbəşədə satsalar,  
Ölər əcəm oğlu, getməz bu yerdən!

Telli xanım dedi:

Telli xanım ərzin sənə eyləsin,  
Dili tutmur beş kəlməni söyləsin,  
Bircə igid min qosuna neyləsin?  
Var get, əcəm oğlu, durma bu yerdə!

Dəmirçioğlu dedi:

Dəmirçioğlu dərdin kimə söyləyər?  
Şirin canın sənə qurban eyləyər,  
Yüz min tülkü bir aslana neyləyər?  
Ölər əcəm oğlu, getməz bu yerdən!<sup>15</sup>

Telli xanım gördü yox, Dəmirçioğlu gedən deyil, qoşun da yaxınlaşır.

Dedi:

– Onda mən də sənə kömək eləyəcəyəm.

Dəmirçioğlu bir ətrafa baxıb gördü yolun kənarında bir mağara var. Qılıncını, qalxanını Telli xanıma verib dedi:

– Yaxşı, al, bu sənin üçün qılınc, bu da qalxan. Gir bu mağaraya, pal-paltarını yör-yöndəmə sal, gəl!

Telli xanım atdan düşdü, qılıncı, qalxanı götürüb mağaraya girdi.

Dəmirçioğlu da elə bunu istəyirdi. Mağaradan bir az aralı yekə bir daş var idi. Tez onu yumbaladıb götirdi, mağaranın ağızına tixadı, dedi:

– Telli xanım, Koroğlu mənə deyib ki, gərək yerdə də olsa, göydə də olsa Telli xanımı götirəsən. Nigar xanım sənin yolunu gözləyir. İndi mən səni dava meydanına qoya bilmərəm. Başına bir iş gelər, onda gərək mən Nigar xanımın, Koroğlunun, dəlilərin üzünə çıxmayam. Bir də sən dava eləsen, dəlilər deyərlər ki, Dəmirçioğlu arvad köməyinə qalıb. Sən otur orada, mən davarı eləyim, işimi görüm, qurtarım sonra çıxıb gedərik.

Dəmirçioğlu sözünü qurtardı, qayıdıb atı mindi.

Cəfər paşanın qoşunu gəlib çatdı. Dəmirçioğlu yayı çıynindən aşırıldı, oxları bir-bir çilləyi-kamana mindirib, yerindən tərpənəni vurub yerə saldı. Cəfər paşa baxdı ki, meydana çıxməq istəyən yığılır. Qorxudan bir adam qabağa getmək istəmir. Qoşun böyüklerinə qışqırdı ki:

– Nə dayanmışız? Bir nəfər adama nə oldu ki, hamının gözünü qorxutdu? Bu saat tutun, qollarını bağlayın!

Dəmirçioğlu dedi:

Hədyan demə, Cəfər paşa,  
Dəmirçioğlu mənəm, mənəm!  
Çəkdirərəm sənə haşa,  
Dəmirçioğlu mənəm, mənəm!

Qulac qollarımı gərrəm,  
Meydanda hünər göstərrəm,  
Cəmdəyini yerə sərrəm,  
Dəmirçioğlu mənəm, mənəm!

Ərəb at çətin tutular,  
Qarğı qulaqlar çatılar,  
Hayqırıb, dağdan atılar,  
Dəmirçioğlu mənəm, mənəm!

Şəhərlərini talayan,  
Yurdunda ocaq qalayan,  
Özü öz qanın yalayan,  
Dəmirçioğlu mənəm, mənəm!

Dəmirçioğlu düşməz gücdən,  
Qorxmaz müxənnətdən, bicdən,  
Bac allam nağdından, vecdən,  
Dəmirçioğlu mənəm, mənəm!<sup>16</sup>

Sözünü qurtarıb, Dəmirçioğlu əlini atdı ox qabına. Baxdı ki, qırx oxun qırkı da qurtarib. Qoşun böyükləri də bunu başa düşdülər. Yer-bəyerdən onun üstünə hücum elədirilər.

Dəmirçioğlu üstündə nə qədər yaraq-yasaq var idisə hamısını çıxardıb atdı. Belindəki kotan zəncirini açıb əlinə aldı. Atı cövlana gətirib dedi:

Cəfər paşa, bu gün döyüş günüdür,  
Yığıbsan başına nə löhüləngi?  
Yarpaq kimi baş bədəndən tökərəm,  
Mənəm cəzirənin əsil pələngi.

Bizim dəllər ər meydanda mərd olar,  
Qovğa günü iki gözü dörd olar,  
Talarəm şəhrini yeri yurd olar,  
Mənəm burda dəryaların nəhəngi.

Çay kimi coşmuşam, daha sönəmrəm,  
Əsgər nədi, qoşun nədi qanmaram,  
Qəsəm olsun bu meydandan dönəmrəm,  
Axır suda sınar suyun səhəngi.

Qoşun yenə də bir şey eləyə bilmədi. Dəmirçioğlu hər dəfə zənciri tovlayanda beş-altı adam cəhənnəmə vasil olurdu.

Axırda Cəfər paşa əyyarları çağırdı ki:

– Bu kafir oğlu kafir qoşunu qırdı qurtardı. Bir tədbir tökün!

Əyyarlar başladılar Dəmirçioğlunun üstünə bihuşdarı səpməyə.

Hər tərəfdən o qədər bihuşdarı səpdilər ki, axırda Dəmirçioğlu huşdan gedib yixıldı.

Qoşun sevincək onun dövrəsini aldı. Amma bir nəfər adam da yaxına gələ bilmədi. Ərəb at quyruğunu qaldırıb ətrafi firlanmağa başladı. Gələn-gələni dişi ilə, təpiyi ilə qızıl qana boyayıb şil-küt elədi.

Dəmirçioğlu üç gün orada qaldı, atın qorxusundan bir adam yaxına gələ bilmədi. Ancaq hərdən-birdən Dəmirçioğlu huşa gələndə hər tərəfdən bihuşdarı səpib yenə də onu yuxuladırdılar. Bu minval ilə üç gün keçdi. Dördüncü gün ilxını haylayıb buraya gətirdilər. Ərəb at ilxını görüb, Dəmirçioğlundan əl çəkdi, ilxiya qoşulub otlamağa başladı.

Dəmirçioğlunu götürüb şəhərə gətirdilər. Amma nə qədər axtardılar, Telli xanımı tapa bilmədilər. Cəfər paşa götürüb xotkara bir namə yazdı ki: "Koroğlunun bir dəlisini tutmuşam. Nə təhər deyirsən elə eləyim". Naməni bir qasid ilə xotkara göndərdi. Dəmirçioğlunu da pəhləvan meydanında bir ağaca sarıtdı, üstünə keşikçilər qoydu.

Dəmirçioğlu pəhləvan meydanında qalsın, Telli xanım mağarada, Ərəb at ilxida, indi sənə kimdən deyim, Koroğludan.

Vədədən çox keçmişdi. Dəmirçioğlundan xəbər gəlmədi. Koroğlunu fikir götürmüdü. Ürəyinə dammışdı ki, Dəmirçioğlunun başında bir iş var. Amma hələ gözləyirdi ki, bir-iki gün də keçsin, görsün nə olur.

Gecənin bir vaxtı bir də yuxuda gördü ki, bir dişi laxlayıb, ağızı qan ilə doldu. Səksənib, yuxudan ayıldı. Elə nərə çəkdi ki, bütün dəlilər yuxudan qalxdılar.

Koroğlu dəliləri yanında görəndə aldı görək nə dedi:

At belinə, dəlilərim,  
Sizə qurban can, yerisin!..  
Tutulubdu Dəmirçioğlu,  
İgid pəhləvan yerisin!..

Yağılar çəksin amanı,  
Gözüm görməsin yamanı,  
Leş-leşə verek düşmanı  
Axsın, qızıl qan yerisin!..

Qoç Koroğlu gələr cuşa,  
Polad qalxan tatar başa,  
İgidlər dursun savaşa,  
Qıran sultan, xan, yerisin!..

Dəlilər işi belə görəndə yaraqlanıb atlandılar. Koroğlu özü də misri qılınçı belinə bağladı, qalxan asdı, nizə götürdü, sıçrayıb tərlan kimi Qıratın belinə qondu. Çənlibeldən ildirim kimi endilər. Üz tutub Ərzuruma getdilər. Dağları, daşları üz elədilər, dərələri, təpələri düz elədilər. Gəlib Ərzuruma çatdılar.

Cəfər paşa, o gündən ki Dəmirçioğlunu tutmuşdu, hər gün yanına gəlib Telli xanımın yerini soruşdu.

Dəmirçioğlu da hər dəfəsində ona cavab verirdi ki:

– Cəfər paşa, mənim adım Dəmirçioğludur, özüm də Koroğlu dəli-siyəm. Biz ölürik, düşmənə sirr vermərik. Sən bir də Telli xanımı görməyəcəksən.

Cəfər paşa da hər gün onu yeddi pəhləvana döydürüb, sonra da dərisindən bir qarış soydurub yerinə saman təpdirirdi.

Belə-belə bir neçə gün keçdi. Qasid xotkardan xəbər gətirdi ki: “Cəfər paşa, Koroğlunun dəlisini tutdurmusan, naməm sənə çatan kimi onu dar ağacından asıb, xəbərini mənə gətirərsən. Özün də qoşunu hazırla, yaxın zamanda Koroğlunun üstünə yeriş eləyəcəyik”.

Cəfər paşa naməni alan kimi car çəkdirib hamiya xəbər verdi ki: “pəhləvan meydanına yiğilin, Koroğlunun dəlisini dara çəkəcəyəm”.

Koroğlugil o zaman gəlib Ərzuruma çatdılar ki, hamı pəhləvan meydanına yiğilmişdi. Koroğlu işi belə görəndə şəhərin kənarında atdan düşdü, paltarını dəyişdi, bir aşiq paltarı geydi, bir saz da götürüb dəlilələ dedi:

– Biz şəhərə belə girsək, işi bilib Dəmirçioğlunu tələf elərlər. Siz burada dayanıb məni gözlöyin. Elə ki mən nərə çəkdim, onda özünüüzü qoşuna vurun!

Bunu deyib özü pəhləvan meydanına yollandı. Koroğlu o vaxt pəhləvan meydanına yetişdi ki, cəlladlar dar ağacını hazırlayırdılar. Koroğlu baxdı ki, meydanın ortasında torpaqdan bir təpə düzəldiblər. Dar ağacını da təpənin üstündə qurublar.

Xotkarın naməsi gələndən sonra Cəfər paşa arxayınlaşmışdı. Xotkar yazmışdı ki, qoşun hazırlayır, Çənlibelə yeriş olacaq. Odur ki,

Cəfər paşa day Koroğludan qorxmurdu. İndi Dəmirçioğlunu elə öldürmək istəyirdi ki, Koroğlunun ürəyinə dağ çəksin. Bu torpaq təpəni də onun üçün hazırlamışdı. Adını da qoymuşdu Çənlibel. Dəmirçioğlunu elə salıb deyirdi ki, səni Çənlibeldə asacağam.

Cəfər paşa Koroğlunu çıynində saz görçək çağırıldı ki:

– Əyə, yanşaq, yaxşı gəlibson. Bu gün bizim bayramımızdır. Gəl, sən də bir az çal, oxu!

Koroğlu dedi:

– Həmişə bayramda olasan, paşa! Ancaq bu hansı bayramdır?

Paşa lovğalana-lovğalana dedi:

– Yanşaq, Koroğlunu tanıyırsanmı?

Koroğlu dedi:

– Taniyıram, paşam! Cox qansız adamdır.

Paşa dedi:

– Odur, bax! Onun bir dəlisini tutdurmuşam. İndi asdıracağam.

Bayram onun bayramıdır.

Koroğlu belə baxanda gördü meydanın başında Dəmirçioğlunu zəncirə çəkiblər. Qızlarının dərisini elə soyublar ki, parça-parça salla-nır. Rəngi ağappaq ağarır, elə bil ki, eyni meyit rəngidi. Hirs Koroğ-lunun təpəsinə vurdu. Bir istədi ki, elə əlini uzadıb tutsun paşanın xirt-dəyindən, çəkib çəçənəyini ayırsın. Bir də fikirləşdi ki, dəlilər hələ uzaqdadır, elə eləsə ara qarışar.

Paşa başının adamları ilə Dəmirçioğlunun yanına gəldi. Koroğlu da gəlib bir az aralı dayandı. Dəmirçioğlu o qədər qan itirmişdi ki, huşu başında deyildi.

Paşa ayağı ilə onu vurub dedi:

– Yarım saatlıq ömrün qalıb. Bax, o dağı görünərsən ki? Yarım saat-dan sonra səni orada dara çəkdirəcəyəm.

Dəmirçioğlu bunu eşidib gözlərini yumdu, üzünü də o yana çevirdi.

Paşa dedi:

– Sən gel, inad olma! Telli xanımın yerini de, səni buraxım, çıx, get!

Dəmirçioğlu Cəfər paşanın cavabında dedi:

– Cəfər paşa, hər gün bu sözü mənə niyə deyirsən? Mən Koroğlu dəlilərindənəm. Biz olərik, yağıya sirr vermərik. Telli xanım çıxdan Çənlibeldədir.

Bu yerdə Koroğlu özünü saxlaya bilmədi. Sazı döşünə basıb dedi:

Dəmirçioğlu, dəlilərim  
Qisasını alar indi.  
Sultana, paşaya, xana  
Misri qılinc çalar indi.

Dəmirçioğlu Koroğlunun səsini eşitcək dik gözlərini açdı. İstədi qalxın, Koroğlu ona göz basıb dedi:

Olum mən sənin qurbanın,  
Mərd igidsən, qıydın canın,  
Coməndlər dəlilər düşmanın  
Yanar oda qalar indi.

Uyma yağının felinə,  
Gərək Koroğlu bilinə.  
Qızıb Ərzurum elinə  
Bir vəlvələ salar indi.

Cəfər paşa soruşdu:

– Yanşaq, o səni görcək ayağa durmaq istədi. Yoxsa bir-birinizi tanıyırsınız?

Koroğlu dedi:

– Tanıyıram, paşam. Bu heyvərə oğlu heyvərə bir dəfə məni soyub bütün var-yoxumu əlimdən alıb.

Paşa dedi:

– Eybi yoxdur. O mənə də az dağ çəkməyib. İndi qisasımızı alarıq.

Koroğlu dedi:

– Paşa sağ olsun! Sinəmə üç xanə söz gəlib, icazə ver, onu deyim.

Paşa icazə verdi. Aldı Koroğlu dedi:

Cəfər paşa, bu gün qisas günüdü,  
Müxənnət ölkəsi gərək talana!..  
Mərd igidlər qovğa günü düşəndə  
Şərbət deyib öz qanına yalana!..

Dəmirçioğlu başa düşdü ki, Koroğlu ona işaret edir, ona ürək-dirək verir. Dedi:

– Paşa, məni öldürəcəksiniz. Heç olmazsa sazımı verin, onun cavabını verim, sonra ölüm.

Dəmirçioğlunun sazını verdilər. Alıb sazı döşünə basdı, dedi:

Çənlibeldən Ərzuruma gələndə  
Cəfər paşa düşdü mənim dəstimə.  
Axtardım şikarı, yerində tapdım,  
Qoymadılar tez yetirəm dostuma.

Koroğlu dedi:

Sam yeli tək üstlərindən əsəndə,  
Dava günü öz canından küsəndə,  
Misri qılınc kəllələri kəsəndə  
Bağırsaqlar cəmdəklərə dolana.

Aldı Dəmirçioğlu dedi:

Aslan kimi mərd meydanda dururdum,  
Hər tərəfə misri qılınc vururdum,  
Əsgərləri, paşaları qırırdım,  
Namərd əyyar dərman səpdi üstümə.

Koroğlu dedi:

Eşitginən Koroğlunun sözünü,  
Mən bilirəm əyrisini, düzünü,  
Bircə görsət Telli xanım üzünü,  
Könül cilvələnə, can havalana.

Dəmirçioğlu dedi:

Axtardığın bir pünhanda yatıbdır,  
Düşmanlarım motlobinə çatıbdır,  
Cəfər paşa indi məni tutubdur,  
İstəyir ki, saman təpə pustuma.

Axır xanələrdən Cəfər paşa şübhələndi. Gördü yox, bunlar düşmən kimi danışmırlar. Yavaşça yanındakı pəhləvanlardan birinə piçıl-dadı ki:

– Bu adamdan mənim gözüm su içmir. Deyəsən, bu da Çənlibeldən gələndi. Hazır olun, bunu tutmaq lazımdır.

Ondan üzünü Koroğluya tutub dedi:

– Yanşaq, indi de görün sən özün kimsən? Kimin yanşagışan?

Cəfər paşa istəyirdi ki, onu xam salsın. Ta ki pəhləvanlar hazırlanınlar. Amma Koroğlu da məsələni başa düşmüşdü, dedi:

– Paşam sağ olsun! Qulaq as, indi deyim mən kiməm.

Qul deyərlər qulun boynun burarlar,  
Qullar qabağında gedən tırəm mən.  
Hesabiyə dağ da olsam əyilləm,  
Bədhesaba yaman kinligirəm mən.

Qırram qoşununu xaki-pay kimi,  
Bir qılinc vuraram Əmiray kimi,  
Mən coşmuşam boz-bulaniq çay kimi,  
İnanma ki, neçə ilə sözəm mən.

Koroğlu da yatıb-yatıb oyanmış,  
Misri qılinc qızıl qana boyanmış,  
Mən poladam, dəmirçidə dayanmış,  
Şişə döyləm əl dəyəndə sınam mən.

Sözü qurtarıb Koroğlu bir dəli nərə çəkdi. Dəlilər hər tərəfdən töküldülər. Burada bir savaş oldu, bir savaş oldu ki, ruzigarın gözü hələ belə bir savaş görməmişdi. Koroğlu macal verməyib Cəfər paşanı tutdu. Qoşundan qırılan qırıldı, qırılmayan da Cəfər paşanı tutulmuş görüb davadan əl çəkdi.

Koroğlu hökm elədi ki, Dəmirçioğlunu açıb Cəfər paşanı onun yerində zəncirə vursunlar. Dəlilər Dəmirçioğlunun yanına gəldilər. Baxdılar ki, Dəmirçioğlu lap əldən düşüb, Koroğlu onu belə görəndə ürəyi qubar elədi.

Aldı, görək ona nə dedi:

Məlul-məlul nə baxırsan,  
Dəmirçioğlu, Dəmirçioğlu?!  
Canım odlara yaxırsan,  
Dəmirçioğlu, Dəmirçioğlu?!

Dost dostdan aralı görək,  
Qovğaya varalı görək,

İgidlər yaralı gərək,  
Dəmirçioğlu, Dəmirçioğlu?!

Qoç Koroğlu eylər savaş,  
Kəsər, tökər qanlı baş,  
Telli xanım sənə peşkaş,  
Dəmirçioğlu, Dəmirçioğlu?!

Dəmirçioğlu Telli xanımın adını eşidəndə gözlərini açdı.

Dedi:

– Koroğlu, Telli xanım mağaranadı. Adam göndər gedib gətirsinlər.  
Dəli Həsən mağaranın yerini-yurdunu öyrənib, dəlilərdən də bir  
neçesini götürdü, gedib Telli xanımı gətiirdi.

Dəmirçioğlu Telli xanımı görçək dedi:

Ədəb ilə, ərkan ilə,  
Telli gəlir qarşımıza.  
Mən qurbanam o dildara,  
Əcəb gəlir tuşumuza.

Durub daldada baxanda,  
Canım odlara yaxanda,  
Yarın seyrinə çıxanda,  
Nə xoş gəlir xoşumuza.

Dəmirçioğlu, nə olacaq!..  
Bülbül ölsə gül solacaq,  
Qadir mövladan gələcək  
Nə yazılıb başımıza.

Dəmirçioğlunun sözü Koroğluya yaman əsər elədi.

Dedi:

– Dəmirçioğlu, qorxma, dünyani dağıdaram, səni ölməyə qoymaram.  
Sonra Cəfər paşa üzünü tutub dedi:  
– Düş qabağıma. Gərək səni özüm öz əlimlə bu dar ağaçından asam.  
Bunu deyib Koroğlu Qıratı mindi, Cəfər paşanı qabağına saldı.  
Təpənin ətrafında onu dörd dolandırmağa başladı.

Dedi:

– Sən mənim dəlimi bu dağda asdırmaq isteyirdin. İndi dolan bu dağı.  
Sonra sazı döşünə basdı, dedi:

Qoymam qala, Cəfər paşa,  
Səndə bu dağı, bu dağı...  
Çəkdin çal-çarpar sinəmə  
Sən də bu dağı, bu dağı...

Tutdurmuş idin dəlimi,  
Sindirmiş idin belimi,  
Satın gəzirdin ölümü  
Sən də bu dağı, bu dağı...

Dəlimi saldın zindana,  
Bais oldun nahaq qana,  
Namərdlikdə vurdun cana  
Sən də bu dağı, bu dağı...

Açışırdın ac aslanı,  
Qılinc qınında paslanı,  
Qoymam, qırram bəyi, xanı,  
Sən də bu dağı, bu dağı...

Koroğluyam saldım talan,  
Özün öz qanına yalan,  
Qırat döşündə dörd dolan  
Sən də bu dağı, bu dağı...

Koroğlu Cəfər paşanı dar ağacına gətirəndə Telli xanım irəli gəlib yaylığını onun ayağının altına atdı.

Dedi:

– Qoç Koroğlu, qardaşımı mənə bağışla!

Koroğlu Cəfər paşanı buraxdı. Ancaq dedi:

– Cəfər paşa, get, səni Telli xanıma bağışladım, amma bir də girimə keçsən, öldürəcəyəm.

Ondan sonra hay vurdu, dəlilər atlandılar. Dəli Həsən Cəfər paşanın kəcavəsini təpib gətirdi. Dəmirçioğlu ilə Telli xanımı kəcavəyə qoyub yola düşdülər.

Az getdilər, çox getdilər, yolun bir yarısında Koroğlu Dəli Həsənə dedi:

– Gedək, görək Dəmirçioğlu necədir?

Gəlib gördülər ki, Telli xanım əyləşib kəcavənin içində, Dəmirçioğlunun da başını alıb dizinin üstünə.

Koroğlu soruşdu:

– Telli xanım, Dəmirçioğlu necədir?

Dəmirçioğlu səsə gözlərini açıb dedi:

– Koroğlu, qorxma, daha mənə ölüm yoxdur. Ancaq sən elə bilmə ki, mən qorxaqlıq eləmişəm, ya düşmənlə bacara bilməmişəm.

Qalxıb Telli xanıma söykəndi, dedi:

Qoşun gəlib səf-səf olub düzüldü,  
Halay vurub gəldi mənim üstümə.  
Can Koroğlu, öz canımdan qorxmadım,  
Qorxum oldu zəfər dəyə dostuma.

Axıracan mən mərdana durmuşam,  
Qoşunundan el tutanın qırmışam,  
Bir diz üstə qırx nəfərin vurmuşam,  
Ox-yay dəyib, yara salıb şəstimə.

Dəmirçioğlu hey çağırdı kərimi,  
Dost yoluna qoymuş idim sərimi,  
Cəfər paşa soydururdu dərimi,  
Qəsdi buydu saman təpə pusquma.

Qərəz, dəstə nə durdu, nə də dincəldi, gəlib Çənlibelə çatdı.

Nigar xanım qabağa çıxdı. Dəlilərlə, Koroğlu ilə görüşdü. Telli xanıma xoş gəldin elədi. Dəmirçioğlunu yaralı görəndə özünü saxlaya bilməyib ağladı. Koroğlu Nigarın yanına gəldi, aldı görək nə dedi:

Ağlama alagöz Nigar!  
Dəmirçioğlu sağalacaq,  
Bağrıma basma köz, Nigar!..  
Dəmirçioğlu sağalacaq.

Çənlibeldi mənə pənah,  
Tapdıraram həkim, cərrah,

Köksünü ötürüb çəkmə ah,  
Dəmirçioğlu sağalacaq.

Koroğlu heç əyməz boyun,  
Tutacam Telliylən toyun,  
Kəsəcəm tuncu, qoç, qoyun,  
Dəmirçioğlu sağalacaq.

Deyirlər ki, Koroğlunun Kimyagər Dərviş adında bir həkim dostu var idi. Çağırıb, Dəmirçioğlunu haman Kimyagər Dərvişə tapşırıdı. Dava, dərman... Dəmirçioğlu sağalıb durdu ayağa. Nigar xanım Çənlibeldə bir məclis düzəldib, yaxşı bir toy elədi. Telli xanımı Dəmirçioğluya verdilər.

Yaz təzəcə açılmışdı. Çənlibel yenə də gülə, nərgizə boyanmışdı. Bulaqlar qayır-qayır qaynayırlı, ürəklər oyur-oyur oynayırdı. Dəlilərin nərəsi yenə də Çənlibeli başına götürmüştü.

Koroğlu Dəli Mehtəri götürüb atları, ilxıları gözdən keçirmişdi, Kosa Səfəri yanına alıb Yağı qoruğunu gəzmişdi. Tanrıtanımızı çağırıb, bəndərgahları, qaraulxanaları yoxlamışdı. Dəli Həsən dəlilərin hamisini nizama düzüb onun yanına götürmişdi.

Koroğlu hər şeyi öz qaydasında görəndən sonra Çənlibeldə kef məclisi qurdurdu.

Saqı tuluqları məclisin ortasına sürüyüb badə gəzdirirdi.

Koroğlu qara bığlarının altından bir-iki badə keçirəndən sonra dönüb aşiq Cünuna baxdı.

Deyirlər ki, Koroğlu belə dönüb baxanda day aşiq Cünunda sorğu-sual olmazdı. O saat əlini üçtelli saza atıb ortaya çıxardı.

Aşiq Cünun sazı döşünə basıb, bir-iki ağız deyəndən sonra üzün Koroğluya tutdu. Min yerdən “Aferin!.. Səd aferin!..” dedilər. Koroğlunun ürəyi atdandı, əlini badəyə atanda Nigar xanım dərin bir ah çəkdi. Koroğlu badəni saxladı. Dönüb yanında oturan Nigar xanımı baxdı. Gördü Nigar xanım elə qəmgindir, elə qəmgindir ki, day necə. Qara qaşlar çatılıb, gözlər doluxsunub, elədi ki, elə bir haya bənddi. Koroğlu dedi:

– Nigar xanım, niyə belə qəmlisən?

Nigar cavab vermədi. Koroğlu bir də soruşdu. Nigarın ala gözlə-rindən damcı-damcı yaş gillənib, lalə yanaqlardan aşağı gəldi. Koroğlu əlindəki badəni yerə qoydu.

Dəlilər Nigarın xatırını çox istəyirdilər. Şübhələndilər ki, bəlkə Koroğlu onun ürəyinə dəyib. Odur ki, yerbəyerdən qalxdılar: “Nigar xanım, gərek dərdini bizə deyəsən. Bəs biz burada ölməmişik ki, sən qəm-qüssə çəkəsən”. Nigar işi belə görəndə ürəyi kövrəkləndi, üzünü Koroğluya tutub dedi:

Qəm-qüssəm başımdan aşib,  
Mən tək dərdə dalan yoxdu.  
Ah çəkməkdən bağrim bışib,  
Bircə yada salan yoxdu.

Necə baxım ev-eşiyə,  
Yaralı könlüm üzüyə,  
Toz bürümüş boş beşiyə,  
Şirin layla çalan yoxdu.

Çənlibeldə qar görünür,  
Güllər mənə xar görünür,  
Günüm ahü zar görünür,  
Bir qaydına qalan yoxdu.

Tutun məclisdə yasımı,  
Geymişəm qəm libası,/  
Bu fələkdən qisasımı,  
Nə zamandı alan yoxdu.

Sənə deyim ər Koroğlu,  
Kəsirsən dağlarda yolu,  
Bir çarə söylə, nə olu?  
Dərdə çarə qılın yoxdu.

Dəlilər sana düzülər,  
Əlim əlindən üzülər,  
Bağman ölsə, bağ pozular,  
Mən tek gülü solan yoxdu.

Çənlibeli güllər bəzər,  
Güllər saralsı kim üzər?  
Hər quş balasının gəzər,  
Niyə sənin balan yoxdu?

Koroğlusən, hay salarsan,  
Paşalardan bac alarsan,  
Neçə şəhərlər talarsan,  
Sən tək şəhri talan yoxdu.

Nə dərd olsa məni tapar,  
Sonsuzluq bir yanım çapar,  
Yarılğan uçar, toz qopar.  
Görərsən ki, qalan yoxdu.

Nigarı dərdə gətirən,  
Cəsədin qəbrə yetirən,  
Koroğlu namın götürən,  
Yurdunda son olan yoxdu.

Ustad deyir ki, Koroğlunu heç kəs ağlayan görməmişdi. Amma Nigarın sözündən sonra Koroğlu elə oldu, elə oldu ki, Nigarın ağlamığı yaddan çıxdı.

Aşıq Cünunun ürəyi tab gətirmədi. Sazını döşünə basıb dedi:

Bürüyüb aləmi şanın, şöhrötin,  
Bir de, qoç Koroğlu, nədən məlulsan?  
Adın çəkiləndə titrəyir yağı,  
Bir de, qoç Koroğlu, nədən məlulsan?

Dəlilər yeriyir, alaylar bükür,  
Düşmanlar əlindən dad, həzər çəkir,  
Quşlar qanad salır, şahlar tük tökür,  
Bir de, qoç Koroğlu, nədən məlulsan?

Dağların başından keçəmmir karvan,  
Ovsarı əlində ağlayır sarvan,  
Tacirlər əlindən çəkirlər aman,  
Bir de, qoç Koroğlu, nədən məlulsan?

Nərəndən meşədə əsir aslanlar,  
Zərbindən titrəyir xotkarlar, xanlar,  
Sənə baş əyirlər bəylər, sultanlar,  
Bir de, qoç Koroğlu, nədən məlulsan?

Qıratın üstündə dili təng olan,  
Paşalar varına talanlar salan,  
İskəndər tək sudan bac-xərac alan,  
Bir de, qoç Koroğlu, nədən məlulsan?

Çənlibeldə ağır məclislər quran,  
Tunçular döşləyən, öyəşlər qiran,  
Ayaqlarda əsən, başlarda duran,  
Bir de, qoç Koroğlu, nədən məlulsan?

Koroğlunun köhnə yarası təzələndi. Aşıq Cünunun sazını əlindən alıb, bağrına basdı. Dedi:

Sənə deyim, aşiq Cünun,  
Gözlərimdə yaş inildər,  
Bir igid oğul ucundan  
Şeş atanda beş inildər.

Telli Nigar məlul durar,  
Əl qoynunda, boynun burar,  
Müjganın sinəyə vurar,  
Göz oxşayar, qaş inildər.

Könlümü naməndlər yıxsa,  
Polad qolçaq qolum sıxsa,  
Misri qılinc qıdan çıxsa,  
Leş sərilər, baş inildər.

Coşdu, dəli könül coşdu,  
Mövc verdi, kəllədən aşdı,  
Bir meşəyə ki, od düşdü,  
Quru yanar, yaşı inildər.

Koroğluyam, sözüm çoxdu,  
Sözlərim peykanlı oxdu,  
Hansı igidin sonu yoxdu,  
Ocaq sönər, daş inildərlə.

Aşıq Cünun bilirdi ki, Koroğlunun uşağı olmur. Deyilənlərə görə o, bir dəfə cavamlıqla Alacular dağında bərk dara düşüb, yeddi gün, yeddi gecə mansırada qalmışdı. Ondan sonra day uşağı olmurdı. İndi işi belə görəndə bu əhvalat aşiq Cünunun yadına düşdü.

Dedi:

– Koroğlu, buna görə sən heç məlul olma! Sənin mənim kimi aşığın var. Dünya ki var, mənim ayağımın altında sini kimidi. Gedərəm, gəzərəm, dolanaram, Rüstəm kimi igid, Yusif kimi gözel bir oğlan taparam, gəlib sənə xəbər verərəm, gətirib özünə oğul elərsən.

Aşıq Cünunun bu fikrinə hamı afərin dedi. Aşıq Cünun geyindi, gecindi, pul götürdü, qızıl götürdü, sazını da ciyininə salıb yola düzəldi.

Dağlar aşdı, dərələr keçdi. Neçə-neçə oymaqlar, neçə-neçə kəndlər, şəhərlər gəzdi. Hər yerdə məclisler qurdu, dövranlar açdı, çox oğlanlar gördü, çox igidlər sınağı, amma Koroğluya, Nigara layiq oğul tapa bilmədi. Hər yerdən, hər torpaqdan keçib axırdı gəlib Təkə-Türkmənda bir obaya çıxdı. Baxdı ki, budur çoban-çoluq cahal-cumru sürüünü, malı döşlərdən töküb obaya gətirirlər. Cavanlar aşiq Cünunu saz ciyində görcək tutdular yaxasından ki, bəs yaxşıca gəlib çıxıbsan, kənddə toy var, gərək səni toya aparaq.

Aşiq Cünuna da elə belə bir məclis lazım idi. Qoşulub onlara bir-baş kəndə getdi.

Axşam toy məclisi quruldu. Toy yiyeşi dövlətli bir adam idi. Türkmanın adlı-sanlı igidləri, ağsaqqal, qarasaqqalları, qızları, gəlinləri, pəpə deyəndən məmə yeyənə qədər hamısı toy a gəlmışdı.

Yemək-içməkdən sonra aranı açıb, aşiq Cünunu ortaya çıxartdılar. Aşiq ustadlardan bir-iki ağız demişdi ki, toybəyi üzünü ona tutub soruşdu:

– Aşiq, sən bizim yerlərin adamina oxşamırsan. Bir de görək, haradan gəlib haraya gedənsən? Kimin aşığısan?

Aşiq Cünun dedi:

– Mən adı dillərdə dastan olan qoç Koroğlunun aşığı Cünunam. Çənlibeldən gəlirəm.

İgidlərdən biri Koroğlunun adını eşidib dedi:

– Can aşiq, qurban olum sənə, bir az Koroğludan de! Onu çox igid deyirlər.

Aşiq Cünun gördü fürsətdi. O belə fürsətləri əldən verməzdi. Hər yerdə ki, dövran açdı, hökmən gərək bir bəhanə salıb Koroğludan deyə idi, onun igidliyindən, mərdliyindən, bəylərlə, paşalarla düşmənliyindən oxuyaydı. Aşiq Cünun belə çox say-seçmə igidlərin Çənlibelə gəlməyinə, dəlilərə qoşulmağına səbəb olmuşdu. Odur ki, indi fürsət bilib sazi döşünə basdı:

İgidlər oylağı o Çənlibeldə,  
Daşdan qala quran qoç Koroğludur.  
Kinli paşalarala meydan oxuyan,  
Çox köhlənlər yoran qoç Koroğludur.

Düşmanın üstünü quş tək aldırın,  
Aslanlar dışındən ovlar saldırın,

Xaqanlar başına şeşpər çaldıran,  
Qulac qollar buran qoç Koroğludur.

Dağları, daşları duman bürüsə,  
Qılınclar pas atib qında çürüsə,  
Misir, İstanbul, Şam tamam yerisə,  
Tək qabaqda duran qoç Koroğludur.

Qayada tor qurub tərlanlar tutan,  
Yüz yağını birdən qol-qola çatan,  
Ərəb at dösünə sərdarlar qatan,  
Ər bağırlar yaran qoç Koroğludur.

Cünun, əyləşiblər ərlər qarşında,  
Alaylar boşlanar tər savaşında,  
Yeddi min yeddi yüz dəli başında,  
Şahlar üstə varan qoç Koroğludur.

Aşıq Cünun sözünü qurtarcaq toybəyi qışqırdı:

– Məni istəyən Koroğlunun aşığına xələt!..

O qədər xələt, o qədər nəmər yiğildi ki, hədsiz, hesabsız. Amma aşıq Cünunun adəti deyildi. Heç yerdə yiğilan nəməri, verilən xələti götürməzdi. Yenə də heç bir şey götürməyib dedi:

– Mən Koroğlu aşığıyam. Pula, nəmərə ehtiyacım yoxdur. Biz öz varımızı, dövlətimizi faşir-fügaraya paylayırıq. Bunları da mən bu yerin çoban-çoluğuna bağışlayıram.

Bunu deyib yenə də sazı dösünə basdı ki, Koroğludan desin, toybəyi onu saxlayıb dedi:

– Aşıq, bir az da bizim yerin igidlərindən oxu!

Aşıq Cünun dedi:

– Başına dönüm, ustad deyib ki, aşıq gördüğünü çağırar. Mən sizin yerin igidlərini görməmişəm, tanımiram, onlardan necə oxuyum? Əgər məclisdə belə igid varsa, qoy dursun, baxım, tanıyorum, sonra da özünə layiq tərifini deyim.

Bu söz aşıq Cünunun ağızından çıxan kimi məclisə bir hay-küy düşdü. Hər tərəfdən başladılar ki, “Qəssabəoğlu Eyvaz ortalığa çıxsın”. Səs-küy qarışıdı bir-birinə. Aşıq Cünun göz gəzdirdi ki, görsün bu Qəssabəoğlu Eyvaz necə adamdı. Amma nə qədər gözlədisə heç kəs yerindən tərpənmədi. Axırda toybəyi üzünü öz yasavullarına tutub soruşdu:

– Qəssaboğlu Eyvaz niyə durmur?

Dedilər:

– Xan sağ olsun, deyir ki, Türkman doludu igidlə, mən onların yanında nəyəm ki, ortaya çıxam?

Toybəyi üzünü möclisin o biri başına tutub dedi:

– Eyvaz, sən bizə ağsaqqallıq eləmə! Kimin ortalığa çıxmalo olduğunu biz bilirik. Dur, çıx ortaya!

Aşıq Cünun baxdı ki, möclisin lap başından bir oğlan durdu ayağa, bir oğlan durdu ki, heç Yusif onun əlinə su da tökməyə layiq deyil. Bu elə bir oğlandı ki, boy, buxun, qaş, göz, elə bil ki, qüdrətin qələmi ilə çəkilmiş bir şəkildi durub. Aşıq Cünun baxdı ki, axtardığını tapıb. Qoç Koroğluya, telli Nigara layiq oğlan elə budur ki var. Sevindiyindən bilmədi ki, yerdədi, ya göydədi. Cuşa gəlib aldı, görək nə dedi:

Məclis başında durubsan,  
Kimə çatar soyun, Eyvaz?!  
Qaşlarını nə qurubsan,  
Bürçə bənzər boyun, Eyvaz!

Gözəllər pişvaza gələr,  
Doğan ana qədrin bilər,  
Alnın açıq, üzün gülər,  
Nə şirindir suyun, Eyvaz!

Sən Yusifi-Kənansanmı?  
Paşasanmı, sultansanmı?  
Mələksənmi, insansanmı?  
Kimə çatar soyun, Eyvaz?

Çatmaz gücünə nər sənin,  
Adın dildə əzbər sənin,  
Koroğlu kimi ər sənin  
Axır olur oyun\*, Eyvaz!

Aşıq Cünun sənə heyran,  
Eyləmə könlümü viran,  
Çənlibeldə qurub dövran  
Bir tutaydım toyun, Eyvaz!

---

\* Ovun

Hər tərəfdən “sağ ol!” səsi ucaldı. Aşiq Cünunun bu ustadlığına hamı “afərin” dedi. Amma aşiq Cünunun gözləri elə Eyvazda idi. Fikirləşdi ki, Eyvaz gözəllilikdə, boy-buxunda doğrudan da Koroğluya layiq oğlandır. Qoy indi bir igidliyini də yoxlayım. Sazı döşünə basıb dedi:

Çənlibel başında əsrəmiş bir nər,  
Eyvaz, gelər alar Koroğlu səni,  
Yıxar qayaları, atar dağları,  
Kəməndinə salar Koroğlu səni.

Söz Eyvaza toxundu. İrəli yeriyib məclisin ortasına çıxdı. Dedi:  
– Aşiq, sən naħaq yerə məni Koroğlu ilə qorxudursan:

İgidlikdə vardır eldə adımız,  
Aşiq, bizə Təkə-Türkman deyərlər.  
Hara varsaq qabağımız qayıtmaz,  
Aşiq, bizə Təkə-Türkman deyərlər.

Aşiq Cünun dedi:

Dinib danışdıgı davadır, dovdur,  
Söndüren ruzgardır, yandıran qovdur,  
Aləmi bürüyən sönməz alovdur,  
Alovlar qalar Koroğlu səni.

Eyvaz dedi:

Düşman gözün oyum-oyum oyaram,  
Mənsur kimi dərisini soyaram<sup>2</sup>  
Koroğlunu qızıl qana boyaram,  
Aşiq, bizə Təkə-Türkman deyərlər.

Aşiq Cünun dedi:

Dava günü qulac qolu qayıtmaz,  
Nərəsindən gecə igidlər yatmaz,  
Yerdə olsan, göydə olsan, unutmaz,  
Demə, gözdən salar Koroğlu səni.

Eyvaz dedi:

Köhlən minib çıxar olsam yoluma,  
Kim yapışar rikabıma, qoluma?  
Koroğlu sağıma, Həsən soluma,  
Aşıq, bizə Təkə-Türkman deyərlər.

Aşıq Cünun dedi:

Dağların başında yel kimi əsər,  
Bir qılınca yetmiş yeddi baş kəsər,  
Tərlan gəmişdirib Çənlidə küsər<sup>3</sup>  
Gələr qıya, çalar Koroğlu səni.

Eyvaz dedi:

Türkmanların say-seçməsin yiğaram,  
Bulud olub Çənlibelə yağaram,  
Koroğlunu özüm tutub boğaram,  
Aşıq, bizə Təkə-Türkman deyərlər.

Aşıq Cünun dedi:

Cünun Koroğluya bir şirin nökər,  
Düşmanın üstünə göydən od tökər,  
Şıgıyıb Qıratın tərkinə çəkər,  
Əziz-xələf qılar Koroğlu səni.

Eyvaz dedi:

Hayqırıb meydanda açsam qol-qanad,  
Qarı düşman qabağımda olar mat,  
Eyvazı qorxutmaz Koroğlu, Qırat,  
Aşıq, bizə Təkə-Türkman deyərlər.

Aşıq Cünun axtardığını tapmışdı. Odur ki, vaxt itirməyib toyun sabahısı günü Çənlibelə tərəf yola düdü. Yel oldu yolda əsdi, yolun damarın kəsdi, az getdi, çox getdi, bir sabah ertəsi özünü Çənlibelə yetirdi. Çənlibelə səs düşdü ki, bəs aşiq Cünun gəlib. Dəlilər, xanımlar hamısı yığıldı onun başına.

Koroğlu dedi:

– Aşıq Cünun, de görüm haralardan gelirsən? Niyə belə gecikdin?  
Bu səfərdə nə gördün, nə eşitdin?

Aşıq Cünun üçtelli sazı bağırına basıb dedi:

Gəzdim şəhərlər, obalar,  
Keçdi zimistan, yaz gördüm,  
Dolandım çöllər, səhralar,  
Bulaq üstə yarpız gördüm.

Dən-dən oldu dağlarda qar,  
Bağlar gətirdi heyva-nar,  
Dolandı qış, gəldi bahar,  
Göllərdə ördək, qaz gördüm.

Dolandım neçə oymağı,  
Keçdim düzü, aşdim dağı,  
Hələb qəsri, Bağdad bağı,  
Döşənmiş payandaz gördüm.

Gedəndə mənə oldu tuş  
Qars, Kağızman, İstanbul, Muş,  
Çanaqqala, Sarıqamış<sup>4</sup>,  
İgidlərin şahbaz gördüm.

Alacalardan aşanda,  
Ərzurumu dolaşanda,  
Qənimlərtək savaşanda,  
Gözü qanlı xırsız gördüm.

Əyri qlinci belində,  
Tərifli mərdlər dilində,  
O Təko-Türkman elində<sup>5</sup>  
Qəssaboğlu Eyvaz gördüm.

Mərəkədə başda duran,  
Meydanda igidlər yoran,  
Hərdən pişvazına varan,  
Qırx incəbelli qız gördüm.

Laçın kimi göydə sözər,  
Naməndlər bağını əzər,  
Məclisində saqı gəzər,  
Ortada söhbət-saz gördüm.

Aşiq Cünun, de üzbarı  
Dolandım dünyani yarı,  
Qoç Koroğlunun Nigari,  
Eyvaz tək əri az gördüm<sup>6</sup>.

Söz tamam oldu. Aşiq Cünun sazla dediyi kimi sözlə də danışdı.  
Eyvazı o qədər təriflədi ki, hamı görməzə-bilməzə ona aşiq oldu.  
Dəlilər üzlərini Koroğluya tutub dedilər:

– Koroğlu, indi fikrin nədir?

Koroğlu bir dəlilərə baxdı, bir dönüb alagöz Nigara baxdı, dedi:

Tanrıdan dövlət istərəm:  
Qaxetdə bir bağım ola!..  
İçində mərmər hovuzu,  
Üç güllü otağım ola!..

Poladdan qolçaq qoluma,  
Dəlilər sağı-soluma,  
At minəm, düşəm yoluma,  
Çənlibel durağım ola.

Qoç Koroğlu ər yaşında,  
Qüdrət qələmi qasında,  
Əyləşəm məclis başında,  
Xan Eyvazım sağım\* ola<sup>7</sup>.

Söz tamam olcaq Nigar xanım saqiyə göz elədi. Ara açıldı. Süfrə döşəndi. Saqi ortaya girdi. Deyirlər ki, Koroğlunun hər piyalası yarım tuluq şərab idi. Koroğlu birinci badəni içəndən sonra Dəli Mehtəri çağırıldı ki:

– Əyo, çək, Qıratı yəhərlə.

Dəli Mehtər Qıratı yəhərləyib Koroğlunun bərabərinə gətirdi. Koroğlu xanımlarla, dəlilərlə görüşdü, halallaşdı. Qıratı minmək istəyəndə Nigar irəli yeriyib dedi:

---

\* Saqı

– Ay Koroğlu, Təkə-Türkman kimi qorxulu uzaq səfərə gedirsen. Qoy dəlilərdən də bir neçəsi yanınca getsin. Demək olmaz, birdən dava-zad olar, sənin üçün yalqız yaxşı kecməz.

Koroğlu dedi:

– Nigar xanım, sən Çənlibeldən, dəlilərdən yaxşı muğayat ol! Məndən qorxma, Qırat ki altımdadı, mənə zaval yoxdu. Hardan olsa, vurub, yarılı salamat çıxacağam. Ürəyini sıxma. Bir neçə günə Eyvazı gətirib sənə çatdıraram.

Koroğlu Qıratın ziltəngini bərkitdi. Bir əlini atın yalmanına atıb belinə sıçradı. Dəlilər, xanimlar Koroğlunun elə Qıratə sıçramağını gördülər, Qırat yel kimi əsdi, quş kimi uçdu. Gədiklər keçdi, bellər aşdı, yoxuşlar çıxdı, enişlər endi, yerin damarını kəsib, bir neçə gündən sonra Təkə-Türkmana çatdı.

Koroğlu uzun yol gəlmışdı deyin çox acmışdı, bərk də yorulmuşdu. İstədi ki, düşsün, həm atı dincəlsin, həm də ki, özü bir az yemək-dən-zaddan təpib yesin. Oyan-buyana göz gəzdirirdi, bir də gördü ki, yoldan bir az aralı bir çoban qoyun otarır. Düşüb Qıratı otlamağa ötürdü, özü çobanın yanına gəlib dedi:

– Çoban qardaş, atalar deyiblər ki, acdın çobana, yoruldun sarvana. Cörəkdən-zaddan nəyin var?

Çoban dedi:

– Qardaş, süd boldur, ancaq çörək qonağı layiq deyil, dünəndən qalıb quruyub.

Koroğlu dedi:

– Bəri ver görüm, ziyan yoxdur. Bu çölün düzündə nə quru, nə yumşaq?

Çoban canlı, qüvvətli, yekə bir adam idi. Çanağı da batman yarım süd tuturdu. Çanağı əlinə alıb bir neçə qoyunu sağdı, bir az da çörək gətirib dedi:

– Qonaq qardaş, gərək məni bağışlayanın. Cörək çox qurudur. Heç bilmirəm necə yeyəcəksən.

Çobanın cavabında Koroğlu dedi:

– Fikir eləmə, gətir bəri. Elə acam ki, daşdan yumşaq hər nə olsa, yeyəcəyəm.

Koroğlu quru çörəkləri doğrayıb südün içində tökdü. Çanaq ilə ağızbağız süd doğraması eləyib, əlinə də bir qaşiq alıb üstünə düşdü. Ona kimi Qırat da otlayıb doydu.

Koroğlu öz-özünə fikir eləyib dedi: Mən obaya bu paltarla getsəm, tanıyarlar. Yaxşısı budur ki, paltarımı bu çobanla dəyişdirim. Üzün çobana tutub dedi:

– Çoban qardaş, məni yaxşıca doyurdun. İnsallah, vaxt olar, yaxşılığından çıxaram. Ancaq indi səndən bir təvəqqəm də var.

Çoban dedi:

– Buyur, qardaş! Əlimdən gələnəni əsirgəmərəm.

Koroğlu dedi:

– Çoban qardaş, mən bu yerin adamı deyiləm. Cox uzaqdan gəlmisəm. Bizim bu yerlərdə davar qismi bir az çətin tapılan şeydi. Amma sizin bu yerlərdə bol olur, özü də ucuz. İndi mən gəlmisəm burdan bir az mal-davar alıb aparam. Ancaq qorxuram ki, məni bu paltarda, bu yar-yasaqdə görüb qorxudan heç kəs mənimlə sövda eləməyə. Gəl, biz paltarlarımızı dəyişdirək. Mənim atım da qalsın burada, sənin yanında. Mən gedim alverimi eləyim. Qayıdanbaş, genə də dəyişərik. Mən də sənin yaxşılığından çıxaram.

Çoban dedi:

– Neynək, qardaş, necə deyirsən elə eləyək. Ta ki sənin işin düzəlsin.

Qərəz, Koroğlu çobanın paltarını alıb geyindi, çomağını da əlinə alıb obaya tərəf yollandı.

Aşıq Cünun qəssabın dükanının yerini, yurdunu öyrənib ona demişdi. Koroğlu birbaş gəldi dükanının qabağına. Baxdı ki, dükan bağlıdı. Sorax-salix ilə öyrəndi ki, bəs Eyvaz atası qəssab Alı<sup>8</sup> ilə çölə sürürləri yoxlamağa gedib. Koroğlu buna çox sevindi. Sürülərin yerini öyrənib çölə tərəf yollandı. Elə obadan təzəcə aralanmışdı ki, gördü budur, bir qoca qəssab sürüdən ətlik qoyun ayırır. Koroğlu irəli gəlib salam verdi. Qəssab əleyk alıb soruşdu ki:

– Mənə görə nə qulluğun?

Koroğlu dedi:

– Qul sahibi olasan, ağa. Çodaram, qoyun almaq istəyirəm.

Qəssab Alı bunu eşitcək səsləndi ki:

– Ədə Eyvaz, bəri gəl, müştəri gəlib. Gəl kömək elə.

Koroğlu baxdı ki, sürüünün o biri başından bir oğlan gəlir. Cünun bir demişdißə bu beşdi. Elə doğrudan da Nigara yaraşan oğuldur. Eyvaz gəlib çatdı. Salam, əleykəssəlamdan sonra qəssab Alı Koroğlu dan soruşdu:

– Oğul, sənə nə qədər qoyun lazımdır?

Koroğlu dedi:

– Ağa! Mən min dənə ətlik alacağam.

Qəssab Alının çıçəyi çırtdadı. Dedi:

– Oğul, bax bu sürü yaxşı ətlikdir. İçində bir dənə də olsun sağmal  
heyvan yoxdur. Al elə bunu verim sənə. Xeyir görərsən.

Koroğlu bir-iki qoyunu əllədi, baxdı, soruşdu ki:

– Bəs, ağa, bunların qiyməti neçədir?

Qəssab Ali dedi:

– Vallah, indi qoyun qismi bir az bahadır. Ancaq görürəm sən  
uzaqdan gelibsən. Sənə birini iki tüməndən hesab edirəm.

Koroğlu dedi:

– Yox, ağa, mən o qiymətə qoyun ala bilmərəm.

Qəssab Ali nə qədər dil-ağız tökdüsə gördü ki, yox, müştəri heç  
ipə-sapa yatan deyil. Axırda dedi:

– Oğul, sən de görək bəs neçəyə alarsan?

Koroğlu dedi:

– Aşa, bizim yerlərdə qoyunun biri gedir on tümənə. Mən qoyunu  
səndən iki tümənə alsam, hərəsində səkkiz tümən qazancım olur. Bu  
da ki, insaf deyil. Bu nə yerə sıgar, nə göyə. Mən qoyunun birini sən-  
dən beş tümənə alacağam. Verirsən, ayır, pulunu verim. Yox, vermir-  
sən, onda gedim ayrı adam tapım.

Qəssab Ali gördü ki, bu müştəri lap göydəndüşmədi. Dedi:

– Neynək, oğul, sən deyən olsun. Əyə, Eyvaz ayır sürüünü!

Eyvaz sürüünü ayırdı. Koroğlu da başladı pulu saymağa. Bir, iki,  
beş, on, yüz tümənə çatanda bir on beş tümən də atdı ki:

– Bu da bu oğlanın payı.

Hər yüz tümənə on beş tümən, hər yüz tümənə on beş tümən.  
Eyvaz şübhələndi. Bir Koroğlunun bazburutuna baxdı, bir bığlarına  
baxdı, dedi:

– Ata!

Qədəm qoyub hərdən-hərdən yerişlər

Bu qılıqda çodar olmaz, hay olmaz.

Beş-beş verər, on beş, on beş bağışlar,

Bu qılıqda çodar olmaz, hay olmaz.

Qəssab Ali dedi:

– Ay bala, çodar olmayıb nə olacaq! Görmürsən pal-paltarını? Gö-  
rünür ki, bunların yerlərində qoyun çox bahadı.

Eyvaz atasının cavabında dedi:

Mərd igidlər kimi yolları basan,  
Tülək tərlən kimi bərələr pusan,  
Bu ya Koroğludur, ya Dəli Hasan,  
Bu qılıqda çodar olmaz, hay olmaz.

Cünun gəldi Çənlibelin elindən,  
Eyvaz bülbül olub uçar gülündən,  
Bu söz çıxıb telli Nigar dilindən,  
Bu qılıqda çodar olmaz, hay olmaz<sup>9</sup>.

Koroğlu gördü ki, Eyvaz onu tanıyıb. Bir tərəfdən buna çox şad oldu ki, ayıq uşaqdır. Bir tərəfdən də qorxdu ki, işin üstü açılar, Eyvaz əldən gedər. Odur ki, üzün Eyvaza tutub dedi:

– Bala, mən gördüm ki, sən bir yeniyetmə yaxşı oğlansan, istədim sənə maya verəm, damazlıq düzəldəm. Day məni quldur-qacağa niyə oxşadırsan? İstəmirsən, heç almaram. Gedib ayrı adamdan alaram.

Qəssab Alı hırslandı. Üzünü Eyvaza tutub dedi:

– Bura nə şayırlıq, aşıqlıq yeridir? Qoysana alverimizi eləyək.

Eyvaz atasına bir söz deməyib, çəkilib bir tərəfdə dayandı.

Qərəz, Koroğlu pulu sayıb verdi, sonra qəssab Aliya baxdı.

– Ağa, mənim çobanlarım, bax, bu bələnin o biri tərəfindədirlər.

İndi bir adam qoş, mənə kömək eləsin, sürüünü bələndən aşiraq.

Qəssab Alı Eyvaza dedi:

– Yeri qonağa kömək elə, qoyunları bələndən aşır!

Eyvaz heç bir söz deməyib sürüünü haylamağa başladı. Koroğlu qəsdən yolda Eyvaza heç bir söz demədi. İkiisi də kirimişcə sürüünü bələndən aşırıldılar. Eyvaz baxdı ki, burada doğrudan da ağır bir sürü var, Koroğlu dedi:

– Bacıoğlu, sən bir balaca zəhmət çek burada qoyunun qabağında dayan mən çobana xəbər verim.

Bunu deyib, Koroğlu cumdu çobanın yanına:

– Çoban qardaş, mən gəldim, paltarı, yar-yasağı ver!

Elə ki paltarlarını alıb geyindi, yaraqlarını qurşandı, atın ziltəngini bərkidib hazırladı; ondan üzünü çobana tutub dedi:

– İndi yaxşı-yaxşı mənə qulaq as! Bil, agah ol ki, mən çodar-zad deyiləm. Mən çənlibelli qoç Koroğluyam.

Belə deyəndə çobanın rəngi birtəhər oldu. İstədi dursun. Koroğlu onun ciyinindən basıb yerə oturdu, dedi:

— Hay-küy salma! Mən axtardığımı tapmışam, şikarımı ovlamışam. Mənə qoyun-zad lazım deyil. Sürünün düz yarısını sənə bağışlayıram. Yarısını da qəssab Aliya verərsən. Deyərsən ki, Eyvazı Koroğlu apardı.

Bunu deyib, Koroğlu ata tullandı. Çoban elə bircə bunu gördü. Qırat bayaq ha gözdən itdi.

Eyvaz dayanmışdı. Bir də baxdı ki, budur, bir atlı gəlir, özü də elə gəlir ki, ildırım kimi. Bir göz yumub-ağan saatda atlı onun bərabərinə çatdı. Eyvaz başını qaldırıb gördü nə... atlı çodardı.

Koroğlu dedi:

Qardı Çənlibelin başı,  
Varaq, a qəssabın oğlu!..  
Gəl gedək düşməna qarşı  
Duraq, a qəssabın oğlu!..

Çox oldum davada, doyda,  
İgid görmədim sən soyda,  
Əl ver, burda sənnən soyda  
Vuraq, a qəssabın oğlu!..

Əcəli qoydum börkümə,  
Büründüm çödar kürkünə.  
Gəl min Qıratın tərkinə,  
Varaq, a qəssabın oğlu!..

Aslanam, deyiləm tülkü,  
Tanimıram qorxu, hürkü,  
Ərəbi, Əcəmi, Türkü  
Qıraq, a qəssabın oğlu!..

Çoxdur Koroğlunun yaşı,  
Nə qovğalar çekib başı,  
Əl ver, sənnən dağı-daşı  
Yaraq, a qəssabın oğlu!..

Eyvaz məsələni başa düşdü. Amma Koroğlu ona macal vermədi. Qırata bir taziyən vurdu. Atın burnunun deşiklərindən alov çıxdı. Yü-yəni gəmirib yel kimi qanadlandı. Çənlibelə tərəf baş alanda Koroğlu qırğı kimi şığıyb Eyvazı götürdü, atın üstünə qoydu.

Eyvaz dedi:

– İgid, sən olasan inandığın, de görüm sən kimsən?

Koroğlu dedi:

– Dünən Koroğlu idim, bu gün çodar oldum, indi genə də Koroğ-luyam. Səni Çənlibelə, özümə oğul, dəlilərə sərdar eləməyə aparıram.

Bunu deyib Koroğlu yola düzəlmək istəyirdi ki, baxdı, qəssab Ali bələnin başından qışqara-qışqara gəlir. Koroğlu atın başını çəkib dayandı. Ali kişi çatıb gördü çodar dönüb olub bir pəhləvan. Dedi:

Əcəm oğlu, dəli çodar,  
Vermərəm Eyvazı sənə.  
Eyvazsız qəlbim qan olar,  
Vermərəm Eyvazı sənə.

Eyvaz ığidlərin gözü,  
Burax gəlsin, eşit sözü,  
Əllisi, altmışı, yüzü,  
Vermərəm Eyvazı sənə.

Sinənə çəkməmiş dağı  
Yol al burdan, qanlı yağı,  
Bu gözümün odlu çağı  
Vermərəm Eyvazı sənə.

Külli məxluqat yığılıa,  
Çətindi sövdəm dağıla,  
Kim qıyar belə oğula?  
Vermərəm Eyvazı sənə.

Qəssab Ali qılınc çalar,  
Düşmandan qisasın alar,  
Başın gedər, leşin qalar,  
Vermərəm Eyvazı sənə.

Koroğlu qəssabın cavabında dedi:

Canım qəssab, gözüm qəssab,  
Qoy aparım mən Eyvazı,  
Yerə salma sözüm qəssab,  
Qoy aparım mən Eyvazı.

Eyvaz deyib Nigar ağlar,  
Köysünü çal-çarpar dağlar,  
Aparmasam qara bağlar,  
Qoy aparım mən Eyvazı.

Eyvazın qaradır qaşı,  
Tutma mənlə tər savaşı  
Dəlilərin olar başı,  
Qoy aparım mən Eyvazı.

Tük tökər məndən paşalar,  
Xotkarlar çekər paşalar,  
Türkmandə ərlər baş alar,  
Qoy aparım mən Eyvazı.

Koroğluyam mən, çaparam,  
Qiyamət olub qoparam,  
Razi olma zornan aparam,  
Qoy aparım mən Eyvazı.

Koroğlu sazla dediyi kimi sözlə də dedi:

– Qəssab, mən xotkarlara, paşalara qan udduran qoç Koroğluyam. Mənim övladım yoxdur. Eyvazı aparıram özümə oğul, yeddi min yeddi yüz yetmiş dəliyə sərdar eləyəm. Mən bura gələndə söz verib gəlmisəm. Sən gəl, məni dost-düşmən yanında xəcalət eləmə. Eyvazı mənim əlimdən alma. Qoy aparım, səndən kəm baxsam, bu papaq mənə haram olsun. Hər vaxt da ki, istəsən genə də öz oğlundur. Elə o da, mən də.

Qəssab Alı fikirləşdi ki, bu belə danışır, bunun kefinə dəyib Eyvazı əlindən almaq heç bir kişilikdən deyil. O, Koroğlunun yanında olsa, mənim də başım uca olar. Sözüm ötkün olar. İstəyəndə də gedərəm, görərəm. Odur ki, dedi:

– Koroğlu, kefinə dəyib Eyvazı əlindən almırıam. Apar, get, amma gözün üstündə olsun.

Koroğlu dedi:

– Arxayın ol! Mən səndən yaxşı ata olacağam. Götür, sürüdən də beş yüz qoyun ayır, apar. Beş yüzünü də çobana bağışlamışam.

Təzədən Koroğlu, Eyvaz qəssab Alı ilə görüşüb, öpüşüb ayrıldılar. Alı Təkə-Türkmana, Koroğlu ilə Eyvaz da Çənlivelə tərəf yola düşdülər.

Ərəb Reyhan Türkman bəylərindəndi<sup>10</sup>. Özü də çox igid adam idi. Bu tərəflərdə hələ indiyə kimi onun sözünün qabağında söz deyən olmamışdı. Koroğluyla Eyvaz qəssab Alıyla elə təzəcə görüşüb ayrılmışdilar ki, bu tərəfdən Ərəb Reyhan başında da yüz atlısı gəlib çıxdı.

Qəssab Alıdan soruşdu:

– Ə kişi, onlar kimdilər elə?

Alı dedi:

– Koroğlu idi. Eyvazı götürüb apardı.

Ərəb Reyhan qışqırdı:

– Necə Koroğlu idi, necə yəni Eyvazı apardı? Sən nə danışırsan?

Başına at-zad təpməyib ki? Niyə verdin?

Qəssab Alı dedi:

– Necə verməyəydim? Əgər mənim Koroğluya gücüm çatsayıdı, qəssab niyə olurdum? Mən də olardım sənin kimi pəhləvan da. Sənin gücün çatmayanda mənim gücüm haradan çatsın?

Söz Ərəb Reyhanı götürdü. Onun fikri vardı ki, Eyvaz bir az da böyüyəndən sonra, alıb öz dəstəsinə qatsın. Bu barədə bir neçə dəfə Alı kişiyə də demişdi; amma Alının heç Ərəb Reyhanla arası yox idi. Xasiyyətindən xoşu gəlməzdidi. Ancaq bir söz də deyə bilmirdi. İndi odur ki, qəsdən belə deyib ona yandı-qındı verirdi. Bir tərəfdən qəssab Alının sözləri, bir tərəfdən Eyvazın əldən getməyi, bir tərəfdən də Koroğlunun Çənlibeldən gəlib Təkə-Türkmənda belə iş görməyi Ərəb Reyhana çox ağır gəldi. Başının adamlarına hay vurub Koroğlunun dalına düşdü.

Koroğlu yola nabələd, onlar bələd. Bir kəsə yol ilə gəlib keçidi kəsdi. Bura elə keçiddi ki, Türkmandan gələn yolların hamısı gəlib buradan keçirdi. Koroğlu yaxınlaşanda baxdı ki, keçid kəsilib. Bildi ki, xəbər tutub qabaqkəsdi eləyiblər. Atı vurub sildirimin başına qalxdı ki, oradan düşməni yaxşı görsün. Eyvaz diqqətlə baxıb Ərəb Reyhani tanıdı, dedi:

— Koroğlu, bu Ərəb Reyhandır. Birtəhər elə ki, onun əlinə düşməyək. Hələ bu vaxta kimi bir adam onun əlindən salamat qurtarmayıb.

Koroğlu Ərəb Reyhanı tanıyordu. Üz-üzə gəlməmişsə də, ondan çox eşitmişdi. Bilirdi ki, güclü, qüvvətli, igid bir adamdır.

Baxdı ki, əgər keçidə düşsə, çox darısqallıqdır, əl-qol açmaq olmayacaq. Ayrı bir yol da yox idi. Atı vurub sıldırımin kənarına gəldi. Gördü yox, buradan da keçmək mümkün deyil. Bura bir uçurumdur ki, dibi görünmür. Eni də, az olsa, on beş-iyirmi addım var. Qaldı matməəttəl ki, nə eləsin.

Amma Ərəb Reyhan yolu yaxşı tanıyordu. Odur ki, keçidi kəsib rəhatca oturmuşdu, gözləyirdi. Bilirdi ki, uçurumdan keçmək mümkün deyil. Koroğlu axırda ya keçidə düşəcək, ya da ki, cürət eləməsə qalıb orada acından öləcək.

Koroğluya yalqızlıq əl verdi. Çənlibel, dəlilər yadına düşdü. Bu ağır vaxtda onları yanında görmək isteyirdi. Bir də baxdı ki, budur, Çənlibel tərəfdən bir dəstə durna gəlir. Ürəyi qubar elədi. Sazi döşünə basdı, aldı görək nə dedi:

Göydən gedən beş durnalar,  
Bizim ellər yerindəmi?  
Bir-birindən xoş durnalar,  
Bizim ellər yerindəmi?

Söhbət olurdu sazinan,  
Ördək olurdu qazinan,  
Neçə incəbel qızınan,  
Tuti dillər yerindəmi?

Sevib-seçib bəyəndiyim,  
Sədasına oyandığım,  
Arxasında dayandığım  
Mərd dəlilər yerindəmi?

Bəzirgana sataşdığını,  
Qumaşına bulaşdığını,  
Dönüb boynundan aşdığını  
Çənlibellər yerindəmi?

Hərdən işvə, qəmzə satan,  
Mənimlə ixtilat qatan.  
Gələndə at başı tutan,  
Şux gözəllər yerindəmi?

Çalxanıb döyündüyüm,  
Arxa verib söyündüyüm,  
Qovğa günü öyündüyüm  
Nər dəlilər yerindəmi?

Koroğlu heç deməz yalan,  
İndi olub bağrı talan,  
Dəmircioğlu, Dəli Hasan  
İgid ərlər yerindəmi?<sup>11</sup>

Koroğlu fikirləşdi ki: “yol elə bu uçurumdandır. Mən keçidə düşməyəcəyəm. Gəl, bir baxtını sına. Əgər bu qatar durnanın başçısını vura bildin, onda Qırat da uçurumdan tullana biləcək, yox, əgər vura bilmədin, onda gör başına nə çarə taparsan”.

Bunu fikirləşib, Koroğlu oxu mindirdi cilleyi-kəmanı, başçı durnaya bir ox atdı. Oxun yaydan qurtarmağı ilə dəyməyi bir oldu. Durna firlana-firlana gəlib Koroğlunun qabağına düşdü. Koroğlunun ürəyi açıldı, könlü şad oldu. Durnanın telindən bir dəstə kəsib Eyvazın pağına sanmdi. Atı mindi, Eyvazı tərkinə alıb bərk-bərk özünə bağladı. Atı cövlana gətirdi.

Koroğlu durnalar üçün oxuyanda Ərəb Reyhan aşağıdan baxıb güllürdü. Elə bilirdi ki, Koroğlunun lap axırı çatıb. Bir də baxdı ki, Koroğlu sıldırıımın başında atı cövlana gətirib. Öz adamlarına dedi:

– Əyə, hazır olun! Hərif, deyəsən, day cana doyub, yola düşmək istəyir.

Bu dəmdə Koroğlunun səsi ucaldı. Baxdılardı ki, atın boynunu qucaqlayıb deyir:

Arxam qarı düşman, qabağım uçrum,  
Apar Çənlibelə məni, Qıratım!  
Sənə sığınmışam, qurtar bu dardan,  
Apar Çənlibelə məni, Qıratım!

Olur Çənlibelin söhbəti, sazı,  
Gəlir gümrah keçir baharı, yazı,  
Almışam tərkimə igid Eyvazı,  
Apar Çənlibelə məni, Qıratım!

Koroğlu əməyi getməsin zaya,  
Gərək qan udduram bəyə, paşaya,  
Sıçrayıb quş kimi atıl o taya,  
Apar Çənlibelə məni, Qıratım!

Ərəb Reyhan dedi:

– Bu adam ya dəlidi, ya da... elə dəlidi ki, var. Yoxsa o uçurumdan  
da at atılar? Özü də üstündə iki adam.

Koroğlu atı bir də cövlana gətirdi. Ərəb Reyhan qışqırıb dedi:

– Əgər o bu uçurumdan atlana bilsə, mən bir də ona əl qaldırmaram.

Haminin gözü qalmışdı Koroğluda. Koroğlu atı süzdürüb uçurumun  
başına gəldi. Sıldırımin lap kənarında ata bir qırmanc vurdu ki,  
elə bil göydə ildirim oynadı. Qırat dörd ayağını yığışdırıb qızılquş kimi  
sıçradı, uçurumun o tərəfinə düşdü. Özü də elə sıçradı ki, Koroğlunun  
başında papağı da tərpənmədi.

At özünü düzəldib, yolu əlinə aldı. Koroğlu bir ata baxdı, bir  
dönüb uçuruma baxdı, dedi:

Canım Qırat, gözüm Qırat,  
Bu döyrənlər ərzənindi.  
Səni minən alar murad,  
Uzaq yollar ərzənindi.

Qıratı minərəm körpə,  
Hayqıranda çıxar sarpa,  
Hər dönədə on tas arpa,  
İpək çullar ərzənindi.

Koroğluyam, oxlarının  
Döyüş etdim çoxlarının.  
Başı polad mixlarının,  
Gümüş nallar ərzənidir<sup>12</sup>.

Ərəb Reyhan sözünün üstündə durmadı. Başının adamlarına hay vurub, genə onun dalına düşdü. Koroğlu dönüb gördü ki, Ərəb Reyhan atluları ilə gəlir.

Atın başını qaytarıb geri döndü, Ərəb Reyhanın qabağına gəldi, yetirib dedi:

Yağı düşmanın hərbəsi  
Qaçırtmaz meydandan məni.  
Qorxaq müxənnət zərbəsi  
Qaçırtmaz meydandan məni.

Girrəm meydana ər kimi,  
Durram qabaqda nər kimi,  
Düşmən boylanar xər kimi,  
Qaçırtmaz meydandan məni.

Hərdən bərədə yataram,  
Ortada şəşpər ataram,  
Paşanı diri tutaram,  
Qaçırmaz meydandan məni.

Aləmə bəlli hünərim,  
Çənlibeldə dəlilərim,  
Mərd igidə peşkəş sərim,  
Qaçırtmaz meydandan məni.

Koroğluyam, budu düzü,  
Comərdin sərt olar üzü,  
Müxənnətin tənə sözü  
Qaçırtmaz meydandan məni!

Koroğlu sazla dediyi kimi sözlə də dedi:

– Ərəb Reyhan! Mən Koroğluyam. Mən xotkarlardan, vəzirlərdən, gizirlərdən qorxmuram. Onda ki olasan sən. Ancaq mənim sənin bu adamlarına yazığım gəlir. Onları nahaq yerə qırdırıb qanlarına bais olma! Mənimlə dava eləmək istəyirsən, buyur, bu meydan, bu da şeytan. Mərd igid davada başının adamını qırılmaz.

Ondan atı kövlna gətirib dedi:

Mərdsən gəl meydana, Reyhan  
Savaşaq indi sənnən mən.  
Gör gücümüz, çək dad, aman,  
Savaşaq indi sənnən mən!

Alaq əlimizə nizə,  
Məndlər əhsən desin bizə,  
Duraq meydanda üz-üzə,  
Savaşaq indi sənnən mən!

Demə mənə bu hədyanın,  
Yəqin bil ki, allam canın,  
Qılıncıa tökərəm qanın,  
Savaşaq indi sənnən mən!

Gərək dost-düşmanım seçəm,  
Çətin olar qorxam, qaçam,  
İstərəm ki, meydan açam,  
Savaşaq indi sənnən mən!

Koroğluyam, durmuşam mərd,  
Yaman ürəyə düşsün dərd,  
İgidsənsə, ol meydangərd,  
Savaşaq indi sənnən mən!

Ərəb Reyhan atını kövlna gətirib Koroğlunun üstünə sürdü. Dava başlandı. Yetmiş yeddi fəndin hamısı işlətdilər. Amma heç biri o birlənə dov gələ bilmədi. Nə qılıncdan kar aşmadı, nə nizədən iş çıxmadı, nə əmuddan murad hasil olmadı. Axırda Koroğlu qəzəblənib atdan düdü. Paltarının ətəklərini belinə sancdı. Qollarını çırmadı, meydanda gərdiş eləməyə başladı. Ərəb Reyhan da atdan düdü. Küştü başlandı. Gah onun dizləri meydani kotan kimi sökürdü, gah bunun dizləri. Koroğlu gördü yox, Ərəb Reyhan da balaca canavar deyil. Axırda qəzəblənib elə bir dəli nərə çəkdi ki, dağ-daş səsə gəldi. Ərəb Reyhanın adamları hamısı qırğı görmüş cüçə kimi qaçıb dağıldılar. Koroğlu onu başına qaldırıb yerə vurdu. Sinəsinə çöküb xəncəri boğazına dayadı. Ərəb Reyhan bir dəfə də olsun nə dindi, nə səsini çıxartdı, nə də aman istədi. Koroğlu ayağa durub xəncəri yerinə qoydu.

Koroğlu çox mərd idi. Ağlamayan, yalvarmayan düşməni öldürməzdi, bağışlayardı. Ərəb Reyhani da beləcə igidliyinə görə bağışladı.

Durub atı mindi, üzün Ərəb Reyhana tutub dedi:

– Get, səni igidliyinə bağışlayıram.

Ərəb Reyhan dedi:

– Koroğlu, nə qədər ki sən sıldırımanın üstündəydin, mən elə biliydim ki, sən məndən qorxursan. Amma elə ki uçurumdan atlandın, söz verdim ki, sənə əl qaldırmayım. Amma sözümün üstündə durmadım. Ona görə də basıldım. Eybi yoxdu. Bir də görüşərik, borcundan çıxarıram.

Koroğlu dedi:

– Sən elə bilirdin ki, mən səndən qorxub qaçırdım? Yox, Ərəb Reyhan!

Qoç quzudan quzu törər qoç olar,  
Qoç igiddən qoçaq olar, sultanım!  
Mərd igidlər dava günü şad olar,  
Müxənnətlər naçaq olar, sultanım!

Canım qurban mərd igidin özünə,  
Mərdi ölsə, əlin vurmaz dizinə,  
Fürsət düşsə düşmanının gözünə,  
Burma-burma biçaq olar, sultanım!

Mərd igidlər bir-birinə daldadı,  
Çuğullar ölmeyib, sağı-soldadı,  
Mərd meydandan qaçmaz, qaçsa aldadı,  
Qovğa günü haçaq olar sultanım!<sup>13</sup>

Söz tamam oldu. Koroğlu: “Borclu borclunun sağlığını istər, Ərəb Reyhan”, – deyib atın başını qaytardı, Çənlibelə tərəf yol başladı. Az sürdü, çox sürdü, gəlib Çənlibelin ətəklərinə çatdı. Dağları görcək ürəyi atlandı. Üçtelli sazi bağrına basıb dedi:

Məni binadan bəslədi,  
Dağlar qoynunda, qoynunda.  
Tülək tərlanlar səslədi  
Dağlar qoynunda, qoynunda.

Dolanda igid yaşıma,  
Yağı çıxdı savaşına,  
Dəlilər gəldi başıma  
Dağlar qoynunda, qoynunda.

Səfər elədim hər yana,  
Şahları götirdim cana,  
Qıratım gəldi kövlana  
Dağlar qoynunda, qoynunda.

Kəsdim yollar, vurdum karvan,  
Çəkib soydum çox bəzirgan,  
Düşmanlara uddurdum qan  
Dağlar qoynunda, qoynunda.

Əsir çəkdiñ Çənlibelə,  
Qoç Koroğlu düşdü dilə,  
Xan Eyvaz mənimlə belə  
Dağlar qoynunda, qoynunda.

Nigar xanım çoxdandı ki, Koroğlunun yolunu gözləyirdi. Vədədən çox keçmişdi, amma hələ Koroğludan xəbər çıxmırıldı. Bir gün yenə Nigar xanımın ürəyi sıxıldı. Durub Telli xanımı da yanına aldı. Bir uca təpənin başına çıxıb yollara baxmağa başladı. Bir də baxdı ki, yollarда toz dumana qarışdı, duman toza. Diqqət eləyib gördülər Koroğlu Qıratın üstündə, tərkində də Eyvaz budu, gəlir. Tələsik təpədən enib dəlilərin yanına gəldilər. Nigar xanım üzünü dəlilərə tutub dedi:

At belinə, qoç dəlilər,  
Eyvazı pişvaz eləyin!..  
Bir-birindən xoş dəlilər,  
Eyvazı pişvaz eləyin!..

Eyvazım bənzər laçına,  
Sonalar heyran saçına,  
Vermərəm Çinə, Maçına,  
Eyvazı pişvaz eləyin!..

Dolun libasa, yarağıa,  
Athlılar getsin sorağıa,

Qoymaram gözdən irağ,  
Eyvazı pişvaz eləyin!..

Koroğlu oxunu qurub,  
Sevib, seçib tərlan vurub,  
Qıratın tərkində durub,  
Eyvazı pişvaz eləyin!..

Külli məxluqat yiğili,  
Paylayın qəndi, noğulu,  
Koroğlunun qoç oğulu  
Eyvazı pişvaz eləyin!..

Qoç delilər, açın qanat,  
Düzəldin məclis, toy, büsət  
Götürün libas, qılınc, at,  
Eyvazı pişvaz eləyin!..

Ordu basan, qala yışan,  
Pəncəsində pələng sıxan,  
Qəniminə qarşı çıxan  
Eyvazı pişvaz eləyin!..

Xoş danışan, şirin gülən,  
Məclis aparmağı bilən,  
Dəlilərə sərdar gələn  
Eyvazı pişvaz eləyin!..

Atı gətirər cövlana,  
Ox atar namərd düşmana,  
Nigar da Eyvaza ana,  
Eyvazı pişvaz eləyin!..

Nigar xanımın sözü qurtaran kimi yeddi min yeddi yüz yetmiş dəli atlandı. Hərə bir cür xələt götürüb Eyvazı pişvaz elədilər.

Məclis quruldu. Keflər duruldu. Saqi dolandı. Ruh tazalandı. Aşiq Cünun sazını kökləyib ortaya çıxdı. Çaldılar, oxudular, dedilər, güldülər, Nigar xanım Eyvazın gözlərindən öpdü, köynəyinin yaxasından keçirib özünə oğul elədi.

Eyvaz Çənlibelə gələndən bəri Nigar xanımın ürəyi yerinə gəlmişdi. Qoç Koroğlu kimi ər bir yanında, Eyvaz kimi oğlu bir yanında, dəlilər də ki gözünün qabağında, day dünyada bir kef var idi, o da Nigar xanımda idi. Amma Koroğlunun kefi ondan da saz idi. O özünə həm oğlu gətirmişdi, həm də arxa, kömək gətirmişdi. Eyvaz igidlikdə, mərdlikdə dəlilərin arasında ad qazanmışdı, canlara dəyən bir oğlan olmuşdu.

Koroğlunun bir xasiyyəti vardı ki, boş vaxtlarda həmişə dəlilərlə məşq eləyərdi. At minmək, nizə oynatmaq, qlinc vurmaq, qalxan tutmaq, ox atmaq onların səhər-axşam peşələri idi.

Yenə də belə günlərdən biri idi. Dəlilər böyük-böyük olub məşq eləyirdilər. Eyvaz da yaraqlanıb, yasaqlanıb bir dəstə atlı ilə dava məşqinə çıxmışdı.

Koroğlu, Dəmircioğlu da yanında bir uca yerdə durub məşqə baxırdı. Xanımlar da onların yanında idilər. Bir də baxdılarsa ki, budu, bir dəstə atlı çapa-çapa gəlir, qabaqlarında da Eyvaz. Amma Eyvaz, nə Eyvaz... Ərəb atın üstündə, misri qlinc dəstində, tülək-tərlən şəstində, min bir canın qəsdində, elə sözür, elə sözür ki, elə bil oxdu yayından qopub. Durna telini də ki sancıb başına, elə bil qeyşər balasıdır başına cıqqı qoyub.

Nigar xanım baxdı, özünü saxlaya bilmədi, üzün Koroğluya tutub dedi:

– Koroğlu, bir bu yana bax, gör o gələn kimdi?

Sən demə Koroğlu da elə ona baxırmış. Nigar deyəndə Koroğlu sazi basdı döşünə dedi:

Nigar xanım, sənə deyim,  
Bu gələn Eyvaz, bu gələn.  
Əynində polad geyim,  
Bu gələn Eyvaz, bu gələn.

Eyvazım on beş yaşında,  
Qüdrət qələmi qəşənda,  
Durna teli var başında,  
Bu gələn Eyvaz, bu gələn.

Meydanda igidlər mərdi,  
Qabaqda ər oğlu ərdi,  
Dava günü qızmış nərdi,  
Bu gələn Eyvaz, bu gələn.

Misri qlınc dəstindədi,  
Ərəb atın üstündədi,  
Şirin canın qəsdindədi,  
Bu gələn Eyvaz, bu gələn.

Cəmi dolilərin xası,  
Meydanda var mərd davası,  
Koroğlunun qoç balası,  
Bu gələn Eyvaz, bu gələn<sup>1</sup>.

Telli xanım da burada idi. Dəmirçioğlu sağalmışdı deyin onun da kefi saz idi. Baxıb, baxıb birdən qayıtdı ki:

– Nigar xanım, görürsənmi durna teli Eyvaza necə yaraşır. Gör o kişilərə elə yaraşanda bizə necə yaraşar? Gəl, uşaqları göndərək gedib bize də durna teli götərsinlər.

Elə bu sözdə Eyvaz gəlib çatdı onların bərabərinə. Atdan düşüb Nigar xanımı, Koroğluya, Dəmirçioğluya, xanımlara salam verdi, ondan üzünü Koroğluya tutub dedi:

– Eşidirsənmi? Xanımlar durna teli istəyirlər. İzn ver gedib onlara durna teli götərim.

Koroğlu bir istədi izn verməsin. Qorxdu ki gedə, başına bir xətərzad gələ. Bir də fikirləşdi ki, getsə yaxşıdı. İgidin başı qalda gərək. Bərkə-boşa düşsə yaxşıdı. Döndü Nigar xanımı, soruşdu:

– Nə deyirsən? Getsin, getməsin?

Nigar xanım dönüb Eyvaza baxdı. Gördü vallah Eyvaz elə baxır, elə baxır ki, elə bil gözləri ilə dil olub yalvarır. Ürəyi tablamadı. Onu sindirmaq istəmədi. İzn verdi.

Dəmirçioğlu işi belə görcək irəli yeriyib dedi:

– Koroğlu, izn ver, mən də gedim.

Kosa Səfər dedi:

– Sən hələ təzə yorğan-döşəkdən durubsan.

Dəmirçioğlu qoymadı ki, Kosa Səfər sözünü qurtarsın, dedi:

– Yox, Kosa Səfər, gedəcəyəm. Heç oyan-buyanı yoxdu.

Koroğlu dedi:

– Səbəbi nədi ki, sən belə hökmən getmək istəyirsən?

Dəmirçioğlu dedi:

– Birinci odu ki, Eyvaz hələ cavandı, tək gedə bilməz. İkinci də odu ki, durna telini Telli xanım istədi. Yaraşmaz ki, mən evdə oturam, bu səfərə başqası gedə.

Koroğlu ona da izn verdi. Bu dəmdə Bəlli Əhməd dəlilərin içində çıxdı. Dedi:

– Koroğlu, izn ver, mən də gedim.

Koroğlu Bəlli Əhməd də izn verdi. Yol uzaq olduğuna görə Eyvaz Qıratı mindi. Dəmirçioğlu ilə Bəlli Əhməd də hərəsi bir seçmə at minib yola düzəldilər. At sürdülər, dərə keçdilər, düz getdilər, gəlib Bağdad ətrafına çatdılardı.

Baxdılар burada o qədər durna var, o qədər durna var ki, çınlı kimi. Atları ota buraxıb, özləri ox-yaylarını götürüb başladılar durna ovlamağa. Hə birini, beşini, on beşini... Qərəz, bir-iki saatın içində bir aləm durna vurdular. Əyləşib bunların tellərini yolub heybələrə yiğdılardı, ətlərindən də kabab çəkib xurma ağacının dibində yeməyə başladılar. Ola durna ətinin kababı, xurma ağacının sərini... yeyib, içib hərəsi bir tərəfdə yuxuya getdilər.

Sən demə, Bağdad paşası Aslan paşanın qoruqçusu bunlara göz qoyurmuş. Elə ki onlar yuxuya getdilər, qoruqçu daban aldı Aslan paşanın yanına ki, bəs:

– Nə oturursan? Üç nəfər nabələd adam gəlib, bu namda, bu nişanda; özləri də filan bulağın başında yatıblar. Amma içlərində bir nəfər var lap Koroğludu ki durub.

Qoruqçu bu sözləri deycək, xotkarın fərmanı düşdü Aslan paşanın yadına. Koroğlunun Türkmana gedib Ərəb Reyhanla vuruşmağı, Eyvazı Çənlibelə götirməyi bütün aləmə səs salmışdı. Xotkar bu işdən sonra götürüb genə bütün paşalara fərman yazmışdı ki, bəs Koroğlunun ya özünü, ya dəlilərini öldürənə ənam verəcək, görüb xəbər verməyəni dar ağacından asacaq. Fərmandan birisi də gəlib Bağdadda Aslan paşaşa çatmışdı. Odu ki, indi qoruqçu Koroğlu adını çəkçək, Aslan paşa qoşun böyüyüünü çağırıb hökm elədi ki, hazırlaşın.

Bəli, təbil vuruldu. Qoşun yığıldı. Yaraqlanıb, yasaqlanıb yola düşdülər.

Qırat ayaqlarını yerə döyüb kişnəməyə başladı. Dəmirçioğlu ilə Bəlli Əhməd Qıratın səsinə yuxudan ayılıb gördülər ki, qoşun dörd bir

yanı tutub. Bəlli Əhməd əl elədi qılınca. Dəmirçioğlu tutdu onun əlin-dən ki:

– Nə eləyirsən? Görmürsən Eyvaz yatıb? Onu oyatmamış dava eləmək olmaz. Sonra bir-birimizdən ayrı düşərik. Eyvaz ələ keçər.

Bunu deyib Dəmirçioğlu başladı Eyvazı oyatmağa. Amma nə qədər elədi, Eyvaz oyanmadı. Səslədilər, tutub silkələdilər, bir nəticə hasıl olmadı. Qoşunun da ki dalı kəsilmirdi. Dönmüsdü çəyirtkəyə, gəldikcə gəlirdi. Dəmirçioğlu axırda əlacsız qalıb aldı, görək nə dedi:

Qoşun gəlib dörd yanımız aldılar,  
Belə nə yatmışan, ayıl, Eyvaz xan!..  
Hər tərəfdən mansiraya saldılar,  
Axırda olarıq zayıl, Eyvaz xan!..

Qəbul qılma müxənnətin sözünü,  
Sənə ərz eləyim sözün düzünü,  
Dur, göstər yağıya dönəməz üzünü,  
Gün kimi aləmə yayıl, Eyvaz xan!..

İnsafdırımı Bəlli Əhməd tutula,  
Qulac qolu dal gərdəndə çatıla,  
Dəmirçioğlu qul adına satıla,  
Koroğlu dəlisi sayıl, Eyvaz xan!..<sup>2</sup>

Eyvaz sazin səsinə yuxudan oyandı. Baxdı ki, qoşun hər tərəfi alıb. İstədilər durub atlansınlar. Baxdilar ki, at hayanda idi. Atları çıxdan halqa-mərəkə eləyib, kəmənd atıb tutublar. Qaldılar piyada. Bu tərəf-dən də Aslan paşa əmr verdi ki, hücum eləyib onları diri tutsunlar. Qoşun hərəkətə gələndə Dəmirçioğlu bir dəli nərə çəkib, əl atdı misri qılınca. Dəlilər üç tərəfdən özlərini vurdular dəryayı-ləşkərə. Sağdan vurdular, soldan çıxdılar, soldan vurdular, sağdan çıxdılar. Amma nə qədər qırıldırsa, nə qoşunun dalı kəsildi, nə də ki bir yol tapıb aradan çıxa bildilər. Piyadalıq dəliləri əldən-dildən saldı. Amanlarını kəsdi. Axırda onları bir-birlərindən ayrı salıb təklədilər, üçünü də tutub atları ilə bərabər şəhərə gətirdilər.

İndi bunlar burda qalmaqdə olsunlar, sənə kimdən deyim, Xoca Əzizdən.

Koroğlunun bir bəzirgan dostu var idi. Adı Xoca Əziz idi. Xoca Əziz neçə illər Koroğlu ilə dostluq eləmişdi. İndi Eyvazgil tutulan

vaxtda o da mallarını satmaq üçün Bağdada gəlmişdi. Qoşun elə ki Eyvazgili tutub şəhərə tərəf gəlməyə üz qoydu, bazara səs düşdü ki, bəs üç nəfər quldur tutublar, asmağa aparırlar. Bazar adəmi hamısı çıxdı onların tamaşasına. Xoca Əziz də bu adamların içində idi. Gözlə ha gözlə, gözlə ha gözlə, axırda dəstənin ucu açıldı. Aslan paşa keçdi, qoşun böyükləri keçdi, atlilar keçdi. Bir də baxdılarsı ki, budu, bir böyük qoşun dustaqları ortalığa alıb gətirir. Xoca Əziz gördü nə?.. Tutulan Eyvazdı, Dəmirçioğludu, bir də Bəlli Əhməddi. Dünya-aləm Xoca Əzizin gözündə qaraldı. Dedi: “Ey dadi-biday!.. Bu zalim oğlu zalim uşaqları öldürəcək”. Qaldı mat-məəttəl ki: “Nə təhər eləyim? Mənim burda əlimdən bir iş gəlməyəcək. Ticarət deyil ki, min dənə Bağdad tacirini bir xoruza yükləyim. Burada qılınc vurmaq lazımdır. Xəbərə getsəm də buradan Çənlibelə azi bir həftəlik yoldu. Mən gedəsi, xəbər verəsi, Koroğlu gələsi, yəqin ki, onları öldürərlər”.

Xoca Əziz elə bu götür-qoya idı bir də gördü budu dustaqlardan bir az aralı üç dənə at gətirirlər. Belə baxanda Qırati tanıdı. Öz-özünə dedi: “Ey dili-qafil, tapmışam. Nə təhər olsa, gərək Qırati ələ keçirib Koroğluya xəbər çatdırıram”. Bunu deyib Xoca Əziz düşdü onların dalına. Gəlhagəl, gəlhagəl, gəlib çatdırılar Aslan paşanın imarətinin qabağına.

Aslan paşa dedi:

– Özlərini zindana salın, atlarını buraya gətirin.

Keşikçilər Eyvazgili aparıb saldılar zindana. Mehtərlər də atları çəkdilər Aslan paşanın qabağına. Aslan paşa əmr elədi, mehtərbaşı qabaqca Dəmirçioğlunun atını minib gərdişə gətirdi. Bir o başa sürdü, bir bu başa sürdü, gətirib Aslan paşanın qabağında saxladı. At Aslan paşanın xoşuna gəldi. Ondan mehtərbaşı Bəlli Əhmədin atını minib cövlana gətirdi. Aslan paşa bu atı da bəyəndi. Növbə Qırata gəldi. Yaziq Xoca Əziz içini yeyə-yeyə qalmışdı. Bilmirdi neyləsin. Ürəyində qoymuşdu ki: “Əgər bütün var-yoxdan da çıxməli olsam, gərək Qırati ələ keçirdəm”. Bəli, mehtərbaşı Qırati mindi, nə qədər elədisə at yerindən tərpənmədi. Mehtərbaşı axırda hirsənib ata bir taziyənə çəkdi. Qırat bir az da qulaqlarını salladı. Mehtərbaşı bir taziyənə də çəkəndə at quyruğunu qısdı, gözlərinin birini yumdu, aksaya-axsaya yeriməyə başladı. Aslan paşa gülüb dedi:

– Görünür ki, bunlardan ikisi ağacı, birisi nökər. Bu nökərin atıdı. Çünkü elə sir-sifətdən də nökərə oxşayır.

Sonra üzünü mehtərbaşıya tutub dedi:

– O iki atı ilxiya qat! Bu ələngəni də ver o qoruqçuya. Qoy aparıb minsin. Genə ayağını yerdən götürər.

Qırati verdilər qoruqçuya. Aslan paşanın hərəkəti qoruqçuya yaman dəymışdı. O, gətirdiyi xəbərə görə ənam gözləyirdi. Xələt gözləyirdi. İndi bir şilxor yabının birini vermişdilər yedəyinə. Odu ki, qoruqçu yaman pərt olmuşdu. Xoca Əziz işi belə görəndə ürəyində Qırata afərin dedi. Sonra camaati yarib özünü qoruqçuya yetirdi. Dedi:

– Ayə, qoruqçu, necə verim bu şilxor yabıya?

Söz qoruqçunu lap götürdü göyə. Başladı söyüb savaşmağa. Xoca Əziz onu yanlayıb başladı dəlil-dəlayil eləməyə ki: “Balam, day bizi niyə söyürsən? Biz nə günahın sahibiyiq?”

Qərəz, oyan-buyan, Xoca Əziz yağılı dilini işə salıb qoruqçunun hirsini yatırdı. Atalar deyiblər ki, tacir-tüccar dili ilanı yuvasından çıxardar. Axırı ki, Xoca Əziz bir az pul verib, Qırati qoruqçudan aldı.

Xoca Əziz dayanmayıb, atı birbaş çəkdi düşdüyü mənzilin həyətinə. Tez qabağına bir az arpadan, samandan töküb özünü yetirdi bazara. Bir batman qır-saqqız, bir top da bez alıb gəldi evə. O qədər gözlədi ki, qaş qaraldı. Ocağı asılı qır-saqqızı tökdü tiyana, əridib elədi mum kimi. Sonra bunu bezin üstüne sürtüb möhkəm-möhkəm sarıldı Qıratin belinə, özü də çıxıb oturdu üstündə. Qır-saqqız Xoca Əzizi elə tutdu ki, kəndir-qayış kimi. Elə ki Xoca Əziz arxayınladı, bildi ki, day yıxılmayacaq atın başını balaca boşladı. At götürüldü, nə götürüldü. Elə bil ki, Çənlibeldə bala qoyub gəlib. Yazılıq Xoca Əzizdə nə Xocalıq qalmışdı, nə Əzizlik. Bayaq ha huşunu itirdi. At nə qədər yol getdi – bilmədi, necə getdi – bilmədi. Bir də at bərk kişnədi. Xoca Əziz atın səsinə gözlərini açıb gördü Çənlibeldədi.

Dəlilər Qıratin səsini eşitcək tökülüb gəldilər. Baxdılар ki, Qırat, budu, elə gəlir, elə gelir, az qalır dırnaqları çatlaya. Amma ki, təkdi. Eyvaz da üstündə yoxdu. At bir az da yaxınlaşdı. Gördülər nədisə üstündə bir şey qaralır. Qaldılar məəttəl ki, görəsən bu nə sirdi. Bu dəmdə at özünü yetirdi. Süzüb, düz Koroğlunun qabağında dayandı. Üzünü gəldiyi tərəfə tutub elə kişnədi ki, dağ, daş lərzəyə gəldi. Sonra Koroğluya baxıb ayaqlarını yere döyməyə başladı. Koroğlu vəfalı atının boynunu qucaqlayıb üzündən-gözündən öpdü. Baxdılар ki, atın üstündə bir adam var, amma özündə deyil. Yapışdılار qolundan ki, düşürsünlər. Ha çəkdilər, qopmadı ki, qopmadı. Axırda baxıb gördülər ki, özünü qır-saqqızla ata yapışdırıb.

Qərəz, uzun başağrısı olmasın, kişini elə bez qarışıq atdan götürüb, yerə qoydular. Koroğlu baxdı ki, Xoca Əzizdi. De su-zad, Xoca Əziz özünə gəldi. Koroğlu soruşdu:

– Bu nə əhvalatdır?

Xoca Əziz dedi:

Qoç Koroğlu, sənə xəbər söyləyim,  
Sənin Eyvazından xəbərin varmı?  
Qaranlıq könlünü işiq eyləyim,  
Sənin Eyvazından xəbərin varmı?

İgid də igiddən çəkərmi minnət?  
Paşa qabağında buyurur cəllad,  
Hani Dəmirçioglu, o Bəlli Əhməd?  
Sənin Eyvazından xəbərin varmı?

Xoca Əziz xocaların qəhrində,  
Xan Eyvaz da qızıl gülün tehrində,  
Qolu bağlı gördüm Bağdad şəhrində,  
Sənin Eyvazından xəbərin varmı?!<sup>13</sup>

Söz tamama yetişdi. Xoca Əziz sazla dediyi kimi, sözlə də dedi ki:

– Koroğlu! Eyvazı, Dəmirçioglunu, Bəlli Əhmədi Aslan paşa tutub zindana salıb. Özünü tez yetirməsən, bir də onların üzünü görə bilmə-yəcəksən<sup>4</sup>.

Elə bil ki, dəlilərin üstünə su səpdilər. Xanımlar hamısı başlarını aşağıya saldılar. Koroğlu dönüb Nigara baxdı. Gördü vallah Nigar bir haldadı, bir haldadı ki, alma yanaqlar Səmərqənd kağızı kimi ağarıb. Ala gözlər bahar buludu kimi dolub. Yaqt dodaqlar bir dəqiqlidə elə solub, elə bil lalədi, şaxtaya düşüb. Koroğlu elə istəyirdi ağızını açın ki, Nigar xanım yerindən qalxdı. Nə Koroğluya baxdı, nə dəlilərə baxdı, yavaş-yavaş təpənin lap ucqarına gəldi. Bir Eyvaz gedən yollara baxdı, bir uzaqdakı başı qarlı dağlara baxdı. Saçından üç tel ayırıb, basdı mərmər sinənin üstünə, dedi:

Başı ərşə duran dağlar,  
Dağlar, Eyvazı neynədiz?!

Üç igidi udan dağlar,  
Dağlar, Eyvazı neynədiz?!

Qarğasam, tökülər daşın,  
Borandan ayılmaz başın,  
Düşər daşın, qalar leşin,  
Dağlar, Eyvazı neynədiz?!<sup>5</sup>

Oğul deyib ağlayaram,  
Dağ çökərəm, dağlayaram,  
Coşub qılinc bağlayaram,  
Dağlar, Eyvazı neynədiz?!

Mən Nigaram, ah çökərəm,  
Daşın çaylara tökərəm,  
Yerində bürc-bar tikərəm,  
Dağlar, Eyvazı neynədiz?!

Dünya Koroğlunun gözündə qaraldı. Elə bil ki, Çənlibel başına dolandı. Əlini atıb Qıratın yüyənindən tutdu. Elə qəzəblə ata sıçradı ki, Qıratın əvəzinə ayrı bir at olsaydı, çoxdan beli sinmişdi. Ondan üzünü Kosa Səfərə tutub dedi:

Xəbər verin dəlilərim oyansın,  
Tutulubdu bir Eyvazım, əldədi!  
Misri qılinc qızıl qana boyansın,  
Tutulubdu bir Eyvazım, əldədi!

Yatmışdım aşkara gördüm duşumu,  
Əzəlindən mən bilirdim işimi,  
Çəkin, yəhərləyin çörləmişimi,  
Tutulubdu bir Eyvazım, əldədi!

Düşmanları tamasha durarlar,  
Şad oluban kef məclisi qurarlар,  
Koroğlu getməzsə, yəqin qırarlar,  
Tutulubdu bir Eyvazım, əldədi!<sup>6</sup>

Söz tamam oldu. Koroğlu dedi:

– Mən getdim. Siz dalca gələrsiniz, Bağdad bağlarında sizi gözləyəcəyəm. Kim səhər tezdən hamidan qabaq gəlib mənə salam versə, yüz qızıl alacaq.

Bunu deyib, atın başını boşladı. Qırat iki dal ayaqları üstə qalxdı, Bağdad tərəfə üz qoydu.

Dəlilər tələ-təhdili hazırlaşdırılar. Yaraqlanıb, yasaqlanıb yola düşdülər. Nə qədər getdilər, ne təhər getdilər bilmirəm, səhər dan yeri sökünləndə Koroğlu bir də gördü ki, Dəli Mehtər, Kosa Səfər, Çopur Mehdi, İsabali, Tupdağıdan, Toxmaqvuran, Halaypozan, Tanrıtanımaz, Dilbilməz onun qabağında əl qılıncda dayanıblar. Belə baxanda gördü Bağdad bağlarında xurmanın sayı var, amma dəlilərinin sayı yoxdu.

Dedi:

— Yaxşı gəlibsiniz. Amma hələ tezdi. Bir az gözləyək, bəlkə bir şey öyrənə bildik. Şəhərə belə girsək, bizi tanıyar, uşaqları tələf eləyərlər.

Hələ Koroğlu sözünü qurtarmamışdı, bir də gördülər budu, bir atı çaparaq sürüb çolə tərəf gedir.

Koroğlu dedi:

— Kosa Səfər, o adam şəhərdən gəlir. Bir qabaqla gör, bəlkə bir şey öyrənəsən.

Kosa Səfər atı əldən qoydu. Bir suicim saatda atlının başının üstünü aldı. Baxdı ki, bu əynində çıxa, ayağında bağdadı başmaq, başında tirmə şal, enlikürek, qarnıyoğun bir kişidi.

Kosa Səfər dedi:

— Ay kişi, bir dayan görüm. Belə haraya tələsirsən?

Kişi cavab verib dedi:

— Tələsirəm, tələsirəm. Çöldə biçinçilərim var. Onlara çörək aparıram. Tez şəhərə qayıtmalıyam.

Kosa Səfər soruşdu:

— Yaxşı, şəhərdə nə var ki belə? Xeyir ola?!

Kişi dedi:

— Aslan paşa Koroğlunun üç dəlisini tutub. Bu gün onları asacaqlar. Büyük şadyanalıq olacaq. İndi gərək mən tez şəhərə qayıdam ki, həm asılanda orada olam, həm də basdırılanda hərəsinin qəbrinə bir qara daş atam ki, Allah o dünyada mənə əcri-xeyir versin.

Kişi elə bunu deməyini gördü. Kosa Səfər alıcı quş kimi onun üstüne şığıyb, xirtdəyindən yapışdı. Murdar ət kimi sallaya-sallaya Koroğlunun qabağına gətirdi. Yerə qoyanda Koroğlu baxdı ki, kişi çoxdan cəhənnəmə vasil olub. Soruşdu ki:

— Bunu niyə belə elədin?

Kosa Səfər əhvalatı danişdı. Koroğlu üzünü dəlilərə tutub dedi:

– Atdan düşüb hərəniz bunun üstünə bir qara daş atın. Qoy o dün-yada Allah əcr payını çox eləsin.

Yeddi min yeddi yüz yetmiş dəli atdan düşüb hərə onun üstünə bir daş tulladı. O qədər daş yiğildi ki, yekə bir dağ oldu. Deyirlər ki, indi də o dağ qalır. Özü də atalar deyiblər ki, oradan keçəndə lənətləmə oxumaq böyük savabdı.

Qərəz, Koroğlu bildi ki, uşaqları bu gün asacaqlar. Dəlilərə hay vurdu, hamı atlandı. Yavaş-yavaş şəhərə tərəf sürməyə başladılar.

Bir az da getmişdiler, gördülər bir qoca kişi biçin biçir. Amma elə ağlayır, elə ağlayır ki, yaş gözündən dolu kimi töküür.

Koroğlu yaxın gəlib soruşdu:

– Ay əmi, niyə ağlayırsan?

Qoca heç başını da qaldırmayıb dedi:

– Neynirsən? Səndən ki mənim dərdimə dərman olmayıacaq, çıx, yolunla get!

Qoca sözü nə qədər yayındırmaq istədisə, Koroğlu əl çəkmədi. Kişi gördü olmayıacaq, axırdı dedi:

– İndi ki əl çəkmirsən, qabaqca mənə de görüm sən kimsən? Bu başındaki dəstə-tifaq nədi?

Koroğlu dedi:

– Mən Muradbəyli tərəflərdənəm. Buradan mal aparmağa gəlmisiç. Yollar şuluqdu deyin belə yaraqlı-yasaqlı gəlmisiç.

Qoca Muradbəyli sözün eşidəndə bir fikrə cumdu. Dedi:

– Yaxşı, deyirsən ki, Muradbəyli tərəfdənsən. De görüm, Koroğlunu tanıırsan, ya yox?

Koroğlu gördü qocada söz var. Dedi:

– Taniyıram. Niyə tanımıram!

Qoca dedi:

– İndi ki tanıırsan, mənə de görüm Koroğluya dost adamsan, ya düşmən?

Koroğlu dedi:

– Dost olarıq. Nə var ki? Bu şeyləri məndən niyə soruştursan?

Qoca dedi:

– Bala, düzdü, mən nə Rüstəm Zal olmuşam, nə Giziroğlu Mustafəyə deyiləm, nə də Koroğluya tay olan deyiləm. Amma cavanlığımda mən də özümə görə bir kişi olmuşam. Sözümü başa düş ey!.. Belə mərd olmuşam. Düşmənə arxa çevirməmişəm.

Kişi bir az dayandı. Yengi ilə gözünü silib dedi:

– Bizim bu Bağdadda bir paşa var. Adına Aslan paşa deyərlər. Çox namərd, çox müxənnət, çox da hiyləgər adamdı. İndi üç gündü ki, Ko-roğlunun üç dəlisini tutub zindana salıb. Dünən car çekib xəbər verib ki, bu gün onları asdıracaq. Bala, doğrusu ki, mən elə mərd oğulların belə namərd adam əlində ölməyini qəbul eləyə bilmirəm. Əgər mərdi-mərdana meydan açsaydı, təkbətək vuruşub öldürsəydi, mənə yer eləməzdi... Neynim, qocalığın üzü qara olsun. İndi mənim yüzdən artıq yaşım var. Əlimdən bir iş gelmir. Atalar deyiblər, adam əli ilə iş görə bilmədi, güc verə dilinə. Dil də ki, oldu bağlı, ixtiyarı oldu bəylər, paşalar əlində, onda əlac qalır gözə. Adam dəm verir gözünün yaşına.

Qoca sözünü qurtaran kimi Koroğlu dəlilərə hökm elədi ki, qocaya kömək eləsinlər. Dəlilər tutuquşu kimi dolusdular zəmiyə. Bir suiçim saatda qocanın bütün taxılını biçib, dərzləyib, yığdırıb bir tərəfə. Qoca mat-mat baxırdı ki, görəsən bunlar kimdilər, nə eləmək istəyirlər. Bir fikrindən keçdi ki, bəlkə bunlar Aslan paşanın adamlarındandırlar, taxılı yandırmaq istəyirlər. Amma baxdı ki, yox, bu, düşmənçiliyə oxşamır.

Elə ki dəlilər qurtardılar, Koroğlu qocaya dedi:

– Qoca, bil və agah ol! Dediycin Koroğlu mənəm. İndi bu saat sənin o Aslan paşanın ürəyinə bir od qoyacağam ki, məhsərəcən yansın. Biz bu saat şəhərə girəcəyik. Sən də bir böyük xurcunla Aslan paşanın xəzinəsinin qabağında məni gözlərsən.

Koroğlu bunu deyib dəlilərə hay vurmaq istəyirdi ki, yola düşsünlər, qoca dedi:

– Koroğlu, ayaq saxla, görürəm ki, Aslan paşa səni yaman qəzəbləndirib. Odu ki, gözlərin qızıb. Ancaq şəhərə belə girmək olmaz. Səni tanıyırlar. Sən özün şəhərə tek gir. Adamların da qoy beş-beş, on-on olub camaata qarışsınlar, elə girsinlər.

Kosa Səfər dedi:

– Koroğlu, qocanın sözü ağıllı sözdü. Nə deyirsən?

Koroğlu üzünü dəlilərə tutub dedi, görək nə dedi:

Uca-uca dağ başında,  
Yaz bir yana, qış bir yana.  
Titrəşir ağzım içində  
Dil bir yana, diş bir yana.

Nə edək, dəlilər, edək!  
Düşmanın bağrını didək!  
Xan Eyvaza kömək edək!  
Dörd bir yana, beş bir yana.

Hər nə oldu, mənə oldu,  
Qaynadı paymanam doldu,  
Gördün ki, düşman güc gəldi,  
Qov bir yana, qaş bir yana.

Koroğlunun yox əlacı,  
Misirdən gəlir xəracı.  
Çəkəndə misri qılınçı,  
Leş bir yana, baş bir yana!

Sərkərdələr o saat hərə öz dəstəsini böldü. Koroğlu dəliləri hazır görüb dedi:

— Dəlilərim, mən Aslan paşanın məclisində olacağam. Onların o qədər başlarını qatacağam ki, siz yerlərinizi tutma biləsiz. Camaatin arasına qarışib meydani elə halqa-mərəkə eləyərsiniz ki, misri qılınclar çəkiləndə bir adam da tərpənə bilməsin. Amma gözünüz məndə olsun. Mən əlimi bişlərimə çəkməmiş bir adam yerindən tərpənməsin.

Koroğlu sözünü qurtardı. Ondan paltarının üstündən bir aşiq paltarı geyindi, ciyinən də bir saz salıb yola düşdü.

Bəli, Koroğlu aşiq paltarında meydana tərəf getməkdə olsun, dəlilər camaata qarışib yerlərini tutmaqdə olsun, qoca xurcun üçün evə getməkdə olsun, sənə indi kimdən deyim, Aslan paşadan.

Aslan paşa car çəkdirib bütün camaati meydana yığmışdı. Meydan bir bəzənmişdi, bir bəzənmişdi ki, elə bil toy-bayramdı. Cəlladlar dəliləri qolu bağlı götürüb dar ağacının yanında saxlamışdilar. Aslan paşa bir kef-damaqda idi ki, gəl görəsən. Meydanın başında taxt qurdurub əyləşmişdi. Elə hey üzünü sədrəzəmə tutub deyirdi:

— Dayan, gör xotkar bizə nə ənamlar göndərəcək... Zarafat deyil ha... Hələ indiyə kimi bir paşa Koroğlunun bir dəlisinin gözünü piləyə bilməyib. Mənə Aslan paşa deyərlər.

Bəli, cəlladlar tənabları yağılayıb hazırladılar. Təbil vuruldu. Sədrəzəm irəli gəlib camaata deməlisin dedi, tapşırılmamasın tapşırıldı, ondan bir dəstə yaraqlı əsgər götürüb camaatın qabağında bir cərgə düzdülər

ki, işdi, bəlkə birdən qarşıqlıq-zad oldu. Elə ki hər iş qurtardı, cəllad  
Eyvazı dar ağacına gətirdi.

Dəmirçioğlunun qan başına vurdu. Bir güc vurdu, iki güc vurdu ki,  
qollarının ipini qırı bilsin, amma hər dəfə güc vurduqca ip onun ətini  
kəsib içəriyə girirdi. Dəmirçioğlu başa düşdü ki, onun qollarını mumlu  
kirişlə bağlayıblar. İki belə görəndə ümidi üzüldü, ürəyi kövrəkləndi,  
aldı görək nə dedi:

Hanı mənim qoç Koroğlum,  
Gələ girə bu meydana!  
Çəkəndə misri qılınçı  
Qəbzəsi qana boyana!

Qırat bir burdan atila,  
Müxənnət ölkən çapıla!  
Koroğlu burda tapıla,  
Hərəniz qaça bir yana!

Ondan üzünü Aslan paşa tutub dedi:  
– Paşa!

Dəmirçioğlunu dindir,  
Suçunu boynuna mindir,  
Biz iki dəlini öldür,  
Paşa, qiyma Eyvaz xana!<sup>7</sup>

Elə bu dəmdə Koroğlu özünü saldı meydana. Aslan paşa gördü  
budu, bir aşiq ciyində saz girdi ortalığa.

Dedi:

– Ayə, yanşaqsanmı?

Koroğlu dedi:

– Bəli, paşam, yanşağam.

Aslan paşa dedi:

– Ayə, heç Koroğlunun sözlərindən bilirsənmi?

Koroğlu dedi:

– Ay paşa, izn ver, sənə söz oxuyum, söz olsun. Koroğlu nə adam-  
dı ki, onun sözü belə məclisdə oxuna?!

Paşa dedi:

– Yox, sən bilmirsən, mən Koroğlunun üç dəlisini tutmuşam. Bu şadyanalıq da onun şadyanalığıdı. İndi sən bir az Koroğlunun sözlərindən de ki, onların ürəkləri açılsın.

Koroğlu bir dönüb dar ayağında dayanan Eyvaza, Dəmirçioğluna, Bəlli Əhmədə baxdı, bir də dönüb camaatın içində dayanan dəlilərinə baxıb, üçtelli sazı bağırına basdı. Barmaqlarını cütləyib tellərə elə vurdu ki, meydan səsə gəldi. Qızılqus kimi bir dəfə meydanı fırlanıb dedi:

Dəlilərim, bu gün dava günüdü,  
Müxənnət ölkəsi talanmaq gərək!  
Qoç igidlər yarasından bəllənər,  
Şərbət tək qanına yalanmaq gərək!

Mərd igidlər nərə çəksin davada,  
Şahin kimi şikar tutsun yuvada,  
Misri qılinc cövlən vursun havada,  
Bağırsaq cəmdəyə dolanmaq gərək!

Koroğlu içəndə düşman qanını,  
Mərd meydanda nərəsindən tanını,  
Qırın vəzirini, tutun xanını,  
Leş-leşin üstünə qalanmaq gərək!<sup>18</sup>

Aslan paşa dedi:

– Sağ ol, aşiq! Lap Koroğlu kimi oxuyursan.

Koroğlu dönüb dar ayağındaki dəlilərə baxdı. Gördü onların üçü də Koroğlunu tanıylılar. Dəmirçioğlu gözünü zilləyib bir dar ağacına, Bəlli Əhməd də bir dar ağacına. Bildi ki, onlar qollarının açılacağına bənddilər ki, ağacları dibindən çıxarıb işə başlasınlar. Dönüb Eyvaza baxdı. Gördü ki, Eyvaz, özgə haldadı. Dar ağacının dibində dayanıb gözlərini zilləyib Koroğluya. Özü də sevindiyindən gözləri dolub. Koroğlu onu belə görəndə ürəyi tab gətirmədi. Dedi:

Canım paşa, gözüm paşa,  
Paşa, qoy gəlsin Eyvazı!  
Budu sana sözüm paşa,  
Paşa, qoy gəlsin Eyvazı!

Göydən ildirim tökdürrəm,  
Yurdunda bostan əkdirrəm,  
Torpağın dağa çekdirrəm,  
Paşa, qoy gəlsin Eyvazı!

Əyləşib paşalar, bəylər,  
Sinəmdən baş verib millər.  
Koroğlu iltimas eylər,  
Paşa, qoy gəlsin Eyvazı!<sup>19</sup>

Koroğlu oxumağında olsun, paşa qulaq asmağında, dəlilər də göz-ləməyində. Sənə kimdən deyim, kimdən deyim, Giziroğlu Mustafa bəydən.

Bağdad tərəflərdə Giziroğlu Mustafa bəy adında adlı-sanlı bir igid var idi. Giziroğlu Mustafa bəy doğrudan da qoçaq, qolu qüvvətli bir adam idi. Atası keçmişdə gizir olmuşdu. Sonra xotkarın üzünə ağ olduğuna görə onu dar ağacından asmışdılar. Deyirlər ki, Giziroğlu Mustafa bəy o zamandan qırx atlı ilə dağlara çəkilmişdi. Paşalarla ədavət saxlayırdı. Hərdən atasının düşmənlərindən birinin üstünə gedib, tutub dar ağacından asardı, yenə də çıxıb dağlara çəkilərdi.

Giziroğlu Mustafa bəy çoxdan idi ki, Koroğlu ilə qabaqlaşmaq, onunla ayırd eləmək istəyirdi. İki qoçun başı bir qazanda qaynamaz deyiblər. Odu ki, Giziroğlu da deyirdi: “Ya gərək Koroğlunun adı deyilə, ya mənim”. Koroğlu da Giziroğlu Mustafa bəydən çox eşitmişdi. Üzünü görməmişdə də amma gücünə, qüvvətinə bələd idi. Özü də bilirdi ki, Giziroğlu o dağ mənim, bu dərə sənin onun dalınca gəzir.

Bəli, xəber gəlib çatdı Giziroğlu Mustafa bəyə ki, Aslan paşa Koroğlunun üç dəlisini tutdurub, özlərini də bu gün asdıracaq. Giziroğlu öz adamlarını başına yığıb dedi:

Səfərimdi şəhri-Bağdad<sup>10</sup>,  
Kimdi mənnən köçən, gəlsin!  
Yeddi hoqqa, hazar peşə  
Məndən artıq içən gəlsin!

Bilirsənmi halım necə?  
İlə dönər mənə gecə.  
Yeddi boynu bir qılınca  
Mərəndi tək biçən gəlsin!

Hanı bu bağçanın gülü?  
Oxumur şeyda bülbüllü,  
Koroğlu, üç əsir dəli,  
Şirin candan keçən gəlsin!

Sonra Mustafa bəy sazla dediyi kimi, dillə də dedi ki:

– Mənim Koroğlu ilə haqq-hesabım var, bu öz yerində. Bir gün gələr, görüşərik, haqq-hesabımızı kəsərik. Amma Aslan paşanın bu nakişiliyinə mən dözə bilmərəm. Axı Koroğlunun dəlilərinin ki, onunla heç bir işi yox imiş. Bütün görənlər deyirlər ki, çölün düzündə durna ovlayırmışlar. Aslan paşa bu nakişiliyi eləyir ki, xotkara xoş gəlsin. İndi ki, o xotkara quyruq bulayır, mən də onun o quyruğunu kəsib soxaram gözünə, başqlarına da ibrət olar. Mən qoymayaçağam o, dəliləri öldürsün.

Başının adamları Giziroğlunun fikrini bəyəndilər. Bu mərdliyinə afərin dedilər. Durub hamısı yaraqlandılar, yasaqlandılar, Bağdada gəldilər. Meydandan bir az aralı bir təpə kimi yer var idi. Giziroğlu çıxdı təpənin üstünə ki, görsün meydanın ortasında nə var, nə yox? Baxdı ki, Koroğlu aşiq paltarında oxuyur. Onun bu ığidliyinə Giziroğlu məəttəl qalıb, ürəyində afərin dedi; başının adamlarına dedi:

– Dayanın görək bu işin axırı necə olacaq. Mən heç inana bilmirəm ki, o bu qoşunun içindən öz dəlilərini qurtarıb qaçırdı bilə. And içirəm, dayanıb axıracan gözləyəcəyəm. Əgər gördüm ki, gücü çatmir, gedib kömək eləyəcəm. Yox, gücü çatdı, qurtardı, onda dalınca gedib şəhərdən çıxandan sonra onunla ayırd eləyəcəm. Ya ona verən Allah, ya mənə.

Bunu deyib atdan düşdü, başladı gözleməyə. Bu zaman Koroğlu da meydanda gərdiş eləyib oxuyurdu. Baş qatırdı ki, dəlilər özlərini yaxşı yerləşdirə bilsinlər. Giziroğlu gözlədi, gözlədi gördü yox, deyəsən Koroğlu heç dava eləmək fikrində deyil. Ağlına gəldi ki, bəlkə Koroğlunun dəliləri hələ gəlib çıxmayıb, təkdi deyin qorxur. Qoy burada olduğumu ona bildirim.

Giziroğlu Mustafa bəyin bir şəşpəri var idi, ucu haça. Bu elə bir şəşpər idi ki, məşhuri-aləm. Arvadlar uşaqlarına qarğış eləyəndə “səni görüm Giziroğlunun şəşpərinə rast geləsən” deyərdilər. Giziroğlu haman haça şəşpəri qaldırdı başına, bir dəfə hərləyib tulladı. Şəşpər gəlib meydandakı məscidin günbəzinə elə dəydi ki, günbəzdən od töküldü. Aslan paşa dik yerindən qalxdı ki:

– O nədi? Göydən od tökülür.

Koroğlu bir də gördü qabağına bir şey düşdü. Belə baxanda gördü Giziroyğunun haça şəşpəridi. O saat başa düsdü. Dedi:

– Paşa! Od göydən tökülmür. O od həmişə sənin başının üstündədi.

Koroğlu hələ sözünü qurtarmamışdı, bir də baxdı ki, Aslan paşa-nın sədrəzəmi əkilmək isteyir. Sazı dösünə basıb dedi:

Laf eyləmə, Aslan paşa,  
Sədrəzəm qaçdı sandım.  
Havadakı humay quşlar  
Yuvasından uçdu sandım.

Aslan paşa tez dönüb ətrafına baxdı. Sədrəzəm doğrudan da əkil-mək isətyirdi. Aşıqdan şübhələnmişdi. Deyəsən ürəyinə dammışdı ki, bu, Koroğlu. Amma ki, Aslan paşanın birdən dönüb ətrafına baxma-ğından qorxub yerində oturdu. Aslan paşa üzün ona tutub dedi:

– Nə var? O nə idi?

Sədrəzəm ağzını paşanın qulağına yapışdırıb dedi:

– Paşa sağ olsun, mənim bu aşiqdan gözüm su içmir. Bu Koroğluya oxşayır.

Koroğlu gördü ki, sədrəzəm işi başa düşüb. Onun sözünü yalansıtməq üçün aldı sözün ikinci xanəsini dedi:

Meydanda igidlilik satdı,  
Gəlmədi, günü yubatdı,  
Giziroyğu şəşpər atdı,  
Şəşpər yerə keçdi sandım.

Bunu deyib, Koroğlu yerdəki şəşpəri göstərdi. Aslan paşa baxdı ki, şəşpər doğrudan da Giziroyğu Mustafa bəyindi. Tez cəllada hökm elədi ki, işə başlasın. Cəllad o saat cumdu Eyvazın üstünə. Tutub onu yuxarı qaldırmağa başladı. Koroğlu Eyvazı dara gedən görüb götürdü sözün üçüncü xanəsini dedi:

Koroğluyam, bilin nədən  
Qara bağrim oldu zədən  
Eyvazdımı dara gedən?  
Yaralarım sancı sandım!

Koroğlu sözünü tamam elədi. Dönüb dəlilərə baxdı, gördü hamısı hazır dayanıb işarə gözləyir. Özləri də elədilər, elədilər ki, acıqların-dan dodaqlarını gəmirib, bığlarını çeynəyirlər. Bir dəfə meydanı firlandı. Sonra üzünü Dəmirçioğlugilə tutub dedi:

Arif olun, üç igidlər,  
Nər girər meydana indi.  
Qırılar zəncirlər, iplər,  
Nər girər meydana indi.

Çənlibeldən laçın gəlib,  
Qollarını açın, gəlib,  
Qabağından qaçın, gəlib,  
Nər girər meydana indi.

Cəllad Eyvazı dar ağacına görtmişdi. Gözləyirdi ki, aşiq qurtarsın, sonra ipi Eyvazın boğazına keçirsin. Koroğlu gərdiş eləyə-eləyə onun yanına gəlib dedi:

Lovğa-lovğa baxma mənə,  
Sar qonammaz yasəmənə,  
Qan uddurram indi sənə,  
Batar meydan qana indi.

Koroğlu bir də firlandı, aldı sözün o biri xanəsini dedi:

Dəlilərim, səf-səf durun!  
Su üzündə cələ qurun!  
Bu abdalın boynun vurun!  
Dönsün meydan qana indi.

Hay deyəndə qoşa gəlin!  
Huy deyəndə coşa gəlin!  
Koroğluyam, xoşa gəlin!  
Qan qarışın qana indi.

Dəlilər hərəkətə gəldilər. Koroğlu bir dəli nərə çəkib dedi:

Hoydu, dəlilərim, hoydu,  
Yeriyin meydan üstünə!

Havadakı şahin kimi,  
Tökülün al qan üstünə!

Qoyun bədöylər kişnəsin,  
Misri qılınclar işləsin,  
Kimi tənab qlinclasın,  
Kiminiz düşman üstünə.

Koroğlu çekər haşanı,  
Bəylər edər tamaşanı,  
Mən özüm Aslan paşanı,  
Hərəniz bir xan üstünə.

Koroğlu oxuya-oxuya əlini bığına çekdi. Dəlilər töküldülər. Ara qızışdı. Koroğlu bir həmlədə özünü Aslan paşaşa çatdırıldı. Misri qılınçın çəkilməyi ilə Aslan paşanın başının yerə düşməyi bir oldu. Dəlilər tənabları qılınclaşdırılar. Eyvazı, Dəmirçioğlunu, Bəlli Əhməddi azad elədilər. Koroğlu bir də onu gördü ki, meydanın hər başında bir dənə dar ağacı qalxır, düşür. Hər dəfədə on-on beş adamı xurd-xəşil eləyir. Baxdı ki, biri Dəmirçioğlu, biri də Bəlli Əhməddi, hərəsi öz dar ağacını çıxarıb alıb ciyninə, düşüb qoşunun içini.

Koroğlu qılınc vura-vura özünü çatdırıldı xəzinənin qapısına. Gördü qoca buradadı. Qapıya bir əmud ilişirdi. Bayaq ha qapı parça-tikə olub yerə töküldü. Çağırıldı ki:

– Qoca, gəl!

Qoca gəldi. Koroğlu soruşdu:

– Bəs xurcunun hanı?

Qoca dedi:

– Ay bala, vallah sevindiyimdən bilmirəm heç nə elədim.

Koroğlu dedi:

– Eybi yoxdur. Gir içəriyə!

Qoca girdi içəriyə. Koroğlu ona bir kisə qızıl verdi. Dəlilərdən də ikisini qoşdu ona ki:

– Aparın bunu sağ-salamat qoyun evinə, sonra gəlin.

İndi gəl sənə kimdən deyim, Giziroğlu Mustafa bəylə Koroğlundan. Elə ki Koroğlu əlini bığına çekdi, meydan qarşıdı bir-birinə, əvvəl-əvvəl Giziroğlu heç bir şey anlamadı. Handan-gecdən başa düdü ki, məsələ necə imiş. Başının athalarına dedi:

– Balam, day burada bizlik heç bir iş yoxdu. Mən day ona qol çəkdim. İndi qaldı bircə mənim onunla öz haqq-hesabım. Gedək!

Bunu deyib adamlarını da götürüb çəkilib getdi. Elə ki dava qurtardı, Koroğlu ətrafa nəzər salıb gördü Giziroğlu yoxdu. O saat məsələni başa düşdü. Bildi ki, Giziroğlu onun yolunu kəsəcək. İndi qəsdən çəkilib gedib ki, dəlilər onların savaşmağını görməsinlər. Elə ki, dəlilər hamısı kefləri saz, damaqları çəğ atlanıb Çardaqlı Çənlibelə tərəf yol başlıdalar, Koroğlu üzünü Kosa Səfərə tutub dedi:

– Kosa Səfər, buradan Çənlibelə neçə yol var?

Kosa Səfər dedi:

– Buradan Çənlibelə iki yol var. Biri haman bir yoldu ki, gedirik. Biri də dağ yoldu ki, bax, o təpələrin dalından diklənir. Amma o yol çox çətindi. Özü də bir yarım dəfə bu yoldan uzaqdı.

Koroğluya da elə bu lazımdı. Üzünü dəlilərə tutub dedi:

– Siz bu yol ilə gedin! Mən dağ yolu ilə gedəcəyəm. Əgər siz məndən qabaq Çənlibelə çatdırın, demək ki, uşaqları siz tək, mənsiz qurtarıbsınız. Aslan paşanın xəzinəsi də hamısı sizə çatacaq. Yox, əgər mən tez çatdım, onda xəzinə hamısı mənimdi.

Bunu deyib Koroğlu day cavab gözləmədi. Bayaq ha Qırata bir qamçı göstərib təpələri aşdı. Dəlilər işdən bixəbər hərə öz atına dəyib yola düşdülər. Koroğlu Qıratı qaytarıb təzədən təpəyə çıxdı. Elə ki arxayıñ oldu ki, day dəlilər çıxıb gediblər, ondan yola düşdü, papağını da gözünün üstünə qaldırıb, Qıratı yavaş-yavaş çay kənarı ilə sürməyə başladı. Elə bir az getmişdi, birdən Qırat qulaqlarını dikləyib, şaxə qalxdı. Bir də uzaqdan bir at kişnəməyi eşidildi. Koroğlu dönüb baxanda gördü Giziroğlu Mustafa bəy öz Alapaça atının üstündə budu, elə gəlir, elə gəlir ki, tozu dumana qatıb, dumani toza. Qırat Alapaçanın səsini eşitcək dayandı. Koroğlu nə qədər elədisə at yerindən tərəpmədi. Koroğlu qanrlılıb geriyə baxdı ki, görsün Giziroğlu uzaqdadı, yaxında, bir də onu gördü ki, təpəsinə bir əmud gəldi, yumbalanıb çaya düşdü. Giziroğlu tez əlindəki əmudu yerə atıb qılincini çəkdi ki, düşüb onun başını kəssin, Koroğlu cəld sudan çıxıb onun öz əmudunu götürdü, Giziroğlunun təpəsinə elə bir əmud vurdu ki, bu dəfə də Giziroğlu dığırılanıb çaya düşdü. Cəld qalxıb sudan çıxməq istəyəndə Koroğlu əlini uzadıb yapışdı onun əlindən, çəkib çıxartdı bayira. Ondan əl elədi misri qılınca ki, dava başlasın. Giziroğlu dedi:

– Koroğlu, əl saxla! Sənin mənimlə bir ədavətin-zadın yoxdu ki?

Koroğlu dedi:

– Mənim xeyr. Sənin mənimlə ədavətin var.

Giziroğlu dedi:

– Yox, mənim də yoxdu. Mən istəyirdim biləm, görəm sən güclü olarsan, ya mən? Onu da ki, gördüm. Day bundan sonra bizim vuruş-mağımız axmaqlıqdı. Əl ver, dost olaq!

Koroğlu ilə Giziroğlu əl verdilər, görüşdülər, öpüşdülər, bir-biri ilə dost olub ayrıldılar. Koroğlu Çənlibelə tərəf, Giziroğlu da öz dağ-larına tərəf yol başladı. Koroğlu getməkdə olsun, biz görək Giziroğlu nə elədi.

Giziroğlu oradan birbaş gəlib çatdı öz adamlarına. Soruştular ki: “Nə oldu? Hanı Koroğlunun başı?”. Giziroğlu əhvalatı necə olmuş-dusa, onlara damışdı. Adamların arasında piçapiç başlandı ki, bəs yalan deyir. Heç qorxudan Koroğlunun gözünə də görünməyib. Giziroğlu nə qədər dedisə, inanmadılar. Axırda Giziroğlu qəzəblənib dedi:

– İndi ki, belə oldu, gəlin gedək lap Çənlibelə. Soruşun onun özündən. Əgər o, mərd adamdışa düzünü deyər. Yox əgər namərdlik eləsə, yalan danişsa, mən lap sizin gözünüzün qabağında onunla vuruşum, siz də tamaşa eləyin.

Hamı bu sözə razı oldu. Atlanıb Çənlibelə tərəf yol başladılar.

Koroğlu bir tərəfdən getməkdə olsun, Giziroğlu da başının adam-ları ilə bir tərəfdən getməkdə olsun, indi eșit dəlilərdən!

Dəlilər at sürdülər, yol yordular, səhər dan yeri təzəcə söküldənə gəlib Çənlibelə çatdılar. Xanımlar qabağa çıxdılar. Kosa Səfər uzaq-dan Nigar xanımı görcək qışqırdı ki:

– Nigar xanım, bircə de görüm Koroğlu gəlib, ya yox?

Nigar xanım dedi:

– Yox. Gəlməyib.

Kosa Səfər dedi:

– Çox yaxşı. Axırı ki, heç olmasa bircə dəfə mərci apardıq. Mən-zil başına ondan tez gəldik.

Elə bu dəmdə Qırat bərk kişnədi. Dönüb gördülər Qırat yağı qoru-ğunda otlayır. Koroğlu da böyrü üstə göy otun üstündə uzanıb gülə-gülə deyir:

– Hardasınız? Sizi gözləməkdən gözümün kökü saraldı ki...

Kosa Səfər dedi:

– Genə mərci sən uddun!

Koroğlu dedi:

– Mərci mən uddum. Ancaq bizim bir adətimiz də var axı. Həmişə mənzilbaşında kim mənə səhər tezdən hamidan qabaq salam versə, mən ona yüz qızıl verərəm. O başdan hərənizə yüz qızıl borcluyam. İndi də ki, səhər tezdən genə də yeddi min yeddi yüz yetmiş dəli hanınız birdən gəlibsiniz. Aslan paşanın xəzinəsində də ki, bu qədər qızıl ancaq olar. Odu ki, xəzinə sizə çatır. Necə istəyirsiniz eləcə də öz aranızda bölüşdürün.

Dəlilər hamısı atlardan töküldülər. Süfrə açıldı. Dəlilər yeyib-icməkdə, çalıb-oynamaqdə olsunlar, eşit Giziroğlunun dəstəsindən. Dəstə gəlib o zaman çatdı ki, dəlilər şirin kefdə idilər. Mustafa bəy dedi:

– Bu saat bunların keflərini pozmaq heç insafdan deyil. Gözləyək qurtarsınlar, sonra.

Bir tərəfdə dayanıb gözləməyə başladılar.

Elə ki saqı birbaş məclisi dolandı, keflər duruldu, başlar ayazıldı, Nigar xanım dedi:

– Koroğlu, indi danış görək, necə getdiz! Uşaqları necə qurtardız?

Koroğlu başdan başlayıb axıracan əhvalatı xanımlara, Bağdada getməyib Çənlibeldə qalan dəlilərə danışdı. Amma Giziroğlunun adını da çəkmədi. O barədə bir kəlmə də kəsmədi. Nigar xanım ala gözlərini bir dəfə süzdürüb Koroğluya bir qiyqac baxdı. Dedi:

– Ay Koroğlu, sən ki, belə iş üzü bilənsən, igidsən, görəsən bu dünyada sənin kimi ikinci bir adam da var, ya elə anan səni tək doğub?

Koroğlu heç bir söz demədi. Yavaşça qalxıb, aşiq Cünunun sazını əlindən aldı, basdı bağrına. Dedi:

Anadan oğul doğulubdu,  
Giziroğlu Mustafa bəy.  
Bu dünyaya tək gəlibdi,  
Giziroğlu Mustafa bəy.

Nizəsinin ucu qanlı,  
Dəliləri dəmir donlu,  
Bir igiddi adlı-sanlı,  
Giziroğlu Mustafa bəy.

Bir atı var Alapaça,  
Aman vermir Qırat qaça,

Şeşpərinin ucu haça,  
Giziroğlu Mustafa bəy.

Bir atadan kaş olaydıq,  
Bir-birindən xoş olaydıq,  
Doğmaca qardaş olaydıq,  
Giziroğlu Mustafa bəy.

Hay deyəndə haya basar,  
Huy deyəndə huya basar,  
Koroğlunu çaya basar,  
Giziroğlu Mustafa bəy.

Koroğlu sözünü qurtaran kimi Giziroğlu Mustafa bəy gizləndiyi  
yerdən çıxıb məclisə gəldi. Dedi:

– Koroğlu, sən doğrudan da mərd adamsan. Ancaq özgəsini çox  
şışirdib, özünü çox kiçildırsən. Dayan, indi mən düzünü danişacağam.

Ondan Giziroğlu başlayıb əhvalatı necə olmuşdusa, əvvəldən axıra  
kimi danişdı. Nə bir kəlmə o yana elədi, nə bir kəlmə bu yana.

Koroğlu ilə Giziroğlu təzədən qucaqlaşdır, öpüşdülər, görüşdü-  
lər, qardaş oldular. Giziroğlunun adamları da gəlib məclisə girdilər.

Məclis təzədən başlandı.

Bağdad əhvalatından sonra xotkar ətrafa namələr yazıb, adlı-sanlı paşaları, sərkərdələri, pəhləvanları, qoşun böyüklərini yanına çağırıldı. Böyük bir məclis qurdurdu. Elə ki məclis arəstə oldu, hər kəs öz yerini tutdu, xotkar dedi:

– Nə qədər ki Koroğlunun səsi kəsilməyib, dünya üzündə zindən-ganlıq bizə haram olacaq. Sizi çağırmışam ki, məsləhət tökəsiniz görək, necə eləyək ki, onu dünya üzündən silək. Budu, günü-gündən onun başının adamları çoxalır. Dünyanın hansı yerində bir dələdüz varsa gedib ona qoşulur. Axırda bir gün görəcəyik ki, budu, qoşun düzəldib şəhərlərimizi, kəndlərimizi alır. Ondan sonra ya gərək gedib ona nökərdən-nayibdan olaq, ya da ki, qaçıb dağlarda, daşlarda qaçaqlıq eləyək.

Elə ki xotkar sözünü qurtardı, paşalar verdilər ağız-ağıza. Hərəsi bir cür tədbir tökdü. Biri dedi: aldadaq, qonaq çağırıq, tutub dar ağaçından asaq. Biri dedi: adamlarından ələ keçirək, pul verək, qızıl verək, öldürtdürək. Biri dedi: adam göndərək, görək nə istəyir, verək barişq eləyək. Biri dedi: sən başa düşmürsən.

O birisi dedi:

– Sən qorxaqsan.

Qərəz, bu məclisdə bir səs-küy qalxdı ki, ağız deyəni qulaq eşitmədi.

Bunlar deyişməkdə olsunlar, sənə kimdən deyim, toqatlı Hasan paşadan<sup>1</sup>. Bu Hasan paşa kim ola, kim olmaya, haman toqatlı Hasan paşa ola ki, atların üstündə Alı kişisinin gözlerinin çıxarılmasını məsləhət görmüşdü, Həsən xan da onun gözlərini çıxartdırıb dünya işığına həsrət qoymuşdu.

Hasan paşa xotkarın sağ əli idi. Həmişə onun əziz günlərində süfrəsinin başında oturar, ağır günlərində də yastiğının dibini kəsdirərdi. Özü də həm paşa idi, həm də çox bacarıqlı qoşun böyüyü idi. Dava dəsgahının min bir fənd-felini sinədəftər eləmişdi. İndiyə kimi xotkar onu hansı qulluğa buyurmuşdusa, birə-beş yerinə yetirmişdi.

Qərəz, Hasan paşa da bu məclisdə idi. Elə ki səs-küy qalxdı, xotkar fikir verib gördü ki, bu danışanların heç biri qoşun çəkib Koroğlunun üstünə getmək fikrində deyil. Hami ondan qorxur. Elə birtəhər eləmək istəyirlər ki, ilanı Seyid Əhməd əli ilə tutalar. Xotkar üzün Hasan paşaya tutub dedi:

– Hasan paşa, söz sənindi.

Hasan paşa durub zəmini-ədəb öpdü, dedi:

– Xotkar sağ olsun, xotkar əmri ki var, Allah əmriddi. Sən doğru buyurursan. Koroğlu, doğrudan da, çox tügyan eləyib. Mən indiyə kimi ona fikir vermirdim. Deyirdim paşalar özləri onun öhdəsindən gələrlər. İndi ki, iş bu əndazəyə minib, baş üstə. Onun atasının gözlərini mən çıxardırmışam. İnşallah xotkarın sayəsində özünü də bu İstanbul şəhərində dar ağacından asaram. Ancaq xotkar sağ olsun, onun çoxlu adamları var ki, gəlib lap böyük-böyük məclislərə girib, söhbətlərə qulaq asırlar. Sonra ona xəbər verirlər, odu ki, mən öz fikrimi təklikdə sənə deyəcəyəm.

Məclis adamları Hasan paşanın bu sözündən ürəkdə rəncidə oldularsa da xotkarın qorxusundan bürüzə verə bilmədilər. Xotkar Hasan paşa əhsən deyib, məclisi dağıtdı. Elə ki tək qaldılar, Hasan paşa dedi:

– Xotkar sağ olsun, Koroğlu bu saat çox güclənib. Onu aldatmaqla tora salmaq olmaz. Biz gərək üç tərəfdən qoşun çəkib onu halqa-mərəkə eləyək, hamısını bir yerdə qırıb qurtaraq. Yoxsa tək onu öldürməkdən bir kar aşmaz.

Xotkar dedi:

– Hasan paşa, sənə qırx gün möhlət verirəm. Əgər onu muz-məhəl elədin, səni özümə sədrəzəm eləyəcəm. Yox, eləyə bilmədin, onda...

Hasan paşa dik qalxıb dedi:

– Sənə qurban olum! Mən əgər onu qolu bağlı sənin qabağına gətirə bilməsəm, özüm özümü həlak eləyərəm. Ancaq sən bütün paşaların, qoşun böyüklərinin ixtiyarını mənə ver!

Xotkar dedi:

– Külli-ixtiyarsan. Necə istəyirsən elə də elə!

Hasan paşa zəmini-ədəb öpüb, mürəxxəs olmaq istəyəndə xotkar dedi:

– Bir də bu zalim oğlu zalim bu tərəfə bir dənə karvan buraxmir. Hamısını soyur. Gərək birtəhər eləyib yaraqlı-yasaqlı karvan düzəldəsən, bir az şəhərə mal gətirtdirəsən. Yoxsa bütün şəhərdə danışırlar ki, bəs xotkar qalib Koroğlunun əlində aciz. Şəhərə mal gətirtdirə bilmir.

Hasan paşa əlini gözünün üstünə qoyub dedi:

– O da mənim gözüm üstə!

Onda xotkar Hasan paşa rüsxət verdi. Özü də bütün paşalara namə yazdı ki, bəs, Hasan paşa onların üstündə külli-ixtiyardı. Kim onun buyruğuna əməl eləməsə dar ağacından asılacaq.

Qasid namələri aparmaqda olsun, sən eşit Hasan paşadan.

Hasan paşa oradan birbaş Toqata qayıdib bir məclis düzəltdi. Tanıdığı, bildiyi böyük sərkərdələri, qoşun böyüklərini, pəhləvanları yanına çağırıldı. Elə ki yerli yerin tutdu, Hasan paşa özü məclisə gəldi. Əvvəl-əvvəl bir məclisə göz gəzdirdi. Hamını gözdən keçirtdi. Arxayın oldu ki, hamısı öz bildiyi, tanıldığı, etibar elədiyi adamlardı. Başladı xotkar məclisində olanların hamısını onlara danışmağa. Hami əhvalatdan hali olandan sonra çıxardıb xotkarın möhürlü naməsini onlara oxudu; ondan dedi:

– Bilin və agah olun! Bizim tədbirimiz belədi ki, Koroğlunun üstünə üç tərəfdən qoşun çekək. Gərək elə eləyək ki, o, göz açmağa macal tapa bilməsin. İndi sizi bura yiğmaqda mənim muradım budu ki, deyəsiniz görüm, bu işə kim boyun qoya bilər? Kim bu üç qoşundan birenin sərkərdəsi ola bilər?

Məclisin üstünə elə bil su səpələdilər. Daşdan, divardan səda çıxdı, məclisdən səda çıxmadi. Onda Hasan paşa dedi:

– Qoşunun birisini mən özüm aparacağam. Özü də qənşər tərəfdən gedəcəyəm. O biri qoşunların biri sağ tərəfdən, biri sol tərəfdən gəlib baş qatacaqlar ki, onlara da mən hər bir köməklik eləyəcəm.

Yenə də məclisdən səs çıxmadi. Hasan paşa işi belə görəndə əmr elədi, iki badə doldurub gətirdilər. Əl atıb hər badəyə bir dənə qiy-mətli ləl saldı. Ondan dedi:

– O kimdi ki, bu badəni alıb içə, bu ləli cibinə qoyub, bu işə boyun qoya. Mən əhd eləyirəm ki, Toqat paşalığını ona bağışlayam, üstündə də pərdeyi-ismətdə olan qızlarımıdan birini ona verəm.

Bu sözdə məclisin baş tərəfindən bir nəfər cavan adam ayağa durdu. Bu adam kim ola, kim olmaya, ərzincanlı Bolu bəy ola.

Bolu bəy Ərzincan qalasında qoşun böyüyü idi. İgid oğlanlardan biri idi. Özü də çoxdan idi ki, Hasan paşanın böyük qızı Dünya xanımı aşiq idi. Ancaq indiyə kimi neçə dəfə əl altından adam salmışdı, qızın ürəyini almaq istəmişdə də, qız hər dəfə demişdi ki, iti görüm, qurdum, onu görməyim. O da cürət eləyib Hasan paşanın yanına elçi göndərə bilməmişdi. Çünkü bilirdi ki, Hasan paşa qızlarını çox istəyir. Onların bir sözünü iki eləməz. İndi ki Hasan paşa işi gətirib bu əndəzəyə mindirdi, Bolu bəy fürsəti qənimət bilib ayağa durdu. Elə o ayağa durcaq Hasan paşa sevincək dedi:

– Mərhəba, Bolu bəy! Elə mən bilirdim ki, bu işə axırda sən gedəcəksən.

Bolu bəy irəli yeriyib badənin birini Hasan paşadan aldı. Dedi:

– Paşa sağ olsun! Sən bilirsən ki, mən bu işin öhdəsindən gələrəm.

Ancaq mənim bir şərtim var.

Hasan paşa dedi:

– Şərtini de! Hər nə olsa yerinə yetirəcəyəm.

Bolu bəy çox hiyləgər adam idi. O, necə deyərlər, şeytana papaq tikib təpəsini də deşik qoyardı. Bir dəfə gözlərini dolandırıb məclisə baxdı. Sonra üzünü Hasan paşaya tutub ucadan dedi:

– Paşa, mən bilirom ki, bu xotkar əmrirdi. Odu ki, buradakı əhdə arxayınam. Bilirəm ki, burada xilaf söz olmaz. Necə ki əhd eləmişən, Toqat paşalığını verəcəksən, məni də özünə nökər eləyib qızını verəcəksən. Mənim sözüm onda deyil. Mənim şərtim budu ki, gərək pəhləvan Qəcər Alımı, bir də Mehtər Murtuzu mənə verəsən.

Qəcər Ali Toqatın lap arzuman pəhləvanlarından idi. Hələ indiyə kimi onun arxasını yere vuran, qılıncının qabağında qalxan saxlayan olmamışdı. Mehtər Murtuz da düz yeddi il Koroğluya mehtərlik eləmişdi, Çənlibeli yaxşı tanıydırdı.

Hasan paşa dedi:

– Şərtin şəkər üstə! Hamısına raziyam.

İş belə olanda Bolu badəni içdi. Ləli də götürüb qayıtdı, yerində oturdu. Ondan Hasan paşa ikinci badəni qaldırdı, dedi:

– İndi növbət ikincinində.

Elə bu sözdə bir qasidən toz-torpağa bulanmış özünü saldı məclisə. Hasan paşaya baş əyib ona bir namə verdi. Hasan paşa naməni oxuyub gördü ki, Ərəb Reyhandandı. Yazıb ki, “Hasan paşa, eşitmişəm Koroğlunun üstünə qoşun çekirsən. Bil və agah ol! Koroğlu mənim düşmanımdı. Əgər razi olsan, mən də onun üstünə gedərəm”.

Hasan paşa şadlığından bilmədi ki, nə eləsin. O, Ərəb Reyhanı tanıydırdı. Bilirdi ki, zor adamdı. Koroğlu ilə olan əhvalatını da eşitmədi. Üzün məclisə tutub dedi:

– İkinci adam da öz ayağı ilə gəldi.

Bunu deyib Hasan paşa badəni qaldırib qasidə verdi. Dedi:

– Badəni iç! İçindən ləli də aparıb ağana ver! Deynən ki, yolunu gözləyirik. Tez gəlsin. Gözümüz üstə yeri var.

Qasid badəni içdi. Ləli öpüb cibinə qoydu. Mürəxxəs olmaq istəyəndə Hasan paşa vəzirinə tapşırıdı ki, qasidi aparıb yedirsən, içərsən, bir az da pul verib yola salsın. Naməyə də bir cavab yazsın. Vəzir

qasidi də götürüb getdi. Məclisdəkilər soruştular ki, “namə kimdən idi?” Hasan paşa dedi:

– Ərəb Reyhandan.

Həm şad oldu. Hasan paşa əmr elədi çalanlar, oxuyanlar, oynayanlar gəldilər. Kef başlandı. Elə ki yedilər, içdilər, damağlar duruldu, Mehtər Murtuz zəminini-ədəb öpüb dedi:

– Paşam sağ olsun, xotkara da qurban olum, sənə də. Sizin buyruğunuz Allah buyruğudu. İndi ki bizi göndərirsən, gedəcəyik. Ancaq orasını deyim ki, Koroğlunun ığidliyinin düz yarısı Qıratdandı. Nə qədər ki o, Qıratın üstündədi, biz ona heç nə eləyə bilmərik. Əgər Koroğlunu muz-məhəl eləmək istəyirsənsə, birtəhər elə o atı onun əlindən çıxart!

Söz deyəsən Hasan paşanın beyninə batdı. Məclisdəkilər də Mehətər Murtuzun sözünü təsdiqlədilər. Hasan paşa dedi:

– Murtuz, dərdi bilən dərmanın da bilər. De görüm, nə təhər eləmək olar ki, Qıratı onun əlindən çıxardaq?

Mehtər Murtuz dedi:

– Paşa, vallah, nə bilim? Day onun atını pul ilə alası deyilik ki, gərək elə bir adam ola ki, canından keçə, Çənlibelə gedə. Ya gətirə, ya da ki, başını Koroğluya təslim verə.

Paşa bir məclisə baxdı. Həm başını aşağı dikdi. Hasan paşa özü də bilirdi ki, bu çox çətin işdi. Heç kəs qol qoymaz. Fikirləşib yol axtarrırdı ki, nə eləsin, bir də məclisin lap başmaq çıxanından bir cır-cındır adam qalxdı ayağa. Paşa baxdı ki, bu Keçəl Həmzədi.

Keçəl Həmzə sayılmayan, urvatı olmayan bir adam idi. Məscidə qoymazdılardı ki, başmaq oğurlayalar, tövləyə qoymazdılardı ki, quşqun oğurlayır. Keçəl Həmzə kef məclisi başlananda gəlib birtəhər özünü salmışdı içəriyə ki, qarnını doyursun.

Qərəz, Həmzə məclisin ortasına yeriyib dedi:

– Paşa sağ olsun, bu işə mən gedərəm. Qıratı gətirdim, gətirmişəm, yox gətirə bilmədim, Koroğlu işi başa düşdü, nə olsun? Bir keçəl başdı, qoy qurban olsun sənə.

Hasan paşa dedi:

– Bala, Həmzə, əgər sən gedib Qıratı gətirsən, mən səni dünya malından qəni elərəm.

Həmzə dedi:

– Paşa, mənə tək dünya malı lazımdır.

Paşa dedi:

– Sənə bəylik verərəm.

Həmzə dedi:

– Yox, paşa, o da mənə lazım deyil.

Hasan paşa dedi:

– Səni özümə oğulluğa götürərəm.

Həmzə dedi:

– Yox, qurbanın olum. Mənə tekbətəklikdə bunların heç biri lazım deyil. Üçünü də birdən nə sən verərsən, nə də mən istəyərəm. Gəl, mən səndən elə bir şey istəyim ki, mənim üçün bunların hamısından qiymətli olsun, sənin üçün hamısından ucuz.

Hasan paşa dedi:

– İstə, görüm, o nədi elə.

Həmzə dedi:

– Deyirsiniz ki, Koroğlunun nə qədər igidliyi varsa, onun tən yarısı Qıratdı. Bu yarısını mən gətirəcəyəm. Sizə qalacaq yarısı. O yarısından da bir pay düşəcək Bolu bəyə. Sənə qurban olum, bu pay üçün sən ona Toqat paşalığını verdin, ləl verdin, bir də böyük qızın Dünya xanımı verdin. Gəl, bu yarısı üçün də kiçik qızını ver mənə, gedim Qıratı gətirim.

Hasan paşa dedi:

– Ay axmaq, niyə bəyəm, bir qız nə oldu ki, bəylikdən, mal-dövlətdən, mənə oğul olmaqdan qiymətli oldu<sup>3</sup>.

Həmzə dedi:

– Paşa, sən bilirsən ki, keçəl çoxbilmiş olar. Mən də gəlir-çıxarını bilən adamam. Mən bilirom ki, sən bu üç şeyin üçünü də mənə verən deyilsən. Amma qızı versən mən olaram sənin kürəkənin. Kürəkən ki var, elə oğula bərabər bir şeydi. Ondan sonra elə bəylik də öz-özünə gələcək, mal-dövlət də.

Məclisdəkilər hamısı keçəlin fərasətinə afərin dedilər. Hasan paşa getdi fikrə. Bilmədi nə eləsin. Qızı Keçəl Həmzəyə verməyə ürəkdən razi deyildi. Amma bu tərəfdən də fikirləşirdi ki, Qırat gəlsə Koroğlu basılacaq. Onda da ki, sədrəzəmlək ona çatacaq.

Dedi:

– Həmzə, raziyam.

Həmzə dedi:

– Yox, paşa sağ olsun! Zəhmət çək öz dilindən bir dənə kağız yaz, möhrünü də bas üstünə, ver qoyum cibimə. Ondan sonra mənə möhlət qoy. Vədə başına gətirdim – haqqımı ver, gətirmədim – boynumu vur.

Hasan paşa çar-naçar öz dilindən bir dənə qol kağızı yazdı. Möhü-rünü də üstünə basıb verdi Həmzəyə. Həmzə kağızı alıb qoydu qoltu-guna. Ondan Hasan paşaya dedi:

– İndi mənə izn ver mürəxxəs olum. Yolcu yolda gərək.

Bunu deyib Keçəl Həmzə məclisindən çıxdı. Hasan paşa bu işə çox şad oldu. Məclisi dağdı. Bolu bəyə deməlisini dedi, tapşırmalısını tapşırırdı, yola saldı ki, gedib hazırlaşın. Özü də bir namə yazıb bir qasıdlə bayazidli Əhməd tacirbaşıya göndərdi ki, “Səninlə çox vacib işim var. Başını orada islat, burda qırxdır!”.

Bəli, qasid Əhməd tacirbaşı üçün Bayazidə getməkdə olsun, Bolu bəy hazırlaşmaq üçün Ərzincana getməkdə olsun, sənə kimdən deyim, Keçəl Həmzədən.

Keçəl Həmzə çarığını geydi, patavasını bərkitdi, dəstərxanına bir-iki çörək qoyub belinə bağladı, düşdü yoluñ ağına. Pay-piyada, günə bir mənzil, təyyi-mənazil, orda ayla, illə, burda müxtəsər dillə, az getdi çox dayandı, çox getdi az dayandı, bir axşamüstü gəlib Çardaqlı Çənlivelə çatdı.

Deyirlər ki, Koroğlu Ağ Qayada durub karvan yollarına baxırdı. Bir də gördü ki, budu, bir nəfər gəlir. O qədər gözlədi ki, Həmzə gəlib qayanın dibinə çatdı. Başladı cığıryuxarı dırmaşmağa. Koroğlu qaya-dan düşüb kəsdi onun qabağını ki:

– Dayan! De görüm kimsən? Haradan gəlib, haraya gedirsən?

Həmzə baxdı ki, qabağındakı bir oğlandı, bir oğlandı ki, adam üzünə baxmağa ürək eləmir. Boy-buxun, qol-bilək. Süysünün əti qat-qat tökülb, qara bığlar kəl buynuzu kimi “deşərəm ha deşərəm” deyir. Gözlər tərlən gözü kimi oyur-oyur oynayır. Belində bir qılınc var ki, Allah göstərməsin. Həmzə bildi ki, bu, Koroğludu, hiylə niqa-bını çəkdi üzünə. Özünü tanımadızlığa vurub dedi:

– Koroğlunu axtarıram.

Koroğlu soruşdu:

– Neləyirsən Koroğlunu?

Həmzə dedi:

– Qadan-balən mənim bu canıma gəlsin. Mən ilxiciyam. Ömrümü, günümü bəy-paşa qapısında çürüdüb, ilxiya getmişəm. O, necə deyər-

lər, qurbağalı gölməçələrdən su içməkdən dodaqlarım ziyil töküb. Anamı görüm ki, məni doğan gün bir qara daş doğa idi. Başım keçəldi. Onun ucbatından heç bir qapıda duruş gətirə bilmirəm. Nə qədər işə can yandırsam da elə ki keçəl olduğumu bildilər çıxardıb qovurlar. Day bu keçəlliym üzündən gen dünya mənə dar olub. İndi başına dönüm, Koroğlunu deyib gəlmışəm. Deyirlər o çox mərd adamdı. Cörəyə qızırqanan deyil. Ya budu məni qoysun elə qapısında, bacasında süfrəsinin qırıq-quruğundan yeyib dolanım, ya da bu başımı çəkib bədənimdən qopartsın, bu dünyanın dərd-qəmindən azad olum.

Bunu deyib Keçəl Həmzə elə ağladı, elə ağladı ki, gözünün yaşını bıldırdı-bildirdi tökdü. Koroğlunun keçələ yazıçı gəldi. Dedi:

– Dur gedək! O Koroğlu dediyin elə mənəm.

Bunu eşitcək Həmzə düşdü Koroğlunun ayaqlarına ki:

– Qurban kəsilim sənə, Koroğlu, məni qapından qovma!

Koroğlu onu qaldırıb dedi:

– Dur ayağa! Kişisən. Kişi bir qarın çörəkdən ötəri ayağa yixılmaz.

Keçəl Həmzə durdu. Koroğlu dedi:

– De görüm, əlindən nə iş gəlir?

Həmzə dedi:

– Can Koroğlu, mən bilirəm ki, bu başla sən məni nə kababçı elə-yəcəksən, nə şərabçı. Elə mənə bir dənə at tapşır, bəsləyim sənin üçün. Dədə-baba sənətim odu.

Koroğlu Keçəl Həmzəni götürüb gəldi. Dəlilər Həmzəni görüb dedilər:

– Ay Koroğlu, bunu haradan tapıb gətirdin? Bunun gözləri Üçtəpə sağsağınının gözləri kimi qayır-qayır qaynayır. Heç əməlli adama oxşamır. Rədd elə getsin.

Xanımlar da dəlilərin sözlərini təsdiqlədilər.

Koroğlu xanımları, dəliləri sakit eləyib dedi:

– Görürsünüz, yazıçıın birisidi. Bize nə eləyəcək? Qoyun süfrəmizin qırıq-quruğundan yeyib qapıda, bacada dolansın2.

Keçəl Həmzə qırıq-quruqdan yeyib qapıda, bacada qurdalanmağa başladı. Xanımlar, dəlilər nəyə buyurardılar, gedərdi. Getdiyi işi yaxşı da yaridardı. Belə zirəkliyinə görə get-gedə dəlilərin, xanımların yanında Keçəl Həmzənin hörməti də artdı.

Koroğlu da Keçəl Həmzənin diribaşlığını görüb, onun adını dəyişdirib Kaloglan qoydu. Tövlədə bir yük yabısı var idi. O qədər yüklə-

mişdilər ki, sümükləri çıxmışdı. Ona baxmağı da Keçəl Həmzəyə tapşırdı. Keçəl Həmzə yabıya muğayat olmağa başladı. Amma başladı, nə başlıdı...

Axşam tumarlayır, səhər tumarlayır, yabıya bir can yandırırdı ki, gəl görəsən. Tövlədəki atların otundan, arpasından oğurlayıb, yabının qarnına tökürdü. Bir neçə gündə yabını elə kökəldi, elə kökəldi ki, dərisinə sığmaz elədi.

Bir gün Koroğlu tövləyə atların yanına gəlmışdı. Yabıya baxıb mat-məəttəl qaldı. Dedi:

– Ay Kaloğlan, sən ata nə yaxşı muğayat olurmuşsan. İndi ki belə ata baxmaq əlindən gəlir, Dürat bu il çox sıñındı, tapşırıram onu sənə. Gərək onu da Qırata çatdırasan.

Bu işə xanımlar, dəlilər razı olmadılar. Amma Koroğlu onlara qulaq asmadı.

Keçəl Həmzə bir neçə gün Dürata çox yaxşı baxdı. Elə ki at başlığı dırçəlməyə, birdən arpasını xırpadan kəsdi. Dürat yenə də başladı arıqlamağa.

Koroğlu işi belə görüb soruşdu:

– Ay Kaloğlan, bu ata nə oldu belə, genə gün-gündən dala gedir? Olmaya yaxşı baxmirsan?

Keçəl Həmzə dedi:

– Mən əlimdən gələni eləyirəm, ağa! Amma at, o necə deyərlər gecə-gündüz içəridə başından bağlıdı, ayaqlarından buxovlu. Nə eşik üzü görür, nə gün üzü. Yeqin ki, ondan sinixir.

Qırat ilə Dürat bir tövlədə bağlanırdı. Atların ikisinin də ayağında buxov var idi. Özləri də ayrı-ayrı açarlarla açılırdı. Koroğlu çıxardı Düratin açarını Keçəl Həmzəyə verdi. Xanımlar, dəlilər bunu eşidib dedilər:

– Ay Koroğlu, sən nə eləyirsən? Tanımadığın, bilmədiyin bir adama etibar eləyib, Düratin buxov açarını niyə verirsən?

Koroğlu yenə də xanımları, dəliləri sakit elədi ki:

– Qoxmayın, heç zad olmaz.

Keçəl Həmzə bir neçə gündə yenə də Dürati dərisinə sığmaz elədi. Amma ki, vaxt keçirdi. Keçəl Həmzə Çənlibelə gələni az qalırdı bir ay olsun. Hasan paşa verdiyi vədə tamam olurdu. Çox fikir-xə-yaldan, çox götür-qoydan sonra gecələrin birində öz-özünə dedi: “Mən bir il də burada qalsam, Koroğlu Qıratın nə mehtərciliyini mənə verəcək, nə də buxovunun açarını. Toqatda nə tanıırlar ki, Qırat han-

sıdı, Dürat hansıdı. Elə bunu aparım, paşanı aldadım, qızı alım, beş gün bu dünyada kef çəkim”.

Keçəl Həmzə bunu deyib, gecə xəlvətcə Düratı yəhərlədi. Minib, asta qaçan namərddi, birbaş Toqat deyib daban aldı.

Sabah açıldı. Dəli Mehtər yerindən qalxıb, atlara baş çəkmək üçün tövləyə gəldi. Gördü nə Dürat var, nə də Keçəl Həmzə. Başlıqlı gəldi Koroğlunun yanına ki:

– Nə durubsan? Nə Dürat var, nə də Keçəl Həmzə...

Dəlilər caxnaşış, bir-birlərinə dəydilər. Xanımlar da bir yandan düşdülər Koroğlunun üstünə. De başladılar məzəmmət eləməyə ki:

– Biz sənə demədikmi tanımadığın adama etibar eləyib atı tapşırma. İgidin atını apardılar, ya arvadını, ikisi də namusdan sayılır. Bizim qorxumuzdan quş quşluğu ilə Çənlibelin həndəvərinə gələ bilmirdi. Koroğlunun, Çənlibelin, dəlilərin adı gələndə paşalar, bəylər tir-tir əsirdilər. Gör indi iş nə yerə gəldi ki, keçəl gədənin birisi gəlib buradan at apardı. İndi bu xəbər ətrafa yayılacaq. Düşmənlər üstümüzə ayaq alacaq. Özün öz əlinlə elə iş elədin ki, aləm yiğilsayıdı sənə eləyə bilməzdi. İndi de görək, Düratı haradan tapacaqsan? Necə gətirəcəksən?

Koroğlu dedi:

– Dürat gedib, Qırat durur. Minib gedib, tapıb gətirrəm. Az məni məzəmmət eləyin.

Dəlilər başladılar deyinməyə ki: gedərsən... gətirərsən... Sən nə bilirsən ki, o kimdi? Haradan gəlmışdı? Atı haraya apardı?

Koroğlu qəzəblənmişdi. Taqsırkardı deyin bir söz deyə bilmirdi. Amma ki, açığından bığlarını gəmirirdi. Birdən dik qalxdı ayağa. Üzün Eyvaza tutub dedi:

– Eyvaz, mənə şərab!

Eyvaz şərab gətirdi. Koroğlu yeddi badəni dalbadal içdi. Ondan Dəli Mehtərə dönüb çıçırdı ki:

– Atı yəhərlə!

Qıratı ifçin yəhərləyib Koroğlunun qabağına çəkdilər. Elə bil ki, Koroğlunun dili lal olmuşdu. Bir kəlmə nədi, heç dodağını da tərpətmədi. Atı minib yola düşdü.

Koroğlu Qıratı sürməkde olsun, sənə deyim Həmzədən.

Həmzə canının qorxusundan bir yerdə düşüb dincəlməyib at sürürdü. Yolun üstündə Qırx Dəyirmanlar deyilən bir yer var idi. Oraya çatmağa az qalmışdı ki, dönüb geri baxdı. Gördü vallah yolda toz dumana qarışıb, duman toza. Bir də diqqət eləyəndə gördü budu, Koroğlu

Qıratın üstündə elə gəlir, elə gəlir ki, ley kimi. Keçəl Həmzənin tüpür-cəyi qurudu. Ha udqundu, gördü yox, ağızının suyunu uda bilmir. Elə onu eləyə bildi ki, Dürati qamçılıyib, özünü tez Qırx Dəyirmanların qapısına saldı. Atdan düşdü. Atı dəyirmanın qapısındaki dırəyə bağlayıb tələsik çağırdı:

– Ay dəyirmançı, bir tez eşiyyə çıx!

Dəyirmançı tez eşiyyə çıxıb soruşdu:

– Qardaş, nə istəyirsən? Nə var?

Həmzə dedi:

– Bax, o yol gələn qoç Koroğludu. Çənlibeldən gəlir. İlxisinə qotur düşüb. Nə qədər dava-dərman eləyibse bir şey çıxmayıb. Axırda həkim-Kimyagər dəyirmançı beyni buyurub. İndi dəyirmançı beyni axtarır ki, atların qoturunu qurtarsın. Məni Hasan paşa göndərib ki, dəyirmançılara xəbər verəm. Tez başına çarə qıl ki, yetişsə ömrünü tamam eləyəcək.

Dəyirmançı dili tutar-tutmaz dedi:

– Ay qadan alım, bəs mən nə eləyim? Onun əlindən necə qurta-rım? Bir böyük köç-külfətim var. Gəl məni tərkinə al bir yana qaçırt.

Həmzə dedi:

– Soyun paltarını, al mənim paltarımı gey, get dəyirmanın donuzluğunda gizlən. Mən Koroğlunun ağızını bir yana salaram çıxar gedər. Sala bilməsəm də qoy məni öldürsün. Sən yazıqsan. Uşaqların yetim qalar. Mən subay-salıq adamam.

Dəyirmançı tez paltarını çıxarıb onun paltarlarını geydi. Qaçıb donuzluğa girdi. Həmzəyə də elə bu lazım idi. Tez onun paltarını geyinib dəyirmanın içində girdi. Özünü guppadan unluğun içində salıb, üzünü-gözünü o ki var una buladı.

O tərəfdən Koroğlu özünü dəyirmanın qapısına yetirib çağırdı ki:

– Ay dəyirmançı, çölə çıx!

Keçəl Həmzə dəyirmançı paltarında qapıya çıxıb soruşdu:

– Nə buyurursan? Mənə görə nə qulluq?

Koroğlu dedi:

– İndicə mənim qabağımca buraya gələn atlı necə oldu?

Keçəl Həmzə dedi:

– Odu, girib içəridə dəyirmanın donuzluğuna, gizlənib. Bilmirəm nə işi varsa, səni görən kimi qaçıb donuzluğa girdi. Mənə dedi ki, yerimi deməyəsən.

Koroğlu atdan sıçrayıb düşdü. Dedi:

– Bir bu atı saxla görüm.

Həmzə atı tutdu. Koroğlu dəyirmana girdi. Ağzını donuzluğa tutub dedi:

– Ayə! Ay keçəl! Belə çıx!

Dəyirmançı bir az da oyana çəkilib dedi:

– Haraya çıxm? Mənim sənin ilxinin qoturuna dərman olası beynim yoxdu. Ölsəm də çıxmaram.

Koroğlu dedi:

– Ayə! Ay keçəl! Qotur nədi? Beyin nədi? Belə çıx! Səninlə işim çoxdu.

Koroğlu gördü yox, bu öz xoşuna donuzluqdan çıxmamaq istəmir. İrəli yeridi. Dəyirmançı qorxub lap dibə çəkildi. Koroğlu bir addım da irəli atdı. Dəyirmançı qorxudan lap künçə qisılmaq isteyəndə paltarı ilişdi dəyirmanın çarxına, çarx az qalmışdı dəyirmançını birtəhər eləsin ki, Koroğlu aman verməyib cəld onun qıçından tutdu, çəkdi bayırı. Baxdı ki, Həmzə nə gəzir, bu dəyirmançı imiş. Başa düşdü ki, Həmzə onu aldadıb. Tez bayırə tullandı. Eşit, gör indi Həmzə nə elədi.

Keçəl Həmzə Çənlibeldə Dürata baxdığı zaman Qıratın da yan-yörəsinə hərlənib, özünə mehriban eləmişdi. Bir də Qıratın belə bir xasiyyəti var idi ki, Koroğlu onun yüyünni kimə tapşırsayıdı, ona üzəngi verərdi. Odur ki, Koroğlunun başı içəridə dəyirmançuya məşğul olan müddətdə Həmzə Qıratın gözlərini tumarlayıb minmişdi. Koroğlu dəyirmandan çıxbaxdı ki, Keçəl Həmzə Qıratın belində, dəyirmandan da bir az aralı durub. Koroğlu bir qəzəbləndi, misri qılincını çəkib hücum eləmək istədi. Ancaq baxdı ki, bundan bir fayda olmayıacaq. Qırat ayağını götürsə, heç quş da ona çata bilməz. Başladı onu dilə tutmağa. Dedi:

– Ayə, Kaloğlan, atı yeyin sürmüşəm, tərləyib. Elə minib incitmə! Düş, al yedəyinə, bir az gəzdir, təri soyusun.

Həmzə dedi:

– Eybi yoxdu. Mən elə yavaş-yavaş sürüb gedəcəyəm. Soyuyar.

Bunu deyib Həmzə başladı atı gərdişə gətirməyə. Koroğlu baxdı ki, Həmzə at minməkdə çox naşdı. Yüyüni qorxudan elə dartır ki, dəhnə az qalır atın cəvcələrini kəssin. Koroğlunun ürəyi tablamadı. Dedi:

Canım Həmzə, gözüm Həmzə,  
Həmzə, incitmə Qıratı!  
Budu sənə sözüm, Həmzə,  
Həmzə, incitmə Qıratı!

Qıratdı mənim dirəyim,  
Əriyər, qalmaz ürəyim.  
Sən olasan duz-çörəyim,  
Həmzə, incitmə Qıratı!

Qırat mənim iki gözüm,  
Belə dərdə necə dözüm?  
Həmzə, sənə budu sözüm,  
Oğul, incitmə Qıratı!

Eşidər paşalar, bəylər,  
Şadlıq xəbərini söylər.  
Koroğlu iltimas eylər,  
Bala, incitmə Qıratı!<sup>13</sup>

Həmzə dedi:

– Koroğlu, igidliyin var. Adın-sanın var. Mərd adamsan. Bir ay süfrənin qırıq-quruğundan yemişik, onu niyə dilinə gətirib başımıza vurursan? Heç sənə yaraşan sıfət deyil. Bir də bir at nədi ki, onun üçün bu qədər yalvarıb-yaxarırsan?

Koroğlu dedi:

– Həmzə, mən bilirəm ki, sən bu atı aparıb saxlayan, minən deyil-sən. Düzünü de görüm, səni kim öyrədib göndərib?

Həmzə dedi:

– Koroğlu, eşit və agah ol! Mən Çənlibeldə sənə nə demişəmsə hamısı doğrudu. Bu keçəl baş bu gen dünyani mənə dar eləyib. Bir adam rəğbət eləyib məni qapısına qoymur. İndi bu atı aparıram Toqatda verəm Hasan paşaya, bəlkə bu yolla bir ağ günə çatam.

Koroğlu dedi:

– Ayə, bu tədbir Hasan paşanındı, ya elə sən özün bu fikrə düşmüsən?

Həmzə dedi:

– Xeyr, Hasan paşanındı. Məni o göndərib.

Koroğlu dedi:

– Bala, indi ki belədi, düş, atı ver özümə, dünya malından nə deyirsən, nə qədər pul istəyirsən, sənə verim.

Həmzə güldü, dedi:

— Koroğlu, sən dünya görmüş adamsan. Niyə sən bilmirsən ki, keçəli Allah da aldada bilməz. Yaxşı mən atdan düşəndən sonra sən Koroğlu məni sağ buraxarsan? Yox aşna, üz vurma! Keçəl suya getməz.

Koroğlu dedi:

— Ayə, Kaloğlan, indi sən elə atı mənim əlimdən alıb aparıb Hasan paşaya verəcəksən?

Keçəl Həmzə dedi:

— Koroğlu, keçəl mərd olar. Mən sənin nəinki atını, heç bir tükünü də qiyib Hasan paşaya vermərəm. Mən bilirom ki, sən axırda gəlib öz atına sahib olacaqsan. Mən ona görə belə eləyirəm ki, ortada bir ağ günə çıxam. Hər nə vaxt ki Toqata gəldin, atın üzəngisini özüm basıb səni ona mindirəcəyəm. İndi day məni bağışla, gedim. Yolum uzaqdı.

Koroğlu gördü Həmzə atı aparır, dedi:

— Həmzə, indi ki yola gölmirsən, atı aparırsan, barı əylən, onun qiymətini deyim, aldanıb ucuz verməyəsən.

Bunu deyib, Koroğlu sazı basdı döşünə, dedi:

Əylən deyim Qıratın qiymətini,  
Səksən min sərkərdə, mala da vermə!  
Səksən min ağı tüklü qəmor öyəcə,  
Səksən min xəzinə pula da vermə!

Səksən min ilxiya, səksən min ata,  
Səksən min mahaldan gələn barata,  
Səksən min kotana, səksən min cütə,  
Səksən min kotanlı kala da vermə!

Həmzə dedi:

— Koroğlu, arxayın ol, mən atı dünya malına verməyəcəyəm, Hasan paşa ilə şərtim var. Atı ona verib onun kiçik qızı Dona xanımı alacağam.

Koroğlu dedi:

— Ay zalım, belə atı da bir qızı verərlərmi?

Sazı döşünə basıb, aldı sözün axır xanəsini dedi:

Koroğlu dövlətin endirsin düzə,  
Say, götür hamısın səksən min yüzə.  
Səksən min geline, səksən min qızı,  
Səksən min ərgənə, dula da vermə!

Həmzə dedi:

– Koroğlu, mən işin olanını sənə dedim. İndi özün bil. Mənə nə ad verirsən, ver! Day mən gedirəm.

Koroğlu dedi:

– Həmzə, indi ki belə oldu, apar, get, muradına çat! Ancaq mən gəlincə atı yaxşı saxla! Qoyma incitsinlər. Sən ki bilirsən. At ki var, igidin qardaşdı.

Bu sözdə Koroğlunun ürəyi köyrəldi. Sazı yenə də döşünə basdı, dedi:

Həmzə, atı yaxşı saxla!  
At igidin qardaşdı.  
Gündə muğayat olub, yoxla!  
At igidin qardaşdı.

Yay olanda dağa yollat!  
Yaz olanda ifçin nallat!  
Qış olanda məxmər çullat!  
At igidin qardaşdı.

Atı sevib bəslə körpə,  
Hayqıranda çıxsın sarpa,  
Hər yeyəndə qırx tas arpa,  
At igidin qardaşdı.

Uzaq-uzaq yollarınan,  
Beli ipək çullarınan,  
Hoqqa yarımla nallarınan,  
At igidin qardaşdı.

Məclis qurdum çoxlarınınan,  
Dava etdim oxlarınınan,  
Qara polad mixlarınınan,  
At igidin qardaşdı.

Sərin-sərin yu suyunan,  
Quyruğun bağla tuyunan,  
Qoç Koroğlu çox öyünən  
At igidin qardaşdı.

Həmzə dedi:

– Koroğlu, arxayın ol! İnşallah gələrsən, görərsən.

Koroğlu dedi:

– Həmzə, get. Amma mənim bu sifarişimi də Hasan paşa çatdır:

Get de o paşa, köç eləməsin,  
Qıratı gətirrəm, qala qoymaram!  
Qoşunun qıraram, varın taparam,  
İlxisində bir day qala qoymaram!

İçmişəm badəni indi meyxoşam,  
Qıratın dərdindən dəli, sərxoşam,  
Sözlərimi eşit, yaxşı bil, paşam,  
Dağıdırıb ölkəndə qala qoymaram.

Qoç Koroğlu ha xışımnan yerisə,  
Duman, çıskın dağlarını bürüsə,  
Nə ki pərdə altda qızın var isə,  
Gətirrəm, birini qala qoymaram.

Həmzə dedi:

– Gözüm üstə! Çatdıraram. Ancaq sən tez gəl!

Keçəl Həmzə bunu deyib, Qıratı səyirtdi, gözdən itdi. Koroğlu  
Dürati qaytarmağa gəlmışdı, Qıratı da əlindən verdi. Dəyirmanın qa-  
pısında yerə oturdu, aldı görək nə dedi:

Çünki oldun dəyirmançı,  
Çağır gəlsin dən, Koroğlu!  
Verdin Qırı, aldın Dürü,  
Döy başına yan, Koroğlu!

Qırat əldən getdi barı,  
Canda qaldı intizarı.  
Üyünd arpa, buğda, dari,  
Al şahadin sən, Koroğlu!

Uca dağları döşlətdin,  
Ağır alaylar boşlatdın,  
Yüz il lotuluq işlətdin,  
Axır oldun xam, Koroğlu...<sup>4</sup>

Qırat burdan getdi büyün,  
Sinəmə vurdu dağ, düyüñ,  
Gedim dəllərə nə deyim?  
Öl, burada qal, Koroğlu!

Koroğlunun özü ac idi, atı da arpasız. Dəyirmançı da suyu sovub qaçmışdı. Koroğlu gecəni ac-susuz yatdı. Elə ki sabah açıldı, bir də baxdı ki, budu, bir kişi qabağında da iki yüklü öküz gəlir. Kişi gəlib yetişdi. Bir Koroğluya baxdı, bir paltar-maltarına, şəst-bəstinə baxıb, dedi:

– A qardaş, dəyirmançı hani?

Koroğlu dedi:

– Dəyirmançı yoxdu. İndi dəyirmando mən dururam.

Kişi inanmadı. Amma Koroğlu da macal vermədi. Bayaq ha öküzlərin üstündən çuvalları düşürüb dəyirmana apardı. Sonra kişidən soruşdu:

– Qardaş, bunların içində heç arpa varmı? Mənim atım arpasızdı.

Qorxuram damaq ola. Bir az ona arpa verim, yesin.

Kişi dedi:

– Çuvalların ikisi arpadı, ikisi buğda.

Koroğlu baxdı ki, arpa çuvalları yarımcıqdı. Tez ikisini qarışdırıb bir çuval elədi. Düratın qabağına qoydu. Kişi istədi qoymasın. Koroğlu ona bir tərs baxdı. Kişi gördü ki, bu, o dəyirmançılardan deyil. Bir az da oyan-buyan eləsə, çəkib cəcənəyini ayıracaq. Yavaşça çekilib bir tərəfdə durdu. Koroğlu özü də yaman ac idi. Dürat arpاسını yeyənə qədər buğdanı da töküb üyüdü. Unluğa bir az su buraxıb tez xamır qatdı, ocaq çatdı, çörək bişirdi. Öküzün də birini kəsdi, kabab çəkdi. Yeyib, toqqanın altını bərkitdi. Doyandan sonra dönüb kişiyyə baxdı. Gördü kişi kirimişcə durub, matdəm-matdəm baxıb onun üzünə. Dedi:

– Əmi, özünü itirmə, bu şeyləri ki, mən yedim, pulu neçə eləyir?

Kişi dinmədi. Koroğlu gördü ki, kişi ondan qorxub. Çıxartdı taxılın da, öküzün də pulunu ikiqat verib onu razi saldı. Sonra Düratı minib yola düşdü.

Dəlilər, xanımlar Koroğludan çox nigaran idilər. Gözlərini yola dikib onu gözləyirdilər. Bir də gördülər ki, budu, Koroğlu gəlir. Gəlir, amma necə gəlir. Dürat yedəyində, başın dikib aşağıya. Özü də elədi, elədi ki, elə bil dəyirmançıdı. Dəlilər, xanımlar o saat başa düşdülər ki, Keçəl Həmzə dəyirmando Koroğlunu aldadıb, Qıratı qaçırdıb. Hami başını aşağı saldı. Nə bir salam, nə bir kalam. Heç kefini, halını da soruşmadılar.

Koroğlu gəlib çatdı. Eyvaz onun qabağına çıxdı. Aldı görək nə dedi:

Təzə sövdagər olubsan,  
Bu sövdən mübarək olsun!  
Alış-veriş öyrənibsən,  
Bu sövdən mübarək olsun!

Niyə girdin dəyirmana?  
Bizi qoydun yana-yana,  
Atı verdin Kaloğlana?  
Bu sövdən mübarək olsun!

Sən Eyvazı qoydun xəstə,  
Get, comərddən mətləb istə.  
De bir, neçə verdin üstə?  
Bu sövdən mübarək olsun!<sup>5</sup>

Koroğlu neçə-neçə səfərlərə getmişdi, amma heç olmamışdı ki, qayıdanda dəlilər belə eləsinlər. Amma bu dəfə... Hələ o bir tərəfə dursun ki, xanımlar onun üzünə baxmırıdı, dəlilər salam vermirdi. Eyvazın töhmətli sözləri Koroğluya dağdan ağır gəlmışdı. Koroğlu elə bir hala düşmüştü ki, az qalırdı gözlərindən yaş gəlsin. Sazi sinəsinə basıb qəmli-qəmli dedi:

Keçər dövran belə qalmaz,  
Şad ol, könül, nə məlulsan?!  
Dəlilərim salam almaz,  
Şad ol, könül, nə məlulsan?!

Geydiyim igid kürküdü,  
Dünya Süleyman mülküdü,  
Dövlət ki var, əl çirkidi,  
Şad ol, könül, nə məlulsan?!

Koroğluyam, deyim sənə,  
Od tutub alışdı sinə,  
Aşıqlığım bəsdi mənə,  
Şad ol, könül, nə məlulsan?!

Dəlilər o qədər incimişdilər ki, bu sözlər də ürəklərini yumşaltmadı. Heç birisi Koroğlunun üzünə baxmadı. Hələ bəziləri başladılar diniib-danışmağa. Birisi dedi:

– İndi ki biz dəlilərin sözü Koroğlunun yanında bir çürük qozdur, day bizim burada qalmağımızdan nə çıxsın?

Söz Koroğluya acıq gəldi. Bir tərəfdən Qirat əldən getmişdi. Bir tərəfdən Həmzə kimi bir keçəlin biri onu aldatmışdı. Öz dərdi özünə bəs deyildi, indi də dəlilər belə deyirdilər.

Özünü saxlaya bilməyib birdən qayıtdı ki:

– Mən heç kəsi burada güclə saxlamıram. Kim getmək istəyir, çıxıb getsin. At mənimdir, vermişəm, özüm billəm.

Bu söz dəliləri götürdü. Hamısı vəlvələyə düşdü. Getmək üçün hazırlaşmağa başladılar. Nigar işi belə görəndə ayağa durdu. Delilər dayandılar. Nigarın dəlilər arasında o qədər hörməti var idi ki, bir sözünü iki eləməzdilər. Dəli Həsən qayıdırıb oturdu. Eyvaz oturdu. Dəmirçioğlu oturdu. Dəlilər hamısı bir-bir qayıdırıb oturdular. Nigar özü də onları arasında oturub, üzün də Koroğludan o yana çevirdi.

Bu məlul, müşkül vaxtında Nigarın küsməyi Koroğlunun ürəyini lap qubarlandırdı. Üzün ona tutub dedi:

Uca dağların başına,  
Çıxmağı kimdən öyrəndin?  
Sən mənim dəli könlümü  
Yıxmağı kimdən öyrəndin?

Nə durubsan xaçın kimi?  
Maç görmədim maçın kimi,  
Acıqlanmış laçın kimi  
Baxmağı kimdən öyrəndin?

Ərisin dağların qarı,  
Tökülsün çaylara sarı,  
Koroğlunun gözəl yarı,  
Küsməyi kimdən öyrəndin?!<sup>6</sup>

Söz tamam oldu. Amma Nigar heç bir cavab vermədi. Heç başını qaldırıb onun üzünə də baxmadı. Koroğlu gördü yox, bu elə-belə küsmək deyil. Nigar da üz çevirib.

Bu, Koroğluya hamisindan bərk yer elədi. Sazı döşünə basdı, görək nə dedi:

Ala gözlü Nigar xanım,  
Üzün məndən niyə döndü?!  
Sənə qurban şirin canım,  
Üzün məndən niyə döndü?!

Qoyun otlar quzu ilə,  
Ayağının tozu ilə,  
Müxənnətin sözü ilə  
Üzün məndən niyə döndü?!

İgidin yatmasın baxtı,  
Yana çevrilməsin taxtı,  
Koroğlunun məlul vaxtı  
Üzün məndən niyə döndü?<sup>7</sup>

Nigar bir tərs-tərs ona baxdı. Dedi:

– Sən işi o yerə çatdırımsın ki, dəlilərə gedin deyirsən?  
Onda əlini uzadıb sazi onun əlindən aldı. Dedi:

Binadan gözəl olmayan  
Telin qədrini nə bilir?  
Çöldə gəzən boz sərçələr  
Gülün qədrini nə bilir?

Kal qosub kotan əkməyən,  
Nanın süfrəyə tökməyən,  
Arının qəhrin çəkməyən  
Balın qədrin nə bilir?

Utan, qoç Koroğlu, utan!  
Dağların damənin tutan!  
Sənin kimi başa çatan  
Elin qədrini nə bilir?<sup>8</sup>

Ustad deyir ki, Koroğlu Nigar xanımın bu sözündən sonra bir kəlmə də kəsmədi. Öz taqsırını başa düşdü. Durub birbaş getdi, göy otun üstündə üzü üstə düşdü. Üç gün, üç gecə tamam ac, susuz yatdı.

Dəlilər də başa düşdülər ki, pis eləyiблər. Ona ürək-dirək vermək yerinə bir az da ürəyini sıxıblar. Qəlbinə toxunublar. Nə qədər oyan-bayanına keçdilərsə, Koroğlu oyanmadı. Deyirlər ki, o belə vaxtlarında üzü üstə düşüb düz üç gün, üç gecə yatardı.

Dəmirçioğlu dedi:

– Nigar xanım, bu iş Eyvazla səndən aşacaq. Siz gərək onun ürəyini alaşız.

Nigar dedi:

– Yaxşı! Qoy yatsın. Durana macal siz dağılıb gedin. Gözünə görünməyin. Eyvaz onu mənim yanımı gətirər, mən işi yoluna qoyaram.

Dəlilər tədbir tökməkdə olsunlar, sizə kimdən deyim – Koroğludan.

Üç günün tamamında Koroğlu yuxuda gördü ki, Toqatda Hasan paşanın qabağındadır, Qurat da altında. Diksinib yuxudan oyandı. Baxdı ki, Eyvaz oturub onun başının üstündə. Özü də elədi, elədi ki, bircə sözə bənddi ağlasın. Koroğlunun ürəyi Səməndər kimi alışdı, yandı. Sazı bağrına basıb dedi:

Eyvaz, məndən nə istərsən,  
Candımı, başdımı, nədi?  
Axıdırısan ala gözdən  
Qandımı, yaşdımı, nədi?

Məclisdə dolanmır sağın,  
Sinem üstdən getməz dağın.  
Tökülübdü qaşqabağın,  
Boranmı, qışdımı, nədi?

Dayan, qoç Koroğlu, dayan!..  
Sözlərini elə bəyan!  
Yatıbsan, qəflətdən oyan!  
Gördüün duşdumu, nədi?

Eyvaz dedi:

– Dur gedək! Dəlilər, xanımlar səni gözləyir.

Koroğlu dedi:

– Yox, Eyvaz! Yalan deyirsən. Mən ki dəliləri, xanımları özümdən elə incitdim, onlar day bir də mənim üzümə baxmazlar.

Eyvaz nə qədər elədisə, Koroğlu durmadı. Dedi:

– Yox, Eyvaz! Mən gedib Quratı gətirməyincə onların üzünə çıxa bilmərəm.

Eyvaz dedi:

– Bu fikrə mən də razıyam. Di onda dur ayağa, geyin, yar-yaraq götür, get!

Koroğlu durdu ayağa. Elə bir addım atmışdı, bir də baxdı vallah kimdisə bir saz çalır, bir oxuyur ki, gəl görəsən. Qulaq verib gördü ələ çalıb-oxuyan Nigardı. Amma elə çalır, elə oxuyur ki, göydə gedən quşlar az qalır qanad saxlayıb tamaşaşa dursun.

Bələ baxanda gördü Nigar Yağı qoruğunun yanındakı çəmənliyin başında dayanıb, üzünü də ona tutub deyir:

Ay ağalar, ay qazılars,  
Ay bu gələn yar olaydı!..  
Haqdan beləymiş yazılar,  
Ay bu gələn yar olaydı!..

Bağçalar olmasın narsız,  
Heyvalar olmasın barsız,  
Heç gözəl olmasın yarsız,  
Ay bu gələn yar olaydı!..

Ay bimürvət, çıxdı canım,  
Müjganların tökdü qanım,  
Sənə qurban Nigar xanım,  
Ay bu gələn yar olaydı!..

Eyvaz dedi:

– Gördün ki? Di gəl!

Koroğlu Nigara tərəf yönəldi. Gəlib çəmənə çatanda nə gördü? Burada bir məclis qurulub ki, gəl görəsən. Dəlilər, xanımlar hamısı geyinib, gecinib onu gözləyirlər.

Koroğlu məclisə girdi. Eyvaz özü saqı dolandırmağa başladı. Yedilər, içdilər, keflər kökəldi, damaqlar çağaldı, inciklik yaddan çıxdı. Yenə də əvvəlki kimi oldular. Koroğlu Keçəl Həmzənin işini necə ki, olmuşdu onlara danişdi. Sonra sazı götürüb dedi:

Allahı çağırıb düşərəm yola,  
Bu dərdi sinəmdə qala qoymaram.  
Qıratım həsrətdi, yolum gözləyir,  
Düşmanlar əlində qala qoymaram.

Ah çəkərəm, hərdən köyüm ötürəm,  
Yola düşüb mətləbimi bitirrəm,  
Ya ölərəm, ya Qırati gətirrəm,  
Ayı dolansa da ilə qoymaram.

Koroğluyam, qoç oğluyam, qoçam mən,  
Çatindi ki, mord meydandan qaçam mən,  
Havada dövr edən tərlan quşam mən,  
Sarlar şikarımı ala qoymaram.

Koroğlu ayaqdan geyindi, başdan qıfıllandı, başdan geyindi, ayaqdan qıfıllandı. Misri qılınc bağladı. Qalxan asdı. Əmud götürdü. Dava libasının üstündən bir kürk geyindi. Ciyninə də bir saz keçirdi. Tək başına, payi-piyada Toqata yola düşdü. Az getdi, çox getdi, gecəni gündüzə qatdı, gündüzü gecəyə qatdı, özünü Toqat şəhərinə yetirdi. Baxdı ki, hava qaranlıqlaşır. Bir qarının qapısını döyüb dedi:

– Ay qarı nənə, bu gecəliyə məni qonaq saxlaysanmı?

Qarı dedi:

– Niyə saxlamıram. Qonaq Allah qonağıdı.

Koroğlu qariya bir ovuc pul verib dedi:

– İndi ki, elədi, al, mənə yemək hazırla!..

Qarı pulu çox görüb soruşdu:

– Pulun qalanını nə eləyim?

Koroğlu dedi:

– Qalanı nədi? Hamısına al!

Qarı soruşdu:

– Tək canına bu qədər şeyi neynirsən?

Koroğlu gülüb dedi:

– Qonağım var. On adamlıq xörək bışır!

Koroğlu içəri girib oturdu. Qarı da tez ayağa durub bazara üz qoydu. Yağdan, düyüdən, ətdən alıb gətirib, on adamlıq xörək hazırladı.

Elə ki xörək hazır oldu, qarı gəldi ki:

– Yaxşı, xörək hazırlıdı. Sənin də yoldaşların gəlmədi. Bəs nə eləyək?

Koroğlu dedi:

– Onlar day gələsi olmadılar. Çək, gətir buraya!

Qarı dedi:

– Elə hamısını?

Koroğlu dedi:

– Bəli. Elə hamisini.

Qarı əvvəlcə inanmadı. Sonra gördü ki, yox balam, bu elə düz danışır. Fikirləşdi ki, yaxşı, çəkib apararam. Bu day ejdaha-zad deyil ki... Bir qarnı var da... Yediyini yeyər, qalanı da mənim on-on beş günümə bəsdi.

Qərəz, qarı ortalığa yekə bir mis məcməyi qoyub plovu çəkdi. Məcməyi təpə kimi qalandı. Yazıq qarı nə qədər hıqqandı, məcməyini yerdən götürə bilmədi. Koroğlu işi belə görüb durub gəldi. Məcməyini götürüb evə gətirdi, ortalığa qoydu, qollarını da çırmayıb əyləşdi. Qarı fikirləşdi ki, mənim oturub bununla bir yerdə yeməyim yaxşı deyil. O, yeyər, doyar, qalanını da mən xırda-xırda yeyərəm.

Koroğlu qarını çağırdı ki:

– Qarı nənə, gel yeyək!

Qarı dedi:

– Sən ye! Mən ac deyiləm.

Koroğlu dedi:

– Nə yemisən ki, ac deyilsən? Gəl! Sonra peşman olarsan.

Qarı dedi:

– Yox, sən ye! Mən elə qoxusu ilə doymuşam.

Koroğlu bir də dedi:

– Qarı nənə, gel! Bax, sonra peşman olarsan ha...

Qarı genə də naz elədi. Koroğlu ilişdi plova. Birinci tikədə plovun ürəyi üzüldü. İkinci, üçüncü... Qarı gördü bu bir-iki tikə də vursa, məcməyidə bir şey qalmayacaq. Düşdü əl-ayağa ki, plovdan şişəcə-yəm. Ancaq day bir dəfə yemirəm demişdi, düşmüşdü boynuna. Yanınlşa bilmirdi. Elə bu fikirdə idi ki, “ay Allah, bir də çağırayıd, bir-iki tikə də mən yeyəydim”.

Koroğlu dedi:

– Qarı nənə, gel, peşman olarsan.

Qarı tez çökdü məcməyinin başına. Qərəz, yedilər, içdilər, qarınlarını doyurdular. Koroğlu bir düzəldi. Pələ biglərini eşib, qulaqlarının dalına keçirdi. Qarı da ortalığı yiğişdirdi. Əyləşib söhbətə başladılar.

Qarı soruşdu ki:

– Qonaq, sazından görürəm yanşaqsan. Amma heç bizim yerlərin yanşağına oxşamırsan.

Koroğlu dedi:

– Mən Qafin anrı tərəflərindənəm. Bizim yerlərin adamları elə belə olur.

Qarı dedi:

– Yaxşı, evin-eşiyin, kürün-külfətin varmı?

Koroğlu baxdı ki, qarı birtəhər danışır. Dedi:

– Yox. Təkəm. Heç kəsim yoxdu.

Qarı bir qımcandı. Dedi:

– Bəs niyə indiyə kimi evlənməmisən?

Koroğlu dedi:

– Nə bilim? Bir elə halal süd əmmişini tapa bilməmişəm.

Qarı güldü. Dodaqlar iki açıldı. Koroğlu baxdı ki, qarının ağzında diş adına bircə dənə kötük var.

Dedi:

– Qarı nənə, niyə soruştursan?

Qarı hirslenib başladı donquldanmağa ki:

– Mənə qarı niyə deyirsən? Dişlərimə baxırsan? Hamısı nuzladan tökülib.

Koroğlu dedi:

– Yaxşı, gəlinbacı ol! Bundan sonra sənə gəlinbacı deyərəm.

Qarı dedi:

– Çox nahaq yerə. Mən hardan oldum sənin bacın?

Koroğlu baxdı ki, qarının fikri başqadı. Dedi:

– Yaxşı, qarı nənə, sənin nəyin var, nəyin yoxdu?

Qarı dedi:

– Dövlətindən hər şeyim var. Bax, evim var, həyətim var, inəyim var, danam var, toyuğum var, özü də hər gün yumurtduyur.

Koroğlu dedi:

– Kür-külfət sarıdan nəyin var?

Qarı irişə-irişə dedi:

– Heç nəyim. Elə mən də sənin kimi subay-salığam.

Koroğlu məsələni lap başa düşdü. Day dinmədi. Qarı gördü qonaq day danışmir, dedi:

– Sənin qonaqların gəlmədi. Bu sazı da ki, bir çalmadın.

Koroğlu dedi:

– Eybi yoxdu. Sabah gələrlər, çalarıq.

Qarı dedi:

– Sabah mən evdə olmayıacağam. Həmzə bəyin toyuna gedəcəyəm.

Koroğlu dedi:

– Nə Həmzə bəy? Həmzə bəy kimdi?

Qarı başladı ki:

– Həmzə bəy Hasan paşanın kürəkənidi. Çox igid oğlandı. Gedib, o Koroğlu var ha... eşidibsən ki?

Koroğlu dedi:

– Hə. Eşitmışəm.

Qarı dedi:

– Hə, Həmzə gedib o Koroğlunun atını gətirib. Hasan paşa da ona bəylik verib, üstəlik də qızı Dona xatını verir ona. Sabah toylarıdı. Mən də gəlinlərin, qızların içində olacağam.

Koroğlu soruşdu:

– Ay qarı nənə, belə ay gəlin xanım, bəs Koroğlunun o atını harada saxlayırlar?

Qarı dedi:

– Hasan paşanın tövləsində. Amma çər dəymmiş deyirlər yaman bəddi. Yanına bir adam qoymur. Day Hasan paşanın tövləsində mehtər qalmayıb, hamısını şil-küt eləyib. İndi arpa-samanını bacadan tökürlər.

Qərəz, Koroğlu öyrənməlisini öyrəndi, bilməlisini bildi, ondan qariya dedi:

– Gecə keçir. Gəlsənə yataq.

Qarı dedi:

– Nə olar, elə mən də səhər tezdən toya gedəcəyəm. İstəsən sən də gələrsən. Bir az çalıb-oxuyarsan, nəmərdən-zaddan alarsan.

Qərəz, gecəni yatdırılar. Səhər Koroğlu durdu. Geyindi, gecindi. Qarını çağırıb bir ovuc da pul verdi. Dedi:

– Əgər gecə gəldim, şeydən-meydən alarsan yeyərik. Yox, gəlmədim, özün üçün xərclərsən. Ancaq dayan, sənə bir-iki kəlmə sözüm var. Onu deyim, ürəyimdə qalmasın.

Bunu deyib Koroğlu sazı aşırıldı, dedi:

Bir qariya qonaq oldum,  
Nə yaman çamxanası var.  
Dövlətini xəbər aldım,  
Bir inək, bir danası var.

Qarı gəlir bizə yavuq,  
Elə bil ki, tutub soyuq,

Çəsdəliyə bircə toyuq,  
Axşama qayğanağı var.

Qarı deyəndə tozlanır,  
Gəlin deyəndə nazlanır,  
Qabaqda qarpız gizlənir,  
Dalında buzxanası var.

Koroğlunun hədyan işi,  
Qovğadan açılmır başı,  
Düşüb otuz iki dişi,  
Bir kötük nişanası var<sup>9</sup>.

Koroğlu sözünü qurtarib sazi çıyninə saldı. Yavaş-yavaş gəlib Hasan paşanın imarətinə çatdı. Baxdı ki, bir toydu, bir toydu... gəl görəsən. Məclis paşa, bəy, xan, tacirlərlə doludu.

Bəli, eşitdilər ki, aşiq gəlib, hamı sevindi. Koroğlunu çəkib məclisə apardılar. Amma baxdılар ki, bu aşiq heç onlar görən aşıqlardan deyil. Boy uca, kürəklər enli, süysün elədi ki, kəl süysünü kimi... Boy-nunun əti girdin-girdin, biglər kəl buynuzu kimi. Sırindən-sifətindən zəhm töküür. Məclisdəki paşalardan biri dedi:

– Aşıq, hara aşığısan?

Koroğlu dedi:

– Qafın anrı tayındanam, ağrin alım!

Paşa dedi:

– Koroğlunu tanıyırsanmı, aşiq?

Koroğlu dedi:

– Çox yaxşı tanıyıram. Bir dəfə o mənim başıma elə bir iş gətirib ki, dünya durduqca yadımdan çıxmayacaq.

Hasan paşa soruşdu:

– Nə iş?

Koroğlu dedi:

– Paşa sağ olsun, o Koroğlunun bir çərən dəymış atı var. Adına da Qırat deyərlər.

Paşalardan birisi istədi danışın, Hasan paşa qoymadı. Koroğluya dedi:

– Danış! Danış!

Koroğlu dedi:

– Hə, paşa, at çox yaxşı atdı. Amma ki, dəlidid. Günlərin bir günü yolla gedirəm. Elə bax bu saz da çıynimdə. Bir də onu gördüm ki,

məni qamarlardılar. Gözümü bağlayıb dik götürdülər. Hara getdik, necə getdik, bilmədim. Bir də gözümü açdlar, baxdım ki, bir dağın üstündəyəm. Qabağında da bir kəlpeysərin birisi dayanıb. Sən demə, bura Çənlibelmiş, o kəlpeysər də Koroğlu. İndi denən məni buraya nəyə gətiriblər? Sən demə, bu atın yenə də dəliliyi tutub. Nə qədər dava-dərman eləyirlər, bir şey çıxmır. Yanına adam qoymur ki, qoymur. Girinə kim keçirse şil-küt eləyir. Axırda Koroğlunun bir kimyagər həkim dostu var, onu tapırlar. Həkim gorbagor deyir ki, bəs bu atın cini var. Gərək bunun yanında üç gün, üç gecə saz çalına, söz oxuna ki, bəlkə bunun cini yata. O vaxtlar hələ Koroğlu çalıb-oxumaq bilməzdidi. Sən demə, mən başdaşını bunun üçün gətiriblərmiş. Qərəz, başağrısı olmasın, məni itələyib saldılar bu atın yanına. O üç gündə mən nə çəkdim Allah bilir. Day, o necə deyərlər, anadan əmdiyim süd burumdan gəldi.

Hasan paşa tez soruşdu:

– At necə oldu? Sağaldımı?

Koroğlu dedi:

– Sağaldı! Elə Koroğlu da ondan sonra çalıb-oxumaq binasını qoydu. Deyirlər indi genə də beşdə, on beşdə atın cini tutur. Day Koroğlu özü çalıb-oxuyub onu sağaldır.

Yenə də paşalardan biri istədi danışın, Hasan paşa gözünü ona ağartdı. Sonra aşpazı çağırıldı ki:

– Apar, aşağı yedirt, içirt, doydur, sonra buraya gətir.

Aşpaz Koroğlunu götürüb aşpazxanaya apardı. Hasan paşa o qədər gözlədi ki, onlar məclisdən çıxdılar, ondan sonra yavaşça paşalara dedi:

– Qoy yesin, doysun, gəlsin. Atın dərdini dedi, dərmanını da özünə elətdirəcəyəm.

Paşalar hamısı onun bu fikrinə əhsən dedilər. Kef başlandı. Paşalar kef eləməkdə olsunlar, görək Koroğlu necə oldu.

Aşpaz Koroğlunu gətirdi aşpazxanaya. Bir böyük sini plov çəkdi, bir qab da şərab töküb qoydu qabağına. Koroğlu soruşdu:

– Bu nədi?

Aşpaz dedi:

– Sənin üçün qoymuşam da... ye!

Koroğlu dedi:

– Ayə, bu heç mənim dişimin dibində qalmaz. Burada nə var ki, mən nə yeyim?

Aşpaz dedi:

– Evin yixılsın, day ondan da artıq yeməyəcəksən ki? Gör bir nə qədərdi.

Koroğlu dedi:

– Ayə, zarafat eləmə! Bəri elə görüm!

Əlini atıb qazanlardan birini çəkdi qabağına. Bir pəncə, iki pəncə, üçüncü pəncədə aşpaz baxdı ki, çıxdı qazmağa. Tutdu Koroğlunun əlindən ki:

– Sən olasan o inandığın, bir mənə de görüm sən kimsən? Hara adamışan?

Koroğlu elə bildi ki, aşpaz onu istəyən adamdı, dedi:

– Koroğlunun adını eşidibsənmi?

Söz elə Koroğlunun ağızından çıxcaq aşpaz bağırdı. İstədi havar çəksin. Koroğlu dik qalxıb, tutdu onun hülqumundan. Yavaşça belindən iki qatlayıb, basdı boş qazanın içində. Ağzını örtdü, özü də üstündə əyləşib o biri qazanı çəkdi qabağına.

Qərəz, neçə qazan boşaldı bilmirəm, neçə tuluq boşaldı bilmirəm, baxdı ki, day doyub. Özünü düzəltdi. Yağlı əlləri ilə bığlarını da eşib, durdu ayağa, gəldi paşaların məclisinə.

Hasan paşa soruşdu:

– Aşıq, doydunmu?

Koroğlu soruşdu:

– Bəli, qurbanın olum. Doydum.

Hasan paşa dedi:

– De indi bir az çal, oxu, qulaq asaq.

Koroğlu sazı köklədi, dedi:

– Kimdən deyim?

Hasan paşa dedi:

– Sən deyirsən ki, Qırati görmüsən. Bir az onun tərifindən de! Xəsiyyətindən, nişanından oxu, görək necə atdı.

Koroğlu dedi:

– Paşa sağ olsun, çərən dəymmiş çox yaxşı atdı, bircə o cini olmaya.

Ondan sazı basdı döşünə, dedi:

Paşa, sənə nişan verim Qırati,  
Əbrişim ipəkdən yalı gərəkdi.  
Bir mina boyunlu, uca sağırlı,  
Bir yarım hoqqadan nalı gərəkdi.

Armudı dırnaqlı, hündür boyunlu,  
Meydana girəndə yüz min oyunlu,  
Dəyirman mədəli, ac qurd yeyimli,  
Ortası qulana dolu gərəkdi.

Qaranlıq gecədə yol çəşirmayan,  
Düşman qabağında ər düşürməyən,  
Üstündə əl-ayaq yiğşırılmayan  
Koroğlunun atı dəli gərəkdi<sup>10</sup>.

Söz tamama yetdi. Hasan paşa dedi:

– Aşıq, dediyin haman o Qırat bu saat mənim tövləmdədi. İndi de  
görüm, mən ki onu Koroğlunun əlindən çıxartmışam, mən igidəm,  
Koroğlu?

Koroğlu dedi:

– Paşa, əgər doğrudan da belədisə, onda sən igid adamsan. Ancaq  
paşam, igidlilik ondu. Sən onun birini eləmisən. Qulaq as, o birilərini də  
sənə deyim:

Sənə deyim qoç igidin nişanın:  
Aça yağılarla meydan gərəkdi.  
Nərə çəkib atılanda ortaya  
Qaça qabağında düşman gərəkdi.

Təslim deyib qəniminə enməyə,  
Əcəl çağrı yoldaşından dönməyə,  
Düşman qabağında heç vaxt sinməyə,  
Meydanlarda qızmış aslan gərəkdi.

Qoç Koroğlu meydan açıb öyünü,  
Namərd sinəsinə çökər düyünü.  
Ac qurdlardan saldırmağa qoyunu  
Qurd ağızlı qoçaq oğlan gərəkdi<sup>11</sup>.

Hasan paşa dedi:

– Aşıq, birini eləmişəm. Doqquzunu da görərsən. İndi səni apara-  
cağam Qıratın yanına. Bir bax, gör odu, ya yox?

Koroğlu bunu eşitcək sazı basdı bağrına, dedi:

Canım Qırat, gözüm Qırat,  
Yarəb, Qırat dururmu ola?!

Hasan paşa mehtərləri  
Otun, suyun verirmi ola?!

Qırata xələt biçəndə,  
Üstündə badə içəndə,  
Şeşpər yalmandan keçəndə  
Sərxoş-sərxoş yerirmi ola?

Qoç Koroğlu hanı, hanı?  
Dostunla düşmanın tanı!  
Qırat ilə Eyvaz xanı  
Bir də gözüm görürmü ola?!<sup>12</sup>

Söz tamam oldu. Hasan paşa ayağa durub dedi:

– Gedək, aşiq!

Koroğlu dedi:

– Paşa, gedək! Amma bu başdan şərtimizi sizə deyim. Hamımız belə gedək tövlənin ağızına. Mən Koroğlunun sözlərindən birini oxuyum. Siz də qapının deşiklərindən baxın. Əgər mənim çalmağım, oxumağım ata əsər elədi, sözüm yoxdu. Girərəm. Yox, əgər eləmədi, onda lap istəyir boynumu vur, mən onun yanına girən deyiləm. Mən ondan gördüyüümü görmüşəm.

Paşa razı oldu. Koroğlu qabaqda, paşalar dalda düzəldilər yola.

Hasan paşa üzdə razı olmuşdu. Amma daldada adamlarına tapşırılmışdı ki, göz eləyəndə aşığı itələyib Qıratın yanına salsınlar. Qapını da bağlaşınlar ki, bəlkə öz canının qorxusundan atı sağalda.

Bəli, gəlhagəl hamısı bir yerdə gəlib çıxdılar tövlənin qabağına. Koroğlu qapının deşiyindən baxdı, gördü vallah Qırat elə bil qoxu alıb. Gözlərini dikib qapiya. Elə baxır, elə baxır ki, adamin ürəyi yanır. Tez geri çekildi. Dedi:

– Hə, paşam, indi mən ələməti oxuyağam. Siz ata baxın.

Paşalar arı kimi suvaşdır qapının çatlarına.

Koroğlu başladı:

Bizim elin dəliləri,  
Girər meydana mərd olu.  
Ölünçə meydandan qaçmaz,  
Girəndə meydangərd olu.

Sarp qayalarda yurd olmaz,  
Müxənnətə söz dərd olmaz.  
Çaqqal əniyi qurd olmaz,  
Yenə qurd oğlu qurd olu.

Dəlilərimfovcu-fovcu,  
At minib düşman qovucu,  
Belində misri qılınçı,  
Koroğlu kimi mərd olu.

Qırat Koroğlunun səsini eşitcək, az qaldı ki, tövləni başına götürüsün. Elə oynadı, elə oynadı ki, gəl görəsən. Hasan paşa yanındakı adamlarda sağ islahat qoymadı. Sevindiyindən onu dürtmələdi, bunu dirsəklədi. Hamısını çımdıkdən keçirtdi. Koroğlu qurtarcaq Hasan paşa özün atdı onun üstünə ki:

— Aşıq, tez ol, gir içəriyə. Səni dünya malından qəni eləyəcəyəm. İndi Koroğlu tanıyar ki, biz kimik. Qoy indi beş özündən deyəndə, on da bizdən desin.

Qapını açdırılar, Koroğlunu itələyib saldılar Qıratın yanına. At Koroğlunu görçək kişnədi, elə kişnədi ki, dam-daş lərzəyə gəldi. Koroğlunun ürəyi atlandı. Sazı basdı döşünə, dedi:

Çənlibeldən səni deyib gəlmışəm,  
Alma gözlüm, qız birçəklim Qırat, gəl!  
Dəmir libas, polad geyib gəlmışəm,  
Alma gözlüm, qız birçəklim Qırat, gəl!

Əzəldən biləydim sənin halını,  
Əşrəfidən kəsdirərdim nalını,  
Yüz gözələ toxudardım çulunu,  
Alma gözlüm, qız birçəklim Qırat, gəl!

Neçə vaxtdı məni qoysun piyada  
Müxənnətlər yaxşı yetdi murada.  
Günbəğündən dərdim oldu ziyada,  
Alma gözlüm, qız birçəklim Qırat, gəl!

Qabaqda qalırımı arpan səhərə?  
Üzəngilər nə yaraşır yəhərə...  
Dəlilər salmışdı məni qəhərə,  
Alma gözlüm, qız birçəklim Qırat, gəl!

Mənim atım atım-atım atılar,  
Qulaqları qarğı kimi çatılar,  
Ucuzluqda min tümənə satılar,  
Alma gözlüm, qız birçəklim Qırat, gəl!

Koroğlu sözü qurtarın sazı bir tərəfə qoydu. Qucaqlayıb atın üzündən-gözündən öpüb duz kimi yalamağa başladı. Qırat da burnunu onun qoynuna, qoltuğuna soxub elə iyələyirdi, elə iyələyirdi ki, elə bil inək balasını iyələyir.

Koroğlu elə bil birdən yuxudan ayıldı. Öz-özünə dedi: "Ey dili-qafil, nə eləyirsən? Sən yağı içindəsən. Özünü tanıdarsan". Tez qapıya yaxınlaşış dedi:

– Paşa, indi siz bir az aralı durun, mən atı çıxardım, gəzdirim, bir az hava-zad dəysin. Sonra tapşırıım özünüzə. Amma paşa, bilmirəm, gərək məni razı salasan.

Hasan paşa dedi:

– Arxayın ol, aşiq! Səni qızılı quylayacağam. Amma hələ biz çəkilməmiş çıxartma. Ziyanlıq-zad eləyər.

Hasan paşa qabaqda, qalan paşalar da dalda daban aldılar. Haraya? Haraya? Birbaş qalanın burcuna. Orada oturub başladılar gözləməyə. Elə ki paşalar getdilər, Koroğlu ətrafa baxıb gördü yəhər bir tərəfdədi. Götürüb basdı atın belinə.

Koroğlu atı yəhərləməkdə olsun, paşalar burcda gözləməkdə, sənə kimdən deyim, Keçəl Həmzədən.

Keçəl Həmzə olmuşdu Həmzə bəy.

Bu gün də ki toyu idi. Axırı ki, mətləbinə çatmışdı. Day dünyada bir kef var idi, o da Həmzədəydi.

Elə ki toy günü oldu, səhər tezdən Həmzə durub bəy paltarını geyindi, bəy papağını başına qoydu, keçəlini örtdü, adamların gözündən yayınıb özünü verdi Dona xanımın pəncərəsinin qabağına.

Dona xanımın imarəti meydanın yanında idi. O, pəncərədə oturub, camaata tamaşa eləyirdi. Bir də gördü ki, budu, Həmzə bir tozlana-tozlana gəlir ki, elə bil xotkar oğludu. Gözlədi, gözlədi, Həmzə gəlib pəncərənin altına çatanda başını çıxardıb dedi:

– Ədə, Həmzə!

Həmzə səsindən onu tanıdı. Ürəyi meydan kimi açıldı. Tez başını qaldırıb dedi:

– Can Həmzə! Həmzə deyən dillərinə Həmzə qurban olsun. Nə buyurursan?

Dona xanım dedi:

– Həmzə, görəsən mənim başı batmış atam məni vermək üçün day bir adam tapa bilmədi. Elə gərək sənə verəydi?!

Həmzə dedi:

– Xanım, hanı mənim kimi adam ki, o da tapaydı? Kim mənim kimi igid ola bilər ki, gedib Koroğlunun Qiratını gətirə?

Dona dedi:

– Ədə, keçəl, bəs sən heç utanmadın bir qızdan ötrü gedib elə bir ığidin atını oğurladın?

Həmzə dedi:

– Xanım, niyə elə deyirsin? Bu, oğurluq deyil. Buna oğurluq deməzlər. Bu igidlilikdi. Koroğlunun atını gətirmək özünü gətirməklə tən yarıdı. Hələ bir az da ondan artıqdı.

Dona xanım dedi:

– Həmzə, indi ki belə oldu, bax, budu sənə deyirəm. Ya gərək gedib Koroğlunun özünü də gətirəsən, mən baxam görəm o necə oğlandı, ya da ki məndən sənə arvad olmayıacaq.

Həmzəni gülmək tutdu. Ucadan bir şaqqanaq vurdu, güldü. Dedi:

– Rəhmətliyin qızı, mən hələ onun dilsiz-ağızsız, qılmcısız-qəməsiz atını getirmişəm, atan onun əlində aciz-avara qalıb. Day az qalıb ki, bütün osmanlı qoşununu yiğib buraya töksün, yenə də o atın öhdəsindən gələ bilmir. Koroğlu özü buraya gəlsə, gör nə olar? Onda gərək atan kəlmeyi-şəhadətini bu başdan deyə ki...

Ondan Həmzə dedi:

– Bir də ki, xanım, day iş idən keçib. Bu gün bizim toyumuzu. İnşallah mətləbimə çatıb, qoyacağam bu keçəl başı o mərmər döşün üstünə.

Dona xanım dedi:

– İstəyir bir toy olmasın, min toy olsun. Koroğlu buraya gəlməyin-çə məndən sənə arvad olmayıacaq.

Dona xanım sözünü deyib hirsə pəncərədən çıxıldı. Həmzənin dərdi artdı. Qaldı məəttəl ki, nə eləsin. Bu da paşaya deyilməli söz deyil ki, gedib deyə, ya şikayət eləyə, ya qol kağızından-zaddan ala. Deyər, o da cavabında deyər ki: “Ay əfəl oğlu əfəl, sən məndən qız istədin, mən də verdim. Day gəlib sizə yer də salıb yiğası deyiləm ki?”

Get, o sən, o da sənin arvadın. Nə eləyirsiniz, özünüz bilərsiz". Dona xanım da ki yezid qızı yeziddi. Dediyindən çətin dönə.

Həmzə elə bu fikir-xəyalla gəlib çatdı meydana. Baxdı ki, meydanda qaçaqaçıdı. Soruşdu:

– Ayə, nə var? Haraya qaçırsız?

Əhvalatı ona danışdır. Həmzə belə baxanda gördü paşalar da hamısı dırmaşıblar burca. Məsələni başa düşdü. Bildi ki, aşiq-zad sözdü. Gələn Koroğlu özüdü. Tez özünü verdi tövlənin qabağına. Elə Həmzə tövlənin qabağında, tövlənin qapısı açıldı. Həmzə baxdı ki, bəli, qoç Koroğlu Qırat da yedəyində tövlədən çıxır. Tez yüyüb üzəngini basdı ki:

– Koroğlu, söz dəyirmandakıdı.

Koroğlu belə baxanda gördü üzəngini basan Həmzədi. Dedi:

– Ayə, Kaloğlan! De görüm bir, qızı ala bildin, ya yox? Deyəsən sir-sifətini düzəldibsən.

Həmzə dedi:

– Can Koroğlu, sir-sifətimi düzəltmişəm, qızı da almışam. Sənin bu gəlməyin də lap işi düzəltdi. Sən gəlməsəydin işim şuluq idi.

Koroğlu soruşdu:

– Necə?

Həmzə Dona xanımın hərbə-qadağasını ona dedi. Koroğlu güldü, dedi:

– Ayə, bəs Hasan paşa hanı?

Həmzə dedi:

– Qıratın qorxusundan qaçıb dırmaşıb qalanın bürçuna. İndi sənin Koroğlu olduğunu biləndə qorxuram qaça dırmaşa arvadının ciyininə.

Koroğlu dedi:

– Dayan, dayan, gör indi onun başına nə həngamə açacağam.

Həmzə dedi:

– Koroğlu, sən Qırat üçün gəlmışdin, onu da minmisən. Mən sənin yerinə olsam, səssiz-sədasız sürüb çıxıb gedərəm.

Koroğlu dedi:

– Əgər atı səssiz-sədasız aparsam, mən də olaram Həmzə də... Onda sənlə mənim aramda day nə təfavüt qalar?

Həmzə başını saldı aşağıya. Koroğlu dedi:

– Utanma! De görüm, bu qaladan çıxməq üçün neçə yol var?

Həmzə dedi:

– Beş. Ancaq gərək qoşun bəndləri kəsməmiş sən qaladan çıxasan. Yoxsa sonra çətin olar.

Koroğlu Həmzə ilə görüşüb, ata bir üzəngi göstərdi. At bayaq ha özünü yetirdi meydana. Süzüb düz dayandı meydanın ortasında. Hasan paşa dedi:

– Ayə, aşiq, sənin at minməyin də varmış ki... Nə yaxşı sürürsən?  
Koroğlu dedi:

Laf eyləmə, Hasan paşa,  
Ağır-ağır ellərim var.  
Bir tamaşa eyləyəsən,  
Qılınc çalan qollarım var.

Uca dağlardan daşlanı,  
Ağır alaylar boşlanı,  
Gəlsələr dava başlanı,  
İgid-igid dəllərim var.

Mən anadan mərd olmuşam,  
O Çənlibeldən gəlmışəm,  
Koroğluyam, at minmişəm,  
Yüz min belə fellərim var<sup>14</sup>.

Koroğlu meydanda gərdiş eləməkdə olsun, eşit sənə deyim Həmzədən. Həmzə oradan birbaş özün yetirdi Dona xanımın pəncərəsinə. Çağırkı ki:

– Ay Dona xanım! Ay Dona xanım!

Dona xanım gəldi pəncərəyə ki:

– Nə var, ədə?

Həmzə dedi:

– Muştuluğumu ver! Gəlmışəm səni atanın toyuna çağırıram.

Dona xanım dedi:

– Ədə, nə danışırsan? Atamın toyu nədi?

Həmzə dedi:

– Atanın toyudu da... İndi bu saat başlanır. Səhər bizim toyumuz idi. İndi də Hasan paşanın toyudu. Bir meydana bax!

Dona xanım baxdı ki, meydanın düz ortasında bir oğlan Qıratın üstündə dayanıb. Dedi:

– Ədə, o kimdi elə?

Həmzə dedi:

– Dona xanım, axır ki, bu bəhanən də kəsildi. Qoydum bu keçəl başı o mərmər döşün üstünə. Koroğlu, Koroğlu.

Dona xanım əvvəl inanmadı. Bir də baxanda gördü vallah bu atlı meydanda bir gərdiş eləyir ki... Üzün tutub Hasan paşa deyir:

Muradbəyli derlər bizə.  
Meydanda mərdlik işləni.  
Qoç igiddən oğul törər,  
Düşman gözündə beşləni.

Uca dağlarda duraram,  
Çəkib bəzirgan vuraram.  
Gündə üç içki quraram,  
Yüz min tümənlər xərcləni.

Hay deyəndə hayların var,  
Hoy deyəndə hoyların var,  
Qurdılarım var, ayılarım var,  
Hay vursam şəhrin boşlanı<sup>15</sup>.

Koroğlu oxuyanda paşalardan biri əyilib Hasan paşa dedi:

– Hasan paşa, mənə nə deyəcəksən de, sənin bu aşığından gözüm su içmir. Bu, deyəsən Çənlibel adamıdı. Hələ lap az qalıram deyəm ki, elə Koroğlu özüdü.

Hasan paşa elə bil yatmışdı, yuxudan oyandı. Diksiniq qalxdı. Dedi:

– Yox əshi. Yanı biz o qədər axmaq olduq ki, o gəlib bizi belə bileyinə sarıdı.

Paşa dedi:

– Hasan paşa, sən mənim sözümü qəribçiliyə salma! Bu Koroğlu. Adam yolla Həmzə bəyi çağırtdır, ondan soruşaq.

Həmzəni çağırıldılar. Hasan paşa soruşdu:

– Ayə, Həmzə bəy, bax gör o Koroğlu deyil ki?

Həmzə baxdı ki, Koroğlu Qıratın üstündə, bundan sonra min dənə Hasan paşa gəlsin, ona bir şey eləyə bilməz. Yalandan bir əlini gözlərinin üstünə qoyub baxdı, qışiqrdı ki:

– Eviniz yixılsın, Koroğlu olmayanda bəs kimdi? Atı ona kim verdi?

Elə bil ki, dünya-aləm Hasan paşanın gözlərində qaraldı. Tez qoşun böyüklerinə əmr elədi ki, bütün yolları, bəndləri tutsunlar. Qoşun hə-

rəkətə gəldi. Koroğlu baxdı ki, qoşun yolun birini tutdu. Üzün Hasan paşaya tutub dedi:

Bir qasiddən xəbər aldım,  
Beşdi qalanın yolları.  
Hayqırдim tüplər dağıldı,  
Boşdu qalanın yolları.

Bunu deyib Koroğlu özünü ikinci yola vurdı. Qoşun qabağı kəsdi. Koroğlu misri qlinci çəkib özünü qoşuna verdi. De birini, beşini, on beşini; qoşun dağıldı. Koroğlu atı vurdı yola. Gördü at çətinlik çəkir. Qəsdən yola o qədər daş tökmüşdülər ki... Koroğlu gördü atın ayaqları inciyəcək; bir tərəfdən də onu burclardan oxa basırlar. Atın başını döndərib yenə meydana qayıtdı. Dedi:

Kamandar atar oxunu  
Al eylədim mən çoxunu.  
Qırat tökər nal-mixını,  
Daşdı qalanın yolları.

Sözünü deyib özünü vurdı üçüncü yola. Bir tərəfdən Qırat, bir tərəfdən Koroğlu özü, day Hasan paşanın qoşununda qoşunluq qoymadılar. Qırıb tökdülər. Amma sən gəl ki qoşunun dalı kəsilmirdi. Biri ölürdü, beşi gəlirdi. Koroğlu yolların hansına özünü vurdusa aradan çıxa bilmədi. Day yollarda leş-leşin üstünə qalandı. Koroğlu təzədən atı meydana qayıtdı. Dedi:

Koroğlu deməz yalanı,  
Hay vursam ölkən talanı,  
Leş-leşin üstə qalanı,  
Leşdi qalanın yolları.

Toqat qalasının üç tərəfi quru idi, bir tərəfi su. Bu da ki Tona çayı idi. Hasan paşa qəsdən üç tərəfi tutdurub çay tərəfi açıq qoymuşdu ki, Koroğlunu ya bu yollarda öldürsünler, ya da ki, özünü çaya vurub orada boğulsun. O bilirdi ki, Tona çayından salamat çıxmaq olmaz.

Koroğlu bir ətrafa baxdı. Bir də dönüb çaya baxdı. Sonra əyildi, Qıratın boynunu qucaqlayıb dedi:

Mindim Qiratin belinə,  
Kaş ki, düşman yüz olaydı.  
Çəkəndə misri qılınçı  
Dərə, təpə düz olaydı.

Atı minmişəm gəzməyə,  
Düşman bağrını əzməyə,  
Tona çayını üzməyə  
Qırat bir qəvvaz olaydı.

Verin yeddiilik xaracı,  
Paşaları götirsin bacı,  
Koroğlu çəkib qılınçı,  
Düşman üzbəüz olaydı<sup>16</sup>.

Bunu deyib Koroğlu atı vurdu Tona çayına. At qulaqlarına qədər batdı suya. Su çıxdı Koroğlunun qurşağına. Koroğlu baxdı ki, su ata güc eləyir, at suya güc eləyir. Gördü yox, belə olsa su atı yixacaq. Bir dəli nərə çəkib dedi:

Ceyrana bənzər qaçışın,  
Addımla, qurban qoluna!..  
Tərlana bənzər uçuşun,  
Əl çatmaz ipək yalına!..

Kəsdirrəm gümüşdən yəhər,  
Tumarlaram axşam, səhər.  
Götür burdan qaç birtəhər,  
Sikkə vurdurram nalına!..

Koroğluyam, güman belə,  
Deməyinən gəlməz dilə,  
Məni çıxart Çənlibelə,  
Qotaz düzdürrəm çuluna!

Koroğlunun sözləri ata elə bil qol-qanad verdi. Odu ha üzüb çaydan çıxdı. Koroğlu dönüb geriyə baxdı. Gördü Hasan paşa hələ də burcdadı.

Çağırıb dedi:

– Hasan paşa, bu dəfə burca çıxdın əlimdən qurtardın. Görüm gələn dəfə haraya çıxacaqsan. Eybi yoxdu. Borclu borclunun sağlığını istər. Görüşərik.

Sözünü deyib Koroğlu yol başladı<sup>17</sup>. Gəlhagəl, gəlhagəl, gəlib Çənlibelə çatdı. Qırat Çənlibelin qoxusunu alcaq elə kişnədi ki, daşlar, daşlar dilə gəldi. Dəlilər töküldülər. Atı tutdular. Koroğlunu düşürdüb gətirdilər. Hamı yığıldı.

Soruşdular ki:

– Koroğlu, daniş görək nə elədin? Atı necə gətirdin?<sup>18</sup>

Koroğlu ta dəyirmando Həmzə ilə olan söhbətdən Tona çayınacan bütün əhvalatı danışdı. Dəlilər onu incitdiklərinə peşman oldular. Başlarını aşağı saldılar.

Koroğlu dedi:

– Utanmayın! Siz haqlı idiniz. Mən gərək etibar eləyib açarları ona verməyəydim. Ancaq bir işdi oldu. Amma siz də yadınızdan çıxarmayıñ ki, mən Koroğluyam.

Nigar xanım gördü Koroğlu yenə qızışır. Tez söhbəti zarafata çevirdi. Dəlilərə göz basıb dedi:

– Koroğlu, biz sənin Koroğlu olmağını bilirik. Əgər bilməsəydik sənin başına yiğilməzdinq. Düzdü, igidsən, qoçaqsan, iş üzü bilənsən. Amma belə sir-sifətdən çox qarasən ey!..

Dəlilər hamısı gülüdü. Koroğlu özü də güldü. Sonra sazi döşünə basıb dedi:

Mənə qara deyən gözəl,  
Qaşların qara deyilmi?  
Tökülübdü dal gərdənə,  
Saçların qara deyilmi?

Çənlibeldə durdum binə  
Bənzəyirsən aya, günə,  
Ağ üzündə dənə-dənə  
Xalların qara deyilmi?

Koroğlu mayıldır sizə,  
Qulaq verin saza, sözə,  
Siyah sürmə ala gözə  
Çəkibsən, qara deyilmi?<sup>19</sup>

Yenə Aşiq Cünun çoxdan idi ki, Çənlibeldən çıxmışdı. Nə Həmzənin Çənlibelə gəlməyini bilirdi, nə Qırati aparmağını. Nə Koroğlunun Toqatdakı işindən xəbəri var idi, nə də Qırati gətirməyindən.

Şəhər-şəhər, kənd-kənd gəzib dövran açırdı, məclis qururdu. Bir tərəfdən Koroğludan oxuyub onu məşhuri-cahan eləyirdi, bir tərəfdən cavan igid oğlanların say-seçmələrini yiğib Çənlibelə göndərirdi, bir tərəfdən də paşalardan xəbər yiğib Koroğluya çatdırırıldı.

Günlərin bir gündündə Aşiq Cünun gəzə-gəzə gəlib Ruma çıxdı. Şəhərin küçələrini gəzirdi, birdən külfirəngidə bir gözəl gördü. Aşiq gözü sərraf olar, bircə dəfə baxmaqla adamları saf-çürük eləyər. Aşiq Cünun buna bir leylacı nəzər saldı. Baxdı ki, gözəl nə gözəl... Tellər qara, xallar qara, qaşlar qara, saçlar qara, dişlər ağappaq mirvari kimi, dodaqlar yaqtun kənarı kimi, gözlər elədi ki, eşq əhlinə öldürmən deyir. Gör qız nə qədər gözəl idi ki, Cünun bir baxımda ağılı sərdən verib durdu tamaşa eleməyə.

Bu qız kim ola, kim ola, Rum paşasının qızı Məhbub xanım. Sən demə, Məhbub xanım da Aşiq Cünuna fikir verirmiş. Çağırıldı qırx incəbel qızlardan birini ki:

– Get, o aşağı burası gətir.

Aşiq Günün bir də baxdı ki, bu imarətin qapısından bir qız çıktı, düz onun üstünə gelir. Aşiq Cünun qorxuya düşdü. Fikirləşdi ki, yəqin qız onun elə dayanıb baxmağından qəzəblənib. İstədi birtəhər gözdən yayınsın. Amma qız imkan vermədi. Alıcı quş kimi onun qabağını kəsdi. Ədəblə salam verib dedi:

– Aşiq, Rum paşasının qızı Məhbub xanım səni çağırır.

Aşiq Cünun baxdı ki, yox, deyəsən bu qəzəbdən deyil. Qızın yanına düşüb birbaşa Məhbub xanımın yanına gəldi. Məhbub xanım özü Aşiq Cünunun qabağına çıktı. Xoşgəldin eləyib, onu öz otağına apardı. Elə ki Aşiq Cünun əyləşdi, Məhbub xanım soruşdu:

– Aşiq, haradan gəlib haraya gedənsən? Kimin aşığisan?

– Xanım, Qafin o tərəfindənəm.

Məhbub xanım bu sözü aşiqdan eşitcək soruşdu:

– Aşiq, Koroğlunu tanıyırsan?

Cünun bir ətrafına baxdı. Gördü otaqda ikisindən savayı heç kəs yoxdu. Dedi:

– Niyə xanım, görmüşəm.

Məhbub xanım dedi:

– Düzünü de görüm, o necə adamdı? O Çənlibel necə olan yerdı?

Aşiq Günün dedi:

– Vallah, nə deyim, adamdı da...

Məhbub xanım çox ağıllı qız idi. Atası onun adına həmişə Mazarat deyərdi, yəni çoxbilmış. Belə şey çox az-az düşər ki, bir adam həm gözəl olsun, həm də ağıllı, kamallı. Amma Məhbub xanımda ikisi də var idi. O necə deyərlər, deyəsən, lap xoş gündə dünyaya gəlmişdi. Gözəllikdə elə idi ki, elə bil qüdrətin yetmiş iki qələmindən yetmiş iki rəng alıb bəzənmişdi. Ağilda, kamalda da Əflatuna loğmanlıq elərdi, Loğmana əflatunluq.

Qərez, Məhbub xanım başa düşdü ki, aşiq Koroğlunu yaxşı tanırı, amma salıx vermək istəmir. Öz-özünə fikirləşirdi ki, yaxşı, bu niyə demek istəməsin? Birdən yadına düşdü ki, “Ey dadi-bidad!.. Axır mən paşa qızıyam. Koroğlu da ki paşaların düşməni. Yəqin aşiq buna görə məndən çəkinir”. Yavaşça durub ayağa, gəldi Aşiq Cünunun lap yanına. Dedi:

– Aşiq, sən deyirsən ki, Koroğlunu tanıyırsan, mənə bir de görüm, Koroğlunun arvadı kimdi?

Aşiq Cünun dedi:

– Ay xanım, bunu bütün aləm bilir ki, Koroğlunun arvadı Nigar xanımdır.

Məhbub xanım dedi:

– Çox əcəb, çox pakizə. Bir mənə de görüm, Nigar xanım kimin qızıdır?

Cünun dedi:

– Bunu da bütün aləm bilir ki, İstanbul xotkarının.

Məhbub xanım dedi:

– Bu da çox gözəl. İndi mənə de görüm Telli xanım kimin qızıdır?

Aşiq Cünun Məhbub xanımın bu sual-cavabından bir az vəsvəsəyə düşdü. Aşiq fikirləşdi ki, qoy görüm axırı nə olacaq? Dedi:

– Ərzurumlu Cəfər paşanın bacısıdır.

Məhbub xanım dedi:

– Mən də Rum paşasının qızı Məhbub xanımmam. Ancaq sən mənə de görüm ya Telli xanım, ya elə Nigar xanım niyə öz dudmanlarını, cah-calallarını tərk eləyib Çənlibelə gediblər? Bunu bütün külli-aləm

bilir ki, onları Çənlibelə güclə aparmayıblar. Hamısı öz xoşları ilə gediblər. Belədi, ya belə deyil?

Cünun dedi:

– Məhbub xanım, mən sənin mətləbini başa düşdüm. Nə sözün var soruş, deyim. Mən Koroğlunun aşığı Cünunam.

Məhbub xanım güldü. Dedi:

– Aşıq, ağıllı aşiqsan. İndi mənim sənə iki sualım var. Amma gərək mənə düzgün cavab verəsən. Ortada yalan-malan olmaya.

– Xanım, bizdə yalan olmaz. Ver sualını, al cavabını!

Məhbub xanım keçdi yenə də öz yerində əyləşdi. Dedi:

– Birinci sualım budu ki, mənə de görüm Koroğlu necə adamdı?

Aşıq Cünun sazı sinəsinə basdı, dedi:

Nərə çəkib düşmən üstə gedəndə,  
Meydanda göstərər hünər Koroğlu.  
Qulaş qolun gərib şəşpərə atanda  
Vurar dağı-daşı dələr Koroğlu.

Bilmək olmaz onun min-bir felini,  
Namərd qoya bilməz yero belini,  
Bir dəfə şəşpərə atsa əlini,  
Düşmənin izini silər Koroğlu.

Düşər hərdəm paşalarla davası  
Kəsilməz savaşı, cəngi, qovğası,  
Cünun deyər Çənlibelin ağası,  
Yeddi min dəliyə sərkər Koroğlu.

Söz tamama yetdi. Məhbub xanım dedi:

– İndi mənə de görüm, o Çənlibel necə olan yerdi?

Aşıq yenə də sazı basdı döşünə:

Mərd oylağı Çənlibeldir,  
Məhbub xanım, bizim yerlər.  
Dəliləri durnateldir,  
Məhbub xanım, bizim yerlər.

Daşları var alçaq-uca,  
Əylər qəflə, tacir, xoca,

Tutulub hasarlı burca,  
Məhbub xanım, bizim yerlər.

Dağları var qoşa-qoşa,  
Düşmən görsə, çəkər haşa,  
Bata bilməz sultan, paşa,  
Məhbub xanım, bizim yerlər.

Elə ki bu söz də qurtardı, Məhbub xanım təzədən durub gəldi Cü-nunun yanına. Lap ağızını onun qulağına dayayıb dedi:

– Aşıq, burdan birbaş Çənlibelə, Koroğlunun yanına gedərsən. Ona deyərsən ki, Rum paşasının qızı Məhbub xanım deyir ki, ona deməli bir sirrim var. Amma gərək özünə deyəm. Özü də burada deyə bilmərəm. Gərək orada, Çənlibeldə ona deyəm. Başa düşürsənmi? O sirri ki, mən ona deyəcəyəm, day onu deyəndən sonra burada qalmaq mənə mümkün olmaz. Amma tələsin, yoxsa uduzar.

Söz ağızından qurtarcaq Məhbub xanım əllərini vurdu bir-birinə. O saat bayaqkı qız ki, Aşıq Cünunu çağırmışdı, girdi içəriyə. Əlini döşünə qoyub dayandı. Məhbub xanım dedi:

– Aşığa xörək gətirin! Özü də yiğışın gəlin, bir az desin qulaq asaq. Aşıq bu gecə bizə qonaqdı. Səhər tezdən İstanbula gedəcək.

Aşıq Cünun işarədən başa düşdü ki, sirri gizlin saxlamaq lazımdı. Qərəz, xörək gəldi. Məhbub xanım Aşıq Cünunu yaxşı qonaq elədi. Elə ki Aşıq yedi, doydu, sazı döşünə basıb dövran başladı. Gecənin bir nisfinə qədər çalışıb oxudu. Amma Koroğludan bir kəlmə də kəsmədi.

Bəli, məclis qurtardı. Gecəni yatdırılar. Elə ki səhər açıldı. Aşıq Cünun durdu, yedi, içdi, getmək istəyəndə Məhbub xanım gəldi. Aşıq Cünun bir fürsət tapıb Məhbub xanımı dedi:

– Məhbub xanım, inşallah bir neçə gündən sonra sənin dalınca adam gələr.

Məhbub xanım soruşdu:

– Yaxşı, bəs mən nədən bilim ki, o adam Çənlibeldən gəlib. Bir nişanəsi, əlaməti-zadı olacaq, ya yox?

Aşıq Cünun getdi fikrə. Lap gedənə macal dedi:

– Məhbub xanım, nişanə bax, mənim bu sazım olacaq.

Ondan Aşıq Cünun qalxıb çarıqlarını bərkitdi, düz Çənlibelə yol başladı. Nə qədər getdi bilmirəm, nə qədər dayandı bilmirəm, axırı ki səhərçağı gəlib Çənlibelə çatdı. Koroğluya xəbər verdilər ki, bəs Aşıq

Cünun gəlir. Koroğlu yenə də qalxıb onun qabağına çıxdı, görüşüb hörmət-izzətlə məclisə gətirdi. Çənlibelə hay düşdü. Bir suicim saatda bütün xanımlar, dəlilər yiğildilər. Elə ki Aşıq yedi, içdi, dincəldi, Koroğlu dedi:

– Aşıq Cünun, di indi de görək haraları gəzdin? Nə gördün? Nə eşitdin? Bu ayaq haradan gəlirsən?

Aşıq Cünun dedi:

– Koroğlu, aşiq gördüğünü dil ilə deyə bilməz. Əgər izndisə sazla deym.

Koroğlu dedi:

– İzndi. De!

Aşıq Cünun üçtelli sazı bağırına basdı, dedi:

Gəlirdim çıxdı qarşımı  
Məhbub xanım, Məhbub xanım.  
Sövdasın saldı başıma  
Məhbub xanım, Məhbub xanım.

Gözü göyçək, qaşı qələm,  
Olmaz belə şirin kəlam,  
Çəkər həsrətini aləm,  
Məhbub xanım, Məhbub xanım.

Duruşu bənzər tərlana,  
Gözəl doğub gözəl ana,  
Töküb tellərin gərdana  
Məhbub xanım, Məhbub xanım.

Dəli könül talaşında,  
Can qovrulu ataşında,  
Qırx incə qız var başında,  
Məhbub xanım, Məhbub xanım.

Aşıq Cünun çəkər nazi,  
Ürək açar xoş avazı,  
Rum elində paşa qızı  
Məhbub xanım, Məhbub xanım.

Aşıq sazla dediyi kimi, sözlə də Məhbub xanımın sifarişini Koroğluya yetirdi. Koroğlu dik qalxdı ayağa ki:

– Atı yəhərləyin, mən gedəsi oldum.

Dəli Mehtər o saat Qıratı yəhərləyib Koroğlunun qabağına çəkdi. Koroğlu dəlilərlə, xanımlarla əltəmən oldu. Deməlisin dedi, tapşırma-lışın tapşırıldı, ayağını üzəngiyə qoyanda Nigar xanım tutdu atın yüyə-nindən. Dedi:

– Koroğlu, bu qızın sözü məni şübhəyə salıb. Keçəl Həmzəni gör-dün ki. Sən bu səfərə getmə! Qoy uşaqlardan birisi getsin. Gələr, sözünü burada deyər.

Koroğlu istədi danışsin, dəlilər hamısı bir ağızdan Nigar xanımın sözünü təsdiqlədilər. Koroğlu Toqat səfərindən sonra özünə söz vermişdi ki, bir də dəlilərin, xanımların məsləhətindən çıxməsin. Atdan düşdü. Dəli Mehtər o saat atın yəhərini alıb tövləyə apardı. Koroğlu əyləşdi. Elə ki hamı oturdu, Koroğlu üzün dəlilərə tutub dedi:

– Yaxşı bəs kim getsin?

Söz Koroğlunun ağızından qurtarmamış Bəlli Əhməd durduayağa ki:

– Mənə izn ver, bu səfərə mən gedim. Ruma mən bələdəm.

Koroğlu dedi:

– Get! Amma yol uzaqdı. Hər at gedə bilməz. Düratı min.

Bəlli Əhməd o saat özünü verdi tövləyə, Düratı yəhərləyib çəkdi eşiyyə. Koroğlu ilə, dəlilərlə, xanımlarla əltəmən olub ata minmək istəyəndə Cünun sazını ona uzadıb dedi:

– Al, sal çıyninə! Məhbub xanımla şərtimiz var. O səni bu sazla təmiyacaq.

Bəlli Əhməd sazı da çıyninə salıb sıçradı atın belinə, düzəldi yola. O necə deyərlər dağlar aşdı, dərələr keçdi, yel oldu, əsdi, mənzillər kəsdi, orda ayla, illə, burda müxtəsər dillə, günlərin birində gəlib Ruma çatdı.

Bəlli Əhməd Düratin üstündə, çıynində də saz küçə ilə getməkdə olsun, sənə kimdən deyim, Məhbub xanımdan.

Məhbub xanım elə ki Aşıq Cünunu yola saldı, bir müddət gözlədi. Sonra qızlara dedi:

– Qızlar, yaman ürəyim darixir. Gözdə-qulaqda olun, harada çıy-nində saz aşiq gördünüz mənim yanımı gətirin. Bir az dedirdək ürəyi-miz açılsın.

Qızlara da ki, elə belə bir şey lazımdı. Hay-hayda idilər ki, Məhbub xanım bir aşıqdan-zaddan gətirib çaldırsın, onlar da qulaq assınlar. Oldular dördgöz. Gizlincə öz aralarında növbət düzəldilər.

Bir gün yenə Aşıq Cünunu məhbub xanımın yanına çağırıb gətirən qarabaş külafirəngidə dayanmışdı, bir də gördü ki, budu, bir aşiq, ciyində də saz, küçənin o başından külafirəngilərə diqqət yetirə-yetirə gəlir. Amma bu aşiq atlidi. Özü də yaman bazburutlu şeydi. Tez özün yetirdi Məhbub xanımın yanına ki:

– Xanım, xanım, aşiq. Gedirəm çağırmağa.

Məhbub xanım istədi soruşsun ki: – “Necə aşıqdı? Nə təhər adamdı?”. Baxdı ki, qız hanı? Qız çoxdan gedib. Qərəz, qız təngnəfəs özünü küçəyə salıb Bəlli Əhmədin qabağını kəsdi ki:

– Aşıq, Rum paşasının qızı Məhbub xanım səni çağırır. Deyir gəlib bir az çalıb-oxuyasan.

Bəlli Əhməd: – “Mənim gözüm üstə!” deyib attan düşdü. Qız qabaqla, Bəlli Əhməd dalda girdilər həyətə. Bəli, atı bağladılar, rahatladılar, çıxdlar yuxariya, Məhbub xanımın yanına. Bəlli Əhməd bir müştəri gözü ilə baxdı Məhbub xanımı. Gördü doğrudan da elə Məhbub ki, Məhbub. Atana rəhmət, ay buna ad tapıb qoyan. Cünun deyəndən də min qat artıqdı. Dedi:

– Salameleyküm, xanım!

Məhbub xanım dedi:

– Əleykümsalam, aşiq! Əyləş! Bir az çal, oxu, qulaq asaq.

Bəlli Əhməd dedi:

– Mənim gözlərim üstə! Kaş elə mən çalam, sən qulaq asasan.

Bəlli Əhməd Məhbub xanımın gözünə şirin gəlmışdı. Odu ki ona bir sataşmaq istədi. Dedi:

– Hər çalana qulaq asmaq olmur, aşiq! Bəlkə heç sənin çalmağın, oxumağın bizim xoşumuza gəlməyəcək.

Bəlli Əhməd dedi:

– Yox, xanım, mən bilməsəm demərəm. Mən bilirəm ki, mənim sazım da, özüm də sənə xoş gələcək.

Bunu deyib Bəlli Əhməd sazi ipək köynəkdən çıxartdı. Məhbub xanım baxdı ki, saz Aşıq Cünunun sazıdır. Yerini rahatlayıb dedi:

– Aşıq, sazin yaxşı sazdı. Oxu görək, sözün necə olacaq?

Bəlli Əhməd dedi:

– Sözüm sazımdan da yaxşı olacaq. Sən qulaq as!

Bunu deyib, Bəlli Əhməd sazi basdı döşünə, dedi:

Dürati səyirdib düşmüşəm yola,  
Urum deyib Çənlibeldən gəlirəm.

Gümüş qolçaqları bağlayıb qola,  
Polad geyib Çənlibeldən gəlirəm.

Dolanıb dağları gəzmışəm əzəl,  
Heyvalı bağlarım görməyib xəzəl,  
Urum ölkəsində bir türfə gözəl  
Seçib, sevib, Çənlibeldən gəlirəm.

Koroğlunun dəlilərdi imdadı,  
Qılınc çəkdi, hasil olsun muradı,  
Rumlu paşa qızı, Məhbubdu adı,  
Məhbub deyib, Çənlibeldən gəlirəm!<sup>1</sup>

Məhbub xanımın Şirin xanım adında bir əmisi qızı var idi. Özü də əmisi qızından qalan deyildi. Ondan da bir az çoxbilmiş idi. Məhbub xanımın da yaman xatirini istərdi. Şirin xanım baxdı ki, aşığın sözlərindən deyəsən qızlar şübhələnən kimi oldular. Deyəsən, bir-birinə göz-qas eləyib irişirlər. Tez üzün qızlara tutub dedi:

— Qızlar, görürsünüzmü? Bax, haqq aşağı belə olar ha... Gördüz əmim qızının adını necə düz dedi. Hələ Rum paşasının qızı olduğunu da bildi.

Şirin xanımın sözündən Bəlli Əhməd bildi ki, belə açıq deməkdə səhv iş görüb. Tez sazi götürüb döşünə basdı, eşitdiyi, bildiyi aşıqların sözlərindən çalıb-oxumağa başladı. O qədər çaldı, oxudu ki, ta gecənin bir aləmi oldu. Axırda Məhbub xanım dedi:

— Aşıq, day bəsdi. Yoruldun. Qızlar, aşığa elə bu otaqdaca yer qayırın, yatsın. Siz də durun, gedin yatın!

Sonra üzün Şirin xanımı tutub dedi:

— Əmim qızı, dur, biz də gedək, yataq!

Bəlli, hamı durdu dağıldı. Elə ki ara sakitləşdi, Məhbub xanım yavaşça qapını açıb, gəldi Bəlli Əhmədin yanına. Dedi:

— Haradan göldiyini bilsəm. Ancaq de görüm kimsən, Koroğlusam?

Bəlli Əhməd güldü, dedi:

— Xanım, mən hara, Koroğlu hara? Mən heç Koroğlunun bir dirnağı da ola bilmərəm. Mənim adım Bəlli Əhməddi. Özüm də Koroğlunun lap o nəverim dəlilərindən biriyəm.

Məhbub xanım onun bir şəsti-bəstinə baxdı, bir boy-buxununa baxdı, bir qol-bacagini baxdı; ürəyində dedi: "Yox, yalan deyir. Bu

heç nəverim-zad deyil. Koroğlunun lap adlı-sanlı dəlilərindən biri-dir". Sonra dönüb bir müştəri gözü ilə onun sir-sifətinə nəzər saldı. Baxdı ki düzdü, bir az kor-kobuddu, amma elə ürəyəyatan oğlandı ki, min paşa oğluna dəyər, min də xan oğluna. Qəsdən ona sataşmaq üçün dedi:

– Yaxşı, mən Koroğluya nə pislik eləmişəm ki, dəlilərinin belə nəverimini mənim üçün göndərib? Day bir əməlli-başlışını göndərə bilmirdi?

Bəlli Əhməd dedi:

– Xanım, adamina baxıb dalınca adam göndərərlər. Koroğlu həmişə yaziq-yuzuğun, əlindən iş gəlmeyən adamların dalınca ya özü gedər, ya da dəlilərin say-seçmələrindən göndərər. Amma Aşıq Cünun sənin ağlıni, kamalını o qədər təriflədi ki, Koroğlu dedi elə belə qızı bircə bələdçi lazımdı ki, yolu tanıtsın. Qalan işləri özü görər.

Məhbub xanım baxdı ki, yox, Bəlli Əhməd ağılda da hər yetənə bac verən deyil. Özü də yaman hazırlıocabadı. Birdən onun qaşları çatıldı. Amma çatıldı, nə çatıldı... Vallah, demə görməmişəm, elə bil ki, iki dənə şahmar ilan quyuğunu qaldırıb qara gözlərin üstünə yatdı... Bəlli Əhməd az qaldı ki, ağılı sərdən verə. Məhbub xanım dedi:

– Di dur, atı hazırla gedək! Gecə keçir.

Bəlli Əhməd dedi:

– Yox, xanım! Mən bayaq sazı çalanda aşığının birini sindirmişəm. Belə apara bilmərəm. Aşıq Cünun mənim atamı yandırıar. Mən gərək səhər burada bir usta tapam, onu qayırtdırıram. İnşallah biz sabah gecə çıxarıq.

Məhbub xanım çox dedi, Bəlli Əhməd az eşitdi. Məhbub xanım gördü yox, bu dediyindən dənən deyil, axırda çar-naçar razı oldu. Çəkilib öz otağına getdi.

Bəlli Əhməd yorğun adam, elə onu bildi ki, yerinə girdi. Bir də baxdı ki səhərdi; cəld yerindən durdu, atı yemlədi, suladı, sonra sazi da götürüb bazara çıxdı. Az dolandı, çox dolandı, axırda gəlib meydanında bir saz qayıran usta dükəni tapdı. Salamdan sonra sazi verdi ki:

– Usta, başına dönüm, bunu tez qayır, yol adamıyam, gedəcəyəm.

Usta heç başını da qaldırmadı. Elə altdan, ağızının yanına ilə dedi ki:

– Bu gün vaxtım yoxdu. Sabah gəl!

Bəlli Əhməd dedi:

– Usta, mən dedim ki, yol üstəyəm. Necə yəni sabah gəl.

Usta dedi:

– Neyləyim yol üstəsən. Gözlərimin ikisi də birdən aydın ki, yol üstəsən. Dedim ki, bu gün vaxtım yoxdu.

Bəlli Əhməd dedi:

Çənlibeldən səni deyib gəlmışəm,  
Usta, qulun ollam, al düzəlt sazı!  
Qırılıbdı sazım, məətəl qalmışam,  
Usta, qulun ollam, al düzəlt sazı!

Usta dedi:

– Əyə, nə qanmaz adamsan. Dedim ki, bu gün düzəldə bilmərəm.

Bəlli Əhməd dedi:

Dərin-dərin döryalara dalmışam.  
Heyva kimi saralmışam, solmuşam,  
Anadan olan gün peşman olmuşam,  
Usta, qulun ollam, al düzəlt sazı!

Usta lap hırslındı, dedi:

– Əşı, cəhənnəmə peşmansan, gora da yanınca! Nə eləyim ki peşmansan. Peşmansan vur özünü öldür.

Bu sözdə ustannın şagirdi dedi:

– Ay usta, yol adamıdı. Nə olar? Al düzəlt, getsin də...

Usta şagirdin ağızına bir şillə vurdub ki:

– Kəs səsini, haramzada! Büyük duran yerdə kiçik qələt eləyər danışmaz.

Bəlli Əhməd dedi:

Qoşun çıxdı Çənlibelin düzünə,  
Qurban olum şagirdinin gözünə,  
Xırda sədəf doğra sazin üzünə,  
Usta, qulun ollam, al düzəlt sazı!

Usta başladı söyüb savaşmağa. Bəlli Əhməd gördü ki, usta sazi düzəltməyəcək, dedi:

Bəlli Əhmədəm, əslim, soyum Kürdicə,  
Söylə görüm, usta, əl muzdun necə?  
Könlüm qubar eylər ortandan biçə,  
Usta, zındıq oğlu, al düzəlt sazı!

Koroğlu deyər, Çənlibeldə bəy mənəm,  
Paşaya, xotkara boyun əymənəm,  
Al sazımı düzəlt, qorxma dəymənəm,  
Usta, qulun ollam, al düzəlt sazı!<sup>2</sup>

Usta dedi:

– Nə dedin? Koroğlu? Cıx bu saat bayır! Elə bircə bu qalmışdı ki,  
gədə-güdənin, quldur-qacağın adı mənim dükanımda çəkilsin. Cıx  
bayırə sənə deyirəm, yoxsa bu saat gedib paşaya xəbər verrəm, tutub  
dərinə saman təpər.

Hirs vurdı Bəlli Əhmədin başına. Elə bircə onu bildi ki, saz qalxdı  
göyə. Nə ki gücü var, elə çaldı ustanın təpəsinə ki, saz da parça-parça  
oldu, ustanın başı da. Usta güclə özünü birtəhər bayırə saldı, başladı  
havar çəkməyə ki: “Ay havar, qoymayın Koroğlu məni öldürdü”.

Rum şəhərində dam altında bir nəfər adam deyəsən, qalmadı. Bir  
suiçim saatda məmə yeyəndən pəpə deyənə hamı yığıldı meydana.

Bəlli Əhməd dükəndəki sazlardan bir yaxşısını seçdi. Pulunu  
qoydu piştaxtanın üstünə. Sazı ciyinənə salıb çıxdı bayırə. Gördü vallah,  
burada bir ərəsəti-məhsərdi ki, elə bil meydanın dörd tərəfinə ətdən  
divar çəkibsən. Amma heç kəs yaxına gəlmir. Hamı elə uzaqdan durub  
tamaşa eləyir. Bu tərəfdən də xəbər gedib çatdı Rum paşasına. Paşa  
qoşun böyüyüni çağırıb əmr verdi ki:

– Bu saat qoşun götürüb meydanı halqa-mərəkə elə! Hər nə təhər  
olsa, gərək onu tutub gətirəsən mənim yanımı. Əgər tutub gətirdin,  
qızım Məhbub xanımın kəbinini kəsdirib verəcəyəm sənə. Yox, əgər  
gətirə bilmədin, boynunu vurduracağam.

Bəlli Əhməd bir də baxdı ki, qoşun ətrafi bürüdü. Gördü day ayrı  
əlac yoxdu. Sazı ciyinindən çıxarıb bir tərəfə atdı. Misri qılınçı çəkib,  
özünü vurdı qoşuna. Qaş qaralana qədər meydanda bir qiyamət oldu  
ki, gəl görəsən. Bəlli Əhməd qoşundan o qədər qırdı ki, meydanda  
leş-leşə dayandı. Day, o necə deyərlər, ayaq qoymağə yer qalmadı.  
Gördülər yox, beləliklə olmayıacaq. Gecəni araya versə əldən çıxacaq.  
Məsləhət, məşvərət... Axırda, meydanın günbatan əlində bir köhnə  
quyu vardi, gətirib onun üstünə cir-cırçı töküb örtdülər. Qurğunu qəs-  
dən elə qurdular ki, Bəlli Əhmədin ağızını saldılar quyuya tərəf. Bəlli  
Əhməd də işdən xəbərsiz. Nə bilsin yazılıq, sağa-sola qılınc vurur. Sağ  
vurdu, sola vurdu, ortaya vurdu ki, özünə bir yol açıb çıxsın, bir də  
guppultu ilə getdi quyunun dibinə.

Paşağa müştuluqçu getdi ki, bəs, gözün aydın olsun, Koroğlunu saldıq quyuya. Paşa əmr elədi ki:

– Bu saat tutun, gətirin mənim yanımı!

Gedən xəbər gətirdi ki, bəs, paşa deyir bu saat tutun gətirin mənim yanımı. Qoşun qaldı məəttəl ki, nə eləsin. Nə təhər onu tutsun. Qorxudan quyuya kim girə bilər ki, kim də onu tuta. Qoşun böyüyü özü getdi paşanın yanına ki:

– Paşa sağ olsun, onu tutmaq heç bir vəchlə bizim işimiz deyil. Qılınçı da əlində dayanıb quyunun dibində. Elə bir adamın quyuya düşməyini gözləyir ki, başını bədənindən ayıra.

Paşa dedi:

– Onda başına daş tökün, ölsün. Sonra ölüsünü çıxardin, gətirin!

Qoşun böyüyü qayıtdı dala. Hökm elədi bir-iki dənə böyük daş gətirsinlər. Qoşun daş yiğmaqda olsun, Bəlli Əhməd quyunun dibində, eşiit Məhbub xanımdan.

Məhbub xanım külafirəngidən baxırdı. Elə ki gördü əsgərlər daş yiğirlər, məsələni başa düşdü. Tez əmisi qızı Şirin xanımı da yanına alıb, özünü yetirdi atasının yanına.

Məhbub xanım atasının ağlına, kamalına bələd idi. Həmişə deyərdi ki, bir qara toyuq mənim atamdan ağıllıdır. Baxdı ki, atasının kefi yaman sazdı. İçəriyə girdi. Ədəb salamını yerinə yetirib dayandı. Paşa soruşdu:

– Hə, nə var? Nəyə gəlmisən? Yoxsa sən də Koroğluya tamaşa eləmək istəyirsən? Dayan, bu saat gətirəcəklər. Amma ki diri tutmaq olmur. Demişəm öldürüb, ölüsünü gətirsinlər.

Məhbub xanım dedi:

– Ata, sən onu öldürüb nə eləyəcəksən?

Paşa dedi:

– Başını kəsdirib göndərəcəyəm xotkara.

Məhbub xanım dedi:

– Yaxşı, göndərdir. Sonra?

Paşa dedi:

– Sonra da bədənini asdırcağam qala qapısından. Qoy bütün osmanlı torpağında məni tanışınlar. Görsünlər ki, Rum paşası kimdir.

Məhbub xanım dedi:

– Yaxşı, tanıdlar. Sonra?

Paşa dedi:

– Day nə sonra? Sonra da olacağam xotkarın sədrəzəmi.

Məhbub xanım dedi:

– Bunların hamısı çox yaxşı. Sən mənə de görüm, Koroğluya necə cavab verəcəksən?

Paşa güldü. Dedi:

– Qızım, elə quyuya saldığımız Koroğludu da.

Məhbub xanım dedi:

– Eşit və agah ol, ata! Quyudakı Koroğlu deyil. Koroğlunun lap nəverim dəlilərindən birisidir. Adı da Bəlli Əhmədi. İnanmırsan get lap özün soruş!

Paşa getdi fikrə. Məhbub xanım dedi:

– Sən indi onu öldürdüñ. Sabah da Koroğlu yeddi min yeddi yüz yetmiş dəli ilə kəsdi şəhərin kənarını, görüm onda xotkar sənin harayına gələcəkmi? İndiyə kimi hansı paşanın harayına gedib ki, sənin də harayına gələ. Xotkar Koroğlunun qorxusundan heç gecələr evində yata bilmir. İgiddi getsin, qızı Nigar xanımı onun əlindən alsın da...

Paşa gördü Məhbub xanım doğru deyir. Dedi:

– Yaxşı, qızım, bəs nə eləyək? Buraxaq çıxsın getsin? Bu heç bizim şənimizə yaraşar?

Məhbub xanım dedi:

– Yox, niyə buraxırsan? Biz gərək Koroğlunun özünü tutub xotkara verək. Onda hə... sədrəzəm də olarsan, lap ondan da böyük olarsan.

Paşanın kefi duruldu. Dedi:

– Bəs onu biz nə təhər tuta bilərik?

Məhbub xanım dedi:

– Qoy elə quyuda necə ki qalıb, eləcə də qalsın. Koroğlu əvvəl-axır dəlisinin dalısınca gələcək. Onda onu da tut, bir yerdə göndər xotkara.

Paşa dedi:

– Yaxşı, bəs sən bu saat elə özün dedin ki, biz yeddi min yeddi yüz yetmiş dəlini tuta bilərik?

Məhbub xanım dedi:

– Sən bu saat qoşun böyüyünü çağır. Bir namə ilə göndər xotkarın yanına ki, bizə tez kömək göndərsin. O vaxtacan da şəhərdə nə qədər qoşun varsa göndər dağlardan daş yiğib götirsinlər. Elə ki daş hazır oldu, ondan başlayıb şəhərdən kənardə, yeddi min yeddi yüz yetmiş quyu qaz-sınlar. Elə ki Koroğlu dəliləri ilə gəldi, ağızlarını salarıq haman quylara, elə ki hərəsi düşdü bir quyuya, biz də daşları tökərik başlarına.

Paşa dik qalxdı ayağa ki:

– Afərin! Mərhəba! Afərin belə tədbirə!

O saat hökm elədi ki, dəy daşları tökməsinlər, qoşun böyüyünü də onun həzuruna çağırıslar. Sonra üzün vəzirə tutub soruşdu:

– Hə, vəzir, bu tədbirə sən nə deyirsən?

Vəzir dedi:

– Tədbirə söz yoxdu. Məhbub xanım çox ağıllı tədbir töküb.

Paşa dedi:

– Bəs necə? Bəs sən nə bilirdin? Gör bir o kimin qızıdır? Bəs mənim qızımın tədbiri pis olar?

Vəzir dedi:

– Xeyr, paşa sağ olsun! Allah eləməsin. Ancaq bu yeddi min yeddi yüz yetmiş quyunu inanmırıam biz qaza bilək.

Məhbub xanım tez onun sözünü kəsib dedi:

– Nə qədər qaza bilərik qazaraq. Hökm deyil ki, elə hərəsinə bir quyu çatsın.

Paşa da tez onun sözünü kəsib dedi:

– Hə də... Olmasın yeddi min, olsun onun yarısı. Gördük quyu çatışır, ikisini salarıq bir quyuya.

Qərəz, paşa qoşun böyüyünü bir namə ilə İstanbula xotkarın yanına göndərdi. Qoşuna da hökm elədi, elə o gündən düşdülər dağlara daş yiğmağa. Məhbub xanım elə ki bu işləri gördü qurtardı, qayıdıb gəldi öz mənzilinə. O qədər gözlədi ki, oldu gecənin yarısı. Hamı yatdı. Ondan durub birinci dəfə aşiq Cünunu, sonra da Bəlli Əhmədi onun yanına gətirmiş olan qarabaşı çağırıdı öz otağına. Qapıları bağlayıb, aranı xəlvət eyləyəndən sonra dedi:

– Sən bilirsənmi ki, bizim aşığımızı tutublar?

Qarabaş dedi:

– Bilirəm, xanım! Hələ onu da bilirəm ki, o aşiq deyilmiş, Koroğluymuş.

Məhbub xanım dedi:

– Yox. Yalan sözdü. O Koroğlunun dəlisidi. Özü deyil. İndi sən mənə qulaq as!

Məhbub xanım bütün əhvalatı qarabaşa danışdı. Axırda dedi:

– Biz indi gərək bir şey eləyək. Gərək elə bir yol tapaq ki, hələ nə qədər qoşun böyüyü burada yoxdu, qoşun da şəhərdə deyil, Çənlibelə xəbər çatdırıq, gəlib onu qurtarıb aparsınlar.

Qarabaş dedi:

– Sənə qurban olum, xanım, tədbirin çox yaxşı tədbirdi.

Məhbub xanım dedi:

– Tədbir gözəldi. Amma çətindi. Çənlibelə bu xəbəri kim çatdıracaq?

Qarabaş dedi:

– Can Məhbub xanım, sən bunun fikrini heç çəkmə! Ölməmişəm ki? Xəbəri Çənlibelə mən çatdıraram.

Məhbub xanım qulaqlarına inanmadı. Bir də soruşdu ki:

– Sən?

Qarabaş dedi:

– Bəli, mən qurban olum lap sənə də, Koroğluya da, onun dəlisinə də.

Məhbub xanım getdi fikrə. Dedi:

– Mən sənin qoçaqlığına bələdəm. Ancaq axı sən ki Çənlibeli tənimursan.

Qarabaş dedi:

– Can Məhbub xanım, sən onun da fikrini çəkmə! Mənim bələdçim var.

Məhbub xanım tələsik dedi:

– Yox, yox... Bu sırrı heç kəsə vermək olmaz.

Qarabaş dedi:

– Mənim bələdçim elə bələdçidir ki, sırrı ya ona dedin, ya quyuya dedin, ikisi də birdi.

Məhbub xanım soruşdu:

– Axır kimdi sənin bu bələdçin?

Qarabaş dedi:

– Dur gedək göstərim.

Qarabaş Məhbub xanımı götirdi tövləyə. Məhbub xanım Düratı görən kimi işi başa düşdü. Qarabaşın fikrinə afərin dedi.

Qarabaş dedi:

– Bundan yaxşı bələdçi? Özü birbaş məni aparacaq Çənlibelə.

Məhbub xanım dedi:

– Doğru deyirsən. Onda sən hazırlaş. Mən də Koroğluya bir namə yazım.

Qərəz, başağrısı olmasın, qarabaş atı tez yəhərlədi, yüyənlədi, çəkdi bayırı. Məhbub xanım da gəldi. Deməlisini dedi, tapşırmalısını

tapşırıldı. Naməni də verib yola saldı. Qız düşdü yola. Ta şəhərdən çıxana qədər atı yavaş-yavaş sürdü. Elə ki şəhərdən çıxdı, atın başını boşladı.

Dürat elə bil ki, işi başa düşmüştü. Elə ki başını boş gördü, dördnala Çənlibelə tərəf yol başladı. Qarabaş hər nə qədər elədisə, atın başını yiğə bilmədi. Axırda gördü olmayıacaq, yapışdı atın yalnızdan, özü də sərildi yəhərə.

İndi qulaq as, sənə kimdən deyim, Koroğludan.

Sübh zamanı idi. Koroğlu genə də Ağ qayada dayanmışdı. Yollara baxındı. Bir də baxdı ki, budu, yolda toz dumana qarışdı, duman toza. Diqqət elədi, gördü Düratdı. Özü də elə gəlir, elə gəlir ki, nallarından od qalxır. Hay vurdı, dəlilər hamısı töküldü. Dürat gəlib düz Koroğlunun qabağında dayandı. Baxdılar ki, atın üstündə bir qız xeylağı var. Soruşdular: kimsən?

Qız Məhbub xanımın naməsini uzatdı. Koroğlu naməni oxuyanacaq Dəli Mehtər qızı atdan düşürdü. Koroğlu baxdı ki, Məhbub xanım yazıb:

“Koroğlu!

Bəlli Əhməd ölüm ayağındadı. Naməm sənə çatan kimi, ya özün gəl, ya da bir tədbir töküb, onu ölümdən qurtar”.

Altında da qol qoyub: “Rum paşasının qızı Məhbub xanım”.

Koroğlu döndü qızı ki:

– De görüm, bu nə olan əhvalatdı? Bəlli Əhməd hardadı? Sən kimsən?

Qız əhvalatı əvvəldən axıracan Koroğluya danışdı. Elə ki Koroğlu işdən agah oldu, Dəli Mehtərə hay vurdı ki:

– Tez Qıratı yəhərlə!

Dəli Mehtər o saat Qıratı ifçin yəhərləyib, çəkdi Koroğlunun qabağına. Koroğlu ayağını üzəngiyə qoyanda Nigar xanım dedi:

– Dayan, Koroğlu! Əvvəlindən mənim bu işdən gözüm su içmir. Bu Məhbub xanımda bir tülküllük var. Bu səfərə sən getməyəcəksən. Qoy Bəlli Əhmədin dalısınca uşaqlardan biri getsin.

Koroğlu dedi:

– Yox, Nigar, özüm gedəcəyəm. Mən gərək o Rum paşasına bir divan tutam ki, tarixlərə yazılıa.

Bu sözdə Tanrıtanıma zərdir qabağa, tutdu atın yüyənindən. Dedi:

– Koroğlu, indiyə kimi hər səfərə sən gedibsən. Mən Çənlibeldə qalmışam. Amma bu səfərə mən gedəcəyəm.

Koroğlu Tanritanımaçın xatırını çox istəyirdi. Heç onun bir sözünü iki eləməzdi. Yavaşça ayağını üzəngidən çıxartdı. Dedi:

– Sözüm yoxdu. Get! Amma tək getmə! Özünə yoldaş götür!

Tanritanımaç bir dəlilərə baxdı. Gördü hamı ayaqdadı ki, ay Allah, məni aparayıd. Üzünü Tüpdağıdan tutub dedi:

– Tüpdağıdan, hazırlaş gedək!

Elə bil ki, yeri-göyü verdilər Tüpdağıdana. Sevinə-sevinə qəçdi tövləyə. Nigar yanaşdı Tanritanımaçına ki:

– Tanritanımaç! Bax, deyirəm. Məbada, məbada Rumda dava-zad eləyəsiz. Elə eləyin ki, sizi heç tanımasınlar... Gecəni salın araya. Bəlli Əhmədi qurtarın, götürün gəlin! Qisas qoy sonraya qalsın. Biz də düz üç gün sizi gözləyəcəyik. Gəldiz, gəlibsiz, gəlmədiz, onda uşaqlar dalmızca gələcək.

Tanritanımaç əlini gözünün üstünə qoyub dedi:

– Baş üstə!

Elə ki Tüpdağıdan da atı hazırlayıb bayırə çəkdi, dəlilər hamıyla görüşüb üzəngiyə ayaq qoymaq istəyəndə qarabaş durdu ayağa. Soruştular:

– Sən haraya?

Qarabaş dedi:

– Bəs mən getmirəm?

Koroğlu dedi:

– Yox, sən uşaqlar qayıdırınca burada qalmalısan. Kişi olsaydın səni zəncirə çəkdirəcəkdirim, ancaq ki qızsan. Qalarsan xanımların yanında.

Ondan üzün Telli xanıma tutub dedi:

– Telli xanım, onun üstündə gözün olsun!

Bəlli, dəlilər ikisi də Koroğlu ilə, dəlilərlə, xanımlarla görüşüb, atları minib yola düşdülər. Aşırımlar aşdırılar, keçirimlər keçdirilər, özlərinə Ruma yetirdilər. Onlar çatmaqdə olsunlar, sənə kimdən deyim, paşadan.

Paşa axı bir az ağıldankəm idi. Məhbub xanım hər nə demişdisə hamısına inanmışdı. Elə ki qoşun böyüyüünü İstanbulla, xotkarın yanına, qoşunu da dağlara daş yiğmağa göndərdi, özü durub gəldi quyunun ağzına. Dedi:

– Hə... Mənə də Rum paşası deyərlər. Sənin o Koroğlunu bir Koroğlu eləyim ki, biri də yanından çıxsın.

Bəlli Əhməd güldü. Dedi:

– Paşa, Koroğluya kələ-kələlər nə eliyə bilib ki, sənin kimi kərtənkələlər nə eləsin?

Paşa özündən çıxdı. Əlini atdı böyük bir daşa ki, həlləyib salsın onun başına. Nə qədər zor verdi, gücü çatmadı. Hirsı soyudu. Dedi:

– Salardım daşı başına, elərdim səni xincim-xincim. Ancaq lənət şeytana. Koroğlunun xatirinə, gərək o gəlincə səni saxlayam. Elə ki o gəldi, onu da tutub ikinizi birgə öldürəm.

Bəlli Əhməd dedi:

– Paşa, Koroğlunu heç əhrimənlər tuta bilmir. İndi Koroğlu o qədər ölü oldu ki, sənin kimi dılğıra bac verdi?

Paşa yenə hirsləndi. İstədi əlini atsın daşa. Ancaq daşın yekəliyini görçək yenə də hirsı soyudu. Dedi:

– Tutarım, tutaram. Buna Məhbub xanım tədbiri deyərlər. Səni quyuya salan, onu da salar. Onda danışarıq.

Paşa sözünü deyib getdi. Bəlli Əhmədin dərdi bir idi, oldu iki. Öz dərdi yadından çıxdı. Qaldı Koroğlunun hayına ki, onu işdən necə xəbərdar eləsin. Amma ki nə qədər fikirləşdi, bir çarə tapa bilmədi. İndi Bəlli Əhməd qalsın burada, sən eşit dəlilərdən.

Dəlilər Ruma çatanda gecə idi. Hamı yatmışdı. Şəhəri dolanırdılar, bir də gördülər ki, bir meydandı, amma bunun bir tərəfində beşaltı əsgər keşikdədi. Tüpdağıdan yavaşça atdan düşüb yüyəni verdi Tanritanıma, özü əsgərlərə yanaşın soruşdu ki:

– Gecə vaxtı burada nə eləyirsiz?

Əsgərlərdən biri dedi:

– Dustaq var, keşik çəkirik.

Tüpdağıdan ətrafa baxda, dedi:

– Bura ki, meydandı. Meydanda da dustaq olar?

Tüpdağıdan ele eləyirdi ki, quyunun səmtini öyrənsin. Çünkü qarabaş demişdi ki, Bəlli Əhmədi meydanda quyuya salıblar. Əsgər dedi:

– Bax odu ey... Ora quyudu. Dustaq da quyudadı.

Tüpdağıdan soruşdu ki:

– Kimdi dustağınız?

Əsgər dedi:

– Bir quldurun biri. Nə bilək? Biri deyir Koroğludu, biri deyir onun yoldaşındı. Heç əslini bilən yoxdu.

Bu arada Tanritanıma atları bir tərəfdə bağlayıb gəlib onlara çatdı. Dəlilər bir də baxdılar ki, deyəsən, uzaqdan bir oxumaq səsi

gəlir. Diqqətlə qulaq asıb gördülər Bəlli Əhməddi, quyuda oxuyur. Baxdilar ki, Bəlli Əhməd deyir:

Tanrı, yaman yerdə düşmüşəm dara,  
Mənə özün kömək ol, aman, aman!  
Tutulub bəndərgah, kəsilib bərə,  
Tapmiram çıxmağa yol, aman, aman!

Yağı düşmən özün burda bildirər,  
Ağladıban göz yaşımi sildirər,  
Hiylə qurar, Koroğlunu öldürər,  
Olar başımıza kül, aman, aman!

Bəlli Əhməd girər olsa meydana,  
At oynadar, qılinc çalar düşmana,  
Qolu bağlı salınmışam ovdana,  
Çatmır bir tərəfə əl, aman, aman!

Tüpdağıdan Bəlli Əhmədin səsini eşitcək əl qılıncı cumdu əsgərlərin üstünə. Tanrıtanımaz işi davasız qurtarmaq isteyirdi. Elə ki gördü Tüpdağıdan belə elədi, day dayanmayıb o da döşəndi əsgərlərə. Ola beş-altı nəfər paşa əsgəri qaranlıq gecədə düşə Koroğlu dəlilərinin əlinə. Heç gözlərini açmağa macal tapa bilmədilər. Bir suisim saatda onların işini bitirib özlərini atdılar quyuya tərəf.

Tüpdağıdan dedi:

Dara düşübsən, Bəlli Əhməd,  
Yetişdik, budu yetişdik.  
Hara düşübsən, Bəlli Əhməd?  
Yetişdik, budu yetişdik.

Bəlli Əhməd səsi eşitcək tanıdı, dedi:

Yaxşı yetişdin dadıma,  
Tüpdağıdan, Tüpdağıdan!  
Bəlkə çatam muradıma,  
Tüpdağıdan, Tüpdağıdan!

Tüpdağıdan aldı sözün o biri bəndini dedi:

Ağca Qumuz<sup>3</sup> şığıtmaga,  
Düşman qanın axıtmaga,  
Zindanları dağıtmaga,  
Yetişdik, budu yetişdik.

Aldı Bəlli Əhməd:

Peymanamdı dolhadolda,  
Halqa zəncir bağlı qolda,  
Məhbub xanım gözü yolda,  
Tüpdağıdan, Tüpdağıdan!

Tüpdağıdan dedi:

Misri qılınclar tovladıq,  
Dərin dəryalar boyladıq,  
Keşikçiləri qovladıq,  
Yetişdik, budu yetişdik.

Bəlli Əhməd dedi:

Dəlilər qaynayıb coşa,  
Şəşpəri getməyə boşा,  
Qaça qabağından paşa,  
Tüpdağıdan, Tüpdağıdan!

Tüpdağıdan Çənlibeldən özü ilə bir uzun zəncir gətirmişdi. Tez zənciri atdlar quyuya. Çəkib Bəlli Əhmədi çıxardılar. Elə ki görüşdülər, öpüsdülər, Bəlli Əhməd dedi:

– İndi mən bu paşaya bir divan tutum ki, sümükləri oynasın.

Tanrıtanımazdı dedi:

– Yox, Nigar xanım tapşırıb səssiz gəlib, səssiz də gedək. Bu saat buradanca geri dönmək lazımdı. Paşa elə bu saat ölmədi ki... Allaha şükür, o durur, biz dururuq. Qisas üçün sonra gələrik.

Bəlli Əhməd Tanrıtanımazin sözünün üstündə söz deyə bilmədi. Dedi:

– Neynək. İndi ki Nigar xanım deyib, sözüm yoxdu. Gedək deyirsiz gedək.

Üçü də bir yerdə döndülər atların yanına. Baxdılar ki, onların atı iki idi, olub üç. Bir dənə də yəhərli, yüyənli at bağlanıb atların yanına, tərkində də bir dənə balıncı. Elə fikirləşirdilər ki, görsünlər bu nə sirdi, bir də gördülər atlardan bir az aralı bir qaraltı var. Yaxınlaşış baxdılar ki, Məhbub xanım. Bəlli Əhməd onu görçək işi başa düşdü. Ona tərəf yaxınlaşanda baxdı ki, Məhbub xanımın əlində bir dənə də saz var. Soruşdu:

– Məhbub xanım, bu nədi?

Məhbub xanım dedi:

– Sazdı. Aşıq Cünun üçün qayırtdırmışam.

Bəlli Əhməd əlini uzadıb sazı Məhbub xanımdan aldı. Basdı döşünə; dedi:

Yolum düşüb Çənlibelə  
Ala gözlü Məhbub xanım!  
Atlan, gedək bizim ele,  
Şirin sözlü Məhbub xanım!

Aldı Məhbub xanım:

De görək, bu nə səfərdi?  
Bəlli Əhməd, Bəlli Əhməd!  
Paşa bundan bixəbərdi,  
Bəlli Əhməd, Bəlli Əhməd!

Aldı Bəlli Əhməd:

Qızıb çəkərəm haşanı,  
Sən qılsan tamaşanı,  
Bir muy saymaram paşanı,  
Qəmər üzlü Məhbub xanım!

Məhbub xanım dedi:

Düşmən səndən qisas alar,  
Meydan açıb, qılinc çalar,  
Aخار qanın göl-göl olar,  
Bəlli Əhməd, Bəlli Əhməd!

Aldı Bəlli Əhməd:

Bəlli Əhməd mayil saçına,  
Müştəqdi üzdə maçına,  
Qarğalar neylər laçına?  
Ala gözlü Məhbub xanım!

Aldı Məhbub xanım:

Məhbub xanım qadan alsın,  
Eşqin dəryasına dalsın,  
Canım sənə qurban olsun,  
Bəlli Əhməd, Bəlli Əhməd.

Söz tamama yetişdi. Üçü də atlandılar. Bəlli Əhməd Məhbub xanımı aldı tərkinə. Elə atları sürmək istəyəndə qaranlıqdan bir adam birdən tullandı, tutdu Bəlli Əhmədin atının yuyənindən. Məhbub xanım belə baxanda gördü əmisi qızı Şirin xanımdı. Şirin xanım dedi:

– Əmi qızı, ta Aşıq Cünun bura gələndən bu günəcən olan bütün işləri bilirəm. O sırrı ki, sən Koroğluya deməyə gedirsən, mənim də sinəm elə haman sərrin xəzinəsidi, mən də səninlə gedirəm.

Tanritanıma zəfər dedi:

– Min sən də Tüpdağıdanın tərkinə.

Tüpdağıdan o saat əlini uzadıb Şirin xanımı dik götürüb aldı tərkinə.

Səhər tezdən gün elə təzəcə çıxırdı ki, dəlilər özlərini yetirdilər Cənlibelə. Elə ki dəlilər, xanımlar hamısı yiğışdılar, hamısı görüşdü-lər qurtardılar, ondan Koroğlu Tanritanıma zəfər dedi:

– Yaxşı, Rum paşasının qızı Məhbub xanım bunların hansıdır?

Tanritanıma zəfər dedi:

– Odu, o ki Bəlli Əhmədin tərkindədi, Rum paşasının qızı Məhbub xanımdı. O ki Tüpdağıdanın tərkindədi, o da Məhbub xanımın əmisi qızı Şirin xanımdı.

Onda Koroğlu döndü Məhbub xanıma, dedi:

– Məhbub xanım, siz ikiniz də bizə xoş gəlibsiniz. İndi buyur görək o hansı sirdi ki, səni oradan buraya gətirib?

Məhbub xanım qabaqca başını aşağı saldı. Ancaq baxdı ki, yox, beləliklə olmayıacaq. Hamı gözünü dikib onun ağızına. Cavab gözləyir-

lər. Amma nə qədər elədisə, utandığından deyə bilmədi. Deyəsən, elə bir az Koroğlunun vahiməsi onu basmışdı. Şirin xanım gördü əmisi qızı danışa bilmir, utanır, dedi:

– Koroğlu, rüsxət versən, sirri sənə mən deyərəm.

Koroğlu dedi:

– Rüsxətdi. De!

Şirin xanım dedi:

– Koroğlu, bizi buraya gətirən o sirdi, hansı ki, Nigar xanımı İstanbuldan, Telli xanımı Ərzurumdan, o biri xanımları da öz yerlərindən buraya gətirib.

Koroğlu məsələni başa düşdü. Bir Şirin xanıma baxdı, bir də Məhbub xanıma baxdı. Soruşdu ki:

– Məhbub xanım, doğrudurmu?

Məhbub xanım dedi:

– Bəli, doğrudu.

Koroğlu ona sataşmaq üçün gülə-gülə dedi:

– Çox əcəb eləmisiniz ki, gəlmisiniz. Ancaq axı bu xanımlar, eləlap Nigar xanım olsun, Telli xanım olsun, ya o biriləri olsun, Çənlibelə gəliblər, amma heç o sirri bizə deməyiblər. İndi Məhbub xanım, gəl-sənə, o sirri sən deyəsən, biz də bilək.

Məhbub xanım gördü Koroğlu keçdi zarafata. O da gülə-gülə dedi:

– Koroğlu, o elə bir sirdi ki, hamiya demək olmaz. O sirrancaq bir adama deyilər. Onu da mən gələndə yolda Bəlli Əhmədə demişəm.

Hamı dönüb Bəlli Əhmədə baxdı. Gördülər Bəlli Əhməd başını salıb aşağı dayanıb.

Düzdü, Məhbub xanım sözü dedi, amma özü də pul kimi qıçırmızı qızardı. Koroğlu baxdı ki, Məhbub xanım utanır. Onun ürəyini almaq üçün dönüb Tanritanımadan soruşdu:

– Tanritanımad, bu sözə sən nə deyirsən?

Tanritanımad dedi:

– Koroğlu, mən sözümü Rumdan çıxanda demişəm.

Koroğlu soruşdu:

– Necə?

Tanritanımad dedi:

– Görmürsən, elə əvvəlindən Məhbub xanımı Bəlli Əhmədin, Şirin xanımı da Tüpdağıdanın tərkinə mindirmişəm. İndi bircə qalib Nigar xanımın, bir də sənin razılığın.

Nigar xanım irəli yeriyib qızların ikisinin də üzündən öpdü, xoşgəldin elədi. Sonra gülə-gülə dedi:

– Amma yaman haramzada şeysiz. Sizin bu sırınız məni şübhəyə salmışdır. Sən demə, işin içində iş varmış.

Ondan üzün Koroğluya tutub dedi:

– Koroğlu, söz sənindir. Di razılığını ver!

Koroğlu dedi:

– Day mən nə deyim? Sən ki razısan, qurtardı.

Elə bu söhbətdə birdən Dəli Mehtər dəlilərin içindən çıxdı ki:

– Yox, hələ qurtarmayıb, hələ bir iş də qalır.

Nigar xanım soruşdu:

– Dəli Mehtər, o nə işdi ki, hələ qalıb deyirsən?

Dəli Mehtər dedi:

– Nigar xanım, vallah deməyə utanıram. Bilirsən, dünən mən Qıratı aparırdım suvarmağa. Tövlənin qabağında atı mindim. Bir də gördüm bir şey tullanıb daldan mindi mənim tərkimə. Özü də bərk-bərk yapışdı məndən. Əvvəl-əvvəl yaman qorxdum. Sonra baxdım ki, tərkimə minən Məhbub xanımın qarabaşıdı. Dedim:

– Nə eləyirsən? Tərkime niyə minirsən?

Dedi:

– Tanrıtanımaز mənə dedi ki, Məhbub xanımı Bəlli Əhmədin, Şirin xanımı da Tüpdağıdanın tərkinə mindirmişəm. Day sən belə piyada qalma. Get sən də Dəli Mehtərin tərkinə min!

Dəlilər, xanımlar hamısı gülüştülər.

Koroğlu yeddi gün, yeddi gecə toy eləyib Məhbub xanımı Bəlli Əhmədə, Şirin xanımı Tüpdağıdana, qarabaşı da Dəli Mehtərə verdi.

İndi eşit, sənə kimdən danışım, Toqatda Hasan paşadan.  
Biz qalmışıq o yerdə ki, Hasan paşa Bolu bəyi Ərzincana, Keçəl Həmzəni də Çənlibelə yola salandan sonra bir namə də Bayaziddə Əhməd tacirbaşıya göndərmişdi.

Elə ki qasid gəlib Bayazidə çıxdı, Əhməd tacirbaşı naməni oxuyub gördü Hasan paşa yazüb: “Səninlə çox vacib işim var. Başını orada islat, burada qırxdır”.

Əhməd tacirbaşı elə oradaca yerindən durub tövləyə gəldi. Bir yûrək at minib, durma gəldim – özünü Hasan paşanın yanına çatdırıldı. De xoş, on beş, əyləşdilər danışmağa. Hasan paşa dedi:

– Əhməd tacirbaşı, sən tüccarlıq işini beş barmağın kimi bilirsən. Özü də igid bir adamsan. Başında yaraqlı-yasaqlı adamların, nökernayıbin da var. Budu, sənə deyirəm. Eşit və agah ol! Bir dənə karvan Koroğlunun əlindən qurtarib bizim torpağa keçə bilmir. Hamısını tutub mallarını qarət eləyir, özlərini də öldürdüyüünü öldürür, öldürmədiyini də iki quruşa möhtac eləyib yola salır. İndi sən gərək güclü bir karvan düzəldəsən. Gedib mal gətirəsən. Onu da deyim ki, bunu tapşıran xotkar özüdü.

Əhməd tacirbaşı bir az fikirləşdi, o necə deyərlər, ölçüdü, biçdi, götürdü, qoydu, axırda razı olub, tədarük görməyə başladı. De düşdü şəhərbəşəhər gəzməyə. Beş gün, on gün, bir ay, almalısın aldı, bağlamalısın bağladı, dəvələri, qatırları çatdı, yükünü tutdu, güclü bir karvan yola düşdü. Amma getməmişdən iki dənə çoxbilmiş, haramzada iş gördü. Bu işlərin biri bu oldu ki, getməmişdən qabaq Bayazid paşası Xəlil paşanın yanına getdi. Dedi:

– Paşa sağ olsun, mən gedirəm. Hələ bu yaşa gəlmişəm, indiyə kimi mənim karvanımı bir quldur, qaçaq dəstəsi soya bilməyib. Yeddi ağacdən yeddi ağaca bir qaraltı görcək baxmışam, seçmişəm, quldur, qaçaq olduğunu bilən kimi karvanı götürüb, yolu azdırımişam. İndi genə də gedirəm. Allah mənə yar olsa, inşallah bu dəfə də karvanı sağ-salamat gətirəcəyəm. Amma ki şər deməsən xeyir gəlməz. Bu dəfə səfərim qorxuludu. Koroğlunu çox haramzada deyirlər. İşdi eyhəna, birdən tutulsam onda bir qurğu vurub Koroğlunu Bayazidə göndərəcəyəm. Gözdə-qulaqda ol ki, gələndə onu tutub Hasan paşaya xəbər çatdırasan.

Xəlil paşa Əhməd tacirbaşının bu tədbirinə afərin dedi.

Əhməd tacirbaşı paşanın yanından mürəxxəs olub, evinə gəldi. Bir dənə özü kimi haramzada qara qulu var idi. Ərəbistandan alıb gətirmişdi, onu yanına çağırıb dedi:

— İstəyirəm səni evləndirəm, qulluqdan azad eləyəm, özünə də maya verib bir dükan açam. Nə deyirsin?

Qul yixıldı Əhməd tacirbaşının ayaqlarına. Əhməd tacirbaşı dedi:

— Ancaq bu işin bir şərti var. Əgər o şərti yerinə yetirə bilsən, dediklərimi eləyəcəyəm. Yox, yetirə bilməsən, ömrünün axırınacan elə beləcə qul oğlu qulsan.

Qul dedi:

— Ağa, sən şərti de! Hər nə olsa canla-başla yerinə yetirməyə hazırlam.

Əhməd tacirbaşı dedi:

— Budu, bir neçə gündən sonra mən səfərə gedirəm. Sən gərək elə bu gün gedəsən Çənlibelə, qoç Koroğlunun yanına. Qorxma, sənə heç bir şey eləməz. Deyərsən ki, bəs gəlmisən ona dəli olmağa. Qalasan onun yanında. Ta o vaxta ki, ya mən özüm sənə xəbər göndərib çağırıdoram, ya da ki, özüm oraya gələm. Özü də sənə deyim ki, bu iş qırx gündən artıq çəkməyəcək.

Qul razi oldu. Səhər tezdən almalısın aldı, götürməlisin götürdü, payı-piyada Çənlibelə tərəf yola düşdü. O necə deyərlər, çəkdi çarığının dabanını, qırdı yerin damarını, günde bir mənzil, az getdi, üz getdi, dərə, təpə düz getdi, günlərin birisində gəlib Çənlibelə çatdı. Keşikçilər onu Çənlibelin həndəvərində görüb, tutub Koroğlunun yanına gətirdilər. Koroğlu soruşdu:

— Bala, kimsən? Nəçisən? Haradan gəlmisən?

Qul dedi:

— Qoç Koroğlu, Ərəbistandan gəlirəm. Qulam. Adım da İmirzədi. Sənin adını eşidib, gəlmışəm sənə dəli olam.

Koroğlu bir onun bazburutuna baxdı. Gördü qollu-bucaqlı yekəpər bir adamdı. Bir boynu var ki, elə bil kəl boynudu. Özü də qapqaradır. Elə ikicə gözləri ağarır, bir də dişləri. Dedi:

— Oğul, heç qılinc-zad oynatmayı, at minməyi, şəşpər atmayı bacarırsanmı?

Qul dedi:

— Yox. Mən elə həmişə qul olmuşam. Onun-bunun qapısında işləyib, dolanmışam. Öyrədərsiz, öyrənərəm.

Koroğlu belə dönüb bir dəlilərə baxdı. Gördü hamı dövrə vurub oturub. Dəmirçioğlu da oturub qulun böyründə. Hay vurub dedi:

– Ayə, verin mənim sazımı!

Sazı verdilər Koroğluya. Ondan üzün Dəmirçioğluya tutub dedi:

– Ayə, Dəmirçioğlu!

Dəmirçioğlu dedi:

– Can Koroğlu!

Koroğlu dedi:

– Sən onun qollarını al əlinə, gözlərini də dik gözlərinə. Mən çalıb oxuyacağam. Baxarsan, əgər mənim sazım, səsim, sözüm ona əsər elədi bil ki, mərd adamdı. Halal süd əmib. Yox, əgər əsər eləmədi, bil ki, namərd adamdı.

Dəmirçioğlu qulun qollarının qarısını aldı əlinə, gözlərini də dikdi gözlərinə. Koroğlu sazı basdı döşünə. Başladı, görək nə dedi:

Söylə görüm Ərəb oğlu,  
Canından küsdüyün varmı?!  
Dost yolunda bu dünyada  
Başından keçdiyin varmı?!

Xan Eyvaz oturmuşdu Koroğlunun yanında, Koroğlu dönüb bir ona baxdı. Ondan üzün qula tutub, aldı sözün o biri xanəsini, dedi:

Eyvazım on beş yaşında,  
İgiddi ər savaşında.  
Uca dağların başında  
Yel təki əsdiyin varmı?

Eyvazım xərac alanda,  
Hələbə talan salanda,  
Düşmən çox, sən tek olanda  
Hirslənib coşdğun varmı?

Meydanda açıb savaşşı,  
Düz eyləyib dağı, daşı,  
Qançırğadan qanlı başı  
Döyüşdə asdığın varmı?

Durub əcəl ayağında,  
Mərd ığidlər dayağında,

Namərd düşmən qabağında  
Diksiniç çasdığın varmı?

Koroğluyam, almam deyin,  
Çıxardaram olmaz oyun,  
Bir qırınca yeddi boyun  
Endirib kəsdiyin varmı?<sup>1</sup>

Söz tamam oldu. Dəmirçioğlu dedi:

— Koroğlu, sözlərinin misli-bərabəri yoxdu. Əvəzsiz sözdü. Amma sən deyən sıfətdən bu adamda əsər yoxdu.

Koroğlu dedi:

— Oğul, mənim ki nə sazım, nə səsim, nə sözüm sənə əsər elədi, səndən Koroğlu dəlisi olmaz. Amma mən namərd deyiləm. Ətəyim-dən tutan əli kəsmərəm. Qal, ye, iç, dolan! Özü də dəlilərlə gəz, otur, dur, məşq elə! Öyrənərsən, öyrənərsən, öyrənə bilməsən də ki heç.

Qul bu qalmaqla qaldı Çənlibeldə. İndi bu burada qalmaqdə olsun, sənə kimdən deyim, Əhməd tacirbaşından.

Gün o gün oldu ki, Əhməd tacirbaşı qəflə-qatırla gəlib çıxdı Çənlibelin on beş, iyirmi ağaçlığına. Hey vurdı, karvan əyləndi. Özü sərkarını, sarbarını, bir də nökerlərinin gözə gələn igidlərini götürüb çıxdı bir uca təpənin başına. Sağ əlini kölgəlik eləyib qoydu gözlərinin üstünə. Diqqət eləyib Çənlibelin qaraulxanasında keşikçiləri gördü. Onları yanındakı adamlara göstərib dedi:

— Görürsünüz mü? Koroğlunun keşikçiləri yolu marıtdayıblar.

Yanındakı adamlar hər nə qədər baxdılars, hər nə qədər diqqət elədilərsə, heç bir şey görə bilmədilər. Əhməd tacirbaşı lovğa-lovğa dedi:

— Siz görə bilməzsınız. Amma mənim gözümdən quş quşluğu ilə yayına bilməz.

Deyirlər ki, Əhməd tacirbaşının gözləri doğrudan da çox işiqlı imiş. Anası onu lap körpəliyində həmişə xalı-xalça üstündə gəzdiribmiş. Ayağı quru yerə dəyməyibmiş. Odu ki gözləri pişik gözü kimi alıcı imiş.

Sarban dedi:

— İndi ki deyirsən keşikçilər oradadı, onda day biz haraya gedirik? Ya hələ gözləyək, ya da qayıdaq, çıxaq gedək.

Əhməd tacirbaşı dedi:

— Yox, siz bilmirsiniz. Mən Koroğlunun xasiyyətini bilirəm. Onun belə bir xasiyyəti var ki, kənar yerlərdən gələn karvanları soymur. Elə

bircə xərac alıb buraxır. Amma vay geri dönən karvanların halına. Bir quruşa möhtac eləməmiş buraxmır. İndi bizim də əsl bəlamız qayıdan başdadı. İndi bizə heç bir zaval yoxdu. Öhd eləsə, bir az maldan-puldan alıb ötürəcək. Qayıdanbaşdan da ki qorxmayın. Bu göz ki məndə var, yüz dənə Koroğlu ola genə də quyruq ələ vermərəm.

Qərəz, Əhməd tacirbaşı təpədən düşdü, hay vurdu, karvan təzədən qalxıb yola düşdü.

İndi karvan Çənlibel yolu ilə gəlməkdə olsun, Əhməd tacirbaşı da karvanın qabağında, eşit, sənə kimdən deyim, Çənlibeldən.

Sən demə keşikçilər də Əhməd tacirbaşının karvanını görüb müş-lər. Tez gəlib əhvalatı Koroğluya xəbər verdilər. Koroğlu çağırıldı Dəli Həsəni ki:

– Uşaqlardan götür, get o tacirlə haqq-hesabı çək!

Dəli Həsən dedi:

– Koroğlu, sözün bir az ikibaşlıdı. Nə cür haqq-hesab çəkim? Pulla haqq-hesab çəkim, yoxsa misri qılıncıla?

Koroğlu soruşdu:

– Karvan gələn karvandı, ya gedən karvandı?

Dəli Həsən dedi:

– Gələn karvandı.

Koroğlu dedi:

– Sən haqq-hesabını pul ilə çək! Bac-xərac al, burax getsin. O biri haqq-hesabı mən özüm qayıdanbaş onunla çəkərəm.

Dəli Həsən “baş üstə” deyib hay vurdu, dəlilərdən bir neçəsi at-landı. Gəlib kəsdilər yolun üstünü. Elə ki Əhməd tacirbaşının karvanı gəlib çatdı, dəlilər pusqudan çıxıb kəsdilər başlarının üstünü. Aldı Dəli Həsən dedi:

Yaxşıca düşdün əlimə,  
Xoca, tez mənə xərac ver!  
And gətirmişəm dilimə,  
Xoca, tez mənə xərac ver!

Əylən, bir qulaq as sözə,  
Sürüb qəflən, getmə düzə,  
İndi sənə vurram nizə,  
Xoca, tez mənə xərac ver!

Yoxsa tanımadın məni?  
Qırram Hələbi, Yəməni,  
Vuraram öldürrəm səni,  
Xoca, tez mənə xərac ver!

Dağıdır allam pulunu,  
Soyaram dövlət, malını,  
Kəsərəm sənin yolunu,  
Xoca, tez mənə xərac ver!

Dəli Həsən gəldi dile,  
Misri qılinc aldı ələ,  
Apararam Çənlibelə,  
Xoca, tez mənə xərac ver!<sup>2</sup>

Söz tamama yetdi. Dəli Həsən dedi:

– Tacirbaşı, yoxsa məni tanımurşan?

Əhməd tacirbaşı döş basıb dedi:

– Niyə tanımiram? Sən Çənlibelli qoç Koroğlunun sərkarı Dəli Həsənsən. Mal da, pul da, qəflə də, qatır da, nökər də hamısı qurbanı sənə.

Dəli Həsən dedi:

– O yağlı dili saxla, bazaarda sənə lazım olar. Xəracı ver, keç get!

Əhməd tacirbaşı əmr elədi, sərkar Dəli Həsənə hər nə ki, istəyirdi verdi. Onlar dönüb Çənlibelə gəldilər, karvan da yol alıb Qafin bu biri tayına addadı.

Bəli, Əhməd tacirbaşı başladı xırıda. O şəhər sənin, bu kənd mənim, bazar açdı, sövda qurdı, götürdiyi malları alıb, təzədən qəflə-qatrı yükləyib düz on beş ağaçlığında bir təpənin dibində mənzil elədi. Adamlarını başına yiğib dedi:

– İndi əsl mərəkə burdadı. Ya Koroğluya verən Allah, ya mənə. Görək indi kim kimə dov gələcək.

Yenə də çıxdı təpənin başına, sağ əlini kölgəlik eləyib qoydu gözlerinin üstünə, başladı Çənlibelin qaraulxanalarına baxmağa.

Bunlar burada baxmaqda olsunlar, indi sənə kimdən deyim, Koroğlundan.

Koroğlu bilirdi ki, Əhməd tacirbaşı qayıdacaq. Özünün də necə çoxbilmiş olduğunu bilirdi. Gözlərinin işığına da bələd idi. Odu ki, özü başladı onun yolunu gözləməyə. De beş gün, on beş gün, axırda gün

gəlib o gün oldu ki, Əhməd tacirbaşı karvanla gəlib Çənlibelin on beş ağaçlığına çatdı.

Əhməd tacirbaşı karvanı əyləyib təpənin başına çıxanda Koroğlu Ağ qayada, qaraulxanada idi. Durub yollara baxırdı. Gördü ki, bəli, karvan gəldi, düşdü. Ancaq çox uzaq idi deyin lap əməlli seçə bilmədi ki, görsün Əhməd tacirbaşının karvanıdı, yainki başqa karvandı. Bu tərəf-dən Əhməd tacirbaşı da baxıb qayanın başında Koroğlunu gördü. Ancaq çox uzaq olduğuna görə yaxşı seçə bilmədi. Hay vurdu adamlarına ki:

– Qəflə-qatırı çəkin, tez geri qayıdaq. Deyəsən, qaraulxanada adam var. Əl-ayaq eləyin ki, yoxsa bu saat üstümüzü alarlar.

Bir suiçim saatda karvan qatarlanıb geri döndü. Koroğlu bildi ki, karvan Əhməd tacirbaşının karvanıdı. Özü də onu qayada görüb, odu ki, qorxudan dönüb qaçıır. Tez özü yerə sindi, yapincını qayadan dərəyə tulladı. Dalınca da bir sərnic qatıq atdı.

Əhməd tacirbaşı hələ təpədən düşməmişdi. Baxdı ki, qayanın başından bir qara şey qalxıb dərəyə tərəf endi. Dalınca da bir ağ şey düşdü. Hay vurub, karvanı əylədi. Dedi:

– Qorxmayın! Gözlərim məni aldadıb. Qayadakı adam deyilmiş. Qaraquşmuş. Zil atıb uçub getdi.

Karvan əyləndi. Koroğlu da ki gizlənib. Sərkər Əhməd tacirbaşından soruşdu:

– İndi nə deyirsən? Düşək? Ya gedək?

Əhməd tacirbaşı dedi:

– Necə ki yəni düşək? Qaraulxanada adam olsayıdı o quş oraya qona bilməzdi. Bu saat Çənlibeldə adam yoxdu. Genə görəsən haraya çapqına gediblər. Tez olun, sürüñ karvanı, keçək gedək.

Bəli, karvan təzədən yol başladı. İndi karvan gəlməkdə olsun, görək Koroğlu nə elədi? Koroğlu elə ki arxayınlasdı ki, karvan gəlir, yavaşça qayadan düşdü. Qıratı minib başladı gözləməyə. O qədər göz-lədi ki, karvan gəlib Çənlibelin yanına çatdı. Koroğlu birdən pusqudan çıxdı. İldirim kimi şığıyb karvanın başının üstünü aldı. Karvan əqli bir-birinə dəydi. Bir çaxnaşma düşdü ki, gəl görəsən. Koroğlu bir həmlədə Əhməd tacirbaşının qabağına gəlib dedi:

Ağır halaylar döşlərəm,  
Tök malını, get bəzirgan!..  
Çox belə fellər işlərəm,  
Tök malını, get bəzirgan!..

Əlimdən gələrsən cana,  
Misri qılinc siğmir qına.  
Çəksəm boyanarsan qana,  
Tök malını, get bəzirgan!..

Sənsən Əhməd tacırbaşı,  
Tökdürrəm didəndən yaşı,  
Başlamamış tər savaşı,  
Tök malını, get bəzirgan!..

Qaya başında duraram,  
Müxənnət boynun buraram,  
Sənə bir əmud vuraram,  
Tök malını, get bəzirgan!..

Koroğluyam, bir aslanam,  
Qılinc deyiləm paslanam.  
Çətin dincələm, yaslanam,  
Tök malını, get bəzirgan!..<sup>3</sup>

Əhməd tacırbaşı gördü iş işdən keçib. Təzədən Koroğlu buna mal verəsi deyil. Özlərini də elə pis yerdə bəndəgaha salıb ki, dava eləmək fikrinə düşsə, hamısı qırılacaq. Hiylə niqabın üzünə çəkib dedi:

— Kor olsun mənim anam. Uşaqlıqda bir dəfə məni ayaqyalın kilim üstündə gəzdirib. Odu ki, gözüm bir az işıqdan düşüb. Yoxsa o olma-sayıdı yapincı qaraquşdan seçərdim. İndi qoç Koroğlu, keçənə güzəşt deyərlər. Olacağa çarə yoxdu. Sən mənə dov geldin. Ancaq bu karvan Toqat paşası Hasan paşanın karvanıdır. Day bundan sonra mən onun üzünə çıxa bilmərəm. İndi ki, malları aparırsan, elə özümüzü də apar. Sənin yanında qalaq. Xeyrimizdən savayı zərərimiz dəyməz.

Koroğlu dedi:

— Malları aparmağa aparacağam. Nə qədər ki mən sağam, Qafin bu üzündən o üzünə gərək bir arşın bez də getməyə. O ki qaldı sizi Çənlivelə aparmağa, mən mərdəm. Qonaq ki var mənim əzizim, iki gözümdü. Düşün qabağıma!

Əhməd tacırbaşı qəflə-qatırı da, nökər-nayibi də götürüb düşdü Koroğlunun qabağına. Birbaş gəldilər Çənlivelə.

Bəli, yetişdilər. Dəlilər hamısı yığışdı. İşdən əhval-pürsan olanda Əhməd tacırbaşı özü Koroğlunun necə fənd gəlib, onları aldatmağına afərin dedi, Koroğlu üzünü Əhməd tacırbaşıya tutub dedi:

– Əhməd tacirbaşı, indi siz mənim qonağımsız. Deyin görüm, kön-lünüz nə isteyir, hazır elətdirim. Onda görərsiniz ki, Hasan paşanın məclisi yaxşı olur, ya Koroğlunun.

Əhməd tacirbaşıya da elə bu lazım idi. Dedi:

– Koroğlu, əgər bizə yaxşı hörmət eləmək istəyirsənsə Bayazid yazısında yaxşı ceyranlar olur. Göndər, onlardan vurub gətirsinlər, bizə ceyran kababı ver!

Koroğlu dedi:

– Əhməd tacirbaşı, mən elə bildim ki, sən məndən çox qiymətli bir şey istəyəcəksən. Ceyran kababı nədi ki? Bu çox asan işdi. Sizə ceyran kababı vermək mənə borc olsun.

Koroğlu belə decək Eyvaz yeridi irəliyə ki:

– Koroğlu, izn ver, qonaqlarımıza ceyran əti gətirməyə mən gedim.

Koroğlu izn verib dedi:

– Yaxşı. Halaypozanla Toxmaqvurani da özünə yoldaş götür, get! Ancaq tez gel!

Eyvan tez yaraqlandı, yasaqlandı. Halaypozanla Toxmaqvurani da yanına götürüb getmək istəyəndə dəlilər, xanımlar yerbəyerdən töküldülər Koroğlunun üstünə ki: “Sən ceyran ətindən ötrü bunları niyə Bayazid kimi uzaq səfərə göndərirsən? Gedərlər, başlarına bir iş-zad gələr”. Dəlilər belə deyəndə Koroğlu ayağa durub dedi:

– Koroğlu sözü bir dəfə deyər. Onlar getməsələr özüm gedəcəyəm. Mən qonağa verdiyim sözdən dönəmərəm.

Dəlilər də, xanımlar da gördülər yox, Koroğlunu sözündən döndərmək olmayıcaq. Bir də ki, söz verib qurtarib. Bundan sonra heç döndərmək də yaxşı düşməz. Çar-naçar razı oldular. Eyvazgil atları minəndə Koroğlu aldı sazı. Dedi:

Eyvaz, atı yaxşı saxla,  
Döşdü Bayazid yolları.  
Yollar ayricını yoxla,  
Beşdi Bayazid yolları.

Halaypozan qollar bükər,  
Toxmaqvuran qəhrin çekər.  
Ərəb at nal-mixin tökər,  
Daşdı Bayazid yolları.

Bayazid xoş mənzərədi,  
Tülək, tərlana bərədi,  
Qayadı, dağdı, dərədi,  
Qaşdı Bayazid yolları.

İstərəm ər bağıri yaran,  
Qanlı meydanlarda duran,  
Duman, çovğun, soyuq, boran  
Qişdı Bayazid yolları.

Koroğluyam, hovur, hovur,  
Açma qanlı yaram soyur.  
Namərd qaçıır, comərd qovur,  
Leşdi Bayazid yolları.

Xan Eyvaz, Halaypozan, Toxmaqvuran Koroğlu ilə, dəlilərlə, xanımlarla görüşüb atlarını mindilər. Yol başlamaq istəyəndə Nigar xanım dedi:

– Eyvaz, de görüm, sizi nə vaxta gözləyək? Neçə günə gələrsiz?  
Eyvaz dedi:

– Bu gün yolda, sabah ovda, birisi gün axşam inşallah burdayıq.

Bunu deyib atları sürdülər. Bayazidə tərəf yol başladılar. O necə deyərlər aşırım aşdırılar, keçirim keçdirilər, axşamüstü özlərini Bayazid kövşəninə yetirdilər. Baxdılardı ki qaranlıq qovuşur. Düşüb atları yancıdar eləyib ota buraxdılardı, özləri də bir balaca çəmənlikdə başlarının altını dik eləyib yatdırılar ki, səhər tezdən durub ova başlasınlar. Atlar otlamaqda olsunlar, bunlar da yuxulamaqda, sənə kimdən deyim, kim-dən deyim, Əhməd tacirbaşından.

Əhməd tacirbaşı gecəni araya salıb, özünü verdi qulun yanına. Bir tərəfə çekib dedi:

– De görüm, əhdinə vəfalısan, ya yox?

Qul dedi:

– Mənim sözüm sözdü, ağa! Bu neçə müddətdə səni gözləmişəm.

Əhməd tacirbaşı dedi:

– Səhərə yaxın gərək bir at oğurlayıb düşəsən yola. Hər necə olsa, özünü yetirəsən Toqatda Hasan paşaya. Bizim tutulmağımızı da ona xəbər verəsən, Eyvazgilin Bayazidə getdiyini də. Amma gərək elə gedəsən ki, bir adam səni görməyə. Yoxsa bilsələr ki, səni mən gönüldərmmişəm, mənim burada dərimə saman təpərlər.

Sözünü deyib, Əhməd tacırbaşı yenə də qayıtdı öz yerinə. Qul o qədər gözlədi ki, gecə lap keçdi. Durub özünü verdi Yağı qoruğuna. Ərəb atı tutub mindi, birbaş Toqat sənsən deyib yola düşdü.

İndi eşit, sənə deyim Bayazid paşası Xəlil paşadan. Elə ki Xəlil paşa gördü Əhməd tacırbaşının verdiyi vədədən keçdi, bildi ki, onun başında bir iş var. O saat Əhməd tacırbaşının dediyi sözlər düşdü onun yadına. O gündən bütün yollara, bəndlərə, yazırlara, kövşənlərə adamlar qoydu ki, “gözdə-qulaqda olun. Gərek bu yaxınlarda Koroğlu bu tərəflərə gələ. Kim onu görüb xəbərini mənə gətirsə, onu dünya malından qəni eləyəcəyəm”. Özü də əlaltı tədarük görüb, qoşun-zad hazırladı.

Qərəz, az keçdi bilmirəm, çox keçdi bilmirəm, bir gün səhər tez-dən keşikçilərdən biri geldi ki:

– Paşa sağ olsun. Deyəsən o adamlar ki sən deyirdin, gəlib çıxıblar.

Xəlil paşa qorxudan bir boy atlandı. Soruşdu:

– Ədə, necə adamlar? Bir əməlli-əməlli danış görüm, nə deyirsən?

Keşikçi dedi:

– Vallah, paşa sağ olsun, kövşəndə üç nabələd adam var. Heç bizim yerlərin adamına oxşamırlar. Elədilər ki, hərəsi bir kəl boyda. Səhərdən kövşəndə ceyran ovlayırlar.

Xəlil paşa o saat qoşun böyüyüni çağırdı ki:

– Öyrən, gör o adamlar kimdir?

Tez adam göndərdilər, bələdçi saldılar, əl altından öyrəndilər ki, yox Koroğlu deyil, amma Koroğlunun dəlilərindəndirlər. Özü də biri Koroğlunun oğlu Eyvazdı. Xəlil paşanın kefi açıldı. O saat əmr elədi pəhləvanlar, sərkərdələr hamısı yiğilsin. Məclis açıb başladılar məş-vərətə. Axırda çox götür-qoydan sonra hamısı belə dedilər ki: bəs, əgər biz kövşəndə dava başlasaq, onları tutu bilməyəcəyik. Qırıldıqlarını qırıb, öldürdüklərini öldürüb, özləri də qaçıb əldən çıxacaqlar. Xəlil paşa dedi:

– Yaxşısı budu ki, qarabaqara dallarınca göz qoyub gözləyək, görək axırda nə eləyəcəklər. Əgər səhərə gəldilər, nə yaxşı. Səhərdə tutmaq asan olar. Yox əgər elə oradan geriyə dönmək istəsələr, day onda ayrı əlac yoxdu. Başlarıq davaya. Ya onlara verən Allah, ya bize.

Bu tərəfdən də dəlilər işdən bixəbər ceyran ovlayırdılar. De bir ceyran vurdular, beş ceyran vurdular, baxdılar ki qaranlıq qovuşur. Eyvaz dedi:

— Gelin gecəni burda keçirək. Səhər tezdən durub bir neçəsini də vurub, axşam özümüzü Çənlivelə çatdırıraq.

Dəlilər Eyvazın fikrini bəyəndilər. Ceyranları da, atları da götürüb bulaq başına gəldilər. Atları yenə də yancıdar eləyib ota buraxdılars, özləri də bir az kabab bişirib yedilər, sərin sudan içdilər, toqqanın altın bərkidib uzandılar.

Xəlil paşa da elə bu lazım idi. Qoşuna hökm elədi ki:

— Gözləyin, elə ki yuxuya getdilər, üçünü də tutub əl-ayaqlarını bağlayın!

Bəli, bir saat gözlədilər, iki saat gözlədilər, dəlilərin səs-səmiri kəsildi. Xəlil paşa pəhləvanlardan bir neçəsini ayırib dedi:

— İndi meydan sizində. Yeriyin! Amma elə gedin ki, oyanmasınlar.

Pəhləvanlar pusqudan çıxıb, yavaş-yavaş ayaq aldılar dəlilərə tərəf. İndi eşit, sənə deyim kimdən, Halaypozandan.

Halaypozan çox ehtiyatlı adam idi. Özü də elə sayiq yatardı ki, lap sərçə kimi. Balaca şıqqılıtı oldu, oyanardı. Bir də bir hənirtiyə gözlərini açdı. Gördü ki, qaranlıqda, budu, bir neçə adam sinə-sinə gelir. Tez dümsükləyib yoldaşlarını oyatdı ki:

— Uşaqlar, durun! Üstümüzə düşmən gəlir.

Dəlilər oyandılar. Amma heç birisi yerindən tərpənmədi. Gözlədlər ki, görsünlər gələnlər kimdirler, nə eləyəcəklər?

Bəli, pəhləvanlar gəlib yaxınlaşdırılar. Elə əllərindəki ipləri hazırlayıb onların üstünə atılmaq istəyəndə dəlilər yerdən qalxdılar. Misri qılıncalar çekildi. Birinci dəstə pəhləvanlardan bir baş qaldı, bir də les. Xəlil paşa işi belə görüb, hökm elədi qoşun yeridi. Dəlilər tez atları mindilər. Özlərini vurdular qoşuna. Deyirlər ki, dəlilər düz səherin özünəcən dava elədilər. Bir gündə nə qədər ceyran vurmusḍularsa dörd, beş o qədər Xəlil paşanın qoşunundan qırıldılar. Səhər açılanda Xəlil paşa gördü beləliklə bir kar hasıl olmayıacaq. Bunlar qoşunu qırıb tərk eləyəcəklər. Özləri də ki ələ keçməyəcəklər. Qoşun böyükərini çağırıb hökm elədi ki:

— Atlarını vurun, piyada qalsınlar.

Qoşun böyükərini hər tərəfdən döşəndilər atların üstünə. At ha at, axırda ki atların üçünü də vurdular. Dəlilər qaldılar piyada. Xəlil paşanın qoşunu hər tərəfdən şalğam eləyib, onları arakəsməyə salıb təklədi.

Şirin davada Eyvazın ayağı ilişib üzüqöyü yixıldı. Day yanında yoldaş yoxdu ki, başının üstünü kəsdirdib qorusun. Düşmən hər tərəf-

dən töküldü. Tutub əllərini bağladılar. Halaypozanla Toxmaqvuran Eyvazı tutulmuş görəndə əlləri boşaldı. Elə bilə-bilə düşmənə təslim oldular. Xəlil paşa hökm elədi, üçünün də ayağına kündə vurub, zindana saldılar. Qapiya da yüz yaraqlı-yasaqlı keşikçi qoydular. Ondan Xəlil paşa götürüb Toqatda Hasan paşaya bir namə göndərdi ki: “Koroğlunun üç dəlisini tutmuşam. Durma gəl!”<sup>4</sup>.

Qasid naməni aparmaqda olsun, dəlilər zindanda yatmaqda, sənə kimdən deyim, Nigar xanımdan.

Nigar xanım vədə günü axşamacan gözlədi, Eyvazgil gəlib çıxmışdır. Nigar döndü balasını itirmiş marala. Çənlibeli götürdü başına. Dəlilər, xanımlar yiğildi. Dəlil-dəlayil, axırda birtəhər sakitləşdirildilər ki: “Səhərəcən gözləyək, gəlməsələr dallarınca gedərik”. Gecə döndü oldu bir cəhənnəm. O necə deyərlər, ilan vuran yatdı, çayan vuran yatdı, Nigar xanım yata bilmədi. Elə gözünü yumcaq uşaqlar gəlib durdu gözünün qabağında. Qərəz, fikir, xəyal, gecənin bir aləmində yuxu onu apardı. Elə gözlərini təzəcə yummuşdu, gördü qandan bir dəryadı, Halaypozan, Toxmaqvuran, Eyvaz da bu dəryanın içində. Amma Eyvaz elə az qalır ki, batsın. Nigar dəli kimi yerindən sıçrayıb özünü saldı Koroğlunun üstünə. Aldı, görek nə dedi:

Verdiyi vədədən keçdi,  
Gəlmədi, Eyvaz gəlmədi,  
Yağlılar qanını içdi,  
Gəlmədi, Eyvaz gəlmədi.

Çənlibelin obasında,  
Könlüm xan Eyvaz yaşında,  
Çalxanır qan dəryasında,  
Gəlmədi, Eyvaz gəlmədi.

Düşmüştün boğaz lovuna,  
Yolladın ceyran ovuna,  
Qurbanam Eyvaz boyuna,  
Gəlmədi, Eyvaz gəlmədi.

Sərdar ölsə, ələm yatar,  
Müxənnət məqsədə çatar,  
Çənbibelim yasa batar,  
Gəlmədi, Eyvaz gəlmədi.

Eyvazı yolladın Şama,  
Qılincndan qanlar dama,  
Vədə vermişdi axşama,  
Gəlmədi, Eyvaz gəlmədi.

Bayazid qıraqı sazdı,  
Göllərində ördək-qazdı,  
Düşmən çoxdu, onlar azdı,  
Gəlmədi, Eyvaz gəlmədi.

Eyvaza bəslədim güllər,  
Ötüşməz şeyda bülbüllər,  
Ay Nigar, başına küllər!..  
Gəlmədi, Eyvaz gəlmədi<sup>5</sup>.

Nigarın ağlamağı Koroğlunu coşdurdu. Aldı onun cavabında görək nə dedi:

Ürəyimi eləyib qan,  
Ağlama, Nigar, ağlama!..  
Olum gözlərinə qurban,  
Ağlama, Nigar, ağlama!..

İgid olan cəfa çökər,  
Dost yolunda qanın tökər,  
Ağlamağın bağrim sökər,  
Ağlama, Nigar, ağlama!..

Qəmli könül dəmə gəlməz,  
Dərdi olan ağlar, gülməz.  
Qorxaqlar ər qədri bilməz.  
Ağlama, Nigar, ağlama!..

Dəlilərim gələr coşa,  
Müxənnət eylər tamaşa,  
Qan qusacaq Xəlil paşa,  
Ağlama, Nigar, ağlama!..

Meydanda nərə çəkərəm,  
Göydən od-alov tökərəm,

Dağlar, qayalar sökərəm,  
Ağlama, Nigar, ağlama!..

Qızıb coşmamışam hələ,  
Cidayla qumaş ölçülə,  
Əsir gələ Çənlibelə  
Ağlama, Nigar, ağlama!..

Koroğluyam ər götürərəm,  
Mən Bayazidə yetirrəm,  
Eyvazı alar, getirrəm,  
Ağlama, Nigar, ağlama!..

Söz tamama yetişdi. Koroğlu hay vurdu Dəli Həsəni çağırıb hökm elədi ki:

– Eyvazın, Halaypozanın, Toxmaqvuranın dəstələri atlansınlar.  
Hər dəstə öz sərkərdəsinin dalınca gedəcək.  
Ondan dönüb Dəli Mehtərə dedi ki, Qıratı yəhərləyib gətirsin.  
Bir suiçim saatda dəlilər toplandı. Koroğlu üzün dəlilərə tutub aldı:

Qoç dəlilər, qulaq asın!  
Gedənlər axı gəlmədi.  
Gəlin dolaq at belinə,  
Gedənlər axı gəlmədi.

Qışa döndü gözəl yazım,  
Sanasan ki sindi sazım,  
Mən bu dərdi hara yazım?  
Gedənlər axı gəlmədi.

Qanlı fələk necə qıydı,  
Koroğlunun qəddin əydi.  
Qarı düşmən genə çəkdi  
Sinəmə dağı, gəlmədi.

Söz elə təzəcə tamama yetmişdi, bir də Dəli Mehtər başılovlu qayıtdı ki:

– Nə oturubsuz? Bəs, Ərəb at atların içərisində yoxdu.  
Çənlibel dəydi bir-birinə. Hər yeri axtardılar. At tapılmadı ki,  
tapılmadı. Koroğlu hay vurdu ki, yoxlayın görün, kim yoxdu.

Bir anda hər sərkərdə öz dəstəsini yoxladı. Tacirlər yoxlandı, nökər-nayib yoxlandı, Dəli Həsən baxdı ki, Ərəbistandan gələn qul yoxdu.

Koroğlu heç bir kəlmə də kəsmədi. Getdi fikrə. Az fikirləşdi, çox fikirləşdi, çağırıldı Dəli Həsəni. Dedi:

– Mən gəlincə Əhməd tacirbaşının əllərinə, ayaqlarına zəncir vurub zindana salarsan.

Əhməd tacirbaşı addımının birini qabağa qoyub dedi:

– Koroğlu, sizdə qonağa beləmi hörmət eləyirlər?

Koroğlu dedi:

– İncimə! İnşallah qul tapılandan sonra hamısının əvəzini çıxardarıq. Ondan Dəmirçioğlunu çağırıb dedi:

– Gürcüoğlu Məmmədlə Tanritanımaşı da yanınca götür, gel!

Bəli, dəlilər atlandı. Dəmirçioğlu, Koroğlu, Məmməd, Tanritanımaşı da atlınıb hazır dayandılar. Bu tərəfdən də Dəli Mehtər Qıratı ifçin yəhərləyib çəkdi ortaya. Koroğlu hər şeyi hazır görəndə Kosa Səfərə dedi:

– Birbaş Bayazidə gələrsiniz. Mən sizi orada gözləyəcəyəm.

Ondan dönüb Dəmirçioğlugilə dedi:

Bir qul qaçırmışam Ərəbistana,  
Arayın, axtarın, tapın, gətirin!

Əgər girmiş olsa dəlikli daşa,  
Aparın Fərhadı, çapın, gətirin!

Bir qulum qaçıbdı adı İmirzə,  
Verməzdim əlliye, altmışa, yüzə,  
Varını-yoxunu tökün Təbrizə,  
Dəyərin dəyməzə satın, gətirin!

Axtarın Hələbi, gəzin Misiri,  
Bağlayın yolları, kəsin cəsiri,  
Əl-qola bağlayın, tutun əsiri,  
Səğirin kəbirə qatın, gətirin!

Xəbər alın o namərdin zatını,  
Aparıbdı mərd igidin atını,  
Tutun, kəsin rizə-rizə ətinin,  
Atlar torbasında ətin gətirin!

Koroğlu içibdi düşmən qanını,  
Qoyar dava günü şirin canını,  
Qırın vəzirini, tutun xanını,  
Qolunu qoluna çatın, gətirin!<sup>6</sup>

Söz tamama yetdi. Dəli Mehtər atın üzəngisini basdı. Koroğlu sıçradı Qıratın üstünə. At Koroğlunu üstündə görcək elə kişnədi ki, Çənlivelə səs düşdü. Koroğlunun ürəyi atlandı, beyni qızdı, gözləri tərlan gözü kimi alovlanıb yandı. Saz əvəzində misri qılncı çəkib dedi:

Yığlsa məxluqat, qurulsa məhşər,  
İsrafil surunu çala, qoymaram.  
Çəkərəm qılncı, gırrom meydana,  
Uçurdaram, burda qala qoymaram.

Koroğlu elə sözün birinci bəndini demişdi. Aşıq Cünun elə bir bayatı çəkdi ki, hamının bədəni lərzəyə gəldi. Dedi:

Mən aşiq Təhlədənəm.  
Tək evli Təhlədənəm.  
Arasbar tərləniyam,  
Sonalar təklədənəm.

Koroğlu dedi:

Xəber olsun Bayazidin elinə,  
Düşməyiblər mən dəlinin felinə.  
Hay deyib minmişəm Qırat belinə,  
Bu qisası Rüstəm-Zala qoymaram.

Yenə də Aşıq Cünun əlin qoydu qulağına. Dedi:

Mən aşiqəm şonqara,  
Şahin gərək şonqara,  
Cik-cik deyən sərçələr  
Neylər şahin-şonqara?

Koroğlu dedi:

Bir igid ki, atasından var ola,  
Tülək, tərlan qurbət eldə sar ola.  
Bayaziddə neçə dəlim var ola,  
Aya aparmasam, ilə qoymaram.

Cünun dedi:

Mən aşıq Ordubada,  
Salmasdan Ordubada,  
Sərkərdə qoçaq olsa,  
Heç verməz ordu bada.

Koroğlu dedi:

Badələr içmişəm, hələ sərخoşam,  
Qorx o günümdən ki, qaynayam, coşam,  
Tüləklər sindiran bir tərlan quşam,  
Sarlar şikarımı ala qoymaram.

Cünun dedi:

Mən aşıq, ovun ovlar,  
Ovçular ovun ovlar.  
Alvizdan qalxan tərlan  
Murğuzda ovun ovlar.

Koroğlu dedi:

Qırram qayaları, yixaram dağı,  
Xanlar zəhər içər, sultanlar ağı.  
Çənlibeldi qoç Koroğlu oylağı,  
Şah da golsə, Çənlibelə qoymaram.

Cünun geldi ləp Koroğlunun yanına dedi:

– Koroğlu! Sözlərimə qulaq as!

Mən aşıq ləngəridi,  
Gəmidi, ləngəridi,  
Çox bılıb, az danışmaq  
İgidin ləngəridi.

Söz Koroğlunu aldı dedi:

– Aşıq Cünun, sözünü başa düşdüm.

Cünun dedi:

– Get, Koroğlu! Yolcu yolda gərək. Yadından çıxartma! Aşıq deyib ki:

Mən aşıgam bu daşa,  
Bu qaynaya, bu daşa,  
Elə vur ki yağını  
Kəlləsindən bud aşa!<sup>17</sup>

Koroğlu dedi:

– Aşıq Cünun, indi ki belə oldu, sabah axşama uşaqları burada məndən istə!

Bunu deyib Koroğlu atın başını çevirdi. Dəlilər, xanımlar elə bircə bunu gördülər. Koroğlu elə bil ki, bir ox oldu, qaranlığa atıldı.

İndi qabaqda Koroğlu, onun dalınca Dəmirçioğlugil, onların da dalınca dəlilər getməkdə olsunlar, sənə kimdən deyim, quldan.

Qul necə ki Çənlibeldən çıxdı, günortaya kimi birbaş at sürdü. Elə ki arxayınlasdı ki, day dalınca gəlib-eləyən yoxdu, bir bulağın başında düşüb mənzil elədi. Bir az at otladı, bir az da özü dincəldi, qalxıb yenə də yol başladı. Amma day elə can-dildən at sürmürdü. Belə-belə sabahısı səhərə yaxın gəlib bir yolayricına çıxdı. Bir də qulağına bir səs dəydi. Dönüb dala baxanda gördü vallah, ayın aydınlığında daldan bir atlı gəlir, elə gəlir ki, elə bil oxdu, yayından çıxıb sözür. Tez atı yoldan çıxardıb özünü verdi təpənin dalına. Baxdı ki, gələn Koroğludu. Koroğlu gəlib ildirim kimi qulun yanından keçdi, getdi. Qul özözünə dedi: “Ey dili-qafil, yəqin işin üstü açılıb. Əhməd tacırbaşı əhvalatı Koroğluya deyib. O da mənim dalımcı Toqata gedir”. Təzəddən qul olan bəndə Toqata gedər? Yavaşça yolunu dəyişib, düşdü ikinci yola. İndi qul ikinci yol ilə getsin, biz görək Koroğlu necə oldu? Qırat səhərəcən yol gedib, gün təzə çıxanda Koroğlunu çatdırıldı Bayazidə. Koroğlu elə atın üstündə girdi səhərə. Bir az o yana dolandı, bir az bu yana dolandı, gəlib çıxdı bir yerə. Baxdı ki, burada yüzəcən yaraqlı-yasaqlı adam dayanıb keşik çəkir. Çatıb onlara, soruşdu:

– Ayə, kimsiniz? Burada nə dayanıbsınız?

Cavab verdilər ki: “Koroğlunun dəliləri burada, zindanda dustaqdırılar. Onlara keşik çəkirik”.

Koroğlu bir fikirləşdi ki, hələ bir şey eləmeyib dəliləri gözləsin, bir də Cünun sözü yadına düşdü. Nigarın ağlamağı gözünün qabağına gəldi. Elə bil ki, dünya başına hərləndi. Misri qılınçı çəkib keşikçilərə hücum elədi. Bir sağa vurdu, bir sola vurdu, bir də dönüb ortaya vurdu. Keşikçiləri qatım-qatım qatlayıb qabağına qatdı. Xəlil paşaya xəbər

çatdı. Paşa hökm elədi qoşun yeridi Koroğlunun üstünə. Koroğlunun gözü elə qızmışdı ki, dalbadal qoşun gəlməyini görmürdü. Şirin davada bir də gözü sataşdı, gördü Xəlil paşa durub bir uca yerdə, qoşuna ürəkdirək verir. Bir dəli nərə çəkib dedi:

Eyvaz deyib Çənlibeldən gəlmişəm,  
İndi burda məhşər quraram, paşa!  
Dəlilərim tutduğunu bilmışəm,  
Gedər, zindanını qıram, paşa!

Coşub oxuyaram dövrən içində,  
Görərsən özünü al qan içində,  
Şir kimi qızaram meydan içində,  
Təpinib bağrını yararam, paşa!

İndi mən eylərəm yaman halını,  
Yıxaram qalanı, cah-calalını,  
Yığaram, aparram dövlət, malını,  
Taxtına od-alov vuraram, paşa!

Koroğlu sözün üç xanəsini deyib bir də özünü vurdı dəryayı-ləşgərə. Qıra-qıra çatdı meydanın başına. Bir də oradan geri dönəndə gördü budu dəlilər gəlir, nə gəlir. Dəliləri görcək Koroğlunun ürəyi atlandı. Aldı sözün o biri xanəsini, dedi:

Bir nərə çəkərəm dəlilər yerir,  
Günün qabağında cəsədin sürür,  
Duman tək yurdunu, yuvanı bürür,  
Tamam dağı, daşı yararam, paşa!

Koroğlu qayıtmaz tufan salmasa,  
Cida işlətməsə, qılınc çalmasa,  
Eyvazı əlindən bu gün almasa,  
Dişlərini bir-bir qıram, paşa!

Dəlilər daha heç nəfəs almayıb, siyirməqlilənc özlərini vurdular qoşuna. Koroğlu özünü zindana yetirdi. Atdan düşüb zindanın qapısına elə bir əmud vurdı ki, dəmir qapı pul-pul olub yerə töküldü. İçəriyə girib, uşaqların əllərini-ayaqlarını açıb bayır çıxartdı. Ondan atı

minib, durma gəldim, özünü yetirdi Xəlil paşaya. Xəlil paşa əl-ayaq açaınca Koroğlu onun başının üstünü aldı. Amma Xəlil paşanı öldürə bilmədi. Elə əlini qılınçına atmaq istəyirdi ki, Qırat ağızını dəyirman kimi ayırıb, Xəlil paşanın başını saldı ağızına.

Xəlil paşa bayaq ha cəhənnəmə vasil oldu. Qoşun paşanı ölmüş görüb təslim oldu. Koroğlu hökm elədi, dəlilər davadan əl çəkdilər. Qoşuna aman verdi. Ondan sazı dösünə basıb dedi:

Xəbər olsun Bayazidin elinə,  
Aparram Eyvazı, qala qoymaram.  
Deyin sultanlara köç eləməsin,  
Bu qisası Rüstəm-Zala qoymaram.

Bilmirəm baharam, yoxsa ki qışam,  
Qorx o zamandan ki, qaynayam, coşam,  
Qırılmaz qayyam, tərpənməz daşam,  
Fərhad külüngünü çala qoymaram.

Aladı gözləri, qaşları yağı,  
Nigar olub xan Eyvazın dustağı,  
Çənlibeldi Koroğlunun ovlağı,  
Şah da gələ Çənlibelə qoymaram.

Koroğlu Eyvazı, Halaypozani, Toxmaqvuranı da götürdü, dəlilərlə birlikdə Çənlibelə döndülər<sup>8</sup>.

^ ^ ^  
Eşit quldan!

Elə ki qul Koroğlunun qorxusundan yolu dəyişdirdi, dayanmayıb, birbaş atı sürdürdü Ələmqulu xanın yanına.

Ələmqulu xan bir varlı-karlı, dövlətli xan idi. Kəndləri, bağları, sürüləri, ilxıları, naxırları, o necə deyərlər, bircə donuzu əskik idi. Dövləti yer batırırdı. Deyərlər ki, hərə bir şeyin bazı olar. Bu Ələmqulu xanın da bir xasiyyətini sənə deyim ki, yaman atbaz idi. Bunun bir ilxısı vardı ki, dünyada olan atların hər rəngindən, hər yaşarından bu ilxida bir cüt var idi: bir erkək, bir dişi.

Elə ki qul gəlib çıxdı bura, Ələmqulu xana xəbər verdilər ki, bəs bir qara qul gəlib, amma altında bir at var, bir at var ki, ruzigarın gözü belə at görməyib. Özü də səni görmək istəyir.

Xan hökm elədi. Qulu atı ilə bərabər çəkdilər onun hüzuruna. Ələmqulu xan baxdı ki, doğrudan da at, nə at?.. At deyil, bir bəzəkli gəlindi. Özü də yerlə, göylə oynayır. Ələmqulu xanın gözü düşdü Ərəb ata. Üzün qula tutub soruşdu:

– De görüm, kimsən? Nə karasan? Haradan gəlib, haraya gedirsən?

Qul dedi:

– Xan sağ olsun, mən Əhməd tacirbaşının quluyam. Qafin anrı üzünə xırıda getmişdik. Qayıdanbaş quldurlar düşdülər üstümüzə. Mal-dövləti aldılar. Karvan əhlinin də hamısını əsir eləyib apardılar. Bircə bu atın sayəsində mən canımı qurtarıb qaçdım. İndi mən gərək bu xəbəri Toqatda Hasan paşaşa çatdırıram. Ancaq qorxudan gedə bil-mirəm. Quldurlar mənim qaçmağımı görüb dalımcə at saldılar. İndi yəqin ki, bütün bəndərləri, yolları kəsiblər.

Ələmqulu xan getdi fikrə. Dedi:

– Yaxşı, əgər mən bu xəbəri Hasan paşaşa çatdırısam, mənə nə verərsən?

Qul dedi:

– Xan sağ olsun, mən bir qul adamam. Mənim nəyim var ki sənə də nə verim? Dari-dünyada bir bu canımdı ki, o da öz ixtiyarında deyil. Amma ki sən bu xəbəri Hasan paşaşa çatdırıb, Əhməd tacirbaşını ölümdən qurtarsan, o səni dünya malından qəni elər. Hasan paşanın da yanında hörmət sahibi olarsan.

Ələmqulu xan dedi:

– Mənə dünya malı lazım deyil. Mən bu xəbəri Hasan paşaşa çatdırram. Amma bir şərtlə.

Qul dedi:

– Bu canım qurban olsun sənə, xan, o şərt nə şərtdi?

Ələmqulu xan dedi:

– Şərt budu ki, gərək bu atı satasan mənə. Özün də ta ağań qurta-rıncan mənə qonaqsan. Gedəndə də sənə ilxıdan ürəyin istəyən bir at verərəm.

Qul dedi:

– At da sənə qurbanı, mənim canım da. Ancaq adam göndəriləndə mənim də o adama tapşırılası sözüm var.

Ələmqulu xan dedi:

– Yaxşı.

O saat əmr olundu, qasid hazırlandı. Namə yazıb verdilər qasidə. üstəlik bir namə də qul yazdırıb verdi ona ki, bəs:

“Hasan xan, Əhməd tacirbaşı Koroğlunun üç dəlisini ceyran əti adı ilə aldadıb göndərib Bayazid yazısına. Tez qoşun yeridib onları tutasan”.

Bəli, elə ki namələr hazır oldu, qasid bir yüyrek at minib düşdü yola.

İndi qasid şəhərdən çıxməqda olsun, qul da Ələmqulu xanın yanında qalmaqda, sənə kimdən deyim Dəmsirçioğlugildən.

Dəmirçioğlu, Gürcüoğlu Məmməd, bir də Tanrıtanımaş səhər təzəcə açılında çatdılardı haman yolayricına. Xoşbaxtlıqdan o gecə də yaman şəh düşmüşdü. Baxdılardı ki, at ləpirləri ayrıldı. Ləpirin biri gedir Bayazidə tərəf. Amma o biri ayrılb düşüb ikinci yola. Dəlilər bildilər ki, Bayazidə tərəf gedən ləpir Qıratındı, ikinci yola gedən Ərəb atın. Onlar da atların başını döndərib düşdülər haman yola. Gəlhagəl, gəlhagəl, gəlib çatdılardı Ələmqulu xanın kövşəninə. Elə şəhərə tərəf gedirdilər, bir də baxdılardı ki, budu, bir atlı çaparaq gəlir. Dəmirçioglu dedi:

– Ayə, dayan görüm kimsən? Haradan gəlib, haraya gedirsən?

Qasid dedi:

– Ələmqulu xanın qasidiyəm, Toqata gedirəm. Hasan paşaşa namə aparıram.

Tanrıtanımaş soruşdu:

– Nə namə?

Qasid dedi:

– Əhməd tacirbaşını quldurlar soyublar. Malların alıb, özünü də əsir eləyiblər. İndi onun xəbərini aparıram Hasan paşa.

Elə bu sözdə Dəmirçioğlu çatdı. Dedi:

– Ələmqulu xan bu işi haradan bilib?

Qasid dedi:

– Əhməd tacirbaşının qulu xəbər gətirib. Altında da bir yaxşı at var idi, bağışladı Ələmqulu xana. O da əvəzində ona söz verdi ki, xəbəri Hasan paşa çatdırırsın.

Tanrıtanıma z dedi:

– Naməni bəri ver görüm!

Qasid dedi:

– Niyə verim?

Qasid elə bunu deməyini gördü. Bayaq Tanrıtanıma z tutdu qasidin xirtdəyindən ki:

– Ayə, necə yanı niyə verim?

Qasidin gözləri çıxdı kəlləsinə. Dəmirçioğlu birtəhər ki qasidi onun əlindən alıb buraxdı. Elə ki qasidin ağılı başına gəldi, Dəmirçioğlu ona dedi:

– Əhməd tacirbaşını quldurlar tutmayıb. Əhməd tacirbaşını tutan Koroğlu. O qul hər nə deyibsə, hamisini yalan deyib. O at da ki, o, xana bağışlayıb, o da Koroğlunun atıdı. İndi buradan birbaş qayıdarsan Ələmqulu xanın yanına. Ona deyərsən ki, Koroğlunun üç dəlisi gəlib, qulu da, atı da istəyirlər.

Qasid birbaş qayıtdı Ələmqulu xanın yanına. Ələmqulu xan əhvataldan xəbərdar olcaq, hökm elədi qoşun yeridi. Dəmirçioğlu baxdı ki, qulun əvəzinə, budu qoşun gəlir.

Başa düşdü ki, Ələmqulu xanın fikri özgədi. Üzün yoldaşlarına tutub dedi:

Dağlara düşüb alaca,  
Payızdimi, yazdimi ola?  
Deyəsən qurd-quş hərlənir,  
Qarğadımı, qazdimi ola?

Üstümüzə gəlir qənim,  
Gəldiyini sizə deyim,  
Yarı sizin, yarı mənim,  
Söhbətdimi, sazdımı ola?

Dəlilər baxdılar ki qoşun gəlir. Sən demə, Dəmirçioğlu qoşunu qarğaya, qaza oxşadırmış. Gürcüoğlu Məmməd dedi:

– Dəmirçioğlu, orasını çox düz deyirsən ki, “söhbətdimi, sazdımı ola” çoxdandı ki, dava eləməmişik. Bu dava bizim üçün elə söhbət-saz kimi bir şey olacaq. Amma yarı özünə götürüb, yarı bizə verməkdə yaxşı eləmirsən. Bu yoldaşlıq olmadı. Sən bizim ikimizi bir adam, özünü də bir adam hesab eləyirsən. İndi ki belə oldu, mən gedirəm.

Dəmirçioğlu gördü ki, söz Gürcüoğlu Məmmədə dəyib. Aldı sözün üçüncü xanəsini, dedi:

Qarşımızda şikar gördüm,  
Gizlin deyil, aşkar gördüm.  
Hər nə ki var, sənə verdim,  
Yoxsa payın azdımı ola?

Elə bu sözdə qoşun gəlib çatdı. Tanrıtanımazla Gürcüoğlu Məmməd qılıncları çəkdilər ki, dava başlasınlar. Dəmirçioğlu qoymadı, dedi:

– Dayanın! Qoy görək hələ bunun fikri nədi? Biz ondan öz atımızı isteyirik. O bizdən nə isteyir ki, belə qoşun gətirib.

Atını sürüb gəldi qoşunun qabağına. Aldı görək Ələmqulu xana nə dedi:

Gəl sənə söyleyim, Ələmqulu xan!  
And verirəm, bu gün döyüş olmasın!  
Kükərəyib aslan tək axıdaram qan,  
And verirəm, bu gün döyüş olmasın!

Çəkərik qılınçı, kəsərik yolu,  
Bizik dəlilərdə üç dəli-dolu,  
Hələ gəlməyibdi o qoç Koroğlu,  
And verirəm, bu gün döyüş olmasın!

Mərd igidlər müxənnətdən sapılsın,  
Qarı düşmən dərələrə təpilsin,  
Görək Koroğlunun atı tapılsın,  
And verirəm, bu gün döyüş olmasın!<sup>1</sup>

Ələmqulu xan elə bildi ki, Dəmirçioğlu belə deməkdə qoşundan qorxur. Hay vurdur ki:

– Tutun, qollarını bağlayın! Atlarını da əllərindən alın!

Qoşun yeridi dəlilərin üstünə. Misri qılınclar çəkildi. Dəmirçioğlu üzünü yoldaşlarına tutub dedi:

Misri qılinc alın ələ,  
Siz o yandan, mən bu yandan!..  
Al qanı döndərək selə  
Söz o yandan, mən bu yandan!..

Düşmənin qəddini bükək,  
Başlar kəsib, yero tökək,  
Xan qoruğunda turp əkək  
Siz o yandan, mən bu yandan!..

Haydi düşmənin tuşuna,  
Qan udduraq bu qoşuna,  
Gələk Koroğlu xoşuna,  
Siz o yandan, mən bu yandan!..

Söz tamam oldu. Dəlilər ac qurd kimi özlərini vurdular Ələmqulu xanın qoşununa. Axşam qaş qaralanacaq bu qoşuna bir vay verdilər ki, dünyani Ələmqulu xanın başına dar elədilər. Xan dava başlamağına peşman oldu. Ancaq day iş o yerdən keçmişdi. Axşamüstü xan hökm elədi. Qoşun qayıdır şəhərə doldu. Kapıları da bərk-bərk bağladılar. Onlar oturub səhəri gözləməkdə olsunlar, eşit dəlilərdən!

Dəlilər dedilər: “Beləliklə biz nə atı, nə də qulu ala biləyəcəyik. İndi şəhərə də girsək onları tapmaq olmayıacaq. Bəs biz nə eləyək ki, bu özü atı da versin, qulu da”.

Tanritanımadı dedi:

– O məndə.

Soruşdular:

– Necə?

Dedi:

– Biz səhər gələndə Ələmqulu xanın ilxisi, bax, o dərənin içində idi. Gəlin gedək ilxiçiləri tutaq. Əl-ayaqlarını bağlayaqq. Özünə də sıfariş göndərək ki, ya atı, qulu ver, ya da ki ilxini aparırıq. Onda canının dərdindən gətirib verər.

Tanritanımadı tədbiri dəlilərin beyinlərinə batdı. Durub atları minib, özlərini verdilər haman dərəyə. Baxdılara ki, ilxi doğrudan da dərədədi. Hay demədən düşdülər ilxiçilərin üstünə. İlxiçilar qısqını bərk görüb təslim oldular. Dəmirçioğlu onlara dedi:

– Bu saat gedərsiz xanınızın yanına. Deyərsiniz ki, ya qulu da, atı da versin, ya da budu ki, bütün ilxını haylayıb aparacaqıq.

İlxıçılар özlərini yetirdilər Ələmqulu xanın yanına ki:

– Taxtın tarac olsun, yəhərin qanla dolsun, nə oturmusan? Bəs hal-hekayət belə. Koroğlunun dəliləri bu saat əyləşiblər dərənin gədiyində, özləri də belə deyirlər.

Ələmqulu xan soruşdu:

– Ədə, bir əməlli-əməlli danışın görünüm. Hansı dərədə?

İlxıçıbaşı dedi:

– Belə daşlı dərədə ey... daşlı dərədə. Başının çarəsini tap!

Ələmqulu xan getdi fikrə. Handan-gecdən dedi:

– Bəli, onlar ki girdilər daşlı dərəyə, bir il də orada qalsalar nə biz onlara bata bilərik, nə də ilxını onlardan ala bilərik.

İndi sənə deyim daşlı dərədən, gör necə dərə idi. Daşlı dərənin gircəcəyi dar bir gədik idi. İki adam güclə girə bilərdi. Çıxacağı da beləcə dar idi. Özü də çıxacağına iri bir daş düşüb yolu elə kəsmişdi ki, kim dərəyə girsəydi, gərək yenə də qayıdırıb girəcəkdən geri çıxayıdı. Odur ki, adına daşlı dərə deyirdilər. İndi ilxi dərənin içində idi. Dəllilər də kəsmişdilər haman o dar gədiyi. Odur ki, Ələmqulu xan bu sözü ilxıçılardan eşitcək əl-ayağı yerdən-göydən üzüldü. Döndü qoşun böyüklərinə ki:

– Tədbir! Deyin görək nə təhər eləyək?

Heç kəs bir məsləhət verə bilmədi. İş belə olanda Ələmqulu xan hökm elədi ki:

– Qızım Ruqiyyə xanıma deyin, gəlsin mənim hüzuruma! Xəbər getdi Ruqiyyə xanıma. Ruqiyyə xanım durub gəldi Ələmqulu xanın məclisinə.

Ruqiyyə xanım ki var idi, Ələmqulu xanın bircə qızı idi. Darı-dünyada bu qızdan başqa züriyyəti olmamışdı. Odur ki, Ələmqulu xan əlindən gələni Ruqiyyə xanım üçün eləmişdi. Day elm qalmamışdı, kitab qalmamışdı ki, ona oxutmamış olsun. Qız özü də çox fəhmlifərasətli idi. Bütün elmləri əzbər eləyib, açarını qoymuşdu cibinə. Ələmqulu xan həmişə çətin işə düşəndə Ruqiyyə xanımı məsləhətə çağırardı. İndi də ona görə çağırıldırmışdı.

Qərəz, Ruqiyyə xanım gəldi atasının yanına. Ələmqulu xan əhvatalı necə ki olmuşdu ona danışıb məsləhət istədi. Ruqiyyə xanım bir öz fikrində götür-qoy eləyib dedi:

– Ata! Bu gələn hələ Koroğlunun üç dəlisidi. Sabah, birisi gün Koroğlu görsə ki, dəlilər gəlmədi, durub özü gələcək. Sən bir fikir elə gör, onda nə olacaq.

Ələmqulu xan dedi:

– Yaxşı, bəs necə eləyək?

Ruqiyyə xanım dedi:

– Necə eləyəcəksən? Gərək qulu da, atı da verəsən. Onlar ki sənə bir pislik eləmirdilər. Elə genə də eləmirlər. Öz atlarını, bir də düşmənlərini istəyirlər.

Ələmqulu xan dedi:

– Qızım, iş o yerdən keçib. Əgər dünən elə qasidi göndərəndə versəydim, sən deyən düz idi. Ancaq indi versəm, bütün xanların, paşaların içinde bihörmət olub gedərik. Hər yerdə deyərlər ki, Ələmqulu xan üç adamın əlində aciz qalıb təslim olub.

Ruqiyyə xanım dedi:

– Sən niyə elə eləyirsən ki? Götür onlara bir namə yaz! Yaz ki, bəs mən bilməmişəm ki, siz Koroğlunun dəlilərindənsiniz. Mən çıxdan Koroğlu ilə dost olmağa fürsət axtarırdım. Naməni lap elə mən özüm götürüb vəzir, vəkil ilə gedim onların yanına. Gətirim onları evə. Bir neçə gün qonaq saxla. Hörmət elə. Atı da, qulu da ver, getsinlər. Eşidənlər də desinlər ki, Ələmqulu xan Koroğlunun dostudu. Ondan sonra qorxudan bir xan, bir paşa sənin həndəvərindən keçə bilməz.

Məclisdəkilərin hamısı Ruqiyyə xanımın məsləhətinə afərin dedi. Tez namə yazıldı, Ruqiyyə xanım vəzir-vəkil, ağsaqqal-qarasaqqalları da yanına alıb, daşlı dərəyə tərəf yol başladı. Dəlilər bir də baxdılardı, budu, bir dəstə adam gəlir, qabaqlarında da bir qız. Heç birinin də yaraq-yasağı yoxdu. Dəmirçioğlu dedi:

– Afərin sənə, Tanritanimaz! Tədbirin yaman baş tutdu. Ələmqulu xan barışğa gəlir.

O qədər gözlədilər ki, dəstə gəlib yaxınlaşdı. Baxdılardı, vallah, bu qız elə bir qızdı, elə bir qızdı ki, şam kimi şölə verir, çıraq kimi işiq salır. Elə bil ki, zalimin qızı büssurdan yaranıb. Gürcüoğlu Məmməd dedi:

– Dəmirçioğlu, Koroğluya məndən salam yetirərsən. Deyərsən ki, Gürcüoğlu Məmməd oldu eşq dəlisi! Day ondan Koroğlu dəlisi çıxmaz. Məndən ümidiñi üzüsün. Mən dönüb oluram Məcnun. Boy numa bir zəncir bağlayacağam, ucunu da verəcəyəm bu qızın əlinə. Hara çəkər, özü bilər.

Dəmirçioğlu macal tapmadı ki, Gürcüoğlu Məmmədin cavabını versin. Ələmqlu xanın adamları gəlib çatdılar. Ruqiyyə xanım salam verdi. Dəmirçioğlu ədəblə onun salamını alıb, əleyk dedi. Ruqiyyə xanım Ələmqlu xanın naməsini verdi. Dəlilər oxuyub namədən hali olcaq Gürcüoğlu Məmməd dedi:

– Gedək!

Dəmirçioğlu dedi:

– Sən dayan!

Sonra üzünü Ruqiyyə xanımıma tutub dedi:

– Biz xanın məclisinə gedərik. Ancaq şərtimiz var.

Ruqiyyə xanım soruşdu:

– Şərtiniz nədi?

Dəmirçioğlu dedi:

– Şərtimiz budu ki, qulu da, atı da gətirib buradaca verəsiniz bizə.

Bizlərdən birimiz onları görək tez aparıb Koroğluya çatdırıaq. İkiimiz gələrik xanın hüzuruna.

Ruqiyyə xanım dedi:

– Baş üstə! Siz gözləyin. Biz yarım saatə gələrik.

Bunu deyib, Ruqiyyə xanım adamları da götürüb geri qayıtdı. Elə ki onlar gedib gözdən itdilər, dəlilər başladılar məşvərətə.

Dəmirçioğlu dəlilərdən soruşdu:

– Deyin görüm, məsləhətiniz nədi?

Tanritanıma z dedi:

– Mənim məsləhətim budu: o qədər gözləyək ki, at ilə qulu gətirsinlər. Elə ki gətirdilər, ikisini də götürək. Birbaş çıxıb gedək. Bizim Ələmqlu xanın yanında nə işimiz var? Sonra ortaçıqda hiylə-miyələr olar. Xan tayfasına bel bağlamaq olmaz.

Gürcüoğlu dedi:

– Yox, Tanritanıma z, hər nə desən de, bunu demə. Biz gərək xanın yanına gedək. Getməsək heç olmaz.

Dəmirçioğlu dedi:

– Tanritanıma z, Gürcüoğlu ayrı fikirlə deyir. Amma ki biz xanın yanına getməliyik. Yoxsa sən deyən kimi eləsək, elə biz də olarıq xanların, paşaların tayı. Day ondan sonra heç kəs bizim sözümüzə inanmaz. Bir də deyərlər ki, Koroğlu dəliləri qorxdular. Lap hiylə də olsa, biz gərək gedək. Amma ki işimizi də möhkəm tutaq.

Dəlilər soruştular:

– Necə?

Dəmirçioğlu dedi:

– Belə ki, bizim birimiz gərək atla qulu götürüb Çənlibelə aparaq, Koroğluya çatdırıq ki, işdi bir hiylə-zad olsa, atla qul əldən getməsin. İndi deyin görüm, Çənlibelə hansınız gedəcəksiniz?

Gürcüoğlu Məmməd üzün Tanritanımaza tutub dedi:

– Tanritanıma, sən özün bilirsən ki, mən dost yolunda candan keçərəm. Amma bu yerdə gərək sən mənə kömək eləyəsən. O necə deyirlər, ölmüşəm, yerdən götür. Mən gərək o xanın məclisinə gedəm. O qızı heç olmasa bir doyunca baxam. Mən ölüm, sözümü yerə salma!

Tanritanıma dedi:

– Sən niyə ölürsən? Qurban olsun sənə at da, qul da, Ələmqulu xanın özü də. Hələ desən, lap Ələmqulu xanın...

Gürcüoğlu Məmməd tez sözünü kəsdi ki:

– Amandı, elə söz deme!

Dəlilər gülüşdülər. Bu dəmdə bir də gördülər ki, dəstə gəlir. Ərəb atı da gətirirlər, qulu da. Tanritanıma dedi:

– Eybi yoxdu. Siz gedin Ələmqulu xanın yanında kef eləyin. Mən də bu kefin əvəzini yolda quldan çıxacağam.

Dəmirçioğlu dedi:

– Ancaq biz Ələmqulu xanın yanında bircə gün qalacağıq. Sabah axşam Çənlibeldə olacayıq. Olduq, olduq. Olmadıq, onda bilin ki, o necə deyərlər, başımız əlimizdə deyil. Koroğluya elə beləcə deyərsən. Sonrasını özü bilər. Hər necə ki eləmək lazımdır, özü elər.

Bəli, dəstə gəlib çatdı. Ruqiyə xanım atı da, qulu da Dəmirçioğlu verib dedi:

– Əl-əhdı minəl-vəfa. Biz öz vədimizi yerinə yetirdik. Siz də sözünüzün ağası olun!

Dəmirçioğlu dedi:

– Bize Koroğlu dəlisi deyərlər, xanım! Bizdə xilaf söz olmaz.

Ondan Dəmirçioğlu götürüb, qulu mindirdi Tanritanımaının atına. Ayaqlarını da atın qarnının altında möhkəm-möhkəm bağladı. Qul başladı yalvarmağa ki:

– Bir qələtdi eləmişəm.

Dəmirçioğlu dedi:

– Bize heç zad demə! Hər nə ki sözün var, Çənlibeldə Koroğluya deyərsən.

Elə ki qulun işi düzəldi, ondan Tanrıtanımazdır da Ərəb atı minib onu saldı qabağına. Elə yol başlamaq istəyəndə Dəmirçioğlu dedi:

– Ayə, Tanrıtanımazdır, sən tanrısız, allahsız bir adamsan. Yolda acı-ğın tutar, ona bir şey-zad eləyərsən... Bax, Çənlibelə salamat apar çıxart!

Tanrıtanımazdır dedi:

– Tanrıni da tanməsam, Koroğlunu tanıyıram. Elə şey elemərəm.

Bunu deyib, Tanrıtanımazdır ata dəydi. Qul da qabağında Çənlibelə tərəf yol başladı. Dəmirçioğlu o qədər gözlədi ki, onlar gedib gözdən itdilər. Ondan üzünü Ruqiyyə xanıma tutub dedi:

– Xanım, indi biz sizin qulluğunuzda hazırıq. Haraya deyirsən gedək!

Ruqiyyə xanım dedi:

– Qul sahibi olasınız! Buyurun!

Ruqiyyə xanım düşdü qabağa. Dəmirçioğlu sağ tərəfində, Gürçüoğlu Məmməd sol tərəfində, qalan adamlar da onların dalınca şəhərə tərəf yol başladılar. Bəli, şəhər qapıları taybatay açıldı. Qoşun çıxdı istiqbala. Qurbanlar yıxıldı yerə, cahi-cəlal ilə gəlib çatdırılar xanlar qapısına. Ələmqulu xan özü yerindən durub onları pişvaz elədi. Əllərindən tutub məclisə gətirdi. Birini sağ tərəfində oturtdı, birini də sol tərəfində. Vəzir, vəkil, hamı yerli-yerində əyleşdi: sonra məclisin yuxarı tərəfində bir ipək pərdə asıldılar. Ruqiyyə xanım da öz başının qızları ilə gəlib bu pərdənin dalında qərar tutdu. Ələmqulu xan başladı söhbətə. Bir az oradan danışdı, bir az buradan danışdı, axırı mətləb üstə gəlib dəlilərdən üzrxahlıq elədi.

Amma məclisdə nə danışıldısa Gürcüoğlu Məmməd heç birini eşitmədi. Gözləri elə zillənib qalmışdı pərdənin dalında. Dəmirçioğlu hətta bir-iki dəfə onu dümsükəldi də, bir şey çıxmadı.

Elə ki xan üzrxahlığını elədi, yemək-içmək başlandı. Saqı girdi məclisə. Ələmqulu xan dəlilərə burada qonaqlıq verdi, bir qonaqlıq verdi ki, nə deyim. Yedilər, içdilər, çalğıçılar çaldı, oxuyanlar oxudu, gecədən də bir pas keçmiş məclis dağıldı. Dəmirçioğlu ilə Gürcüoğlu Məmmədə də yer salıb, çekilib getdilər. Hamı yatdı. Amma sən gəl ki ilan vuran yatdı, amma nə Dəmirçioğlunun gözünə yuxu getdi, nə də Gürcüoğlu Məmmədin. Səhəri beləcə açdılar. Dan yeri söküldən Dəmirçioğlu qalxdı ki:

– Dur! Getmək lazımdı.

Gürcüoğlu dedi:

– Dəmirçioğlu, ölümə desən bu saat gedərəm. Amma ki, Ruqiyə xanımı aparmamış buradan gedəsi deyiləm.

Dəmirçioğlu dedi:

– Ayə, dəli olma, axmaq olma, biz qızı necə apara bilərik? Buna aləm nə deyər? Koroğlu nə deyər? Biz kişi ilə dost olmuşuq, çörək kəsmişik.

Gürcüoğlu dedi:

– Bəs necə eləyək?

Dəmirçioğlu dedi:

– Heç zad. Necə edəcəyik? Gedərik, mən əhvalatı Koroğluya deyərəm. Elçi göndərərik, alarıq.

Gürcüoğlu dedi:

– Onda bir gün də qalaq. Heç olmazsa bircə dəfə də, pərdə dalın-dan da olsa, onu görüm, sonra gedək.

Dəmirçioğlu nə qədər elədisə bir şey çıxmadı. Gürcüög'lunu yola gətirə bilmədi. Axırda çar-naçar qaldı.

İndi bunlar burda qalmaqdə olsunlar, eşit Çənlibeldən.

Tanritanımaz sağ-salamat Çənlibelə gəlib atı da, qulu da Koroğluya verdi. Qul düşdü Koroğlunun ayaqlarına. Koroğlu heç ona tərəf baxmadı da. Dəli Həsənə işarə elədi ki:

– Apar, sal ağasının yanına. Qoy uşaqlar da gəlsinlər, sonra onlar inşinə baxacağam.

Qulu da Əhməd tacirbaşının yanına salıb, başladılar Dəmirçioğlu-gili gözləməyə. Gündüzü gözlədilər, gecəni gözlədilər, sabahı da axşamacan gözlədilər, dəlilər gəlib çıxmadı. İş belə olanda Koroğlu acıqlandı. Hay vurdı, bir Dəli Mehtərdən, bir də xanımlardan başqa Çənlibeldə nə qədər dəli var idi, hamısı atlandı. Gecə ilə yeddi min yeddi yüz yetmiş dəli duman kimi Ələmqulu xanın şəhərini araya aldı. Elə ki səflər düzəldi, dəstələr hərə öz yerini tutdu, Koroğlu Tanritanımazı çağırdı ki:

– De görünüm, nə məsləhət görürsən? Gecə ikən şəhərə girək, ya səhəri gözləyək?

Tanritanımaz dedi:

– Koroğlu, biz yaxşı eləyib gəlmışik. Ehtiyat ki var, yaxşı şeydi. Amma ki mənim ürəyim çox sakitdi. Dəlilərin başında heç bir şey yoxdu. Yəqin elə Gürcüög'lunun şuxluğu tutub. Qızın yanından ayrıla

bilmir. Dəmirçioğlu da ona görə dayanıb qalıb. Hər halda səhəri göz-ləmək yaxşdı. Sonra xəcalətli olarıq.

Dəlilər Tanritanımadın fikrini bəyəndilər, o qədər gözlədilər ki, səhər açıldı. Şəhər əhli duran-duran baxdı ki, şəhərin ətrafi tutulub. Camaati vahimə aldı. Töküldülər xanlıq qapısına. Ələmqulu xan durub gördü bəli, necə ki, deyirlər elədi. Şəhərin ətrafi elə tutulub, elə tutulub ki, elə bil ətdən divar çəkilib. Tez vəziri çağırıb göndərdi ki, bilsin-görsün bu nə olan işdi. Vəzir gəlib çatanda gördü nə... Gələn Koroğlu... Koroğlu vəziri görcək dedi:

Qarı düşmən, fənd-felini bilirom,  
Dəlilərim bu şəhərdə qalıbdı.  
Saat yarım sizə möhlət verirəm,  
Dəlilərim bu şəhərdə qalıbdı.

Şəhərin yerində kotan əkərəm,  
Zər-zibasın Çənlibelə çəkərəm,  
Misri qılınc çəkib al qan tökərəm,  
Dəlilərim bu şəhərdə qalıbdı.

Koroğlu fərmani mərdi-mərdana,  
Dəlilərim yerikləyir al qana,  
Qataram şəhərdə tozu dumana,  
Dəlilərim bu şəhərdə qalıbdı.

Vəzir başılovlu qayıdış əhvalatı Ələmqulu xana danışdı. Ələmqulu xan Ruqiyyə xanımı çağrırdı. Ruqiyyə xanım dedi:

– Qorxma! Mən bu saat işi yoluna qoyaram.

Oradan birbaş gəldi Dəmirçioğlugilin otağına. Dəlilər də işdən bi-xəbər hazırlaşdırılar ki, yola çıxsınlar. Ruqiyyə xanım aldı görək nə dedi:

Dərdiz alım, qoç qardaşlar,  
Bir umudum sizə gəlir...  
Çox çətin olubdu işlər,  
Bir umudum sizə gəlir...

Kəsiblər dörd bir yanımı,  
Dağıdarlar xanmanımı,  
Axdarlar al qanımı,  
Bir umudum sizə gəlir...

Şad ürəyim olubdu qan,  
Könlüm olubdu pərişan,  
Ruqiyə xanım sizə qurban,  
Bir umudum sizə gəlir...

Dəlilər soruştular:

– Nə olub?

Ruqiyə xanım hal-əhvalatı danışdı. Dəmirçioğlu dedi:

– Sən heç qorxma, Ruqiyə xanım. Bu saat biz özümüz gedərik  
onun yanına.

Bunu deyib, ikisi də bayırə çıxdı. Atları minib, birbaş Koroğlunun  
yanına gəldilər. Koroğlu elə ki, dəliləri sağ-salamat gördü, arxayın-  
ladı, onları məzəmmət etməyə başladı. Dedi:

Barakallah, səd mərhəba!..  
Tez gələn beləmi əyləni?  
Yaxşı yaradız qulluğa,  
Tez gələn beləmi əyləni?

Fikrinizdə nə qoyubsuz?  
Qeyri yollara uyubsuz,  
Görünür məndən doyubsuz?  
Doymayan beləmi əyləni?

Demə dünya gedər belə,  
Uymayın fitnəyə-felo,  
Koroğlunu gətdiz dilə,  
Tez gələn beləmi əyləni?

Dəlilər ikisi də başlarını saldılar aşağıya. Dəmirçioğlu dedi:

– Koroğlu, biz taqsırkariq. Hər nə eləsən ixtiyarsan.

Bunu deyib Dəmirçioğlu qılıncını çıxarıb iki əlinin üstündə Ko-  
roğlunun qabağına qoydu, özü də diz çökdü. Koroğlu onun qolundan  
yapışış qaldırdı. Sonra soruşdu:

– De görüm, əsl müqəssir kimdir? Sənsən, ya Gürcüoğlu?

Dəmirçioğlu dedi:

– Elə ikimizin də taqsırimiz birdi. Bir-birindən nə əskikdi, nə artıq.

Koroğlu nə qədər elədi ki, Dəmirçioğlu işin əslini desin, demədi.  
Elə bircə bunu dedi ki:

– İkimizin də taqsırımız birdi.

Koroğlu işi bilirdi. Bilirdi ki, Dəmirçioğlu Gürcüoğlu Məmmədə görə gecikib. Amma onu da bilirdi ki, Dəmirçioğlu ölüm də olsa, yoldaşı pis ayaqda tək buraxmaz, namərdlik eləyib yoldaşı ələ verməz. Odu ki onu bir də sinamaq üçün belə qısnayırdı. Elə ki gördü Dəmirçioğlu sözündən dönmədi, yoldaşın sırrını açmadı, dedi:

– Mərhəba! Mən səni qəsdən sınayırdım. Sağ ol!

Sonra dönüb Gürcüoğlundan soruşdu:

– Hə... nə var, nə yox, Gürcüoğlu? Deyəsən Ələmqulu xanın qızı çox xoşuna gəlib.

Gürcüoğlu başın saldı aşağı. Elə bunlar bu sözdə idilər, Ələmqulu xan öz vəzir-vəkili ilə gəlib çatdı. De əl verdilər, görüşdülər. Ələmqulu xan dedi:

– Qoç Koroğlu, mən səninlə dost olmaq istəyirəm. Bütün dəlilərinlə mənə qonaqsan.

Koroğlu nə qədər boyun qaçırmış istədisə olmadı. Axırda Ruqiyə xanım irəli yeriyb dedi:

– Qoç Koroğlu, sən buradan elə beləcə çıxıb getsən, atamı bütün dünyada bədnəm elərsən. Kişi dostluq üçün uzanan əli kəsməz.

Koroğlu Ruqiyə xanımın sözündən keçə bilmədi. Ancaq şəhərə də girmədi. Hökm elədi, şəhərin kənarında çadırlar quruldu. Üç gün, üç gecə yemək, içmək oldu. Ələmqulu xan Koroğluya bir qonaqlıq verdi ki, hələ ruzigarın gözü belə qonaqlıq görməmişdi. Elə ki üç gün tamam oldu, Koroğlu Ələmqulu xanı çağırıb dedi:

– Xan, elədiyin hörmətə görə sağ ol! Ancaq mənim səndən bir təvəqqəm var.

Xan dedi:

– Təvəqqə nədi? Sən əmr elə, mən yerinə yetirim.

Koroğlu dedi:

– Yox. Bu elə bir şeydi ki, əmrlə olmaz. Belə ki, ancaq təvəqqədən aşar.

Xan dedi:

– Buyur!

Koroğlu sazı basdı döşünə dedi:

Qulluğuna bircə kəlmə sözüm var,  
Mənim o sözündən incimə, ay xan!  
O sözlər bu yerin sözü döysə də\*  
Sən Allah, o sözdən incimə, ay xan!

Xan dedi:

– Əşि, incimək nədi? Sən lap öhd eləsən mənim başımı istəyəcək-sən, o da ki sənə qurbanı. Sözünü de!

Koroğlu dedi:

Lazımdı araya elçi salaydım,  
Neçə minnətçiyələ dilçi çalaydım,  
Qayda buydu, gedib, bir də gələydim,  
Mənim bu işimdən incimə, ay xan!

Xan məsələni başa düşdü. Ancaq gözlədi ki, görsün sözün axırı nə olur. Koroğlu aldı sözün o biri xanəsini, dedi:

Koroğlunun sözün yazma qələtə,  
Hesab etmə qanmaza, nabələdə,  
Ruqiyyə xanımı gəl ver Məmmədə,  
Sən gəl bu sövdadan incimə, ay xan!

İncimək nədi? Xan Allahdan belə bir qohumluq axtarırdı.

O saat molla, qazı çağırıldı. Ruqiyyə xanımın kəbini kəsildi Gür-cüoğlu Məmmədə. Toy təzədən başlandı. Üç günün üstünə bir dörd gün də gəldilər, oldu yeddi gün, yeddi gecə. Yeddi günün tamamında istədilər gəlini tapşırınsılar bəyə. Koroğlu razı olmadı. Dedi:

– Çənlibeldə dəlilərin də, xanımların da anası Nigardı. Mən gərək aparıb bir toy da orada eləyəm.

Dəlilər də atlandı, Ruqiyyə xanımı da götürüb Çənlibelə gəldilər. Xanımlar işdən xəbərdar oldular. Nigar Ruqiyyə xanıma xoşgəldin elədi. Toy təzədən başladı. Sazlar səs-səsə verdi, saqi məclisə girdi. Koroğlu belə baxdı Nigarı sağ yanında gördü, belə baxdı Eyvazı sol yanında gördü, qabağa baxdı yeddi min yeddi yüz yetmiş dəlini qabağında gördü. Ürəyi atlandı, qəlbə coşdu, üçtelli sazı sinəsinə basdı, dedi:

---

\* Deyilsə də

Məclis qurduram həmişə,  
İşrətim, damağım ola!..  
Əmliklər çekdirəm şışə,  
Bir ağır yiğnağım ola!..

Çənlibeldə köcüm, qonum,  
Atlasdan biçilər donum,  
Ortadan qalxmaya xonum,  
Gündə yüz qonağım ola!..

Vuram xotkar, tutam paşa,  
Xanlar məndən çəkə haşa.  
Bu dövranım vara başa,  
Sönməyən çıraqım ola!..

Eyvaz imdadıma çata,  
Dəmircioğlu şəşpər ata,  
Sıçrayam, minəm Qırata,  
Bəlli Əhməd dayağım ola!..

Şir qanı ola qanımda,  
Qorxu olmaya canımda,  
Dəlilər olsa yanımda,  
Qırram yüz min yağım ola!..

Düşmən qanın içəm, doyam,  
Müxənnət gözlərin oyam,  
Çəkəm bəzirganlar soyam,  
Tacirlər dustağım ola!..

Koroğluyam savaşında,  
İgid dəlilər başımda,  
Nigar əyləşə qarşımda,  
Keçən cavan çağım ola!..<sup>2</sup>

~ - " ..  
Yenə də yaz ayları gəlmışdı. Çənlibeldə başqa bir aləm var idi. Hər tərəf al-yaşla bürünmüdü. Elə idi, elə idi ki, gül gülü, bülbül bülbülü çağırırdı. O necə deyərlər, lalələr bənövşələrə göz vururdu. Sıldırıq qayalarda xinalı kekliklər qaqqıldaşırdı. Bülbüller Koroğlunun səsinə səs verirdi. Çənlibelin ətəklərində ot adam boy qalxmışdı. Koroğlunun ipə-sapa yatmayan, qoruq-qaytaq bilməyən ayğırları ilxı ilə göy ota buraxılmışdı. Koroğlu bu yaz Düratı da ilxiya qatdırılmışdı.

Dürat ola, çöl ola, xam dəli ayğırlar ola. Olmuşdu dəlisov bir şey. Day bir at ilə yola getmirdi. Çəçikləşirdi, qapışındı, vuruşurdu. Day, o necə deyərlər, ilxını götürmüdü başına, ələmişdi ləlik-giryan.

Yenə də günlərin bir gündündə Düratin nadincliyi tutdu. Başladı ayğırlarla giciməyə. De birini vurdı, birini qapdı, birini çıçəklədi, axırda hamısını qabağına qatdı, Çənlibeldən aşağı töküb qovmağa başladı. İlxinin ağzı düşdü çölli bərri-biyabana. Gethaget, gethaget, ilxi dağlar aşdı, düzənlər keçdi, yamaclar dırmandı, enişlər endi, gəlib Ballıcada Qara xan deyilən bir xan var idi, onun qoruğuna doldu. İndi eşit Qara xandan.

Qara xan əzazıl bir xan idi. Çox az adam tapılardı ki, onun əlindən sinədağlı olmasın. Özü də yaman tamahkar idi. Kimdə bir yaxşı şey görsəydi ya xoşla, ya hiylə ilə, ya da ki, bunların heç birisi baş tutmaya, zorla tutub əlindən alardı. Day camaat onun əlindən zinhara gəlmişdi. Hər yerdə özünü elə göstərirdi ki, guya İran padşahının qohumudu. Odu ki qorxudan heç kəs ona bir söz deyə bilmirdi.

Elə ki Koroğlunun ilxısı gəlib onun qoruğuna doldu, nökərlər gəlib əhvalatı Qara xana xəbər verdilər. Qara xan o saat hökm elədi ki, ilxını haylayıb gətirsinlər.

Qara xanın adamları ilxını aparmaqda olsunlar, sənə kimdən deyim, Koroğludan.

Koroğlu Çənlibeldə idi. Ələmqulu xanın yanından qayıdanandan sonra hələ heç bir səfərə-zada getməmişdi. Bir də ilxiçi başılovlu gəldi ki, bəs ilxi itib. Koroğlu əvvəl-əvvəl buna əhəmiyyət vermədi. Elə ki eşitdi ki, bəs Dürat da itib, qəzəbləndi. Elə bir nərə çəkdi ki, bütün Çənlibel titrədi. Dağlar, daşlar səs-səsə verdi. Dəlilər hamısı töküllüb gəldilər.

Aldı Koroğlu görək nə dedi:

Hoydu dəlilərim, hoydu oğullar,  
Hardasa Düratım, tapılsın gərək!..  
Aman çəksin əlimizdən yağılar,  
Müxənnət obası çapılsın gərək!..

Durub mərd meydanda göstərrəm hünər,  
Qənimlər nərəmdən eləyər həzər,  
At üstə sağ-sola işlədək şəşpər,  
Qoşun qayalara səpilsin gərək!..

Qoç ığid yalıyar özü öz qanın,  
Koroğlu, hər yana işlər fərmanın,  
İndi bəy, paşanın, xotkarın, xanın,  
Dərisinə saman təpilsin gərək!..

Dəli Mehtər tez atlandı. Dəlilərdən, mehtərlərdən də bir neçəsini yanına alıb, ilxını axtarmağa getdi. Amma sən de ki, ilxi hayanda idi? İlxi odu Qara xanın qoruğunda, Dəli Mehtər axtarır Çənlibelin kövşənlərini. Hər yeri bir-birinə vurdular. Dağı-daşı əldən-ayaqdan saldılar. Axırda kor-peşman Çənlibelə qayıtdılar.

Koroğlunun dərdi bir idi, oldu min. Dəlilər başladılar ona ürək verib yoşutmağa ki:

– Ay Koroğlu, niyə bu qədər cəza-fəza eləyirsən? İlxi, görəsən ağızı hayana düşüb, çıxıb gedib. İtməyəcək ki? Harada olsa tapılacaq. Qorxudan kim sənin ilxına gözünün ucu ilə baxa bilər?

Dəlilər çox dedilər, Koroğlu az eşitdi. Nə qədər elədilər, yoşumadı ki, yoşumadı. Elə olmuşdu, elə olmuşdu ki, açığından bığlarını gəmiridi. Nigar gördü yox, Koroğlu soyumaq bilmir. Elə bil ki, yanmış kürədi, getdikcə qızır. Axırda dedi:

– Ay Koroğlu, hırsınləndə soyumaq bilmirsən. İndi nə olub axı? İlxi, itib, tapılar da...

Koroğlu Nigarın cavabında aldı görək nə dedi:

Nigar, Düratın itməyi  
Yandırır məni, yandırır...  
Əməyim zaya getməyi  
Yandırır məni, yandırır...

Alnımdakı qalın qatlar,  
Düşmən görsə bağırı çatlar,  
Candan əziz bədöy atlar  
Yandırır məni, yandırır...

Sinəmin düyüünü, dağı,  
Müxənnət, meydan açmağı,  
Mən dəliyə sataşmağı  
Yandırır məni, yandırır...

Yaradan hoyuma yetə,  
Bu müşkül mətləbim bite,  
Dürat da Qıratdan ötə,  
Yandırır məni, vandırır...

Koroğluyam, deyim düzü  
Saymaram əllini, yüzü,  
Hercayıının tənə sözü  
Yandırır məni, yandırır...

Söz tamama yetisdi. Nigar dedi:

— Yaxşı da... Axır acıqlanmaqdandan, dodaqlarını çeynəməkdən ki, bir sey cixmayacaq. Tədbirin nədi, onu de!

Koroğlu saçı dösünə basıb, bir dəfə dəlilərə baxdı, dedi:

İndi bir mərd dəli gərək,  
Tapsın mənim Düratımı.  
Bəslənəndə quzu kimi,  
Miniləndə kür atımı

Kışnøyib meydanda gəzən,  
Hərdən sağa-sola sözən,  
Düşmanın başını üzən,  
Bir aşramış nər atımı

Həmişə olan gücündə,  
Şəşpər atila üstündə,  
Hünər göstərib dar gündə,  
Düsiirməvən ar atımı

Koroğluyam, yol güdərəm,  
Düşman bağrını didərəm,  
Atlannam, özüm gedərəm,  
Çəkin mənim Qıratımı!..

Dəlilər hamısı qalxdılar ayağa. Ləpirçilər düşdülər qabağa. Koroğlu özü də başladı geyinməyə. Elə bu dəmdə bir də gördülər ki, bu, keşikçilər bir adam gətirir. Yaxınlaşanda Koroğlu baxdı ki, bu – ciyində kəpənəyi, əlində dəyənəyi cavan bir oğlandı. Özü də şəstli-bəstli, bazburutlu bir şeydi. Soruşdu keşikçilərdən ki:

– Kimdi bu?

Keşikçi dedi:

– Bilmirəm. Nə qədər elədik, demədi. Səni görmək istəyir.

Koroğlu dedi:

– Bala, kimsən? Nə istəyirsin?

Oğlan qabaqca salam verdi. Koroğlu əleyk aldı. Onda oğlan Koroğludan soruşdu:

– Hələ bir qabaqca deynən görüm, sizin ilxınız itib, ya yox?

Koroğlu dedi:

– Hə, itib. Necə?

Oğlan elə bil arxayınladı. Dedi:

– Qoy hələ bir nəfəsimi dərim, yorulmuşam.

Koroğlu dedi:

– Əyləş!

Oğlan əyləşdi. Patavalarını açdı. Çarıqlarını çıxartdı. Silkib bir tərəfə qoydu. Ondan corabların çıxartdı. Onları da mafi-qayda silkib bir tərəfə qoydu. Ondan sonra başını qaldırıb dedi:

– Koroğlu, mən balıcalı Qara xanın mehtəriyəm. Budu, üç gündü ki, sənin ilxını Qara xan tutub. Gəlmışəm sənə xəbər verməyə. Dürət da ilxının içindədi. Mən də elə ondan bildim ki, ilxi sənindi.

Koroğlu elə bunu eşitcək dik yerindən qalxdı. Dedi:

– Dəli Həsən!

Dəli Həsən dedi:

– Bəli, qoç Koroğlu?

Dedi:

– Mən gəlincə bu oğlanın üstündə gözün olsun.

Dəli Həsən dedi:

– Baş üstə!

Ondan Koroğlu üzün dəlilərə tutub dedi:

At belinə, mərd dəlilər,  
Ballicaya səfərim var!  
Dava günü qurd dəlilər,  
Ballicaya səfərim var!

Hünər elər qoç oğlu qoç,  
Qorxar, keçməz yanından köç,  
Alın ələ misri qılinc,  
Ballicaya səfərim var!

Hədyan sözə bəli deməm,  
Müxənnət çörəyin yeməm.  
Qoy düşman bilsin mən kiməm,  
Ballicaya səfərim var!

Şəşpərim susayıb qana,  
Düşmanlarım gəlib cana,  
Qan uddurram Qara xana,  
Ballicaya səfərim var!

Koroğluyam, budu sözüm,  
Müskül işə necə dözüm?  
Heç qovğadan doymaz gözüm,  
Ballicaya səfərim var!

Koroğlu sözünü tamam eləyib, quş kimi sıçradı Qıratın belinə. At bir dəfə kişnəyib iki dal ayağı üstə qalxdı, dəstənin qabağına düdü. Dəstə Ballicaya üz qoydu. Yolları, yamacları üz elədilər, dağları, daşları düz elədilər, ildırım kimi sözüb Ballicaya çatdırılar. Koroğlu dəliləri kənarda qoydu, özü ilxiçi paltarı geyinib, altdan da misri qılinc bağladı, şəhərə girdi. Gəzə-gəzə, dolana-dolana gəlib Qara xanın yanına çıxdı. Qara xan üç gün idi ki, ilxını tutmuşdu. Amma bir dənə ilxiçi ilxını boynuna götürmürdü. Qara xan nə qədər döyürdü, söyürdü, qorxudurdusa, yenə də bir şey çıxmırıldı. İlxiçilar, mehtərlər bilmışdilər ki, ilxi Koroğlunuñdu. Odu ki, bir adam yaxın düşmürdü.

Yenə də Qara xan ilxiçiləri, mehtərləri yiğmişdi başına. Bir də baxdı ki, budu bir adam gəlir, bir adam gəlir, elə bil ki, Rüstəm-Zaldı. Amma pal-paltarından ilxiçiya oxşayır. Ürəyində sevindi ki, «bu çox

yaxşı oldu. Elə bunu götürərəm ilxiçi, tapşıram ilxını buna»... Qərəz, o qədər gözlədi ki, Koroğlu gəlib çatdı. Ədəblə əlini döşünə qoyub, Qara xana salam verdi. Qara xan əleyk alıb soruşdu:

– Ayə, kimsən? Deyəsən pal-paltarından ilxiçiyə oxşayırsan.

Koroğlu dedi:

– Bəli, ilxiçiyam. Neçə il idi ki, Çənlibeldə Koroğlunun ilxisini otarırdım. Budu, bir ay olar ki, məni çıxardıb qovub.

Qara xan soruşdu:

– Niyə çıxardıb qovdu ki?

Koroğlu dedi:

– Mənə dedi ki, day bəsdi, bu qədər ilxiçi oldun. Gəl indi mənə dəli ol! Mən boyun qoymadım. O da qəzəblənib məni qovdu.

Qara xan dedi:

– Səni Koroğlunun ilxisinə göndərsəm gedərsənmi?

Koroğlu baxdı ki oğlan doğru deyirmiş. İlxi burdadı. Özünü bilmə-məzliyə vurub soruşdu:

– Necə yanı Koroğlunun ilxisinə?

Qara xan lovğalana-lovğalana dedi:

– Koroğlunun haman ilxısı bu saat buradadı. Gətirtmişəm.

Koroğlu özünü lap avamlığa vurub soruşdu:

– Necə gətirtmişən?

Xan dedi:

– Gətirtmişəm də... Nə işin var necə gətirtmişəm. Mən gətirdərəm.

Koroğlu qəsdən soruşdu ki:

– Yaxşı, xan, birdən Koroğlu bildi. Onda nə eləyəcəksən?

Xan dedi:

– Bilsin də... Bilmiş mənə nə eləyəcək?

Day burada Koroğlu özünü saxlaya bilmədi. Dedi:

Meydana girəndə pələng pəncəli,  
Dağıdar elini gəlsə, Qara xan!  
Qıratın üstündə qılinc oynadar,  
Lal elər dilini gəlsə, Qara xan!

Mənəm deyib, yekə danışma belə,  
Görməmisən zərbi-dəstini hələ,  
Qaldırar başına, qırar gürz ilə,  
Belini yəqin bil, gəlsə, Qara xan!

Talar dövlətini, aparar malın,  
Dağıdır varını, yaşılin-alın,  
Yıxar evin, yaman eløyər halın,  
Sovdurar gülünü gəlsə, Qara xan!

Çətin qoç Koroğlu qorxa, üşünə,  
Yetər yağıların yeddi, beşinə,  
Hayqıranda qatar Qırat döşünə,  
Bağlayar qolunu gəlsə, Qara xan!

Koroğlunun bu sözünə Qara xanın acığı tutdu, dedi:

– Mən dedim mənə ilxiçi ol, demədim ki, Koroğlunu mənim üstümə çək gətir. Bir də sən nə çox Koroğlu, Koroğlu deyirsən? Koroğlu bir adsız-sansız gədənin birisi, mən xan. Özüm də İran padşahının qohumu. Koroğlu gəlmış mənə nə eləyəcək? Qoy lap gəlsin. Onu bir Koroğlu elərəm ki, biri də yanından çıxar.

Koroğlu baxdı ki, yox, Qara xan özündən çox müştəbehdi. Elə bir istədi paltarı atıb, desin, mən Koroğlu, özüm də budu, gəlmisəm. Sonra lənət şeytana eləyib aldı sazı, dedi:

– Yox xan, sən səhv eləyirsən.

Demə ki, Koroğlu tekdi,  
Saysız-sansız dəlisi var.  
Dəmirçioğlu, Bəlli Əhməd.  
Eyyaz, İsabalısı var.

Namərdlər durar iraq,  
Mərdlər üçün arxa, dayaq,  
Büllur şüşə, eyvan otaq,  
Döşəməyə xalısı var.

Dara düşsən elər kömək,  
Dava günü dosta görək.  
Açar süfrə, verər yemək,  
Qeyrəti var, namusu var.

Koroğlunun uca boyu,  
Hər yerdə tutulur loyu,  
Çənlibeldə götür-qoyu,  
Ağır oba-ulusu var.

Qara xan bunun belə diri danışmağından şübhələnmişdi. Düzdü, Koroğlu olmağını güman eləmirdi, amma elə ürəyimə üzütmə düşmüdü. Dedi:

– Sən, deyəsən, şərə-şürə adamsan. Bizimki sənnən tutmaz. Yaxşısı budu ki, çıx burdan get. Səndən ilxiçi olmaz.

Bunu deyib Qara xan döndü getsin. Koroğlu baxdı ki, Qara xan əkilmək istəyir. Aman verməyib, onu yaxaladı. İlxiçi paltarını soyunub kənara atdı. Bir nərə çəkdi. Qara xanın qulaqları batdı. Tez adamlarını köməyə çağırıldı. O tərəfdən də dəlilər Koroğlunun nərəsini eşidib, siyirməqilinc töküldülər. Ara qarışıdı. Dava başladı. Davanın şirin yerində Koroğlu özünü Qara xana yetirdi. Misri qılınc havada parıldayıb, Qara xanın təpəsində elə gözdən itdi ki, elə bil ildirim yero soxuldu. Qara xan bayaq ha cəhənnəmə vasil oldu. Qoşun Qara xamı ölmüş görüb davam gətirə bilmədi. Qırılan qırıldı, qalan da qaçdı, dağıldı. Dəlilər qiymətdə ağır, vəzndə yüngül nə vardısa götürdülər. Düratla bərabər ilxını da qabaqlarına qatıb, Çənlibelə yol başladılar. Dağ aşib, düz keçib gəldilər Çənlibelə çatdılar.

Nigar xanım qabağa çıxdı. Koroğlu atdan düşdü. Qara xanın mehətərini gətirdilər. Koroğlu ona bir at, bir də bir qılınc bağışlayıb dəlilərin içində qatdı.

Məclis quruldu, keflər duruldu, saqı dolandı, ruh tazalandı. Nigar əlində badə Koroğlunun yanına gəldi. Dedi:

– Ay Koroğlu, bilirəm, sən səfərdən davasız-şavasız qayitmazsan. De görüm, Ballıca səfərin necə keçdi? Kimlə qabaqlaşdın? Kimlə dalaşdin?

Koroğlu badəni alıb içdi. Üçtelli sazi döşünə basıb dedi:

Nə süzürsən ala gözü,  
Sənə deyim, Telli Nigar?!  
Məclisinin şirin sözü  
Sana deyim, Telli Nigar!

Ballıcada açdım meydan,  
Müxənnət dilədi aman,  
Qabağımdan qaçdı düşman  
Yana, deyim, Telli Nigar!

Qoç dəlilərim dalaşda,  
Ər ürəkləri talaşda,

Çəkdim qılinc tər savaşda  
Xana, deyim, Telli Nigar!

Nərəm davada, qızğın nər,  
Dünyada göstərdim hünər,  
Boyandı əlimdə şəşpər  
Qana deyim, Telli Nigar!

Müxənnətin üzü gülməz,  
Namərd dostun qədrin bilməz.  
Koroğlu hünəri gəlməz  
Sana, deyim, Telli Nigar!

Koroğlunun Ələmqlulu xanla dostluq binası qoymağı bütün aləmə yayıldı. Bu xəbər gəlib axırdı Toqatda Hasan paşa da çatdı. Hasan paşa düşdü fikir-xəyalı ki, nə təhər eləsin. Əgər xanlar, paşalar bir-bir başlayıb Koroğlu ilə dostluq binası qoysalar, day heç dünyasında ona batmaq olmaz. Odu ki, başladı qoşun böyüklərini tələsdirməyə. Əvvəl-əvvəl bir qasid Bolu bəyə, bir qasid də Ərəb Reyhana göndərib, ikisini də çağırtdırdı yanına. Elə ikisi də geldi. Hasan paşa onlarla aranı xəlvət elədi, başladılar tədbirə. De yazdılar, pozdular, götürdüllər, qoydular, axırdı bu tədbirə gəldilər ki, Bolu bəy öz qoşunu ilə Ərzincandan, Ərəb Reyhan öz qoşunu ilə Qarsdan, Hasan paşa özü də Toqatdan yeriş eləsinlər. Elə ki məclis qurtardı, Hasan paşa Toqatda qaldı, Ərəb Reyhan qoşunu da götürüb Qarsa tərəf yollandı. Bolu bəy də Ərzincana, öz qoşununun yanına qayıdı.

İndi gəl sənə deyim paşaların məkrindən.

Bu paşalar üçü də çoxbilməş, hiyləgər adamdılar. Bir-birinə bac-xərac verən deyildilər. O ki Həsən paşa idi, istəyirdi ki, Ərəb Reyhan-la Bolu bəyi qızışdırıb göndərsin Koroğlunun üstünə, özü lap axırdı getsin. Tədarükünü də elə başlamışdı. O ki, Ərəb Reyhandı, istəyirdi birtəhər olsun ki, bunlardan biri Koroğlunun başını qatsın, özü sonra işə başlasın. O ki Bolu bəy idi, o da istəyirdi ki, hamıdan qabaq özü gedib, işi də təkbaşına özü görsün ki, o biri paşaların Adı çıxmasın. Odu ki, Hasan paşanın məclisindən mürəxxəs olub Ərzincana çatcaq, dayanmayıb başladı yol tədarükü görməyə. De bir gün, iki gün... Elə ki hər şey hazır oldu, qoşunu götürüb Çənlibelə tərəf yola düşdü. Heç yerdə dayanmayıb, dincəlməyib, gecə-gündüz at sürdü, gecələrin birində özünü çatdırdı Çənlibelin etəklərinə, Mehtər Murtuz bu yerləri görcək tanıdı. Bolu bəyin yanına gəlib dedi:

— Bolu bəy, mən bu yerləri tanıyorum. Bundan o yana Çənlibeldi. İndi biz gərək burda düşüb səhəri gözləyək. Koroğlunun fənd-felindən baş açmaq olmaz. Gecə vaxtı qoşunu aparıb tələyə salarıq.

Bolu bəy Mehtər Murtuzun fikrini bəyəndi. Hökm elədi, qoşun düşüb düşərgəyə saldı. Özü də Qəcər Alını, Mehtər Murtuzu, bir də say-seçmə sərkərdələrini götürdü ki, ətrafi gəzib bələdləsin.

Bunlar burada öz işlərində olsunlar, bu tərəfdən də səhər tezdən Koroğlu çölə çıxmışdı, dolana-dolana gəlib çıxdı Ağ qayaya. Bir də

baxdı Çənlibelin anrı ətəyində o qədər at var, adam var ki, elə bil qarğı-quzğunu. Day geri qayıdır dəlilərə xəbər eləməyə ərindi, elə ordan birbaş yüyürdü. Koroğlu qəsdən təpələrin dalı ilə gəlirdi ki, gözə görünməsin. Sən demə, Bolu bəygil də bu dəmdə elə buraları gözdən keçirmişdilər. Birdən Koroğlu ilə Bolu bəy çıxdılar üz-üzə. İş elə oldu ki, nə Koroğlu çəkilib gizlənə bildi, nə də ki, Bolu bəy, Bolu bəy ondan soruşdu:

– De görüm, kimsən?

Koroğlu özünü cəmləşdirib dedi:

– Qoruqçuyam.

Bolu bəy bir onun bazburutuna baxdı, bir boy-buxununa baxdı, dedi:

– Kimin qoruqçususan?

Koroğlu dedi:

– Çənlibel qoruqçusuyam.

Bolu bəy sevindi ki, yaxşı oldu. Bundan əhval-pürsan olub Çənlibeldən bir az xəbər tutaram.

Dedi:

– Ayə, de görüm, Koroğlu bu saat haradadı?

Koroğlu dedi:

– Dünən axşam Çənlibeldə idi. Əgər gecə bir yerə getməyibsə Çənlibeldədi.

Elə bu sözdə daldan Mehtər Murtuz gəlib yetişdi.

Mehtər Murtuz Koroğlunu görcək tanıdı. Özünü Koroğluya göstərməyib, yavaşça keçdi onun dalı qatına. Ordan Bolu bəyə göz vurdı ki, evin yixılsın, yalan deyir, qoruqçu-zad deyil, Koroğlu özüdü.

Bolu bəy birdən hay vurdu, adamlar töklüb Koroğlunu tutdular, əllərini, qollarını möhkəm-möhkəm bağladılar. Koroğlu belə baxanda Mehtər Murtuzu tanıdı. Bildi ki, onu satan Mehtər Murtuzu.

Koroğlu baxdı ki, əgər burada Koroğlu olduğunu boynuna alsa, dinməz-söyləməz onu öldürəcəklər. Çənlibel uzaq, dəlilər işdən xəbərsiz, düşmən çox, özü də nə yaraq-yasağı var, nə də atı. Bir də deyirlər Koroğlunun bir belə xasiyyəti də vardı ki, düşmən əlinə keçəndə Koroğlu olduğunu heç boynuna almazdı. Deyərdi ki, düşmən məni tutulmuş bilsə, Çənlibelə ayaq alar. Odu ki, Bolu bəy hər nə qədər elədisə, Koroğlu olduğunu boynuna almadı. Elə «qoruqçuyam» dedi ki dedi. Bolu bəy hökm elədi, başladılar Koroğlunu döyməyə. Yenə də bir kar çıxmadi. Koroğlu elə dediyini dedi. Yaxında bir göl var idi.

Bolu bəy hökm elədi onu əli-qolu bağlı saldılar suya. Az qaldı ki, boğulsun. Yenə də boynuna almadı. Başına nə iş gətirdilərsə elə dedi: qoruqçuyam ki, qoruqçuyam.

Axırda Bolu bəy də inandı ki, bu, Koroğlu deyil, qoruqçudu. İstədi ki, qollarını açdırıb buraxa. Mehtər Murtuz başladı özünü yeyib-tökəməyə ki:

– Evin yixılsın, hara buraxırsan onu? Yalan deyir, Koroğludu.

Onda Bolu bəy üzünü ona tutub dedi:

– Sən gəl öz xoşluğunla Koroğlu olduğunu boynuna al! Yoxsa birdi, səni öldürtdürəcəyəm.

İş belə olanda Koroğlu aldı, onun cavabında dedi:

Nahaq yerə gəl eyləmə yamanlıq,  
İnan Bolu, mən Koroğlu deyiləm.  
İnnən belə yaxşılığın günüdü,  
İnan Bolu, mən Koroğlu deyiləm.

Koroğlu bir igid, əslili-zati var,  
Həm namusu, arı, həm qeyroṭı var,  
Dəmir cilov altda Ərəb atı var,  
İnan Bolu, mən Koroğlu deyiləm.

Ondan döndü Qəcər Aliya, dedi:

Gəl sənə söyləyim, ay Qəcər Ali,  
Hələ eşitməyib qoç İsabalı,  
Gəlsə bu qoşuna verməz macalı,  
İnan Bolu, mən Koroğlu deyiləm.

Sonra Mehtər Murtuza dönüb, aldı sözün o biri xanəsini, dedi:

Koroğlu deyiləm, yırtma yaxanı,  
Ciyərimi eşq oduna yaxanı,  
İgidin olmazmı qılinc-qalxanı?  
İnan Bolu, mən Koroğlu deyiləm.

Koroğlu dediyin bir bəl-bəlidi,  
Çənlibeldə dövran quran dəlidi,  
Öz adımla Rövşəndi, atam Alındı,  
İnan Bolu, mən Koroğlu deyiləm.

Söz Bolu bəyə əsər elədi. Döndü Mehtər Murtuza ki:

– Sən bizi aldadırmışsan. Bu Koroğlu deyilmiş.

Mehtər Murtuz dedi:

– Bolu bəy, mən neçə illərlə buna mehtərlik eləmişəm. Mən bunun dabbaxda gönüünü görsəm tanıyaram. Necə yani qoruqçudu. Koroğludu, lap bir də üstündən.

Bolu bəy qaldı məəttəl ki, nə eləsin. Məsləhət-məşvərətdən sonra qosun böyükələri hamısı dedilər:

– Biz heç birimiz Koroğlunu tanımiriq. Bircə tanıyan bu kişidi ki, bu da belə deyir. Day biz öz adamımızı qoyub onun sözünə niyə inanırıq? Götürüb gedək, vəssalam.

Bolu bəy hökm elədi, qosun başladı hazırlaşmağa. Koroğlu gördü yox, bunu aparırlar. Dedi:

– Yaxşı, indi sən məni xotkara verəcəksən ki, guya mən Koroğlu-yam, sən də məni tutubsan?

Bolu bəy dedi:

– Bəli. Bəs sənin fikrin nədi? Yoxsa elə bilirdin ki, səni toya, qonaqlığa aparıram?

Koroğlu gülüb dedi:

– Yaxşı, sənin ağıln yoxdu, bu adamin sözünə inanıb məni aparırsan, xotkarın da ağılı yoxdu? Ya mənim dilim yoxdu ki, onu başa salmayam? Niyə, xotkar görmür ki, mən yaraqsız-yasaqsız bir adamam? Belə də Koroğlu olar? Əgər Koroğlunu tutmaq belə asan olsaydı, onda nə var idi ki? Bir də Koroğlunu sən tanımirsan. O biri paşalar, xanlar ki, tanıyırlar. Xotkarın elə öz oğlu Bürcü Sultan da Koroğlunu tanıyor ki... Bəs onlara nə deyəcəksən?

Koroğlunun sözləri Bolu bəyi lap inandırdı. Fikirləşdi ki, bunu aparram, birdən Koroğlu olmaz, dünyayı-aləmdə biabır olub gedərəm. Ondan sonra ya gərək özümü öldürəm, ya da ki guşənişin olub evdə oturam, camaat üzüne çıxmayam.

Qərəz, əmr elədi Koroğlunun əllərini açdılar. Koroğlu durub getmək istəyənde Bolu bəy dedi:

– Deyirlər qoç Koroğlu çox igiddi. Heç zaddan qorxmaz. Heç zadı da gizlətməz. İndi olan oldu, keçən keçdi. Görürsən ki, bax, əllərin də açıqdi. İndi mərdi-mərdana özün de görək, sən Koroğlusən, ya yox?

Koroğlu gülüb dedi:

– İndi ki, sən mərdi-mərdana soruşursan, mən də mərdi-mərdana sənə cavab verəcəyəm. Bəli, Koroğluyam.

Bolu bəy istədi qalxıb qoşuna hay vursun, Koroğlu dedi:

– Dayan! Nahaq yerə zəhmət çəkmə! Day sən məni tuta bilməz-sən. Ancaq de görüm, sən kimsən? Buraya niyə gəlmisən?

Bolu bəy hiylə niqabın üzünə çəkib dedi:

– Koroğlu, bil və agah ol! Mən ərzincanlı Bolu bəyəm. Hasan paşa məni göndərib ki, səni tutub aparam, əvəzində onun qızı Dünya xanımı alam.

Koroğlu güldü. Dedi:

– Balam, bu Hasan paşa mənim yolumda qızlarını nə yaman hərrac bazara qoyub satır? İndi ki, belədi, qoy olsun. Mənim ucbatımdan onun bir qızı Həmzəyə gedib, qoy bu biri də sənə getsin. Görək indi evdə qalan arvad-uşağıını kimə vədə verib, mənim dalımcə göndərəcək.

Ondan Bolu bəyə dedi:

– Mən Koroğluyam. Bir sözü ki dedim, ölüm də olsa ondan dönmərəm. İndi ki sən Hasan paşanın qızını almaq isteyirsən, o da qızın əvəzində səndən məni isteyir, eybi yoxdu. Mən razıyam. Qoy gedim, yaraq-yasağımı götürüm gölim. Apar məni Hasan paşaya təhvıl ver, qızı al! Sonrası ilə sənin işin yoxdu.

Bunu deyib Koroğlu döndü, Çənlibelə yol başladı. Qoşun böyük-ləri hamısı ağız-ağıza verib, Bolu bəyi məzəmmət elədilər ki:

– Nahaq yerə onu əldən buraxdın. Bu saat dəliləri töküb, hamımızı qırıb çatacaq.

Mehtər Murtuz dedi:

– Yox. Düzdü, Koroğlu çox fənd-fel adamdı. Amma hər nədisə mərddi. Onda namərdlik olmaz. Necə ki deyib, elə də eləyəcək.

Bolu bəy dedi:

– Mən bilirom o gələcək. Qoy gəlsin. Sonrası ilə sizin işiniz yoxdu. O Koroğlundusa, mən də Bolu bəyəm.

Bu tərəfdən də Koroğlu özünü yetirdi Çənlibelə. Koroğlu bilirdi ki, əhvalatı dəlilərə, xanımlara danışsa, onu qoymayacaqlar getsin. Odu ki, heç kəsə bir söz deməyib gizlincə geyindi. Yaraqlarını götürdü. Atı minib geri qayıtdı. Bolu bəygil bir də baxdılar ki, budu, Koroğlu gəlir. Gəlir, amma nə gəlir? Elə bil ki, bir dənə əjdahadı, minib bir filə. Bolu bəyin qoşununun yarısı elə onun bu heybətindən qorxub ürək ağrısına düşdü.

Koroğlu gəlib çatdı. Üzün Bolu bəyə tutub dedi:

– Bolu bəy, mən vədəmə doğru çıxıb gəldim. İndi səninlə gedəcəyəm. Ancaq sən bayaq məni tutmuşdu. Birdən elə fikir eləyərsən ki, elə məni doğrudan da tutub apara bilərsən. Odu ki, sənlə bir şərtim var. İndi gərək səninlə bir savaşam. Sən mənim gücümü görəsən, mən sənin. Ondan gedək. Özü də sinəmə dörd xanə söz gəlib. Əvvəl qoy onu deyim, sonra vuruşaq.

Bunu deyib, Koroğlu Qıratı gətirdi cövlana. Bir o başa, bir bu başa sürüb dik Bolu bəyin qabağında saxladı, dedi:

Əli beldə durub əmr eyleyərdin,  
Koroğlunu tutan dəmlər necoldu?  
Hərdən-hərdən asın-kəsin deyərdin,  
Koroğlunu tutan dəmlər necoldu?

Deyirdin zaman gedəcək belə,  
Uymuşduн şeytana, fitnəyə, felə,  
Hərdən hökm eleyib basırdın gölə,  
Koroğlunu tutan dəmlər necoldu?

Çənlibeldə dövran quran dəliyəm,  
Hədyan sözə çox çətindi əyiləm,  
Yeddi min dəlinin kəltə kəliyəm,  
Koroğlunu tutan dəmlər necoldu?

Koroğluyam, müxənnətə uymaram,  
Qisasımı qiyamətə qoymaram,  
Düşmanın qanından içsəm doymaram,  
Koroğlunu tutan dəmlər necoldu?

Bolu bəy hiylə niqabın üzünə çəkib dedi:

– Ay Koroğlu, o necə deyərlər, qul xətasız olmaz, ağa kərəmsiz. Mərd basğıını kəsməz. İndi bir iş idi olmuşdu. Necə ki sən istəyirsən, de, elə də eləyək.

Koroğlu dedi:

– Yox. Qoşununa de, dava başlasın. Yoxsa hamınızi qıracağam.

Bunu deyib Koroğlu misri qılıncı çekdi. Qoşun böyükləri gördülər yox, Koroğlu doğru-doğru dava başlayır. Qoşuna hay vurdular. Hər tərəfdən töküldülər Koroğlunun üstünə. Koroğlu bir dəli nərə çəkib özünü vurdu qoşuna. Bir sağa vurdu, bir sola vurdu. Qoşunu qatım-

qatım qatladı. Qoşun şahin görmüş toyuq-cüçə kimi pərən-pərənə düşdü. «Vay ana!» deyən kim, ağlayan kim, yalvaran kim. Bir qiyamət qopdu ki, nə təhər. Koroğlunun ürəyi atlandı, dedi:

Hay-hay deyib qənim üstə varanda,  
Kəllə gərək bu meydanda qalansın.  
Mərd igidlər qovğa günü düşəndə,  
Şərbət deyin öz qanına yalansın.

Qaldırram meydanın göyə tozunu,  
Çıxardaram yamanların gözünü,  
Gərək görəm Dünya xanım üzünü,  
Ömür təzələnsin, can cılvələnsin.

Koroğluyam, gədikləri busaram,  
Qancırgadan qanlı başlar asaram,  
Bolu bəy, sənə bir qılınc basaram,  
Bağırsağın cəmdəyinə dolansın.

Bolu bəy gördü qoşun əldən gedir. Qəcər Aliya hay vurdub ki:  
– Evin yixılsın, bəs mən səni bura niyə gətirmişəm? Qoşun əldən getdi axı...

Qəcər Ali çar-naçar qılıncını çəkib girdi meydana. Koroğlu heç aman vermədi ki, Qəcər Ali bir əl-qol açısn. Hələ lap uzaqdan şəşpəri qaldırdı. Bir dəfə əlində samlayıb elə tulladı ki, Qəcər Ali təpəsi üstə gəldi yerə. Bu il ölübsən, bildir, Qəcər Ali bayaq ha cəhənnəmə vasil oldu. Bolu bəy işi belə görəndə, baxdı ki, day ayrı bir əlacı yoxdu, özünü atdı Koroğlunun ayaqlarına.

Koroğlu qızılıqlı kimi özün atdan yerə atıb, çökdü Bolu bəyin sinəsinə, dedi:

Qollarını bağladaram,  
Bolu, mən sənin, mən sənin.  
Anaciğin ağladaram,  
Bolu, mən sənin, mən sənin.

Gözlərinə gül qoyaram,  
Ovucuna pul qoyaram,  
Nişanlığını dul qoyaram,  
Bolu, mən sənin, mən sənin.

Mərd igidlərin gözüyəm,  
Dəlilərin əziziyəm,  
Bəbir oğlunun özüyəm,  
Bolu, mən sənin, mən sənin.

Qızıb sinənə çökərəm,  
Əlif qəddini bükərəm,  
Üstünə alov tökərəm,  
Bolu, mən sənin, mən sənin.

Koroğluyam, iş bitirrəm,  
Səni dünyadan itirrəm,  
Başın bədəndən götürürəm,  
Bolu, mən sənin, mən sənin.

Söz tamama yetdi. Koroğlu Bolu bəyin sinəsindən qalxıb dedi:  
– İndi mən sənin ixtiyarındıyam. Hara istəyirsən, necə istəyirsən,  
apar!

Bolu bəy ufuldaya-ufuldaya yerindən durub dedi:

– Rəhmətliyin oğlu, sən bizdə bir islahat qoydun ki, bizim aqlımız  
başımızda olsun, səni də aparmaq fikrinə düşək?

Koroğlu gülüb dedi:

– Ebibi yoxdu. İnsallah elə ki məni aparıb Hasan paşa verdin,  
Dünya xanımı aldın, toyda hamısı yadından çıxar. Di atlanın, gedək!

Bolu bəy bir o yanına baxdı, bir bu yanına baxdı, dedi:

– Yox qardaş, mən səni heç yerə aparası deyiləm.

Koroğlu dedi:

– Niyə?

Bolu bəy dedi:

– Göz gördüyündən qorxar. Mən səndə gördüyüümü gördüm. Kefin  
istədi bir belə zarafat da yolda elədin. Səninlə sövda eləmək çətin işdi.

Koroğlu gülüb dedi:

– Qorxma! Heç bir şey eləmərəm.

Bolu bəy dedi:

– Yox, başına dönüm! Allah atana rəhmət eləsin. Mən nə Hasan  
paşanın qızını istəyirəm, nə də səninlə belə-belə zarafatlar eləmək  
istəyirəm.

Koroğlu dedi:

– Ayə, mən Koroğluyam. Koroğlu söz verməz. Verdi, müxənnətlik eləməz. İndi ki ehtiyat eləyirsən, budu, gəl bağla qollarımı, elə apar.

Bolu bəyin də elə azarı bu idi. Tez adamlarına göz elədi ki, day fürsətdi, dayınmasınlar. Bir möhkəm zəncirlə o saat Koroğlunun qollarını bağladılar dalına. Sonra bir-iki kəndirlə də sarıdilar ata. Bolu bəy işi hazır görəndə hökm elədi qoşun atlandı. Koroğlunu qabaqlarına salıb Ərzincana tərəf yol başladılar.

Az getdilər, çox getdilər, yolun bir yerində Koroğlu geri qanrlılıb Bolu bəyi çağırdı ki:

– Bolu bəy, amma yadında qalsın, qızı almamış məni Hasan paşa vermə ha!..

Bolu bəy soruşdu:

– Niyə?

Koroğlu dedi:

– O işi ki, mən onun başına gətirəcəyəm, ondan sonra o sənə qız verməz. Sən qabaqca qızı gətizdir Ərzincana, sonra məni onun əlinə ver!

Bolu bəy baxdı ki, day Çənlibel sərhədindən çıxhaçıxdadırlar. Dedi:

– Baş üstə! Sən necə ki deyirsən, eləcə elərəm. Ancaq mən bir şey də eləmək istəyirəm.

Koroğlu soruşdu:

– Nə sey?

Bolu bəy dedi:

– Mən səni belə aparsam heç kəs inanmayacaq ki, səni mən tutmuşam. Genə Qəcər Ali sağ olaydı, fikirləşərdilər ki, yəqin o tutub. Onu da ki vurub öldürdü. İndi bilirsən mən nə eləmək istəyirəm?

– Nə eləmək istəyirsən?

Bolu bəy qanrlılıb bir dala baxdı, ondan atının başını döndərib Koroğluya dedi:

– Sən atını sür, mən qoşuna baxım, qayıdır deyərəm.

Bunu deyib Bolu bəy ata bir məhmiz göstərdi, geri döndü. Koroğlu işdən bixəbər qabaqda, Bolu bəy elə bir az Koroğludan aralancaq atı təzədən döndərdi. Koroğlunu marıtlayıb atı dördəmə buraxdı. İldirim kimi gəlib Koroğluya çatanda nə gücü var, təpəsindən bir qılinc vurdu. Dedi:

– Bax, belə eləmək istəyirəm, Koroğlu!

Ola qılinc, ola açıq baş. Qılinc neçə barmaq işlədi Koroğlunun başına. Üz-gözü qızıl qana boyandı.

Dedi:

– Ay namərd!.. Belə niyə elədin?

Bolu bəy dedi:

– Elə elədim ki, inansınlar. İndi inanarlar. Mən gəlmışdım sənin ya başını aparam, ya leşini. İndi başını da aparıram, leşini də. Sən Koroğlusansa, mənə də Bolu bəy deyərlər.

Koroğlu elə bircə bunu dedi ki:

– Günah səndə deyil, məndədi. Mənə bu da azdı.

Koroğlunun əli hər yerdən üzüldü. Bu dar vaxtında Çənlibel, dəlibər, xanımlar yadına düşdü. Qanrılib belə baxdı. Gördü uzaqdan Çənlibelin qoşa təpələri görünür. Ürəyi qubar elədi. Dedi:

Qarşı yatan qarlı dağlar,  
Dağlar, səndə qarım qaldı.  
Əlim çatmaz, ünüm yetməz,  
Dal budaqda narım qaldı.

Məni tutan Bolu bəydi,  
Ağır zəncir boynum əydi,  
Hamı bir-birindən yeydi,  
İgid dəlilərim qaldı.

Məni tutdu qəm əcəli,  
Öldürər, verməz macalı,  
Göz qaralı, baş gicəli,  
Sinəmdə dağlarım qaldı.

Canım Qırat, gözüm Qırat,  
Səni minən alar murad.  
Ağcaquzu, bir də Dürat  
Bağlı bədöylərim qaldı.

Yaxşıdı igidin varı,  
Namusu, qeyrəti, arı,  
Hani Koroğlunun yarı?  
Nigar kimi yarım qaldı.

Bir az da getmişdilər qabaqdan bir karvan çıxdı. Koroğlu baxdı ki, dostu Xoca Əziz də bəzirganların içindədi. Üzün ona tutub dedi:

Pünhanı sövdayar qardaş,  
Aparırlar pünhan məni.  
Ərənlərə qurban bu baş,  
Aparırlar pünhan məni.

Adımı qoydular yana,  
Dərdimə bir yazın dava!  
Dilimdən Eyvaza duva!  
Aparırlar pünhan məni.

Koroğluyam, tək qalmışam,  
Qollarımı bağlatmışam,  
Bolu bəyə qul olmuşam,  
Aparırlar pünhan məni<sup>3</sup>.

Xoca Əziz əvvəl elə bildi ki, Koroğlu deyir aparırlar pirə məni. Fikirləşdi ki, yəqin Koroğlu dəli olub, dəlilər onu pirə aparırlar. Ürəyində çox hayıfsılandı. Sonra baxdı ki, Koroğlunun başı yarıllıb. Qolları bağlanıb. Dalınca böyük bir qoşun gedir, qabaqlarında da Bolu bəy. Xoca Əziz o saat barmağını dişlədi ki:

– Ey dili-qafıl, yəqin burda bir sərr var.

Day dayanmayıb, karvanı tapşırıdı yoldaşlarına, birbaş daban aldı Çənlibelə.

Xoca Əziz gəlib Çənlibelə gördü ki, dəlilərin heç bir şeydən xəbərləri yoxdu. Heç Koroğlunun harada olmağını da bilmirlər. Açıb əhvalatı, necə ki görmüşdü, danışdı. Dəlilər qaldılar mat-məəttəl ki, bu necə olan işdi. Biri inandı, biri inanmadı, biri belə dedi, biri elə dedi, bilmədilər ki, nə eləsinlər. Dəlilər elə götür-qoyda idilər, bir də baxdılar ki, budu Aşıq Cünun gəlir. Gəlir, amma elədi ki, qan-tərin içində, Aşıq Cünunun elə birinci sözü bu oldu ki:

– Hanı Koroğlu?

Əhvalatı, necə ki Xoca Əziz danışmışdı, ona dedilər. Aşıq Cünun əhvalatdan hali olan kimi iki əllərini dizinə vurub dedi:

– Koroğlu getdi.

Soruşdular:

– Axır bir de görək nə var? Hardan gəlirsən? Nə öyrənmisən?

Aşıq Cünun dedi:

– Eşidin, aghah olun! Mən bu ayaq Toqatdan gəlirom. Paşalar Çənlibelə qoşun çəkirlər. Bolu bəy Ərzincan tərəfdən, Ərəb Reyhan Qars

tərəfdən, Hasan paşa özü də Toqat tərəfdən. Xotkarın fərmanıdı. Mən dünən Toqatda eşitdim ki, Bolu bəyin qoşunu Çənlibelə yola düşüb.

Dəlilərin içində bir vəlvələ düşdü ki, hamısı başladı cilov gəmir-meyə. Dəli Həsən hay vurdu Dəli Mehtərə ki:

– Atı yəhərlə. Gərək Bolu bəyə bir toy tutam ki, qiyamətdə də yadından çıxmasın.

Dəlilər başlıdılara hazırlaşmağa. Nigar durdu ayağa, dedi:

– Yox, Dəli Həsən! Bu saat Çənlibeli başsız qoyub getmək olmaz.

Bir də ki, getdiz, hara gedəcəksiniz? Nə bilirik ki, Bolu bəy Koroğlunu Ərzincana aparacaq, Toqata aparacaq, ya elə birbaş İstanbula aparacaq. Gedərsiz, səfəriniz uzun çəkər, düşmən Çənlibelə ayaq alar.

Dəli Həsən dedi:

– Bəs nə eləyək?

Nigar xanım dedi:

– Koroğlunun dalınca qabaqça bir adam getməlidir. Uşaqlardan biri gedər, yerini, yurdunu öyrənər, gələr, sonra baxarıq, görək nə eləyirik.

Nigar xanımın tədbirinə hamı razı oldu. Soruştular:

– Bəs kim getsin?

Dəmirçioğlu durdu ayağa ki:

– Mən, mən gedirəm.

Nigar xanım ona razı olmadı. Dedi:

– Yox, Dəmirçioğlu! Sən gedə bilməzsən. Eşitdin ki?.. Bizim üstümüzə iki tərəfdən düşmən gəlir. Bir Qars tərəfdən bir Toqat tərəfdən. Qars budu bizim bu tərəfimizdi. Amma Toqat hayandadı? Bu biri tərəfimizdi. Gərək biz də dəliləri iki yerə bölək. Birinə sən baxasan, birinə də Dəli Həsən. Qoy ayrı adam getsin.

Onda İsabalı yerindən qalxdı ki:

– Nigar xanım, onda rüsxət ver, mən gedim.

İsabalının getməyinə hamı razı oldu. İsabalı o saat geyindi, gecindi, atını yəhərlədi, mindi, dəlilərlə, xanımlarla görüşdü. Getmək istəyəndə Nigar xanım dedi:

– Qabaqcadan Ərzincana gedərsən. Orda olmasa, Toqata sürərsən. Orda da olmasa, gərək İstanbula gedəsən. Amma vaxtı-vaxtında xəbərin bizə çatsın.

İsabalı: – Baş üstə! – deyib atı vurdu. Ərzincana tərəf yol başladı.

İndi İsabalı getməyində olsun, dəlilər hazırlaşmağında, sənə kim-dən xəbər verim, Bolu bəydən.

Bolu bəy Koroğlunu birbaş gətirdi Ərzincana, Zindana, zırzəmiyə etibar eləməyib, öz həyətində dərin bir quyu var idi, saldı o quyuya. Həyətin dörd bir ətrafına da çitəmə keşikçi düzdürdü. Elə ki bu işləri görüb qurtardı, götürüb Hasan paşa belə bir namə göndərdi ki, «Hasan paşa, Koroğlunu tutub gətirmişəm. Bu saat Ərzincandadı. Qaydası bu idi ki, gərək mən onu sənin yanına gətirəydim. Mən istəyirəm ki, Dünya xanımı bir günlüyə Ərzincana göndərəsən, ta ki gəlib onu burada bir görsün, sonra hara desən, necə desən, nə vaxt desən gətirmək mənim gözüm üstə».

Hasan paşa naməni oxucaq məsələni başa düşdü. Bildi ki, Bolu bəy ona inanmir. İstəyir ki, bu yol ilə Dünya xanımı Ərzincana aparıb, Koroğlunu sonra versin. Hirs vurdur təpəsinə. Bir istədi naməni cırsın, özü də belə bir fərman versin ki: «Sabah gün çıxanda gərək Koroğlu Toqatda ola». Sonra fikirləşdi: «Yaxşı, mən elə elərəm, o da götürüb yazar xotkara. Ondan sonra mən bir qızdan ötrü olaram xotkarın yanında üç quruşluq». Odu ki, çar-naçar bir kəcavə bəzətdirdi. Dünya xanımı öz başının adamları ilə guya ki, gəzmək adı ilə Ərzincana gəndərdi. Özü də atını minib xotkarın yanına gözaydıllığına getdi ki, oradan da xotkarın fikrini bilib, Ərzincana qayıtsın.

İndi Hasan paşa getməkdə olsun, bu tərəfdən Bolu bəyə xəbər çatdı ki, bəs Dünya xanım gəlir. Bolu bəy dəm-dəsgahla çıxdı. Dünya xanımı pişvaz elədi, cahi-calal ilə gətirib öz imarətinə qoydu.

Dünya xanımın Bolu bəyi görəsi gözü yox idi. Elə ki eşitdi Bolu bəy onu almaq üçün Koroğlunun üstünə gedir, yaman sevindi. Fikirləşdi ki, çox yaxşı oldu. Qoy getsin. Bəlkə Koroğlu bunu mənim başımdan rədd eləyə. Di sən gəl ki, iş vurdur, çıxıdı tərsinə. Paşalarla, xotkarlara qan udduran Koroğlu düşdü Bolu bəyə əsir. Dünya xanım qaldı mat-məəttəl ki, nə eləsin. Çox götür-qoydan, fikir-xəyaldan sonra ağlına gəldi ki, atasına yalvarıb-yaxarsın, bəlkə rəhm eləyə. Bu tərəfdən də Hasan paşa hökm elədi ki, bəs hazırlaşın, gedir Ərzincana. İndi özün fikirləş gör, Dünya xanımın həli necə olar? Yaziq elə olmuşdu, elə olmuşdu ki, elə bil payız yarpağıdı, elə bir küləyə bənddi ki, qırılıb düşsün. Amma ki yazıq nə eləsin? İxtiyarı nəyə çatırdı ki, nə də eləyeydi...

Qərəz, qaranlıq yavaş-yavaş başladı düşməyə. Elə ki hər yerdən səs-səmir kəsildi, Dünya xanım durdu ayağa. Pəncərəni açıb əyləşdi qabağında. Elə təzəcə oturmuşdu, bir də qulaqlarına bir səs gəldi.

Huş-guş ilə fikir verib gördü ki, səs həyətdən gəlir. Kim isə elə yanıqlı-yanıqlı oxuyur ki... Özü də səs elə dərindən gəlir, elə dərindən gəlir ki, elə bil lap quyunun dibindən çıxır. Çağırdı qarabaşı ki:

– Bu nə səsdi? Gecənin bu vaxtı bu oxuyan kimdi?

Qarabaş dedi:

– Koroğlu, xanım! Bolu bəy tutub gətirib salıb quyuya. Dünən də belə oxuyurdu.

Dünya xanım fikir verdi, gördü Koroğlu deyir:

Uca dağların başından  
Yolum, ay mədəd, ay mədəd!..  
Yaman yerdə tutdu məni  
Ölüm, ay mədəd, ay mədəd!..

Belimdə yoxdu qılıncım,  
Müxənnətə çatmır gücüm,  
Nə yorğan var, nə də cecim,  
Zülm, ay mədəd, ay mədəd!..

Hanı nizəm, hanı atım?  
Kəsildi şəni-şövkətim,  
Çənlibel kimi sərhədim,  
Elim, ay mədəd, ay mədəd!..

Sinəm odlandı göz kimi,  
Miskin olarmı biz kimi?  
Dada yetə Eyvaz kimi  
Dəlim, ay mədəd, ay mədəd?!

Altıma döşərdim xalı,  
Yoxdu mənim kimi dəli.  
Bu günümdə İsabali,  
Gəlimi, ay mədəd, ay mədəd?!

Dünya xanım qarabaşdan yavaşca soruşdu:

– Məni gizlincə o quyunun başına apara bilərsənmi?

Qarabaşın sevindiyindən gözləri doldu. İçini çəkə-çəkə dedi:

– Qurban olum sənə, ay xanım, elə apararam...

Dünya xanım qalxdı ayağa. Qarabaşı da yanına alıb, gəldi quyunun başına. Qarabaş tez Koroğlunu səsləyib dedi:

– Hasan paşanın kızı Dünya xanım gəlib. Səninlə danışmaq istəyir.

Koroğlu dedi:

– Xoş gəlib, səfa gətirib.

Dünya xanım dedi:

– Koroğlu, bu necə olub ki, sən qoç Koroğlu ola-ola Bolu bəy kimi bir adama tutulubsan?

Bir ah Koroğlu quyuda çekdi, bir ah da qarabaş quyunun başında.

Koroğlu dedi:

– Olacağa çarə yoxdur, xanım, bir işdi oldu.

Bu sözdə qarabaş bir də içini çekdi. Dünya xanım qarabaşa baxdı. Qarabaşın qorxudan gözündəki yaşı qurudu. Dünya xanım qarabaşın qorxduğunu görüb güldü. Qarabaş ürəkləndi. Dedi:

– Qurban olum sənə, ay xanım, gələsənmi bunu quydadan çıxardaq?

Dünya xanım üzün quyuya tutub dedi:

– Gedib ip gətirib, səni quydadan çıxarsaq necə olar?

Koroğlu soruşdu:

– Neçə nəfərsiz?

Dünya xanım dedi:

– İki nəfər.

Koroğlu güldü, dedi:

– Xanım, iki yox iyirmi nəfər də olsanız sizin gücünüz mənə çatmaz. Məni buradan çıxarda bilməzsınız.

Dünya xanım dedi:

– Bəs nə təhər olsun? Mən heç istəmirəm ki, sənin kimi bir adam Bolu bəyin əlində puça çıxsın.

Koroğlu dedi:

– Xanım, indi ki mənə kömək eləmək istəyirsiniz, onda gözdə-qulaqda olun, elə ki, dəlilərdən mənim dalimca gəldi, yerimi nişan verin!

Dünya xanım dedi:

– Yaxşı, sənin yeməyin, içməyin nədi? Nə yollayım?

Koroğlu dedi:

– Xanım, yeddi qoyunun yarı şaqqası, yeddi batman unun çörəyi, yeddi batman düyüünün aşısı, yeddi tuluq şərab mənim bir öynəyimin xörəyidi. Gör düzəldə bilsən, göndər.

Dünya xanım dedi:

– Düzəldərəm. Lap gecəylə hazırlayıb səhərə yaxın göndərərəm. Sabah axşam da ki, genə də özüm gələrəm.

Dünya xanım durub getmək istəyəndə aldı quyunun dibindən Koroğlu, dedi:

Gəlhagəl, paşanın qızı,  
Gəlincən gözlərəm səni.  
Sabah çıxan dan ulduzu  
Çixıncan gözlərəm səni.

Qəbrimi qaz qatı-qatı,  
Üstümdə bəzət Qıratı,  
Haqqın bir gün qiyaməti  
Oluncan gözlərəm səni.

Koroğlunun yarı gøyçək,  
Ağ üzünə töküb birçək,  
Mədəd eylə, bir əncam çək,  
Çəkincən gözlərəm səni.

Qərəz, Dünya xanım oradan evə gəlib qarabaşa pul verdi. Koroğlu üçün nə ki demişdi, qarabaş hazırlayıb Koroğluya apardı.

İndi eşit kimdən? İsabalıdan.

İsabalı Ərzincana çatanda səhər təzəcə açılırdı. Elə şəhəri gəzirdi, bir də gəlib çıxdı Bolu bəyin imarətinin qabağına. Dünya xanım da oturmuşdu pəncərədə, gözlərin dikmişdi yollara. Bir də baxdı ki, budu, bir atlı gəlir, təhər-töhründən heç bu tərəf adamlarına oxşamır. Rəng-rufundan görünür ki, dağ havasında böyümüş adamdı. Çağırıb soruşdu ki:

– Ay oğlan, kimsən? Haradan gəlib, haraya gedirsən?

Dünya xanımın cavabında aldı İsabalı dedi:

Nə xan gördüm burda, nə də bir paşa,  
Verin Koroğludan mənə bir xəbər!..  
Yağı düşmanları bağlaram daşa,  
Verin Koroğludan mənə bir xəbər!..

Mən ac qurdam, qənim üstə ularam,  
Müxənnəti öz qanına bularam,  
Qılinc çəkib ölkənizi talaram,  
Verin Koroğludan mənə bir xəbər!..

Olan yoxdu mənim dərdimdən hali,  
Heç başımdan getməz onun xəyalı,  
Koroğluya qurban qoç İsabalı,  
Verin Koroğludan mənə bir xəbər!..

Söz tamam oldu. Dünya xanım dedi:

– Adə, səsini başına atma, düşməni duyuq salarsan. Koroğlu bura-dadi. Düş atdan, gəl içəriyə.

İsabalı atı sürdürdü qapiya. Bu tərəfdən də qarabaş yüyürdü onun qabağına. Qarabaş onda yetirdi ki, hasar dibindəki qoşunun böyüyü İsabalı ilə çənə-boğazdadı. İçəriyə qoymaq istəmir ki, istəmir. Qarabaş özün yetirib hırslındı qoşun böyüyüünü üstünə ki:

– Sənin nə həddin var Dünya xanımın qonağını içəriyə qoymursan. Qoy gəlsin içəriyə. Həsən paşanın yanından gəlib. Dünya xanımınamə gətirib.

Qoşun böyüyü bir söz deyə bilmədi. Qarabaş İsabalını götürüb bir-başa gətirdi Dünya xanımın yanına.

De xoş, on beş. Dünya xanım İsabalını tanıdı, İsabalı Dünya xanımı. Dünya xanım dedi:

– Koroğlu burda quyudadi. Ancaq indi onu çıxartmaq olmaz. Gərək gözləyək qaranlıq düşə.

İsabalı gördü ki, Dünya xanım ağıllı söz danışır, razı oldu. Dünya xanım İsabalıya yer göstərdi. İsabalı əyləşdi. Yedilər, içdilər, İsabalı bir az uzandı ki, yol yorğunluğunu çıxartsın.

Sən demə, qarabaş İsabalını içəriyə gətirəndən sonra qoşun böyüyü birbaş qaçıb əhvalatı Bolu bəyə danışır.

Dünya xanım bir də qaçı ki, qoşun ətrafi aldı. Tez gəldi İsabalının yanına. Saçından üç yasəmən tel ayırıb basdı mərmər sinəsinin üstünə. Dedi:

Yağı düşmən dörd bir yanın alıbdı,  
Oyan, əcəm oğlu, dur get bu yerdən!  
Sənin dərdin bu canimdə qalıbdı,  
Oyan, əcəm oğlu, dur get bu yerdən!

İsabalı cəld qalxdı ayağa. Baxdı ki, bəli, qoşun həyətin iki tərəfin tutub. Amma qorxudandı, nədəndisə heç birisi cürət eləyib içəriyə girə bilmir. Bəri dönəndə baxdı ki, Dünya xanım ağlayır. Aldı görək nə dedi:

Ağlama, ağlama, ay Dünya xanım!  
Ölər əcəm oğlu, getməz bu yerdən.  
Sənə qurban olsun bu şirin canım,  
Ölər əcəm oğlu, getməz bu yerdən.

Dünya xanım dedi:

Hay-hay deyib gədiklərdə yatandı,  
Comərd düşmanları atdan atındı,  
Bolu bəydi, Koroğlunu tutandı,  
Oyan, əcəm oğlu, dur get bu yerdən.

İsabalı dedi:

Hay-hay deyib tövlələrdə yatandı,  
Hansı düşmanları atdan atındı?  
Koroğlunu al dil ilə tutandı,  
Ölər əcəm oğlu, getməz bu yerdən.

Dünya xanım dedi:

Çoxdu aralıqda mənim yamanım,  
Səndən ayrı göyə çıxar amanım,  
Sənə qurban olsun bu Dünya xanım,  
Oyan, əcəm oğlu, dur get bu yerdən.

İsabalı dedi:

İgid gərək qürbət eldə yaslana,  
Çətin misri qılinc qında paslana,  
Min tülkü neylayır bir ac aslana?  
Ölər əcəm oğlu, getməz bu yerdən5.

Söz tamam oldu. İsabalı dedi:

– Day iş o yerdən keçdi. Gecəni gözləmək olmayıacaq. Sən Koroğ-lunun yerini mənə nişan ver!

Durub bir yerdə gəldilər quyunun başına. İsabalı istədi haylasın, Dünya xanım qoymadı. Dedi:

– Dayan!

Onda üzün quyuya tutub dedi:

– Koroğlu, dəlilərindən gələn olmadı. Bəs nə təhər eləyək? Bolu bu gün səni asdırmaq istəyir.

Koroğlu dedi:

– Elə demə, xanım! Dəli mənimdisə, mən bilirom ki, gəlməmiş olmazlar. Harda olsa gəlib çıxarlar.

Dünya xanım dedi:

– Gəlsə kim gələcək? Heç olmasa bir adınsa da de, bilək.

Dünya xanımın cavabında aldı Koroğlu, dedi:

Genə yada düşdü mərd oğullarım,  
Bu gün Dəmirçioğlu burda gərəkdi.  
Hazaran oyunu, diliballarım,  
Bu gün xan Eyvazım burda gərəkdi.

İgid möclisində boylu-busatlı,  
Meydana girəndə o Ərbət athı,  
O misri qılınclı, aslan sufatlı,  
Bu gün Dəli Həsən burda gərəkdi.

Koroğlu öündə mərdana duran,  
Bənövşə bişərin dalından buran,  
Bir əlində yeddi ifcin nal qıran,  
Bu gün İsabalı burda gərəkdi.

İsabalı dedi:

– Can Koroğlu, buradayam. Ancaq çalıb-oxumaq vaxtı deyil. Düşmən dörd tərəfimizi alıb. Tez ol çıx, görək nə eləyirik.

Sözü deyib İsabalı ipi atdı quyuya. Bir suiçim saatda Koroğlunu quyudan çıxartdı. Durub özlərini verdilər tövləyə. Atları çəkib mindilər. Koroğlu bir Dünya xanımı baxdı, bir İsabalıya baxdı, dedi:

– Dünya xanım, hazırlaş səni də aparacağam. Sənin toyunu gərək özüm eləyəm.

Ondan Koroğlu qılınçı çəkib dedi:

Misri qılinc, ləzgi qəmə,  
Mən səni təp saxlamışam,  
Dolaşma cübbə-covşənə,  
Düşməna var saxlamışam.

Cömördlərə yaxınaram,  
Xədəng oxdan saxınaram,  
Min igidə təpinərəm,  
Canda hünər saxlamışam.

Dolandım qürbət ellərdə,  
Tərifim gəzdi dillərdə,  
Çardaqlı Çənlibellərdə  
Əsrəmiş nər saxlamışam.

Koroğlu eylədi xata,  
İndi sən bax bu busata,  
Canım qurban Ərəb ata,  
Oynar, kişnər, saxlamışam<sup>6</sup>.

Bunu deyib, Koroğlu özünü vurdurmuştu. Qoşun elə bircə dəfə Koroğlunun boyunu gördü. Bayaq ha üz qoydu qaçmağa. Atalar deyib-lər ki, göz gördüyündən qorxar. Qoşun da ki Koroğludan gördüyünü görmüşdü. Bir anda meydan boşaldı. Koroğlu baxdı ki, Bolu bəy işi pis görüb əkilmək istəyir. Bayaq ha kəsdi başının üstünü, dedi:

Bolu bəyim, tanı məni,  
Gör necə bəbir, bəbirəm.  
Öldürrəm, insafım yoxdu,  
Bir dinsiz gəbir, gəbirəm.

Mən dəryalara dalanda,  
Şirin cana dərd salanda,  
Dava zamanı olanda,  
Əyilməz, sınmaz dəmirəm.

Uca dağları aşanda,  
Könül atlınib coşanda,  
Bu dişlərim qamaşanda,  
İstərəm polad gəmirəm.

Koroğluyam, uc almışam,  
Xotkarlardan bac almışam,  
Yüz desələr qocalmışam,  
Hələ ki, Babay-Əmirəm<sup>7</sup>.

Sözün tamam eləyib, Bolu bəyin təpəsinə elə bir qılinc vurdu ki, iki parça olub yerə düşdü. Belə dönenəndə bir də gördü Mehtər Murtuz özün atdı Qiratın ayaqlarının altına ki:

– Koroğlu, bir qələtdi eləmişəm. Qul xətasız olmaz, ağa kərəmsiz. Məni dolandır Eyvazın başına.

Koroğlu dedi:

– Dur, düş qabağıma!

Mehtər Murtuz sevincək durub düşdü Koroğlunun qabağına. Gəlib çatdilar İsabalıgilə. İsabalı soruşdu:

– Koroğlu bu kimdi?

Koroğlu dedi:

– Bir yaxşı-yaxşı bax!

İsabalı diqqətlə baxıb dedi:

– Bu ki Mehtər Murtuzdu.

Koroğlu dedi:

– Özüdü ki var. Yaxşı tanıyıbsan. Bələdçilik eləyib Çənlibelə yağı gətirən, məni Bolu bəyə nişan verən bu haramzada idi.

İsabalı əlini qılınca aparmaq istəyəndə Koroğlu qoymadı.

Elə bu sözdə bir də baxdılar ki, budu, Dünya xanım bir atın üstündə, qarabaş da bir atın üstündə gəldilər. Koroğlu soruşdu:

– Dünya xanım, bəs bu kimdi?

Dünya xanım dedi:

– Bu mənim qarabaşımıdı. Əgər bu olmasaydı, biz səni qurtara bil-məyəcəkdik.

Koroğlu dedi:

– Bax, bu oldu. Mən elə bilirdim ki, bu dəfə Çənlibelə əlibos gedəcəyik. Amma ki, belə olmadı. Budu, uşaqlara iki dənə lap yaxşı töhfə aparırıq.

İsabalı soruşdu:

– Hani? Nə iki dənə töhfə?

Koroğlu Mehtər Murtuzu, bir də qarabaşı göstərib dedi:

– Bir məni tutdurən bu ağanı, bir də məni qurtaran bu qarabaşı.

Çənlibel üçün bundan yaxşı nə töhfə ola bilər?

Qərəz, Koroğlu, İsabalı, Dünya xanım, qarabaş Mehtər Murtuzu qabaqlarına qatıb Çənlibelə tərəf yola düşdülər. O qədər at sürdülər ki, gəlib çatdilar Çənlibelin dağlarına. Dağları görçək Koroğlunun ürəyi oynadı, gözləri doldu. Koroğlu çox qürbətdə olmuşdu. Amma heç belə

qəribsəməmişdi. Budəfəki qürbət ona çox əsər eləmişdi. Üzün dağlara tutub dedi:

Bir zamanlar səfa sürüüb gəzərdim,  
Onda səndin mənim qardaşım, dağlar!  
Nə zaman ki, yağı düşman gələndə  
Səndə çox olurdu savaşım, dağlar!

Taladım şahları, hələ az dedim,  
Türfə gözəllərə işvə, naz dedim,  
Neçə tacir-tüccar səndə gizlədim,  
Açmadın sırrımı, sirdaşım dağlar.

Koroğluyam, gəzdiyimi tapardım,  
Qayalar başında qala yapardım,  
Ağ sürüdən əmlik quzu qapardım,  
Yeyib qurtlarınla ulaşım, dağlar!<sup>8</sup>

◦ ◦ „ „ ^ „ – – ..

Koroğlunun Ərzincandan sağ-salamat qayıdib gəlməyi Çənlibeldə toy-bayram oldu. Elə bil ki, dəlilərin ürəkləri yerinə gəldi. Əhvalatı, necə ki Aşıq Cünun gəlib xəbər gətirmişdi, Koroğluya danışdılar.

Koroğlu soruşdu:

– Bəs Aşıq Cünun hanı? Heç gözümə dəymir.

Nigar dedi:

– Aşıq Cünunu genə də Toqata göndərmişik ki, Hasan paşanın işlərindən bizi xəbərdar eləsin.

Koroğlu getdi fikrə. Dedi:

– Gərək onu Qarsa göndərəydiniz. Mən Hasan paşanın qeyrətinə bələdəm. O da mənim zərbi-dəstimi görüb. O bizim üstümüze gələ bil-məz. Amma ki, Ərəb Reyhan igid adamdı. Özünün də məndə hayfi var.

Koroğlu Ərzincandan gəlib Çənlibelə çatanda qaranlıq qovuşurdu. İndi də oturub o qədər səhbət elədilər ki, lap gecə gecədən keçdi. Axırda Dəli Həsən məclisi dağıtdı ki:

– Day bəsdi. Durun hərə öz yerinə! Koroğlu yorğundu, dincini alsın.

Dəlilər durub dağıldılar. Koroğlu da başının altını dik eləyib yatdı. Elə ki səhər açıldı, hələ heç gün çırtlamamışdan Koroğlu yerindən durdu. Uşaqları yanına alıb Çənlibelin bütün bəndərgahlarını gözdən keçirtdi, Baxdı ki, vallah, dəlilər bəndərgahları elə tutublar, elə pusqular düzəldiblər, elə səngərlər basıblar ki, Hasan paşa nədi, lap xotkar özü də bütün dünyani yiğib Çənlibelə töksə, genə də bir adam bu yerlərdən keçə bilməz. Elə ki Koroğlu bəndərgahların hamisini gəzib qurtardı, deməlisini dedi, tapşırılmasını tapşırırdı, ondan Dəli Mehtəri çağırdı ki:

– Mənim aşiq paltarımı gətir!

Dəlilər soruştular:

– Neynirsən aşiq paltarını?

Koroğlu dedi:

– Qarsa gedəcəyəm. Gərək gedəm Ərəb Reyhandan xəbər biləm.

Dəlilər nə qədər elədilər ki, sən getmə, həm səfərdən təzə gəlib-sən, həm də bu saat Çənlibeli başsız qoymaq olmaz. Olmadı ki, olmadı. Aşıq paltarını geyindi, bir də at minib Qarsa tərəf yola düşdü. Az getmişdi bilmirəm, çox getmişdi bilmirəm, elə təzəcə Alacalar dağının etəklərinə çatırdı ki, bir də gördü budu, Qars tərəfdən bir atlı gəlir.

Diqqət eləyib baxdı ki, bu bir cavan oğlandı. O necə deyərlər, hələ biş yerləri təzəcə tərləyir. Ürəyində öz-özünə fikirləşib dedi: «Lap yaxşı oldu. Bunu dayandırıım, bir əhval-pürsan olum, görüm Qarsda nə var, nə yox».

Çağırıldı ki:

– Ayə, bir dayan görün, hardan gəlirsən?

Oğlan atın başını çəkdi ki:

– Qarsdan gəlirəm.

Koroğlu soruşdu:

– Səfərin haradı?

Oğlan dedi:

– Çənlibelə gedirəm.

Koroğlu soruşdu:

– Çənlibeldə nə işin var?

Oğlan bir duruxdu. Bir az fikirləşib sonra dedi:

– Elə-belə gedirəm. Koroğlu ilə bir az isim var.

Koroğlu gördü ki, oğlan sözlü adama oxşayır.

Dedi:

– Yaxşı, sənin Koroğlu ilə nə salam-sabahın? Bəyəm tanıyırsan onu?

Oğlan lovğalana-lovğalana dedi:

– Tanıyırsan nədi? Kişi ilə haqq-hesabımız var. Mən elə həftədə, on beşdə bir gedərəm onun yanına.

Koroğlu baxdı ki, gədə bir az özündən deyəndi, amma ki, deyəsən pis oğlan deyil. Özü də hökmən sözlü adamdı. «Hərçi bada-bad» deyib, birdən qayıtdı ki:

– Koroğlu mənəm. De görüm nə sözün var?

Koroğlu baxdı ki, oğlan onun sözünə inanmır. Aşıq paltarının yaxasını balaca açdı. Elə ki altdan yar-yaraq göründü, oğlan dedi:

– Can Koroğlu, məni bağışla! Yalandan dedim ki, səninlə dostam.

Ancaq qəsdən elə deyirdim.

Koroğlu dedi:

– Eybi yoxdu. De görüm, mənə nə sözün var idi.

Oğlan dedi:

– Can Koroğlu, məni Qars paşasının qızı Hürü xanım sənin yanına göndərib. Bil və agah ol! Budu, neçə müddətdi ki, türkmanlı Ərəb Reyhan gəlib əyləşib Qarsda. Qoşun irahlayır ki, Çənlibelin üstünə gələ. Qars paşası da ona söz verib ki, əgər Çənlibeli ala bilsə, qızı Hürü

xanımı ona verəcək. İndi Hürü xanım məni göndərib sənin yanına ki, əhvalatdan səni xəbərdar eləyəm.

Koroğlu başladı əhval tutmağa. Ordan soruşdu, burdan soruşdu, baxdı ki oğlan heç bir şey bilmir. Elə bildiyi o imiş ki, onu da deyib, Koroğlu getdi fikrə ki, nə eləsin. Geri qayıtsın, ya irəli getsin. Fikrin-də çox götür-qoy eləyəndən sonra oğlandan soruşdu:

– Yaxşı, bir mənə de görüm, Qarsda sənin evin-zadın varmı?

Oğlan dedi:

– Var, neynirsən?

Koroğlu dedi:

– İşdi, indi birdən mən Qarsa getməli olsam, məni bir-iki gecə evində saxlaya bilərsənmi?

Oğlan dedi:

– Koroğlu, o nə sözdü deyirsən? Niyə, mən qaraçı deyiləm ki, evim olmasın. Dövlətindən evim də var, qabağında qulluq eləməyə bir qoca, günü keçmiş anam da var. Hamısı, elə mən özüm də üstəlik qurbandı sənə.

Koroğlu dedi:

– Onda sür atını, gedək!

Oğlan sevindiyindən bilmədi ki, nə eləsin. Bayaq ha atı vurub düşdü qabağı. Oğlan qabaqda, Koroğlu dalda at sürüb axşama bir az qalmış özlərini yetirdilər Qarsa. Oğlan məscidin yanında atını saxladı ki:

– Düş! Evim burdadı.

Koroğlu dedi:

– Yox, sən hələ qabaqca məni apar Hürü xanımın yanına. Gərək əvvəl-əvvəl öyrənəm görəm nə var, nə yox. Bəlkə iş elə oldu ki, heç qala bilmədim.

Oğlan dedi:

– Yaxşı, nə deyirəm. İxtiyar sahibisən. Onda sən, bax, elə bu küçə ilə yeri, mən atları bağlayım tövləyə, gəlim.

Koroğlu atdan düşdü. Atı oğlana verib küçə ilə getməyə başladı. İndi Koroğlu getməkdə olsun, oğlan atları çəkdi tövləyə, bağladı, yemlədi, ondan çıxdı anasının yanına ki:

– Tez ol, tədarük gör, qonağım var. Mən gedirəm bazara şey-şüy almağa.

Anası soruşdu:

– Bala, qonağın kimdi?

Oğlan dedi:

– Day heç kimə deyib eləməyəsən. Hə, Koroğludu, tez ol.

Bunu deyib oğlan düzəldi Koroğlunun dalınca. İndi o getməkdə olsun, biz görək Koroğlu nə elədi.

Koroğlu küçə ilə gələ-gələ gəlib çıxdı bir imarətin qabağına. Baxdı ki, pəncərədə bir qız durub ki, o necə deyərlər, yemə, içmə, xətti-xalına, gül camalına tamaşa elə. Özün öldürsə olar on dörd, on beş yaşı. Amma elə boylu-buxunlu, şəstli-bəstli bir qızdı ki, elə bil sərv ağacıdı qalxıb. Qaşlar qara, gözlər qara, tellər qara, xallar qara, o necə deyərlər, aya deyir sən çıxma mən çıxacağam, günə deyir sən çıxma, mən çıxacağam. Ola belə bir gözəl, ola Koroğlu. Ürək coşdu, könül havalandı, sazı döşünə basıb dedi:

Başına döndüyüm gül üzlü xanım,  
Xanım, hansı bəxtəvərin yarışan?!  
Görçək səni yara oldu ciyarım,  
Bir de, hansı bəxtəvərin yarışan?!

Siyah saçlar dal gərdənə düzülü,  
Qara gözlər xumarlanıb süzülü,  
Elə baxma, indi canım üzülü,  
Xanım, hansı bəxtəvərin yarışan?!

Koroğlu haq deyib, haqdan dərs alıb,  
Tər məmənə külək dəyib hovlanıb.  
Qara gözlər şux yanaqdan can alıb,  
Yoxsa ay qız, bala qonmuş arısan?!

Koroğlu oxumağında olsun, sənə kimdən deyim, haman bu qızdan. Bu qız kim ola, kim ola, Qars paşasının qızı Hürü xanım.

Hürü xanım Koroğlunu aşiq bildi. Bir tərəfdən də ki Koroğlu başladı qaşdan, gözdən deməyə, Hürü xanım ürbəndi saldı üzünə. Qara ipək ürbənd qırmızı yanaqları elə qucaqladı, elə qucaqladı ki, elə bil laləli, nərgizli dağ başına qara duman çökdü. Koroğlu ürəyi belə şeyə tab eləyə bilər? Odu ha sazı basdı döşünə. Dedi:

Oğrun-oğrun tül altından baxan yar,  
Qaldır ürbəndini, görüm gül üzün!..  
Aşıqları eşq oduna yaxan yar,  
Qaldır ürbəndini, görüm gül üzün!..

Vurulmuşam sarmaşıqlı bağına,  
Bostanına, şamamali tağına,  
Apar məni yar deyib otağına,  
Qaldır ürbəndini, görüm gül üzün!..

Koroğluyam, mən sözümdən dönmərəm,  
Səməndərəm, alışmışam, sənmərəm,  
Səndən qeyrəz huri görsəm sevmərəm,  
Qaldır ürbəndini, görüm gül üzün!..

Elə bu dəmdə oğlan gəlib yetişdi. Baxdı ki, bəli, Koroğlu ilə Hürü xanım tapışıblar. Ürəyində çox sevindi ki, elə yaxşı oldu. Day mən dayanmayıb gedərəm bazara. Yoxsa axşamdı. Bazar bağlanar, bir şey tapa bilmərəm, Koroğlunun yanında xəcalət olaram. Day nə bilsin ki, bunlar heç bir-birisini tanımlarlar. Nə Hürü xanım Koroğlunu tanıyır, nə də Koroğlu onu. Elə ki oğlan gəlib çatdı, əvvəl-əvvəl əlin döşünə qoyub kəmal-ədəbələ Hürü xanıma salam verdi. Ondan gülə-gülə Koroğluya işarə elədi. Yanı ki, necə gördün, bu qoç oğlani? Gedib lap özünü gətirdim. Koroğlu soruşdu:

– Ayə, bu qız kim ola?

Oğlan dedi:

– Hürü xanımı da... Paşanın qızı. Bəs siz hələ bir-birinizi tanımirsiniz?

Bu sözdə Hürü xanım da tələsik pəncərədən çəkilib çıxdı eyvana. Elə ağızını açıb danışmaq istəyirdi ki, bir də gördülər, budu, Ərəb Reyhanla paşa athı bu tərəfə gəlirlər. Qız elə bircə bunu deyə bildi ki:

– Atamgil gəlirlər, tez çəkilin!

Hürü xanım sözünü deyib evə girdi, oğlan da Koroğlunu götürüb tez aradan çıxdı. Elə ki gəlib yetişdilər məscidin qabağına, oğlan dedi:

– Can Koroğlu, indi paşagil şəhərdədilər. Day sənə çöldə qalmaq olmaz. Sən zəhmət çək gir evdə otur. Mən də bazara dəyib qayıdaram, gecəni yatarıq, səhər görək nə eləyirik.

Koroğlu razı oldu. Oğlan Koroğlunu gətirdi evə. Oğlanın anası qabağa çıxdı. Xoşgəldin elədi. Yer düzəltdi. Elə ki Koroğlu əyləşdi, oğlan dedi:

– İndi mənə rüsxət ver, bir bazara dəyim, gəlim.

Bunu deyib, oğlan evdən çıxdı. İndi Koroğlu evdə rahatlanmaqdə olsun, sənə kimdən deyim, oğlandan.

Oğlan bazara çatanda dükanlar bağlanmaq üzrə idi. O, qabaqca özünü verdi bir baqqal dükanına ki:

– Əmi, başına dönüm, tez ol, mənə iki batman düyü ver! Qonağım var.

Düyunü baqqaldan alıb, tökdü torbaya. Dalına alıb özünü yetirdi qəssaba. Gördü yaxşı ət var, amma yaman da basabasdı. Başladı adamları oyan-buyana itələyib özünə yol açmağa. Ona bir yumruq, buna bir dürtmə, axırda adamlardan biri hirslandı ki:

– Nə olub? Qaçhaqaç deyil ki? Dayan da!..

Oğlan dedi:

– Dayana bilmərəm. Alınası şeylərim var. Dükan-bazar bağlanır. Qonağım var.

Dedilər:

– Nə olsun? Sənin qonağın göydən-zaddan gəlməyib ki...

Adamlar çox dedilər, oğlan az eşitdi, elə deyişə-deyişə özünü saldı dükana. Camaat gördü yox, bu həyasızlığa salıb almaq istəyir. Qəssaba dedilər ki, ona ət verməsin. Qəssabın da tərs damarı tutdu. Oğlan nə qədər elədisə, dedi:

– Olmaz ki, olmaz. Gərək bu adamin hamısı qurtara, sonra sənə ət verəm.

Oğlanın əlacı kəsilib axırda qəssabın qulağına dedi:

– Evin yixılsın, bilsən ki, mənim qonağım kimdi, heç belə elə-məzsən.

Qəssab da bir dübbənin, adam ələ salanın biri idi. Soruşdu ki:

– Kimdi qonağın? De, bu saat səni yola salım. Yoxsa Ərəb Reyhandı? Ya paşadı?

Oğlan dedi:

– Yox, onlar deyil. Day heç kəs bilməsin, qonağım qoç Koroğludu.

Qəssab şaqqıldı. Dedi:

– Camaat, bunun qonağı Koroğlu imiş.

Hamı gülüşdü. Qəssab gülə-gülə dedi:

– Bu saat səni yola salacağam. De görüm, nə qədər ət istəyirsən?

Bir çətvər, ya altı misqal?

Oğlan dedi:

– Bir çətvər nədi? Sənə ağızında söz deyirəm. Bir batman ət çək!

Gördülər yox, oğlan deyəsən zarafat eləmir. Dalında da düyü-zad var. Qərəz, qəssab oğlanın ətini verib, yola saldı.

Camaatın arasına söz düştü ki, bəs Koroğlu gəlib Qarsa. Özü də filankəsin evində qonaqdı. De inanan, inanmayan başladı danışmağa. Atalar deyiblər, bir sərr ki, otuz iki dişin arasından çıxdı, day onu saxlamaq olmaz. Bir anda bütün ətrafa səs yayıldı. Xəbərdən-xəbərə, söz axırda gəlib çatdı Ərəb Reyhanla paşanın qulağına.

Paşa xəbəri eşitcək durdu ayağa ki:

– Qoşun götürüb, gedək tutaq!

Ərəb Reyhan dedi:

– Yox. Buna Koroğlu deyərlər. Elə belə onu tutmaq çətin işdi.

Bütün qoşunu qırıb tələf eləyər, özü də aradan çıxar.

Paşa dedi:

– Bəs nə eləyək?

Ərəb Reyhan dedi:

– Sən heç özünü onda qoyma. Elə bil ki, biz heç bu sözü eşitməmişik. Qoy qaranlıq düşsün. Elə ki hamı yatdı. Gecənin bir yarısı qoşun götürüb, elə yorğan-döşəyinin içində tutarıq. Ayrı heç bir əlacı yoxdur.

Ondan Ərəb Reyhan əmr elədi şəhərin ətrafinı çitəmə qoşun tutdu. Özlərinə də tapşırı ki, səhərə qədər nə kənardan şəhərə adam qoysunlar, nə də şəhərdən kənarda.

Qoşun o saat şəhərin ətrafinı tutdu. Elə ki tədbirlərini görüb qurtardılar, ondan oturub başladılar gözləməyə. O qədər gözlədilər ki, oldu gecənin yarısı. Ondan durub qoşun götürüb töküldülər evin üstünə. Koroğlu heç bir şeydən xəbəri yox, şirin yuxuda, bir də beşaltı adam töküldü üstünə. Sərasımə yerindən qalxıb onu o yana, bunu bu yana, baxdı ki, ev doludu adamlı. Hamısı da yaraqlı-yasaqlı. Ətrafına baxıb, gördü nə qılınçı yerindədir, nə oxu. De güc verdi yumruğa. Birini, ikisini, beşini, onunu; gördü yox olmayıcaq. Dartıb birinin əlin-dən qılınçını alıb döşəndi otaqdakıların canına. Axırda ki birtəhər özünə yol açıb evdən çıxdı.

Baxdı ki həyət doludu. Yolu hər tərəfdən tutublar. Qaranlıq, özü də ki nabələd. Ağzı düştü bir tərəfə. Nə qədər getdi, necə getdi bilmədi, bir də onu gördü ki, qabağına balaca bir qapı gəldi. Qoşun da daldan gəlir. Day əlacı kəsildi, açıb qapını girdi içəriyə. Sən demə, bura minarəyə çıxməq üçün yol imiş. Day haraya çatacaq? Qoşun da elə bil ki, bilirmiş. O saat kəsdilər qapının ağızını. Koroğlu elə onu bildi ki qapını çəkdi. Tez əl atıb minarənin pilləkənlərindən bir-iki

böyük sal qoparıb saldı qapının dalına. Ondan day orada dayanmayıb, birbaş qalxdı minarənin təpəsinə ki, görsün nə var, nə yox? Xəbər çatdı Ərəb Reyhana ki, bəs Koroğlu çıxdı minarəyə. Ərəb Reyhan o saat əmr elədi. Minarənin dörd ətrafinı qoşun bürdü. Koroğlu minarədə, qoşun yerdə başladılar səhəri gözləməyə. İndi bunlar burada gözləməkdə olsunlar, sənə kimdən xəbər verim, bizim oğlandan, yəni evin sahibindən. Elə ki qoşun doldu həyətə, oğlan məsələni başa düşdü. Bildi ki, paşalar xəbər tutublar. Özünü itirməyib durdu, qaranlıqda özünü adamların arasına vurub çıxdı küçəyə. De asta qaçan namərddi. Birbaş özünü saldı Hürü xanımın yanına. Hürü xanım da oyaqdı. Hürü xanım onu görçək soruşdu:

– Nə var? Bu nə qoşunkeşlikdi? Yoxsa Koroğludan xəbər tutublar?

Oğlan əhvalatı danişdı. Hürü xanım dedi:

– Yaxşı eləyibsən ki, qaçıbsan. Yoxsa sən də ələ keçərdin.

Sonra oğlana dedi:

– Yaxşı, düzünü de görmüm, Koroğlunun burada olmağını bir adama-zada demeyibsən ki?

Oğlan bir getdi fikrə. İndi başa düşdü ki, bu işlər hamısı onun öz taqsırıdır. Əhvalatı necə ki, olmuşdu, qəssaba necə demişdi, qəssab camaata necə demişdi, hamısını danişdi.

Hürü xanım heç bir söz demədi. Dinməz-söyləməz başını saldı aşağıya. Oğlan baxdı ki, vallah, Hürü xanım elə hirslənib, elə hirslənib ki, o necə deyərlər, bıçaq vursan qanı çıxmaz.

Durdur ayağa ki:

– Mən də gedirəm. Qoy məni də tutsunlar, ikimizi də bir yerdə assınlar. Mən bu namussuzluğu götürə bilmərəm ki, mənim ucumdan o kişi tutulsun, mən sağ qalam.

Hürü xanım dedi:

– Yaxşı, getdin, səni də tutdular. Bundan Koroğluya nə mənfəət olacaq?

Oğlan dedi:

– Bəs nə eləyim?

Hürü xanım dedi:

– Get, gözlə. Elə ki səhər açıldı, şəhərin kənarından qoşunu götürüdlər, bir dənə yuyrək at minib, özünü yetir Çənlivelə. Əhvalatı xəbər ver.

Söz oğlanın beyninə batdı. Oradan özünü verdi şəhərin kənarına. Bir yerdə gizlənib, o qədər gözlədi ki, şəhər darvazaları açıldı. Bir

dənə at minib özün vurdu yola. İndi oğlan getməyində olsun, sənə deym Koroğludan.

Elə ki hava yavaş-yavaş başladı bozarmağa, Koroğlu gördü bir uca minarənin başındadı, qoşun da dörd tərəfi tutub. Qaldı məəttəl ki, nə eləsin. Aşağı düşsün? Nə yarağı var, nə atı. Burada qalsın, nə vaxtacan qalsın? Ürəyi qubar elədi. Dəllilər yadına düşdü. Dedi:

Misri qılınc əldə təng olanları,  
Qoçaq igidlərim yanımıda gərək!  
Kəsilə kəllələr, boş qala leşlər,  
Dal xançallar düşman qanında gərək!

Alıb piyaləni içən sağıdan,  
Qorxmayın hər yetən qanlı yağıdan,  
Hoy deyəndə ağır tüplər dağıdan  
Xan Eyvazım bu gün yanımıda gərək!

At sürüüb özünü mənə yetirən,  
Koroğluya yüz min qulluq bitirən,  
Səksən putu bir əlində götürən  
Dəmirçioğlu bu gün yanımıda gərək!

Qollarına dəmir polad taxdırıran,  
Düşşənləri girvələrdən baxdırıran,  
Su yerinə qızıl qanlar axdırıran  
Dəli Həsən bu gün yanımıda gərək!

Koroğlu çağırır genə Səfəri,  
Yox imiş dünyanın sonu, səməri,  
Qıraram dəstəni, vurram nəfəri,  
Ərənlərin piri yanımıda gərək!

Koroğlu oxuduqca səhər də yavaş-yavaş açılırdı. Axırda hər tərəf işıqlandı. Sis, duman çekilib getdi. Koroğlu minarənin başından Çənlibelə tərəf baxdı. Amma hərçi elədi, Çənlibeli görə bilmədi. Dağlar elə bil ki, qəsdən aranı kəşmişdi. Koroğlu dedi:

Göydən bir cüt sona endi,  
Aylı dağın arasına.  
Yar ki yerdən küsər oldu  
Ağlar, sizlər, çarası nə?

Qızıl almanı dişləsin,  
Ətrafinı gümüşləsin,  
Yol düşsün, karvan işləsin  
Nigar yarın obasına.

Koroğluya olan oldu,  
Qaynadı peymanam doldu,  
Dəlilərim məndən oldu,  
Dağlar düşdü arasına.

Elə ki səhər açıldı, gün çıxıb dağlara yayıldı, uzaqdan, dağların  
başının üstündən Çənlibel dağlarının qarlı başları göründü. Bu, Koroğ-  
lunu qubarlandırdı:

Uzaq-uzaq dağ başında  
Tala-tala qar görünür.  
Nə dəlilər, nə Çənlibel,  
Nə alagöz yar görünür.

Ətrafım tir, kaman, oxdu,  
Dəlilər yanında yoxdu,  
Mən yalqızam, düşman çoxdu,  
Qaçmaq mənə ar görünür.

Divanə könlüm şad olmaz,  
Laçın könlüm ovsun almaz,  
Baxıram, Eyvaz görünməz,  
Dünya mənə dar görünür,

Bu sinəm yaralı düşdü,  
Dağların maralı düşdü,  
Yar məndən aralı düşdü,  
Tərlan uçmaz, sar görünür.

Koroğlunun mələlələ çığı,  
Durulmaz kefi, damağı,  
Bar götərib gürcü bağı,  
Dal budaqda nar görünür.

Ərəb Reyhan Koroğlunun belə dərdli-dərdli oxumağını eşidib çox  
şad oldu. Paşanı da götürüb, gəldi minarənin ayağına. Çağırıb dedi:

– Koroğlu, sabahın xeyir olsun! Allah heç kəsin borcunu heç kəsdə qoymaz. Yaxşı yerdə düşübən əlimə.

Koroğlu dedi:

– Ərəb Reyhan, sənin mənimlə xüsusi haqq-hesabın var. Day bu qoşunu-zadı niyə yiğibsən bura? Yol ver düşüm, vuruşaq. Ya sənə verən Allah, ya mənə.

Ərəb Reyhan dedi:

– Yox, Koroğlu! Bu da olmadı keçən səfərki. Mən indi səni sağ-salamat oradan düşürtəm hamı mənə axmaq deyər.

Koroğlu dedi:

– Bəs fikrin nədi?

Ərəb Reyhan dedi:

– Fikrim odu ki, gərək özün təslim olasan, çıxıb orada qollarını bağlayarlar, sonra düşürdələr aşağıya.

Koroğlu tez dedi:

– Yaxşı, təsliməm. Çıx, bağla qollarımı.

Ərəb Reyhan dedi:

– Yox, mən yox. Mən oraya çıxmaram.

Koroğlu dedi:

– Yaxşı, buyursun, kim çıxır-çıxsın.

Ərəb Reyhan baxdı ki, bu doğrudan da axmaq fikirdi. Heç kəs qor-xudan oraya çıxmaz. Əmr elədi kamandalarlar göldilər. Koroğlu baxdı ki, Ərəb Reyhan onu oxa basmaq istəyir. Dedi:

– Ayə, mən səni bir ağıllı adam bilirdim. Amma sən lap sarsaqmışsan. Yaxşı, mən minarənin içində girəndən sonra ox mənə nə eləyəcək!

Ərəb Reyhan gördü yox, bu da axmaq fikirdi, Koroğlu doğru deyir. Dedi:

– Yaxşı, eybi yoxdu. Ox da atmarıq. Elə sən otur orada, biz də dayanaq burada. Axırda acıdan, suzundan ölürsən, leşinə sahib olarıq.

Koroğlu baxdı ki, bu, çox pis tədbirdir. Əgər doğrudan belə eləsə-lər, acıdan, suzundan ölücək. Getdi fikrə ki, nə eləsin. Çox götür-qoysan sonra gördü ki, qorxutmaqdən başqa çarəsi yoxdu. Dedi:

– Yaxşı, sən məni o qədər axmaq hesab eləyirsən ki, mən tək-tənha durub gələm buraya. Mənim adamım indi Çənlibelə çatıb. Çox çəkməz ki, yeddi min yeddi yüz yetmiş dəli alar Qarsın üstünü. Görüm onda nə eləyəcəksiz.

Bu sözdən paşa da, Ərəb Reyhan da düşdülər qorxuya. Paşa elə bil yatmışdı, ayıldı. Çağırıldı ki:

— Ayə, bir baxın görün o qarının oğlu haramzada haradadır? O heç mənim gözümə dəymədi. Bəlkə elə onu göndərib xəbərə.

Düşdülər ora oğlan, bura oğlan, oğlan hayanda idi? Tapa bilmədi-lər ki, tapa bilmədilər. Məsələ lap aydın oldu. Paşa tutdu Ərəb Reyhanın yaxasından ki:

— Tez ol, nə eləyirsən, elə! Dəlilər şəhərə dolsa, daşı daş üstündə qoymazlar.

Ərəb Reyhan əmr elədi, külüngçülər, qazmaçılar gəldilər, hökm elədi ki, bu saat başlayın minarənin dibini qazmağa. Onda ya özü qor-xudan təslim olar, ya da ki minarəylə bir yerdə yixilib ölər. O öləndən sonra dəlilərlə danışmaq asandı.

Külüngçülər başladılar minarənin dibini qazmağa. Koroğlu gördü yox, iş şülxlandı. Fikirləşdi ki, eybi yoxdu. Qoy qazsınlar. Elə ki gör-düm minarə doğrudan da yixılır, düşüb duraram lap aşağıda, qapının yanında. Görək ondan sonra kim peşman olacaq. Əgər buradan salamat çıxaram, mən bilərəm neylərəm.

Bəli, külüngçülər qazımaqdə olsunlar, Koroğlu da gözləməkdə; eşit, indi sənə kimdən deyim, oğlandan.

Oğlan atı elə sürmüşdü ki, Çənlibelin ətəyinə çatanda, at yixilib çatladı. Dəlilər pusqudan çıxıb onu tutdular, birbaş Çənlibelə gətirdilər. Dəli Həsən soruşdu:

— Kimsən? Haradan gəlirsən?

Oğlan bütün əhvalatı necə ki biz bilirik, başdan ayağa danışdı. Özü də başladı ağlayıb yalvarmağa ki:

— Tez olun! Yoxsa Koroğlunu öldürərlər.

Dəlilər Nigar xanımdan soruştular:

— Nigar xanım, söz sənində. De görək, necə eləyək?

Nigar xanım dedi:

— Bu saat Çənlibeli başsız qoymaq olmaz. Mən deyirəm belə eləyək. Dəli Həsən min dəli ilə öz yerində qalsın. Dəmirçioğlu da min dəli ilə öz yerində. Qalan dəliləri Eyvaz götürüb Koroğlunun dalınca getsin.

Ondan üzün Dəli Həsənə tutub soruştı:

— Sən nə deyirsən?

Dəli Həsən də, Dəmirçioğlu da, Eyvaz da, hamısı Nigar xanımın fikrini bəyəndi. O saat dəlilər atlandı. Bizim oğlana da bir at verdilər, mindi, düşdü qabağa. De sürhasür, sürhasür, gəlib yetişdilər Qarsın ətrafına. Eyvaz dedi:

– Biz əgər belə şəhərə girsək, Koroğluya xətər yetirərlər.

Hökm elədi, dəlilərdən yeddi yüz nəfər ayrıldı. Hər yüzü verdi bir dəstəbaşıya. Yüz nəfər də özü götürdü. Qalan dəlilərə tapşırdı ki, şəhəri mühasirəyə alıb gözləsinlər. Dava qızışanda hər tərəfdən dolsunlar. Yeddi yüz dəli, altı dəstəbaşı, bir də oğlan dördəmə, siyirməqilincə atları sürdülər şəhərə. Keşikçiləri qoymadılar ki, nəfəs alsınlar. Keçib girdilər şəhərin içində. Hər dəstə başlandı bir küçə ilə getməyə. Eyvaz özü də oğlani götürüb, yüz nəfər dəli ilə düşdü küçələrin birinə. Bu küçə hansı küçə ola, hansı küçə ola, haman o küçə ola ki, Koroğlu gedib Hürü xanıma rast gəlmüşdi. Elə bir az at sürmüşdülər, Hürü xanımın imarəti göründü. Oğlan baxdı ki, Hürü xanım durub pəncərədə yollara baxır. Tez ata bir taziyənə çəkib özünü yetirdi onun bərabərinə ki:

– Hürü xanım, müştuluğumu ver! Xan Eyvazın özünü dəlilərlə gətirmişəm. Bu saat Ərəb Reyhana bir toy tutsunlar ki...

Hürü xanım belə baxanda gördü budu, siyirməqilincə bir dəstə atlı gəlir ki, hərəsi min cana dəyər. Amma qabaqlarında bir oğlan gəlir, bir oğlan gəlir ki, elə bil on dörd gecəlik aydı. Bildi ki, bu xan Eyvazdı. Hürü xanım Eyvazın tərifini çox eşitmışdı. Amma özünü heç görməmişdi. Baxdı ki, vallah, bu bir oğlandı, bir oğlandı Yusif-zad nədi bunun yanında. Bir ürəkdən min ürəyə vuruldu Eyvaza. Qara saçlardan üç tel ayırib, basdı turunc məmələrinin üstünə. Dedi:

De, sən handa, bura handa,  
Adı bəlli xan Eyvazım?!  
Misri qılinc durmaz qında,  
Adı bəlli xan Eyvazım!?

Coşar dəli könül, coşar,  
Coşuban həddindən aşar,  
Xan tərpənər, qoşun qaçar,  
Adı bəlli xan Eyvazım!

Bəlkə gəlmisən sorağa,  
Daşın atılar irağa,  
Hürü aparsın otağa,  
Adı bəlli xan Eyvazım!<sup>2</sup>

Söz tamama yetişdi. Aldı Eyvaz onun cavabında dedi:

Uzaq ellərdən gəlmışəm,  
Dindirmə, məni dindirmə!  
Yarı mənzildə qalmışam,  
Dindirmə, məni dindirmə!

Mən bülbüləm, gülüm alam,  
O dərddən saralıb, solam,  
Bir ağası itmiş qulam,  
Dindirmə, məni dindirmə!

Seçmərəm sultani, xanı,  
Axıdaram qızıl qanı,  
Eyvaz, qoç Koroğlu hani?  
Dindirmə, məni dindirmə!

İndi eşit Koroğludan. Külüngçülər minarənin dibini o qədər qazmışdılar ki, minarə az qalırkı yixılsın. Koroğlu işi belə görüb, düşüb lap aşağıda kəsmişdi minarənin qapısını. Elə bu dəmdə bir də qulağına bir səs gəldi. Diqqətlə qulaq verib gördü oxuyan Eyvazdı. Hər şey yaddan çıxdı. Nə qorxu qaldı, nə hürkü. Dik çıxdı minarənin başına. Sevindiyindən bir dəli nərə çəkib dedi:

Şükür olsun bir Allaha,  
Bu gələn Eyvaz səsidi.  
Məni yadına salıbdı,  
Bu gələn Eyvaz səsidi.

Girər meydana xan kimi,  
Dolar gözləri qan kimi,  
Bir alıcı tərlan kimi,  
Bu gələn Eyvaz səsidi.

İndi bağladar qolunu,  
Qırar sağını, solunu,  
Yada salıb Koroğlunu,  
Bu gələn Eyvaz səsidi.

Koroğlu hələ sözünü tamam eləməmişdi ki, şəhərdə vurhavur qopdu. Ərəb Reyhan belə baxanda gördü vallah, budu, bir dəstə siyirməqlilinc atlı elə gəlir, elə gəlir ki, elə bil bir dəstə tərlandı ördəyə,

qaza gəlir. Tez keçdi meydanın bu biri tərəfinə ki, qoşun böyüklərini çağırınsın. Baxdı ki, bir belə dəstə də bu tərəfdən gəlir. Belə dənəndə gördü budu, bir dəstə atlı da bu biri küçədə, olar bir üç-dörd yüz əsgəri qatıb qabağına qarğı-quzğun kimi qova-qova gətirir. Ərəb Reyhan özünü itirdi. Bilmədi nə eləsin. Elə bu dəmdə Qars paşasının qoşun böyüyü özünü yetirdi ki:

– Nə durubsunuz? Dəlilər şəhərə ətdən divar çəkiblər. Başınızın çarəsini eləyin.

Ərəb Reyhan dedi:

– Görürəm. Qoy gəlsinlər. Sən qoşunu hazır saxla! Elə ki onlar gəlib buraya doldular, sən dallarını kəs!

Qoşun böyüyü dedi:

– Nə dallarımı kəs? Bunlar nədi ki? Beş-altı min dəli şəhərin ətrafini tutub. Bunlar elçilərdi belə gəlirlər.

Ərəb Reyhan baxdı ki, bir suiçim saatda dəlilər meydanın ətrafını aldılar.

Bu dəmdə bir dəli nərə səsi gəldi. Ərəb Reyhan döndü ki, budu bir dəstə gəlir, qabaqlarında da Eyvaz.

Eyvaz Ərəb Reyhanı görcək tanıdı. Dedi:

– Ya budu ki, bu saat Koroğlunu ver, ya budu ki, bir hay vurub şəhərin torpağını torba ilə daşıtdıracağam.

Ərəb Reyhan da igid adam idi. Yeridi qabağa dedi:

– Eyvaz, Koroğlu bax, odu minarədə.

Eyvaz belə baxanda Koroğlunu gördü. Ərəb Reyhan dedi:

– İndi bura bax!

Bunu deyib Ərəb Reyhan minarənin dibinə işarə elədi. Eyvaz baxdı ki, minarə elə handa-handadı yıxılsın. İki yüzəcən əlikülünglü adam da hazır dayanıb əmr gözləyir. Ərəb Reyhan dedi:

– Koroğlu mənim əlimdədi. Bircə dəfə işarə eləsəm minarə gedəcək. İndi sən gelmişən onu qurtarmağa. Yaxşısı budu ki, nə sənin qoşunun qırılsın, nə də mənim. Gəl bu meydanda ikimiz vuruşaq, sən məni öldürdüñ, Koroğlu da sənin, hər şey də sənin. Nə eləyərsən özün bilərsən. Yox, mən səni öldürdüm, genə də nə eləyərəm özüm bilərəm.

Eyvaz bir Ərəb Reyhana baxdı, bir də dönüb Koroğluya baxdı, bir də belə dənəndə baxdı ki, Hürü xanım gəlib meydanın bir tərəfində dayanıb bunlara baxır. Elə bil dünya-aləm Eyvazın başına firlandı. Bir dəli nərə çəkib meydanı dolanmağa başladı. Koroğlu da minarədən

baxırdı. Gördü yox, deyəsən Eyvaz vuruşmaq isteyir. Koroğlu Ərəb Reyhanın gücünə bələd idi. Bilirdi ki, Eyvaz onun öhdəsindən gələ bilməyəcək. Odu ki, qışqırıb dedi:

— Eyvaz, məbada meydana girəsən. Əgər igiddi qoy mənnən vuruşsun.

Gördü yox, Eyvaz heç eşitmır. Dedi:

— Ayə, minarənin yixılmağından mənə ziyan yoxdu. Qorxma, qoy uçursunlar.

Eyvaz hara, söz eşitmək hara? Elə idi, elə idi ki, dönmüşdü bir aslan balasına, zəncir gəmirirdi. Bir dəfə meydani gərdiş eləyib üzünü tutdu Ərəb Reyhana. Dedi:

Mərdsən, gəl meydana, paşa!  
Savaşaq indi sənnən mən.  
Gör gücümüz, eylə haşa,  
Savaşaq indi sənnən mən.

Götürəm əlimə nizə,  
Mərdlər əhsən desin bizə,  
Duraq meydanda üz-üzə,  
Savaşaq indi sənnən mən.

Demə mənə bu hədyanın,  
Yəqin bil ki, allam canın,  
Qılıncla tökərəm qanın,  
Savaşaq indi sənnən mən.

Mən Eyvazam<sup>3</sup>, durmuşam mərd,  
Yaman ürəyə ollam dərd,  
İgidsənsə ol meydangərd,  
Savaşaq indi sənnən mən<sup>4</sup>.

Eyvaz sözünü tamam eləyib atı vurdu, Ərəb Reyhan da öz atını cövlana gətirdi. Koroğlu gördü dəy ayrı əlac yoxdu, bir dəli nərə çəkib dedi:

Eyvazım minəndə Dürat belinə,  
Gərk göydə quşlar qanad saxlasın.  
Dava günü hər kim düşsə əlinə,  
Qabağında diz çökübən ağlasın.

Şığıyb düşmana qəddini bükər,  
Girəndə şəhərə bürc-barı sökər,  
Paşalar başında acı turp əkər,  
İgid gərək zərbəsini haxlaşın.

Mərd böyüyüb mərd ağası, mərd xanı,  
Tutacaq şöhrəti cümlə-cahamı,  
Gəzəcək Misiri, Şamı, Osmanlı,  
İgid gərək qabağında tablasın.

Qərəz, Ərəb Reyhanla Eyvaz başladılar davaya. Şeşpərdən, gürz-dən murad hasil olmadı, əl elədilər qılıncı. Qılıncılar sindi, töküldü, əl elədilər nizəyə, nizədən də kar çıxmayanda atdan düşüb başladılar güştüyə. İlan kimi sarımsadılar bir-birinə. Kotan kimi başladılar meyd-anın torpağını sökməyə. Eyvaz cavan, bərkə-boşa düşməmiş adam, Ərəb Reyhan min ilin pəhləvanı. Day, o necə deyərlər, pəhləvanlıq elminin bir dəlmə-deşiyi yox idi ki, Ərəb Reyhan oraya baş vurmamış ola. Neçə-neçə adlı pəhləvanlar basmışdı. O necə deyərlər, ad çıxartmışdı. Girələyib Eyvazın ciyin damarlarını saldı cənginə. Eyvazın gözləri başladı qaralmağa. Elə bil ki, dünya-aləm durdu başına hərlənməyə. Koroğlu baxdı ki, Eyvaz gedir. Ürəyi tablamadı. Elə bir nərə çəkdi ki, dağ-daş titrədi, dedi:

Canım Eyvaz, gözüm Eyvaz,  
Bir bəri dön, bax bu yana!  
Amandı, qoç dəlilərin  
Qoyma dönsün qəlbə qana!

Ondan üzünü meydanda duran Hürü xanımı tərəf tutub dedi:

Dayanıbdı o, xan kimi,  
Baxır sənə sultan kimi,  
Qalx, alıcı tərlan kimi  
Təzədən gir bu meydana!

Qılıncın ağızı zağlıdı,  
Dostunun yolu bağlıdı,  
Koroğlu qəlbə dağlıdı,  
Qoyma batsın çən-dumana!<sup>15</sup>

Elə bil ki, Koroğlunun sözlərindən Eyvaza qüvvət gəldi. Bir güc verib Ərəb Reyhanın əlindən qurtardı. Dəlilərin əhsən səsi göyə ucaldı. Eyvaz bir dəfə meydani hərlənib dedi:

Koroğlu buyurub buyruğu,  
Gərək mən sənin, mən sənin.  
Çəkiş qopardam boynunu  
Gərək mən sənin, mən sənin.

Bir ac qurdam, gəldim bura,  
Əyri qlinc boynun vura,  
Gözaltını alam sora  
Gərək mən sənin, mən sənin.

Eyvazam, gərək yetirəm,  
Hürüyə qulluq bitirəm,  
Adın dünyadan itirəm  
Gərək mən sənin, mən sənin.

Sözünü qurtarib qızmış nər kimi özünü atdı Ərəb Reyhanın üstünə. Elə birinci həmlədə Ərəb Reyhanı vurub sərdi yerə. Day aman vermə-yib düşdü üstünə. Bu dəfə də Eyvaz Ərəb Reyhanın çiyin damarını keçirtdi barmaqlarına. Ərəb Reyhanın ağızı başladı köpüklənməyə, Koroğlu işi belə görəndə dedi:

Yaxşı yerdə axşamladın,  
Ərəb oğlu, Ərəb oğlu!  
Boynuna kəfən doladın,  
Ərəb oğlu, Ərəb oğlu!

Döyül bir də bac verəsi,  
İndi alar can kirəsi,  
Sənsən yer-yurdun birəsi,  
Ərəb oğlu, Ərəb oğlu!

Tanı Koroğlu soyunu,  
Gör cida təki boyunu,  
Açıdı başına oyunu,  
Ərəb oğlu, Ərəb oğlu!

Eyvaz birdən Ərəb Reyhanın çiyinlərini buraxıb yapışdı bel kəmərindən. Bir «ya mədəd!» – deyib dik qaldırıldı göyə, vurub yerə, çökdü sinəsinə.

Meydan qarışdı bir-birinə. «Əhsən, əhsən!» səsindən qulaq tutuldu. Koroğlu minarədən üzün Ərəb Reyhana tutub dedi:

Uca dağların başında  
Duman olu, çiskin olu.  
Qar yağışban girdə bağlar  
Acı yellər əskin olu.

Bir igidin zatı olsa,  
Qolunun qüvvəti olsa,  
Meydan görmüş atı olsa,  
Zülfüqarı kəskin olu.

İgidə yoldaş olmasa,  
Bir qoşuna baş olmasa,  
Hu deyib savaş olmasa,  
Ağır leşgər basqın olu.

Alıcı quşlar əllərdə,  
Ovlağı olar göllərdə,  
Qərib igid yad ellərdə  
Dinə bilməz, miskin olu.

Ögünmə quzum, ögünmə,  
Daşlar aliban dögünmə,  
Hu deyib meydana girmə,  
Əl var əldən üstün olu.

Bunu deyib, Koroğlu Eyvaza işarə elədi. Eyvaz xəncəri çəkib dayadı Ərəb Reyhanın boğazına. Ondan döndü Koroğluya tərəf ki, görsün onun fikri nədi. Koroğlu dedi:

– Eyvaz, mən bir dəfə onu mərdliklə basıb, mərdliklə də buraxmışam. Amma o bunun əvəzində mənə namərdlik elədi. Namərd də gərək bu dünyada yaşamasın.

Eyvaza elə bu söz bəs idi. Bayaq ha xəncəri çəkib, başı leşdən elədi, leşi başdan.

O saat dəlilər minarənin qapısını açdılar. Koroğlu çıxdı bayıra. Ərəb Reyhanın qoşunu sərkərdələrini ölmüş görüb təslim oldular. Dəlilər hamısı doldular şəhərə.

Paşanı nə qədər axtardılar, tapa bilmədilər. O necə deyərlər, oldu bir parça yağılı əppək çəkildi göyə. Koroğlu dedi:

— Eybi yoxdu. Bu da bir cür igidlikdi. Bu cür adamların igidliyi ondu. Doqquzu qaçmaqdı, biri heç gözə görünməmək. Day axtarmayın!

Qərəz, dəlilər atları mindilər. Hamı hazırlandı. Koroğlu hay vurdur ki, yola düşsünlər. Dəstə hərəkətə gəldi. Koroğlu baxdı ki, Eyvaz hələ heç ata minməyib. Heç deyəsən minmək fikrində də deyil. Soruşdu ki:

— Eyvaz, nə gözləyirsən? Niyə minmirsən?

Eyvaz cavab vermədi. Koroğlu bir də soruşdu. Eyvaz yenə də cavab vermədi. Koroğlu üçüncü dəfə soruşanda Eyvaz sazi götürdü. Gözlərini dolandırıb bir dəfə ətrafa baxdı, dedi:

Uca dağların başında  
Ala-dəmgil qar görünür.  
Mənim bu dəli könlümə  
Bir alagöz yar görünür.

Göründü dostumun kəndi,  
Əməydim ləbindən qəndi,  
Açıldı köksünün bəndi,  
Qoynunda cüt nar görünür.

Koroğlu dönüb Eyvazın baxdığı tərəfə baxanda nə gördü? Gördü Hürü xanım qulaş saçları töküb gərdəninə, boynunu qoyub çıynınə, elə baxır, elə baxır, elə bil bir dənə yaralı ceyrandı. Koroğlu məsələni başa düşdü. Elə bu fikirdə idi ki, nə eləsin.

Eyvaz aldı sözün o biri xanəsini, dedi:

Mən Eyvazam, dözəmmərəm,  
Al geyinib bəzənmərəm,  
Çənlibeldə gəzəmmərəm,  
Dünya mənə dar görünür<sup>7</sup>.

Məsələ Koroğlu üçün aydın oldu. Day fikirləşməyə yer qalmadı. Ata bir qırmanc vurdu, Hürünün yanına çatanda əlini uzadıb dik götür-

dü, qoydu tərkinə, düzəldi yola. Eyvaz da qalxıb atı mindi, düşdü Koroğlunun dalına.

Qərəz, dəstə şəhərdən çıxıb Çənlibelə tərəf yola düzəldi. Bir az getmişdilər, bir də baxdilar ki, oğlan, tərkində də bir nəfər gedir. Koroğlu çatıb soruşdu:

– Dostum, sən hara?

Oğlan dedi:

– Çənlibelə. Day bundan sonra mən Qarsda duruş gətirə bilmərəm.

Koroğlu dedi:

– Bəs o tərkindəki kimdi?

Oğlan dedi:

– Anamdı. Elə yerli-dibli birdəfəlik köçürəm.

Bəli, orda uzun-uzun yol ilə, burda müxtəsər dil ilə, dəstə gəlib Çənlibelə çatdı.

Day pişvaz, nə pişvaz. Görüş, nə görüş... Koroğlu hökm elədi Hürü xanımın ayağının altında yeddi yüz yetmiş yeddi qurban kəsdilər. Koroğlu dedi:

– Gərək Eyvaza elə bir toy eləyəm ki, ruzigarın gözü belə bir toy görməmiş ola.

Dəlilər dedilər:

– Koroğlu, indi toy vaxtı deyil.

Koroğlu dedi:

– Elə əsl toy vaxtı indidi. Hasan paşa istəyirdi ki, Bolu bəyin, bir də Ərəb Reyhanın əli ilə iş düzəltsin. Bolu bəyi darmadağın eləyib, nişanlısı Dünya xanımı gətirmişəm. Ərəb Reyhanı da cəhənnəmə vasil eləyib, Hürü xanımı gətirmişəm. İnstəllah Toqatı da dağıdır Hasan paşanın özünü Çənlibelə gətirəcəyəm.

Məclis quruldu, toy başlandı. Koroğlu baxdı ki, Eyvaz məclisdə yoxdu. Soruşdu:

– Hanı Eyvaz?

Dəli Həsən dedi:

– Axır adət var. Sən onun atasısan. Sən rüsxət verməsən o gəlməz.

Koroğlu sazi basdır döşünə. Dedi:

Çağırın Eyvazı, gəlsin məclisə  
Verin şirin badə, cana nuş olsun!  
Qurun nərtaxtanı, gəlin oynayaq,  
Atın ağ zərləri şəsi-beş olsun!

Bir xələt biçərəm Eyvaz boyundan,  
İncimərəm xasiyyəti-xoyundan,  
Kəsin tunculardan, qırın qoyundan,  
Yeyin dəlilərim, keflər xoş olsun!

Uca dağlar başın almasın duman,  
Koroğlu könlünə gəlməsin güman,  
Verrəm o igidə beş yüz min təmən,  
Qancırğada gələn qanlı baş olsun!<sup>8</sup>

Dəli Həsən ilə Dəmirçioğlu Eyvazı gətirdilər məclisə. Koroğlu bir Eyvaza baxdı, bir boy-buxununa, şəsti-bəstinə nəzər saldı. Paltar, geyim, yaraq, yasaq, durna teli də başında.

Koroğlunun ürəyi atlandı. Sazi basdı dösünə, dedi:

Geyinib əlvan sərasər,  
Yaşıl üstdən allar Eyvaz!  
Qanlı qəmzən gündə eylər  
Hay demədən qanlar, Eyvaz!

Hüsnün aydan aldı bacı,  
Gün üstə qoydu xəracı,  
Şəkər təlxdi, nabat acı,  
Ləblərindi ballar, Eyvaz!

Koroğluyam, mən də varam,  
Olmaz qənimə yalvaram,  
Çaharguşə cümlə alam,  
Sənə qurban mallar, Eyvaz!

Söz tamama yetdi. Koroğlu Eyvaza yer göstərdi. Elə bu dəmdə xəbər geldi ki, Nigar xanım izn istəyir, Hürü xanımı məclisə gətirsin. Koroğlu izn verdi. Xanımlar Hürü xanımı gətirdilər məclisə, Koroğlu baxdı ki, Hürü xanım heç Eyvazdan geri qalan deyil. Nigar xanım Hü-rünü bir geyindirib-gecindirmişdi, bir zinət vermişdi ki, gəl görəsən.

Hürü xanım Koroğlunu görəndə utandı, gəlinlik tellərini yiğişdirdi. Koroğlu ayağa durub, sazi götürdü, özü dövran açıb məclisə girdi, dedi:

Hürü, Allahı sevirsən,  
Qoy tökülsün şux tellərin!  
Gəl saxlama dal gördəndə,  
Qoy tökülsün şux tellərin!

Sən bir yaşılbəş sonasan,  
Baissən min bir qana sən.  
Nə ola sözüm anasan,  
Qoy tökülsün şux tellərin!

Koroğlunun dirliyilə,  
Dəlilərin birliyilə,  
Xan Eyvazın ərliyilə  
Qoy tökülsün şux tellərin!<sup>9</sup>

Deyirlər ki, Eyvazın toyu düz qırx gün, qırx gecə çəkdi. Hasan paşa  
Ərəb Reyhanın qırxını verən gün Eyvaz da Hürü xanımla murad verib,  
murad aldı.

İndi sənə haradan deyim, nədən deyim, Koroğlunun cavan vaxtlarından deyim.

Ustad deyir ki, Koroğlunun hələ cavamlıq günləri idi. Təzəcə Dəli Həsənlə arxa-arxaya verib Çənlibeldə yurd-yuva salmışdı. Dəlilər təzə-təzə başlarına yişirdi. O vaxtlar Koroğlunun çox uzaq yerlərə səfəri olmazdı. Amma ki Çənlibel karvan yolunun üstündəydi deyin, Koroğlunun sədası hər yerə yayılmışdı. Hər yerdə adı bəllənmişdi.

Günlərin bir günündə dəlilər Koroğlunun başına yişilmişdilər. Hərə öz gördüyündən, öz eşitdiyindən söhbət edirdi. O danışdı, bu danışdı, Dəmirqapı Dərbənd ellərindən gəlmış bir dəli var idi, növbət gəlib ona çatdı.

Koroğlu soruşdu:

– De görək, sən haradan deyəcəksən? Deyirlər Dəmirqapı Dərbənd çox tərifli yerdə.

Dəli dedi:

– Koroğlu, necə ki eşitmisən, eləcə də var. Dəmirqapı Dərbənd özgə aləmdi. Orada tərifli şey çoxdu. Amma ki bunların heç birisi tərifdə Möminə xanıma çata bilməz.

Koroğlu soruşdu:

– Möminə xanım kimdi?

Dəli dedi:

– Möminə xanım Dərbənd paşası Ərəb paşanın qızıdır.

Dəli Möminə xanımı o qədər təriflədi ki, onun gözəlliyyindən, ığidliyindən o qədər danışdı ki, Koroğlu görməzə-bilməzə vuruldu Möminə xanıma.

Elə ki dəlilər dağıldılar, Koroğlu dəli Həsənlə aranı xəlvət eləyib öz fikrini ona açdı. Dəli Həsən də Koroğlunun fikrinə razi oldu. İş belə olanda Koroğlu qalxdı ayağa, geyindi, gecindi, Çənlibeli, dəliləri Həsənə tapşırıdı, özü də Qırati minib, Dərbəndə tərəf yola düşdü.

Günə bir mənzil, təyyi-mənazıl, o necə deyərlər, təpelər aşdı, dərələr keçdi, mənzildən ötüb mənzilə düşdü, günlərin bir günündə gəlib Dərbəndə çatdı. Dəmirqapı Dərbənd Koroğlunun çox xoşuna gəldi. Əvvəl-əvvəl başladı atın üstündə şəhəri gəzməyə.

Camaat baxdı, vallah, şəhərə bir oğlan gəlib, bir oğlan gəlib ki, elə bil Zal oğlu Rüstəmdi. Hay düşdü şəhərə. Camaat yiğişdi Koroğlunun

tamaşasına. O qədər oldu ki, axırda bu səda gedib çatdı Ərəb paşanın qulağına. Ərəb paşa vəziri göndərdi ki:

– Get, onu çağır, gəlsin mənim yanımı.

Vəzir gedib Koroğlunu tapdı, paşanın yanına gətirdi. Ərəb paşa Koroğluya yer göstərdi. Elə ki Koroğlu əyləşdi. Ərəb paşa üzün ona tutub soruşdu:

– İgid, de görüm kimsən? Buraya nə üçün gəlibəsən?

Koroğlu dedi:

– Ərəb paşa, o şey üçün ki mən gəlmışəm, onu dil ilə demək olmaz. Əgər izn versən, saz ilə deyərəm.

Ərəb paşa dedi:

– İzndi, de!

Koroğlu üçtelli sazı basdı döşünə, dedi:

Ərəb paşa, sənə bir ərz eləyim,  
Yerim xəbər alsan, Muradbəyliyəm.  
Yağdı düşman mənnən qovğa başlasa,  
Misri qılinc əldə gərək teyləyəm.

Bağ bəsləyib, qızılgülün dərməsən,  
Dərib, dərib, yaylıq üstə sərməsən,  
Mətləbə gəlmışəm, mətləb verməsən,  
Sığal verib misri qılinc sovlayam.

Üz tutmuşam bu diyara gəlmışəm,  
Çənlibeldən bir ilqara gəlmışəm,  
Koroğluyam, nazlı yara gəlmışəm,  
Gərək gözəlləri seçib soylayam.

Söz tamama yetişdi. Ərəb paşa Koroğlunun özünü görməmişdi. Amma igidliyindən, qoçaqlığından çox eşitmişdi.

Dedi:

– İgid, belə ki deyirsən, olmaya sən çənlibelli qoç Koroğlusən?

Koroğlu dedi:

– Bəli. Oyam ki varam.

Ərəb paşa dedi:

– Sən bizim bu ellərə çox xoş gəlmisən. Amma ki bir əməlli-əməlli məni başa sal görüüm, nə istəyirsən?

Koroğlu yenə də sazi basdı döşünə, dedi:

Bizdən salam olsun Ərəb paşa,  
Səndən istədiyim bir zənan ola.  
Ortalığa heç salmaya acılıq,  
Dili şirin, özü mehriban ola.

Ər məhəbbətində ola mötəbər,  
Kərgədan bədənli, ağmaya dilbər,  
Mərd meydanda bir igidə bərabər.  
Doğduğu hünərli bir oğlan ola.

Qaşı cəllad ola, kirpiyi almaz,  
Hərdəm arsız-arsız danışib gülməz.  
Ərə yalan deyib gap-gilay bilməz,  
Qonumla, qonşuya doğru, tən ola.

Koroğluyam, namərd keçməz yanımdan,  
Mərd kimsəni çox istərəm canımdan.  
Ondan igid törər, qaçmaz qənimdən,  
İstər qırğıın düşə, yüz min qan ola!<sup>1</sup>

Ərəb paşa mətləbi başa düşdü. Bildi ki, Koroğlu qızı Möminə xanımı istəiyir. Sazi Koroğlunun əlindən aldı, dedi:

Bizdən salam olsun qoç Koroğluya!  
Bizim qızlar yaman odyanar olur.  
Ram oluban hərgəz mərdlə uyuşmaz,  
Özü bədxoy, dili zəhrimər olur.

Birini deyərsən, beşini deyər,  
Acı üz göstərsən, beynini yeyər,  
Hərdən qeyzə gəlsə ərini döyər.  
Ər məhəbbətində sitəmkar olur.

Gəl otur deyərsən, gəlib oturmaz,  
Daştülək atlartək kəmənd atdırmaز,  
Könlü yoxsa, biləyindən tutdurmaز,  
Qonuma, qonşuya bəd təhər olur.

Bulqasını çəkməz sultandan, xandan,  
Rəngi qaçmaz cəngdən, savaşdan, qandan,  
Ondan igid törər qaçmaz meydandan,  
Meydanlar içində hər vaxt var olur.

Koroğlu dedi:

– Paşa, mənə də elə belə bir qız lazımdı.

Koroğlunun belə mərd-mərdanə danışmağı Ərəb paşanın xoşuna gəldi. Vəziri, vəkili yiğdi. Məsləhət elədi. Onlar razı oldular.

Ərəb paşa Möminə xanıma adam göndərdi. Möminə xanım da cavab verdi ki, atam külli-ixtiyardı; necə məsləhət görürsə, elə də eləsin.

Bəli, tədarük görüldü. Toy, düyün, Möminə xanımı verdilər Koroğluya<sup>2</sup>. Koroğlu bu qalmaq ilə düz qırx gün Möminə xanımın yanında qaldı. Elə ki qırx gün tamam oldu. Koroğlu dedi:

– Möminə xanım, day bu qədər qaldıq bəsdi. İndi yavaş-yavaş həzirlaş, gedək Çənlibelə.

Möminə xanım dedi:

– Mən atamin torpağından çıxıb heç bir yerə getmərəm.

Koroğlu hər nə qədər elədisə, Möminə xanım yox dedi ki, yox dedi. Koroğlu gördü olmayıacaq. Axırda bazubəndini açıb verdi Mömine xanıma. Dedi:

– Mən gedirəm. İndi ki, sən getmirsən, onda al bu bazubəndi saxla! Əgər qızım oldu, satıb xərclik edərsən, yox, əgər oğlum oldu, bağlar-san qoluna, gəlib məni tapar.

Bunu deyib, Koroğlu halal-hümmət elədi, görüşdü, Qıratı minib geri Çənlibelə qayıtdı. Dəlilər yenə də Koroğlunun başına yiğildilar.

Dəli Həsən soruşdu ki:

– Koroğlu, bəs niyə tək gəlibssən?

Koroğlu aldı sazi, basdı döşünə, dedi:

Canım Həsən, gözüm Həsən,  
Dil vermədi yar, nə deyim?  
Sənə qurban özüm Həsən,  
Könlümdə ah-zar nə deyim?

Ayrılanda candan oldum,  
Min dindən, imandan oldum,  
Həm sultandan, xandan oldum,  
Dünya mənə dar, nə deyim?

Koroğluyam, məlul düşdüm,  
Qürbət eldə zəlil düşdüm,  
Möminəyə dəlil düşdüm,  
Tərlan olmaz sar, nə deyim?<sup>3</sup>

İndi Koroğlu öz dəliləri ilə qalsın Çənlibeldə, sənə kimdən deyim,  
Dərbənddə Möminə xanımdan.

Möminə xanımın, o necə deyərlər, düz doqquz ay, doqquz gün, doqquz saatdan sonra bir oğlu oldu. Adını qoydular Həsən. Uşaq elə bil ki, ayla, illə yox, saatla, dəqiqə ilə böyüyürdü. Elə idi ki, bir aylığında iki yaşlı uşağa oxşayırıdı. De dayalar tutuldu. Daya vaxtı keçdi, mollalar tutuldu. Həsən böyük böyük oğlan oldu. Babası Ərəb paşa onu pəhləvanlara, sərkərdələrə təpsirdi. Həsənə yavaş-yavaş at minmək, ox atmaq, qılınc vurmaq, küştü tutmaq elmini öyrətməyə başladılar. Amma burasını deyim ki, uşaq yaman nadinc idi. Yetənə yetirdi, yetməyənə bir daş atırdı. Bir neçə dəfə Ərəb paşa çəgirib dəlil-dəlayil də elədi. Amma nə dedisə, heç biri Həsənin qulağına girmədi. Hər nə deyirdilərsə, hamısını bu qulağından alıb o biri qulağından ötürürdü. Elə öz bildiyi əlində idi. Belə-belə işlərinə görə babası Həsənin adını qoymuşdu Kürdoğlu. Elə hamı da onu bu adla çağırırdı.

Kürdoğlu böyük on yeddi, on səkkiz yaşlarına çatdı.

Günlərin bir gündündə Kürdoğlu bir keçəl gədə ilə sözləşdi. Bu dedi, o dedi, Kürdoğlu eləməyib tənbəllik, keçəlin qulağının dibinə bir yumruq qoydu. Keçəl birtəhər özünü Kürdoğlunun əlindən qurtarıb, qaça-qaça dedi:

– Mən sənə nə eləmişəm məni vurursan, ay atasından bixəbər!

Söz Kürdoğlunu götürdü.

– Ayə, kimə deyirsən? – deyib, düşdü keçəlin dalına. Burda keçəl, orda keçəl, tuta bilmədi. Keçəl qaçıb əldən çıxdı.

Kürdoğlu oradan dönüb birbaş gəldi anasının üstünə. Möminə xanım bir də baxdı ki, budu, oğlu gəlir. Amma elə gəlir, elə gəlir, elə bil ki, bu saat od olub dünyani yandıracaq. Gözlərindən qan damır.

Möminə xanım soruşdu:

– Bala, nə var?

Kürdoğlu ona cavab verməyib soruşdu:

– De görüm, mənim atam kimdi?

Möminə xanım əvvəl-əvvəl istəmədi ki, işin olanını açıb desin. Gözünün ağı-qarası bircə əziz-xələf balası idi. Dedi deyərəm çıxar gedər. Onu aldatmaq istədi:

– Bala, sənin atan yoxdu.

Kürdəoğlu gördü yox, deyəsən anası düz demir. Dedi:

– Ana, düzünü de görün, mənim atam kimdi? Deməsən bu saat səni də öldürəcəyəm, özümü də. Mənə küçədə-bazarda atasından bixəbər deyirlər.

Möminə xanımın əlacı kəsildi.

Dedi:

– Oğul, mən sənə demək istəmirdim. İndi ki belə oldu, bil və agah ol! Sənin atan var. Özü də xanlara, paşalarla qan udduran çənlibelli qoç Koroğludu.

Kürdəoğlu dedi:

– Bəs indiyə kimi niyə bunu məndən gizlədibsən?

Möminə xanım dedi:

– Oğul, axı sən hələ uşaqsan. Qorxurdum ki, deyəm, gedəsən düşmən əlinə düşəsən. Atanın düşməni çoxdu. Bilsələr, o saat səni tələf edərlər. Kürdəoğlu qalxdı ayağa. Dedi:

– Ana, indiyəcən gizlətmisən, bəsdi. Rüsxət ver, mən gedirəm atamı tapam.

Möminə xanım nə qədər elədi, olmadı ki, olmadı. Axırda birtəhər sakitləşdirdi ki:

– Yaxşı, bir gecə mənə möhlət ver fikirləşim, sabah deyərəm.

Özü də bu tərəfdən əlaltı əhvalatı atası Ərəb paşaya yetirdi ki, bəs oğlan işi bılıb gedir.

Bu dəfə Ərəb paşa Kürdəğlunu çağırdı yanına, dedi:

– Bala, görürsən ki, qocalmışam. Səndən başqa bir kəsim yoxdur.

Sənin Çənlibeldə nə işin var? Gəl qal mənim yerimdə, paşa ol! Yazarlıq, atan da gelər, görərsən.

Kürdəoğlu dedi:

– Yox, baba! Məndən paşa olmaz. Mən gedəcəyəm.

Ərəb paşa gördü ki, olmayıacaq, dedi:

– Bala, atanı baladan ayırmاق namərdlikdir. İndi ki istəyirsən, get; amma ananı, məni yaddan çıxartma.

Ondan dedi:

– Bala, get xəzinədən pul götür. İlxiandan da bəyəndiyin atlardan birini seç, min get. Allah yaxşı yol versin!

Kürdoğlu babası ilə əltəmən tutub halallaşdı, oradan xəzinəyə gedib, nə qədər lazım idi, pul götürdü. Sonra özün verdi ilxiya. İlxiçi yaziq hansı atı tutub verdisə, heç biri Kürdoğlunun tabını gətirmədi. Axırda dedi:

– Bala, bu ilxi, bu da sən. Özün seç!

İlxıda bir boz day var idi. Anadan olan gündən hələ heç kəs onun həndəvərinə gedə bilməmişdi. Kürdoğlunun gözü haman boz daya düşdü. İlxiçi dedi:

– Bala, onu tutmaq mənim işim deyil, özün tut!

Kürdoğlu kəmənd atıb dayı tutdu. Sən demə, bu day Kəhərnışan madyanın balası imiş.

Qərəz, Kürdoğlu boz dayı mindi, ordan bir baş sürüb gəldi, bazar-da usta Fətəli adlı bir qılincqayıran var idi, düz onun yanına. Dedi:

– Usta, mənə bir qılinc qayır!

Usta istədi ki, müştərini tez yola salsın. Hazır qılinclardan götürüb verdi ona. Kürdoğlu bir əli qılincın qəbzəsindən yapışdı, bir əli ilə də ucundan. Elə belə qatlamaq istəyəndə qılinc kirt ortadan qırılıb iki parça oldu. Usta ikinci bir qılinc verdi. Kürdoğlu onu beləcə qırdı. Usta birini də verdi. O da belə. Birini də verdi, o da belə. Usta baxdı ki, belə getsə dükanda qılinc qalmayacaq. Dedi:

– Ay bala, mən bir kasıb adamam. Bir sürü külfətim var. Hamısı gözünü dikib bura. Bunları niyə qırıb yerə tökürsən?

Kürdoğlu dedi:

– Mən sənə dedim ki, mənə bir dənə yaxşı qılinc qayır. Mən nə eləyim? Sən özün bunları mənə verirsən də...

Usta dedi:

– Yaxşı, de görüm, necə qılinc istəyirsən?

Kürdoğlu aldı, görək nə dedi:

Canım usta, mənə bir qılinc qayır,  
Nə uzun, nə gödək, bir qərar ola.  
Dəstəyi şirmayı, özü qoşanov,  
Vuranda ürəkdən xəbərdar ola.

Xorasan poladın yaxşısından seç,  
Yaxşısı olmasa, yamanından keç,  
Hər nəyə vuranda dayanmaya heç,  
Ya fil, ya kərgədan, ya şahmar ola.

Iraxdı mənzilim, uzaqdı ara.  
Suyu çox sərt ola, qilovu qara.  
Yarı cılxa polad, yarı nalpara,  
Qara əqrəb kimi zəhrimər ola.

Kürdoğlu, kamandar ötürməz avi.  
Kimdi bu dünyada atamın bavı?  
Qayıtmaya ağızı, iti qılavı,  
Haraya ki dəydi, tarumar ola.

Usta məsələni başa düşdü. O saat yarı Xorasan poladı, yarı nalpara bir qılınc qayırıb verdi. Kürdoğlu bu qılıncın da, sindirdiği qılıncların da artıqlamasılə pulunu verdi. Durub qılıncı belinə bağladı, atı mindi, gəldi anasının yanına.

Dedi:

Canım ana, gözüm ana,  
Rüsxət ver, mən gedər oldum,  
Sənə qurban özüm, ana,  
Rüsxət ver, mən gedər oldum.

Aldı Möminə xanım, dedi:

Canım oğul, gözüm oğul,  
Allaha tapşırdım səni!  
Sənə qurban özüm, oğul,  
Allaha tapşırdım səni!

Aldı Kürdoğlu, dedi:

Nəsihətlərin tutaram,  
Qanım qanlıq qataram,  
Gedib atama çataram,  
Rüsxət ver, mən gedər oldum.

Aldı Möminə xanım, dedi:

Koroğludu atan zati,  
Çənlibeldə var büsəti,  
Bazubənddi amanatı  
Allaha tapşırdım səni!

Kürdoğlu dedi:

Şirin sözün zülal elə!  
Qara qaşın hilal elə!  
Ana, südün halal elə!  
Rüsxət ver, mən gedər oldum.

Aldı Möminə xanım, dedi:

Möminəyəm, sözüm zülal,  
Gözüm ala, qaşım hilal.  
Südüm olsun sənə hilal,  
Allaha tapşırdım səni!

Söz tamam oldu. Möminə xanım Koroğlunun bazubəndini çıxardıb onun qoluna bağladı. Üzündən, gözündən öpüb dedi:

– Oğul, məbada, məbada, bir adama kim olduğunu deyəsən. Koroğlunun oğlu olduğunu bilən kimi səni öldürərlər.

Qərəz, ana-oğul görüşdülər, Möminə xanım dua eləməkdə qaldı, Kürdoğlu atını sürüüb Çənlibelə tərəf yola başladı.

Kürdoğlu üç gün, üç gecə at sürüüb, gəlib kürdüstanlı Əhməd xanın vilayətinə çıxdı. Elə kəndin aşağı tərəfi ilə atını sürürdü, bir də baxdı ki, budu, gözəl bir kurd qızı bulaqdan su doldurur. Kürdoğlu atı bulağa tərəf sürüm deyəndə, bir də qız başını qaldırdı yuxarıya. Qızın gözləri elə Kürdoğlunun gözlərinə sataşan oldu. Elə bil ki, Kürdoğlunu ildirim vurdu. İxtiyarsız atı saxladı. Deyəsən, elə qız da elə oldu. Amma atalar deyiblər ki, kurd qızı yaman sərt olar. Bədxo at kimi nə yüyən verər, nə üzəngi.

Kürdoğlu qızdan su isətdi. Mehri xanım dəstini ona uzatdı. Kürdoğlu dəstini alıb, eşq piyaləsi kimi başına çəkdi.

Mehri xanım baxdı ki, Kürdoğlu doğrudan da canlara dəyən bir oğlandı. Qəsdən onu bərkə-boşa salmaq istədi ki, görsün, sözündə möhkəm adamdı, ya yox. Dedi:

Gəl boyun qurbanı olum, ay oğlan,  
Çix get burdan, məndən sənə yar olmaz.  
Əmsən ləblərimi ağızin dolar qan.  
Çix get burdan, məndən sənə yar olmaz.

Kürdoğlu aldı Mehri xanımın cavabında, görək nə dedi:

Yar deyibən, çıxıb vətəndən gəldim,  
Sənsiz bu yerlərdən dilbər, getmərəm.  
Nə məkanın quşu olduğun bildim,  
Sənsiz bu yerlərdən dilbər, getmərəm.

Mehri xanım dedi:

Hay desəm, qaladan atalar oxlar,  
Hey desəm, dəryada titrər balıqlar,  
Huy desəm, zindana səni qatarlar,  
Çix get burdan, məndən sənə yar olmaz.

Kürdoğlu dedi:

Gələndə anamdan aldım dərsimi,  
Çıxarda bilmərəm ərşə səsimi,  
Burda kəsdirən də lap nəfəsimi,  
Səni aparmamış, dilbər, getmərəm.

Mehri xanım dedi:

Hay vurram qosuna tökülər indi,  
Salarlar boynuna, oğlan, kəməndi.  
Görməzsən Mehridən şəkəri, qəndi,  
Çix get burdan, məndən sənə yar olmaz.

Kürdoğlu dedi:

Gələndə anamdan aldım dərsimi,  
Çıxarda bilmərəm ərşə səsimi,  
Burda kəsdirən də lap nəfəsimi,  
Səni aparmamış, dilbər, getmərəm.

Mehri xanım dedi:

Hay vurram qosuna tökülər indi,  
Salarlar boynuna, oğlan, kəməndi.  
Görməzsən Mehridən şəkəri, qəndi,  
Çix get burdan, məndən sənə yar olmaz.

Kürdoğlu hirsləndi. Dedi:

Gelən qoşununu yer-yan eylərəm.  
Çəkərəm qılınçı, al qan eylərəm,  
Kürdoğluyam, yurdun viran eylərəm.  
Səni aparmamış, dilbər, getmərəm.

Kürdoğlunun axırda belə qəzəblənməyi Mehri xanımın xoşuna gəldi. Onu bir az da qızışdırmaq üçün aldı, dedi:

De sən handan, bu söz handan?  
Var get burdan, əcəm oğlu!  
Yoxsa əl çəkibsən candan?  
Var get burdan, əcəm oğlu!

Kürdoğlu dedi:

Yar deyib gəlmışəm bura,  
Ürəyimdə vardı yara.  
Qorxutma məni dübara,  
Gəlmışəm aparam səni.

Mehri xanım dedi:

Hayqırsam səni tutarlar.  
Qolun gərdəndə çatarlar.  
Dərin quyuya atarlar.  
Var get burdan, əcəm oğlu!

Aldı Kürdoğlu, dedi:

Hayqırıb gırṛəm meydana.  
Aman vermərəm düşmana,  
Boyadaram qızıl qana.  
Gəlmışəm aparam səni.

Mehri xanım dedi:

Mən Əhməd xanın qızıyam,  
Mərd ellərin ulduzuyam.  
Elçi göndər, iraziyam –  
Var get burdan, əcəm oğlu!

Aldı Kürdoğlu, dedi:

Mən də kurdəm, Kürdoğluyam,  
Əziz xələf, yurd oğluyam,  
Koroğlunun qurd oğluyam,  
Gəlmışəm aparam səni.

Söz tamam oldu. Mehri xanım dəstini götürüb düzəldi yola. Kürdoğlu da atın başını göndərib, düşdü Mehri xanımın dalına.

Di gəlhagəl, gəlhagəl, gəlib çatdılар bir imarətin qabağına. Mehri xanım bir qapını açıb girdi içəriyə. Kürdoğlu bildi ki, bura Əhməd xanın evidir. Day eləmə tənbəllik, birbaş atı sürdü xanın qapısına. Bəli, fərraşlar, xəbər apardılar xana ki, bəs bir oğlan gəlib bu nəmdə, bu nişanda, səni görmək isteyir. Əhməd xan izn verdi. Gəlib Kürdoğlunu apardılar Əhməd xanın yanına. Kürdoğlu salam verdi. Əhməd xan əleyk alıb yer göstərdi. Elə ki Kürdoğlu əyləşdi, Əhməd xan üzün ona tutub soruşdu:

– Hə igid, de görək, nə mətləbin var?

Kürdoğlunun elə uşaqlıqdan belə bir xasiyyəti var idi ki, hər şeyin düzünü sevərdi. Haça-küçə ilə arası olmazdı. Ürəyində nə var idisə dilində də o idi. Dedi:

– Əhməd xan, gəlmışəm Allahın buyruğu, peyğəmbərin şəriəti ilə sizin Mehri xanımı istəməyə. Gərək yox deməyəsən.

Əhməd xan Kürdoğlunun ciyindəki sazdan elə bildi ki, aşıqdı.  
Dedi:

Bəlalar gələr başına,  
Bu sövdadan qayıt, aşiq!  
Sözlərin gölmir xoşuma,  
Bu sövdadan qayıt, aşiq!

Aldı Əhməd xanın cavabında Kürdoğlu, görək nə dedi:

Qovğa açaram başına,  
Mehri yarı ver, qayıdım,  
Zəhər qataram aşına,  
Mehri yarı ver, qayıdım.

Əhməd xan gördü yox, aşiq çox özündən deyir. Dedi:

Sən gəlmisən azlarla,  
Gələn bahar, yazılarla,  
Yar sevibsən sazlarla,  
Bu sövdadan qayıt, aşiq!

Aldı Kürdoğlu dedi:

Mən gəlmisəm çoxlarla,  
İşim yox qorxaqlarıla,  
Canın allam oxlarla,  
Mehri yarı ver, qayıdım.

Əhməd xan dedi:

Vardı başının xatası.  
Döşündə oxun butası.  
Verməz Mehrinin atası,  
Bu sövdadan qayıt, aşiq!

Aldı Kürdoğlu dedi:

Mən Kürdoğluyam, sanım var,  
Qılincım var, qalxanım var,  
Dağ dayanmaz tufanım var.  
Mehri yarı ver, qayıdım.

Əhməd xan sazla dediyi kimi, sözlə də dedi ki:

— Mən qızımı sənə vermərəm. Necə gəlibənsə, eləcə də çıx get.

Kürdoğlu dedi:

— Mən də Kürdoğluyam, Mehrini almamış bu yerdən gedəsi deyiləm.

Əhməd xan Kürdoğlunun belə özünə çox arxayın olmasından şübhələndi. Dedi:

— Belə yekəxana-yekəxana ki danışırsan, bir de görüm, axır sən kimsən? Haradan gəlib, haraya gedirsən?

Aldı bu sözdə Kürdoğlu görək nə dedi:

Əhməd xan, bil, mənim yolum,  
Dağıstandan gələr oldu.  
Vardır qılinc vuran qolum,  
Dərd bağırimı dələr oldu.

Qalxanı tutaram başa,  
Əlimdən çökərsən haşa,  
Dağıstända ərəb paşa  
Göz yaşımı silər oldu.

Kürdoğludu, gəldi dile,  
Misri qlinc aldı ələ,  
Yolu düşüb Çənlibelə,  
Öz atasına dilər oldu.

Əhməd xan Kürdoğlunun Çənlibelə gedirəm deməyindən şəkkə düşdü. Fikirləşdi ki, bəlkə bu Koroğlunun dəlilərindəndi. Adamlarına göz elədi ki, Kürdoğlunu tutsunlar. Birdən beş-altı adam töküldü Kürdoğlunun üstünə. Kürdoğlu gördü yox, Əhməd xan başqa cürə başladı. O saat anasının sözləri yadına düşdü. Bildi ki, bu da atası Koroğlunun düşmənlərindəndir. Əl elədi qlincinə. Bir ona, bir buna, üstünə düşən adamların hamısını sil-küt elədi. Əhməd xan gördü iş xarabdı. Birtə-hər özünü qapıya tərəf verib çıxdı bayıra, qoşuna hay vurdu. Qoşun hər tərəfdən töküldü, Kürdoğlu da işi belə görəndə dayanmayıb özünü atdı çölə. De ona bir qılinc, buna bir qılinc, özünü yetirdi ata. Minib atı, qayıdır döşəndi qoşunun canına. Qoşun piyada, Kürdoğlu atlı. Qoşuna bir hay verdi ki, day nə təhər. Vuruşa-vuruşa üzünü tutdu Əhməd xana, dedi:

Gel sənə söyleyim, ay Əhməd paşa,  
Yön çevirib Çənlibelə gedirəm,  
Düşmanlar əlimdən çökərlər haşa,  
Yön çevirib Çənlibelə gedirəm.

At oynadıb Çənlibelə çataram,  
Aslan kimi dərələrə yataram,  
Kəmənd atıb düşmanları tutaram,  
Yön çevirib Çənlibelə gedirəm.

Anamın yolunda qolu bağlıyam,  
Atamdan ayriyam, sinədağlıyam,  
Kürdoğlyam, Koroğlunun oğluyam,  
Yön çevirib Çənlibelə gedirəm<sup>4</sup>.

Əhməd xan hay vurdu ki qoşun atlansın. Qoşun başladı atlanmağa. Kürdoğlu qoşunu belə atlanañ görəndə aldı, görək nə dedi:

Üzəngi vurun atlara,  
Əlləşək əlbəəl bu gün!  
Boylayaq çölləri, düzü,  
Dolanaq çölbəçöl bu gün!

Qıy vurun qoşun yerisin!  
Hökmünüzdən daş ərisin!  
Qoşun dörd yanı bürüsün!  
Düzungün dalbadal bu gün!

Bağman olub bar istərəm,  
Heyva istər, nar istərəm,  
Kürdoğluyam, yar istərəm,  
Xan, ya öldür, ya ölü bu gün!

Sözünü tamam eləyib, Kürdoğlu yenə də özünü vurdu qoşuna. Qatım-qatım qoşunu qatladi. Qoşun başladı geriləməyə.

İndi qoşun vuruşmaqdə olsun, sizə xəbər verim, Mehri xanımdan.

Mehri xanım gördü atasının qoşunu basılır, əsl fürsətdi. Özünü yetirdi atasının bərabərinə. Zəminiədəb öpüb dedi:

– Atayı-mehriban, bu qoşunu niyə belə qırdırırsan? Bu sən bildiyin adamlardan deyil. Bu, çənlibelli qoç Koroğlunun oğludu. Onu nə tutmaq olar, nə öldürmək. Bir də ki, sən elə qoyaq ki, axırdı tutub onu öldürdüñ. Bəs sonra atasına nə cavab verəcəksən?

Əhməd xan getdi fikrə. Gördü qız çox ağıllı söz deyir. Çağırıldı vəziri ki:

– Vəzir, tədbir!.. De görək nə eləyək?

Vəzir dedi:

– Xan sağ olsun, mənim tədbirim belədi ki, istədiyini verək. Bu, çənlibelli qoç Koroğlunun oğludu. Sonra biz onun qabağında dura bil-mərik. Amma qohum olsaq, xanların, paşaların yanında hörmətimiz birəmin artar.

Əhməd xan dedi:

– Onda tez ol davarı dayandır!

Vəzir əmr eləyib qoşunu geri qaytardı. Qoşun ilan ağızından qurtarmış kimi o saat geri döndü. Vəzir özün yetirdi Kürdoğluya ki:

– İgid, əl saxla! Xanın ərzi var.  
Kürdoğlunun gözləri elə qızmışdı ki, dedi:  
– Mən xan-man bilmirəm. Ya Mehrini verin, ya torpağınızı torba ilə daşıyacağam.

Vəzir dedi:  
– Sən bir əl saxla, ərzimə mültəfit ol, gör nə deyirəm.  
Kürdoğlu dedi:  
– Dedim ki, mən ərz-mərz bilmirəm. Ya budu Mehri xanımı verin, ya budu bu şəhərin yerində turp əkəcəyəm.

Vəzir gördü olmayıacaq. Dedi:  
– Canım, veririk ey, veririk. Mən elə gəlmışəm onu deyəm.  
Kürdoğlu dayandı, dedi:  
– Hə, indi ki, verirsiniz, onda əl saxlayıram.  
Qərəz, Əhməd xan elin dəbi ilə toy eləyib, qızı Mehri xanımı verdi Kürdoğluna. Gəlin gələn gecə Kürdoğlu dedi:  
– Mehri xanım, indi bir neçə müddət gərək məni gözləyəsən. Mən gərək gedəm, atamı tapam, sonra qayıdam gələm.

Bu işə Mehri xanım da razı oldu. Əhməd xan da. Elə ki səhər oldu, Kürdoğlu hazırlaşdı, Əhməd xanla görüşdü, vəzirlə görüşdü, Mehri xanımla görüşüb yola düşdü. De günə bir mənzil, Çənlibelə tərəf yol başladı.

Bir gün at sürdü, iki gün at sürdü, üçüncü gün gəlib bir qocaya rast oldu. Atını saxlayıb kəmali-ədəblə qocaya salam verdi. Qoca əleyk deyəndən sonra Kürdoğlu aldı, gərək qocaya nə dedi:

Qoca baba, olum mən sənə qurban,  
Söylə Koroğludan mənə bir xəbər!..  
Görən Çənlibeldə sürürmü dövran?  
Söylə Koroğludan mənə bir xəbər!..

Qəvvas kimi dəryalara dalaram,  
Müxənnət yurduna talan salaram,  
Yağı düşmanlardan qisas alaram,  
Söylə Koroğludan mənə bir xəbər!..

Kürdoğluyam, cavan-comərd yaşında,  
Öldürrəm namərdi tər savaşında,  
Çənlibeldə dəliləri başında,  
Söylə Koroğludan mənə bir xəbər!..

Söz tamama yetişdi. Kürdoğlu sazla soruşduğu kimi, sözlə də Çənlibeli, Koroğlunu qocadan soruşdu:

Qoca dedi:

– Oğul, düz gəlibsen. Bax, o qoşa qayanı görürsənmi? Çənlibel oradı. Bir az at sürsən çatarsan.

Kürdoğlu qocadan ayrılib Çənlibelə üz qoydu. Gəlib, Koroğlunun Yağı qoruğuna çatdı. Gördü at da əldən düşüb, özü də. Belə Çənlibelə getmək istəmədi.

Düşüb atı ota buraxdı, özü də uzandı ki, bir az dincin alıb dursun Çənlibelə çıxsın. İndi at otlamaqda olsun, Kürdoğlu da dincəlməkdə, sənə kimdən deyim, dəlilərdən.

Dəlilərdən bir neçəsi: Dəmirçioğlu, Eyvaz, Asabalı məşq eləyirdilər. Bir də baxdilar ki, Yağı qoruğunda at var. Diqqətlə baxıb gördülər ki, bir adam atı ota buraxıb, özü də uzanıb dincini alır. İsabalı dedi:

– Siz işinizdə olun, mən görüm o kimdi?

İsabalı bunu deyib atı əldən qoydu. Bir su içimdə Yağı qoruğuna çatdı.

Dedi:

– Aya, kimsən? Bu atı niyə bura buraxmışan? Dur, atını da götür, düş qabağıma!

İsabalının belə yekə-yekə danışmağı Kürdoğluna acıq gəldi, dinməz-söyləməz yerindən durdu, əl atıb İsabalını, atın üstündən yerə vurdu. Əllərin, ayaqların sarıldı. Sonra qayıdırıb yenə də uzandi.

Dəlilər, gözlədilər, gördülər İsabalı gəlmədi. Dəmirçioğlu gəldi ki, görsün nə olub, Kürdoğlu onu da tutub əl-ayağını bağladı, yıxdı İsabalının yanına. Eyvaz gəldi, o da elə.

Dəlilər işi belə görüb Koroğluya xəbər verdilər. Koroğlu qalxdı, yaraq-yasağını götürüb gəldi. Gördü iş qiyamətdi. Adlı-sanlı dəlilər hamısı yan-yana düzülüb qurbanlıq mal kimi yatrı. Bir kəlpeysərin birisi də böyrün verib yerə uzanıb.

Dəlilər Koroğluya işaret elədilər ki:

– Özün gözlə! Bu sən deyən canavarlardan deyil, ehtiyatlı ol!

Koroğlu yanaşdı Kürdoğluya5. Dedi:

– Bala, de görün kimsən? Haradan gəlib, haraya gedirsən?

Kürdoğlu durdu ayağa. Elə Koroğlunu görçək, o necə deyərlər, quşu qondu, qanı qaynadı. Dedi:

– İgid, de görün, kimsən? Adın nədi?

Koroğlu dedi:

– Hələ əvvəlcə de görün, rüsxətsiz buraya niyə giribsən? Bir də bunları niyə belə eləyiibsən?

Kürdoğlu dedi:

– İgid, mən bu saat burdan çıxaram. Onları da buraxaram. Ancaq sən de görün kimsən? Adın nədi?

Koroğlu dedi:

– Hələ qabaqca özün bunların əllərini aç. Sonra mən kim olduğumu sənə göstərrəm.

Söz Kürdoğlunu götürdü. Dedi:

Dağıstandan çıxdım bahar fəslində,  
Gəzə-gəzə bu diyara yetişdim,  
Bac vermədim, düşmanlardan bac aldım,  
Çoxun saldım ahu zara, yetişdim.

Anamdan ayrıldım, mən gəldim belə,  
Düşmanın qanını döndərrəm selə,  
Gəzə-gəzə yetdim bu Çənlibelə,  
Çəksələr də məni dara, yetişdim.

Kürdoğluyam, hər yaraya dözərəm,  
Qılınc əldə, qalxan qolda gəzərəm,  
Hamınızı, bil, yan-yana düzərəm,  
Eyləyərəm günü qara, yetişdim.

Söz tamama yetişdi. Koroğlu dedi:

– Tez ol, aç onların əlini. Sonra danışarıq.

Kürdoğlu acıqla dedi:

– Mən bağlamışam. Bacarırsan sən aç!

Bunu deyib əlini uzatdı qılınca. Koroğlu da misri qılınca əl eləyiib özün atdı onun üstünə. Vuruşma başlandı. Qılınclar, qalxanlar ələ dəyirdi ki, elə bil ildirim çaxırdı. Nə qədər vuruşdular bilmirəm, axır ki, qılınçdan bir kar hasıl olmadı, tullayıb bir-birini qurşaqladılar. Yağı qoruğu döndü oldu pəhləvan meydani. Day bir-birinə o ki fənd-fel var idi gəldilər, o ki güc vurməli idi, vurdular. Bir şey çıxmadi ki, çıxmadi. Axırı ikisi də yorulub əldən düşdü. Çəkilib hərəsi oturdu bir tərəfdə. Yorğunluqlarını alıb bir də durdular, təzədən yapışdırılar. De o yana, bu

yana, Kürdoğlu bir güc verib, Koroğlunun dizlərini gətirdi yerə. Basıb altına, çökdü sinəsinə.

Dedi:

– İgid, adını de, kimsən?

Koroğlu heç dara düşəndə adını deməzdi. Həmişə ayrı ad deyərdi.

Dedi:

– Adımı neynirsən? Basmışan, kəs!

Kürdoğlu durdu. Dedi:

– Yox, adını deməsən səni öldürmərəm.

Koroğlu dedi:

Neyləyirsen məndən ad xəber alıb?  
Düşman qanın yerə calayan mənəm.  
Qoşunlar talayıb, tüplər dağıdan,  
Şəhərlər üst-üstə talayan mənəm.

Aldı Kürdoğlu dedi:

Qeyzə gəlib hərdən nərə vuranda,  
Dəlilər qol-qola bağlayan mənəm,  
Qılınc çəkib mərd meydana girəndə,  
Sinələr çal-çarpaz dağlayan mənəm.

Koroğlu dedi:

İgid olan heç ayrılmaz elindən,  
Tərlan olan sona verməz gölündən,  
Şahlar zara gəlib comərd əlindən,  
Leşि leş üstünə qalayan mənəm.

Aldı Kürdoğlu dedi:

Dava meydanından qaçırtdım paşa,  
Qovub dəliləri doldurdum daşa,  
Axırda çəkərsən əlimdən haşa,  
Başı baş üstünə tiğlayan mənəm.

Koroğlu dedi:

Koroğlu deyiləm, ona timsalam,  
Həm Rüstəmi-Zalam, həmi Salsalam,  
Neçə xotkarları taxtından salan,  
Qənimlər üstündə ulayan mənəm.

Aldı Kürdoğlu dedi:

Kürdoğluyam, mərd meydanda qalarəm,  
Qənimlər başına qılinc çalaram,  
Yağı düşmanlardan qisas alaram,  
Seçibən gövhəri bağlayan mənəm.

Söz tamama yetişdi. Kürdoğlu dedi:

– İndi ki demirsən, demək qorxursan. Mənim də qorxaqlarla işim yoxdu. Götür, dəlilərini də bağışladım sənə. Açı əllərini, apar!

Koroğlu dedi:

– Yox, atalar üçəcən deyiblər.

Bunu deyib yapışdı Kürdoğlunun qurşağından yenə də başladılar. Bu dəfə də Kürdoğlu Koroğlunu yıxdı. Yenə də öldürməyə əli gəlmədi. Durdu, dedi:

– İgid, bəsdi.

Koroğlu dedi:

– Yox, bir də yapışacaqıq.

Kürdoğlu qəzəblə dedi:

– İgid, bu dəfə basdım, kəsəcəyəm.

Koroğlu dedi:

– Bu dəfə basılsam, mən özüm öz başımı kəsəcəyəm.

Təzədən üçüncü dəfə yapışdırılar. Bu dəfə Koroğlu başladı hiyləyə.

Bunlar burada vuruşmaqdə olsunlar, sənə kimdən deyim, Nigar xanımdan. Dəlilərdən birisi qaçı Nigar xanımın yanına ki:

– Bir zor pəhləvan gəlib, Dəmirçioglunu, Eyvazı, İsabalını tutub ələrini bağlayıb, Koroğlunu da iki dəfə yıxıb, bu dəfə də yıxsa öldürəcək.

Nigar xanım, dəlilər, xanımlar, hamısı yüyürsüdülər, çatdılardı ki, ikisi də şirə, pələngə dönüb bir-birini eşirlər.

Nigar xanım nə qədər elədişə onları ayıra bilmədi. Kürdoğlu cavan, təcrübəsiz, Koroğlu yüz ilin Koroğlusu. Kürdoğlu yoruldu. Koroğlu bir dəli nərə çəkib Kürdoğlunu götürüb yerə vurdur. Çöküb sinəsinə xəncəri çəkdi ki, başın kəssin. Nigar xanım tutub xəncəri onun əlindən aldı.

Dedi:

– O səni iki dəfə yıxıb kəsmeyib. Sən onu bir dəfə yıxcaq kəsir-sən? Heç bu namərdlik Koroğlu adına yaraşarmı?

Kürdoğlu bildi ki, bu, Koroğlunu. Özünü saxlaya bilmədi, dedi:

Anadan olandan çox mərd olmuşam,  
Şirin ləhcəliyəm, xoş nişanlıyam.  
Meydanda düşməna qanlar ağladan,  
Biləyi qüvvətli, gözü qanlıyam.

Cavankən özümü çöllərə saldım,  
Qəm məni çulğadı, dəryaya daldım,  
Hər yerdə naməddən qisasım aldım,  
Mərdlər arasında adlı-sanlıyam.

Bir dərd bilən yoxdu dərdim çağlayam,  
Dost yolunda mən də qolu bağlıyam,  
Kürdoğluyam, Koroğlunun oğluyam,  
Yerim xəbər alsan dağıstanlıyam.

Hamı mat-məəttəl dayandı.

Koroğlu dedi:

– Mənim oğlum yoxdu. Sən yalan deyirsən.

Kürdoğlu dedi:

– Var. Mən Ərəb paşanın qızı Möminə xanımın oğluyam. Bu da sənin bazubəndin.

Bunu deyib Kürdoğlu qolundakı bazubəndi Koroğluya göstərdi. Dəli Koroğlunun dəli könlü coşdu. Oğlunu qucaqlayıb dedi:

Başına mən dönüm, gülüzlü oğul,  
Koroğlu deyilən igid mənəm, mən!  
Dəli paşaları taxtından salan,  
Koroğlu deyilən igid mənəm, mən!

Müxənnət olubdu qabağında xar,  
Xotkara yurdunu eyləmişəm dar,  
Söyle Möminədən mənə bir xavar\*  
Koroğlu deyilən igid mənəm, mən!

---

\* Xəbər

Səd afərin qaynağına, coşuna,  
Yağı düşman gələ bilməz tuşuna,  
Koroğluyam, oğul, dönüm başına,  
Koroğlu deyilən igid mənəm, mən!

Ustad deyir o gün Çənlibeldə bir şənlik oldu, bir kef oldu ki, hələ  
tarixlərdə belə şey yazılmayıb. Axırda Kürdoğlu Koroğludan rüsxət  
alıb, Mehri xanımı götirmək üçün Əhməd xanın yanına getdi.

Qasid qasidin dalına düzülmüşdü. Xotkara gündə bir xəbər gəlib çatırdı. Özü də bir-birindən qara, bir-birindən bəd xəbərlər: Bolu bəyin ölməyi, Ərəb Reyhanın ölməyi. İndi də xəbər gəlib çatmışdı ki, Koroğlunun oğlu tapılıb gəlib. Özü də necə oğul? Elə bir bundan hesabını apar ki, Koroğlunun özünü iki dəfə yixib.

Bu xəbəri eşidəndən sonra xotkarın əli lap yerdən-göydən üzüldü. Tez bir qasidi bir namə ilə göndərdi Hasan paşa ki, “gərək əlində yağ da daşsa, qoyub, özünü mənə yetirəsən”.

Hasan paşa namədən hali olub qaldı mat-məəttəl ki, necə eləsin? Getsin, necə getsin? Getməsin, necə getməsin? Çox götür-qoydan sonra baxdı ki, getməkdən başqa çarəsi yoxdu. Tədarük görüb İstanbula yola düşdü.

Xotkar hasan paşanı görcək, elə birinci sözü bu oldu ki:

– Hasan paşa, bir mənə de görüm nəyi gözləyirsən? Gözləyirsən ki, Koroğlu gəlib səni Toqatda, məni də İstanbulda öldürsün.

Hasan paşa dilini saldı işə. Min yerdən min bəhanə gətirdi. Ancaq heç biri bir quruşa dəymədi. Xotkarın axırıncı sözü bu oldu ki:

– Hasan paşa, bilmirəm. Sənə qırx gün möhlət verirəm. Ya budu ki, gərək Çənlibeli dağıdır, Koroğlunun başını gətirəsən, ya budu ki, qırx birinci gün sənin özünü dar ağacından asdıracağam.

Hasan paşanın qüdrəti qalmadı ki, bircə kəlmə kəsə. Ordan durub, birbaş gəldi Toqata. Qoşun böyüklərini yiğib başladı hazırlığa. İndi Hasan paşa burada hazırlanmaqdə olsun, sənə deyim aşiq Cünundan.

Aşıq Cünun bütün bu şeylərin hamısını cikindən bikinə kimi əl altından öyrənib, daban aldı Çənlibelə. Əhvalatı necə ki biz bilirik, eləcə Koroğluya danışdı. Koroğlu dedi:

– Eybi yoxdu. Siz öz işinizdə olun! Qoyun gəlsin. Hasan paşa ilə də burada görüşərik.

Bu sözdə Dəli Həsən yeridi qabağa dedi:

– Koroğlu, özünə çox da arxayı olma! Buna Hasan paşa deyərlər. Bu nə Bolu bəyə bənzəyər, nə də Ərəb Reyhana. Qoy biz də hazırlaşaq.

Dəlilər də, xanımlar da hamısı Dəli Həsənin fikrini bəyəndlər. Axırda belə oldu ki, Dəli Həsən dəlilərin üç min say-seçməsini ayırib, Çənlibelin Toqat baxarındakı bəndərləri tutdu. Başladılar Hasan paşanı gözləməyə.

Bir gün keçdi, beş gün keçdi, on beş gün keçdi, Hasan paşadan bir xəbər çıxmadi.

Günlərin bir günü səhər tezdən Koroğlu bir də baxdı ki, budu, keşikçi bir adam gətirir. Gəlhagəl, gəlhagəl, Koroğlu baxdı ki, bu adam elçi paltarındadı. Soruşdu:

– Kimsən? Nə isteyirsən?

Elçi ədəb salamını yerinə yetirib dedi:

– Qoç Koroğlu, mən sənin dostun Ələmqulu xanın qasidiyəm. Gəlmışəm sənə xəbər verəm ki, Ələmqulu xan öz başının adamları ilə sənə qonaq gelir.

Koroğlu dedi:

– Xoş gəlir, səfa gətirir. Hər kim mənə qonaq gəlsə, gözümün üstündə yeri var.

Ondan Dəmirçioğlu, Eyvazı, bir də Gürcüoğlu Məmmədi çağırıldı ki:

– Tez olun, hazırlıq görün! Gərək Ələmqulu xanı elə qarşılıyaq ki, Gürcüoğlu Məmmədin, bir də Ruqiyə xanımın başı aşağı olmasın.

Hazırlıq başlandı. Qoyun kəsən kim, ocaq yandıran kim, atını tumarlayan kim, paltarını hazırlayan kim, elə oldu ki, elə bil Çənlibel toya hazırlaşır. Koroğlu tez bir adam qaçırdı Dəli Həsənin yanına ki, bəs əhvalat belədi. Qonaq gəlir. Tez gəlsin. Ondan üzünü tutdu elçiyyə ki:

– Yaxşı, xan nə vaxt gələcək?

Elçi dedi:

– Qoç Koroğlu, xan gəlib. Mən onları Çənlibelin üç ağacliğindakı bulağın başında qoyub gəldim. Dedilər ki, biz Koroğlunu burada gözləyəcəyik.

Koroğlu qalxdı ayağa ki:

– Evin yixılsın, bəs səhərdən niyə bunu mənə demirsən? Kişinin yanında biabır olduq. De görüm, neçə nəfərdirlər?

Elçi dedi:

– Hamısı, vur-tut, xan özü qarışiq yüz əlli nəfərdirlər.

Koroğlu hay vurdı, yeddi yüz dəli atlansın. Özü də Dəli Mehtəri səslədi ki, Qıratı gətirsin. Bəli, dəlilər atlandı. Qırat gəldi. Koroğlu ayağını qoydu üzəngiyə ata minsin, nə fikirləşdi, nə fikirləşmədi, bir-dən üzünü Bəlli Əhmədə tutub dedi:

– Bəlli Əhməd, mən qayıdınca o elçinin əlinə-ayağına zəncir vurub, göz altında saxlarsan.

Bəlli Əhməd “baş üstə” deyib, o saat bir ağır kotan zəncirini saldı elçinin boynuna. Elçi işi belə görəndə qışkırdı ki:

– Bu nədi? Mən bu saat gedib xana deyəcəyəm. Qonağın elçisini də zəncirə vurarlar?

Bəlli Əhməd dedi:

– Ayə, narahat olma! Bu bizim qaydamızdı. Elə ki Koroğlu qayıdı gəldi, ondan sonra səni lap yuxarı başda oturdacağam.

Elçi başladı dartınib-çırpinmağa ki:

– Mənə heç bir şey lazım deyil. Bu saat məni buraxın, mən çıxıb gedirəm.

Koroğlu nə fikirləşdi, nə fikirləşmədi, birdən misri qılınçı çəkib cumdu elçinin üstünə, tutdu onun boğazından ki:

– Bu saat de görüm, sən kimsən? Buraya nəyə gəlmisən? Yoxsa başınızı bədənindən ayıracığam.

Elçi işi belə görəndə düşdü Koroğlunun ayaqlarına ki:

– Amanın bircə günüdü, Koroğlu! Bir qələtdi eləmişəm əcdadım ilə. Mənə yazığın gəlsin. Bir sürü külfətim var. Aman ver, deyim.

Koroğlu dedi:

– Amandı de! Amma yalan desən, vay halına!

Elçi dedi:

– Vallah-billah, bircə kəlmə yalan desəm, hər nə bilirsən elə! Necə ki var, düzün deyəcəyəm. Amma gərək söz verəsən ki, məni buraxacaqsan.

Dəlilər, xanımlar hamısı mat-məəttəl qaldılar ki, görəsən bu nə sirdi. Koroğlu dedi:

– Dedim sənə ki, amandasan. Danış!

Elçi başladı ki:

– Can Koroğlu, mən səhərdən hər nə demişəmsə hamısı yalandı. Mən heç bilmirəm ki, Ələmqlu xan kimdi. Məni buraya göndərən toqatlı Hasan paşadı. Budu, on beş min qoşun ilə gəlib sənin üstünə. Bu adla istəyir ki, səni aparıb qabaqca özünü tuta, sonra da Çənlibelə yeriş eləyə.

Koroğlu qayıdıb oturdu, dedi:

– Yaxşı, bəs qoşun haradadı?

Elçi dedi:

– Biz buraya axşam çatmışıq. Gecə ilə qoşunu bəndərgahlardan gizlədib, özü yüz-yüz əlli adamla səni bulaq başında gözləyir.

Koroğlu getdi fikrə. Elə bu dəmdə Dəli Həsənin dalınca gedən adam başılovlu gəldi ki:

– Hər yeri ələk-fələk elədim. Nə Dəli Həsən var, nə də dəlilər. Bütün bəndərgahlar da boşdu.

Koroğlu qalxıb tutdu onun boğazından ki:

– Sən nə danışırsan?

Dəli dedi:

– Can Koroğlu, məni niyə öldürürsən? Mən işin olanın sənə deyi-rəm. İnanmirsən adam göndər, yoxlatdır.

Tez dəlilərdən bir neçəsini göndərdilər. Xəbər gəldi ki, bəs deyi-lən doğrudu. Nə Dəli Həsən var, nə də ki dəlilər. Koroğlunun gözləri döndü qan çanağına. Elə oldu ki, day bir adam cürət eləyə bilmədi ağzını açıb bir kəlmə dinə. Nigar xanım işi belə görəndə durub gəldi qabağa. Dedi:

– Koroğlu, belə dayanmaqdən bir şey çıxmaz. Olan olub. İndi bir tədbir görmək lazımdı. De görək, nə eləyək. O necə deyərlər, düşmən kəsib qapının ağızını.

Koroğlu elə bil yatmışdı, oyandı. Durdu ayağa. Amma durdu, nə durdu. Elə qalxdı ki, elə bil Qaf dağı gurultu ilə yerindən oynadı. Elə bircə bunu dedi ki:

– Neynək. Qoy olsun.

Sonra üzün Eyvaza tutdu, dedi:

– Dəlilərdən iki min götürüb kəsərsən bəndərgahları. Onu-bunu bilmirəm. Çənlibelə bir adam buraxsan, başını özüm kəsəcəyəm.

Ondan döndü Dəli Mehtərə, dedi:

– Dəlilərdən yetmiş nəfər götür. Hasan paşanın qabağına gedəcəyik.

Koroğlunun bu sözündən dəlilər qaynamağa başladılar. Koroğlu baxdı ki, dəlilər buna razı deyillər. Amma qorxudan da bir adam cürət eləyə bilmir ki, danışın, dedi:

– Tez olun! Gərək Hasan paşa başa düşməsin ki, biz onun işdək-lərini bilmışık.

Sonra üzünü tutdu Dəmirçioglu, dedi:

– Qorxmursən ki?

Dəmirçioglu güldü. Dedi:

– Can Koroğlu, sən rüsxət ver, onları kotan zənciri ilə Toqatacan qovlayım. Qorxmaq nədi?

Koroğlu dedi:

– Hazırla zəncirini! Yerdə qalan dəlilərin hamısını götürüb kəsərsən. Yağı qoruğunun bəndərini. Elə ki mən dava başladım, özünü

vurarsan qoşuna. Ya budu gərək hamımız qırılaq, ya budu gərək Çənlibelə düşmən ayağı dəyməyə. Amma dəstənin içində qorxaq adam buraxma. Araya pərxaşlıq salar.

Qərəz, Koroğlu elə ki deməlisini dedi, tapşırmalısını tapşırıb qurtardı, atı mindi. Dəli Mehtəri də yetmiş dəli ilə götürüb düzəldi yola.

Çənlibel dəydi bir-birinə. Eyvaz hay vurdu, iki min dəli belə yarıldı. Dəmirçioğlu hay vurdu, iki min deli belə ayrıldı. İki belə görəndə xanımlar da qalxdılar ayağa, soyunub tökdülər yerə. Qılınc götürdürlər, altdan geyinib üstdən qıffıllandılar, Eyvaza qoşulub bəndərgahlara çıxıllar. İndi hərə öz işində olsun, biz görək Koroğlugil nə elədilər.

Koroğlu dəlilər də yanında gəlib çatdı elçinin dediyi bulağın yanına. Koroğlu elə gedirdi ki, guya heç bir şeydən xəbəri yoxdu. Bulağa bir az qalmış baxdı ki, budu necə ki elçi demişdi, olar yüz, yüz əlli adam əyləşiblər burada. Elə ki Koroğlugili gördülər, hamısı qalxdılar ayağa. Koroğlu da gəlib çatdı. Ucadan bir xoş gəldin eləyib soruşdu:

– Bəs hanı xan?

Bu sözdə Hasan paşa yeridi qabağa, dedi:

– Koroğlu, xan yoxdu, gələn paşadı. Sənə mən zəhmət vermişəm. Ancaq məni gərək bağışlayasan. Mən qorxdum ki, sən gəlməyəsən, odu ki sənin dostun Ələmqulu xanın adını verdim.

Koroğlu dedi:

– Gəlmisən, lap yaxşı eləmisən. Qonaq ki var, bizim əzizimizdi, iki gözümüzdü. Buyurun gedək! Hamınıza gözümüz üstə yer var.

Hasan paşa dedi:

– Əziz olasan. Mən elə bilməsəydim, heç Toqatdan durub buraya gəlməzdim. Mən bilirdim ki, sən mərd adamsan. Məni bu qoca vaxtimda başısağı eləməzsən.

Koroğlu dedi:

– Allah eləməsin. Başısağı düşmənin olsun. Buyurun gedək! Ayə, Dəli Mehtər, qonaqlara yol göstər!

Hasan paşa dedi:

– Yox, Koroğlu, gəl elə biz söhbəti indi buradaca eləyək. Eybi yoxdur. Elə getmiş kimi varıq. Vaxt olar, inşallah, Çənlibelə də gedərik. Bir də mən Çənlibelə getmək istəmirəm. Oraya, Allah qoysa, mən gərək başqa cür gedəm.

Koroğlu hərifin sözlərini başa düşdü. Ürəyində dedi: “Ay sənin o meyitini görüm. Allah qoysa, səni Çənlibelə mən öz istədiyim kimi aparacağam”.

Koroğlu Hasan paşa ilə danişa-danişa ətrafa nəzər yetirdi. Gördü qoca tülüq qoşunu elə gizlədib ki, bir nəfərinin də başı görsənmir.

Hasan paşa dedi:

– Düş, Koroğlu! Düş, elə səhbətimizi bu bulağın başında eləyək.

Koroğlu bir yoldaşlarına baxdı, başa düşdü ki, heç kəs onun atdan düşməyinə razı deyil. Heç əslinə baxsan, belə yerdə atdan düşmək ağıllı iş də deyildi. Amma ki Koroğlu bunu öz qeyrətinə sıçıdırı bil-mədi. Fikirləşdi ki, əgər atdan düşməsəm, deyərlər qorxdu. Odu ki, elə birdən atdan düşdü, yüyəni Dəli Mehtərə verib, özü Hasan paşanın yanına gəldi. Koroğlu elə cəld atdan düşdü ki, dəlilər heç bir şey eləyə bilmədilər. Durub gözləməyə başladılar.

Bəli, elə ki Koroğlu ilə Hasan paşa bulağın başında qabaq-qabağa əyləşdirilər. Hasan paşa sözə başlayıb dedi:

– Koroğlu, məni xotkar sənin yanına göndərib. Bəsdir bu qədər xotkara düşmən oldun. İsteyirəm xotkarla səni barışdırıram. Xotkar deyir, o mənim böyük oğlum, Bürcü Sultan kiçik oğlum. İsteyir köçüb yanına gəlsin, isteyir elə Çənlibeldə otursun, isteyir bütün qoşunun sərkərdəliyini ona tapşırıım. Sən day uşaq deyilsən. Bilirsən ki, bu işin axarı yoxdu. Cavanlıq idi, elədin. O necə deyərlər, day həvəsdi, bəsdi. Gəl bu daşı ətəyindən tök. Elə buradan birbaşa mənimlə gedək İstanbula, qurtarsın getsin.

Koroğlu dedi:

– Hasan paşa, adam var, o necə deyərlər, dil işlədər, adam var əl işlədər. Mən indiyə kimi əl işlətmışəm. Odu ki, dildə sənin kimi yağlı-yağlı kəsib doğraya bilməyəcəyəm. Mən sözü bir dəfə deyərəm. Onu da dəyişmirəm. Nə qədər ki bu dünyada varam, xotkar var, mən ona düşmənəm. Siz elə bilməyin ki, mən sizin işlərinizi bilmirəm. Xotkar səni buraya niyə göndərib, sən buraya necə gəlmisən, hamısı mənə bəlliidi.

Mən Koroğluyam. Məni aldatmaq, tora salmaq olmaz. Əlim, aya-ğım dəyməmiş qoşununu da götür, çıx burdan get! Mən xotkara da düşmənəm, sənə də.

Bunu deyib, Koroğlu durdu ayağa, Hasan paşa da durdu. Amma Koroğlunun gözü ətrafdı idi. Hasan paşa nə elədi, nə cürə xəbər verdi, Koroğlu bir də baxdı ki, dörd bir ətrafdan qoşun qalxdı ayağa. Yavaş-yavaş başladılar yeriməyə. Koroğlu gördü hə, necə fikirləşmiş-disə eləcədi. Hasan paşa onu salıb qoşunun düz ortasına. Özü də qoşun nə qədərdi? Adam elə bil göbələkdi yerdən çıxır. Bir su içim saatda dörd bir tərəf oldu adam.

Koroğlu bir belə baxdı, dedi:

– Hasan paşa, sən deyirdin ki, mən xotkarın böyük oğluyam. Yaxşı, bəs oğulu atanın yanına aparmaq üçün bu qoşun, bu sursat, bu cəbbəxana nəyə lazımdı?

Hasan paşa dedi:

– Koroğlu, sən indi mənim əlimdə əsirsən. Burda on beş min qoşun var. Min canın olsa, biri mənim əlimdən qurtarmayacaq. Gəl nahaq qana bais olma! Öz xoşunla təslim ol!

Koroğlu ətrafına nəzər salıb gördü qoşun getdikcə irəliləyir. Lap üzük qaşı kimi qalıqlar arada. Dedi:

– Hasan paşa, özün bilirsən ki, neçə dəfələrlə mənim əlimə fürsət düşüb, amma səni öldürməmişəm. Sən elə bilmə ki, mən səndən qorxmuşam, ya öldürə bilməmişəm. Yox, mən səni, bax, bu gün üçün saxlayırdım. İndi ya sənə verən Allah, ya mənə.

Koroğlu bunu deyib istədi ata tərəf getsin. Hasan paşa hökm elədi başındakı adamlar birdən siyirməqlinc töküldülər onun üstünə. Dəli Mehtər istədi dəlilərə hay vursun, Koroğlu əl elədi ki:

– Dayan!

Ondan döndü, Hasan paşa dedi:

– Hasan paşa, gəl bu qoşunu qırdırma! Sən də atını min, mən də. Bu meydanda vuruşaq. Ya sən məni öldür, ya mən səni. Bununla da davamız qurtarsın.

Hasan paşa dedi:

– Bunlar hamısı qorxaqlıqdandı. Mən sənin fikrini başa düşürəm. Sən bizi yubatmaq isteyirsən. Ancaq keçmiş ola. Xotkarın fərmanı budu ki, sənin ya başını aparam, ya özünü.

Hasan paşa bunu deyib birdən başının adamlarına hay vurdı ki:

– Tutun, bağlayın qolların!

Adamlar töküldülər. Koroğlu əlindəki şəşpəri tovlayıb bir sağa hərlədi, bir sola hərlədi, özünə yol açıb çıxdı. Dəli Mehtər Qıratı buraxdı. At bir dəfə finxirib dördəmə özünü Koroğluya yetirdi. Koroğlu qızılqus kimi sıçrayıb atın belinə düşdü. Ondan üzün Hasan paşa tutub dedi:

Mən dəliyə hədyan söyləmə paşa,  
Hünərlisən, gəl meydana, əfəndim!  
Dağıdar ölkəni, çevirrəm taxtın,  
Bularam cəmdəyin qana, əfəndim!

Mən bələdəm sənin cəngi-şəstinə,  
Qılınc çəkib gırṛəm bu gün qəsdinə,  
Hayqırib meydanda gəlsəm üstünə,  
Yetirrəm səni cana, əfəndim!

Baş əymərəm xotkar yazan fərmana,  
Gələrsən əlimdən axır amana,  
Koroğluyam, nərəm çıxar asmana,  
Qoşun qaçar dörd bir yana, əfəndim!<sup>1</sup>

Söz tamama yetişdi. Koroğlu bir dəli nərə çəkib özün vurdu qoşuna. Hasan paşa da hay vurdu, qoşun dörd tərəfdən töküldü. Koroğlu üzün Yağı qoruğuna tərəf tutub dedi:

Mərd igidlər, dava günü gəlibdi,  
At sürüb meydana çıxan gündü bu.  
Müxənnətlər tər savaşa varıbdi,  
Vuruban atından yıxan gündü bu.

Comərd igid heç qaçarmı meydandan?  
Qılınc çəkib hayif alaq düşmandan!  
Qorxaq kəslər boyun əyib pünhandan.  
Sinilib xəlvətdən baxan gündü bu.

Qoç Koroğlu, qılınc götür dəstinə!  
Müxənnətə paşalar dolub qəsdinə,  
Qarı düşman hücum edib üstünə,  
Nizəni gözünə soxan gündü bu<sup>2</sup>.

Dəmircioğluya elə bir işaret bəs idi. Hay vurdu, dəlilər siyirməqlinc töküldü qoşunun üstünə. Hasan paşa işi belə görəndə hay vurdu ki, qoşun o tərəfə yerisin. Koroğlu dedi:

– Hasan paşa, görürsən ki? Bax, indi sən mənim əlimdəsən. Bir həmlədə səni yerlə yeksan elərəm. Amma ki, dəymirəm. Qoşununa sərkərdəlik elə!

Dava qızışdı. Koroğlu dəliləri davada görəndə ürəyi telləndi. Dedi:

Dolun at belinə, qoç dəlilərim,  
Xotkarı taxtından endirək, hoydu!  
Talayaq mülküñü, alaq canını,  
Evini başına endirək, hoydu!

Şığıyb üstünə qəddini bükək!  
Gərək Çənlibelə min əsir çəkək!  
Paşanın başında gəlin turp əkək!  
Şahin çıraqını söndürək, hoydu!

Bir hayqırsam, polad qollar boşalar,  
Düşmanlar əlimdən çökər haşalar,  
Öldürək xotkarlar, qıraq paşalar,  
Meydanı məhsərə döndərək, hoydu!

Qeysəri öldürek, sərdarı tutaq,  
Böyüün, kiçiyin qol-qola çataq,  
Ərəb at dösüne cümləsin qataq,  
Çənlibelə əsir göndərək, hoydu!

Gələr Koroğlunun damaqlı çığı,  
Dəlilər məclisdə, xan Eyvaz sağı,  
Aladi gözləri, qaşları yağı,  
Bulğarlı xanımı dindirək hoydu!<sup>3</sup>

Söz elə təzəcə tamam olmuşdu ki, qoşunun dal tərəfindən bir nərə səsi gəldi. Koroğlu da, Hasan paşa da, hər ikisi geri döndülər. Koroğlu baxdı ki, Dəli Həsən üç min dəli ilə daldan özünü vurdu Hasan paşanın qoşununa. Koroğlu qaldı məəttəl ki, bu necə olan işdi. O əvvəl-əvvəl elə bildi ki, Dəli Həsən Hasan paşanın köməyinə gelir. Baxdı ki, kömək nədi? Dəli Həsən bir su içim saatda Hasan paşanın qoşunu qatım-qatım qatlayıb, ağnatdı bu tərəfə. Dava qızışdı, nə qızışdı. Dəli Həsən qızğın davada qışqırıb dedi:

— Aye, Dəmirçioğlu, vur!.. Qabaq sənin, dal mənim. Görək kim tez qurtaracaq?

Dəmirçioğlu sözü eşitcək, qılınçı atdı yerə. Əl eləyib belindən kotan zəncirini açdı. Dedi:

— Dəli Həsən, mənim dəstəm xırdadı. Görürəm ki, ənciri tovlamasam səndən geri qalacağam. Ya mədəd!

Zənciri başladı hərləməyə. Qabaq kəsildi, dal kəsildi. Ortada da Koroğlu özü. Qoşun başladı sağa, sola yayılmağa.

Eyvaz Hasan paşanın qoşununu belə görəndə qalxdı ayağa. Atı minib bəndərgahlardakı dəlilərə hay vurdu. İki min dəli də Eyvazla sol tərəfdən təpildi qoşuna. Koroğlu işi belə görəndə Qıratı cövlana gətirdi, dedi:

Qıratım kişnəyib girər,  
Atılar meydan başına.  
Qılınç çəkib dəlilərim,  
Od ələr düşman başına.

Yaxşı ər yaxşı at minər,  
Ortada göstərər hünər,  
Atılanda nizə, şəşpər  
Qaldırar qalxan başına.

Gər girişsəm çalhaçala,  
Quş gərkidi qanad sala,  
Çəkib uçurdaram qala,  
Bəy, paşa, sultan başına.

Dava gündündə Eyvaz xan  
Yüz yağıya verməz aman,  
Dolanıb olasan qurban  
Bir belə oğlan başına.

İgiddə olar namus, ar,  
Dar gündə görər gücü kar.  
Koroğlu, dəlilər, nigar  
Yığılar dövran başına.

Hasan paşa gördü iş şuluqdur. Belə getsə buradan bir nəfər adam qurtara bilməyəcək. Odur ki, hərçi-badabad deyib atın başını döndərdi, bir dəstə qoşunla Koroğluya hücum elədi. Koroğlu misri qılınçı çəkib onları qabaqladı. De bir sağ vurdı, bir sola vurdı, qoşunun ağzını sindirib qaçağa saldı. Üzün dəlilərə tutub dedi:

Xotkar üstümüzə qoşun göndərdi,  
Qırın, dəlilərim, eyləyək cəngi!  
Çixin qarınca tək dolun hər yandan!  
Bilin ölkələrin mənəm firəngi.

Əlli nədi, altmış nədi, yüz nədi?  
Daldalarda tənə-tənə söz nədi?  
Dərə nədi, təpə nədi, düz nədi?  
Mənəm gürbələrin şiri, pələngi!

Yaranandan bu meydanda tək mənəm.  
Hər ləkə paşaya boyun əymənəm.  
Qəsəm olsun, tər savaşdan dönmənəm,  
Axır suda sinar suyun səhəngi!

Koroğlu fərmanı mərdi-mərdana,  
Can-dil ilə qılinc vurram düşmana,  
Baş əymirəm nə sultana, nə xana,  
Mənim igidlərin yeki-irəngi!

Axır ki, qoşun davam gətirə bilməyib təslim oldu. Koroğlu hay vurub davani dayandırdı. Hasan paşanın özünü də əsirlərin qabağına salıb Çənlivelə gətiirdi.

Dünya xanım atası Hasan paşanı görcək, xanımların arasından çıxıb, Koroğlunun qabağına gəldi. Örpəyini açıb Koroğlunun ayaqlarına atmaq istədi ki, Koroğlu Hasan paşanı ona bağışlasın. Koroğlu qoymadı. Qolundan tutub qaldırdı. Öz əli ilə örpəyi onun başına salıb dedi:

– Sən dayan, Dünya xanım! Mən onu öldürməyəcəyəm. Mənim onunla ayrı işim var.

Ondan üzünü dəlilərə tutub dedi:

– Hanı Dəli Həsən?

Dəli Həsən dəlilərin içindən çıxıb Koroğlunun qabağına gəldi. Yetişəndə qılincını çıxardı, iki əllərinin üstündə tutub Koroğlunun qabağında diz çökdü. Dedi:

– Qoç Koroğlu, hər şeydən qabaq mənim böyük bir taqsırim var. Gərək ondan keçəsən. Mən sənə xəbər verməmiş bəndərgahları boşaldıb, dəliləri götürüb getmişdim. Amma onu deyim ki, mən qəsdən belə eləmişdim. Hasan paşanın qoşun ilə gəlməyini keşikçilər axşamdan mənə dedilər. Onun qoşunu necə yerbəyer eləməyini, necə pusqu düzəltdiyini mən görmüşdüm. Qorxdum ki, işi sənə xəbər versəm, Çənlivelə səs düşə, düşmən işi bilə, fikrini dəyişə. Odu ki, səssiz-sədasız dəstəni götürüb gecə ilə onların dalında pusquya girdim.

Koroğlu dedi:

– Afərin! Mən elə belə də fikirləşirdim. Mən indi sənin bugünkü işinin əvezini vermək istəyirəm.

Ondan üzünü tutdu Hasan paşaya. Dedi:

– Hasan paşa, sən mənim yolumda bir qızın Dona xatını Keçəl Həmzəyə verdin. Bir qızın Dünya xanımı da Bolu bəyə vermək istəyirdin, ancaq İsabaliya qismət oldu. Eşitdiyimə görə sənin bir qızın da var Bulğar xanım adında. Onu da gərək Dəli Həsənə verəsən. Götür bu saat bir namə yaz, göndər, Bulğar xanım gəlsin buraya. Qorxma, bizdə bir qayda var ki, hərə öz istədiyinə gedir. Bəyənər gedər, bəyənməz genə də sənin qızındı. Səninlə birinci şərtim budu.

Hasan paşa dedi:

– De görüm, ikinci şərtin nədi?

Koroğlu dedi:

– Hələ sən naməni yaz ver, sonra da ikinci şərtimi deyəcəyəm.

Hasan paşa gördü ayrı əlac yoxdur. Kağız götürüb Koroğlunun dediyi kimi yazdı. Koroğlu naməni alb qoydu cibinə.

Ondan dedi:

– Hasan paşa, indi qulaq as, ikinci şərtimi deyim. Ancaq bu əslində şərt deyil, mənim əhdimdi. İndi yerinə gəlib.

Koroğlu bunu deyib üzünü tutdu Dəli Mehtərə. Dedi:

– Ayə, Dəli Mehtər, Qıratla Düratı buraya çək!

Dəli Mehtər o saat Qıratla Düratı çəkdi ortalığa.

Koroğlu dedi:

– Hasan paşa, mənim atam Alı kişi səni kişi bilib bu iki atı sənə bağışlamaq istədi. Bu yaxşılığın əvəzində sən bu atların üstündə onun iki gözlərini çıxartdırın. Odur ki, bu Çənlibelə gələndən mən əhd eləmişəm. İndi əhdim yerinə gəlib. Səni öldürməyəcəyəm. Amma nə qədər ki, ömrün var, Çənlibeldə qalıb bu iki ata mehtər olacaqsan.

Ustad deyir ki, bir neçə gündən sonra Bulğar xanım Çənlibelə gəldi. Koroğlu onu Dəli Həsənə verib toyunu elədi. Hasan paşa da nə qədər ki ömrü var, Çənlibeldə qalıb Qıratla Dürata mehtərlik elədi.

Ustad deyir Koroğlu qocalmışdı. Davadan, vuruşdan yorulmuşdu. Ömrünün son günlerini Çənlibeldə dinc yaşamaq isteyirdi. Dəlilərin hamısını başından dağıtmış, Qıratın da nallarını söküb çöle buraxmışdı. Amma ki vəfali at Çənlibeldən getmirdi. Gündüzləri çöldə, bayırda otlayib, gecələri yenə də öz köhnə yurduna qayıdırı.

Deyirlər ki, dəlilər Koroğlundan ayrılmak istəməmişdilər. Ancaq nə qədər eləmişdilərsə, Koroğlu razı olmamışdı. Hamısını dağıtmışdı. Çənlibeldə bir Nigar qalmışdı, bir Koroğlu, bir də ki Qırat<sup>1</sup>.

Günlərin bir gündündə Koroğlu Qoşabulağa atasının qəbrini ziyarət etməyə getmişdi. Qayıdan baş yolu Ağ qayadan düşdü. Baxdı ki, Nigar tək-tənha Ağ qayada oturub yollara baxır. Koroğlu da yavaş-yavaş gəlib onun yanında əyləşdi. Baxdı ki, Nigar çox qəmgindi. Qara qaşlar çatılıb, ala gözələr bahar buludu kimi dolub, elə haya bənddi ki, neysan kimi yağsın. Koroğlu vəfali yarını bağırına basdı. Üzündən, gözündən öpdü. Niyə qəmgin olduğunu ondan soruşdu. Nigar bir yaralı ah çəkib dedi:

– Heç. Keçən günlər yadına düşür. Çənlibeldə at kişnəməsindən, dəli nərəsindən, qılinc səsindən qulaq tutulardı. Sənin qorxundan quş quşluğu ilə bu yollardan keçə bilməzdi. Koroğlu nərə çəkəndə dağlar, daşlar səsinə səs verərdi. İndi hani o günlər?

Koroğlu başladı Nigara dəlil-dəlayil deməyə. Amma nə qədər eləşdisə, Nigarın könlünü ala bilmədi. Axırda qolundan tutub onu qaldırdı. Bir az gəzib dərdü qəmi dağılsın deyə onu Çənlibelin ətəklərinə tərəf aparmağa başladı. Az gəzdilər, çox gəzdilər, axırda gəlib yola çıxdılar. Elə bir az getmişdilər, baxdılardır bir kişi yolun kənarında bir cüt öküz otarır. Amma bu kişinin ciyində yarı ağaç, yarı dəmir qəribə bir şey var. Koroğlu nə qədər diqqət elədisə, bir şey fəhm eləyə bilmədi. Bu nə idisə, onun tanıldığı şeylərə oxşamırıldı. Çomaq idi, çomaq deyildi. Əmud idi, əmud deyildi. Koroğlunu maraq çulğadı ki, yarəb, görəsən bu nə olan şəydi. Yanaşıb kişiyə salam verdi. Kişi əleyk cavabını verəndən sonra Koroğlu soruşdu:

– Qardaş, ayıb olmasın soruşmaq, bu nədi belə ciyinə keçiribsən?

Kişi dedi:

– Tüfəngdi.

Koroğlu baxdı ki, bu sözü heç indiyə kimi eşitməyib, dedi:

– Qardaş, tüfəng nədi?

Kişi baxdı ki, bu adam tüfəngin nə olduğunu bilmir, dedi:

– Bu da bir cür yaraxdı. Bunun bax, burasında gullə olur. Burasını belə eləyəndə atılır. Gullə içindən çıxıb gedir. Özü də adama, heyvana, hər nəyə dəysə o saat öldürür.

Koroğlu soruşdu:

– Necə yanı hər şeyə dəysə?

Kişi dedi:

– Hər nəyə dəysə də. Adama, heyvana, quşa...

Koroğlu kişinin sözünə inanmadı. Tutdu yaxasından ki:

– O nədi ki, adam öldürə? Vur mənə görüm necə öldürür?

Kişi dedi:

– Başına dönüm, çıx yolunla get, məni qana salma.

Koroğlu dedi:

– Olmaz ki, olmaz. Ya gərək bu saat atasən baxam, ya da ki, yalan deyirsən.

Kişi dedi, Koroğlu dedi, kişi gördü yox, bu əl çəkəsi deyil. Dedi:

– Qardaş, mən sənə ata bilmərəm, indi ki əl çəkmirsən, eybi yoxdu, qoy bir öküz qurban olsun sənə.

Bunu deyib, kişi öküzün birisini nişan aldı. Gullə açılmaqla öküzün yixılmağı bir olduö Koroğlu yürüdü öküzün yanına. Baxdı ki, öküz əməlli-başlı ölüb. Qayıtdı kişinin yanına. Qabaqca əlini cibinə saldı. Çıvardıb öküzün pulunu verdi. Sonra tüfəngi alıb diqqətlə o tərəf-bu tərefinə baxdı. Ondan üzünü kişiyə tutub soruşdu:

– Yaxşı, qardaş, sən dedin ki, bu adama də dəysə öldürər, hə?

Kişi dedi:

– Bəli, öldürər.

Koroğlu dedi:

– Yani sən indi istəsən bununla məni vurub öldürə bilərsən də?

Kişi güldü. Dedi:

– Nəinki mən, lap bir balaca uşaq da istəsə bununla səni vurub öldürə bilər.

Koroğlu getdi fikrə. Qalın qaşlar çatıldı. Alın elə qırışdı, elə qırışdı ki, qatlar bir-birinə söykəndi. Gözlər elə bil, hərəsi bir dənə durğun gölə döndü. Üzünə-gözünə qaranlıq çökdü. Nigar baxdı ki, Koroğlu birtəhər oldu. Elə bil ki, dünyanın bütün dərdi, qəmi onun üstünə

tökündü. Yanaşın onun əlindən tutdu. Baxdı ki, yox, Koroğlu özündə, sözündə deyil. Haçandan-haçana Koroğlu özünə gəldi. Tüfəngi kişinin özünə qaytardı. Yavaş-yavaş başladı deməyə:

Titrəyir əllərim, tor görür gözüm,  
Mənmi qocalmışam, ya zəmanəmi?  
Dolaşmir dəhanda söhbətim, sözüm,  
Mənmi qocalmışam, ya zəmanəmi?

Tutulur məclisdə igidin yası,  
Kar görmür qılinci, polad libası,  
Gəlib bic əyyamı, namərd dünyası,  
Mənmi qocalmışam, ya zəmanəmi?

Belə zaman hara, qoç igid hara?  
Mərdləri çekirlər naməndlər dara,  
Baş əyir laçınlar, tərlanlar sara,  
Mənmi qocalmışam, ya zəmanəmi?

Axır əcəl geldi, yetdi hay, haray!..  
Çəkdiyim qovğalar bitdi hay, haray!..  
Tüfəng çıxdı, mərdlik getdi hay, haray!..  
Mənmi qocalmışam, ya zəmanəmi?

Koroğluyam, Qırat üstə gəzərdim,  
Müxənnətlər başın vurub əzərdim,  
Nərələr çəkərdim, səflər pozardım,  
Mənmi qocalmışam, ya zəmanəmi?

Söz tamam oldu. Koroğlu misri qılincını belindən açıb atdı yerə.  
Dedi:

— İndi namərd dünyası, bic əyyamı. Bundan sonra igidlilik bir qara pula dəyməz. Mən bu gündən Koroğluluğu yerə qoyuram.

Bunu deyib, Koroğlu duzəldi yola. Nigar nə qədər çağırırsa, Koroğlu dönmədi. Nigar xanım işi belə görəndə əyilib misri qılinci yerdən götürdü, paltaının altından belinə bağlayıb, Koroğlunun dalına düşdü.

Koroğlu elə hövl eləmişdi ki, heç özü də bilmirdi hara gedirdi, amma gedirdi. Bayaqdan Koroğlu Nigar xanımıma dəlil-dəlayil deyirdi,

indi Nigar başladı ona dəlil-dəlayıl deməyə. Ancaq kimə deyirsən? Elə bil ki, bu sözlər heç Koroğluya deyilmirdi. Daşdan, divardan səs çıxırdı, Koroğludan səs çıxmırdı. Gəlhagəl, gəlhagəl axşam qaranlıq qovuşanda gəlib bir şəhərə çıxdılar. Elə küçə ilə gedirdilər, bir də Koroğlunun qulağına hənirti dəydi. Belə dönüb baxanda gördü ki, bir uca imarətdi, üç nəfər adam kəmənd atıblar, çıxırlar bu imarətin üstünü. Koroğlu dayandı. Nigar da ayaq saxladı. Soruşdu:

– Nə var? Niyə dayandın?

Koroğlu dedi:

– Bu adamlar deyəsən bu imarəti yarmaq istəyirlər. Mən gərək gözləyəm, görəm bu işin axırı nə olur.

Nigar dedi:

– Nə işimizə, gel yolumuza varaq, çıxaq gedək.

Koroğlu dedi:

– Yox, oğurluğu görüb danışmamaq da elə oğurluqdu. Mən gərək gözləyəm görəm bunlar nə eləyəcəklər.

Sən demə, bu imarət İran padşahının xəzinəsi imiş. Koroğlu baxdı ki, bəli, bu adamlar imarətin damını söküb girdilər içəri. O qədər gözlədi ki, oğrular işlərini görüb qurtardılar. Götürməlilərini götürdürlər, yüksərək tutdular, düşüb getmək istəyəndə Koroğlu kəsdi başlarının üstünü ki:

– Deyin görüm kimsiniz? Gecənin bu vaxtı burada nə qayırırsınız?

Oğrular elə bildilər ki, Koroğlu keşikçilərdəndi. İstədilər əl-qol açıslar. Koroğlu macal verməyib üçünün də qollarını bağlayıb yan-yanaya yıxdı. Oğrular başladılar yalvarmağa. Ancaq nə qədər dil tökdülər, nə qədər pul, qızıl vədə verdilər bir şey çıxmadı. Axırda oğrular-dan biri dedi:

– Qardaş, sən bizi tutubsan, indi insafın olar buraxarsan nə yaxşı, buraxmazsan nə yaxşı. Ancaq biz buralıyıq. Bu yerin adamlarının xəsiyyətinə bələdik. Amma ki, sən bu yerin adamlarına heç oxşamırsan. Biz sənə hər nə vədə veririksə, sən tamah eləmirsən. Belə olanda mən sənə bir sual verəcəyəm, gərək mənim o sualıma doğru, düzgün cavab verəsən.

Koroğlu dedi:

– Sizi buraxmaq məsələsindən keç! Onu görməyəcəksiniz. Amma o ki qaldı söz soruşmağa, hər nə istəyirsin soruş. Mən ömrümdə yalan deməmişəm, demərəm də.

Oğru dedi:

– Qardaş, bircə məni hali elə görüm, sən kimsən? Nəçisən?

Koroğlu dedi:

– Mən Koroğluyam.

Belə decək, elə bil ki, oğrulara bir şad müştuluq xəbəri verdilər.

Hamısı başladı sevinməyə. Oğrubaşı gülə-gülə dedi:

– Ay rəhmətliyin oğlu, indi ki sən Koroğlusən, bəs day bizi niyə burada əsir-yesir eləmisən? Açı bizim əllərimizi. Bura ki, var, sənin düşməninin xəzinəsidir. Sən gərək bir az da bizdən razı qalasan ki...

Koroğlu kişinin sözünü ağızında qoydu. Day imkan vermədi ki, sözünü tamamlasın. Dedi:

– Hər kimin olursa-olsun. Mənim xəzinə ilə işim yoxdu. Mənim elə birinci düşmənim sizin kimi oğru, haramzada adamlardı.

Söz oğrubaşıya toxundu. Dedi:

– Balam, sənin ki elə işin, peşən şahların, paşaların var-yoxunu çalıb-çapıb yemək olub. İndi haradan olubsan belə əməli saleh, Allah adamı?

Koroğlu dedi:

– Düzdü. Mən həmişə şahların, paşaların var-yoxunu çalıb-çapmışam. Amma mən sizin kimi oğurluq eləməmişəm. Mən meydan açmışam. Dava eləmişəm, düşmən öldürmişəm. Sonra da varını-yoxunu çalıb-çapıb aparmışam. Mən hər nə eləmişəmsə açıq eləmişəm, mərd eləmişəm. Amma siz it kimi oğurluq eləyirsiniz. Siz namərdsiniz. Siz mərdlərin adını batırırsınız.

Oğrular gördülər yox, Koroğlu bunları buraxmayacaq. Koroğlu o qədər gözlədi ki, səhər açıldı. Xəzinədar gəlib çıxdı. Oğrular xəzinə-dara təslim verdi. Nigarı da götürüb səhəri gəzməyə getdi. Xəzinədar qaçıb birbaş getdi padşahın yanına. Əhvalatı necə ki görmüşdü padşaha danışdı. Padşah tez adam göndərib Koroğlunu tapdırıb yanına çağırtdı. Koroğlu, alagöz Nigar da yanında gəldi padşahın hüzuruna. Padşah baxdı ki, bu yaşı ötmüş bir adamdı... Amma şəsti-bəstindən, boy-buxunundan görünür elə-belə yol adamı deyil. Soruşdu:

– Qoca, de görüm bu necə əhvalatdır? Bunları sən harada tutubsan?

Koroğlu əhvalatı necə olmuşdu padşaha danışdı. Padşah o saat əmr verdi oğruları zindana saldılar. Ondan üzün Koroğluya tutub dedi:

– Yaxşı, qoca, çox sağ ol ki, oğruları tutubsan. Bu yaxşılığın yerdə qalmaz. Xəcalətindən çıxaram. Deyərəm bu saat sənə xərclik də

verərlər. Ancaq bir de görüm, sən özün kimsən? Nəçisən? Haradan gəlib, haraya gedənsən?

Padşahın belə danışmağı Koroğlunun ürəyini qubarlandırdı. Elə bil ki, bütün dəndlərini yadına saldı. Cavanlıq günləri onun yadına düşdü. Dəlilər, Çənlibel gözünün qabağına gəldi. Öz-özünə dedi: "Ey bivəfa, namərd dünya!.. Gör mən necə olmuşam ki, padşah mənə xərclik verir". Ürəyi davam gətirmədi. Üctelli sazı çıyindən aşırıb sinəsinə basdı. Dedi:

Çənlibeldə eli olan  
Düşkün Koroğlu mənəm, mən,  
Başında min dəli olan,  
Düşkün Koroğlu mənəm, mən.

Mərdlik işlədib bir zaman  
Namərdə çəkdirdim aman,  
İndi ələf qəddi kaman,  
Düşkün Koroğlu mənəm, mən.

Laçın tek bərədə yatan,  
Əmud vuran, şəşpər atan,  
Yağılar qol-qola çatan  
Düşkün Koroğlu mənəm, mən.

Könlünün səməndin yoran,  
Naməndlər boynunu buran,  
Məndlər ilə dostluq quran,  
Düşkün Koroğlu mənəm, mən.

Qoç Koroğlu görünməz şən,  
Evvazından ayrı düşən,  
Qürbət eldə bağrı bişən  
Düşkün Koroğlu mənəm, mən.

Padşah Koroğlunu tanıdı. Amma baxdı ki, day necə deyərlər, o dövranı keçib. O Koroğludan bir əsər qalmayıb. Dedi:

– Koroğlu, mən İran padşahıym, sən Koroğlu. Biz həmişə bir-birimizə düşmən olmuşuq. Amma indi ruzigar elə gətirib ki, sən özün öz ayaqlıla mənə qonaq gəlmisən. Özü də ki mənə belə böyük bir

yaxşılıq eləmisən. Mən day bu gündən aramızdakı düşmənciliyi yerə qoyuram. Gəl qal mənim yanımda.

Koroğlu dedi:

– Yox, mən sənin yanında qala bilmərəm. Yaxşısı budu ki, sən izn ver, biz çıxaq gedək.

Padşah dedi:

– Koroğlu, qocalmışan. Daha Koroğluluq eləyən deyilsən. Yaşın keçib, günün ötüb. Qal mənim yanımda, mənə tədbirçi, məsləhətçi ol!

Koroğlu qəbul eləmədi. Padşah gördü olmayıacaq, izin verdi. Sonra da əmr elədi hərəsinə bir at verib, yola salsınlar.

İndi Koroğlu getməkdə olsun, sən eşit padşahdan. Koroğlugil gedəndən sonra padşahın ürəyinə vəsvəsə düşdü. Fikriləşdi ki: “Ey dili-qafıl, mən gərək onu buraxmayaydım. Hər nə qədər desən, qurd oğlu qurd olar. Əlimə düşmükən onun tədbirini eləyəydim”.

Bunu fikirləşib, padşah qoşun böyüklərindən birinə hökm elədi ki, bir neçə nəfər də adam götürüb bir kəsə yoldan Koroğlunun qabağını kəssin. Özünü öldürüb, arvadını da gətirsin. Qoşun böyüyü bir neçə adam götürdü. Kəsə yol ilə gəlib bir dar gədikdə pusqu qurdu. İndi bunnalar burada durub gözləməkdə olsunlar, sənə kimdən deyim, Koroğlu ilə Nigardan.

Koroğlu ilə Nigar özləri də işdən bixəbər gəlirdilər. Gəlib haman gədiyə çatanda bir də baxdılar ki, bir neçə yerdən üstlərinə tüfəng lüləleri uzandı. Qoşun böyüyü daşın dalından qışqırkı ki:

– Dayanın!

Koroğlu dinməzcə atı saxladı. Nigar da dayandı. Qoşun böyüyü qışqırkı:

– Atdan düşün!

Koroğlu kirimişcə aşırılıb atdan düşdü. Sonra da kömək eləyib Nigarı dəşürdü. Qoşun böyüyü yenə də daşın dalından qışqırkı:

– Hər nə yar-yarağın varsa, tök yerə!

Koroğlu Dedi:

– Heç bir yarağım-zadım yoxdu. Bircə dənə sazım var.

Qoşun böyüyü işi belə görəndə arxayıñ oldu. Daşın dalından çıxıb gəldi. Hökm elədi adamlarına ki:

– Bağlayın onun qollarını!

Adamlardan bir-ikisi yüyürdülər Koroğlunun üstünə. Koroğlu heç bir söz demədi. Kirimişcə dayandı. Başladılar Koroğlunun qollarını

bağlamağa. Nigar mat-mat baxırdı Koroğlunun üzünə ki, görəsən bu niyə belə eləyir. Koroğlu Nigara baxıb dedi:

– İncimə, Nigar xanım! Qoy bağlaşınlar. Day bizim dövranımız qurtardı. İndi onların dövranıdı. Görürsənmi? Bunların da əllərində haman o tüfəngdən var. İndi gerək laçınlar, tərlanlar sarlara baş əyə. Bu gündən belə dünya namərd dünyasındı.

Koroğlunun qollarını bağlayıb qurtardılar. Ondan qoşun böyüyü öz adamlarını iki yerə böldü. Bir dəstəsinə hökm elədi ki, Koroğlunu götürüb dərəyə tərəf aparsınlar. Bir dəstəsinə də hökm elədi ki, Nigarı ata mindirib şəhərə götürsünlər. Koroğlu baxdı ki, Nigarı ondan ayırməq istəyirlər. Buna ürəyi tab gətirmədi. Bir özünə baxdı, bir bağlanmış qollarına baxdı, bir alagöz Nigara baxdı, bir də ətrafında tüfəngli adamlara baxdı, dedi:

Uca dağın ucasıyam,  
Əskik olmaz qarım mənim.  
Nər peşəngin qocasıyam,  
Karvan sürmək karım mənim.

Qoç yarandım əzəl başdan,  
Vursam, cidam keçər daşdan,  
Hələ qovğadan, savaşdan  
Qalmamış qollarım mənim.

Hanı Eyvaz burda əsə,  
Bir qılıncla qırx baş kəsə,  
O dövranım dönüb tərsə,  
Qar tökür baharım mənim.

Hanı Əhməd şeşpər ata,  
Dəmirçioğlu küştü tuta,  
Bu günümdə gəlib çata  
Tərlan dəlilərim mənim.

Qoç Koroğlu badə içə,  
Başları pencər tək biçə,  
İnsafdırımı ələ keçə  
Alagöz Nigarım mənim?

Söz tamam oldu. Nigar özünü atdı Koroğlunun yanına. Koroğlu üzünü qoşun böyüyen tutub dedi:

– Siz gəlin onu məndən ayırmayın! Aparırsız, ikimizi də bir aparın, buraxırsız bir buraxın!

Qoşun böyüyü dedi:

– Olmaz!

Koroğlu dedi:

– Siz elə bilməyin ki, mən acizəm, yainki qorxuram. Yox. Mən özümə söz vermişəm ki, bundan sonra qan tökməyim. Ömrümün axır günlərini belə keçirəm. Ancaq siz gəlin məni vadar eləməyin ki, mən öz əhdimə xilaf çıxam.

Qoşun böyüyü dedi:

– Olmaz. Bizə hökm belədi ki, səni öldürək, onu aparaq.

Koroğlu dedi:

– Yaxşı, bu kimin hökmüdü? Onu haraya aparırsınız?

Qoşun böyüyü dedi:

– Bu, qibleyi-aləm padşahın hökmüdü. Qibleyi-aləm özü bizi göndərib ki, səni tutub öldürək, sonra da zənənini aparıb ona çatdırıaq.

Koroğlu padşahın bu namərdiliyini eşidəndə elə bir nərə çəkdi ki, dağlar, daşlar lərzəyə gəldi. Dedi:

Ay həzərat, ay camaat,  
Ürək zərd oldu, zərd oldu!..  
Genə namərdin sözləri  
Cana dərd oldu, dərd oldu!

Dostumu atdım damana,  
Rəqibi gəlsin yamana,  
Kor olsun belə zamana,  
Namərd mərd oldu, mərd oldu!

Koroğluyam, dad, hazaram,  
Adım dəftərə yazaram,  
Nə qədər səfil gəzərəm,  
Adım qurd oldu, qurd oldu!<sup>2</sup>

Ondan bir güc verdi, kəndir qırıq-qırıq olub yerə töküldü. Padşahın adamları özlərini elə itirdilər ki, bilmədilər tūfəngin lüləsini ona

tərəf tutsunlar, ya dibçeyini. Vəfali Nigar işi belə görəndə paltarının altından misri qılınçı çıxardıb Koroğluya verdi. Koroğlu bayaq ha kəsdi padşah adamlarının başının üstünü. Bir su içim saatda hamisini şil-küt eləyib yerə tökdü. Ondan atı mindi. Nigarı tərkinə alıb birbaş Çənlibelə tərəf üz qoydu.

Bu işin üstündən bir neçə müddət keçdi. Xəbər gəlib padşaha çatdı ki, bəs Koroğlu adamlarının hamisini qırıb, özü də təzədən Çənlibelə dönüb. Padşah baxdı ki, oyunu baxtalayıb, başladı qorxmağa ki, indi Koroğlu təzədən başına adam yiğsa, day öhdəsindən gəlmək olmaya-caq. Tez adam göndərib vəzir-vəkili, qoşun böyükərini çağırıdı yanına. De məsləhət, məşvərət başlandı. Cox götür-qoydan sonra belə tədbir tökdülər ki, hələ nə qədər Koroğlu başına adam cəm eləməyib, qoşun götürüb üstünə getsinlər. Bəli, başladılar qoşun yiğib, hazırlıq görməyə. İndi bunlar burada hazırlıqla olsunlar, sənə kimdən xəbər verim, aşiq Cünundan.

Aşıq Cünun eşitdi ki, padşah qoşun-ləşkər hazırlayır Koroğlunun üstünə getməyə. Day vaxt itirməyib çəkdi çarığın dabanını, birbaş Çənlibel deyib yola düşdü. Gündüzü gecəyə qatdı, gecəni gündüzə qatdı, günlərin birində bir axşamüstü gəlib Çənlibelə çatdı. Aşıq Cünun Çənlibelə çatanda Koroğlu Nigar xanımla yenə də Ağ qayada oturmuşdu. Aşıq Cünunu görcək, dik qalxdı ayağı. İki vəfali dost qucaqlaşdırılar. De xoş-beş, on beşdən sonra Koroğlu soruşdu:

– Nə var? Nə yaxşı köhnə dostu yad eləmisən?

Aşıq Cünun sazi çıynindən aşırıb basdı bağırına, dedi:

Sənə deyim qoç Koroğlu,  
Düşmanlar gələcək oldu.  
Sonun olar puç Koroğlu,  
Düşmanlar güləcək oldu.

Daldalama sən səsini,  
Düşmanla kəsmə bəsini,  
Keçmiş köhnə qisasını  
Düşmanlar alacaq oldu.

Cünunam, dildən düşmüşəm,  
Bülbüləm, güldən düşmüşəm,  
Qocalıb əldən düşmüşəm,  
Düşmanlar gələcək oldu.

Söz tamama yetdi. Koroğlu dedi:

– Aşıq Cünun, bir əməlli-başlı danış görüm, nə deyirsən?

Aşıq Cünun sazla dediyi kimi, sözlə də əhvalatı ona danışdı.

Koroğlu getdi fikrə. Nigar dedi:

– Koroğlu, fikirləşmək vaxtı deyil. De görək, nə deyirsən.

Koroğlu üzün Aşıq Cünuna tutub dedi:

Sənə deyim, Aşıq Cünun,  
Çağır gəlsin xan Eyvazı!  
Tar eləyim düşman günün.  
Çağır gəlsin xan Eyvazı!

Namərdliyi bildirərlər,  
Yadı bizi güldürərlər,  
Tək-tək salıb öldürərlər,  
Çağır gəlsin xan Eyvazı!

Koroğlu çəkməz haşalar,  
Çətindi qollar boşalar,  
Yerişir oğraş paşalar,  
Çağır gəlsin xan Eyvazı!

Söz axıra yetdi. Aşıq Cünun durdu ayağa, dedi:

– Koroğlu, vaxtı itirməyə dəyməz. Mən gedim, uşaqları tapım.

Koroğlu izn verdi. Aşıq, o necə deyərlər, heç soluğun dərməmiş təzədən qayıdır yola düdü.

İndi Koroğlu ilə Nigar Çənlibeldə qalmaqdə olsunlar, görək Aşıq Cünun nə elədi.

Aşıq Cünun çox gəzdi, çox dolaşdı, amma Eyvazı tapa bilmədi. Dağlar aşdı, dərələr keçdi, günlərin birində bir biçənəkdə Dəmirçioğlu rast gəldi. Baxdı ki, Dəmirçioğlu əlində yaba ot yiğir. Aşıq Cünun Dəmirçioğlunu görcək, aldı sazı, görək nə dedi:

Dəmirçioğlu, sənə deyim.  
Çənlibelə düşman gəlir.  
Polad qalxan, dəmir geyim  
Çənlibelə düşman gəlir.

Bu sinəmi qəm alıbdı,  
Şad qəlbimə dərd salıbdı,

Koroğlu yalqız qalıbdı,  
Çənlibelə düşman gəlir.

Çənlibeldə yox söhbət, saz,  
Çırpinır göllərində qaz,  
Hani Həsən, hani Eyvaz?  
Çənlibelə düşman gəlir.

Yoldadı Koroğlu gözü,  
Qəlbində qoçaqlıq közü  
Aşıq Cünun budu sözü,  
Çənlibelə düşman gəlir.

Aşıq Cünun sazla dediyi kimi, sözlə də əhvalatı Dəmirçioğluya  
danişdi. Dəmirçioğlu dedi:

– Mən Eyvazın yerini bilirom, gedək, tapaq.

Dəmirçioğlu gecə-gündüz çöldə, bayırda olduğundan, üz-gözünü  
tük basmışdı. Oradan durub birbaş gəldi dəlləyin yanına. Dedi:

– Usta, səfərim var, gedəcəyəm, tez mənim üzümü qırx!

Usta baxdı ki, Dəmirçioğlunun üzünü tük elə basıb ki, qırxmaq  
uzun işdi. Odu ki, birtəhər başından eləmək istədi. Dedi:

– Bu saat qırxa bilmərom. Ülgütüm korlanıb, gərək itilədim.

Ustanın cavabında aldı Dəmirçioğlu, dedi:

Sənə deyim, usta başı,  
Qazı dibindən, dibindən!  
Olmagilən işdə naşı,  
Qazı dibindən, dibindən!

Düşmənlər girib qəsdinə,  
Gəlir Koroğlu üstünə,  
Dəyərəm sənin şəstinə,  
Qazı dibindən, dibindən!

Sənnən hesabı çekərəm,  
Gözündən qan yaşı tökərəm,  
Əlif qəddini bükərəm,  
Qazı dibindən, dibindən!

Dəmirçioğlu bilici,  
Olarsan ellər gülüncü,  
Sənə endirrəm qılınçı,  
Qazı dibindən, dibindən!

Axırıncı xanəni Dəmirçioğlu elə dedi ki, usta gördü əgər oyan-  
buyan eləsə, başı bədənidən ayrılaçaq. Dinməz-söyləməz ülgücü  
götürüb başladı qırxmağa. Elə ki qırxbı qurtardı, Dəmirçioğlu onun  
haqqını verdi, ondan Aşıq Cünunu da götürüb düşdü yola. Nə qədər  
getdilər bilmirəm, nə qədər getmədilər bilmirəm, axırda gəlib Eyvazı  
tapdilar. Eyvaz Aşıq Cünun ilə Dəmirçioğlunu görcək, aldı sazı, dedi:

Dağlar başı Çənlibeldən,  
Deyin görüm nə xəbər var?  
Başı qarlı bizim eldən,  
Deyin görüm, nə xəbər var?

Qırat, Ərəb at dururmu?  
Koroğlu dövran qururmu?  
Paşalar boynu vururmu?  
Deyin görüm, nə xəbər var?

Eyvaz qolun görmək istər,  
Tər savaşa girmək istər,  
Koroğlunu görmək istər.  
Deyin görüm, nə xəbər var?

Eyvaz sözü tamam eləcək, Aşıq Cünun aldı onun cavabında, dedi:

Çənlidən xəbər götirdim,  
Qardaş, dur gedək, dur gedək!..  
Müsəkü mətləbi bitirdim,  
Qardaş, dur gedək, dur gedək!..

Koroğlu oxuyub-yazır,  
Yalnız qalıb candan bezir,  
Haray salıb səni gözir,  
Qardaş, dur gedək, dur gedək!..

Aşıq Cünun qədrin bilir,  
Səni görüb üzü gülür,  
Çənlibelə düşmən gəlir,  
Qardaş, dur gedək, dur gedək!..

Aşıq Cünun sazla dediyi kimi, sözlə də əhvalatı Eyvaza danışdı.  
Sonra da dedi ki:

– Koroğlu deyirdi harada olsa özünü mənə yetirsin.

Eyvaz dedi:

– Yaxşı. Mən getdim. Amma siz uşaqların dalınca gedin!

Eyvaz ata minib Çənlibelə tərəf, Aşıq Cünunla Dəmirçioğlu da  
Dəli Həsənin dalınca yola düşdülər. Eyvaz durmayıb, dincəlməyib,  
Çənlibelə getməkdə olsun. Dəmirçioğlu ilə Aşıq Cünun axtarıb, axta-  
rıb axırdı Dəli Həsəni tapdılar.

Aşıq Cünun baxdı ki, Dəli Həsən elə qocalıb, elə qocalıb, lap  
əldən düşüb. Dəli Həsənin belə qocalmağı Aşıq Cünuna yaman əsər  
elədi. Aldı sazı, dedi:

Xotkarlar üstünə atlı gedəndə?  
Düşman görən açıq gözün necoldu?  
Oğraş paşalarla dava edəndə  
Nərə çəkən uca səsin necoldu?

Çənlibeldə ağır məclislər quran,  
Ərəb at üstündə mərdanə duran,  
Misri qlınc çəkib, boyunlar vuran,  
Soruşmursan, xan Eyvazın necoldu?

Aşıq Cünun bu sirləri biləndə,  
Düşşənləri ağladında, güləndə,  
Hərdən qəzəblənib qeyzə gələndə,  
Qabaqda boz duran üzün necoldu?

Düzdü, Dəli Həsən qocalmışdı, amma ki, o necə deyərlər aslanın  
nə qocası, nə cavani? Dəli Həsən yenə də elə haman Dəli Həsən idi.  
Sazı Aşıq Cünunun əlindən alıb dedi:

Yağı düşmanınlara qovğa açmağa  
Hələ var qolumda qüvvətim mənim.  
Qoşun gəlib Çənlibelə keçməyə  
Qəbul etməz namus, qeyrətim mənim.

Gürzüm işləyəndə dağları qırar,  
Qorxusundan tapmaz düşmanlar qərar.  
Paşanın, xotkarın bağrını yarar  
Ac aslan yerişim, heybətim mənim.

Mən Dəli Həsənəm, ər havadarı,  
Heç yaddan çıxarmı dostluq ilqarı?  
Vuruşma zamanı, dava bazarı,  
Olmaz heç insafım, mürvətim mənim.

Dəli Həsənin sözlərinə Aşıq Cünun da, Dəmirçioğlu da çox sevin-dilər. Üçü də atlınib dağlara, daşlara, kəndlərə, obalara hay saldılar. Bir neçə günün içinde bütün dəliləri yiğib Çənlibelə tərəf yola düşdülər.

Dəlilər getməkdə olsunlar, indi eşit Koroğlundan.

Koroğlu Aşıq Cünunu Eyvazın dalınca göndərəndən sonra bir gün gözlədi, iki gün gözlədi, gələn olmadı. Üçüncü gün səhər tezdən idi, Koroğlu yenə də oturmuşdu Ağ qayada, yollara baxırdı. Nigar baxdı ki, Koroğlu çox qəmgindi. Durub yavaşca gəldi, oturdu onun yanında. Koroğlu dönüb bir Nigara baxdı, ondan sazi ciyindən aşırı, dedi:

Qarı düşmən güc gətirdi,  
Qocaldım, Nigar, qocaldım.  
Mənzilim başa yetirdi,  
Qocaldım, Nigar, qocaldım.

Müxənnətin olmaz zatı,  
Mərdin polad olar qatı.  
İtirdim Qırat, Dürati,  
Qocaldım, Nigar, qocaldım.

Koroğlu qorxmaz yağışdan,  
Badə içibdi sağidan,  
Hani Eyvaz, Tüpdağıdan?  
Qocaldım, Nigar, qocaldım.

Nigar elə ağızını açırdı Koroğluya ürək-dirək versin, bir də baxdı-lar ki, budu, yolda toz dumana qarışdı, duman toza. Belə baxanda gör-dülər Eyvaz yatıb atın boynuna, elə gəlir, elə gəlir ki, elə bil bir oxdu,

yayından çıxıb uçur. Koroğlu da, Nigar da dik qalxdılar ayağa. Eyvaz gəlib çatdı. Atdan aşırılıq qabaqcə Nigarla, sonra da Koroğlu ilə görüşdü. Kef-haldan sonra başladılar söhbətə. Koroğlu əhvalatı Eyvaza danişdi. Eyvaz da dəlilərin xəbərini ona verdi. Ondan Koroğlu Eyvazı göndərdi ki, gedib Qıratı tapıb gətirsin. Eyvaz durdu, bir kəmənd də götürüb Yağı qoruğuna tərəf getdi. Eyvaz elə təzəcə getmişdi bir də baxdılar ki, Dəli Həsən, Dəmirçioğlu, Aşıq Cünun, dallarınca da bütün dəlilər budu gəlirlər. Koroğlu vəfali dostlarını görçək ürəyi atlandı. Qəlbi coşdu. Sazı döşünə basıb görək dəlilərə necə xoşgəldin elədi.

Genə ömür təzələndi,  
Xoş gəldiniz, dəlilərim!..  
Qurtardım hicrandan, qəmdən,  
Xoş gəldiniz, dəlilərim!..

Düşün, burda mehman qalaq,  
Xotkarlara qırğın salaq,  
Paşalardan qısam alaq,  
Xoş gəldiniz, dəlilərim!..

Bir şur salaq bu cahana,  
Meydan boyansın al qana,  
Səfər eyləyək hər yana,  
Xoş gəldiniz, dəlilərim!..

Aslan tek bərədə yataq,  
Düşmanlara şəşpər ataq,  
Paşaları diri tutaq,  
Xoş gəldiniz, dəlilərim!..

Zimistanım döndü yaza,  
Qulaq verin sözə, saza,  
Koroğlu yetdi muraza,  
Xoş gəldiniz, dəlilərim!..

Dəlilər atlardan töküldülər. Hamı Nigarla, Koroğlu ilə görüşdü. Elə bu dəmdə bir kişi nəmə səsi gəldi. Belə baxanda gördülər Qırat elə gəlir, elə gəlir ley kimi, üstündə də Eyvaz. Hamı döndü, at Çənlibeli bir dəfə dörd dolanıb hərləndi, sonra qızılquş kimi süzüb düz Koroğ-

lunun qabağında dayandı. Elə kişnədi, elə kişnədi ki, dağlar, daşlar lərzəyə gəldi. Koroğlu sazı basdı döşünə, dedi:

Budu, gəldi havadarım,  
Dur, başına dolan könül!..  
Zimistanda dövr elərdin,  
Yaz-bahara boyan könül!..

Qıratıma nal düzdürərəm,  
Paşalar bağın əzdirrəm,  
Meylər, saqılər gəzdirrəm,  
Başlar təzə dövran könül!..

Koroğluyam, mərd-mərdana,  
Çağırram, gırəm meydana,  
Qılınc vuraram düşmana,  
Xotkar taxtdan salan könül!..

Dəlilər Çənlibeldə qalsınlar. İndi sənə kimdən deyim, padşahdan. Elə ki tədarük görüldü, qoşun hazırlandı, padşah Alı xan ilə Mehdi xanı da çağırıb, qoşuna böyük elədi, yola saldı. Gəlhagəl, gəlhagəl, qoşun gəlib çatdı Çənlibelin həndəvərinə. Keşikçilər gəlib qoşunun gəlməyini Koroğluya xəbər verdilər. Koroğlu dəstəbaşılara hay vurdı ki, dəliləri yiğsinər. Elə ki hamı yığıldı, Koroğlu sazı götürdü, dedi:

Yaraqlanın, dəlilərim,  
Yağılar meydana gəlir,  
Müxənnətlər qoşun çəkib,  
Üz tutub bu yana gəlir.

Sözlərimdə yoxdu yalan,  
Düşmanlara salaq talan,  
Misri qılınc qılsın cövlan,  
Boyanmağa qana gəlir.

Olun səf-səf, dəstə-dəstə,  
Yeriyək düşmanın üstə,  
Yağı düşman dolub qəsdə,  
Tülkürlər aslana gəlir.

İgid olan etməz xata,  
Qoç gərək pusquda yata,  
Xan Eyvaz, min Ərəb ata,  
Bəlli Əhməd fərmana gəlir.

Pələng tək ovdan küsməyə,  
Düşmanlar üstə əsməyə,  
Yağılar başı kəsməyə  
Koroğlu mərdana gəlir.

Söz tamam oldu. Koroğlu sazi verdi Nigar xanıma, misri qılınçı götürüb bağladı belinə. Dəli Mehtər o saat Qıratı çəkdi Koroğlunun bərabərinə. Koroğlu atı mindi, misri qılınçı çəkdi, sonra üzünü dəlilərə tutub dedi:

Dəlilərim, bu gün dava gündü,  
Atlanın, yaradan bizi yar olsun!  
Mərd igidlər yarasından bəllidi,  
Naməndləri qoy tər bassın, xar olsun!

Rüstəmi-Zal kimi nərələr çəkən,  
Meydanda mərd igid bağrını sökən,  
Misri qılinc vurub, qızıl qan tökən,  
Əsirgəmə, vur əllərin var olsun!

Mənəm deyən kəslər çıxsın meydana,  
Dolansın meydanı mərdi-mərdana,  
Utansın namərdi bəsləyən ana,  
Görüm, onun işi ahu zar olsun!

Nuş edin badəni, alın sağidan,  
Çəkinməyin həramidən, yağıdan,  
Səflər pozan, orduları dağdan,  
Əyri qılinc qılafinda mar olsun!

Koroğlu mərdliyi qala dünyada,  
İgid gərək başda sevda qaynada,  
Dava günü sər meydanda oynada,  
Meydannan qaçana namus, ar olsun!<sup>3</sup>

O tərəfdən də xanların qoşunu gəlib çatdı. Koroğlu bir dəlilərə baxdı, bir düşmən qoşununa baxdı, elə bir nərə çəkdi ki, göydə gedən quşlar qanad saxladılar. Üzün Eyvaza tutub dedi:

Qoşun çəkib gəldi yağı,  
Düşmanları seç, Eyvazım!..  
Dağ üstündən çəkək dağı,  
Tezh hücumu keç, Eyvazım!..

Dəli könül almaz öyüt,  
Qoca bədən, olma meyit!  
Misri qılinc kəmtər igit,  
Al düşmanı biç, Eyvazım!..

Qıratin nalı sökülməz,  
Koroğlu beli bükülməz,  
İgid ölümdən çəkilməz,  
Yağı qanı iç, Eyvazım!..

Koroğlu sözün tamam eləyib özün vurdu qoşuna. Dəlilər hər tərəfdən töküldülər. Ustad deyir o gün Çənlibeldə bir dava oldu, bir dava oldu ki, hələ ruzigarın gözü belə dava görməmişdi. Çənlibelin daşları düşmən qanına boyanıb qıpqırmızı laləyə döndü.

Orasını deyim ki, xanlar hiylə eləmişdilər. Qəsdən qoşunun yarısını meydanda buraxıb, yarısını pusquda saxlamışdilar ki, dəlilərin gücünü bilib sonra buraxınlar. İndi işi belə görəndə hökm verdilər ki, qoşun pusqudan çıxsın. Özü də düz ortaya vurub Koroğlunun özünü halqa-mərəkə eləsin. Bəli, qoşun pusqudan çıxdı. Amma Koroğlu da işini möhkəm tutmuşdu. Dəli Həsəni öz dəstəsi ilə pusquda qoymuşdu. İndi işi belə görəndə, üzün Eyvaza tutub dedi:

Çağır Dəli Həsən golsin!  
Ağır zərbə bu gün çalsın!  
Ölən ölsün, qalan qalsın,  
Mərd igidlər məlum olsun!

Qabağa salma naşını,  
Vurdurar öz yoldaşını,  
Gəzdirsəm namərd başını,  
Xına mənim qanım olsun!

Siz inanın göhərkana!  
Hərəniz dönün aslana!  
Basılmayın bəd düşməna,  
Qoyun ölü mənim olsun!

Koroğluyam, mən Əmiray,  
Varsa çıxart meydana tay,  
Davada dilim bilməz ray,  
Əzrayıl bir yanın olsun!

Nigar xanım dəlilərə baxdı, Koroğluya baxdı, düşmənə baxdı.  
Elə bu dəmdə Koroğlu da özünü onlara yetirdi. Baxdı ki, şadlıqdan  
Nigar xanımın gözləri elə dolub, elə dolub ki, elə bil bahar bulududu.  
Elə haya bənddi ki, abi-neysan kimi süzülüb tökülsün. Nigar Qıratın  
səsinə döndü, Koroğlunu gördü. Elə bircə bunu deyə bildi ki:

– Can Koroğlu!..

Nigarın sözündən Koroğlunun ürəyi atlandı, qəlbi tel-tel oldu. Bir  
dəli nərə çəkib dedi:

Mərd dayanar, namərd qaçar,  
Meydan gumbur-gumburlanı...  
Dəlilərim meydan açar,  
Düşman gumbur-gumburlanı...

Qoç igid biğin buranda,  
Çəkib yay-oxun quranda,  
Şeşpər qalxana vuranda  
Qalxan gumbur-gumburlanı...

Top açılar qalasından,  
Haq saxlaşın balasından  
Koroğlunun nalasından  
Hər yan gumbur-gumburlanı<sup>4</sup>.

Dəlilər düşmənə elə bir vay verdilər ki, bir nəfər də olsun padşah  
qoşunundan salamat qurtarıb qayıda bilmədi. Elə ki dava qurtardı,  
dəlilər hamısı gəldi, Koroğlu atın başını çevirdi ki, Çənlivelə qalxsın.  
Aşıq Cünun əl atıb yapışdı Qıratın yüyənindən. Koroğlu dayandı.  
Dəlilər də dayandılar. Aşıq Cünun sözə başladı. Dedi:

– Koroğlu, bu neçə vaxt idi ki, dəliləri başından dağıtmışdin. Koroğluluğu yerə qoymuşdun. De görüm, indi nə fikirdəsən? Genə də tək qalmaq istəyirsən, ya dəliləri yanında saxlayırsan?

Koroğlu dedi:

– Yox, Aşıq Cünun! Düzdü, mən Koroğluluqdan əl çəkmişdim. Amma baxıram ki, bu olan iş deyil. Nə qədər ki xotkarlar, padşahlar, paşalar, xanlar bu namərd dünyada aqalıq eləyirlər, mən Koroğluluğu yerə qoya bilməyəcəyəm.

Ondan üzün dəlilərə tutdu, dedi:

– Nə qədər ki onlar var, biz də varıq!..

Koroğludan bu sözü eşidəndə bütün dəlilər nərə çəkdilər. Atlar kiş-nədi, qılınclar oynadı. Qırat iki dal ayağının üstə qalxıb qızmış pələng kimi elə bir şeyhə çəkdi ki, dağ-daş titrədi. Aşıq Cünun üçtelli sazi bağırına basdı. Hamı bir yerdə təzədən Çənlibelə qalxmağa başladılar.

## DASTANIN ƏSAS VARIANTLARI

### 1. “Koroğlu – Bozalqanlı” “Koroğlu”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxiv, inv. № 480. 1936-cı ildə Gəncədə Bozalqanlı Aşıq Hüseyndən yazılmışdır. İlk dəfə bu əsərin birinci nəşrində istifadə edilmişdir.

### 2. “Koroğlu – Əsəd” “Koroğlunun kim olması”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxiv, inv. № 495. 1936-cı ildə Tovuzda Aşıq Əsəddən toplanmışdır. İlk dəfə bu əsərin birinci nəşrində istifadə edilmişdir.

### 3. “Koroğlu – Əli” “Koroğlu”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxiv, inv. № 493. 1937-ci ildə Hümmət Əlizadə tərəfindən Qazaxda Aşıq Əlidən toplanmışdır. Bir qədər dəyişdirilərək, 1941-ci ildə Azərnəşr tərəfindən nəşr edilən “Koroğlu” kitabına daxil edilmişdir.

### 4. “Qaf – Penn”

On iki məclisdən ibarətdir. A. Xodzko tərəfindən toplanıb, 1842-ci ildə ingilis dilində nəşr edilmişdir. 1856-ci ildə S.Penn tərəfindən rus dilinə tərcümə edilmişdir.

### 5. “Nigar – M.Soltan” “Koroğluyla Nigarın nağılı”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxiv, inv. № 510. 1933-cü ildə Bakının Qobu kəndində Məlik Soltan Əhməd oğlundan yazılmışdır. İlk dəfə bu əsərin birinci nəşrində istifadə edilmişdir.

### 6. “Dəmirçioğlu – Aşıq Hüseyn”

1937-ci ildə Aşıq Hüseyndən toplanmışdır. Bir qədər işlənmiş şəkil-də həmin il “Ədəbiyyat qəzeti”ndə “Koroğludan bir parça” sərlövhəsi altın-da çap edilmişdir. Burada dastanın “Dəmirçioğlunun Çənlibelə gətiril-məyi”, “Koroğlunun Ərzurum səfəri” və “Toqat səfəri” hissələri vardır.

### 7. “Dəmirçioğlu – Əsəd” “Dəmirçioğlunun gəlməyi”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxiv, inv. № 495. 1936-cı ildə Tovuzda Aşıq Əsəddən toplanmışdır. İlk dəfə bu əsərin birinci nəşrində istifadə edilmişdir.

**8. “Dəmirçioğlu – Ali”**

“Dəmirçioğlunun gətirilməyi”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxiv, inv. № 517. 1936-ci ildə Qazaxda Aşıq Alıdan toplanmışdır. İlk dəfə bu əsərin birinci nəşrində istifadə edilmişdir.

**9. “Dəmirçioğlu – Mirzə”**

“Koroğluynan Dəmirçioğlu”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxiv, inv. № 531. Hümmət Əlizadə tərəfindən 1938-ci ildə Tovuzda Aşıq Mirzədən toplanmışdır. Bir qədər dəyişdirilərək, 1941-ci ildə Azərnəşr tərəfindən nəşr edilmiş “Koroğlu” kitabına salınmışdır.

**10. “Dəli – Həsənbala”**

“Dəli Həsənnən Koroğlu”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxiv, inv. № 496. 1937-ci ildə Dəvəçi rayonunda Aşıq Həsənbala'dan toplanmışdır. İlk dəfə bu əsərin birinci nəşrində istifadə edilmişdir.

**11. “Dəmirçioğlu – İbrahim”**

“Telli xanımın gətirilməyi”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxiv, inv. № 526. 1938-ci ildə Gəncədə Aşıq İbrahim Qaraçı oğlundan toplanmışdır.

**12. “Cünun – Əli”**

“Koroğluynan Aşıq Cünun”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxiv, inv. № 530. 1938-ci ildə Hümmət Əlizadə Qazaxda Aşıq Əlidən toplanmışdır. Bir qədər dəyişdirilərək, yenə də “Koroğlu” kitabında çap edilmişdir.

**13. “Cünun – Mirzə”**

“Cünunun gətirilməyi”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxiv, inv. № 518. 1936-ci ildə Tovuzda Aşıq Mirzədən toplanmışdır. İlk dəfə bu əsərin birinci nəşrində istifadə edilmişdir.

**14. “Eyvaz – Əsəd”**

“Eyvazın gəlməyi”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxiv, inv. № 502. 1936-ci ildə Tovuzda Aşıq Əsəddən toplanmışdır. İlk dəfə bu əsərin birinci nəşrində istifadə edilmişdir.

15. “Türkmən – Əli”

“Koroğlunun Türkmen səfəri”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxivisi, inv. № 524. 1934-cü ildə Hümmət Əlizadə tərəfindən Qazaxda Aşıq Əlidən toplanmışdır. Bir qədər dəyişdirilərək, yenə də “Koroğlu” kitabında çap edilmişdir.

16. “Həmzə – Bozalqanlı”

“Həmzənin Qırati aparması”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxivisi, inv. № 528. 1936-ci ildə Tovuzda Aşıq Hüseyin Bozalqanlıdan toplanmışdır. İlk dəfə bu əsərin birinci nəşrində istifadə edilmişdir.

17. “Həmzə – Əsəd”

“Həmzənin Qırati aparması”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxivisi, inv. № 502. 1936-ci ildə Tovuzda Aşıq Əsəddən toplanmışdır. İlk dəfə bu əsərin birinci nəşrində istifadə edilmişdir.

18. “Həmzə – İslam”

“Həmzənin Qırati aparması”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxivisi, inv. № 523. 1936-ci ildə Gəncədə Aşıq İslamdan toplanmışdır. İlk dəfə bu əsərin birinci nəşrində istifadə edilmişdir.

19. “Toqat – Əli”

“Koroğlunun Toqat səfəri”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxivisi, inv. № 532. 1937-ci ildə Hümmət Əlizadə tərəfindən Qazaxda Aşıq Əlidən toplanmışdır. Bir qədər dəyişdirilərək, yenə də “Koroğlu” kitabında çap edilmişdir.

20. “Bağdad – Bozalqanlı”

“Koroğlunun Bağdad səfəri”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxivisi, inv. № 522. 1937-ci ildə Tovuzda Aşıq Hüseyin Bozalqanlıdan toplanmışdır. İlk dəfə bu əsərin birinci nəşrində istifadə edilmişdir.

21. “Bağdad – İsrafil”

“Koroğlunun Bağdad səfəri”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxivisi, inv. № 533. 1938-ci ildə Hümmət Əlizadə tərəfindən Gəncədə Aşıq İsrafilən toplanmış, “Koroğlu” kitabında çap edilmişdir.

22. “Məhbub – Məhəmməd”  
“Məhbub xanımın gətirilməyi”  
Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxiv, inv. № 534.  
Hümmət Əlizadə tərəfindən 1929-cu ildə Qazaxda Aşıq Məhəmməddən toplanmış, “Koroğlu” kitabında çap edilmişdir.
23. “Ağca Quzu – Cəlil”  
“Ağca Quzu”  
Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxiv, inv. № 525.  
1936-cı ildə Xızı rayonunda Cəlil Murad oğlundan toplanmışdır. İlk dəfə bu əsərin birinci nəşrində istifadə edilmişdir.
24. “Qul – Mehdi”  
“Qulun qaçmağı”  
Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxiv, inv. № 519.  
1935-ci ildə Tovuzda Aşıq Mehdi Nəsib oğlundan toplanmışdır. İlk dəfə bu əsərin birinci nəşrində istifadə edilmişdir.
25. “Bayazid – Əli”  
“Koroğlunun Bayazid səfəri”  
Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxiv, inv. № 535.  
Hümmət Əlizadə tərəfindən 1937-ci ildə Qazaxda Aşıq Əlidən toplanmış, “Koroğlu” kitabında çap edilmişdir.
26. “Ballıca – Muxtar”  
“Koroğlunun Ballıca səfəri”  
Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxiv, inv. № 536.  
1930-cu ildə Hümmət Əlizadə tərəfindən Ordubadda Aşıq Muxtardan toplanmış, “Koroğlu” kitabında çap edilmişdir.
27. “Beylər – Əliş”  
“Koroğlu və Beylər”  
Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxiv, inv. № 497.  
1937-ci ildə Zabratda Aşıq Əliş Səməd oğlundan toplanmışdır. İlk dəfə bu əsərin birinci nəşrində istifadə edilmişdir.
28. “Bolu – Sadıq”  
“Koroğluynan Bolu bəy”  
Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxiv, inv. № 537.  
1938-ci ildə Hümmət Əlizadə tərəfindən Qazaxda Aşıq Sadıqdan toplanmış, “Koroğlu” kitabında çap edilmişdir.
29. “Bolu – Şamaxı”  
“Koroğlu ilə Bolu bəy”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxivisi, inv. № 520. 1938-ci ildə Şamaxıda toplanmışdır. İlk dəfə bu əsərin birinci nəşrində istifadə edilmişdir.

30. “Gürcüstan –Bəydüz”

“Koroğlunun Gürcüstan səfəri”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxivisi, inv. № 490. 1936-ci ildə Qubada Aşıq Bəydüzdən toplanmışdır. İlk dəfə birinci nəşrində istifadə edilmişdir.

31. “Ədil – Əli”

“Koroğlu ilə Ədil paşa”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxivisi, inv. № 538. 1935-ci ildə Corat kəndində Əli Yoldaş oğlundan toplanmışdır. İlk dəfə bu əsərin birinci nəşrində istifadə edilmişdir.

32. “Koroğlu – Məhəmməd”

“Koroğlunun qoçaqlığı”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxivisi, inv. № 539. 1938-ci ildə Hümmət Əlizadə tərəfindən Tovuzda Aşıq Məhəmməddən toplanmış, “Koroğlu” kitabında çap edilmişdir.

33. “Qocalıq – Əli”

“Koroğlunun qocalığı”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxivisi, inv. № 540. 1934-cü ildə Hümmət Əlizadə tərəfindən Qazaxda Aşıq Əlidən toplanmış, “Koroğlu” kitabında çap edilmişdir.

34. “Koroğlu – Qənbər”

“Koroğlunun qocalığı”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxivisi, inv. № 541. 1938-ci ildə Hümmət Əlizadə tərəfindən Zeyəmdə Aşıq Qəmbərdən toplanmış, “Koroğlu” kitabında çap edilmişdir.

35. “Dərbənd – Bozalqanlı”

“Koroğlunun vuruşması”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxivisi, inv. № 529. 1936-ci ildə Tovuzda Aşıq Hüseyin Bozalqanlıdan toplanmışdır. İlk dəfə bu əsərin birinci nəşrində istifadə edilmişdir.

36. “Dərbənd – Vəli”

“Koroğlunun Dərbənd səfəri”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxivisi, inv. № 521. 1932-ci ildə Bozalqanlıda şair Vəlidən toplanmış, “Koroğlu” kitabında çap edilmişdir.

37. “Bilqeys – Mehdi”

“Koroğlu ilə Kürdoğlu”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxiv, inv. № 520. 1935-ci ildə Tovuzda Aşıq Mehdi Nəsib oğlundan toplanmışdır. İlk dəfə bu əsərin birinci nəşrində istifadə edilmişdir.

38. “Dona – Teymur”

“Dona xanım”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxiv, inv. № 488. 1936-ci ildə Şəmkirdə Aşıq Teymurdan toplanmışdır. İlk dəfə bu əsərin birinci nəşrində istifadə edilmişdir.

39. “Aypara – Cahangir”

“Koroğlu ilə Aypara”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxiv, inv. № 494. 1936-ci ildə Maşağada Aşıq Cahangirdən toplanmışdır. İlk dəfə bu əsərin birinci nəşrində istifadə edilmişdir.

40. “Xonxar – Bəşir”

“Koroğlu ilə Xonxar”

Nizami adına Ədəbiyyat və Dil İnstitutunun folklor arxiv, inv. № 495. 1936-ci ildə Zabratda Bəşir Əsəd oğlundan toplanmışdır. İlk dəfə bu əsərin birinci nəşrində istifadə edilmişdir.

41. “Koroğlu – Hümmət”

Hümmət Əlizadə – “Koroğlu”, Bakı, Azərnəşr, 1941-ci il.

## İZAHLAR

### Ali kişi

Qol əsasən Ali kişidən bəhs etdiyinə görə onun adı ilə də adlandırılmışdır.

1. Azərbaycan dilində toplanmış bütün variantlarda Koroğlunun atası Ali kişi, “Qaf – Penn”də isə Mirzə Sərraf adlanır. “Qaf – Penn”də Mirzə Sərraf bacarıqlı bir ilxiçi olmaqdan başqa, həm de savadlı bir münəccimdir.

2. Qulanların doğulması da variantlarda bir-birindən fərqlənir.

“Koroğlu – Bozalqanlı”, “Koroğlu – Əli” və eləcə də aşıqların əksəriyyətinin dediklərinə görə, döryadan iki ayğır çıxır. “Koroğlu – Əsəd” və “Qaf – Penn” variantlarında döryadan bir ayğır çıxır. Qıratın ikinci madyanla cüt-ləşməsindən isə Dürat doğulur. “Qaf – Penn” variantında da birinci cütləşmədən Qırat doğulur. İkinci cütləşmədən doğulan qulan isə sonralar görünmür. Bu varianta görə, Dürat sonralar Qıratla Ərəb atın cütləşməsindən doğulur.

Ayğırların çıxdıqları su haqqında da fikirlər müxtəlifdir. Bəzi aşıqların dediklərinə görə, ayğırlar döryadan, bəzi aşıqların dediklərinə görə, Naxçıvanla Ermənistan sərhədi yaxınlığında olan bir göldən, “Qaf – Penn” variantında isə Ceyhun çayından çıxırlar.

3. Variantların bəzisinə görə, Ali kişi qırxicı gün tövləyə atların yanına gəlir. Əli ilə Qıratı yoxladığı zaman sağrısında balaca bir batıq olduğunu hiss edir. Rövşəndən atın üstünə işiq düşüb-düşmədiyini soruşur. Rövşən tövlənin tavanında iyə boyda balaca bir deşik olduğunu deyir. Ali kişi oranı düzəltməyi oğluna tapşırır.

4. “Qaf – Penn” variantına görə, qılınc qayıran usta misri qılıncı Mirzə Sərrafa verdikdən sonra peşman olur. Bir neçə adam da götürüb, onun yolunu kəsir. Hücum edib, qılıncı əlindən almaq isteyir. Mirzə Sərraf kor olduğuna baxmayaraq, misri qılınc sayəsində özünü xilas edir.

“Koroğlu – Əsəd” variantında misri qılıncın qayrılması bu şəkildə verilir. Atlar sınadın çıxarıldıqdan sonra Rövşən atasının tapşırığı ilə anasını və Dürati aparıb öz kəndləri olan Muradbəylidə qoyub qayıdır. Ali kişi onu bir ləzgi ustasının yanına qılınc qayırtdırmağa göndərir.

Rövşən ustasının yanına gedir. Usta necə qılınc istədiyini ondan soruşur. Rövşən deyir:

Kamil usta, budu sözümün sağı,  
Qılınc boydan bir az möhdəhal ola.  
Elə qayır düşman onu duymasın,  
Qorxuram yolumuz alhaal ola.

Dəstədən canlı ola, tələkdən\* enli,  
Mənəm qeylül-qallı, başı dumanlı.  
Ortadan kəsərli, qəbzəsi qanlı,  
İstərəm indidən çalhaçal ola!

Yarı polad ola, yarı nalpara,  
Suyu zəhər ola, irəngi qara,  
Hər nəyə endirsən çıxa dübara,  
Aslan ola, pələng ola, kal ola.

Usta qılınçı qayırıb Rövşənə verir. Bundan sonra Rövşən atasının qisasını almağa gedir.

Bu varianta görə, Alı kişinin gözlərini çıxardıran Türkiyə sultani özüdür. Rövşən onunla qarşılaşır, vuruşma zamamı onun oğlunu və gizirini öldürür. Buradan atasını da götürüb, Muradbəyliyə qaçırlar və öz dostlarını başına yığaraq Çənlibeldə yurd-yuva salır.

Bu varianta görə, birinci dəfə Koroğlunun başına toplanan dəlilər bunlardır: İsabalı, Bəlli Əhməd, Kosa Səfər, Çopur Mehdi, Halaypozan, Tüpdağıdan, Tanritanımad, Dilbilməz.

5. “Koroğlu – Bozalqanlı” variantında Rövşən birinci bulağın suyu ilə əl-üzünü yuyur. İkinci bulağın suyundan həm öyü içir, həm də Qıratə verir. Bunlardan başqa atasının tapşırığı ilə gecəni də Qoşa bulağın yanında yatır. Qoşa bulağın suyundan Rövşənə həm misilsiz qüvvət, həm də şairlik-aşıqlıq verilir. Qırat da bu sudan içdiyiñə görə Koroğlunun bütün ürəyindən keçənləri anlayır.

6. “Qaf – Penn”ə görə, bu qolun axırında Rövşən atasının xahişi ilə onu Xorasana aparır. Mirzə Sərraf Xorasanda ölüür. Rövşən atasını orada dəfn etdikdən sonra Çənlibelə qayıdır.

7. “Koroğlu – Öli” variantına görə, Alı kişi gözləri çıxarıldıqdan sonra Rövşəni də götürüb, birbaş Çənlibelə gedir. Qulanların təribiyəsi və sınaqdan çıxarılması da Çənlibeldə olur.

### Koroğlu ilə Dəli Həsən

Qol “Qaf – Penn” variantının ikinci məclisini təşkil edir. Bu məclis Koroğlunun Kaşan – Qaplanguh – Qaradağ – Ceyrandüzü – Xoy təriqilə Azərbaycana, Çənlibelə olan səfəridir. Bu səfər əsnasında Koroğlunun iki döyüşü olur. Bunlardan birincisi bizim burada verdiyimiz “Koroğlu və Dəli

---

\* Tiyə

Həsən” əhvalatı, ikincisi isə Koroğlunun İrəvan sərdarı Hüseynləi xanla olan döyüşüdür. İkinci döyük haqqında hələlik heç bir məlumat toplanmamışdır.

1. “Koroğlu – Hümmət” kitabında bu qoşma müstəqil qoşmalar sırasında verilmişdir.

Qoşmanın ikinci bəndi də bir qədər fərqlidir:

Meydana girəndə meydan tanıyan,  
Haqqın vergisinə mən də qanıyam,  
Əl verərsə İran, Turan xaniyam,  
Zəbt etmişəm, Hind, Yəmən mənimdi.

2. “Koroğlu – Hümmət” kitabındaki müstəqil qoşmalar içərisində bu qoşmanın belə bir variantı da vardır:

İgid meydana girəndə  
Qaynayıb coşmamaq gərək.  
Əgər olsa haq vergisi,  
Həddindən aşmamaq gərək.

Biz düşdük Tona çayına,  
Haq bəla versin xayına,  
İgid igidin payına  
Köndlən düşməmək gərək.

Gəldik düşdük biz bu yurda,  
Haq bəla versin namərdə,  
Mətahin keçməyən yerdə  
Yükünü açmamaq gərək.

Qoç Koroğlu çıxar düzə,  
Heç baxmaz əlliye, yüzə,  
Mən dəlidən öyündə sizə:  
Qənimdən qaçmamaq gərək.

1688-ci ildə erməni ərifbası ilə yazılmış bir əlyazmasında bu qoşmanın aşağıdakı variantı vardır:

İgid alçaq gərək, alçaq,  
Atı yuyrək, kəndi qoçaq,  
Hər yanında ciftə bıçaq,  
Belində qılınçı gərək.

Qoç igidin bağıri qan kimi,  
Yanar ciyəri büryan kimi,  
Qoç igid ac aslan kimi,  
Meydanda yırtıcı gərək.

Qoç igid aslan pustuna,  
Namərd gəlməsin dəstинə,  
İgid igidin üstünə  
Hər yerdə dönüçü gərək.

Koroğlu çağırır, haxdı,  
Haqqın da kəraməti çoxdu,  
Çalışmaqdan vəfa yoxdu,  
Vergi haqq vergisi gərək\*.

3. “Koroğlu – Hümmət” kitabında bu qoşma dastana daxil edilməmiş, kitabın sonundakı müstəqil qoşmalar içərisində verilmişdir. Burada qoşma Dəmirçioğlu tərəfindən Cavahir paşa xitab olaraq deyilir. Son bəndindən anlaşıldığına görə, qoşma Dəmirçioğlunun Ərəb atı itirməsi ilə əlaqədardır:

Mərd igidlər müxənnətdən sapılsın!  
Qarı düşmən dərələrə təpilsin!  
Dəmirçioğlu, Ərəb atı tapılsın,  
And içirəm, bu gün döyüş olmasın.

Lakin əlimizdə olan variantların heç birində belə bir əhvalat olmadığı kimi, Cavahir adlı paşa da təsadüf edilmir.

4–5. Bu qoşmalar da “Koroğlu – Hümmət” kitabında müstəqil qoşmalar içərisinə salınmışdır və hər ikisi adları müəyyən olmayan paşalara xitabən deyilir.

### **Koroğlunun İstanbul səfəri**

Qol əsasən Belli Əhmədin Çənlibelə gəlməsi, Koroğlunun İstanbul səfəri, Nigarla görüşü, xotkar oğlu Bürcü Sultanla vuruşu və Nigarın Çənlibelə gətirilməsindən ibarətdir. Buna görə də qola aşıqlar “Nigarm Çənlibelə gətirilməyi” də deyirlər.

---

\* Madenadaran, inv. № 7715, səh. 53 b, 54 a (1688-ci ildə yazılmış əlyazması).

1. “Dərbənd – Vəli” variantında bu qoşmanı Möminə xanım Koroğluya göndərir. Buna görə də qoşmanın son bəndi doğrudan da Möminə xanıma aiddir:

Dəmirqapı Dərbənd əcəb tamaşa,  
Batıb gözelləri ala, qumaşa,  
Adım Möminədi, atam Ərəb paşa,  
İstərəm özüne elə yar məni.

2. M.Elyasin 1721-ci ildə erməni əlifbası ilə yazılmış “Nəğmələr kitabı” adlı əlyazmasında bu qoşmanın belə bir variantı da vardır:

Salam verdim, salam almaz,  
Görüm tutsun salam səni!  
Sən mənim qədrim bilmədin,  
Var Allaha salam səni!

Mən bu dünyada aşığam,  
Aşıq deyiləm, işığam,  
Axasız, pulsuz aşığam,  
Malim yoxdur alam səni.

Tər geyərsən, tər gəzərsən,  
Aşığın bağın əzərsən,  
Yuxa kağıza bənzərsən,  
Yaza bilməz qələm səni.

Bir qulaq as gələn dəmə,  
Məni faş etmə aləmə,  
Nahaq and içmə kələma,  
Yoxsa tutar kəlam səni.

Uca dağların qarisan,  
Külli-cahanın varisan,  
Eyvaz, Koroğlu yarisan,  
Məgər bilməz aləm səni?

3. “Koroğlu – Hümmət” kitabında bu qoşmanın son bəndi belədir:

Koroğlunun atı olsa,  
Dəmir-polad qatı olsa,  
Bir igidin zatı olsa,  
Pullu da olur, pulsuz da olur.

4. “Koroğlu – Hümmət” kitabındaki “Koroğlunun İstanbul səfəri” qolunda Koroğlu bağbana yox, qoca bir dəyirmançıya qonaq olur. Ona görə də bu qoşma haman qocaya xıtabən deyilir.

5. Bu qoşma “Koroğlu – Hümmət” kitabında müstəqil qoşmalar içərisində və həm də Nigar deyil, sadəcə, “xanım” rədifi ilə gedir.

6. “Qaf – Penn” variantında Koroğlu ilə Bürcü Sultan arasında söylənən bir neçə qoşma verilmişdir. Bu qoşmaların azərbaycanca orijinallarını hələlik tapmaq mümkün olmamışdır. Yalnız Dəvəçi rayonundan toplanmış “Nigar – M.Sultan” variantı bu qoşmaların xalq içərisində yaşamaqda olduğunu göstərir. Xüsusilə variantdakı qoşmalardan birinin “Qaf – Penn”dəki qoşmaya çox bənzəyən belə bir bəndi vardır:

Adım hey Bürcüdü, Bürcü,  
Çəkərəm misri qılinci,  
Əl var, əldən üstün olar,  
Ya sənindi, ya da mənim.

7. “Koroğlu – Hümmət” kitabında bu qoşma dörd bənd olaraq müstəqil qoşmalar içərisində gedir və Ərzurumla əlaqədar olduğuna görə, müəyyən dərəcədə burada verilən variantdan fərqlənir:

Ərzurumdan xərac alıb gəlmisəm,  
Ərzurumda arzumanım qalmadı.  
Çənlibel durağım, Qırat oynağım,  
At minməkdə arzumanım qalmadı.

Qıratı çəkməsəm, dağlar sökülməz,  
Bəzməndi çəkməsi, sağrı örtülməz.  
Qabağımdan qaçan düşman qurtulmaz,  
Qisas aldım, arzumanım qalmadı.

Ərzurumda kəsdirmişəm nalını,  
Gözəllərə toxutmuşəm çulunu,  
Çaldım, çapdim malyeməzin malını,  
Mal yeməkdə arzumanım qalmadı.

Koroğlu, Çənlibeldə oturram,  
Dəliləri muradına yetirrəm,  
Harda gözəl görsəm, allam, gotirrəm,  
Gözəllərdə arzumanım qalmadı.

Ə.Qaracadağının “Şeirlər möcmuəsi”ndə bu qoşmanın belə bir variantı da vardır:

Eyvaz xana al şərabı içirdim,  
Dud eləyib, çox xocalar köçürdüm,  
Səksən oxu əgrimcədən keçirdim,  
Heç kamanda arzumanım qalmadı.

Sürüsündən quzu qapdım, uladım,  
Kəllə kəsdim, igid qanı yaladım,  
Çaldım, çapdım, çox sövdagər taladım,  
Bəzirganda arzumanım qalmadı.

Neçə qanlı başlar mızrağa taxdım,  
Neçə sərəskərlər yandırıb-yaxdım,  
Koroğluyam, yaxşı keflərə baxdım,  
Bu cahanda arzumanım qalmadı.

### Dəmirçioğlunun Çənlibelə gəlməyi

Bəzi aşıqlar bu qolu müsteqil bir qol kimi deyil, “Koroğlunun Ərzurum səfəri”nin başlanğıcında bir əhvalat kimi danışırlar. Hətta bir sıra variantlarda Dəli Həsən Dəmirçioğlu Dəli Həsən adı ilə verilir. Bu variantlarda bizim ikinci qolda verdiyimiz Dəli Həsən yoxdur. Lakin həmin variantların özlərində belə (istər qoşmalarından, istərsə də ayrı-ayrı əlamətlərindən), bunların başqa-başqa adam olduqları görünməkdədir. Adların belə birləşməsi, yaxud başqa yollarla dəyişib, tamamilə müxtəlif şəkillərə düşməsi ümumiyyətlə, “Koroğlu” dastanına xas olan xüsusiyyətlərdən biridir.

1. Dəmirçioğlunun Çənlibelə gətirilməsi müxtəlif varianlarda, müxtəlif şəkillərdə təsvir edilir.

“Qaf – Penn”ə görə, Dəmirçioğlu naxçıvanlı bir dəmirçinin oğludur. O, Koroğlunun şan-şöhrətinə eşidir və onun dəstəsinə qoşulmaq üçün Çənlibelə gəlir. Yolda Koroğlunun özü ilə görüşür, fikrini ona deyir. Koroğlu onun igidiyini, möhkəmliyini yoxlayır. Dəmirçioğlu imtahanından yaxşı çıxır. Koroğlu bu gündən onu öz dəliləri sırasına qəbul edir.

“Dəmirçioğlu – Əsəd” variantında Dəmirçioğlunun Çənlibelə gətirilməsi Aşıq Cünunun köməyi ilə olur. Bu varianta görə, Dəmirçioğlu on üç, on dörd yaşlarında bir uşaqdır. Lakin çox sağlam və böyük bir pəhləvan qədər güclü, qüvvətlidir. Koroğlu atını nallatdığı zaman onu görüb xoşlayır. Çənlibelə aparıb, dəlilər sırasına almağı qət edir. Fikrini dostu Aşıq Cünuna açır. Cünun

bir cüt göyərçinlə Dəmircioğlunu aldadıb şəhərdən çıxarır. Koroğlu onu götürüb qaćır.

“Dəmircioğlu – Aşıq Hüseyin” variantında isə əhvalat daha başqa şəkil-dədir. Bu varianta görə, Koroğlu atı nallatıldıqdan sonra nə qədər pul verirsə, Dəmircioğlu hamısını əzib geri qaytarır. Axırdı zəhmət haqqı əvəzinə bircə dəfə Qıratı minmək üçün Koroğlundan icazə istəyir. Koroğlu bu fürsətdən istifadə edir. Dəmircioğlu ata mîncək özü də tez atın belinə tullanır və Çənlibelə tərəf yola düşür.

Bu son variantların hər ikisində Koroğlu sabahısı gün Dəmircioğlunu atasının yanına aparır, razılıq alındıqdan sonra onu özünə dəli edir.

### Koroğlunun Ərzurum səfəri

Ümumiyyətlə, bu qolun variantları öz quruluşlarına görə bir-birindən çox fərqlənir. Aşıqların bəzisi “Dəmircioğlunun Çənlibelə gəlməyi” qolunu da bununla birləşdirib bir qol kimi deyir, bəziləri isə Aşıq Cünunun Çənlibelə gətirilməyi əhvalatını da qoldan ayıraraq, hər üçünü müstəqil qol şəklində söyləyirlər.

Bu qol əsasən Aşıq Cünunun Çənlibelə gəlməyi, buna görə Cəfər paşa tərəfindən zindana salınması, Telli xanımın onu azad etməsi, Dəmircioğlunun Ərzuruma gəlib tutulması, Koroğlunun Ərzurum səfəri, Cəfər paşa ilə döyüşü, Dəmircioğlunun xilas edilməsi və Telli xanımın Çənlibelə gətirilməyindən ibarətdir. Buna görə də aşıqlar bu qola bəzən “Dəmircioğlunun Telli xanımı Çənlibelə gətirməyi” də deyirlər.

1. Aşıq Cünunun Çənlibelə gəlməyi variantlarda müxtəlif şəkillərdə gedir. “Cünun – Əli” variantına görə, Koroğlu günlərin birində Çənlibel ətrafindan keçən bir karvan görülür. Təkbaşına karvana hücum edərək, bəzir-ganbaşından bac istəyir. Bəzirganbaşı Koroğlunu tanımadığı üçün sözlərinə əhəmiyyət vermir. Koroğlu özünü tanıtmaq məqsədilə deyir:

Gəl sənə söyləyim, bəzirganbaşı,  
Gəlmışəm mən səndən bac alam gedəm.  
Dağıdam qəfləni, tökəm malını,  
Gəlmışəm mən səndən bac alam gedəm.

Polad şəşpər ilə əzəm başını,  
Axıdam gözündən qanlı yaşını.  
Cida ilə ölçəm al-qumasını,  
Nağdın da olmasa, vec alam gedəm.

Koroğluyam, sarp qayadan atillam,  
Harda dava olsa orda tapıllam,  
Ac qurd kimi cümlənizə təpılləm,  
Ortadan olmasa uc alam gedəm.

Bəzirganbaşı yenə də onun Koroğlu olduğuna inanmayıb, bac vermək istəmir. Koroğlu karvanın başının üstünü alıb deyir:

Almamış al qumaşını  
Buraxmaram səni burdan.  
İçib doymamış qanını  
Buraxmaram səni burdan.

Tutubsan yükünü uca,  
Sənsən tacırbaşı, xoca,  
Mətahını soymayınca  
Buraxmaram səni burdan.

Meydanda şəşpər atmamış,  
Qolların dalda çatmamış,  
Qırat döşünə qatmamış  
Buraxmaram səni burdan.

Haradan tutdun sorağı?  
Al eylədin qanlı yağı?  
Sinənə çekməmiş dağı  
Buraxmaram səni burdan.

Qoç Koroğlu istər xərac,  
İgidsənsə gir meydan aç!  
Malını eylərəm tarac,  
Buraxmaram səni burdan.

Bəzirganbaşı üzdə razılaşaraq, karvanın Çənlibelə getməyi üçün əmr verir. Amma gizlində onu tutmağı öz adamlarına işarə edir. Yaraqlı tacirlər Koroğluya hücum edirlər. Kiçik bir vuruş olur. Nəticədə tacirlərin hamisi silahlarını töküb təslim olmağa məcbur olurlar. Koroğlu karvanı Çənlibelə götürir. Yüklər açıldığı zaman böyük bir sandığın içərisində ciyində saz bir aşiq çıxır. Bu, bəzirganbaşının aşığı Aşıq Cünundur. Anlaşıılır ki, Cünun yün-gül ayaqlı, xeyir-bərəketli bir aşiq olduğuna görə bəzirganbaşı onu sandığa salmış, Koroğludan gizlətmək istəmişdir. Cünun Çənlibeldə, Koroğlunun yanında qalmaq istəyir. Koroğlu tacirləri azad edir, Aşıq Cünunu isə öz yanında saxlayır. Bu gündən Cünun Koroğlunun aşığı olur.

“Cünun – Mirzə” variantına görə, Sərrafi-Zərküləh adlı bir tacir öz karvanı ilə gəlib Çənlibelin yanından keçir. Çənlibelin Ağ qaya adlanan gədiyində keşik çəkən dəlilərdən biri karvanı görüb, Koroğluya xəbər vermək istəyir. Sonra bu qərara gelir ki, özü tək gedib Koroğlunun adı ilə onları qorxutsun, tutub Çənlibelə gətirsin. Ata minib karvana yaxınlaşır. Sərrafi-Zərküləh çağırıb kim olduğunu, nə istədiyini ondan soruşur. Dəli aşiq olduğunu deyir. Sərrafi-Zərküləh ona beş yüz qızıl verir. Dəli pulu geri qaytarıb, karvanı Çənlibelə çəkməyi ona təklif edir. Sərrafi-Zərküləh dəlinin bu təklifinə gülür. Bundan qəzəblənən dəli sazi dösünə basaraq deyir:

Gel sənə söyləyim, bezirganbaşı,  
Gəlmışəm mən səndən bac alam gedəm.  
Dağıdəm qəfləni, tökəm malını,  
Gəlməmişəm səndən ac olam gedəm.

Sərrafi-Zərküləh onun cavabında deyir:

Əcəm oğlu, gəl heç hədyan söyləmə,  
İndən sonra sənə para vermərəm.  
Almadın verdiyim, yekəlik satdın,  
Sözlərini bir dinara vermərəm.

Dəli deyir:

Görməyibsən mənim tər savaşımı,  
Didəndən tökərəm qanlı yaşını,  
Cidayla ölçərəm al-qumaşını,  
Nağdin da olmasa, vec alam gedəm.

Sərraf deyir:

Gəldim İstanbuldan, yolum Toqatdan,  
Qayıtdım Bağdaddan, keçdim Dərbənddən,  
Çəkərəm, salaram mən səni atdan,  
Qayıdır çıxaram yerə, vermərəm.

Dəli deyir:

Mən dəliyəm, sarp qayadan atıllam,  
Hər yerdə istəsən orda tapıllam,  
Ac quyd kimi sürbənizə təpilləm,  
Ortada olmasa uc alam gedəm.

Sərraf deyir:

Zərkülaham, mən bilirom işimi,  
Həmi qüvvətimi, həm savaşımı,  
Nə pul, nə paramı, nə quruşumu  
Sənin kimi uşaqlara vermərəm.

Sərrafi-Zərkülahla dəliavaşırlar. Uzun vuruşdan sonra Sərraf dəlini yixaraq, qollarını bağlayır. Dəli əksər aşıqların “Toqat səfəri”ndə Koroğlunun dilindən dedikləri:

Keçər dövran, belə qalmaz  
Şad ol, könül, nə məlulsan?!

qoşmasının belə bir variantını deyir:

Salam verdim, salam almaz,  
Şad ol, könül, nə məlulsan?!.  
Keçər dövran, belə qalmaz,  
Şad ol, könül, nə məlulsan?!.

Dünya Süleyman mülküdü,  
Geydiyim igid kürküdü,  
Mal ki var, əlin çirkidi,  
Şad ol, könül, nə məlulsan?!.

Eyvazın durub oturmaz,  
Sinəmdə güllər bitirməz,  
Yüz qayğı bir borc götürməz,  
Şad ol, könül, nə məlulsan?!.

Mən dəliyəm, hamaliyam,  
Haq yar olsa, qan aliyam\*  
Dustaqlığa mən qayılam,  
Şad ol, könül, nə məlulsan?!.

Sərrafi-Zərkülah Eyvazın adını eşitdikdən sonra dəlidən kim olduğunu soruşur. Dəli Muradbəylidən olduğunu deyir, Sərraf ondan Koroğlunun söz-lərini oxumasını xahiş edir. Dəli deyir:

---

\* Qan alasiyam

Qul alarlar, qul olmazlar bizlərdə,  
Məni qul adına satma, əfəndim!  
Düşmanlarım sonra şad olar, gülər,  
Sən belə işləri etmə, əfəndim!

Mənim gözü yolda qalanları var,  
Mərdlik silahına dolanları var,  
İstanbul elində düşmanları var,  
Azad eylə məni, tutma, əfəndim!

İndi gözləyirlər, bil, neçə dəllər,  
Oynadar şəşpəri, qılinc siğallar,  
Yolumu gözləyir incə gözəllər,  
Koroğlu qeyzinə batma, əfəndim!

Sərrafi-Zərkülah Koroğlu adını eşidəndə qəzəblənib deyir:

— Sən də yəqin atasının gözünü çıxardanlardansan ki, adına Koroğlu desinlər. Dur, buradan itil get!

Sərrafi-Zərkülah dəlinin qollarını açıb azad edir. Dəli oradan Çənlibelə gəlib, əhvalatı Koroğluya danışır:

Çöl gədikdən üç çəməni aşanda,  
Onda baxdı, məni bildi bəzirgan.  
Dedim uşaqlara ənam göndərsin,  
Əlini cibinə saldı bəzirgan.

Nə qədər hay vurdum, yerdən durmadı,  
Anladım ki, məni bir şey saymadı,  
Dedim uşaqlara ənam göndərsin,  
Dinmədi, deyəsən lalı bəzirgan.

Hay vuruban şəşpər aldım dəstimə,  
İstədim ki, girəm onun qəsdinə,  
At oynatdım özüm saldım üstünə,  
Əlin-əlinə vurdu, güldü bəzirgan.

Başına qoyubdu qızıldan böركü,  
Baxırdı yerindən kərgədən təki,  
Əyninə geyibdi nəzburdan kürkü,  
Alıb məni yerə çaldı bəzirgan.

Mən dəlini aparırdı ölümə,  
Əl çatmadı Çənlibelə, elimə.  
Dustaq oldum kəndir saldı qoluma,  
Dedi ki: “Satajam, quldu” bəzirgan.

Koroğlu dəlilərdən də bir neçəsini götürüb, Sərrafi-Zərkülahın qabağını kəsir. Dəlilərə hay vurub deyir:

Haydı qoçaqlarım, kəsin ətrafi,  
Talansın bəzirgan yeri yurd olsun!  
Hər tərəfdən at oynadın üstünə,  
Irəngi saralsın, gözü dörd olsun!

At oynadın, mərd tək dolun meydana!  
Dağıdın, talayın, töküñ hər yana!  
Tülkü nədir pəncə vura aslana,  
Gərək, budu, qurddan olan qurd olsun.

Nə bilirdi Koroğlunun halını,  
Bu tər savaşını, bu zavalını,  
Yükləyin karvanın, çəkin malını!  
Qoy ah çəksin, öz-özünə dərd olsun.

Döyüş başlanır, Koroğlu qalib çıxır. Sərrafi-Zərkülahın özünü, çox igid və mərd olduğu üçün azad edir. Karvanı isə Çənlibelə gətirir. Yükləri açdığı zaman böyük bir sandığın içindən Aşıq Cünun çıxır.

1. “Dəli – Həsənbala” variantına görə, kef möclislərinin birində Koroğlu dəlilərdən bir aşiq tələb edir. Dəli Həsən gedib Ərzurumdan Aşıq Cünunu gətirir. Bu varianta görə, aşığın adı Cünun deyil, Cavandır.

2. “Gözəllər səfinə sana yaraşır” – Gözəllər cərgəsində ad-sana layiqdir – mənasındadır.

3. “Dəli – Həsənbala”da bu qoşmanın belə bir variantı vardır:

Bu gün bu möclisdə bir gözəl gördüm,  
O qarta\* gözəllik xana yaraşır.  
Gözəllərdə naznan gəzən çox olur,  
Ceyran tək yerimək ona yaraşır.

---

\* O qədər

Firəng şüşəsindən ağdı qolları,  
Göyün ulduzuna bənzər xalları,  
Saf güləbətin tək siyah telləri  
Yayılanda dal gərdana, yaraşır.

Əndamı gümüşdən, kağızdan ağdı,  
Sinəmə çəkdiyi düyündü, dağdı.  
O qoynunun içi cənnətdi, bağdı,  
Qədir bilən bir bağmana yaraşır.

4. Məlum olduğu üzrə, Koroğlunun yeddi min yeddi yüz yetmiş dəlisi vardi. Lakin bu, vəznə sıçışmadığı üçün bir sıra qoşmalarda belə deyilir.

5. “Dəmirçioğlu – Əsəd” variantında bu qoşma belə söylənir:

Hasan paşa, sənə kimdən söyləyim,  
Yeddi min dəlinin başı, Koroğlu,  
Ha zaman ki, qovgā günü düşəndə  
Asır qançırğadan başı Koroğlu.

Səhərdən qalxanda təbil vurulur,  
Dərya tək çalxanır, göl tək durulur,  
Toplanır bir yerə, içki qurulur,  
Dağıdır əppəyi, aşı Koroğlu.

Görmeyənlər düşər ayrı güməna,  
Aşıq Cünun gördü mərdi-mərdana,  
Hərdən ki, kükreyib girir meydana,  
Döşüür yan-yana leşi Koroğlu.

Aşıq Əsədin variantına görə, bu əhvalat Ərzurumda deyil, Toqatda gedir. Ona görə də Cünun Cəfər paşaya deyil, toqatlı Hasan paşaya xitab edir.

6. Aşıq Cünunun Telli xanımla birinci görüşü də variantlarda müxtəlif şəkildədir. “Dəmirçioğlu – Bozalqanlı” variantında Cünun daha əvvəllərdən Koroğlunun aşığı olaraq verilir. Bu varianta görə, Koroğlu başını qırxdırdığı zaman aynaya baxıb ah çəkir. Cünun onun qəmginliyinin səbəbini soruşur. Koroğlu əksər aşıqların “Türkmən səfəri”ndə dedikləri məşhur:

“Sənə deyim, Aşıq Cünun,  
Gözlərimdə yaş inildər”

qoşmasının belə bir variantını deyir:

Aşıq Cünun, sənə deyim,  
Ürəyimdə dərd inildər,  
Bir bəy oğlunun əlindən  
Şəş atanda nərd inildər.

Coşdu, dəli könül coşdu,  
Coşuban həddindən aşdı,  
Bir meşəyə ki, od düşdü  
Alov qalxar, od inildər.

Baş ilə candan keçəndə,  
Əcəl badəsin içəndə,  
Sonsuz dünyadan köçəndə  
Qəbir sixar, ləhd inildər.

Koroğlunun mali çoxdu,  
Sözlərim peykanlı oxdu,  
Kişinin ki, oğlu yoxdu,  
Ocaq boşdu, yurd inildər.

Cünun Koroğlunun sonsuzluq dərdi çekdiyini başa düşür. Bu varianta görə, sonsuzluq Koroğludan deyil, Nigardandır. Ona görə də Aşıq Cünun Koroğluya başqa arvad almağı məsləhət görür və belə bir arvad tapmaq üçün özü Ərzuruma gedir.

Cünun Telli xanımın sorağını almışdır. Lakin onun evini tanımır. Küçədə bir keçələ rast gəlir; ondan Telli xanımın evini soruşur:

Başına döndüyüm, ay keçəl qardaş,  
Bir ev deyim, mənə nişan ver bari!  
Dərdim çoxdu, sinəmdə var nar, ataş,  
Bir ev deyim, mənə nişan ver bari!

Bu qarlı dağların durub qoşası,  
Moj verib könlümün həddən aşası,  
Adı Cəfər, paşaların paşaşı,  
Bu nişanda paşa nişan ver bari!

Mən aşığam, ululardan uluyam,  
Durna gözlü çəsmələrdən duruyam,  
Cünun deyər Koroğlunun quluyam,  
Telli xanım evin nişan ver bari!

Keçəl Cəfər paşanın evini nişan verməkdən qorxur. Nəhayət, onlar belə məsləhətləşirlər: keçəl aşiq Cünunun qəlyanını götürüb qaçırlar. Aşıq Cünun da onu qovur. Keçəl qəlyanı aparır, Cəfər paşanın evinin qabağında salır. Aşıq Cünun bu yol ilə Cəfər paşanın evini tanır. Variantın bundan sonrası, bir sırə kiçik fərqləri olduğuna baxmayaraq, əsasən bizim verdiyimiz kimi davam edir.

7. “Dəmircioğlu – İbrahim” variantında Cünun Koroğlunun sualına cavab olaraq bu qoşmanı deyir:

Yolum düşüb, Ərzuruma gedəndə  
Telli xanım kimi ceyran görmüşəm.  
Olmaz belə gözəllərin sultani,  
Aləm gül üzünə heyran görmüşəm.

Yanaqları alma, bir lalə üzlü,  
Dili baldan şirin, söhbətli, sözlü.  
Bir cüt qara qaşlı, şəhlayi gözlü,  
Neçə igid ona qurban görmüşəm.

Günü gümrəh olur bahar, yay, payız,  
Gərdəni sürəhi, sinəsi kağız,  
Dolanır məclisdə, başında qırx qız,  
Aşıq Cünun deyər dövran görmüşəm.

8. “Düşmana demə ey valla!” – Düşmana bəli deyib, boyun əymə!

9. “Koroğlu – Hümmət” kitabında bu qoşmanın belə bir variantı vardır:

Uca-uca dağ başında  
Yel teki əsdiyin varmı?  
On-on beş atlıyan sənin  
Heç ordu basdığın varmı?

Müxənnət özün öyəndə  
Bənövşə boynun əyəndə  
Şeşpər qalxana dəyəndə  
Yəhərə... varmı?

Koroğlu keçib canından,  
Müxənnət ötməz yanından,  
Ovucla düşmən qanından  
Doldurub içdiyin varmı?

İstər dastanın içorisində verilmiş əsas qoşma, istərsə də bu, “Koroğlu – Hümmət” kitabında “Koroğlunun Toqat səfəri”ndə Mahmud paşaşa xitabən deyilir.

10. “El aşıqları” kitabında bu qoşmanın belə bir variantı da vardır:

Ərzurumun bazarına varanda,  
Oğul, bir şəhərdir, gölə nisbətdir.  
Çox silah götürmək başa bəladır,  
Qılınc hamayıldır, belə nisbətdir.

Söyləyim sözlərim, sən eylə əzbər,  
Mənim bu sözlərim saxla yadigar,  
İgidə lazımdır bir qılınc, bir şəşpər,  
Cida bir buynuzlu, kələ nisbətdir.

Koroğlu tək düşmənləri səsləmək,  
Hoy deyəndə düşmən üstə qəst demək,  
Arpa vermək, candan artıq bəsləmək,  
Ərəb at dediyin yelə nisbətdir.

11. Bu qoşmanın başqa bir variantı da vardır.

Alicı quş tək qənim üstə varanda  
Ala qarğa təki salgilən kündə...  
Qoşun yerbəyerdən at oynadanda  
Baxıb, küsüb yatmağın gərək...

Əzəl gözlə o meydanın sərhədi!  
Bulud tək gözlə onun pərgəri!  
Bala gündə tökər onun leşkəri  
Sağa, sola qaçırmağın gərək...

Meydanımız olsun Ərzurumun düzü,  
Mərd igidlər saymaz əllini, yüzü,  
Dəmirçioğlu, budur Koroğlu sözü:  
O Telli xanımı almağın gərək...\*

---

\* Madenadaran əlyazması, inv. № 3055, səh. 19 b.

“El aşıqları” kitabında isə bu qoşmannın belə bir variantı vardır:

Bir qovğaya düçar olanda  
Orada bir neçə isbat gərək.  
Gördün ki, isbatın başa varmadı,  
O yerdən qoyub qaçmaq gərək.

Qoşun gəlib dörd yanını alanda,  
Dəstə-dəstə mühasirəyə salanda,  
Hər tərəfdən üstünə qılinc salanda,  
Ərəb atın köksünə yatmaq gərək.

Qəbul elə Koroğlunun sözünü,  
Məndən savay kim çəkər işvə, nazını?  
Ölümən qorxub itirməynə özünü,  
Sağa, sola şəşpər atmaq gərək.

12. Həlqəbəguş olmaq – ömrünün sonuna qədər müti olmaq, qul olmaq deməkdir.

13. Bu qoşma “Koroğlu – Hümmət” kitabında müstəqil qoşmalar içərisinə salınmışdır. Həm də Dəmirçioğlunun deyil, Koroğlunun öz dilindən deyilir.

14. “Dəli – Həsənbala” variantında bu qoşmanı Dəmirçioğlu Telli xanının özünə deyir. Buna görə də qoşma bizim əsas olaraq qəbul etdiyimizdən qismən fərqlidir:

Çənlibeldən dud eləyib yeridim,  
Ərzurumun güzarına gəlmışəm.  
Ya qismət yetirib məni buraya,  
Ya da əcəl bazarına gəlmışəm.

Hayıl-mayıł eyvanından baxan yar!  
Şirin canım eşq oduna yaxan yar!  
Namən gəlib Çənlibelə çıxan yar!  
Sən verdiyin o ilqara gəlmışəm.

Sənə qurban olsun bu şirin canım!  
Bil, qeyri bir yerə gəlmir gümanım,  
Dəmirçioğlu deyir, can Telli xanım!  
Sən gül üzlü xoş göftara gəlmışəm.

“El şairləri” kitabında bu qoşma aşağıdakı şekildədir:

Çənlibeldən durub səfər eylədim,  
İstanbulun güzərinə gəlmışəm.  
Ya qismət gətirib bu yerə məni,  
Ya əcəlin bazarına gəlmışəm.

Bir ah çəkdim ərşi-zəminə düşdü,  
Ələm oxu bir-birinə ötüşdü,  
Namə gəlib Çənlibeldə yetişdi,  
Mən bir yarın iqrarına gəlmışəm.

Mövla ismi bil əzbərdir dilimdə,  
Zərrəcə qəm gəlməz mənə ölüm də,  
Başım etəyimdə, qılınc belimdə,  
Görəm üçün didarınə gəlmışəm.

Qoç igidin bu tövr olur iqrarı,  
Yarsız necə tutar səbrü qərarı.  
Dəmirçioğlu, budur Koroğlu yarı,  
Şirin dəhən göftarinə gəlmışəm.

“El aşıqları”nda isə belədir:

Çənlibeldən dud eləyib...  
Ərzurumun gözəlinə gəlmışəm.  
Əcəl xırqəsini geyib əynimə,  
Həm də ölüm bazarına gəlmışəm.

Pəncərədən mayıl-mayıl baxışdı,  
At oxların şirin cana çaxışdı,  
Göndərdiyin namə Çənlibelə yetişdi.  
Yazdığını ol ilqara gəlmışəm.

Sənə qurban olsun bu şirin canım,  
Səndən qeyri kimə gəlir gümanım?  
Dəmirçioğluyam, can Tellı xanım,  
Gülər üzə, xoş didara gəlmışəm.

“El aşıqları”nda qoşmanın belə bir variantı da vardır:

Məclis arasteydi, söhbətin keçdi,  
Könül sərxoş oldu, yoluna düşdü,

Namən gəldi Çənlibelə yetişdi,  
Sən verdiyin ol ilqara gəlmışəm.

Bizlərə yazmışdin dua salamı,  
Dəlilər cəm idi, eşitdi hamı,  
Mən götürdüm o vaxtı da ənamı,  
Xəstə üçün mən dərmana gəlmışəm.

Dəmirçioğluyam, çəkmərəm zarı,  
Neylərəm dünyada dövləti, vari,  
Koroğlunun sevdiyi Telli niyari  
Aparmağa ol sərdara gəlmışəm.

15. “Dəli – Həsənbala” variantında bu deyişmə Dəmirçioğlu ilə Telli xanımın ilk görüşü zamanı deyilir. Bu varianta görə, Dəmirçioğlu Telli xanımla teklikdə görüşür. Dəmirçioğlu burada 8-ci çıxarışda verilən qoşmanı söylədikdən sonra Telli xanım deyir:

Əbəs-əbəs bu sözləri söyləmə,  
Əcəm oğlu, çəkilgilən bu yerdən!  
Girib eşqin dəryasını boylama,  
Əcəm oğlu, çəkilgilən bu yerdən!

Dəmirçioğlu deyir:

Əbəs deyil bu sözləri söylərəm,  
Əcəm oğlu sənsiz getməz bu yerdən!  
Səndən artıq eşq dəryasın boylaram,  
Əcəm oğlu sənsiz getməz bu yerdən!

Telli xanım deyir:

Hər yanını bürüyərlər qurd kimi,  
O saat gözlərin olar dörd kimi,  
Başın gedər, leşin qalar yurd kimi,  
Əcəm oğlu, çəkilgilən bu yerdən!

Dəmirçioğlu deyir:

Əcəm oğlu gəlməyibdi yaslana,  
Qılinc çalar, meydan dönər bostana.

Yeddi tülükü neylər bir ac aslana?  
Əcəm oğlu sənsiz getməz bu yerdən!

Telli xanım deyir:

Atlanıban gələn türkmanlı bəylər,  
Qaldırar göylərə tozu bədöylər,  
Telli xanım səndən iltimas eylər,  
Əcəm oğlu, çəkilgilən bu yerdən!

Dəmirçioğlu deyir:

Mən qurbanam yarın siyah telinə,  
Könül quşu qonmaq istər gülünə,  
Səni Koroğlunun Çənlibeline  
Aparmasa, əcəm getməz bu yerdən.

“Dəmirçioğlu – Bozalqanlı”da isə Aşıq Hüseyin bu qoşmanı başqa bir şəkildə deyir.

Bu varianta görə, Dəmirçioğlu birinci dəfə Telli xanımı aparmağa müvəffəq ola bilməyib tutulur. Cəfər paşa onu dərin bir quyuya saldırır. Gecə Telli xanım onu quyudan çıxarıb, öz evinə aparır və geri qayıtmasını məsləhət görür. Dəmirçioğlu razı olmur. O dava eləmək, düşməndən qisas almaq, onun özünü də Çənlibelə aparmaq fikrindədir. Bu münasibətlə aralarında belə bir deyişmə olur:

Telli xanım deyir:

Bir sözüm var, qulluğuna söyləyim,  
Dur get, əcəm oğlu, qalma bu yerdə!  
Xəncər ilə bağrim başın peyləyim,  
Dur get, əcəm oğlu, qalma bu yerdə!

Dəmirçioğlu deyir:

Bir sözüm var, dilbər, sənə söyləyim,  
Sənsiz əcəm oğlu getməz bu yerdən,  
Bir canım var, sənə qurban eyləyim,  
Sənsiz əcəm oğlu getməz bu yerdən.

Telli xanım deyir:

Səhər olcaq yiğilarlar qurd kimi,  
Alacalanıb gözüñ olar dörd kimi,  
Başın gedər, leşin qalar yurd kimi,  
Dur get, əcəm oğlu, qalma bu yerdə!

Dəmirçioğlu deyir:

Baş əymərəm bil ki, sultana, xana,  
Qoymaram ki, misri qılinc paslana,  
Yüz tülkü neyləyər bir acaslana?  
Sənsiz əcəm oğlu getməz bu yerdən.

Telli xanım deyir:

Telli deyir, ləşkər çoxdu burada,  
At oxların, sinəm qoyum arada  
Qoç Koroglu yol gözləyir orada,  
Dur get, əcəm oğlu, qalma bu yerdə!

Dəmirçioğlu deyir:

Dəmirçioğlu, neyləmişəm, neyləyim,  
Bir canım var dosta qurban eyləyim,  
Gedib Koroğluya mən nə söyləyim?  
Sənsiz əcəm oğlu getməz bu yerdən.

“El aşıqları”nda həmin deyişmənin belə bir variantı da vardır:

Telli xanım:

Osmanlı qosunu gələr qurd kimi,  
İki gözüñ alacalanar dörd kimi,  
Başın gedər, cəsəd qalar yurd kimi,  
Var get, əcəm oğlu, qalma bu yerdə!

Dəmirçioğlu:

Osmanlı qosunu gəlsə qurd kimi,  
Durram qabağında mərd igid kimi,  
Başim getsə, cəsəd qalsa yurd kimi,  
Ölər əcəm oğlu, getməz bu yerdən.

Telli xanım:

Qoşun gəlib səni burda tutarlar,  
Qollarını dal gördənə çatarlar,  
Qul deyibən ol Misirdə satarlar,  
Var get, əcəm oğlu, qalma bu yerdə!

Dəmirçioğlu:

Əgər qoşun gəlib məni tutsalar,  
Qollarımı dal gördənə çatsalar,  
Əsir edib ol Misirdə satsalar,  
Ölər əcəm oğlu, getməz bu yerdə.

Telli xanım:

Telli xanım ərzin sənə eyləsin,  
Axır vəsiyyəti sənə söyləsin,  
Bir tək oğlan min qoşuna neyləsin?  
Var get, əcəm oğlu, qalma bu yerdə!

Dəmirçioğlu:

Dəmirçioğlu dərdin sənə söyləsin,  
Şirin canın sənə qurban eyləsin,  
Yüz min toğlu bir aslana neyləsin?  
Ölər əcəm oğlu, getməz bu yerdə.

16. Bu, “Koroğlu – Hümmət” kitabında müstəqil qoşma olaraq verilmişdir. Özü də Cəfər paşa yox, Ali paşa xıtabən deyilir.

### Evvazın Çənlibelə gətirilməyi

Qol əsasən Nigarın sonsuzluq həsrəti, Aşıq Cünunun Eyvazı tapması, Çənlibelə xəbər gətirməsi, Koroğlunun Türkmen səfəri, Ərəb Reyhanla ilk vuruşu və Eyvazı Çənlibelə gətirməyindən ibarətdir. Aşıqlar bu qola bəzən “Koroğlunun Türkmen səfəri” də deyirlər.

1. “El aşıqları” kitabında bu qoşmanın belə bir variantı da vardır:

Sənə deyim, aşiq Cünun,  
Ürəyimdə dərd ingildər...

Bir bəy oğlunun əlindən  
Şeş atanda nərd ingildər...

Coşdu dəli könlüm, coşdu...  
Moc verdi kəllədən aşdı...  
Bir meşəyə ki, od düşdü  
Quru yanar, yaş ingildər...

Koroğluyam, sözüm çoxdur,  
Hansı ığidin sonu yoxdur,  
Sözlərim müjganlı oxdur,  
Ocaq yanar, daş ingildər...

## 2. “Mənsur kimi dərisini soyaram”.

Həllac Mənsur – X əsrde yaşamış sufilərdəndir. Lakin onun dərisi soyulmamış, dara çəkilmişdir. Aşiq bunu məşhur Nəsimi faciəsi ilə qarışdırılmışdır.

## 3. “Tərlan gəmişdirib Çənlidə küsər”.

Gəmişdirmək – alıcı quşlara şikar almağı öyrətmək, onları şikar üçün şirnikdirmək deməkdir. Rayonlarımızda alıcı quşu şikar dalınca buraxmağa da gəmişdirmək deyilir. Ovçu alıcı quşu şikara buraxmadan əvvəl açıqlandırır. Quş nə qədər dartinırsa, ovçu onu buraxmir. Buna “quş küsdürmək” deyirlər. Burada Koroğlu tərlana bənzədirilir.

Burada aşiq Cünum onun Çənlibeldən küsüb Türkmənə gələcəyini və mütləq Eyvazı aparacağını demək istəyir.

4. Qars, Kağızman, Muş, Çanaqqala və Sarıqamış – şəhər adları, Alcalar isə – dağ adıdır.

5. Eyvazın haralı olması variantlarda müxtəlif şəkildə göstərilir. Onun “Eywaz – Əsəd”də toqathı, “Qaf – Penn”də urfalı olduğu söylənir. Hətta bəzi aşıqlar Eyvazın gəncəli bir qəssabın oğlu olduğunu da deyirlər. Lakin qoşmlar və əksər aşıqlardan toplanmış variantlarda Eyvaz türkmənli olaraq verilir.

6. “Qaf – Penn” variantına görə, Eyvazın xəbərini gətirən Aşiq Cünum deyil, Xoca Yəqubdur, Xoca Yəqub Koroğlunun tacir dostlarından biridir. Günlərin birində Xoca Yəqub Urfaya gedir. Burada gəzdiyi zaman yaşı keçmiş bir aşağı rast gəlir. Aşiq Eyvaz adlı bir oğlanın ığidliyindən, gözəlliyyindən danışır. Xoca Yəqub Eyvazın kim olduğunu öyrənir, bir rossam tapla əlaltı onun şəklini çəkdirir, gətirib Çənlibeldə Koroğluya verir. Koroğlu Eyvazı Çənlibelə gətirmək, özüne oğul etmək qərarına gəlir. Qıratı yəhərlədir və adəti üzrə Xoca Yəqubun ayaqlarına qandal vuraraq zindana salmağı dəli-lərə əmr edir. Tacir onunla nə üçün belə rəftar etdiyinin səbəbini soruşur. Koroğlu deyir:

– Mən dünya üzündə belə bir gözəl oğlan olacağınə inanmırəm. Ona görə də səni zindana saldırıb, özüm Urfaya, onun dalınca gedirəm. Əgər sözlərin doğru çıxdı, qayıtdıqdan sonra səni dünya malından qəni edəcəyəm. Əgər yalan çıxsa, onda sənə elə bir cəza verəcəyəm ki, məni aldatmaq fikrinə düşən bütün sənin kimilərə ibrət olsun.

Bundan sonra Koroğlu Qıratı minib Urfaya tərəf yola düşür.

7. “Koroğlu – Hümmət” kitabınbu, müstəqil qoşmalar içərisində gedir. “Türkmən – Əli” variantında həmin qoşmanın belə bir varianti vardır:

Tanrıdan dövlət istərəm,  
Qaxetdə bir bağım ola!  
İçində mərmər hovuzu,  
Alişan otağım ola!

Məskənim dağların başı,  
Başlayaram tərəf savaşı,  
Nigar geyə al qumaşı  
Bu şortinən: yarım ola!

At minəm, düşəm yoluma,  
Poladdan qolçaq qoluma,  
Yeddi min dəli boyuma,  
Çənlibeldə yerim ola!

Koroğluyam, məclis quram,  
Səflərin başında duram,  
Bədöy minəm, Türkən yoram,  
Xan Eyvaz sərdarım ola!

8. “Qaf – Penn”də Eyvazın atasının adı Alı deyil, Mir İbrahimidir.

9. “Eyvaz – Bozalqanlı” və “Eyvaz – Əsəd” variantlarında bu qoşma belədir:

Ata, bunlar nə xan deyil, nə paşa,  
Bu qılıqda söydar olmaz, ay olmaz.  
Qeyzə gəlsə, adamı bağlar daşa,  
Bu qılıqda söydar olmaz, ay olmaz.

Şahin kimi qənim üstə əsəndi,  
Qanlı başı qancırğadan asandı,  
Koroğludu, Dəmirçioğlu, Həsəndi,  
Bu qılıqda söydar olmaz, ay olmaz.

Yaz olmasa, çeşmə sular bulanmaz,  
Yaralarım köz-köz olar, sulanmaz,  
Oğlun daha öz evində dolanmaz,  
Eyvaz sənə oğul olmaz, ay olmaz.

“Koroğlu – Hümmət” kitabında isə qoşmanın aşağıdakı ikinci bir variantı da verilmişdir:

Aman atam, mənim zehnim itirmə,  
Bu qılıqda çodar olmaz, hay olmaz!  
Beş manat yerinə on beş bağışlar,  
Bu qılıqda çodar olmaz, hay olmaz!

Çodar deyil, gədikləri kəsəndi,  
Düşman qolun bir-birinə basındı,  
Ya Koroğlu, ya da Dəli Həsəndi,  
Bu qılıqda çodar olmaz, hay olmaz!

Qarğı-qamış bir-birinə çatılmaz,  
Çodar malı belə baha satılmaz,  
Axtararsan, Eyvaz bala tapılmaz,  
Bu qılıqda çodar olmaz, hay olmaz!

10. “Qaf – Penn” variantına görə, Ərəb Reyhan Eyvazın dayısıdır.  
11. “Həmzə – Əsəd” variantında bu qoşma belədir:

Çənlibeldən gələn durna,  
Bizim ellər yerindəmi?  
Ala gözlü Nigar xanım,  
Siyah tellər yerindəmi?

Ördəknən, qazınan gələn,  
Söhbətnən, sazinan gələn  
O min bir nazınan gələn,  
Pərzad xanım yerindəmi?

Qoç Koroğlu deməz yalan,  
Ölkələrə saldım talan,  
Küsdürəndə könlüm alan  
Telli xanım yerindəmi?

“Koroğlu – Hümmət” kitabında da qoşmanın belə bir ikinci variantı vardır:

Göynən gedən beş durnalar,  
Vətəndən xəbərin varmı?  
Bir-birindən xoş durnalar,  
Vətəndən xəbərin varmı?

Çıxardaram olmaz, oyun,  
Üstümə almaram deyin,  
Bir qılınca yeddi boyun  
Kəsəndən xəbərin varmı?

Koroğlu olmaz heç xəstə,  
Yağı istər girə qəsdə,  
Yel təki düşmanın üstə  
Əsəndən xəbərin varmı?

12. M.Elyasın 1721-ci ildə erməni əlifbası ilə yazılmış “Nəğmələr kitabı” adlı əlyazmasında bu qoşmanın bəə bir variantı vardır:

Canım Qırat, gözüm Qırat,  
Çənlibellər ərzənundur,  
Axça verdim, satun aldım,  
Tər timarlar ərzənundur.

Mən səni aldum bəsinən,  
Meydana girdim səsinən,  
İçi qalaqlu tasınan,  
Sovux sular ərzənundur.

Mən səni sevmişəm körpə,  
Tərifin eylərəm türfə,  
Hər qonaqda on tas arpa,  
Tər yoncalar ərzənundur.

Mən səni bindim hovinən  
Meydana girdim dovunən,  
İçi zənglu qaşavinən,  
Məxmur çullar ərzənundur.

Koroğlum der oxlarınan,  
Dögüşürəm çoxlarınan,  
Ari polad mixlarınan,  
Gümüş nallar ərzənundur.

13. 1799-cu ildə erməni əlifbası ilə yazılmış balaca bir əlyazmasında bu qoşmanın belə bir variantı da vardır:

Qoç quzudan törənən quzu qoç olur,  
Qoçaqlardan qoçaq olur, soltanım!  
Qovğa günü qoç igidlər şad olur.  
Müxənnətlər naçaq olur, soltanım!

Uca dağlar qoç igidə daldadır,  
Gidi düşmən ya sağda, ya soldadır,  
Qaçar, qaçar düşmanını aldadaır,  
Qayıdanda ac qurd olur, soltanım!

Çağırın, qoçaqlar gölsin yeginən,  
Qaçar, qaçar düşmanını aldadır,  
Qoç igidlər xəbər alır bəyindən  
Haçan olur bir tar döyüş, soltanım?!

(Meydana girəndə) əzəl qoç igidin atı vurulur,  
Çar tərəfdən tər döyüşən qurulur.  
Açıqlanır qalxan üzə bürünür,  
Yeriş çəkər sıvrə qılınc, soltanım!

Qoç Koroğlum oxun çəkər girişə,  
Müxənnətin nə həqqi var girişə?  
Mərd igidin əli yetsə bir işə  
Min igidə kömək olur, soltanım!\*

### Durna teli

Qol, əsasən, Eyvaz, Dəmircioğlu və Bəlli Əhmədin durna teli üçün getmələri, Aslan paşanın onları tutması, Xoca Əzizin Çənlibelə xəbər gətirməsi, Koroğlunun Bağdad səfəri və Giziroğlunun Koroğlu ilə görüşməsin-dən ibarətdir.

\* Madenadaran əlyazması, inv. №8540, səh. 52 b.

1. Ə. Qaracadağının “Şeirlər məcmuəsi”ndə bu qoşmanın belə bir variantı da vardır:

Pərim, qayıt baxginən.  
Eyvaz bu gələndür, gələn.  
Cigərim oda yaxginən,  
Eyvaz bu gələndür, gələn.

Eyvazım on dörd yaşında,  
Durna telləri başında,  
Qüdrət qələmi qəşənda,  
Eyvaz bu gələndür, gələn.

Həzaran qalxan qolunda,  
Misri qılınçı belində,  
Qoşun sağında, solunda,  
Eyvaz bu gələndür, gələn.

Eyvazım xanların xani,  
Tərifi tutmuş dünyani,  
Koroğlunun din, imani  
Eyvaz bu gələndür, gələn.

2. “Bağdad – Əsəd” və “Bağdad – Əli” variantlarında bu qoşma belədir:

Yağı düşman dörd bir yanın alıbdı.  
Əgər yatıbsansa ayıl, Eyvazım!  
Aləmi-zürridə, qalu bəladə,  
Olmuşam dərdinə qail, Eyvazım!

Qoşun geldi, dörd bir yanım bürüdü,  
Cavan canım bu qürbətdə çürüdü,  
Paşa hökm eylədi, əsgər yeridi,  
Əgər yatıbsansa ayıl, Eyvazım!

Bircə dindir Dəmirçioğlunun özünü,  
Şəmsü qəmər kimi göstər üzünü,  
Qoy öpək Qıratın dırnaq, gözünü,  
Gün kimi aləmə yayıl, Eyvazım!

“El aşıqları” kitabında bu qoşmanın belə bir variantı da vardır:

Qoşun gəlib dörd yanımız aldılar,  
Hər tərəfdən mühəsirəyə saldılar,  
Sərxoş olub yatdığınıız bildilər,  
Yatıbsan, qəflətdən ayıl, Eyvaz xan!

Qəbul etmə müxənnətin sözünü,  
Sənə ərz eyləyim sözün düzünü,  
Göstər camalını, günəş üzünü,  
Gün kimi aləmə yayıl, Eyvaz xan!

İnsafdırımı Dəmirçioğlu tutula?  
Qulac qollar dal gördəndə çatıla,  
Qul deyibən ol Misirdə satıla?  
Koroğlu dəlisi sayılı, Eyvaz xan!

“Dərbənd – Bozalqanlı”da isə belədir:

Hər yandan qoşun yürüyür,  
Oyan, xan Eyvazım, oyan!  
Çar ətrafımız bürüyür,  
Oyan, xan Eyvazım, oyan!

Yoxdu bu qoşunun sanı,  
Paşalar verib fərmani,  
Sel kimi tökərlər qanı.  
Oyan, xan Eyvazım, oyan!

Dəmirçioğlu deyər sözlər,  
Düşmandı dərələr, düzlər,  
Nigar xanım yolun gözlər,  
Oyan, xan Eyvazım, oyan!

3.“Eyvaz – Əsəd” variantında bu qoşma belə gedir:

Gəl, sənə söyləyim, ay qoç Koroğlu!  
Sənin Eyvazından xəbərin varmı?  
Seçib göndəribsən bəlli igidlər,  
Sənin igidlərdən xəbərin varmı?

Biri şahin, qənim üstə əsəndi,  
Biri qanlı başı tərkdən asındı,  
Gedən Bəlli Əhməd, Dəli Həsəndi,  
Sənin heç onlardan xəbərin varmı?

Xoca Əziz xocaların qəhrində,  
Gün görmədin xan Eyvazın tehrində,  
Qolu bağlı gördüm Bağdad şəhrində,  
Sənin Eyvazından xəbərin varmı?

Aşıqlar çox zaman Dəmirçioğluna Dəmirçioğlu Dəli Həsən də deyirlər.  
Burada da bu mənada getmişdir.

4. “Bağdad – Əsəd” variantında Xoca Əziz Çənlibelə gəlir. Lakin hələlik Koroğluya Eyvazgil haqqında heç bir söz demir. Koroğlu adəti üzrə öz dostunu qonaq eləyir. Saqi şərab götürir. Xoca Əziz içmir və qəsdən tələb edir ki, ona Eyvaz şərab götürsin. Koroğlu bu qoşmanı deyir:

Göndərdim durna telinə,  
Eyvaz əyləndi, gəlmədi.  
Keçibdi düşman əlinə,  
Eyvaz əyləndi, gəlmədi.

Dəryanın qırağı sazdı,  
Oxuyanlar quba-qazdı,  
Düşman çoxdu, onlar azdı,  
Eyvaz əyləndi, gəlmədi.

Bilməmişəm, gedib şama,  
Qılincından qanlar dama,  
Məni saldı dərdə, qama (qəmə),  
Eyvaz əyləndi, gəlmədi.

Eyvaza bitirdim güllər,  
Oxuyur şeyda bülbüllər,  
Koroğlu, başına küller!  
Eyvaz əyləndi, gəlmədi.

Bu qoşmadan sonra Xoca Əziz həmin dastandakı “Sənə deyim qoç Koroğlu” – qoşmasını deyir.

“Bağdad – Bozalqanlı” variantında isə hələ Xoca Əziz gəlməmişdən qabaq Koroğlu dəlilərə bu qoşmanın belə bir variantını deyir:

Eyvazı göndərdim Şama,  
Əyləndi Eyvaz, gəlmədi.  
Vədə vermişdi axşama,  
Əyləndi Eyvaz, gəlmədi.

Arazın qıraqı sazdı,  
İçindəki quba-qazdı,  
Düşman çoxdu, onlar azdı,  
Əyləndi Eyvaz, gəlmədi.

Səninçin bəslədim güllər,  
Çəkildi gözümə millər,  
Koroğlu, başına küllər!  
Əyləndi Eyvaz, gəlmədi.

Lakin əsas variantların hamisində bu qoşma yeddi bənddən ibarət olaraq “Bayazid səfəri”ndə Nigar xanının dilindən deyilir.

5. “Bağdad – Əsəd” variantına görə, Eyvazla gedən Dəmirçioğlu və İsabalıdır. Xoca Əziz xəbər gətirdikdən sonra Nigar ağlayır.

Koroğlu ona belə bir qoşma deyir:

Ala gözlü, telli Nigar,  
Ağlama, Nigar, ağlama!  
Bu gün çataram Eyvaza!  
Ağlama, Nigar, ağlama!

Sənin mətləbin bitirrəm,  
Bu gün Bağdada yetirrəm,  
Xan Eyvazı sağ gətirrəm,  
Ağlama, Nigar, ağlama!

Xan Eyvazım gül parçası,  
İsabalı igid xası.  
Ucalsın dəlilərin səsi,  
Ağlama, Nigar, ağlama!

Pisdi Koroğlunun hali,  
Soldurmaynan gül camalı,  
Dəmirçioğlu, İsabalı,  
Ağlama, Nigar, ağlama!

Naməlum bir aşıqdan yazılmış bir variantda isə bu qoşma belə söylənir:

Göndərdim durna telinə,  
Gəlmədi Eyvaz, gəlmədi.  
Düşdü düşmanın əlinə,  
Gəlmədi Eyvaz, gəlmədi.

İndi gözləyirlər yolu,  
Düşman kəsib sağı, solu,  
Bəlli Əhməd, Dəmirçioğlu,  
Gəlmədi Eyvaz, gəlmədi.

Dəmirçioğlu candan keçib,  
Əcəl şərbətini içib,  
Koroğlunun ağlı qaçıb,  
Gəlmədi Eyvaz, gəlmədi.

6. Ə.Qaracadağının “Şeirlər məcmuəsi”ndə bu qoşmanın belə bir variantı da vardır:

Eyvaz balam, qalx, ayağa dur indi,  
Duşda gördüm Dəmirçioğlu qaldadır.  
Çək gəlsin Qıratı, yəhərlə görüm.  
Kömək deyib baxır, gözü yoldadır.

Deli Həsən, sən çəkginən qılıncı,  
Qoyma kim dağıla əsgərin ucu.  
Ərəb Reyhan min ığidə girici,  
Bir sultanım tutulubdur, əldədir

Çağırgilən Halaypozan oyansın,  
Qılıncın qəmzəsi qana boyansın,  
Dəmirçioğlu hələ zərbə dayansın,  
Möhkəm qüvvəti var, zoru qoldadır.

Yatmışdım, yaman gördüm düşumu,  
Kimsə bilməz idi mənim işimi,  
Koroğluyam, hər kim sevər başımı,  
Gəlsin, Dəmirçioğlu yaman haldadır.

7. “Bağdad – Əssəd”də bu qoşma belədir:

Hanı mənim qoç Koroğlum,  
Gələ, giro bu meydana?!  
Çəkəndə Allahəkbərin,  
Hərəniz qaça bir yana?!

Yoxdu Eyvazın əlacı,  
Koroğlu alar xəracı.  
İşlətsə misri qlinci,  
Meydanı boyayar qana!

Dindir, Dəmirçioğlun dindir,  
Suçunu boynuna mindir,  
Biz iki qoçağı öldür,  
Paşam, qıyma Eyvaz xana.

8. “Bağdad – Bozalqanlı”da bu qoşma belədir:

Dəlilərim, bu gün mərdlik günüdü,  
Müxənnət ölkəsi talanmaq gərək!  
Mərd igidlər qovğa günü düşəndə,  
Özü öz qanına bulanmaq gərək!

Düşmanlar şadlanıb şərab içəndə,  
Eyvazım saralıb rəngi qaçanda,  
Qol qüvvətli olub, qlinc çəkəndə,  
Bağırsaq cəmdəyə dolanmaq gərək!

Qoç Koroğlu çəkər düşman haşasın.  
Qoymaz müxənnəti qalsın, yaşasın,  
Qırın əsgərini, tutun paşasın,  
Leş leşin üstünə qalanmaq gərək!

9. “Bağdad – Əssəd” variantında bu qoşma belədir:

Sənə dedim, Aslan paşa,  
Paşa, qoy gəlsin Eyvazı!  
Hayqırram ölkən talana,  
Paşa, qoy gəlsin Eyvazı!

Torpağın İrana çekdirrəm,  
Yurdunda bostan əkdirrəm,  
Göydən ildirrim tökdürəm,  
Paşa, qoy gəlsin Eyvazı!

Ortalıqda içdim meylər,  
Gör müxənnat nələr söylər?  
Koroğlu iltimas eylər,  
Paşa, qoy gəlsin Eyvazı!

10. Bu qoşmanın birinci misrası bir sıra variantlarda “Səfərimdi şəhri-Toqat” şəklində də deyilir. Lakin variantların heç birində Giziroğlu Mustafa bəy Toqat səfərində iştirak etmir. “Koroğlu – Hümmət” kitabında da qoşma müstəqil olaraq verilmişdir.

11. “Bağdad – Əsəd”də bu qoşma belədir:

Salam verdim, salam almaz,  
Salam yerə düşdü sandım,  
Paşanın, sədrəzəmin  
Rəngü zarı qaçı sandım.

Dünyada bir mərdlik satdı,  
Gəlmədi, günün yubatdı,  
Giziroğlu şəşpər atdı,  
Şəşpər yerə düşdü sandım.

Gətirsinlər içim bada,  
Sədrəzəm düşdü oda,  
Xan Eyvazım düşdü yada,  
Can qəfəsdən usdu sandım.

Koroğludu həcv yazan,  
Eyvazdı cəfaya dözən.  
Sənə deyim, Halaypozan,  
Sədrəzəm qaşdı sandım.

Koroğludu həcv yazan,  
Eyvazdı cəfaya dözən.  
Sənə deyim, Halaypozan,  
Sədrəzəm qaşdı sandım.

## Həmzənin Qıratı aparmağı

Qol, əsasən, Həmzənin Çənlibelə göndərilməsi, Qıratı aparması, Koroğlunun Toqat səfəri, Hasan paşa ilə vuruşu və Qıratın qaytarılmasından ibarətdir. Bu qola bəzən “Koroğlunun Toqat səfəri” də deyilir.

1. “Toqat – Əli” variantında Toqat paşasının adı Mahmud paşa, “Həmzə-Bozalqanlı”da isə sadəcə, Sultan olaraq verilir. Qalan başqa variantlarda Hasan paşa Asan paşa, Asdan paşa, Aslan paşa kimi şəkillərdə gedir ki, bunların da hamısı Hasan paşa sözünün təhrifə uğramış şəkilləridir.

2. Həmzənin Çənlibelə gəlməsi müxtəlif variantlarda müxtəlif təfsilatla verilir. “Həmzə – Teymur” variantına görə, Həmzə Çənlibelə çatdığı zaman dəlilər cilingağac oynayırmışlar. Dəlilərin hərəsinin arası on addım olardı. Bəlli Əhməd keçəl Həmzənin dal ayaqlarından tutub ciling əvəzinə atdı Ərəbogluna. O da tulladi Burun Əhmədə, Burun Əhməd də xan Eyvaza, Koroğlu xan Eyvazın böyründə daşın üstündə arvadlarının oturub dəlilərin oyununa tamaşa etmişdi. Eyvaz dedi:

– Ağa Koroğlu, cilingi tut!

Koroğlu havada onu tutdu, qoydu yerə. Ancaq keçəlin ağılı başından getmişdi.

Koroğlu dedi:

– Oğlan, nəçisən?

– Ağa Koroğlu, eşitmişəm göynən gedən quşlar, naəlac qalan şəxslər sənin çörəyinlə dolanır. Gəlmışəm qapını süpürüm, qapında dolanım.

Dəlilər dedilər:

– Koroğlu, biz heç bundan almırıq. Qoy bir-iki dürtmə vuraq, ölsün. Sonra bunu paşalar göndərərlər bələdçi.

Deyirlər xanımlar getmişdilər. Bir Nigar xanım Koroğlunun yanında qalmışdı. Nigar xanım dedi:

– Koroğlu, doğrudan da mən munun gözündən almıram. Mundan bizə xata dəyər. Öldürmə, burax getsin.

Koroğlu dedi:

– Xeyr. Bu nədi bundan xata gəlsin? Qoyun, qapını süpürər. Gədə, hara uşağışan?

Həmzə:

– Atam Qaf əhlidi. Özüm iranlı. İrandan gəlmışəm.

– Oğul, daha əlindən nə gəlir?

– Koroğlu, hər nəyə desən yarayaram.

Genə Koroğlu dedi:

– Heç özündən söz deyərsən?

– Bəs niyə demirəm?

– Mənim bu xanımımı bir söz desən, səni burada saxlaram.  
Həmzə baxıb gördü ki, gözlər piyalə kimi, yanaq atlas kimi, dodaq qaymaq kimi, dişlər dürr-mirvari kimi, qaşlar ilan dili kimi.

Aldı Həmzə:

Qaşlarının tayı yoxdu cahanda,  
Açılib göysündə qar sinən üstə.  
Belin nazik, qəddin uca, üzün gül,  
Zənəxdanda düşüb xal, sinən üstə.

Xanım, qoynundakı bu nədi yumru?!  
Üstün ört görməsin cahali-cumru,  
Hüsnün Züleyxadı, zəbanın qumru,  
Yetişibdi bir cüt nar sinən üstə.

Həmzə qoy qul olsun yanında, xanım!  
Heç insafın varmı sənin də, xanım?!  
Koroğlu oyləşib yanında, xanım,  
Əmir ləblərindən bal, sinən üstə.

Söz tamama yetdi. Koroğlu dedi:

– Oğul, əgər dilin pis tərpənsəydi sənnən ayrı cür danışacaqdım.  
Sonra dəlilərə dedi:  
– Dəymeyin. Qoyun qapı-bacanı süpürsün”.  
“Həmzə-İslam” variantına görə:

“Çardaxlı Çənlibeldə bir dəllək Əhməd vardi. Keçəl Həmzə özünü onun darvazasına yetirdi. Sübh vaxtı burada durub gözləyirdi ki, görüm, bu ev yi-yəsi kimdi. Dəllək Əhmədin arvadı durub eşiyə çıxdı. Bu da qapıdan qulaq asırdı. Baxdı, gördü ki, məhlənin içində qarabaşlar deyirlər ki: “Pəricahan xanım bu gün nə tez eşiyə çıxdı”. Amma məsələ belə idi ki, dəllək Əhmədin arvadı kişi paltarında həmişə dəlilərnən gedərdi davaya. İndi də həmin kişi paltarında eşiyə çıxmışdı. Çıxan kimi baxdı, gördü ki, bir nifrin, pis adam oyləşib burada. Buna baxan kimi dedi:

– Get buradan, xinzır oğlu, xinzır. Sabah-sabah xalqın qabağına güzgü-daraq çıxanda, mənim qabağıma gör nə çıxır?

Keçəl Həmzə onun arvad olduğunu bilməşdi. Odu ki, dedi:

– Xanım, dərdin alım, məni öldürmə!

Elə bu sözü deyən kimi Pəricahan xanım qılınca əl elədi ki, bunu vursun:

– Mənə niyə arvad deyirsən? Mən kişiyəm – deyəndə, Həmzə dedi:

– Xanım, məni öldürmə. Bir-iki kəlmə sözüm var, deyim, ondan sonra öldür.

Pəricahan xanımın bu söz xoşuna gəldi. Əlini saxladı ki, qoy görüm, bunun fikri nədi? Nə deyəcək?

İndi keçəl Həmzə görək nə deyir:

Öldürürsən, xanım, gəl məni öldür.  
Öldürməynən, xanım, əlin qurbanı!  
Ya hurisən, ya pərisən, ya mələk,  
Xoş ixtilat, şirin dilin qurbanı!

O nədi qoynunda yumru-yumru?  
Ört üstün, görməsin cahali-cumru,  
Gülşəndə dad çəkər tutiyi-qumru.  
Mən bülbüləm, qızılgülün qurbanı!

Humayın köynəkdi, o zülfî-narış,  
Qədəmin basginən, bir kəlmə danış,  
Sinəsi döşəkdi məməsi balış,  
Ayna qabax, siyah telin qurbanı!

Mən Həmzəyəm, yaxşı keçmədi halım,  
Kəs başım, tökülsün mehlənə qanım.  
Can sənə qurbanı, Pəricahan xanım,  
Gümüş kəmər, nazik belin qurbanı!

Həmzə sözün qurtardı. Pəricahan xanım dedi:

– Bu sözü özün deyirsən, ya öyrənib deyirsən?

Həmzə dedi:

– Yox, xanım, biz nəsilbənəsil hamımız söz deyənik.

Pəricahan xanım dedi:

– Dur buradan.

Özü girdi içəriyə. Qarabaşlara dedi:

– Orta ocağı qalayın. Orta qazanı asın, su qaynayan kimi bir qəlib sabun hazır eləyin!

Su hazır oldu. Pəricahan xanım keçəl Həmzəni götürüb gəldi. Qaynar sudan töküb sabınnan o qədər yudurdu ki, başı bütün qabıqdan çıxdı. Oldu düm ağ kələm kimi bir şey. Həkim də qoydu üstünə, təmiz keçəllikkən qurtardı.

Həmzə bir gün öz-özünə dedi: “Mən buraya atamı gəlmışəm, yoxsa Pəricahan xanımın qapısında qalmağamı?”. Bu fikirdən sonra Pəricahan xanımdan soruşdu:

– Pəricahan xanım, heç Koroğlu buralara gəlmir?

Pəricahan xanım dedi:

– Adə, neyləyirsən Koroğlunu?

Həmzə dedi:

– Xanım, elə-belə görmək istəyirom. Cox tərifləyirlər. Arzu çəkirəm görüm.

Pəricahan xanım dedi:

– Hər axşamüstü golib bizim qapıdan keçib gedir öyünə. Görmək istəsən, çıx qapiya, gör!

Həmzə çıxdı qapiya. Aradan bir az keçəndə gördü ki, bir tappılıt gəlir onun qulağına. Gözünü açıb baxanda gördü bir adam gəlir, heç belə adam görməyib. Canını dişinə yiğib, gözünü bir də açıb baxdı. Gördü bığlar hər biri balta sapından yoğun, en enə gedib, beyqafıl döşəndi bunun ayaqlarına. Koroğlu baxdı ki, ayaqlarına bir şey dolaşdı. Ayağının ucunda bunu götürüb tulladı bir yana, necə ki bir papax. Həmzə bir də durub yumuldu bunun ayağına döşənməyə. Koroğlu tutdu onun boynunun sapından ki:

– Öyə, kimsən? Nəçisən?

Həmzə dedi:

– Koroğlu, gəlmışəm sənin qapı-bacanda dolanam, əgər qəbul eləsən.

Koroğlu baxdı ki, bir keçəl adam. Dedi:

– Əlindən nə gəlir?

Həmzə dedi:

– Əlimdən heç nə gəlmir. Qəbul eləsən qapını-bacanı süpürərəm. Ondan başqa heç nə başarmaram.

Koroğlu dedi:

– Gəl dalımcən.

Keçəl Həmzə getdi Koroğlunun dalınca. Koroğlu buna tapşırıq verdi qapı-bacanı süpürmək üçün.

Həmzə neçə müddət qaldı. Koroğlu gördü bu qapı-bacanı elə təmiz saxlayır ki, haqsız-hesabsız. Koroğlu onu çağırıb dedi:

– Sən ki belə səliqə başarısan, yəqin ayrı iş də əlindən gəlir. Gəl səni mehtər qoyum. Atlardan muğayat ol.

Həmzə dedi:

– Başarmaram.

Koroğlu dedi:

– Mehtər qoyaram, öyrədər.

Həmzə dedi:

– Onda gedərəm.

Bu gündən etibarən keçəl Həmzə mehtər olur.

Variantın bundan sonrakı inkişafı bir sıra kiçik fərqləri ilə əsasən dastan-da verildiyi kimi gedir.

“Həmzə-Bozalqanlı” variantı da əsasən “Həmzə-İslam” variantı kimidir.

Burada Pəricahan xanım dəllək Əhmədin deyil, nədənsə, Eyvazın arvadıdır. Başqa variantların, hətta başqa qolların da heç birində Eyvaz evlənmir. Yalnız bircə varianta görə, Eyvaz “Qars səfəri”ndə evlənir. Bu işarə “Koroğlu – Hümmət” kitabında və eləcə də arxivdə olan bir sıra müstəqil Koroğlu qoşmalarından da görünür. Buna əsaslanaraq biz də Eyvazın evlənməsini yuxarıda qeyd etdiyimiz variantda olduğu kimi “Qars səfəri”ndə vermişik. Aşıq Hüseyin Bozalqanlı variantının əvvəlində Pəricahan xanım Eyvazın arvadı olaraq verilmiş olduğuna baxmayaraq, axırdı da Koroğlu Həmzənin arvadı Dona xanımı götürüb Eyvaza verir.

“Qaf-Penn” variantına görə, Həmzənin mehtər götürülməsinin əsas səbəbi Dəli Mehtər olur. Koroğlu Həmzədən şübhələnir və ehtiyatlı olmasına Dəli Mehtəre tapşırır.

Həmzə gecələrin birində çox ustalıqla Dəli Mehtəri kefləndirib, Düratı qaçırır.

3. “Həmzə-Bozalqanlı” variantında Koroğlu dəyirmandan çıxıb Həmzəni Qıratın belində görür. “Canım Həmzə, gözüm Həmzə” – qoşmasını deyirsə də, Həmzə onun sözünə qulaq asmir. Dəyirmanın qabağında yenə də atı oyan-buyana sürərək incidir. Koroğlu burada məşhur

“Mindim Qıratın tərkinə,  
Kaş ki düşman yüz olaydı” –

qoşmasının belə bir variantını deyir:

Canım Qırat, gözüm Qırat,  
Malım səndən yüz olaydı.  
Yığışıb qiymət qoysalar,  
Yüz min tümən söz olaydı.

Qıratımın hali gərək,  
Əşrəfidən nəli gərək,  
Yetmiş ağaç yolu gərək,  
Dərə, təpə, düz olaydı.

Qırat ola öz əlimdə,  
Yəhəri pərçim belində,  
Yüyəni Koroğlu əlində,  
Bu günüm bir tez olaydı.

4. “Həmzə – Bozalqanlı”da bu qoşmanın son bəndi belədir:

Qırat getdi, düşman, sevin!  
Sinəmə çəkdi dağ, düyün,  
Gedim dəlilərə nə deyim?  
Öl dəyirmando qal, Koroğlu!

5. Hansı aşiqdan toplandığı məlum olmayan variantların birində belə bir dördüncü bənd də vardır:

Dəyirmando nə çox qaldın?  
Canımı odllara saldın,  
Qırı verdin, Dürü aldın,  
Bu sövdən mübərək olsun!

Bundan görünür ki, qoşma əslində beş bənddən ibarətdir. Lakin variantların heç birində hələlik beşinci bəndi tapmaq mümkün olmamışdır.

6. “Koroğlu – Hümmət”də bu qoşma dastanın içərisinə deyil, kitabın sonundakı müstəqil qoşmalar içərisinə salınmışdır.

7. “Həmzə – Bozalqanlı”da bu qoşma belədir:

Nigar xanım, ağrin alım,  
Üzün məndən niyə döndü?!  
Qollarım boynuna salım,  
Üzün məndən niyə döndü?!

Qoyun otlar quzu ilə,  
Ayağının tozu ilə,  
Xan Eyvazın sözü ilə  
Üzün məndən niyə döndü?!

Məni salmışdilar dara,  
Olmadı dərdimə çara,  
Beləmi olar yar yara?!  
Üzün məndən niyə döndü?!

Zülfün uca dağ sərini,  
Qoynundan almam əlimi,  
Anamın sultan gölini,  
Üzün məndən niyə döndü?

8. “El şairləri” kitabında bu qoşmanın belə bir variantı da vardır:

Göydə uçan boz quşlar  
Telin qədrini nə bilsin?!  
Öz qədrini bilməyən  
Elin qədrini nə bilsin?!

Cüt sürüb əkin əkməyən,  
Süfrəyə nanı tökməyən,  
Arının qəhrin çəkməyən  
Balın qədrini nə bilsin?!

Koroğlu der: hay olanda,  
Dərələrə aslan dolanda,  
Qara zağ bülbül olanda  
Gülün qədrini nə bilsin?!

“El aşıqları”nda belə bir variant da vardır:

Şanani zülfə çəkməyən,  
Telin qədrini nə biler?!  
Dağda gəzən boz sərçələr  
Gülün qədrini nə biler?

Cüt əkib cəfa çəkməyən,  
Nanın süfrəyə tökməyən,  
Arının qəhrin çəkməyən  
Balın qədrini nə biler?!

Utan Eyvaz xan, utan!  
Dağları damənin tutan,  
Alçaqdan bəyliyə çatan  
Elin qədrini nə biler?!

9. Qariya qonaq olmaq əhvalatı müxtəlif variantlarda bəzən “Toqat səfəri”ndə, bəzən də “Ərzurum səfəri”ndə verilir. Aşıq Hüseyin Bozalqanlı və eləcə də Aşıq Əsəd bunu Ərzurum səfərində söyləyirlər. Bunlara görə, qariya Koroğlu deyil, Dəmirçioğlu qonaq olur.

Qoşmanın özü də hər iki variantda bir-birindən fərqlidir. Bozalqanlıya görə, qoşma belədir:

Qarı deyir gəl al məni,  
Nə əcəb xoş səfəsi var.  
Ölərəm, dönmərəm səndən,  
Bir şələ barxanası var.

Qarı deyir özüm qəşəng,  
Özüm qəşəng, sözüm qəşəng,  
Məməm yastıq, sinəm döşək,  
İkcə dişxanası var.

Gəlin deyəndə nazlanır,  
Qız deyəndə xoruzlanır.  
Ardında qarpız gizlənir.  
Qabaqda buzxanası var.

Dəmirçioğlu, var xəyalım,  
Dəryadan artıq kamalım,  
Qarı deyir ata malım,  
Bir inək, bir danası var.

Aşıq Əsədə görə isə qoşma belədir:

Bu gün bir gəlin görmüşəm,  
Əlində toy hənası var,  
Yoxlamışam, var-yoxusu,  
Bir inək, bir danası var.

Gəlin deyirəm nazlanır,  
Qız deyirəm xoruzlanır,  
Dalında qarpız gizlənir,  
İleydə buzxanası var.

Çənlibeldə bitir güllər,  
Oxuyur şeyda bülbüllər,  
Dəmirçioğlu, başına küllər,  
Sənin kimi anası var.

10. “Həmzə – Bozalqanlı”da bu qoşmanın belə bir dördüncü bəndi də vardır:

İgid odu aza-çoxa baxmaya,  
Məlulun, miskinin könlün yixmaya,  
Qılınc bozaranda hərgiz qorxmaya,  
Qoç Koroğlu kimi halı gərəkdi.

Lakin bu qoşmanın da beşinci bəndi yoxdur.

11. “Koroğlu – Hümmət”də bu qoşma qolun içərisində deyil, kitabın sonunda müstəqil bir qoşma kimi verilmişdir.

12. M.Elyasın yuxarıda qeyd edilmiş “Nəğmələr kitabı”nda bu qoşmanın belə bir variantı da vardır:

Canım Qırat, gözüm Qırat,  
Yarəb, bir də gəlirmi ola?  
Hasan paşa mehtərləri,  
Arpa-suyu verirmi ola?

Qıratumun yüzüdür saf,  
Müxənnətdən çəkmənəm xaf,  
Köynək məxmur, çulu zərbaf,  
Torbası atlaşmı ola?

Qıratın çulunu biçdim,  
Üstündə dolular içdim,  
Ərəb atınən dəyişdim,  
Sərxoş-sərxoş yerirmi ola?

Bülbül uçdu dalumuzdan,  
Heç baş çəkməz halumuzdan,  
Qırat getdi əlimizdən:  
Yarəb, bir də gəlirmi ola?

Koroğlum çağırır şəni!  
Arifan, qənimi tanı!  
Evvazınan Qırat şəni  
Mövlam bizə verirmi ola?

13. “Həmzə – Əsəd” variantında bu qoşma belədir:

Çənlibeldən şəni deyib gəlmışəm,  
Ömrümünən bəslədiyim Qırat, gəl!  
Haqq tanıyır, peyğəmbəri bilmışəm,  
Ömrümünən bəslədiyim Qırat, gəl!

Məni görüb atım-atım atılı,  
Qarğı qulaq bir-birinə çatılı,

Ucuzluqda min tümənə satılı,  
Bahalıqda yox qiymətin Qırat, gəl!

Koroğlu der, paşa bilməz halını,  
Əşrəfidən kəsdirəcəm nalını,  
Üç gözələ toxudacam çulunu,  
Alma gözlü, qız birçəkli Qırat, gəl!

14. “Həmzə – Əsəd”də bu qoşma belə gedir:

Çox da laf eyləmə, ay Hasan paşa,  
Mənim ağır-ağır ellərim vardır.  
Əlimə keçəni bağlaram daşa,  
Mənim yüz sənin tək qullarım vardır.

Aşıq gətir bu dastanı düzəməyə,  
Misri qılinc düşman bağın əzməyə,  
Qırat bir qəvvasdı dərya üzəməyə,  
Neçə Dona kimi göllərim vardır.

Koroğluyam, dünyaya mərd gəlmışəm,  
Öz işimi əvvəl gündən bilmışəm,  
Laf eyləmə, öz atımı minmişəm,  
Mənim yüz min belə fellərim vardır.

M.Elyasın göstərilən “Nəğmələr kitabı”nda bu qoşmanın belə bir variantı da vardır:

Hə hərbə gəlirsən, ey Həsən paşa!  
Mənim at işləməz yollarım vardur.  
Atıyu uğratma qayadan daşa,  
Mənim səndən qorxmaz bəglərim vardur.

Yazarsan namarda hay, ismarişi,  
Görmüşük baharı, seyr etdün qışı,  
Bir igidüm min igidün qarşısı,  
Çikincə zərurlu qullarım vardur.

Ala gözlüm badə içmiş ayılır,  
Söz uzansa, çayır kimi yayılır,  
Hər guşədə min igidin sayılır,  
Bənim ağır-ağır ellərim vardur.

Çıxarsan qayıya, seyr elə düzü,  
Endük, seyr elədük Şami, Hürmüzü,  
Eyvaza yetincə qıraram sizi,  
Yerzingan düzündə çöllərim vardur.

Koroğlum der, gizli sırlar açmanam,  
Çox ğənim pozmuşam, dönüb qovmanam,  
Sərfəm etməz, qarlı dağlar aşmanam,  
Bənim köməginən gələnəm vardur.

15. “Həmzə – İsləm”da bu qoşma belədir:

Paşa, bizə Muradbəyli deyərlər,  
Həmşə aramızda mərdlik işləni,  
Elimizdən qoçaq törər, qoç olar,  
Düşmanın gözünə biri beşləni.

Mənim ağır-ağır ellərim vardır,  
Qırat keçə bilməz göllərim vardır,  
Yeddi min yeddi yüz dəllərim vardır,  
İndi bura gəlsə, dava başlanı.

Koroğluyam, uca dağda duraram,  
Bəzirgan tutaram, karvan vuraram,  
Gündə üç yol belə içki quraram,  
Hər içkidə min tümənlər xərcləni.

Ə.Qaracadağının “Şeirlər məcmuəsi”ndə bu qoşmanın belə bir variantı da vardır:

Bəylərimizə dəmir donlu deyərlər,  
Daim içimizdə ərlik işlənir.  
Qoç igidlər törər iligimizdən,  
Qənim qabağında biri beşlənir.

Döyüş babamızdan miras qalıbdır,  
Dağlar əlimizdən zara gəlibdir,  
Məskənimiz sərb qaya olubdur,  
Qaplanlar çığrışır, pələng daşlanır.

İki xanla bir araya gələndə,  
Qurd oyunun aralığa salanda,  
Kəllələr kəsilib yombalananda  
Halaylar pozulub, tüp qılıncınır.

Başı ala qarlı dağlarımız var,  
Süsənli-sünbülli bağlarımız var.  
Koroğlu der: qoçaq ağalarımız var.  
İşgisində Ərəb atlar bağışlanır.

16. “Həmzə – Bozalqanlı”da bu qoşmanın son bəndi belədir:

Koroğluyam öz elimdə,  
Qızıl bazmandlar qolumda,  
Dəlilər sağı solumda,  
Bu günümdə tez olaydı.

17. Bəzi variantlarda Koroğlu burada Çənlibel tərəfdən gələn bir qatar durna görür. Lakin eksər variantlarda bu “Türkmən səfəri”ndədir.

“Həmzə – Bozalqanlı” variantında Koroğlu davarı qurtarıb Çənlibələ tərəf yol başlayır. Yolda bir bulağın başında düşür. Burada Ərzurum tərəfdən gələn bir oğlanla görüşür. Arada keçən söhbətdən aydın olur ki, bu cavan Ali kişiylə birlikdə Həsən xana mehtərlik edən bir nəfərin oğludur. Qıratın aparıldığını eşitmış, indi vəziyyəti öyrənmək üçün Toqata gedir. Koroğlu əhvalatı ona danışır və bu xeyirxahlığına görə ona çoxlu pul verir. Sonra sazi götürüb, öz elini xəbər alır:

Ərzurumdan gələn oğlan,  
Vətəndən xəbərin varmı?  
Üç gün Qırat qüssəsindən  
Yatandan xəbərin varmı?

Gördüm düşman savaşını,  
Yığdım üst-üstə leşini,  
Toqatda Qırat başını  
Tutandan xəbərin varmı?

Koroğlu deyərlər bizə,  
Müjdə xəbər olsun sizə,  
Qıratı aparıb bir qızı  
Satandan xəbərin varmı?

18. “Toqat – Əli” variantının sonunda Eyvaz Koroğludan soruşur:

– Koroğlu! Sən səfərdən dalaşsız-savaşsız qayıdan deyilsən. Dağları, təpələri aşış necə gəldin? Yollarda kimə rast oldun? Kimlə qabaqlaşdın?

Koroğlu Eyvaza cavab olaraq bu qoşmanı deyir:

Ərzurumun gədiyinə varanda,  
Orada rast oldu mənə dörd güdü,  
Salam verib birisindən soruştum,  
Biri ərəb, biri türkmən, kurd güdü.

Baxdım ki, hər biri bir dil ayırdı,  
Əcəl şərbətindən məni doyurdu,  
Ərəbicə bir-birinə buyurdu.  
“Al mızraqı qoltuğuna dürt, güdü!”

Qıratın üstündə yel kimi əsdim,  
Misri qlıncı qəbzəsini mən basdım,  
Dördünün də tutub başını kəsdim,  
Olarmı heç mənim kimi mərd güdü?

Açdım başlarına olmaz oyunu,  
Bilmədilər Koroğlunun soyunu,  
Vurub dağıtmağə elə qoyunu  
Haq yaradıb mənim kimi qurd güdü.

1799-cu ildə erməni əlifbası ilə yazılmış əlyazmasında bu qoşmanın belə bir varianstı da var:

Ərəbistan çöllərində gəzirdim,  
Nagah yerdə irast gəldi dörd gidi  
Biri ərəb, biri türkmən, biri tat,  
Birisindən xəbor aldım: qart gidi?

Əzəl ki görəndə bənizim qaçı  
Dilimmi dolaşdı, ağlımmı çəşdi?  
Birisı qlıncım, qalxanım açdı,  
Çəkdi şeşpərini: atdan düş, gidi!

Kafir ərəb məni candan eylədi,  
Yaxdı kabab bağrim büryan eylədi,

Əsbabımı soydu, üryan eylədi,  
Tez ol dedi, ədiblərin ört, gidi!

Hanı bu yerlərin aslanı, qurdu?  
Köçübdür elləri, boş qalıb yurdu.  
Ərəb dili yoldaşına buyurdu.  
Al mızraqı, qoltuğuna dürt, gidi!

Yalvardım, yaxardım, başını basdım,  
Zərəfşan qalaxana uzatdım dəstim,  
Çəkdim zülfüqarı, dördün də kəsdim,  
Ərbistan qaldı mənə yurd, gidi!

Tanımasan Koroğlunun soyunu,  
İndi tutar sizlərinə oyunu,  
Allah yaradıbdır bular tek qoyunu,  
Tutar, ovlar mənim kimi mərd gidi!\*

19. “Həmzə – Əsəd”də bu qoşma belədir:

Mənə qara deyən gözəl,  
Qaşların qara deyilmə?  
Dal gərdəninə saldığın  
Saçların qara deyilmə?

Açılib haqqın eşiyi,  
Aləmə düşüb işığı,  
Həsən Hüseynin beşiyi  
Örtüyü qara deyilmə?

Qalxıbdır haqqın ələmi.  
Yerə endirib salamı,  
Quranda Allah-kəlamı  
Yazısı qara deyilmə?

---

\* Madenadaran əlyazması, inv. №8540, səh 53 a.

## Məhbub xanımın Çənlibelə gəlməyi

Qol, əsasən, Aşıq Cünunun Rum paşasının qızı Məhbub xanımla görüşü, Bəlli Əhmədin Məhbub xanımın dalınca Ruma gedib tutulması, Məhbub xanımın Koroğluya xəbər çatdırmağı, nəhayət, Məhbub xanımın gəlməyindən ibarətdir.

1. Bu qoşma “Koroğlu – Hümmət”də Koroğlunun adından deyilir. Ümumiyyətlə, “Koroğlu – Hümmət” variansi ilə buradakı qol arasında müəyyən fərqlər vardır. “Koroğlu – Hümmət” variantına görə, Məhbub xanımın dalınca Ruma gedən Koroğlu özüdür. Onu xilas edən isə Bəlli Əhməddir. Burada isə Ruma gedən Bəlli Əhməd, onu xilas edən Tanrıtanımızla Tüpdağıdandır. Beləliklə, burada Bəlli Əhməd adından gedən qoşmalar “Koroğlu – Hümmət”də Koroğlunun öz adından, burada Tanrıtanımızla Tüpdağıdan adından gedən qoşmalar isə Bəlli Əhmədin dilindən deyilir.

2. “Nigar – M.Sultan”da bu qoşmanın belə bir variansi da vardır:

Gəlib burda xub sərgərdan qalmışam.  
Usta, qulun ollam, yola sal məni!  
Bunun taynı yüz tümənə almışam,  
Usta, qulun ollam, yola sal məni!

Mən çəkmədim sonalardan belə naz,  
Ovlamışam qubalardan quba, qaz,  
Usta, mənimkidir divardakı saz,  
Usta, qulun ollam, yola sal məni!

Ayağım altında vardı xub keçə,  
Koroğluyam, saydım düşmanı heçə,  
Usta, qorx qılincim ortadan keçə,  
Usta, qulun ollam, yola sal məni!

3. Aşıqların əksəri Koroğlunun dörd atı olduğunu deyirlər. Qırat, Dürat, Ərəbat, Ağca Quzu. Birinci üç at haqqında aşıqlar arasında ixtilaf yoxdur. Ağca Quzu haqqında isə fikirlər başqa-başqadır. Bəzi aşıqlar Ağca Quzunun Çənlibel xanımlarından biri olduğunu deyir, bəziləri isə onun Koroğlunun dəlilərindən olduğunu iddia edirlər. 1935-ci ildə Qobu kəndində Cəlil Murad oğlundan bu adda tamam bir qol da yazılmışdır. Bu qola görə, Ağca Quzu Koroğlunun düşmanı olan Hasan paşanın oğludur. Qol öz üslubilə “Koroğlu” dastanından tamamilə ayrılır. Buna görə də müstəqil qollar arasına salınmışdır. Lakin Koroğlunun xalq içerisinde getdikcə əfsanəvi bir şəkər düşdürüyüni göstərən bir sübut olaraq elmi-tədqiqat işindəki əhəmiyyətinə görə, qısa səkildə burada verilir.

Qola görə, Ağca Quzu öz əmisi Cəfər paşanın qızı Pərizad xanıma göbəkkəsmə nişanlıdır. Pərizad xanıma göbəkkəsmə nişanlıdır. Pərizad xanım çox gözəl və savadlı bir qızdır. Xüsusilə o “İsmi-əzəm” duasını da çox yaxşı bilir. Bir gün Pərizad xanım öz-özüne dedi:

“Mən bu Ağca Quzuya yar olmaram. Bu elm, bu gözəllik ki, məndə var, dünyanın zövqü səfasın ismi-əzəm ilə çəkib kef sürrəm”.

Bir gün məktəbdə Ağca Quzuya dedi:

– Əmioğlu, gəl bir gün səhraya gəştə çıxaq.

Çıxdılar. Pərizad xanım gəlib bir biyaban səhrada dərin dərənin içində bir ciğır çəkdi, dedi:

– Əmioğlu, nə oxumusan gətir bu ciğırın içiñə.

Ağca Quzu nə oxuyub nə gətirsən? Bir şey eləyə bilmədi.

Pərizad xanım dedi:

– İndi sən dayan, gör nələr gələr buraya.

Pərizad xanım ismi-əzəm oxudu. Nə qədər çölün yırtıcı heyvanı vardi, hamisini gətirdi ciğırın içiñə. Dedi:

– Əmioğlu, sənin kimilərə mən yar olduğuma, bu vəhşilərlə ulaşış dünyanın çöllərini seyr eləyəcəyəm. İldə bir dəfə gəlib İstanbula baş çəkib çıxıb gedəcəyəm.

Nə cürə ki, aslan dərisi keçdi Pərizad xanımın boynuna, Pərizad xanım aslana dönüb ulayıb getdi.

Ağca Quzu Pərizadı belə görüb özündən getdi. Üç gün özündən xəbər bilmədi. Kim ona nəzər saldı, ağalar ağası, Duldül sahibi əlində mey piyaləsi səda eyləyib dedi:

– Ağca Quzu, qəm çəkmə. O sənin şikarındır. Al bu badəni nuş elə! Mən öz qüvvətimi sənə verdim.

Ağca Quzu alıb bu badəni nuş elədi. Belə dənəndə gördü ağalar ağası yoxdur. Ağca Quzu peşman şəhərə gəldi. Gördü ataları Cəfər paşa və Hasan paşa uşaqlardan ötrü sərgərdandılar. Əmisi soraq aldı ki:

– Oğul, əmin qızı Pərizad xanım hardadı? Bu neçə gündə haradasız?

Ağca Quzu cavab verdi:

– Əmi, qızı mənə belə-bələ deyib, özü də aslana dönüb qarışdı vəhşilərə, getdi. İndi mən də gedəsiyəm.

Atası çox ağladı, zarıldı, lalıldı. Ağca Quzu dedi:

– Yox, gedəsiyəm.

Atası ona çox mal-dövlət göstərdi. Dedi:

– Mən bunları sənə verirəm, getmə.

Ağca Quzu dedi:

– Yox, gedəsiyəm.

Ağca Quzu malı-dövləti pul eləyib, bir qalın qəflə dəvə yükledi, dedi:

— Mən gedib tutaram ağa Koroğlunun ətəyin. Ağa Koroğlu Pərizad xanımı harda var mənimçin tapar.

Halallaş İstanbuldan çıxdı, gəldi Çənlibelə. Ağa Koroğlu Daş qalada cümə günü tek qaraul çəkirdi. Gördü İstanbuldan bir yüngül qəflə gəldi. Ağa Koroğlu özün verdi bu karvanın qabağına. Gördü bir cavan uşaq dəvənin üstündə oturub dəvələrin qabağın çəkir. Koroğlu dedi:

— Bundan ötrü qılınc qana batırmaram. Bir nərə vurram, heybətimdən huşu gedər. Çəkib dəvələri alıb gedərəm. Hayifdi. Bu cavanı öldürmərəm.

Ağa Koroğlu heybətlə əlin qulağına qoyub gəldi Ağca Quzunun üstünə. Ağca Quzunun heç bir tükü də tərpənmədi. Ağa Koroğlu təəccüb qaldı ki, bu nə üçün özündən getmədi. Bəlkə bu uşaq kardır. Belə danışanda Ağca Quzu üzəngidən ayağın çıxardıb dedi:

— Kar deyiləm. Saya salmirəm.

Koroğlu çox məəttəl qaldı ki, bu uşaq, özündə də bu ürək. Alıb onda görək nə dedi:

Aldı Koroğlu:

İstanbuldan şikar düşdü əlimə,  
Ver malını, qurtar canın, çəkil get!  
Bulayaram səni qızıl qanına,  
Ver malını, qurtar canın, çəkil get!

Aldı Ağca Quzu, dedi:

Mərd igidlər bir-biriynən üzləşər,  
Müxənnətlər kol dibində gizləşər,  
Qılınc vurram, yaraların sizlaşar,  
Baş getməmiş malim sənə verrəmmi?

Aldı Koroğlu, dedi:

Dəlilər üstünə düşər qurd kimi,  
Gözün olar birdən-birə dörd kimi,  
Başın gedər, leşin qalar yurd kimi,  
Ver malını, qurtar canın, çəkil get!

Aldı Ağca Quzu, dedi:

Gəlməmişəm bu yerlərdə yastanam,  
Qılıncımla meydan dönər bostana,

Min tülükü neyləsin bir ac aslana?  
Baş getməmiş malim sənə verrəmmi?

Aldı Koroğlu, dedi:

Bir igidəm bu yerlərdə gəzərəm,  
Uzaqdan, yaxından şikar süzərəm,  
Dartıb boğazını dibdən üzərəm,  
Ver malını, qurtar canın, çəkil get!

Aldı Ağca Quzu, dedi:

Süsən mənəm, sünbüл mənəm, gül mənəm,  
Hər yetənlə danişmanam, gülmənəm,  
Mən heç səni ayaq tozu bilmənəm,  
Baş getməmiş malim sənə verrəmmi?

Hər iki dilavər meydana girməli oldular. Amma Koroğlu heç savaşmaq istəmirdi. Fikirləşdi ki, qoy bir adamı deyim, özümü nişan verim, bəlkə məni tanımır.

Aldı görək nə dedi:

İki ləkə bir meydana varanda  
O meydanın halı pərişan olar  
İki igid bir möclisə varanda,  
Bəzənər otaqlar alışan olar.

Mərd igidlər dolu badələr içər,  
Dost yolunda canü başından keçər,  
Müxənnətlər dava günündə qaçar,  
Kolların dibində pəhləvan olar,

Koroğluyam, qorxu çəkmərəm mərddən,  
Müxənnət iş əskik olmaz namərddən,  
Bir keçi qurtarsa canımı quddan,  
Baxıb buynuzuna kərgədan olar.

Ağca Quzu dedi:

– Ağa Koroğlu, mən elə səni axtarırdım. İstanbuldan səni deyib gəlmışəm.

Ağa Koroğlu dedi:

– Ağca Quzu, nə mətləbə gəlmisən, de, mənim gözüm üstə.

Ağca Quzu dedi:

– Mənim bir sevgilim var. Adı Pərizad xanımıdı. Aslanlara qarışib bu dağ-lara gəlib. Gəlmışəm sənin ətəyini tutam.

Koroğlu dedi:

– O mənim bu ovcumun içində. İndi ki məni deyib gəlmisən, sənin sevgilin yerdə də, göydə də olsa, ya adımı-sanımı battıram, ya onu tapıb səni muradına çatdırıram.

Ağa Koroğlu Ağca Quzunun qolundan tutub Çənlibelə gətirdi. Burada Ağa Koroğlu bir məclis qurdı. Aldı görək Dəli Həsənə nə dedi:

De attansın qoqaqlarım,  
Canü başdan keçən gəlsin!..  
Mərd ığidə qurban canım,  
Mərd elinnən içən gəlsin!..

Libasın əlvan geyənlər,  
Donluğun mənnən yeyənlər,  
Adına dəli deyənlər,  
Dost üçün can qoyan gəlsin!..

Bir ağa Koroğlu, bir dəli Eyvaz, bir Dəmirçioğlu Dəli Həsən, bir də Halaypozan, bunlar dördü gəldilər. Qalanlar gəlmədi. Ağa Koroğlu çıxdı dağlara Pərizad xanımı tapmağa. Bir vaxt Pərizad xanım gördü, dörd nəfər əzrayıl sürüntində adamlar gəlir. Dedi:

“Bunlar buraya necə gəldilər. Bura ki, insan çıxan yer deyil. Qoy mən bunların qabağında bağ-bostan eləyim. Əgər bəni insandalar tamah eləyib düşərlər. Yox, əgər Allah məlakələridirlər, tamah eləməzlər”.

Bir balaca ismi-əzəm ilə dağın qabırğasında bostan göyərtdi. Ağa Koroğlu gəldi gördü qarpız. Dedi:

– Adə Həsən, bu dağlarda qovun-qarpız nədi? Bu necə yerdi? Düş bu qovundan, qarpızdan kəsib yeyək.

Atdan düşdülər. Hansın kəsdilər ağu kimi çıxdı. Durub mindilər atları. Dedilər: “Pərizad xanım buları da sehrlə acı zəhər eləyib”. Gördülər bir yerdən bir nazik tüstü çıxır. Ağa Koroğlu tüstünün üstünə səs elədi:

– Ay Pərizad xanım!

Bir balaca yerdən Pərizad xanım ilan kimi şov verib çıxdı, insan şəklin-də Koroğluya göründü. Dedi:

– Düş, düş görüm kimsən?

Koroğlu dedi:

– Sən çıxan yerə mənim qolum sığışmaz. Mən haraya düşüm? Evin yox, otağın yox. Düşüb mən harada qalıb?

Pərizad xanım söhbət eləyə-eləyə ismi-əzəm oxuyub dağın o biri üzündə yeddimərtəbəli bir ev düzəlddi, dedi:

– Buyur, bu da ev.

Sonra qabağa düşüb, Koroğlunu evə çıxartdı. Atların fəraigət bağladı. Çıxdı bulara “xoş gəldin” eləyib dedi:

– Deyəsən aşiqsınız? Məni bu dağların təpəsində bir tərif elə!

Aldı Koroğlu, dedi:

Uca dağların başında  
Mən bir aslana uğradım.  
Yedim, içdim, dövran sürdürüm,  
Bağyu-bostana uğradım.

Bəridən gol yar, bəridən!  
Ürəyim yağıın əridən!  
Silkinib çıxan dəridən,  
Məməli məstana uğradım.

Pərizad xanım dedi:

– Aşıq, səninçin ayıbdi. Elə söz de ki, nə yar ləfzi olsun, nə məmə ləfzi. Mərdanə sözlər danış.

Aldı Koroğlu, dedi:

Koroğlunun vardi adı,  
Hey gəlir dadü beydadı,  
Görməyibdi belə cadı,  
Firəngistana uğradım.

Pərizad xanım dedi:

– Hə, bax, belə sözlərdən danış.

Aldı Koroğlu, dedi:

Uca dağların başında  
Ləbli-ləbli qar görünür,  
Mənim bu xəcıl gözümə  
Ala gözlü yar görünür.

Pərizad xanım qəzəblənib, aldı:

Bağların üstə pencərəm,  
Sinənin üstə xəncərəm,  
Tərpənmə səni sancaram,  
Dörd tərəf şahmar görünür.

Aldı Koroğlu:

Bilmədim yarın fəndini.  
Əməydim ləbin qəndini,  
Açgilən köksün bəndini,  
Köksündəki nar görünür.

Aldı Pərizad xanım:

Pərizadam, tanı məni,  
Türk edərəm xanimanı,  
Şahmar kimi çallam səni,  
Dünya mənə dar görünür.

Koroğlu gördü divar yiğildi bir yerə, oldu qəbir kimi. Aldı burada Koroğlu, dedi:

Qələm alıb yazanmanam,  
Bu qəbirə düzənmənəm,  
Gen dünyada gəzənmənəm,  
Dünya mənə ar görünür.

Pərizad xanım açıqlandı, dedi:

– Bir də yar sözü desən, hamınızı sıxıb külə çevirəcəyəm. Aldı Koroğlu, dedi:

Qarşı bəri duran dağlar,  
Ellər səni bəzər bir gün.  
Güllü, bənövşəli dağlar,  
Yarım səndə gəzər bir gün.

Hər igiddə olmaz hünər,  
Od olmasa ocaq sönər,

Dövlətlidən dövlət dönər,  
Əqil başdan təzər bir gün.

Koroğlu Çənlibellərdə,  
Qalmışam fitnə-fellərdə,  
Mən ölsəm qərib ellərdə,  
Kımlər qəbrim qazar bir gün?

Pərizad xanım gördü yox, bu, qorxu-zad başa düşən adam deyil. Elə öz dediyini deyir.

Qəzəblənib dedi:

– De görüm, kimsən? Buraya nəyə gəlibsziz? Yoxsa bu saat hamınızı yox eləyərəm.

Koroğlu dedi:

– Pərizad xanım, əgər genə hədə-qorxu gəlsən, bizdən bu eşitdiklərin-dən ayrı cavab ala bilməyəcəksən. Yox, əgər hədədən əl çəksən, kim olduğumu, nəyə gəldiyimi deyərəm.

Pərizad xanım dedi:

– De!

Koroğlu dedi:

Mən qoç Koroğluyam, çıxdım qalamdan,  
Götürüb ərzəmi qurbana gəldim.  
Xotkar oğlu ilə peyman bağladım,  
Küfrü zay elədim, imana gəldim.

Bu dağların zirvəsinə varanda,  
Qumuğun, Qaytağın bağırına yaranda.  
Sambur qırığında içki quranda,  
Mey içdim, məst oldum, məstanə gəldim.

Koroğluyam, öz canımdan küsərəm,  
Bir yel olub bu dağlarda əsərəm,  
Aparmasam, bil, başını kəsərəm,  
Səni aparmağa mərdanə gəldim.

Koroğlu Pərizad xanıma dedi:

– Pərizad xanım, mən Koroğluyam. Gəlmışəm səni aparam. Ağca Quzuya yetirəm.

Pərizad xanım baxdı ki, bu, Koroğlu imiş. Elədiklərindən çox utandı, dedi:

– Koroğlu, sən ki, gəlmisən, gedirəm. Amma Ağca Quzu qorxaq bir adamdı. Mən ona getmərəm.

Koroğlu dedi:

– Evin dağılsın, qorxaq nədi? Ağca Quzu gəlib Çənlibeli alıb, məni özünə qul eləyib, səndən ötrü bu dağlara göndərib.

Pərizad xanım dedi:

– İndi ki, Ağca Quzu belə igid olub, səni mənim ayağıma göndərib, gedərəm.

O yerdən Koroğlu Pərizad xanımı Dəmirçioğlu Dəli Həsənin atına mindirib, Dəli Həsən atın cilovunu tutub, Pərizad xanımı götürüb Çənlibelə gətirdilər. Orada yeddi gün, yeddi gecə toy eləyib, Pərizad xanımın kəbinini kəsib tapşırıldılar Ağca Quzuya.

Ağca Quzu durub Koroğlunun əlindən öpdü, dedi:

– Ağa Koroğlu, nə qədər ki, canım sağdı, sənə nökərəm.

Pərizad dedi:

– Bəs o səni basıb özünə qul eləmişdi? Bu necə olan işdir? İndi o sənə nökərdi?

Koroğlu güldü, dedi:

– Pərizad xanım, sən bizə sehr-cadu gəldin, biz də sənə fənd-fel.

Ağca Quzu ilə Pərizad xanım evlənib Çənlibeldə Koroğlunun yanında qaldılar. Ona dəli oldular.

Göründüyü kimi, bu qol “Koroğlu” qollarından daha çox sehrli nağıllara xas olan xüsusiyyətlərə malikdir. Xalq ədəbiyyatımızda dastanların nağıl şəklinə düşməsi, eləcə də nağılların dastana çevrilməsi halları görünməkdədir. Ümumiyyətlə, aşıqlar sənətinin az inkişaf etdiyi rayonlarda müəyyən dastanlar nağılcılar tərəfindən nağıl şəklinə salındığı kimi, əksinə, bir sıra nağıllar da müəyyən aşıqlar tərəfindən işlənilərək dastan şəklinə salınır. Lakin hər iki halda mövzu ilə əlaqədar olaraq dəyişdirilən əsərin, eləcə də onun qəhrəmanının əsas xüsusiyyətləri, əlamətləri mühafizə edilir. Əgər dastanlaşdırmaq üçün seçilmiş nağıl sehrli nağıldırsa, aşiq onun əsasında yaratdığı dastanı da nağılin bu ümumi xüsusiyyətlərinə tabe edir. Ona bir növ xariqü-ladəlik xüsusiyyəti verir.

Məşhur “Yusif və Züleyxa” əhvalatı əsasında yaranmış “Yusif-Züleyxa” dastanı buna misal ola bilər. Əgər dastan məişət nağılı əsasında düzəldilərsə, daha doğrusu, əgər məişət nağılimizdan biri dastan şəkline salımarsa, burada heç bir xariqüladəlik elementləri görünmür. Belə dastanlar tam real cizgilərlə inkişaf etdirilir. Bu, bir sıra xüsusiyyətlərinə görə, çox yaxın olan nağılları-mızla dastanlarımızın bir-birinə keçmə prosesinin öz daxilindən doğmuş və artıq müəyyənləşmiş bir qanundur. Burada isə, göründüyü üzrə, bu qanun qismən pozulmuşdur. “Koroğlu” dastanı bir sıra xariqəli və ecazkar ünsürlərə

malik olduğuna (misri-qılinc, Qoşabulaq, Qırat və s.) baxmayaraq, əsas etibarilə real xətt üzrə inkişaf edən bir dastandır. Lakin istər buradan, istərsə də XII qolun qeydlərindən onun əfsanəviləşdiyi görünür.

Bunlardan başqa, nağıllarımız arasında Koroğlu qəhrəmanlığından bəhs edən bir sıra xariqəli, hətta sehrli nağıllar da vardır. Əlbəttə, istər bu nağıllar, istərsə də nümunələrini verdiyimiz bu qollar dastan üçün əsas cəhət hesab edilə bilməz. Bunlara Koroğlu surətinin xalq yaradıcılığında inkişafının ayrı-ayrı mərhələlərini təşkil edən əsərlər kimi baxmaq daha doğru olar.

## Koroğlunun Bayazid səfəri

Qol əsasən qulun Çənlibelə gəlməsindən, Əhməd tacirbaşının tutulmasından, dəlilərin Bayazidə yola düşmələrindən və Koroğlunun onların dalınca getməsindən ibarətdir. Bu qola aşıqlar “Eyvazın ceyran ətinə göndərilməyi” də deyirlər.

1. Bu qoşma “Koroğlu – Hümmət” kitabında müstəqil qoşmalar içərisindədir. Özü də Koroğluya xitabən deyilir. Lakin qoşmanın axırında Koroğlu təxəllüsünün olması bunun düzgün olmadığını göstərir. Şübhəsiz ki, Koroğlu öz-özünə xitab edərək bu qoşmanı deyə bilməzdi.

2. Bu qoşma da “Koroğlu – Hümmət” kitabında müstəqil qoşmalar sırasında gedir. Özü də Koroğlunun dilindən deyilir.

3. Aşıqlar bu qoşmanın son bəndini belə də deyirlər:

Koroğluyam, bir ac qurdam,  
Çənlibeldə ağır yurdam,  
Qan çıxardar indi gordam,  
Tök malını, get, bəzirgan!

4. Bəzi variantlarda, “Durna teli” qolunda olduğu kimi, Eyvaz yuxulayır. Düşmən gəlib ətrafi tutur. Dəmirçioğlunun “Durna teli” qolunda dediyi qoşmanı burada Halaypozan oxuyur.

5. Ümumiyyətlə, “Durna teli” qolu ilə bu qol bir-birinə qarışmış və artıq ayrılmazı mümkün olmayacağı halə gəlməsidir. Həmin bu qoşmanı aşıqlar bəzən ”Durna teli”ndə, bəzən də, burada deyirlər. Üçüncü bənd qoşmanın doğrudan-doğruya bu qola aid olduğunu göstərdiyi kimi, beşinci bənd də ”Durna teli” qoluna aid olduğunu göstərir.

6. “Qul – Mehdi” variantında bu qoşma belədir:

Bir qulum qaçıbdı Ərəbistana,  
Arayın, axtarın, tapın, götürin!

Qolların dalından çatın təngbətəng.  
Ərəb at döşünə qatın, gətirin!

Axtarın dünyani, vurun baş-başa!  
Eşidən sözlərim tez gələr coşa,  
Əgər qaçıb girsə dəlikli daşa,  
Aparın Fərhadı, çapın, gətirin!

O qaçan qulunun adı Murtuza,  
Hazır olun dəllərim, xəbərdi sizə,  
Varını, yoxunu çəkin Təbrizə,  
Dəyərin dəyməzə satın, gətirin!

Şamaxıdan toplanmış “Koroğlu ilə Bolu bəy” qolunda isə bu qoşmanın belə bir variantı vardır:

Bir qulum qaçıbdi türkün elinə,  
Arayıb axtarın, tapın, gətirin!  
Bağlayın qolların təntü-dürüstə,  
Ərəb at köksünə qatın, gətirin!

Bir qulum qaçıbdi adı Murtuza,  
Minib bədöyləri dağlıın düzə,  
Malın, pulun çəkin qoca Tiflisə,  
Dəyər-dəyməzinə satın, gətirin!

Koroğluyam başım qurban a başa,  
Qüdrət-qələmini çəkmiş o qaşa,  
Desələr ki, girib dəlikli daşa,  
Götürün Fərhadı, çapın, gətirin!

“Koroğlu – Hümmət” kitabında isə bu, müstəqil qoşmalar sırasında verilmişdir.

1799-cu ildə erməni əlifbası ilə yazılmış bir əlyazmasında bu qoşmanın belə bir variantı da vardır:

Şah buyurdu sultanlara, xanlara,  
Baba Süleymanı tutun gətirin!  
Yixin qalasını, bərbad eyləyin,  
Axıdin dəryaya atın, gətirin!

Bir eldə oturun, yaxının yaxın!  
Köşk-sarayı yerindən söküń!  
Əsiri gətirin Təbrizə töküń!  
Dəyərin, dəyməzin satın, gətirin!

Yüz min tūmən versə baxmayın baca,  
İnanmayın desə gedirəm haca,  
Zəkəriyyatək qaçsa girsə ağaca,  
Mışarı aparın, kəsin, gətirin!

Hər minəndə qıraq alıñ yüzünü,  
Tutun, soyun, qəza eləyin özünü,  
Atnan donunu, davulbazını,  
Yalında bəslənmiş quşun gətirin!

Qoç Koroğlum deyər inanmam daha,  
Qala-qala düşmən olur əjdaha,  
Bir iyid ki, qulaq asmasa şaha  
Çar bölük eləyin, başın gətirin\*.

7. Bu qoşma da “Koroğlu – Hümmət” kitabında müstəqil qoşmalar içəri-sindədir.

8. Əlimizdə bu qolun bir sıra variantları vardır. Bunların hamısı, bir sıra kiçik fərqlər nəzərə alınmazsa, demək olar ki, bir-birinin eynidir. Bunların içərisində Bəşir Əsəd oğlundan toplanmış bir variant bir sıra xüsusiyyətlərilə diqqəti cəlb edir. Gələcək tədqiqat işlərində bu variantın elmi əhəmiyyətə malik ola biləcəyini nəzərə alaraq, burada verməyi lazımlı bildik. Variant belə başlayır:

“Belə deyirlər ki, bir gün Koroğlu yeddi yüz yetmiş yeddi dəlisini başına cəm eləyib oturmüşdu Çardaqlı Çənlibeldə. Neçə vaxt idi ki, gəzib dolanmır-dı. Çağırıb Eyvazı dedi:

– Neçə vaxtdı ki, gəzib dolanmırıam. Verin aşiq paltarımı.

Aldı, geyindi. Dəlilər razı olmadılar Koroğlu gedə. Koroğlu basıb sazi döşünə görək nə dedi:

Dəlilərim, gəlin bir-bir oturun,  
Eyvaz nayib olsun ta mən gəlincə,  
Rumdan Şama avazəsin götürün,  
Tabesiz Eyvaza ta mən gəlincə.

---

\* Madenadaran əlyazması, № 8540, səh. 48 b.

Qoyun öpüm mən Qıratın gözünü,  
Gərək gəzəm İstanbulun düzünü,  
Siz çapın götürin üç yüz quzunu,  
Yeyin, dəlilərim, ta mən gəlinçə.

Qoyun qucaqlayıım Qırat boynunu,  
Gərək salam İstanbulla oyunu,  
Siz çapın götürün üç yüz qoyunu,  
Yeyin, dəlilərim, ta mən gəlinçə.

Koroğlu sözünü tamam elədi. Eyvazı nayib tikib, Qıratı tapşırdı Eyvaza. Pay-piyada üz qoydu Çənlibeldən çıxmağa.

Koroğlu aşiq sıfətində gedirdi. Qabağına bir neçə çadır çıxdı. Koroğlu ayaq saxladı. Koroğluda elə iti göz vardı ki, durbin-filan ona lazım deyildi. Baxıb gördü qoşundu, düşüb üz qoydu getməyə.

Bu qoşun kimin ola, kimin olmaya, Qulu bəyin, Qulu bəy istəyirdi ki, Koroğlunu tutma.

Koroğlu özün yetirdi məclisə, baxıb gördü ki, Qulu bəy də burdadır. Din-məyib vurdu özünü qoşunun içini. Qulu bəyin adamları gördülər ki, bir aşiq gəlir. Tez onu alıb dövrəyə, dedilər:

– Aşıq, bir çal görək!

Koroğlu dedi:

– Bərk acam, əvvəlcə qarnımı doydurun, sonra çalım.

Qulu bəyin adamları tutub Koroğlunu apardılar aşpazın yanına, örək verdilər.

Koroğlu yeməkdə olsun, eşit Koroğlunun dəlisindən. Koroğlunun dəlilərindən biri qaçıb qoşulmuşdu Qulu bəyin dəstəsinə. Koroğlunu görən kimi gedib xəbər verdi ki:

– Koroğlu öz əl-ayağı ilə gəlib çıxıb.

Qulu bəy inanmadı. Dəli dedi:

– Görür zənciri at meydana. Əgər boyun əydi, bil Koroğludu. Əymədi, heç.

Qulu bəy zəncir tapıb atdı Koroğlunun qabağına, Koroğlu boynun əydi, Qulu bəy əmr verdi ki, Koroğlunu tutub qollarını bağlasınlar. Tez Koroğlunun qollarını bağladılar. Tez Koroğlunun qollarını bağladılar.

İndi eşit Qulu bəyin əmisi qızı Dünya xanımdan.

Dünya xanım eyvandan baxırdı. Gördü ki, Koroğlunu tutub götürirlər. Yanındakı qızlara dedi:

– Hayif bu cavandan. Yəqin bunu namərdiliklə tutublar. Koroğlu Dünya xanımı görən kimi görək nə dedi:

Qarşı yatan qarlı dağlar,  
Mənim səndə nəyim qaldı?!  
Əlim çatmaz, ünüm yetməz,  
Bir ah ilə zarım qaldı.

Məni tutdu Qulu bəylər,  
Ağır zəncir boynum əylər,  
Hanı o gülüstan ellər?  
Orda mənim dəlim qaldı.

Bizi tutdu qəm əcoli,  
Öldürər verməz macalı,  
Səkkiz dirək, dörd bacalı  
Qəsri-eyvanlarım qaldı.

Dünya, mən səni alaydım,  
Qolum boyнuna salaydım,  
Çənlibələ aparaydım,  
Nigar kimi yarı� qaldı.

Qulu bəy Koroğlunun dəlisinə dedi:

– Gərək öldürəsən Koroğlunu.

Amma dəlinin Koroğluya hayfi gəlib öldürmədi. Aparıb saldırdı qırx arşınlıq dərin bir quyuya.

Eşit dəlilərlə Eyvazdan. Eyvaz çox gözlədi. Gördü Koroğlu gəlib çıxmadı. Dəliləri çağırıb dedi:

– Gərək gedək Koroğlunun dalısınca. Görək harda qaldı ki, gəlib çıxmadı.

İsabalı özün verdi qabağa, dedi:

– Mən gedərəm.

Eyvaz razi oldu. İsabalı at minib getdi.

İsabalı getməkdə olsun, eşit Dünya xanımdan.

Dünya xanım yatıb yuxuda İsabalını görüb eşq camını içmişdi. Dünya xanım səhər tezdən İsabalının eşqindən durub bağda gəzinirdi. Bu tərəfdən də İsabalının yolu düşdü haman bu bağdan. Dünya xanım İsabalını görən kimi tanıdı. Çağırtdırıb apardı yanına, dedi:

– Yuxuda mənə eşq camı vermişən, gərək məni alasən.

İsabalı Dünya xanımı çox xoşladı. Hər ikisi qol-qola verib, burda qalmaqda olsunlar. Koroğlu da yaddan çıxdı.

Qulu bəy əmisi qızı Dünya xanımı istyirdi. Xonkar\* söz vermişdi ki, Qulu bəy Koroğlunu öldürsə, qızı Dünya xanımı Qulu bəyə verəcək. Xəbər getdi xonkara ki, qızın Dünya xanım Koroğlunun dəlisi İsabalıyla kefdədi. Xonkar

üç yüz atlı göndördi ki, İsabalını tutalar. Dünya xanım eyvandan baxırdı. Gördü ki, üç yüz atlı gəlir. Bildi ki, İsabalını əlindən alacaqlar. Tez özünü yetirib, bir hörgün saz eleyib dedi:

Başına döndüyüm, qurban olduğum,  
Yeri İsabalı, durma bu yerdə!  
Ala gözlərinə heyran olduğum,  
Yeri İsabalı, durma bu yerdə!

İsabali Dünya xanımın cavabında dedi:

Qadasın aldığım, qurban olduğum,  
Ölər İsabali, getməz bu yerdən,  
Ala gözlərinə heyran olduğum,  
Ölər İsabali, getməz bu yerdən.

Dünya xanım baxıb gördü ki, İsabalının heç vecinə gəlmir. Sözə başladı, dedi:

Dolu-dolu badələrim içildi,  
Qəm xələti bu boynuma biçildi,  
Üç yüz atlı bu meydana seçildi,  
Yeri, İsabalı, durma bu yerdə!

İsabali dedi:

Ac qurd kimi dərələrdən boylasın,  
Xəncər alıb bağrim başın teyləsin,  
Üç yüz tülükü mən aslana neyləsin?  
Ölər İsabali, getməz bu yerdən.

Dünya xanım dedi:

Ac qurd kimi dərələrdə pusubdu,  
Qulac qolun dal gərdəndə bükübdü,  
Ağanı da qolu bağlı tutubdu,  
Yeri, İsabalı, durma bu yerdə!

İsabali dedi:

Ac qurd kimi dərələrdə pusubdu,  
Hankı qoldu dal gərdənə çatıbdi?  
Ağam özü gəlib, məgər tutubdu?  
Ölər İsabali, getməz bu yerdən.

Sözlərini tamam elədilər. İsabalı bayırə çıxmaga hazırlaşırkı ki, Eyvaz dəlilərlə yetişib hūcum elədi. Xonkarın üç yüz qoşunun qırıb çatdlar. İsabalı özünü yetirib Eyvaza, Koroğlunun yerini göstərdi. Kəmənd atıb dəlilər Koroğlunu quyudan çıxardılar. Ondan üz qoydular xonkarın üstə.

Koroğlu xonkarla üzbüüz gələndə görək nə dedi:

Gidi xonkar, qıl başının çarəsin,  
Koroğlu üstünə dəllərlə gəlib.  
Alıbdi qalani, yixıbdi bürcün,  
Koroğlu üstünə şirlərlə gəlib.

Qırx min gürcü, ləzgi, Rüstəm övladı,  
Çəkər qılinc, kəsər dəmir, poladı,  
Salar cana qorxu Koroğlu adı,  
Koroğlu üstünə şirlərlə gəlib.

Koroğlu sözün tamam elədi. İşarə verdi dəlilərə. Dəlilər xonkarı çəkib şəhərin qapısında dara asdilar.

Koroğlu dəlilərə dedi:

– Gedək Dünya xanımı götürüb gələk.

Dəlilər dedi:

– Dünya xanımı İsabalı gətirib.

Koroğlu Çənlibelə çatcaq, qızı İsabaliya verib toya başladı. Koroğlu dayası Reyhani çağırıb toya, soruşdu:

– Mənim toyumda nə əskikdir?

Daya dedi:

– Qaz əti.

Eyvaz yerindən qalxıb dedi:

– Mən qaz əti taparam.

Koroğlu izn verdi.

Eyvaz cərdək atını çəkib, Dəmirçioğlu Həsəni də götürdü, bir baş gəldilər Hasan paşa gölünenə.

Nə ki qaz, ördək vardi, tutub kəsib, kabab bışırıb, yeyib kefləndilər. Qarovulçu Hasan paşa xəber verdi ki:

– Koroğlu dəliləri nə ki qaz, ördək vardi, kəsib yedilər.

Hasan paşa adam göndərib bunları tutub saldı dama. Koroğlunun Yumruq Əhməd adında bir dostu vardi. Eşitdi ki, Eyvaz tutulub. Tez özünü yetirdi quyuya. Qarovulçulardan icazə alıb gəldi Eyvazın yanına. Eyvaz Yumruq Əhmədi görən kimi belə bir kağız yazıb göndərdi Koroğluya:

Uca dağların başından  
Yolum, hey mədəd, hey mədəd!  
Düşübü, ardımcı gəlir  
Ölüm, hey mədəd, hey mədəd!

Bizi tutdu Hasan paşa,  
Adımız yazıldı daşa.  
Ömür gəlib yetdi başa,  
Mədəd, hey mədəd, hey mədəd!

Çəkin gölsin cərdək atı,  
Mərd igidin olar zati,  
Gəl dağıt, bu məmləkatı,  
Mədəd, hey mədəd, hey mədəd!

Xan Eyvaz xan, vurma lafi  
Simurq kimi gözlə qafi,  
Öldürər, yoxdu insafi,  
Qardaş, hey mədəd, hey mədəd.

Eyvaz yazıb kağızı verdi Yumruq Əhmədə ki, aparıb verə Koroğluya.  
Yumruq Əhməd kağızı aparıb yetirməkdə olsun Koroğluya. Koroğlu da  
Eyvazıçox gözlədi, gördü ki, gəlmədi. Dəliləri yiğdi ki:

– Gəlin, gedək Eyvazın dalınca!

Bu dəmdə Yumruq Əhməd özünü yetirib Koroğluya, Eyvaz verən kağızı  
verdi. Koroğlu açıb kağızı oxudu. Gördü ki, Eyvaz mədəd istəyir. Durub  
ayağa dəlilərə Eyvaz yazan kağızı oxudu. Dəlilər at minib Koroğluyla getdi-  
lər ki, Eyvazıqurtarsınlar.

İndi eşit Qıratdan. Koroğlu Qıratı minib yel kimi gedirdi. Qırat özlüyüün-  
də fikir elədi ki, bir belə mən Koroğlunu gəzdirirəm, görək Koroğlu mənim  
qədrimi bılır, ya yox. Dedi, qoy sınayım bunu. Qırat ayaq saxlayıb başladı  
yavaş-yavaş getməyə. Koroğlu Qıratda bu tənbəlliyi görəndə sazını basıb  
döşünə görək nə dedi:

Qırat, sənin oynaxların  
Baharıla yaz olaydı!..  
Kəkilin müşgün ənbəri,  
Boyun səlminaz olaydı!..

Qarğıdandı qulaxların,  
Poladdandı dirnaxların

Qırat, sənin oynaxların,  
Türküstanda düz olaydı!..

Qırat, ipəkləndi saçın,  
Səncə deyil dəli laçın,  
Tutulubdu bala laçın,  
Çatmağımız tez olaydı.

Minəndə yəhər belində,  
Tayın yoxdu Rum elində,  
Hər vaxt Koroğlu dilində,  
Sənə tərif, naz olaydı.

Koroğlu sözünü tamamlayıb sağ əlilə Qıratı tumarladı. Qırat götürüldü.  
Gəlib çatdılardı bir zəminin qıraqına. Gördülər bir qoca taxıl biçir. Amma çox  
qəmgindi. Koroğlu xəbər aldı qocadan ki:

– Neçün belə qəmginsən?

Qoca dedi:

– Nə işinə? Yolunla çıx get!

Koroğlu dedi:

– İstəyirsən, taxılını biçək?

Qoca dedi:

– Lazım deyil.

Koroğlu dedi:

– Neçün qəmlisən? De görək!

Kişi baxıb gördü ki, bu bundan əl çəkməyəcək. Dedi:

– Koroğlunun dəli Eyvazını tutublar. Bu gün Hasan paşa onu öldürəcək.

Koroğlu qocaya dedi:

– Qorxma, öldürə bilməz.

Sonra dəlilərə əmr verdi ki, qocanın zəmidəki taxılını yiğsınlar. Dəlilər  
girib qocanın zəmisini bir hovurun içində yiğib qurtardılar. Ordan üz qoydu-  
lar Sancaqlı kəndinə.

Koroğlu kəndin qıraqında dayanıb dedi:

– Dəlilərim, siz burda dayanın, mən aşiq sıfətində girim meydana. Elə ki  
sağ əlimi sağ bigüma çəkdim, durmayıb siyirməqlilənc gələrsiz. Bunu deyib  
getdi meydana. Hasan paşanın adamları Koroğlunu aşiq bilib dedilər:

– Aşiq, nə bilirsən? De görək!

Koroğlu sazin basıb döşünə dedi:

Dava günü qızıb girsəm meydana,  
Düşmanlar üzsünlər qanında gərək.

Kəsilsin kəllələr, qalmasın leşlər,  
Qılınc paslanmasın qınında gərək.

Dolu piyalələr içən sağidan,  
Qorxmaz haramidən, qanlı yağıdan,  
Dəstələr sindiran, tüplər dağıdan,  
Xan Eyvazım mənim yanımda gərək.

Hay deyəndə özün mənə yetirən,  
Koroğluya yüz min qulluq bitirən,  
Dava günü əmud, qalxan götürən,  
Dəmirçioğlu mənim yanımda gərək.

Hasan paşanın adamları Koroğludan xahiş elədilər ki, başqa şey oxusun. Koroğlu gördü ki, işin üstü açılacaq. Bir az da yubansa, Eyvaz əldən gedəcək. Tez əlini atdı sağ bigına. Dəlilər də baxırdı. Gördülər ki, Koroğlu əlini atdı sağ bigına. Dəlilər siyirməqlincə üz qoydular meydana. Hamısını qırıb çatdırılar. Hasan paşanı öldürüb Eyvazı götürüb göldilər.

Göründüyü kimi, bu variantın başlangıcı “Ərzincan səfəri”nə daha çox oxşayır, sonu isə “Bayazid səfəri”nin variantıdır. Ümumiyyətlə, belə hal “Koroğlu” dastanının xüsusiyyətlərindən biridir. Bəzən qollar müxtəlif variantlarda bir-birinə o qədər qaynayıb qovuşur ki, nəinki qoşmaları, hətta hadisələri, əhvalat və motivləri belə ayırmak çətin olur. Bu variantın əsas elmi əhəmiyyəti “Qaf-Penn”in IX məclisi ilə olan oxşarlığıdır. Demək olar ki, bu, “Qaf-Penn” in həmin məclisinin ən yaxşı mühafizə edilmiş bir variantıdır.

### **Qulun qaçmağı**

Qolda, əsasən, qulun Ələmqulu xana sığınmasından, Dəmirçioğlunun, Gürcüoğlu Məmmədin və Tanritanımaçın Ələmqulu xanla vuruşmasından, Koroğlunun buraya gəlib Ələmqulu xanla dostlaşmasından və nəhayət, Ələmqulu xanın qızı Ruqiyə xanımın Çənlibelə götürülməsindən bəhs edilir. Qolun bir adı da “Gürcüoğlu Məmmədin Ruqiyə xanımı Çənlibelə götürməyi”dir.

1. Bu qoşma bir neçə cüzi fərqlərlə “Koroğlu və Dəli Həsən” qolunda da gedir.

2. Bu qoşma “Koroğlu – Hümmət” kitabında “Koroğlunun Bayazid səfəri”nin sonunda verilmişdir.

## Düratın itməyi

Qol Düratla bərabər Çənlibel ilxisinin itməsindən, Koroğlunun Ballıca səfərindən, Qara xanla vuruşmasından və ilxini qaytarmasından ibarətdir. Aşıqlar bu qolu “Koroğlunun Ballıca səfəri”də adlandırırlar.

## Koroğlu ilə Bolu bəy

Qol Bolu bəyin Çənlibelə gəlib namərdliklə Koroğlunu tutmağı, Koroğlunun Ərzincanda Dünya xanımla görüşü, İsabalının Ərzincana gəlib Koroğlunu zindandan qurtarmağı, Koroğlunun Bolu bəylə vuruşu və nəhayət, Dünya xanının Çənlibelə aparılmağından ibarətdir. Bu qola bəzən “Koroğlunun Ərzincan səfəri” də deyirlər.

1. “Koroğlu – Hümmət”də bu qoşmanın belə bir ikinci variantı vardır:

Bolu bəyim, səndən xəbər alım, de!  
Mən dəlini tutan günlər necə oldu?  
Qollarımı dal gərdənə çatanda,  
Tutub suya atan günlər necə oldu?

Dindirərəm, danışmazsan, dinməzsən,  
Mən dəlinin qarşısında enməzsən,  
Daha şimşek olub dağda sönməzsən  
İndi vaxtin yetən günlər necə oldu?

Qıratı gətirdim mən də cövlana,  
Qoşun qaçıb getdi hərə bir yana,  
Koroğlu qılıncı boyandı qana,  
Qul deyibən satan günlər necə oldu?

- “El şairləri” kitabında isə bu qoşmanın belə bir variantı vardır:

Yeri bəyim, düşdümü gör yadına,  
Mən dəlini tutan günlər necə oldu?  
Görüm indi kimlər yetər dadına,  
Koroğlunu tutan günlər necə oldu?

İki bəylər bir arada durmasın,  
Aşıqı ağladan dəxi gülməsin,  
Bu qisasdır, qiyamətə qalmasın,  
Mən dəlini tutan günlər necə oldu?

Yenə saldın məni ahu vaylara,  
Yoxsul olan qulluq edər baylara,  
Qolu bağlı atdırırdın çaylara,  
Mən dəlini tutan günlər necə oldu?

Koroğluyam, mən sözümü söylərəm,  
Əğyarımdan bir əhvalat dilərəm,  
Qorxma namərd, səni azad elərəm.  
Koroğlunu tutan günlər necə oldu?

2. “Bolu – Şamaxı” variantında həmin qoşmanın bu bəndi belədir:

Gözlərini oyduraram,  
Yerinə qan qoymuraram,  
Mənsur kimi soyduraram,  
Bolu, mən səni, mən səni.

3. “Koroğlu – Nəzər” variantında bu qoşma belədir:

Başına dönüm sövdayar,  
Aparırlar pırə məni.  
Ərənlərə qurban deyə,  
Aparırlar pırə məni.

Namərd çəngində qalmışam,  
Dərdü xufata dolmuşam,  
Deyəsən cinni olmuşam.  
Aparırlar pırə mən.

Koroğluyam, düşdüm, tova,  
Sən eylə dərdimə dava,  
Məndən xan Eyvaza dua,  
Aparırlar pırə məni.

4. “Bolu – Şamaxı”da qoşmanın bu bəndi belədir:

Aləmə münəvvər olubdu hali,  
Xəstəyə dərmandı ləbinin balı,  
Ona qurban olsun bu İsabalı,  
Kim versə babamdan mənə bir xəbər.

5. Arxivdə bu deyişmənin kimdən yazıldığı bəlli olmayan bir variantı da vardır. Deyişmə Nərgiz adlı bir qızla İsabalı arasında gedir. Variant belədir:

Nərgiz:

Əcəm oğlu, sənə çox hayfim gəlir,  
Var get, bu yerlərdə durma amandı.  
O qara qaşların bağrimı dəlir,  
Var get, bu yerlərdə durma, amandı!

İsabali:

Mən gəlmışəm səni alıb aparam,  
Bu dünyada qorxu nədi, bilmərəm.  
Bostanından şamamalar qoparam,  
Bu dünyada qorxu nədi, bilmərəm.

Nərgiz:

Nə karasan əl vurasan bostana,  
Çox ığidlər gəlib, qalıb yastana,  
Güç çatmayıb atam kimi astana,  
Var get, bu yerlərdə durma, amandı!

İsabali:

Gəl acıtma mənim kimi aslanı,  
Əyri qılinc qalıb qında paslanı,  
Sallam, ay qız, obaniza talanı,  
Mən bir nərəm, qorxu nədi bilmərəm.

Nərgiz:

Mən Nərgizəm, adım vardı Quranda,  
Sənin ağan, oğlan, yatır zindanda,  
Susuyubdu, bil, qanına atam da,  
Var get, bu yerlərdə durma, amandı!

İsabali:

İsabalıyam, qorxum yoxdur cahanda,  
Mən bilmənəm ağam yatır zindanda,  
Çəksəm qılinc peşman olar atan da,  
Mən bir nərəm, qorxu nədi bilmərəm.

6. “El aşıqları” kitabında bu qoşmanın belə bir variantı da vardır:

Əyri qılinc, qarğı cida,  
Mən sizi tər saxlamışam.  
Dolaşma cübbə, covşana,  
Düşmana var saxlamışam.

Gəl qulaq as bu söhbətə!  
Bircə guş ver ixtilata!  
Sərim qurban Ərəb ata!  
Oynar, kişnər saxlamışam.

Dəmirçioğlu çöllərdə,  
Dastan olubdu dillərdə  
Çardaxlı Çənlibellərdə  
Əsrəmiş nər saxlamışam.

7. Bu qoşma “Koroğlu – Hümmət” kitabında müstəqil qoşmalar içərisindədir. “Bolu – Şamaxı”da isə qoşmanın belə bir variantı vardır:

Nə eldirərəm, eldirərəm,  
Dəlilərə bildirərəm,  
Haydi səni öldürərəm,  
Dindən dönmüş govuram mən.

Hay deyib meydan quranda,  
Bənəfşə bişlər buranda,  
Dişlərim qamaş duranda,  
Gərək polad gəmirəm mən.

Koroğluyam, acalmışam.  
Xotkarlardan bac almışam,  
DeməgİNƏN qocalmışam,  
Hələ ki, Babay-Əmirəm.

8. Ə.Qaracadağının “Şeirlər məcmuəsi”ndə bu qoşmanın belə bir variantı da vardır:

Yaz olsun, ərisin dağların qarı,  
Gözümə görünsün qardaşım, dağlar!  
Misri qılinc oynar al qan içində,  
Düşər səndə qatı savaşıım, dağlar!

Çıxım gədiklərdən izin izləyim.  
Ucalardan alçaqları gözləyim,  
Ağır qəflə vurum, səndə gizləyim,  
Heç kimsə bilməsin, sirdaşım dağlar!

Səndəyanda qalasını çapdığım,  
Yalın ayaq at köksünə qatdığını,  
Sürüsündən əmlik quzu qapdığım,  
Yeyib qurdalarla ulaşım, dağlar!

Bir at, bir qılıncım qardaşım, dağlar!  
Koroğlu der, bu dünyaya gəlmışəm.

### Koroğlunun Qars səfəri

Qol, əsasən, Ərəb Reyhanın Çənlibelə hücum üçün Qarsda hazırlıq işləri aparması, Qars paşasının qızı Hürü xanımın Koroğluya xəbər verməsi, Koroğlunun Qarsa gedib bəndə düşməsi, Eyyazın Qarsa gəlib Ərəb Reyhani öldürməsi, Hürü xanımın Çənlibelə gətirilməsindən ibarətdir.

1. Səfər – Koroğlunun dəlilərinin birinin adıdır. Kosa Səfər adı ilə məşhurdur.

2. “Koroğlu – Hümmət”də bu qoşmanı Yovru (Hürü) xanım Koroğluya xitabən deyir.

3. “Koroğlu – Hümmət” kitabında bu qoşma Koroğlunun dilindəndir.

4. Bu qoşma da “Koroğlu – Hümmət” kitabında müstəqil qoşmalar içərisində verilmişdir.

5. “Koroğlu – Hümmət”də bu qoşmanın müstəqil qoşmalar içərisində belə bir variantı vardır.

Canım Eyyaz, gözüm Eyyaz,  
Bax o yana, bax bu yana!  
Hayifdı, qoç dəlilərim,  
Boyanmasın qızıl qana!

Oturmuşdum mən xan kimi,  
Göz yaşım axdı qan kimi,  
Bir alıcı tərlan kimi,  
Sür atını bu meydana!

Qılıncın ağızı zağlıdı,  
Düşmanın qolu bağlıdı,  
Koroğlu çox damağlıdı,  
Evvaz, buyur nördivana!

6. “Koroğlu – Hümmət”də bu qoşma da müstəqil qoşmalar içərisindədir.

7. Bu qoşma “Koroğlu – Hümmət”də müstəqildir. Həm də Koroğlunun öz dilindəndir. Ona görə də son bəndi belədir:

Koroğluyam, əzən mənəm,  
Al geyinib bəzənmənəm.  
Çənlibeldə gəzənmənəm.  
Dünya mənə dar görünür.

8. “Koroğlu – Hümmət” kitabında bu qoşma müstəqil qoşmalardandır.

9. Bu qoşma da “Koroğlu – Hümmət” kitabında müstəqil qoşmaların içərisindədir. Son iki bəndi belədir:

Nə ola sözüm qanasan,  
Məni yandırdın, yanasan,  
Sən bir yaşılbəş sonasan,  
Qoy tökülsün şux tellərin!

Koroğlunun ərliyinən,  
Seyrağıbin korluğuynan,  
Gözəllərin birliyinən,  
Qoy tökülsün şux tellərin!

## Koroğlunun Dərbənd səfəri

Qol Koroğlunun Dərbəndə gəlib Möminə xanımla evlənməsindən, Kürdoğlunun Kürdüstan xanı ilə vuruşandan, nəhayət, onun qızı Mehri xanımı almasından və Çənlibelə gəlib atasını tapmasından ibarətdir.

1. Koroğlunun qoşması və eləcə də Ərəb paşanın onun cavabında dediyi qoşma “Koroğlu – Hümmət”də müstəqil qoşmalar içərisindədir. Paşanın da adı Ərəb paşa deyil, Süleyman paşadır.

2. Koroğlunun Dərbəndə gedib Möminə xanımı alması ayrı-ayrı variantlarda müxtəlif təfsilatla verilir. “Dərbənd – Vəli” variantına görə, Möminə xanım Koroğlunun qoçaqlığını, igidliyini eşidib ona belə bir məktub yazar:

Başına döndüyüm, ay qoç Koroğlu,  
Əgər igidsənsə, gəl apar məni.  
Həsrətindən yoxdur səbrim, qərarmı,  
İncidir sərasər ahü-zar məni.

Çənlibel üstündə əsrəmiş nərsən,  
Düşman qabağında dayanan ərsən.  
Tamam dəlilərə igid sərkərsən.  
Axtarsan taparsan düzilqar məni.

Dəmirqapı Dərbənd əcəb tamaşa,  
Batıb gözəlləri ala, qumaşa,  
Adım Mö'minədi, atam Ərəb paşa,  
İstərəm özünə elə yar məni.

Lakin başqa variantların əksərində bu qoşma “İstanbul səfəri”ndə Nigar tərəfindən Koroğluya yazılmış məktubun məzmunu olaraq verilir (III qol).

“Vuruş – Bozalqanlı” variantında qızın adı Möminə deyil, Məhbubədir. Özü də turkməndir.

“Bilqeys – Mehdi” variantında da qız turkmən Süleyman paşanın qızıdır. Adı da Bilqeys xanımdır. Bu varianta görə, Koroğlu Türkmen yollarında apardığı vuruşmaların birində, daldala bir atın üstünə minib özlərini düşməndən müdafiəyə çalışan iki kiçik yaşılı uşaq görür. Uşaqların özlərini belə müdafiəyə çalışmaları Koroğlunun xoşuna gəlir. Bu uşaqlar Süleyman paşanın oğlanlarıdır. Koroğlu uşaqların igidiyyinə heyran qalır və hər necə olursa Türkмəndən bir qız almağı qöt edir. Uşaqlar Süleyman paşanın Bilqeys adlı gözəl və igid bir qızı olduğunu deyirlər. Koroğlu Süleyman paşaya məktub yazıb qızı isteyir. Lakin Süleyman paşa rədd cavabı verir. Koroğlu dəliləri alıb şəhəri mühasirə edir. Süleyman paşaya bu məzmunda ikinci bir məktub göndərir:

Eşit, xəbərdar ol, paşa,  
Göndər gəlsin bizim yarı!  
Çəkdirərəm sənə haşa,  
Göndər gəlsin bizim yarı!

Göndərsən Allah əmiri,  
Göndərməsən döy dəmiri,  
Ərəb at cilov gəmiri,  
Göndər gəlsin bizim yarı!

Kəsmişəm dörd bir yanını,  
Yıxaram xanımanı,  
Axıdaram al qanını,  
Paşa, göndər bizim yarı!

Koroğlu girib meydana,  
Sözünü deyir mərdana,  
Boyatma şəhəri qana,  
Göndər gəlsin bizim yarı!

Paşa işin nəticəsinin pis olacağından qorxub, Bilqeyş xanımı Koroğluya verir.

3. “Dərbənd – Vəli” variantına görə, Koroğlu Möminəni Nigardan sonra alır. Onu Dərbəndə Möminə xanımın dalınca göndərən də Nigar özü olur. Koroğlu Çənlibələ döndükdən sonra Nigar nə üçün Möminəni gətirmədiyini ondan soruştur. Koroğlu Nigarın sualına cavab olaraq bu qoşmanı deyir. Buna görə də bu variantda qoşma Dəli Həsənə yox, Nigar xanıma xitabən deyilir.

4. “Dərbənd – Vəli”də bu qoşma Cəfər paşaya xitabən deyilir.

5. Koroğlu ilə Kürdoğlunun görüşü də variantlarda bir-birindən fərqli şəkillərdədir.

“Bilqeyş – Mehdi” variantına görə, Koroğlu Türkмəndə Sultan Əli adında bir pəhləvan olduğunu eşidir. Sultan Əlinin igidiyi və atı haqqında o qədər danışırlar ki, Koroğlu onunla görüşməyi, qabaqlaşmağı qərrara alır. Bu, Koroğlunun oğludur. Koroğlu günlərin birində dəlilərə xəbər vermədən atını minib Türkмənə gedir. Yolda Sultan Əli ilə qabaqlaşırlar. Birinci vuruşda Sultan Əli Koroğlunu yırır. Qılınçı çəkib başını kəsmək istəyir. Koroğlu deyir:

Başına döndüyüm, ay cavan oğlan!  
Öldürmə, qeyrətə bağışla məni!  
Yaşım ötüb, mən qocayam, sən cavan,  
Öldürmə, qeyrətə bağışla məni!

İxləs dost dünyada dostuna küsməz,  
Nə qədər incisə meylini kəsməz,  
İgiddə qaydadı, basdığın kəsməz,  
Öldürmə, qeyrətə bağışla məni!

Bahar vaxtı dağlar batar dumana,  
Təfavüt qoyerlar yaxşı-yamana,  
Gəl məni öldürmə, düşərsən qana,  
Öldürmə, qeyrətə bağışla məni!

Sultan Əli Koroğlunu buraxır. Koroğlu Çənlibelə dönür. Lakin dözə bilmir. Bir neçə gündən sonra bir də gedir. Haman yerdə yenə də Sultan Əlini tapır. Gürz ilə onun başından vurub yıxır, Qılnc çəkib başını kəsmək istədik-də gözü oğlanın qolundakı bazubəndə sataşır. Öz oğlu olduğunu bilir. Tuttuğu işdən peşman olub deyir:

Namərdliklə səni vurdum,  
Oğlum, əllərim qurusun!  
Nə yaxşı ki, soyundurdum,  
Oğlum, əllərim qurusun!

Türkmənə ayaq basmadım,  
Öz-öz baxtına küsmədim,  
Yaxşı ki, səni kəsmədim,  
Oğlum, əllərim qurusun!

Koroğlunun qoç balası,  
Ərşə çıxardı nalası,  
Düşman gülüb şad olası,  
Oğlum, əllərim qurusun!

Ata ilə oğul Çənlibelə dönürlər. Bir müddət sonra Bilqeyş xanımı da yanlarına gətirirlər.

“Vuruş – Bozalqanlı”da isə Koroğlu onu öldürdükdən sonra qolundakı bazubənddən öz oğlu olduğunu bilir. Gətirib Çənlibeldə dəfn edir. Oğlanın atını tutmaq mümkün olmur. At qaçıb bir baş Türkmenə gedir. Məhbubə xanım oğlunun intiqamını almaq üçün kişi paltarı geyinir, bir neçə də adam götürüb yola çıxır. At onu birbaş oğlanın öldürüldüyü yere gətirir. Bu tərefdən də Koroğlu dəlilərdən bir neçəsini götürüb Məhbubə xanıma başsağlığı vermək üçün Türkmenə gedir. Onlar yolda qabaqlaşırlar. Lakin niqablı olduqları üçün bir-birini tanıya bilmirlər. Koroğlu atı tanır. Oğlunun atını başqasının əlində qoymaq istəmir. Nəhayət, bunlar savaşırlar, Koroğlu Məhbubə xanımı yıxır. Niqab açılır. Bir-birini tanıyırlar. Koroğlu əhvalatı Məhbubə xanıma danışır. Lakin nə qədər yalvarırsa, onu Çənlibelə apara bilmir. Məhbubə xanım oğluna yas saxlamaq üçün Türkmenə qayıdır.

Bu variantlardan başqa, 1936-cı ildə Bakının Saray kəndində Aşıq Cahangirdən toplanmış “Koroğlu ilə Aypara, özü də istanbullu Xəlil paşanın qızıdır. Variant bir sira xüsusiyyətlərinə görə sehrli nağıllara daha çox bənzəyir. İçərisindəki qoşmalar şeriyətcə çox zəifdir. Variantın qısaca məzmunu belədir:

Koroğlu aşiq paltarı geyinib İstanbul'a gider. Küçələri gəzərkən eyvanda dayanmış Aypara xanımı görür. Aypara xanım Xəlil paşanın qızıdır. Öz əmisi oğlu Osman bəyə nişanlıdır. Aypara xanım Koroğlu haqqında çox eșitmiş və görməz-bilməz ona məhəbbət bağlamışdı. Koroğlu gəlib buradan keçəndə Aypara xanımın qarabaşı Sənəm onu tanır və xanımın əmri ilə içəriyə çəgirir. Koroğlu Aypara xanımla yaşamağa başlayır. Gündər, aylar keçir. Bir gün qarabaş Sənəm "başbir" olmağı Koroğluya təklif edir. Öz sevgisine sədəqətli olan Koroğlu Sənəmin təklifini rədd edir, hətta iki barmağı ilə ona bir şillə də vurur. Sənəmin burnu qanayır. Koroğlu yenə də Aypara xanımın yanına gedir. Sənəm acığa düşərək gedib əhvalatı Osman bəyə xəbər verir. Osman bəy qoşun götürüb Aypara xanımın evini mühasirəyə alır. Koroğlu vuruşmaq istəyir. Lakin Aypara qoymur, ona başqa bir paltar geydirərək gizli yol ilə evdən çıxarır. Lakin Koroğlu çıxıb getmir. O başqa paltarda olduğundan istifadə edərək qoşunun arasına girir və Koroğlu dəlilərinin Xəlil paşa sarayı mühəsirəyə almış olduqlarını söyləyərək onları aldadıb oraya göndərir. Qoşun gedəndən sonra Osman özü tək Aypara xanımın yanına gəlir. Koroğlu pusqudan çıxaraq onu tutub, dərin bir quyuya salır, üstünə də bir dəyirmən daşı qoyur.

Bu hadisədən sonra Koroğlu ilə Aypara xanım başqa bir mənzilə köçürür. Uzun müddət burada yaşayırlar. Aypara xanımın Koroğludan bir oğlu olur. Uşağın adını Səmənd qoyurlar.

Lakin qarabaş Sənəm Koroğludan əl çəkmir. O hər nə təhər olursa-olsun Koroğludan intiqam almağa çalışır.

Gecələrin birində Koroğlu Çənlibeli, dəliləri yuxuda görür. Əhvali qarışır. Belə vaxtlarda Koroğlu çıxıb bir uca yerdə namaz qılarmış. Səhər sübh zamanı qalxb yenə də qalanın üstünə çıxır, uca səslə namaz qılmağa başlayır.

Sənəm qarabaş onu görür, Xəlil paşaya xəbər verir. Ordu hazırlanır. Gecə Koroğlunun yaşadığı qalaya hücum edirlər. Sənəm qarabaş kəmənd ataraq qalaya çıxır, qapıları açır. İsdən xəbərsiz olan Koroğlunu yatdığı yerdə tutub qollarını bağlayırlar. Koroğlu oyandığı zaman özünü, Aypara xanımı və oğlu Səməndi düşmən əlində əsir görür. Son dəqiqədə bazubəndini oğlunun qoluna bağlayır.

Onları Xəlil paşanın yanına apardıqları zaman yolda Sənəm uşağı bir daşın dibinə atır. Xəlil paşanın əmri ilə Koroğlunu bir dərin quyuya, Ayparanı isə zindana salırlar.

Şəhərin kənarında qoca bir qarı yaşayırımsı; qarının bir iti var imiş. İt bir gün həyətdə canavar olduğunu hiss edir. Axtara-axtara gəlib haman daşın dibinə çatır. Baxır ki, burada canavar balaca bir uşağı əmizdirir. İt hay-küyü salır, canavar qaçırmır. Uşağı götürüb həyətə gətirir. Qarı uşağı itdən alıb saxla-mağşa başlayır.

Dəlilər Koroğlunu çox gözləyirlər, nəhayət, dalınca gəlirlər. Eyvaz qəsdən Qıratı qabağa salır. Qırat iyəlyə-iyəlyə gəlib quyunu təpir. Dəlilər Koroğlunu quyudan çıxarırlar. Koroğlu dəlilərlə birlikdə Xəlil paşa qoşununa hücum edir. Xəlil paşa öldürülür. Sonra Aypara xanımı zindandan çıxarıb birlikdə Çənlibelə gəlirlər. Uşağı nə qədər axtarırlarsa tapa bilmirlər.

Qol Koroğlu ilə Aypara xanımın Çənlibeldə yenidən toy etmələrilə bitir.

### **Hasan paşanın Çənlibelə gəlməyi**

Qol Hasan paşanın Çənlibelə hücumundan, Koroğlu ilə döyüşündən və tam məğlubiyyətindən ibarətdir.

1. Bu qoşma “Koroğlu – Hümmət” kitabında müstəqil qoşmalar içərisində verilmişdir. Özü də Gülbəngi paşaya xitabən deyilir. Bu ad ancaq “Həmzə – Əsəd” variantında bircə dəfə çəkilir və onun Üsküdar paşası olduğu deyilir. Başqa heç bir variantda bu ada təsadüf edilmir. Lakin bu qoşmanın varlığı, hər halda, xüsusü “Koroğlu ilə Gülbəngi” qolunun da olduğunu göstərir.

“El aşıqları” kitabında bu qoşmanın belə bir variantı vardır:

Əyri qılınc mənim püşdü pənahım,  
Axtarıram səni bu gün, əfəndim!  
Çəkib qopardaram bədəndən boynun,  
Qoymam qala novcavanın, əfəndim!

İgid nədir, qorxu nədir, can nədir?  
Paşa nədir, sultan nədir, xan nədir?  
Əsgər nədir, qoşun nədir, san nədir?  
Doldurram meydana qanın, əfəndim!

Bir düşəsiz Dəmirçioğlun felinə,  
Cəm qoşunun qalib gələ bilməz bircə qoluna,  
Bir qülqülə sallam Ərzurumun elinə,  
Seçmərəm kafiri, müsəlmani, əfəndim!

2. Bu qoşmanın çox az fərqli bir variantı da “Koroğlu – Hümmət” kitabındakı müstəqil qoşmaların içərisinə salınmışdır.

3. Bu, elecə də, bundan sonra gələn qoşmalar “Koroğlu – Hümmət”də müstəqil qoşmalar içərisindədir.

## Koroğlunun qocalığı

1. “Koroğlu – Məhəmməd” variantına görə, Koroğlu bütün dəliləri başından dağıdır. Yanında bircə Eyvaz qalır. Özü də hər şeydən əl çəkərək dəyirmançılıqla məşgül olur.

Koroğlunun düşməni olan paşa, onun tək qaldığını bilərək üstünə qoşun çekir. Koroğlu məsələni bilir. Eyvazı atlarnın dalınca göndərir. Vuruşda dəlibələr iştirak etmirlər. Koroğlu ilə Eyvaz paşanın qoşununu məğlub edib yenidən Çənlibelə qalxırlar.

“Koroğlu – Əli” variantında isə Çənlibeldə qalan Koroğlu ilə Nigardır. Koroğlu öz düşməni olan paşanın xəzinəsini yaran oğruları tutur. Paşa onu yanında saxlamaq istəyir. Koroğlu razi olmayıb gedir. Yolda quḍurlar onun qabağını kəsirlər. Koroğlu quḍurları öldürüb yenidən Çənlibelə dönür.

2. Bu qoşma “Koroğlu – Hümmət”də müstəqil qoşmalar içərisində verilmişdir. Bundan başqa, kitabda qoşmanın belə bir variantı da vardır:

Beş gün bu fani dünyada  
Bənzim zərd oldu, zərd oldu,  
Gördüm bir qanlı zalımı,  
Mənə dərd oldu, dərd oldu.

Məndən qorxdu xanlar, bəylər,  
Dava qılsam düşman neylər?  
Dünyada mənəm deyənlər  
Yeri yurd oldu, yurd oldu.

Koroğluyam, mən hazardım,  
Ağ üstdən qara yazardım,  
Nə qədər miskin gəzərdim,  
Adım qurd oldu, qurd oldu.

3. Bu qoşmanın “Koroğlu – Hümmət” kitabında belə bir variantı da vardır:

Yoldaşlarım, bu gün dava günüdür,  
Hazırlaşın, mövləm sizə yar olsun!  
Qeyrət əhlı qızıl qana bulansın,  
Qeyrətsizi qoy tər bassın, xar olsun!

Mənəm deyən kəslər girsin meydana,  
At səyirsin meydanda mərd-mərdana,

Utansın namərdi bəsləyən ana,  
İşİ daim onun ahu-zar olsun!

Həzrət Əli kimi nərələr çəkən,  
İgidlərin bağır öfkəsin sökən,  
Əyri qılınc çəkən, qızıl qan tökən,  
Əsirgəmə, vur, əllərin var olsun!

Meşədən enərkən Çəmlı dağıdan,  
Çəkinməyin həramidən, yağışdan,  
Səflər pozan, düşmənləri dağıdan,  
Öndəki düşməndən xəbərdar olsun!

İgid odur öz-özünü qaynada,  
Dava günü meydanda baş oynada,  
Namusu, qeyrəti verməyin bada,  
Meydandan qaçana namus, ar olsun!

4. Bu qoşmanın belə bir variantı da vardır:

Mərd döyüşündən namərd qaçar,  
Dağlar komur, komurlanır,  
Şahi-mərdən meydan açar,  
Meydan komur, komurlanır.

Qoç igid özün öyəndə,  
Güllə mənzili döyəndə,  
Qılınc qalxana dəyəndə,  
Qalxan komur, komurlanır.

Toplar atar qalasından,  
Haq saxlasın bəlasından,  
Qoç Koroğlu nalasından,  
Dağlar komur, komurlanır.

## MÜSTƏQİL NƏĞMƏLƏR

İllərilən arzumanın çəkərəm,  
Yer hay, məlum, çəkərəm, broy!  
Gözüm yaşı ümman olmuş, sel, sonam!  
Sel, broy, broy!  
Aşiq oldum, bən günahkar olmadım,  
Yer hay, məlum, çəkərəm, broy!  
Zara gəlmış əfqanımdan el, sonam!  
El sonam, broy, broy!

Səhər-səhər nə xoş gəlir avazın,  
Yer hay, məlum, abazın, broy!  
Keçibdür zəməri, gəlibdür yazın,  
Ey yazın, broy, broy!  
Töhva tərlan ulaşubdur bil, azın!  
Yer hay, məlum, bil, azın, broy!  
Bizim ellər seyrəngahdır, dol, sonam!  
Dol, broy-broy!

Əmə idim nazlı yarın dilindən,  
Ox, hay, məlum, dilindən, broy!  
Zara yetdim dil bilməz yar əlindən,  
Əlindən, broy, broy!  
Uçub, uçub gəlir Bağdad elindən,  
Yer hay, məlum, çəkərəm, broy!  
Yorulubdur, yol çəkikdir, yol, sonam,  
Yol, yavrum, broy, broy!

Səhər-səhər çəmənlərdə gəzərsən,  
Yer hay, məlum, gəzərsən, broy!  
Bolu bəyin məclisində məzəsən,  
Məzəsən, broy, broy!  
Mislin yoxdur, qızıl güldən təzəsən,  
Yer hay, məlum, təzəsən, broy!  
Sənə xoryat əli dəydi, sol sonam!  
Bol, broy, broy!

Qullar ağasını üryan eylədin,  
Yer hay, məlum, eylədin, broy!

Kəsdin kabab barım, büryan eylədin,  
Eylədin broy, broy!  
Bəni Məcnun kibi üryan eylədin,  
Yer hay, məlum, eylədin, broy!  
Sən eylədin az dərdimi bol, sonam!  
Bol, broy, broy!\*

\* \* \*

Bir bazilən bir şahinin bəsi var,  
İkisinin cida düşmüş arası,  
Şahin der ki, bənə haqdan verilmiş,  
Qüdrətdəndir gözlərimin qarası.

Baz da der ki, bəni bəylər götürür,  
Üstümüzə ala seyvan örtürür,  
Sənin bağın bir atmaca götürür  
Yeri, var get, hey quşların cürəsi.

Şahin der ki, yüksəklərdə tunarım,  
Yenər, alçaxlarda kəndim sunaram,  
İsmim küçük, illa qatər tökərəm,  
Yeyən bilir cırnağımın yarası.

Baz da der ki, bu dağ bənim dağımdur.  
Ara yerdə mədh olacaq çağımdur.  
Kəklik, ördək, turac bənim ovumdur,  
İnşaallah, durnaya gəlür sırası.

Koroğlum der: şahin təki curası,  
Anca quşlar yüksək qoymuş yuvası,  
Qobati gələndə savar sırası,  
Qanda qalır gözlərünən durası\*\*.

---

\* M.E l y a s. Nəgmələr kitabı, Təbriz, 25 yanvar, 1721.

\*\* Yenə onun

\* \* \*

Pirim Şahi-Mərdan, Əli al Bağır,  
Mənzilə yetir mən tək düsgünü,  
Muradlar verici, ya qəni sphan,  
Duman, mənim yolum alma qış günü.

Fələyin ardınca yetim deyərdim,  
Mühəbbət gülün tək tutum deyərdim,  
Yengidən bir saray yapım deyərdim,  
Fəlek bərbad etdi könül köskünü.

Fələyin bu imiş insana bəxşı,  
Günümüz keçirdik hey yaman, yaxşı,  
İgidlikdə artar igidin eşqi,  
Qocaldıqca əskik olur eşq günü.

Mən tanıram sultanım, xanımı,  
Yaş yerinə nə tökərsən qanımı?  
Vədəm tamam olsun, gəl al canımı,  
Fəlek, bənə minnət etmə beş günü!

Koroğlum der: kəlam gəldi dilimə,  
Çox gəzindim, çara bulmam ölümə,  
Versəm dünya malın, gəlməz əlimə  
İgidlikdə keçirdigüm xoş günü\*

\* \* \*

Hov-hov deyib bu meydana gələndə,  
Qoç igidlər bəlli olur meydanda,  
Çəkər, qılınç, yoldaş üstə budanar,  
Tökülür qoçağın qanı meydanda.

Əsli dəmir olan eksən bükülür.  
Dəblüğə oynalur, geyim sökülr,  
Baş kəsilir, axtarmalar çəkilir,  
Qoç igidi qazanır namı meydanda.

---

\* M.E I y a s. Nəğmələr kitabı.

Yaxsılıq eyləsən haxı-say itməz,  
Namərdin köylünün qarası getməz,  
Parça-parça olur, qənimdən dönməz,  
Düşsə qoç igidin yoni meydanda.

Qoç igid bəylidür kəndi zatından,  
Dönməz qənimindən, kəssən ətindən,  
Ərəb at səsindən, ər heybətindən,  
Çıxar müxənnətün canı meydanda.

Əsli yabu olan bədöv at olmaz,  
Müxənnətin ürəgində zat olmaz,  
Koroğlum der: yalqız igid atılmaz,  
Məgər mədət olsa qəni meydanda\*.

\* \* \*

Qarşu yatan qarlı dağlar,  
Baxar qarına gümrənər.  
İgid hicran çəkər, ölməz,  
Baxar yarına gümrənər.

İki tülək, biri tavar,  
Biri qaçar, biri qavar,  
Babur, aslan, sərp canavar  
Almış ovuna gümrənər.

Şahin, şunğar alıcı olur,  
Qaraquş çekici olur,  
Bəglər aslan yırtıcı olur,  
Qurt yerişinə gümrənər.

İki tərlan bir yuvadan,  
Kövül heç düşməz havadan,  
Ala qaplan sərv qayadan  
Baxar buluda, gümrənər.

---

\* M.E l y a s. Nəğmələr kitabı.

Koroğlu der: dəm bu dəmdür,  
İmam ləşkəri möhkəmdür,  
Hər nə desən adamdandur,  
Dutduğu işə gümrənər\*.

\* \* \*

Sarığın əgri saranlar,  
Sabah bundan iğrar olur.  
Sarığı başdan gedincək,  
Dağılır, tarımar olur.

Nəfir carçı olur, çalar,  
Şad açulur, aləm parlar,  
Ər hayxırur, köhlən xorlar,  
Bir əcayib rüzgar olur.

Tüfəngçi çaxmağın çaxar,  
Ləkə kəc qayıdan baxar,  
Geyim gözündən qan axar,  
Cəsəd biixtiyar olur.

Cübbə-cilqava geyənlər,  
Ağır ölkələr yeyənlər,  
Kölgədə mənəm deyənlər,  
Meydan başına dar olur.

Koroğlu bunu bilməsə,  
Xaniman tərkin etməsə,  
İgid meydanda ölməsə,  
Yarsız qalsa, ar olur\*\*.

\* \* \*

Bağdaddan gəln beş durnam,  
Yoluna qurban olayım, broy!  
Əgricələr burma-burma.  
Yar, telinə qurban olayım!

---

\* M.E l y a s. Nəğmələr kitabı.

\*\* Yenə onun

Rəğib bundan keçməsin,  
Namərd mətləbə yetməsin, broy!  
Altun kəmrə incitməsin,  
Yar, belinə qurban olayım!

Sevdüm üç gözəlin birin,  
Kimsəyə demənəm sirin, broy!  
Ləblərin şirindir, şirin,  
Yar, dilinə qurban olayım!

Eyvazın rüxsarı güldür,  
Siyah kəkülü sünbüldür, broy!  
Koroğlunu öldürsən, öldür,  
Yar, gözünə qurban olayım!

İnci demişəm dişüə,  
Qüdrət qələmi qاشua, broy!  
Sövgənər bulaq başua,  
Yar, gözüne qurban olayım!

Koroğlu alur salamı,  
Nə bürünlür halal-haramı, broy!  
Yeddi yüz yetmiş calalı,  
Yar, dəlüə qurban olayım!\*

\* \* \*

Meydana girərəm cannan,  
Urusxat almışam xansan,  
Qıraram, tökərəm yannan,  
Dərə-təpələr leş olsun!..

Qoç Koroğlum deyər dövlət...  
Gün düşər aləmə şöhrət...  
Mən ölündə yerim cənnət.-  
Qıl körpü taxtапuş olsun!..\*\*

---

\* M.E l y a s. Nəğmələr kitabı.

\*\* Yenə onun

Başına döndüyüm, qurban olduğum,  
Səri durna telli Eyvaz, ağlama!  
Ala gözlərinə heyran olduğum,  
Səri durna telli Eyvaz, ağlama!

Altun araxçını qoyub başına,  
Qüdrət qələmini çəkmiş qaşına,  
Yeni girmiş on dörd, on beş yaşına,  
Səri durna telli Eyvaz, ağlama!

Beldə qılinc, hazaran qalxan qolunda,  
Tüp-tüp atlı durur sağ və solunda,  
Can qurban eylərəm sənin yolunda,  
Səri durna telli Eyvaz, ağlama!

Adım qoç Koroğlu, Urumda bəlli,  
Səni gördü ürək, tapdı təsəlli,  
Sən oğlu, mən ata, sümmü təcəlli,  
Səri durna telli Eyvaz, ağlama!\*

\* \* \*

Üç yaşıdan beş yaşına varanda,  
Yenicə açılan gülo bənzərsən.  
Beş yaşıdan on yaşına varanda,  
Arıdan saçılmış bala bənzərsən.

On dördündə sevda yenər başına,  
On beşində yavan (?) girər düşüna,  
Çünki yetdin iyirmi dörd yaşına,  
Boz, bulannıq axan selə bənzərsən.

Otuzunda kəklik kimi səkərsən,  
İgidlik eləyib qanlar tökərsən,  
Qırxında sən əl haramdan çəkərsən,  
Sonası ovlanmış gölə bənzərsən.

---

\* Əndəlib Qaracadağı. Şeirlər məcmuəsi, XIX əsrin əvvəllərində yazılmış əlyazması. Sankt-Peterburq.

Əllisində əlif qəddin çökilər.  
Altmışında ön dişlərin tökülər.  
Yetmişində qəddin, belin bükülər,  
Karvanı kəsilmiş yola bənzərsən.

Səksanında sinir yenər dizinə,  
Doxsanında qubar qonar gözünə,  
Koroğlu der, çünki yetdin yüzünə,  
Uca dağ başında kola bənzərsən\*.

\* \* \*

Mənəm-mənəm deyib dava qılanda  
Ərəb atın, qoç iyidin günüdür.  
At səyridəndə, nal qırılanda,  
Qabağında duran dayın günüdür.

Yol yörürkən irast gəldim davada,  
Güllə dəyər, nişan qalar arada,  
Qanum qiymətinə olsa irada,  
Çərkəs peykan, xədəng oxun günüdür.

İki əsgər bir-birinə varanda,  
Aralığa quru dava salanda,  
At yorulub yerdə yayan qalanda,  
Qara polat şol qlincin günüdür.

Koroğlu, göldilər savaş qurmağa,  
Qoçaqların muradını verməyə.  
Kos, nağara çalınır qan almağa,  
O Şeyx oğlu Şah Abbasın günüdür\*\*.

---

\* Əndəlib Qaracadağı. Şeirlər məcmuəsi, XIX əsrin əvvəllərində yazılmış əlyazması. Sankt-Peterburq.

\*\* El şairləri. 2-ci cild, Bakı, 1935. səh. 241.

\* \* \*

Həsən paşa tutub Eyvaz balamı,  
Göndər, türkmanlardan xanlarım gəlsin!..  
Eyvazsız neylərəm dünya malını,  
Göndər türkmanlardan xanlarım gəlsin!..

İyid istərəm ki, yayımı əyə,  
Bu şəşpərim ala, sinəmə döyə,  
Xeyir-duaçı ollam, düşərəm önə,  
Göndər türkmanlardan xanlarım gəlsin!..

Dava günü, dəlilərim, bu gündür,  
Sinəm üstə bu dağılan düyündür.  
Koroğlu der: məhşər günü bu gündür,  
Göndər türkmanlardan xanlarım gəlsin!..\*

\* \* \*

Xotkar üstümüzə çəri buyurdu.  
Döyüşərəm, dönmənəm, edərəm cəngi,  
Ac qarıqqay kimi doyursa məni,  
Mən qəbul etmənəm bu namü nəngi.

Əlli nədir, altmış nədir, yüz nədir...  
Mən bilmənəm hərzə-hərzə söz nədir.  
Nəzərimdə dərə, təpə, düz nədir...  
Mənəm əsl kirvələrin pələngi.

Bəy oğlundan olan yenə bəy mənəm,  
Hər namərd ləkiyə boyun əymənəm.  
Ölümümdən ötrü qorxu çəkmənəm,  
Axır suda sınar bu su səhəngi.

Koroğlu der: mən xud yetişdim cana,  
Mən sərimi top eylərəm çovkana.  
Salaban gedərəm mülki-Irana,  
Ollam əli qullarının yekrəngi\*\*.

---

\* El şairləri. 2-ci cild, Bakı, 1935. səh. 239.

\*\* Əndəlib Qaracadağı. Şeirlər məcmuəsi, XIX əsrin əvvəllərində yazılmış əlyazması, Sankt-Peterburq.

\* \* \*

Bir igidlilik nişanəsi  
Şanında gərək igidin,  
Çəkməyə özgədən minnət  
Canında gərək igidin.

İgid gərək xanlar xanı,  
Vura qılıc, tökə qanı,  
Həzəran işi qalxanı  
Qolunda gərək igidin.

İgid odur ola gücü,  
Ala qalalardan bürcü,  
Brusa işi qılıçı  
Belində gərək igidin.

Kolroğlu sayarlar bizi,  
Düşmənə gəlirik bəzi,  
Hər gecə bir gürcü qızı  
Qoynunda gərək igidin\*.

\* \* \*

Carçılар çığrışır, gərənay bozlar,  
Ərəb atlar macal tapmaz qaşana.  
Bunda baş götürmək hesaba keçməz,  
Qoç igiddə yara gərək nişana.

İgid gərək tipə verə arxanı,  
Ağası öününcə sala qovğanı,  
Siyirə qılıncı, çəkə qalxanı,  
Səksən oxu sadağından boşana.

Dörd yandan meydani tüstü bürüyə,  
Ərəb atlar adam leşi sürüyə,  
Kəllələr kəsilə, qanlar yeriyə,  
Göy üzündə mələyiklər uşana.

---

\* Əndəlib Qaracadağı. Şeirlər məcmuəsi, XIX əsrin əvvəllərində yazılmış əlyazması, Sankt-Peterburq.

Koroğlu der: bü gün döyüş qurulsun!  
Əvvəl müxənnətin boynu vurulsun!  
Qoç igidə xanlıq, bəylik verilsin!  
Bu meydanda ağa nədir, paşa nə?!\*

\* \* \*

Ərəb atın dastanını söylərəm,  
Üç yaşında hər nişanı bəlli olur.  
Bir asma gərdənli, qulun sağırlı,  
Sığır qabırğalı maral əlli olur.

Dörd yaşıdan yetişəndə beşinə,  
Yəhər üstdən əl yetişməz başına.  
Qovğa günü üzün tutar qoşuna,  
Gözləri dağlarda, burnu yelli olur.

Hər hünər göstərir yeddi yaşında.  
Bir mərd igid bağdaş qurar gösündə.  
Tüpə təpər, baydaq alar qoşunda,  
Döyüşür, savaşır, fitnə, felli olur.

Doqquzunnan çünki yetdi onuna,  
Tükün sığarlayıb girər donuna.  
Dəli mehtər dolananda yanına  
Əldə toppuz oynar, şəşpər sallı olur.

Qoç Koroğlu der: bu nişanındadır,  
Ərəb at arzusu hələ candadır,  
Mənim istədiyim budu, səndədir,  
Tovlabası deyəllər, ağa yollu olur\*\*.

---

\* Əndəlib Qaracadağı. Şeirlər məcmuəsi, XIX əsrin əvvəllərində yazılmış əlyazması, Sankt-Peterburq.

\*\* Yenə onun

\* \* \*

Pərim, bir qayıt baxginən,  
Eyvaz bu gələndir, gələn!  
Cigərim oda yaxginən,  
Eyvaz bu gələndir, gələn!

Eyvazın on dörd yaşında,  
Durna telləri başında,  
Qüdrət qələmi qəşənda,  
Eyvaz bu gələndir, gələn!

Həzəran qalxan qolunda,  
Misri qılıncı belində,  
Qoşunu sağı, solunda,  
Eyvaz bu gələndir, gələn!

Eyvaz xanların xani,  
Tərifi tutmuş dünyani,  
Koroğlunun din-imani  
Eyvaz bu gələndir, gələn\*

\* \* \*

Yaz olsun, ərisin dağların qarı,  
Gözümə görünüsün qardaşım, dağlar!  
Misri qılınc oynar al qan içinde,  
Düşər səndə qatı savaşım, dağlar!

Çıxım gədiklərnən, izin izləyim,  
Ucalardan alçaqları gözləyim,  
Ağır qəflə vurum, səndə gizləyim,  
Heç kimsə bilməsin sirdəşim, dağlar!

Sindəyanda qələsini çapdığım,  
Yalın ayaq at köksünə qatdığını,  
Sürüşündən əmlik quzu qapdığım,  
Yeyib qurtlarının ulaşım, dağlar!

Koroğlu der: bu dünyaya gəlmışəm,  
Bir at, bir qılıncım qardaşım, dağlar\*\*

---

\* Öndəlib Qaracadağı. Şeirlər məcmuəsi, XIX əsrin əvvəllərində yazılmış əlyazması, Sankt-Peterburq.

\*\* Yenə onun

\* \* \*

Canım ata, gəl şünaxdım itirmə,  
Bu qılıxda çodar olmaz, hay olmaz...  
Bir oğlum var, gəl yanınca götürmə,  
Bu qılıxda çodar olmaz, hay olmaz...

Səhər oldu, sübh açıldı, gəldi gün,  
Sinəm üstə çalma çarpez gəl düyüñ,  
Mən bilirəm başımıza gəldiyin,  
Eyvaz sənə oğlu olmaz, hay olmaz...

Ötür getsin bunu, heç kim görməsin,  
Qonum-qonşu gəldiyini bilməsin,  
Heç kafirin yuxusuna girməsin,  
Bu qılıxda çodar olmaz, hay olmaz...

Yerisindən elə bildim Sərsandır,  
Dostluğundan, düşmanlığı birdəndir,  
Ya Koroğlu, ya da Dəli Həsəndir,  
Bu qılıxda çodar olmaz, hay olmaz...\*

\* \* \*

Uca dağların başından  
Yolum, ay mədət, ay məjət!  
Düşüb ardımcı dolanır,  
Ölüm, ay mədət, ay mədət!

Bir qılınçmı var, bir atım,  
Artıbdır dadü fırqətim,  
Qərib ellərdə cəsədim  
Qalır, ay mədət, ay mədət!

Tutuldu namərd əllərdə,  
Gözümüz qaldı yollarda,  
Ağlayım qürbət ellərdə,  
Gülüm, ay mədət, ay mədət!

---

\* Əndəlib Qaracadağı. Şeirlər məcmuəsi, XIX əsrin əvvəllərində yazılmış əlyazması, Sankt-Peterburq.

Eyvazım dürür, oturur,  
Mövlasın dilə gətirir,  
Mən ölsəm kimlər götürür,  
Elim, ay mədət, ay mədət!\*

\* \* \*

Bu gün itirmişəm Eyvaz balını,  
Yazın, Təkəlidən dəlilər gəlsin!..  
Neylərəm Eyvazsız dünya malını,  
Yazın, Təkəlidən dəlilər gəlsin!..

Almasdan qılıncdır, poladdan yeyə,  
Çeynərəm dəməri, üflərəm göyə,  
Olaram çərxəki, düşərəm ögə,  
İstə, Təkəlidən dəlilər gəlsin!..

Aləm bilsin: mən Əliyə nökərəm,  
Düşmənin gözünə mızraq tikərəm,  
Meydanda kəllədən bostan əkərəm,  
İstə, Təkəlidən dəlilər gəlsin!..

Koroğluyam, mən xud yetişdim cana,  
Əvvəl əldən özüm girrəm meydana,  
Toxad qələsini bularam qana.  
Yazın, Təkəlidən dəlilər gəlsin!..\*\*

\* \* \*

Çamlı Belin səafsində, seyrində,  
Gülüstanda arzumanım qalmadı.  
..... piyala gəzdirdim,  
Gülüstanda arzumanım qalmadı.

Eyvaz xana al şərabi içirdim,  
Du deyibən, çox xocalar köçürdüm,

---

\* Əndəlib Qaracadağı. Şeirlər məcmuəsi, XIX əsrin əvvəllerində yazılmış əlyazması, Sankt-Peterburq.

\*\* Yenə onun

Səksən oxu əyrimçədən keçirdim,  
Heç kamanda arzumanım qalmadı.

Sürüsündən quzu qapdim, uladim,  
Kəlle kəsdim, igid qanı yaladim,  
Çaldim, çapdim, çox sövdəgər taladim,  
Bazırganda arzumanım qalmadı.

Neçə qanlı başlar mizrağha taxdim,  
Neçə sərəsgərlər yandurub yaxdim,  
Koroğluyam, yaxşı keflərə baxdim,  
Bu cahanda arzumanım qalmadı\*.

\* \* \*

Bəylərmizə dəmirdonlu deyərlər.  
Daim içimizdə ərlik işlənir.  
Qoç igidlər törər iligimizdən,  
Ğənim qabağında biri beşlənir.

Döyüş babamızdan miras qalibdir,  
Dağlar əlimizdən zaar gəlibdir,  
Məsknəmiz sərp qayalar olubdur,  
Qağanlar çığrışır, pələng daşlanır.

İki xanlar bir araya gələndə,  
Qurd oyunun aralığa salanda,  
Kəllələr kəsilib yumbalananda  
Halaylar pozulub tip qılıncınır.

Başı ala qarlı dağlarımız var,  
Süsənli, sünbülli bağlarımız var,  
Koroğlu der: qoçaq ağalarımız var,  
İşgisində ərəb atlar bağışlanır\*\*.

---

\* Əndəlib Qaracadağı. Şeirlər məcmuəsi, XIX əsrin əvvəllərində yazılmış əlyazması, Sankt-Peterburq.

\*\* Yenə onun

\* \* \*

Eyvaz balım, ayağa dur indi,  
Duşda gördüm Dəmirçioğlu qaldadır.  
Çək gəlsin Qıratı, əyərlə görüm,  
Kömək deyib baxır, gözü yoldadır.

Dəli Həsən, sən çəkginən qlinci,  
Qoyma kim, dağıla əsgərin ucu,  
Reyhan Ərəb, min igidə girici  
Bir sultanım tutulubdur, əldədir.

Çağırgilən, Halaypozan oyansın!  
Qılincın qəmzəsi qana boyansın!  
Dəmirçioğlu hələ zərbə dayansın,  
Hökəm qüvvəti var, zoru qoldadır.

Yatmış idim, yaman gördüm düşumu.  
Kimse bilməz idi mənim işimi.  
Koroğlu (der) hər kim sevər başımı,  
Gəlsin, Dəmirçioğlu yaman haldadır\*.

\* \* \*

Do diləyib, düşmən üstə varanın,  
Dalısında bərk yoldası gərəkdir.  
Hu-hu deyib qənim atdan salanın  
Ya qoç oğlu, qoç qardaşı gərəkdir.

Nökər olan qulluq eylər ağaya,  
Həramisən, dur sən çəkil zağıya!  
Yada bel bağlama, qoyar yağıya,  
Yad oğlunun yağılı aşı gərəkdir.

Bəlli olur qoç igidin oymağı,  
Qaraş quş tək çəkə, yırtı qaynağı,  
Xınzır kimi qənim üstə varmağı,  
Kəlboğlu tək tər savaşı gərəkdir.

---

\* Əndəlib Qaracadağı. Şeirlər məcmuəsi, XIX əsrin əvvəllərində yazılmış əlyazması, Sankt-Peterburq.

Koroğlu der: bu məniyə dalmaya,  
Müxənnətlər bu dünyada qalmaya,  
İstanbulun xəracını qalmaya,  
İstanbulun xəracını almaya  
Şeyx oğlunun qızılbaşı gərəkdir\*.

\* \* \*

Ay ağalar, qovğa günü gələndə,  
Qoç igid dəryada sala nisbətdir.  
Arpa verib candan artıq saxlaya,  
Ərəb at meydanda yelə nisbətdir.

Ərəb at gəlməsə meydan açılmaz,  
Qılıçı çalmaya, al qan saçılmaz,  
Qoç igidlər əli bağlı, açılmaz.  
Geyim bir qızıldan şala nisbətdir.

Ərəb at meydanda işgündür, işgün,  
İgidlərin ömrü niyədir beş gün?  
Çoxların da əli at üstə çəşgin,  
Çox salah da başa bəla nisbətdir.

Koroğlu der: göldi döyüş sorağı,  
Dalda irür müxənntin duağı.  
Canından rədd eylə yüz min yarağı,  
Qalxan götürəndə qala nisbətdir\*\*.

\* \* \*

Çox da laf eyləmə, Bolu,  
Mən də bir bəbirəm, bəbir.  
Bularam qızıl qanına,  
Tərsayam, gəbirəm, gəbir.

Ərəb atlar işinəndə,  
Yaralarım deşiləndə,

---

\* Əndəlib Qaracadağı. Şeirlər məcmuəsi, XIX əsrin əvvəllərində yazılmış əlyazması, Sankt-Peterburq.

\*\* Yenə onun

Döyüş səsi eşidəndə  
Dağların . . . . .

Meydan başında duranda,  
Çekib bığların buranda,  
Dişlərim qamaşdıranda  
Poladı gəmirrəm, gəmir.

Koroğluyam, qocalmışam.  
Mən xotkardan bacalmışam.  
Ha desələr, qocalmamışam,  
Babayı-Əmirəm, Əmir...\*

\* \* \*

Şikar edib, tutdum bir şux tərlan,  
Oldum cəmalına mayıl, Eyvazxan!  
Cünun edib məni salma daqlara,  
Eylə öz qapında sayıl Eyvazxan?

Sağ gedəsən ulusuna, elinə,  
Misri qılıc bağladaram belinə.  
Geyim qurşan, qalxan bürü qoluna,  
Sən də bəylərinən sayıl, Eyvazxan!

Qaşların kamandır, kirpiyin almaz,  
Hər yandan oxlaşan, yaram sağalmaz.  
Gedər bu gözəllik sənə də qalmaz  
Əgər sərxoşmusan ayıl, Eyvazxan!..

Koroğlu der: aləmləri yaradan,  
Sək rəqibi həq götürsün aradan.  
Hayqıranda Qırat sıçrar Toradan,  
Dörd yanımız olsa hayıl, Eyvazxan!..\*\*

---

\* Əndəlib Qaracadağı. Şeirlər məcmuəsi, XIX əsrin əvvəllərində yazılmış əlyazması, Sankt-Peterburq.

\*\* Yenə onun

\* \* \*

Qoç quzudan qoçaq törər, qoç olur,  
Müxənnətlər naçaq olur, sultanım!  
Qaçar, qaçar qənimini aldadır,  
Qayıdanda qoçaq olur, sultanım!

Minə idim Ərəb atın kökündən,  
Yükreyindən, bədöyündən, yeyindən,  
Bir mərd iyid xəbor aldı bəyindən:  
Bir tər savaş haçaq olur, sultanım?!

Vara bilməm Şamlubelin düzünə,  
Gidi ləkə, özü nədir, sözü nə?  
Bir mərd iyid min namədin gözünə  
Ucu almas bıçaq olur, sultanım!

Koroğlu der: danla divan qurulur,  
Əvvəl qoç iyidin atı urulur.  
Açıqlanır, üzə qalxan bürünür,  
Sivrə qılıc yaya olur, sultanım!..\*.

\* \* \*

İki dörya arasında gəmim var,  
Çıxartmadı bir kənara yel məni.  
Mənim yüz min möhnətim var, qəmim var,  
Apardı girdaba saldı sel məni.

Bahar oldu, bağçamız bar götirməz,  
Mənim könlüm qəribliyi götürməz,  
Gidi Reyhan Ərəb atı götirməz,  
Aşa bilməz qarlı dağlar, yol məni.

Vara-vara dost kuyindən yad oldum,  
Qəhbə felək, haçan səndən şad oldum?  
Vətənimdən, ulusumdan yad oldum,  
Yada salmaz qohum, qardaş, el məni.

---

\* Əndəlib Qaracadağı. Şeirlər məcmuəsi, XIX əsrin əvvəllərində yazılmış əlyazması, Sankt-Peterburq.

Koroğluyam, onu-bunu bilməzəm.  
Hər yetənə ləkəyə boyun əyməzəm,  
Yaradandan qeyri kimse bilməzəm,  
İstər yaxşı, istər yaman bil məni\*.

\* \* \*

Bəylər, biz səhra qurduyaq,  
Quzu qapmaq işimiz.  
Qağan aslanlar yatağı,  
Serp qayadır daşlarımız.

Qurdumuz quduzdur, dalar,  
Şahinimiz durma ovlar,  
Daşa çalsam iki bölgə,  
Kəskindir qılınclarımız.

Koroğlu der: alan qalsın (gəlsin),  
Dağı, daşı talan qalsın (gəlsin),  
Çovğan alıb çalan qalsın (gəlsin),  
Meydandadır başlarımız\*\*.

\* \* \*

Getmə dağlar, səndən xəbər alayım,  
Sinəmdə yaylayan ellər necə oldu?  
Ala sivan, çadır otaq quranlar  
..... olan qullar necə oldu?

Bir adam göndərin gəlsin yanımı,  
Yetişmədim qoşununa, xanına,  
İltimas eləyin nəzər xanıma,  
..... sədəf qollar necə oldu?

Koroğlu der: al şərabın içərsən,  
Dost yolunda canü başdan keçərsən,  
Telli durnam, neçin mələl uçarsan?  
Əldən-ələ düşən tellər necə oldu?\*\*\*

---

\* Gürcü əlifbası ilə yazılmış bir əlyazmasından. Əsli Gürcüstan Dövlət Muzeyində saxlanılır. Nüsxə Dilara Əliyeva tərəfindən oxunmuşdur.

\*\* Yenə orada

\*\*\* Yenə orada

\* \* \*

İllər ilən arzumanın çəkərəm,  
Əfqanımdan zara gəldi el, sonam!  
Aşıq oldum, mən günahkar olmadım,  
Gözüm yaşı ümman oldu, sel, sonam!

Səhər-səhər çəmənlərdə gəzərsən,  
Söylü bəylər məclisində məzəsən.  
Mislin oxdur, qızıl güldən təzəsən,  
Sana xoryad əli dəydi, sol, sonam!

Səhər-səhər nə xoş golir avazın,  
Gedibdir baharın, qalıbdır yazın,  
Səni alır qaçar tülək şahbazın,  
Sizin göldən bizim gölə göl, sonam\*.

\* \* \*

Mən yarımin ellərinə,  
Mən qurban.  
Varsam nazilon-nazilən,  
Nazilən, ey nazilən, şahbazilən...  
Əl-əl üstə qullugunda,  
Mən quban,  
Durram nazilon,  
Nazilən, ey nazilən, şahbazilən...

Seyr eylədim ellərini,  
Mən qurban,  
Qucdum yarın bellərini,  
Ala göz!  
Dost bağın güllərini,  
Mən qurban,  
Dərrəm nazilən-nazilən,  
Nazilən, ey nazilən, şahbazilən...

Çox çəkdirim yarın cəfasın,  
Mən qurban.

---

\* Gürcü əlifbası ilə yazılmış bir əlyazmasından. Əsli Gürcüstan Dövlət Muzeyində saxlanılır.

Görmədim xublar vəfasın,  
Ala göz!  
Bu yarın . . . . . səfasın,  
Mən qurban,  
Sürrəm nazılən,  
Nazılən, ey nazılən, şahbazılən...

Dəstimi verdim dəstinə,  
Mən qurban.  
Qurbanam çeşmi-məstiniə,  
Ala göz!  
Sinəmi sinən üstünə,  
Mən qurban,  
Sürərsən nazılən, nazılən,  
Nazılən, ey nazılən, şahbazılən...

Çənlibelin yeri düzdür,  
Mən qurban.  
Gecələr mənə gündüzdür,  
Ala göz!  
Koroğlu Eyvazılən,  
Mən qurban.  
Nazılən, ey nazılən, şahbazılən...\*

\* \* \*

Bağdatdan gələn beş durna,  
Yoluna qurban olaydım...  
Qanatların burma-burma,  
Ellər nə əcəb, nə əcəb, gözəlsən, nə şirin,  
Telinə qurban olaydım...  
Dağlar aşallar, çöllər keçəllər, sən ilə belə gözəllər.

Aradan rəqib ötməsin!  
Namərd mətləbə yetməsin!  
Altun kəmər incitməsin!  
Ay liqa bellər, nə əcəb, nə gözəl, nə şirin.  
Eline qurban olaydım!..  
Dağlar aşallar, çöllər keçəllər, sən ilə belə gözəllər.

---

\* Gürcü əlifbası ilə yazılmış bir əlyazmasından. Əsli Gürcüstan Dövlət Muzeyində saxlanılır.

Dağların başından çiçek,  
Sənsən hamısından göyçək.  
Doldur badələri, içək.  
Ellər nə əcəb, nə əcəb, nə şirin, nə gözəl.  
Elinə qurban olaydım!..  
Dağlar aşallar, çöllər keçəllər, sən ilə belə gözəllər.

Eyvazın üzünü güldür,  
Siyah kakılı sünbüldür.  
Öldürürsən Koroğlunu öldür!  
Qollar nə əcəb, nə əcəb, nə gözəl, nə şirin,  
Qoluna qurban olaydım!  
Dağlar aşallar, çöllər keçəllər, sən ilə belə gözəllər.

---

\* Gürcü əlifbası ilə yazılmış bir əlyazmasından. Əsli Gürcüstan Dövlət Muzeyində saxlanılır.

# LÜĞƏT

## A

*Ağ olmaq* – üzə durmaq.  
*Axça* – ağaç, pul.  
*Axtarma* – qənimət.  
*Al* – hiylə, qırmızı.  
*Al dil ilə* – hiyləgərliklə aldadaraq.  
*Altun* – qızıl.  
*Arastə* – bəzənmiş, süslənmiş, hazır.  
*Arzuman* – arzu, istək, həsrət  
*Ataş* – atəş, od.  
*Avaz* – səs.  
*Azman* – nəhəng, böyük.

## B

*Badə* – şərab. Dastanda çox zaman qədəh mənasında işlənir.  
*Bar* – meyvə.  
*Barxana* – yük, yüngül yük.  
*Barı* – divar.  
*Barigah* – saray.  
*Baz* – qızılqus.  
*Bazburut* – boy-buxun, görkəm.  
*Bazmənd* – bazubənd, qolbaq.  
*Bazu* – qol.  
*Bə çəşm* – göz üstə.  
*Bə eyni* – eynilə, tamamilə, lap.  
*Bədhesab* – bədhaqq, anlamaz, namərd, haqq verməz.  
*Bədxuy* – bədxasiyyət.  
*Bədöy* – cins at.  
*Bələn* – dağ aşırımı.  
*Bəndərgah* – gırəcək, keçid.  
*Bərə* – keçid.  
*Bəs* – bəhs.  
*Bəzirgan* – tacir.  
*Bəzmənd* – sinəbəndin qolları.

*Binə* – heyvanları saxlamaq üçün kənddən kənar məskən.

*Bir badə* – bir qədəh.  
*Broy* – yeri, get mənasındadır.  
*Bubamaq* – vurmaq.  
*Bulqa* – yaşmaq.  
*Buta* – nişan, nişanə.  
*Bülənd* – uca.  
*Bürüzə vermək* – üzə vermək, istər istəməz zahirə çıxarmaq.  
*Büryan* – qizartma.

## C

*Caydaq* – hündür boylu, ariq.  
*Cərtdək* – qara, ariq, quru.  
*Cəsir* – körpü.  
*Cida* – nizə, süngü.  
*Culxa* – təmiz, xalis; qarışıqlı olmayan; yavanlığı olmayan.  
*Comərd* – igid.  
*Coşən* – polad geyim, zireh.  
*Cüda* – uzaq.  
*Cüda düşmək* – arası dəymək.  
*Cürə* – balaca, zərif.

## Ç

*Çamxama* – naz-qəmzə, çəm-xəm.  
*Çar-naçar* – elacsız, istər-istəməz.  
*Çeçik* – atın qabaq ayaqları.  
*Çəştə* – nahar.  
*Çər, çərən* – at xəstəliyidir.  
*Çodar* – heyvan alveri ilə məşğul olan adam.  
*Çöpükli* – qılılı, tüklü.  
*Çuğul* – şeytan, casus.  
*Çuğullamaq* – şeytanlamaq.

**D**

*Dadar* – görüş.  
*Daman* – damən, ətək.  
*Daştanmaq* – hücum etmək.  
*Daştılık* – təcrübəli at.  
*Davar* – xirdabuynuzlu heyvan.  
*Dəhan* – ağız.  
*Dəhnə* – cilovun atın ağızına keçirilən hissəsi.  
*Dəlil-dəlayil* – nəsihət.  
*Dəm* – zaman.

**Ə**

*Əbrisim* – ipək.  
*Əhvalpürsan olmaq* – əhval soruşmaq.  
*Ələk-fələk eləmək* – axtarmaq.  
*Ələm* – bayraq.  
*Ələngə* – ariq, əldən düşmüş.  
*Əlif qədd* – uca boy.  
*Əltəmən olmaq* – əl verib görüşmək.  
*Ənam* – hədiyyə, bəxşış.  
*Ərəsat* – meydan, məhsər.  
*Ərgən* – ərlik qız, hələ evlənməmiş oğlan.  
*Əsrəmək* – qızmaq, coşmaq, sərəxos olmaq.

**G**

*Gedənə macal* – gedənə yaxın.  
*Gəbr* – atəşpərəst.  
*Gədik* – dağ beli, keçid.  
*Gərdiş* – dolanmaq.  
*Gərdiş eləmək* – meydanı dolanmaq.  
*Girvə* – girəvə, fürsət.  
*Göftar* – danişq.  
*Göhərkan* – gövhər mədəni, yaxşı söz danişan ağız.

*Gümas* – şübhə, ehtimal.  
*Gürbə* – pişik.  
*Gürz* – toppuz.

**H**

*Həli eləmək* – xəbərdar etmək.  
*Halqa-mərəkə* – mühasirə.  
*Hesabı* – qanacaqlı, anlaqlı, mərd.  
*Hədəf* – nişanə.  
*Həma* – qızdırma.  
*Həndəvər* – ətraf, yan-yörə.  
*Hər kəstə* – hərə, hər adam, hər kəs.  
*Hilal* – yeni çıxmış ay.  
*Hoqqa* – çəki ölçüsü.  
*Hoy (hov)* – mütəşəkkil kömək, dada, imdadça çatmaq.  
*Huş-guşla* – diqqətlə.

**X**

*Xalxal* – heyvan saxlamaq üçün hasar, çəpər.  
*Xas* – ən yaxşı, seçilmiş.  
*Xətər* – qorxu, təhlükə, zərər.  
*Xırıd eləmək* – farsca xəridən – “almaq” sözünün təhrif edilmiş formasıdır. Nağıl və dastanlarımızda əksinə olaraq həmişə satmaq mənasında işlənir.  
*Xotkar* – padşah.

**K**

*Kar* – iş.  
*Kəbir* – həddi-buluğa çatmış.  
*Kəlmə-kəsmək* – danışmaq.  
*Köhlən* – at cinsi.  
*Költəkəl* – balaca boylu, qüvvətli kəl.  
*Köşk* – saray.

*Küləfirəngi* – aynabənd.  
*Külli ixtiyar* – tam ixtiyar sahibi.  
*Külli məxluqat* – bütün yaranmışlar.  
*Kür* – özbaşına, dəlisov.  
*Küştü tumaq* – güləşmək.

## Q

*Qançırqa* – yəhərin arxa tərəfində şey bağlamaq üçün olan qayış bağlar.  
*Qanı* – qane.  
*Qaniyam* – qaniyəm, etiqadım var, inamım var.  
*Qanmaq* – doymaq.  
*Qarı* – bazu, qol.  
*Qat* – qırış; qat-qat olmaq, qırış-qırış olmaq.  
*Qədd* – boy.  
*Qəflə* – qafılə, dəvə karvanı.  
*Qəmər* – ay.  
*Qəni* – dövlətli.  
*Qənim* – düşmən.  
*Qənşər* – ön, qabaq.  
*Qəsəm* – and.  
*Qəvvaz* – dalğıcı; su altına girən.  
*Qılaf* – qın.  
*Qırmanc* – qamçı.  
*Qubar* – toz; qəm-qüssə.  
*Quşu qonmaq* – gözü düşmək; məhəbbət yetirmək.

## L

*Laf* – boş, mənasız söz.  
*Ley* – alıcı quş.  
*Leylac* – ustad, xüsusilə qumarbazlıqda işlənir.  
*Ləb* – dodaq.  
*Ləhcə* – danışq mənasındadır.  
*Ləhd* – qəbir.

*Ləkə* – alçaq mənasındadır.  
*Ləpə-ləpə* – tala-tala.  
*Ləpir* – iz.  
*Ləşkər* – ordu.

## M

*Mansira* – mühasirə.  
*Manşır* – məşhur.  
*Manşırlamaq* – bəlləmək, nişanlamaq.  
*Mar* – ilan.  
*Marıldamaq* – pusmaq, göz altına almaq, nişanlamaq.  
*Mehman* – qonaq.  
*Mey* – şərab.  
*Meydangərd* – meydan qızışdırıan, meydanda kövən edən.  
*Mədh* – tərif.  
*Mərəkə* – məclis (toy, yas məclisi mənasındadır).  
*Mərəndi* – ayaq üstə dayanıb ot biçmək üçün işlədilən alət, kərənti, dəryaz.  
*Məs* – məsmə, qaşa yaxılan boyaq, sūrmə əvəzinə də işlənir.  
*Məst* – sərxoş.  
*Məşhər* – qiyamət, məhşər.  
*Məşvərət* – məsləhət, məclis, şura.  
*Moj* – mövc, ləpə, dalğa, təlatüm.  
*Muy* – tük.  
*Müjgan* – kirpik.  
*Münsif* – davalı bir işi həll edən, ayırdı edən adam.  
*Mürəxxəs olmaq* – azad olmaq, rüsxət almaq.  
*Müzməhal eləmək* – məhv etmək.

## N

*Nağdr* – nağd pul, nağd taxił və s.  
*Nam* – ad.  
*Namdar* – adlı, şöhrətli.

*Namə* – məktub.

*Nan* – çörək.

*Nar* – od.

*Nəbada* – məbada, olmaya-olmaya.

*Nəfir* – şeypur.

*Nəməkbəharam* – çörək itirən, haqq-  
say bilməyən.

*Nər* – erkək dəvə.

*Nətərəs* – natərəs, tərs, inad, sözə  
baxmayan; iri gövdəli.

*Nəverim adam* – işə yaramayan adam.

*Nimdaş* – işlənmiş, geyilmiş, köhnə.

*Nisf* – nisf, yarı.

*Nuzla* – baş sətəlcəmi; muzla  
şəklində də işlənir.

## Ö

*Öhd eləmək* – öhdəsindən gələ  
bilmək.

*Öriüs* – otlaq.

*Öyəc* – buruq qoç.

## P

*Partdamaq* – çapalamaq.

*Pas* – bir qədər, bir müddət.

*Peykan* – ox.

*Peyman* – əhd, ilqar.

*Pir* – qoca.

*Pışvaz eləmək* – qarşılıqlamaq.

*Piyalə* – qədəh.

*Pünhan* – gizli.

## R

*Rəncidə* – incikli.

*Rikab* – üzəngi.

*Rızə-rızə* – kəsik-kəsik, tikə-tikə.

*Rüxsar* – üz.

*Rüsxət* – icazə.

## S

*Saqi* – qədəh mənasında da işlənir.

*Saliq vermək* – xəbər vermək, nişan  
vermək.

*San* – say, şöhrət.

*Sarban* – dəvə karvanını çəkən adam,  
karvan başçısı.

*Saylamaq* – seçmək.

*Saz* – qamış, qamışlıq.

*Seyrağıb* – sək rəqib, it düşmən.

*Seyvan* – çadır, cərgə.

*Səbzəvat* – göyərti, pencər.

*Səd* – yüz.

*Səf* – dəstə, cərgə.

*Səğir* – kiçik, həddi-buluğa çatmamış.

*Səmənd* – at, yaxşı cins at mənasında  
işlədirilir.

*Səməndər* – əfsanəvi quş.

*Səndən qeyrəz* – səndən başqa.

*Sər* – baş.

*Sərkar* – başçı; mala, heyvana baxan-  
ların başçısı.

*Son* – övlad.

*Sovdayar* – alverçi.

*Sovlamaq* – itiləmək.

*Soy* – nəsil.

*Suç* – günah.

*Şüksün* – peysər.

*Sürbə* – dəstə, qatar, cərgə.

## Ş

*Sahad* – dəyirmanda üyündülən taxıl  
üçün alınan haqq.

*Şalğam eləmək* – dağıtmak, tar-mar  
eləmək.

*Şəms* – günəş.

*Şikar* – ov.

**T**

*Tanab* – tənab, ip.  
*Taziyənə* – qamçı, qırmancı.  
*Tələ-təhdimi* – tez, tələsik.  
*Təyyi-mənzil* – mənzillər keçərək.  
*Tir* – ox.  
*Tuncu* – qoşulmamış və doğmamış  
iribuynuzlu heyvan.  
*Tunmaq* – süzmək.  
*Tut ququ* – murad quşu, ala sığırçın.  
*Tül* – nazik ipək parça.  
*Tüp* – dəstə, yiğin, bölük.

**V**

*Varmaq* – getmək.  
*Vec* – şey, mal.  
*Vəhmə* – vahimə, qorxu.  
*Vəsvəsə* – şübhə, tərəddüd, qorxu.

**Y**

*Yalman* – atın boynu, yal bitən yer.  
*Yancıdar* – yan tərəfdən atın bir əli  
ilə bir ayağını bağlamaq.  
*Yanşaq* – aşiq.  
*Yava* – pis, avara.  
*Yazi* – düz, çöl.

**Z**

*Zəban* – dil.  
*Zədən-zədən* – yaralı.  
*Zəmhərir* – qış.  
*Zərd* – sarı.  
*Zimistan* – qış.  
*Züriyyət* – nəsil.

## MÜNDƏRİCAT

### KOROĞLU

Alı kişi .....	7
Koroğlu ilə Dəli Həsən .....	18
Koroğlunun İstanbul səfəri .....	24
Dəmirçioğlunun Çənlibelə gəlməyi .....	47
Koroğlunun Ərzurum səfəri .....	54
Eyvazın Çənlibelə gətirilməyi .....	88
Durna teli .....	115
Həmzənin Qıratı aparmağı .....	138
Məhbub xanımın Çənlibelə gəlməyi .....	178
Koroğlunun Bayazid səfəri .....	202
Qulun qaçmağı .....	223
Düratın itməyi .....	23
Koroğlu ilə Bolu bəy .....	248
Koroğlunun Qars səfəri .....	270
Koroğlunun Dərbənd səfəri .....	293
Hasan paşanın Çənlibelə gəlməyi .....	315
Koroğlunun qocalığı .....	327
<i>Dastanın əsas variantları</i> .....	348
<i>İzahlar</i> .....	354
<i>Müstəqil nəğmələr</i> .....	435
<i>Lügət</i> .....	458

Buraxılışa məsul: *Əziz Güllalıyev*

Texniki redaktor: *Rövşən Ağayev*

Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*

Kompyuter səhifələyicisi: *Rəvan Mürsəlov*

Korrektor: *Ceyran Abbasova*

Yığılmağa verilmişdir 24.10.2004. Çapa imzalanmışdır 25.04.2005.

Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 29. Ofset çap üsulu.

Tirajı 25000. Sifariş 93.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.